

AZƏRBAYCAN RESPUBLİKASI  
SƏHIYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN  
TİBB UNİVERSİTETİ

Fərid Mahmudov

# DERMATOLOGİYA

“Dəri-zöhrəvi xəstəliklər -I”

Dərslik

*Azərbaycan Tibb Universitetinin  
Elmi Şurasının 28 iyun 2022-ci il tarixli  
iclasının 08 sayılı protokolunda dərslik  
kimi çap olunması tövsiyə olunmuşdur*

BAKI – 2022

## DERMATOLOGİYA “Dəri-zöhrəvi xəstəliklər-I” (dərslük)

### **Baş redaktor:**

Fərid Mahmudov

Azərbaycan Tibb Universitetinin Dermatovenerologiyakafedrasının müdiri,  
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu,  
professor, t.ü.e.d.

### **Tərtibçilər:**

İ.A.Əmirova	- t.e.d., professor
Z.H.Fərəcov	- t.e.d., professor
Y.A.Mirzəyev	- t.ü.f.d., dosent
E.M.Novruzov	- t.ü.f.d., dosent
S.C.Əhmədova	- t.ü.f.d., dosent
F.İ.Balakişiyeva	- t.ü.f.d., assistent
G.S.Məmmədova	- t.ü.f.d., assistent
İ.A.Məmmədyanova	- t.ü.f.d., assistent
G.Z.Fərəcova	- t.ü.f.d., assistent
R.F.Bəylərova	- assistent
X.A.Hacıyeva	- assistent
Ə.A.Nəsibov	- assistent
T.Z.Cavadzadə	- baş laborant
Ə.N.Mədətli	- baş laborant
V.F.Mahmudov	- baş laborant

### **Rəyçilər:**

S.H.Kərimov

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri  
Təkmilləşdirmə İnstitutunun Dermatovenerologiya kafedrasının müdiri, professor,  
t.e.d.

C.C.Ağakişiyev

“SANAM” Tibbi Sağlamlıq Mərkəzinin direktoru,  
əməkdar həkim, professor, t.e.d.

### **Redaktor:**

Sevda Salehi

### **Dizayner:**

Mədinə Məmmədyanova

## MÜNDƏRİCAT

İxtisarların siyahısı .....	6
Giriş .....	8

### Ümumi dermatologiya

Fəsil 1. Dəri və selikli qişaların anatomiya və histologiyası .....	9
Fəsil 2. Dərinin funksiyaları .....	22
Fəsil 3. Dəridə və selikli qişalarda patoloji zədələnmələr.....	27
Fəsil 4. Morfoloji elementlər .....	32
Fəsil 5. Dəri xəstəliklərinin diaqnostika prinsipləri .....	47
Fəsil 6. Dəri xəstəliklərinin müalicəsinin ümumi prinsipləri .....	50

### Xüsusi dermatologiya

Fəsil 7. Bakterial dermatozlar .....	64
7.1. Qram-müsbət bakteriyaların törətdiyi dəri infeksiyaları .....	67
7.2. Qram-mənfi bakteriyaların törətdiyi dəri infeksiyaları .....	100
7.3. Spiroxtələr (spiroxetozlar) tərəfindən törədilən dəri infeksiyaları .....	106
7.4. Mikobakteriyaların törətdiyi bakterial dəri infeksiyaları .....	110
Dəri vərəmi .....	110
Cüzam .....	120
7.5. Bakterial dermatozların diaqnostikası .....	130
7.6. Bakterial dermatozların müalicəsi .....	132
Fəsil 8. Dermatomikozlar .....	134
8.1. Dermatofitiyalar .....	138
8.2. Səthi maya göbələyi infeksiyaları .....	144
8.3. Dərialtı mikozlar .....	147
8.4. Sistem mikozlar .....	149
8.5. Dermatomikozların diaqnostikası .....	151
8.6. Dermatomikozların müalicəsi .....	156
Fəsil 9. Virus dermatozları .....	159
9.1. Sadə herpes .....	159
9.2. Kəmərləyici herpes .....	165
9.3. Ziyillər .....	170
9.4. Kontagioz mollusk .....	177

Fəsil 10. Parazitar dermatozlar .....	181
10.1. Qoturluq .....	181
10.2. Pedikulyoz .....	191
Fəsil 11. Dəri leyşmaniozu .....	196
Fəsil 12. Dermatitlər .....	202
12.1. Sadə (irritant) kontakt dermatit .....	202
12.2. Allergik kontakt dermatit .....	206
12.3. Xeylitlər .....	210
12.4. Peşə dermatozları .....	213
12.5. Toksidermiyalar .....	214
12.6. Çoxformalı eksudativ eritema .....	217
12.7. Stivens-Conson sindromu/Layell sindromu .....	220
Fəsil 13. Qaşınan dermatozlar .....	223
13.1. Övrə .....	223
13.2. Atopik dermatit .....	227
13.3. Neyrodermit .....	233
13.4. Pruriqo .....	236
13.5. Dəri qaşınması .....	239
13.6. Ekzema .....	242
Fəsil 14. Psoriaz .....	248
Fəsil 15. Qırmızı yastı dəmrov .....	262
Fəsil 16. Jiberin çəhrayı dəmrovu .....	272
Fəsil 17. Dəri artımlarının xəstəlikləri .....	278
17.1. Vulqar sızanaqlar .....	278
17.2. Rozasea .....	283
17.3. Seboreya dermatiti .....	291
17.4. Ocaqlı alopesiya .....	295
Fəsil 18. Vitiliqo .....	302
Fəsil 19. Birləşdirici toxumanın zədələnməsi ilə gedən xəstəliklər .....	308
19.1. Qırmızı qurd eşənəyi .....	308
19.2. Sklerodermiya .....	314
19.3. Dermatomiozit .....	322
Fəsil 20. Bullyoz dermatozlar .....	327
20.1. Pemfiqis .....	327

20.2. Pemfiqoid .....	336
20.3. Herpesşəkili Dürinq dermatiti .....	341
<b>Fəsil 21. Dəri və selikli qışaların xoşxassəli və bədxassəli çiçləri, xərçəngünü</b> <b>xəstəliklər. Limfoproliferativ xəstəliklər. Kapoşi sarkoması. ....</b>	<b>344</b>
21.1. Dəri və selikli qışaların xoşxassəli şişləri .....	344
21.2. Dəri və selikli qışaların bədxassəli şişləri .....	352
21.3. Dəri və selikli qışaların xərçəngünü xəstəlikləri .....	361
21.4. Dəri limfomaları .....	364
21.5. Kapoşi sarkoması .....	368
<b>Fəsil 22. Dəri vaskulitləri .....</b>	<b>370</b>
<b>Fəsil 23. Genodermatozlar .....</b>	<b>381</b>
İxtioz .....	381
Bullyoz epidermoliz.....	387
Keratodermiyalar .....	389
Neyrofibromatoz .....	392
Tuberoz skleroz .....	395
Darye xəstəliyi .....	399
Piqment kseroderması .....	402
Deverji xəstəliyi .....	403

## İXTİSARLARIN SİYAHISI

“id”-reaksiya	sensibilizasiya göstəricisi
AH preparatlar	antihistamin preparatlar
AHTH	adrenokortikotrop hormon
ALT	alaninaminotransferaza
ANA	antinuklear anticisimlər
ANCA	antineytrofil sitoplazmatik anticisimlər
AST	aspartataminotransferaza
AtD	atopik dermatit
BAM	bioloji aktiv maddə
BCC	bazal hüceyrəli dəri xərçəngi (Bazal Cell Carcinoma)
C <sub>3</sub>	komplement 3
CD	differensiasiya klyasterləri
CYYİ	cinsi yolla yoluxan infeksiya
DNT	dezoksiribonuklein turşusu
EÇS	eritrositlərin çökmə sürəti
EEQ	elektroensefaloqramma
EKQ	elektrokardioqramma
ETAF	epidermal timosit aktivləşdirən faktor
GGT	qamma-qlütamiltransferaza
HDD	herpesşəkilli Dürinq dermatiti
HHV/ İHV	human/insan herpesvirusu
Hİ	herpetik infeksiya
HLA	insan (human) leykosit antigeni
HPV/İPV	human/insan papillomavirusu
HTLV-1, 2	human T- lymphotropic virus – I, II tip
XBT	Xəstəliklərin Beynəlxalq Təsnifatı
İFA	immunferment analiz
İFN	interferon
İgM/İgG/İgA/İgE	immunoqlobulin M/G/A/E
İİV	insan immunçatışmazlıq virusu
İL	interleykin
KOH-mikroskopiya/test	10-30%-li Kalium hidrokسيد məhlulu ilə mikroskopiya/test
KT	kompüter tomoqrafiyası
QİÇS	qazanılmış immunçatışmazlıq sindromu
QKS	qlükokortikosteroidlər
QYD	qırmızı yastı dəmrov

## DERMATOLOGİYA

---

L-b	Laym-borreliaz
LC	lepromatoz cüzam
LE-hüceyrələr	qırmızı qurd eşənəyi hüceyrələri
MRT	maqnit-rezonans tomoqrafiyası
PSOPS	psoriaz xəstəliyinə həssaslıq geni
PUVA	psoralen plus ultrabənövşəyi şüa
PZR	polimeraz zəncirvari reaksiya
Ro-SSA; La-SSB	yarım-kəskin qırmızı qurd eşənəyində nukleoproteinlərə qarşı Ro, La-anticisimləri
SCC	yastı hüceyrəli dəri xərçəngi (Squamous Cell Carcinoma)
SFT	selektiv fototerapiya
SHV-1, 2	sadə herpesvirus I, II tip
Sİg	sekretor immunoqlobulin
SMV	sitomeqalovirus
T <sub>4</sub>	tiroksin
TC	tuberkuloid cüzam
THDL	T-hüceyrəli dəri limfomaları
TNF- $\alpha$	tumor (şiş) nekroz faktoru
TSH	tireoid stimullaşdırıcı hormon
TŞS	toksiki şok sindromu
UBA	A-şüaları ilə ultrabənövşəyi şüalanma - (320-400 nm diapazonda)
UBB	B-şüaları ilə ultrabənövşəyi şüalanma - (280-320 nm diapazonda)
USM	ultrasəs müayinə
ÜST	Ümumdünya Səhiyyə Təşkilatı
VZV	varicella zoster virus

## GİRİŞ

“Dermatologiya” (Dəri-zöhrəvi xəstəliklər-I) dərslisi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.07.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş dermatovenerologiya fənni üzrə Tədris Proqramına uyğun hazırlanmışdır.

Dərslük iki hissədən ibarətdir. Birinci hissə dermatologiyanın ümumi məsələlərinə - dəri və onun törəmələrinin, selikli qişaların anatomiyası, histologiyası, fiziologiyası; dəri və selikli qişalarda morfoloji elementlərin və patomorfoloji təzahürlərin xarakteristikasına; dermatozların diaqnostika və müalicə prinsiplərinə həsr olunub. İkinci hissədə xüsusi nozoloji formaların klinik təzahürlərinə, diaqnostika və müalicə üsullarına diqqət yetirilməklə dermatozların təsviri verilmişdir.

Bu dərslisi yazarkən dermatologiya üzrə əvvəlki dərslüklərdən fərqli olaraq bakterial dermatozların və dermatomikozların təsnifatları xarici təsnifatlara uyğunlaşdırılmışdır. Bəzi dermatoloji terminologiyaların təyin edilməsində (dermatit/ekzema; qabarcıq, lövhəcik, qovucucu), şərhindəki fərqlərə görə yerli və xarici dermatoloqlar tərəfindən kompromis həllər tapılmışdır. Bütün dermatoloji terminlər Xəstəliklərin Beynəlxalq Təsnifatına uyğun olaraq verilmişdir.

Dərslinin nəşri tələbələrin dermatologiya fənninə dair həcmli nəzəri və klinik materialın tam mənimsəmə məqsədini izləyir. Dərslinin bütün bölmələrinin böyük əksəriyyətini dərslinin müəllifləri tərəfindən verilmiş rəngli illüstrasiyalar və fotosəkillər müşayiət edir. Bu da nəşrin elmi-praktiki və maarifləndirici əhəmiyyətini artırır.

Dərslük “Dermatovenerologiya” fənni üzrə təhsil alan tibb universitetlərinin tələbələri, rezidentlər, dermatoloqlar, infeksiyalar, ümumi praktiki həkimlər və digər ixtisaslar üçün nəzərdə tutulub.

*Professor Fərid Mahmudov*



## ÜMUMİ DERMATOLOGİYA


### FƏSİL 1. DƏRİ VƏ SELİKLİ QIŞALARIN ANATOMİYA VƏ HİSTOLOGİYASI

**Dəri (lat. cutis; yunan. derma)** – insanın xarici örtüyü və ən böyük orqanıdır, mürəkkəb quruluşu ilə fərqlənir və bir sıra həyati vacib funksiyaları yerinə yetirir.

- Dəri örtüyünün sahəsi böyüklərdə 1,5 - 2 m<sup>2</sup> təşkil edir.
- Dərinin kütləsi dərialtı piy toxuması ilə 4 kq-a yaxındır (gövdə kütləsinin 16%-i)
- Dərinin qalınlığı dərialtı piy toxuması olmadan 0,5 - 4 mm arasındadır; epidermisin qalınlığından asılı olaraq *qalın* (ovuc və ayaqaltı dəri) və *nazik* (qalan hissənin dərisi) dəri ayırd edilir
- Dərinin rəngi pigmentasiya (melanin, dezoksihemoqlobin, oksihemoqlobin, karotin) və dəridə görünən qan damarlarından asılı olaraq tutqun çalarlı və özünəməxsus olur
- Dəri təbii dəliklər olan nahiyələrdə (burun, ağız, sidik kanalı, uşaqlıq yolu və anus) selikli təbəqəyə keçir.

Dəri iki əsas mənbədən inkişaf edir: *ektoderma* və *mezoderma*. Epidermis, tər və piy vəziləri, dırnaqlar, tüklər *ektodermal mənşəlidir*. Derma və hipoderma *mezodermadan* əmələ gəlir. Epidermisin ultrastrukturunu embriogenезin *ilk 3-4 həftəsində* yalnız bir təbəqə silindrik hüceyrələrlə müəyyən edilir və yalnız ovuc və ayaqaltında iki təbəqə şəklində aşkar edilir. Embriogenезin *6-7-ci həftəsində* dölü örtən epitel membranı iki təbəqədən - embrion (bazal) və peridermadan ibarətdir. *7-ci aya qədər epidermisin bütün təbəqələri* ovuc və ayaqaltında buynuzlaşdırıcı hüceyrələrlə tam formalaşmış olur. Eyni zamanda bu dövrdə elastik və kollagen liflər, dırnaqlar, tüklər, tük follikulları əmələ gəlir. *Ağız boşluğu* bətdaxili həyatın *2-ci ayında* formalaşır. Ağız boşluğunu, dili əhatə edən epitel *ektodermadan əmələ gəlir*, udlaq, qırtlaq nahiyəsi isə *mezodermal mənşəli* epitellə örtülmüş olur. Ağız boşluğunun selikli qişası dodaqların bağlanma xəttinə qədər davam edir və sərhədsiz dodaqların qırmızı haşiyəsinin çoxtəbəqəli yastı epitelinə keçir.

Dəri morfofunksional vəhdətdə olan epidermis, derma və dərialtı-piy toxumasından əmələ gələn *üç komponentli sistemdir* (Şəkil 1).




Şəkil 1.

## DERMATOLOGİYA

**Epidermis (Epidermis)** - dərinin yuxarı, ən nazik təbəqəsi olub, xarici mühitlə birbaşa təmasda olaraq sərhəd təşkil edir, çoxtəbəqəli yastı buynuzlaşmış epiteldir, yüksək regeneratör (bərpaedici) xüsusiyyətlərə malikdir.

Epidermis epitel hüceyrələrinin - *keratinositlərin* - differensiasiya dərəcəsi ilə fərqlənən beş qatdan ibarətdir: bazal (stratum bazale/germinativum), tikanlı (stratum spinosum), dənəli (stratum granulosum), parlaq (stratum lucidum), buynuz (stratum corneum) (Şəkil 2).



Şəkil 2.

**Bazal/herminativ təbəqə (str. Basale/germinativum)** - epiderminin ən dərin təbəqəsidir, bilavasitə dermanın üstündə yerləşir və bazal membranla dermadan ayrılır. Bazal membranın səthinə şaquli olaraq yerləşən 1 sıra mitotik aktiv *silindrik formalı* keratinositlərdən ibarətdir. Bazal keratinositlərin populyasiyası eyni cinsli deyil, bəzilərinə çoxlu sayda keratin filamentləri, desmosomlar və melanosomlar tünd sitoplazma (dark cells) var. Bu hüceyrələrə **kök** hüceyrələr deyilir, çünki onların bölünməsi səbəbindən *epidermis yenilənir*. Bazal keratinositlərin tərkibində *aşağı molekulyar ağırlıqlı keratin növü*, həmçinin onların differensiasiyası zamanı hüceyrələrin hərəkətinə kömək edən *mikrofilamentlər* (aktin, miozin və  $\alpha$ -aktinin) var.

**Tikanlı təbəqə (str.spinsum)** - epiderminin bazal qatının üstündə yerləşir. Bir neçə sıra hüceyrələrdən (epidermal çıxıntılarda 7-8 sıra hüceyrə və dermanın məməciklərindən 3-4 sıra yuxarıda) ibarətdir. Tikanlı keratinositlər *poliqonal bir forma və "tikan" şəklində* xarakterik *protoplazmatik çıxıntılara* malikdir. Epiderminin bazal və tikanlı təbəqələri bu təbəqələrin hüceyrələrinin mitoz bölünmə qabiliyyətinə görə *Malpigi təbəqəsi* adlanır. *Tikanlı hüceyrələrdəki keratin yüksək molekulyar kütləyə malikdir*. Tikanlı keratinositlər faqositoz qabiliyyətinə malikdir; dəri zədələnsə, hüceyrə detriti, fibrini udur və onları utilizasiya edir.

**Dənəli/keratohialin təbəqə (str.granulosum)** - epidermisin tikanlı təbəqəsinin üstündə yerləşir. 1-2, bəzi yerlərdə - dəri səthinə paralel uzanan 3-4 sıra miləbənzər formalı hüceyrələrdən ibarətdir. Adlarının yaranmasına səbəb olan bu hüceyrələrin xarakterik xüsusiyyəti, onların sitoplazmasında *keratohialin kütlələrinin və Odland qranullarının* olmasıdır ki, onlar da lipid strukturlarını sintez edirlər.

**Parlaq/eleidin təbəqə (str. lucidum)** - dənəli təbəqənin üstündə yalnız ovuclarda və ayaqaltında yerləşir. Dərinin səthinə paralel uzanan və işığı sındıran maddələrlə tıxanmış 2-3 sıra nüvəsiz hüceyrələrdən ibarətdir: *qlikogen, lipidlər*, təbəqəyə şəffafıq verən *eleidin* ("eley" - yağ). Bu təbəqənin mühüm fizioloji əhəmiyyəti var, belə ki, dərinin suyu və elektrolitləri keçirməməzlik xüsusiyyəti ona aid edilir.

**Buynuz təbəqə (str. corneum)** - xarici mühitlə birbaşa təmasda olan epidermisin ən yuxarı təbəqəsidir. Keratin və hava qabarcıqları olan *yastı nüvəsiz kirəmitəbənzər hüceyrələrdən (korneositlərdən)* ibarətdir.


Normal epidermisdə, əsasən bazal təbəqədə, daha az tikanlı təbəqədə, keratinositlərdən başqa, daha 4 növ hüceyrələr mövcuddur: melanositlər, Merkel hüceyrələri, Langerhans hüceyrələri, Qrinşteyn hüceyrələri.

✓ **Melanositlər** - sinir darağından əmələ gələn, açıq rəngli və tünd nüvəli, bazal təbəqədəki bütün hüceyrələrin 10-25%-ni təşkil edən çıxıntılı hüceyrələrdir. Nüvənin apikal hissəsindən yuxarı bazal keratinositlərdə toplanan və ultrabənövşəyi şüalardan qoruyucu ekran əmələ gətirən *melanin pigmenti* sintez olunur. Tünd dərili insanlarda melanin təkcə bazal təbəqənin deyil, həm də dənəli təbəqəyə qədər tikanlı təbəqənin hüceyrələrinə nüfuz edir. Melanin dəridə iki formada olur:

- *eumelanin* - qəhvəyi-qara pigment olub, əsasən tünd rəngli dərisi olan insanlarda olur
- *feomelanin* - qırmızı-sarı pigment olub, əsasən açıq rəngli dərisi olan insanlarda olur (Şəkil 3).

### Melanositlərin klinik əhəmiyyəti

Melanositlərdən çox vaxt *melanositar nevuslar*, nadir hallarda *bədxassəli melanoma* əmələ gəlir.



Şəkil 3.

- ✓ **Merkel hüceyrələri** - mexanoreseptor funksiyalı sinir mənşəli neyroendokrin hüceyrələrdir, əsasən bazal təbəqədə yerləşir, həcminə görə keratinositlər daha böyük olur, dairəvi formaya və yüngül sitoplazmaya malikdir. Mielinsiz sinir lifləri Merkel hüceyrələrinin hüceyrə təbəqələrinə çox sıx yapışır.

### **Merkel hüceyrələrinin klinik əhəmiyyəti**

Merkel hüceyrələrində artım *aktinik keratozun* hipertrofik formasında müşahidə olunur; böyüklərdə *Merkel hüceyrələrinin bədxassəli şişləri* təsvir edilmişdir.

- ✓ **Langerhans hüceyrələri** epidermisin tikanlı və dənəli təbəqələrində yerləşən və bütün keratinositlərin 3-4% -ni təşkil edən sümük iliği mənşəli çıxıntılı hüceyrələrdir. Onlar müxtəlif antigenləri müəyyən edən, onları tutan və spesifik immun reaksiyaya başlamaq üçün *potensial antigenləri T-helper hüceyrələrə* prezentasiya etmək məqsədi ilə limfa düyünlərinin T-hüceyrə zonalarına miqrasiya edən epidermisin antigen prezentasiya edən hüceyrələridir.
- ✓ **Qrinşteyn hüceyrələri** - epidermisin çıxıntı hüceyrələri olub, *T-supressorlar üçün antigen təqdim (prezentasiya) edən hüceyrələridir.*

Epidermal keratinositlərin əsas funksiyası - **keratinizasiya/differensiasiyadır** - bazal keratinositlərin ölmüş keratinositlərə (*korneositlərə*) çevrilməsinin *genetik proqramlaşdırılmış bir prosesidir*. Keratinizasiya keratinositlərin miqrasiyası ilə eyni vaxtda davam edir, *orta hesabla 26-28 gün çəkir* və bir-biri ilə əlaqəli iki prosesi əhatə edir:

- **morfoloji yenidənqurulması** - *buynuz pulcuqların (korneositlərin) əmələ gəlməsi ilə nəticələnən* keratinositlərin formasında, hüceyrə quruluşunda və hüceyrələrarası əlaqələrdə ardıcıl dəyişikliklər.
- **metabolik dəyişikliklər** - korneositlərin bütün daxili boşluğunu dolduran keratin fibrillərinə çevrilən epidermisin molekulyar strukturlarının (zülallar, lipidlər, fermentlər və s.) və fibrilyar elementlərin (tonofilamentlər və tonofibrillər) sintezi.

### **Keratinizasiyanın klinik əhəmiyyəti**

Keratinizasiyanın müxtəlif irsi pozğunluqları *ixtioza, anadangəlmə paxionixiyaya* səbəb olur.

Keratinositlər **hüceyrələrarası strukturlar - desmosomlar** ilə bir-birinə bağlıdır. **Desmosomlar** (yun.desmos birləşmə, birləşmə + soma cisim) sitoplazmatik membranın sahələrindən hüceyrələrarası boşluq - *desmoglea* (yunan.desmosom yapışqan) ilə ayrılmış iki paralel sıx lövhədir. Belə ki, bir lövhə bir hüceyrəyə, digəri isə qonşu hüceyrəyə aiddir. Desmosomlar keratinositlərin mexaniki birləşməsini (adheziya) təmin edir, maneə funksiyasını yerinə yetirir və epidermisin daxili arxitektonikasını, xüsusən desmosomal hüceyrələrarası əlaqənin ən güclü olduğu tikanlı təbəqədə saxlanmasına imkan yaradırlar. Bazal keratinositlərin bazal membranla əlaqəsi *yarımdesmosomların* iştirakı ilə həyata keçirilir, onlar ultrastrukturlarına görə desmosomların yarısına bənzəyir, lakin kimyəvi tərkibinə görə immunoloji və funksional cəhətdən desmosomlardan fərqlidirlər.

Epidermis dermadan bazal membran ilə ayrılır. Bazal membran onun üçün elastik dayaq rolunu oynayır, epitelini dermanın kollagen lifləri ilə möhkəm birləşdirir; xərçəng şişləri olan dəridə olduğu kimi bazal membran dağıldıqda, epitelin dermanın dərinliyinə doğru böyüməsinin qarşısını alır. Hazırda, bazal membranın

# DERMATOLOGİYA

komponentlərinin epitel hüceyrələri (keratinositlər) tərəfindən sintez edildiyi ehtimal edilir. **Bazal membranın** qalınlığı 40-50 nm, nahamar konturlu, dermaya nüfuz edən epidermal liflərin relyefini təkrarlayır. Yuxarı *ışıqlı (lamina lucida)* və aşağı *qaranlıq/bərk (lamina densa) lövhəciklərdən* ibarətdir. *Yarımdesmosom* vasitəsilə bazal keratinositlərlə birləşir. Bazal membran dövr edən immun komplekslərin, antigenlərin, autoanticişimlərin və digər bioloji aktiv mediatorların nüfuz etməsini və diffuziyasını məhdudlaşdıran baryer funksiyasını yerinə yetirir. Eyni zamanda, bazal membran epidermis və derma arasındakı mübadilə proseslərində fəal iştirak edir.

**Derma (Cutis propria)** dərinin ikinci struktur komponentidir (orta təbəqə), onun elastikliyi təmin edir və sıx damar şəbəkəsi, sinir kəməfləri və sensor reseptorları tərkibinə daxildir. Dermada subpapilyar damar kəməfi ilə ayrılan iki təbəqə ayırd edilir: səthi *məməcikli təbəqə* və dərin *torlu təbəqə*.

**Məməcikli təbəqə (stratum papillare)** boşalmış lifli birləşdirici toxumadan əmələ gəlir. Məməcikli təbəqə epidermisə bitişir, onun sərhədini dermanın məməcikləri adlanan, epidermisə çıxan barmaq şəkilli çıxıntılar şəklində formalaşdırır və epidermisi torlu təbəqəyə bitişdirir. Bazal membranın altında yerləşən kapilyar şəbəkə sayəsində epidermisin qidalanmasında mühüm rol oynayır.

**Torlu təbəqə (stratum reticulare)** həcminə görə dermanın əsas hissəsidir, subpapilyar damar kəməfindən hipodermaya qədər uzanır və sıx lifli torlu struktur şəklində təşkil edilən ən qalın birləşdirici toxuma liflərindən ibarətdir.

Dermanın strukturu:

- ✓ *lifli substansiya* (kollagen, elastik liflər)
- ✓ *hüceyrə elementləri* (fibroblastlar, tosqun hüceyrələr, makrofaqlar)
- ✓ *birləşdirici maddə* (lifli strukturları əhatə edən qlikozaminoqlikan kompleksləri).

Dermanın **kollagen lifləri** kollagen zülalından ibarətdir və dermanın quru çəkisinin 70%-ni təşkil edir. Dəridə bir neçə tip kollagen mövcuddur: I və II tip dermada, IV və VII tiplər bazal membran zonasında, VIII tip qan damarlarında, XVII tip yarımdesmoslarda yerləşir.

## **Kollagenlərin klinik əhəmiyyəti**

\* Müxtəlif kollagen mutasiyaları Elers-Danlo sindromu, distrofik bullyoz epidermoliz, bullyoz pemfiqoid, hamilə qadınların herpesinin inkişafına səbəb olur.

**Elastik liflər** elastin zülalından ibarətdir, dermanın quru çəkisinin 2-3%-ni təşkil edir və dərinin elastikliyində və möhkəmliyində mühüm rol oynayır.

## **Elastinlərin klinik əhəmiyyəti**

- \* Elastin mutasiyaları dərinin boşalmasına və bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb olur: elastik psevdoksantoma, Marfan sindromu, Menkes sindromu
- \* UB şüalanmanın təsiri altında elastik liflərin degenerasiyası dərinin fotoyaşlanmasına səbəb olur.

Kollagen və elastik liflər *birləşdirici maddənin* əsasını təşkil edən qlikozaminoqlikanların (**mukopolisaxaridlər**) matriksinə yüklənir. Dərinin ən vacib qlikozaminoqlikanlarına hialuron turşuları, heparin və xondroitin sulfatlar aiddir.

Lifli substansiyaların komponentlərinin (kollagen, elastin) və dermanın birləşdirici maddəsinin sintezi *dermanın* əsas *hüceyrə elementləri* olan **fibroblastlar** tərəfindən həyata keçirilir. Normal dermada digər hüceyrə elementləri nadirdir, lakin onların da xüsusi funksiyaları var. **Tosqun hüceyrələr** fibroblastlarla yanaşı qlikozaminoqlikanların sintezində iştirak edir, tərkibində bioloji aktiv maddələr var, həmçinin mikrodamarların keçiriciliyini və tonusunu tənzimləyir, dəridə metabolizmin səviyyəsini saxlayır. **Makrofaqlar** sümük iliyindən əmələ gələn faqosit hüceyrələrdir ki, onlar hüceyrə “tullantıları” və hüceyrədən kənar materialın “təmizləyici” funksiyasını yerinə yetirirlər. Onlar antigenləri, ölü hüceyrələri və onların parçalanması nəticəsində yaranan məhsulları, məsələn, melanin, yağlar, zülalları faqositləşdirir və toplayırlar; interferon hasil edir və immunoloji reaksiyalarda iştirak edirlər. Derma həmçinin *qan və limfa damarlarının, sinirlərin və sensor reseptorların sıx şəbəkəsi* ilə xarakterizə olunur.

### **Tosqun hüceyrələrin klinik əhəmiyyəti**

- \* Tosqun hüceyrələr *iltihabi proseslərdə və allergik reaksiyaların koordinasiyasında* mühüm rol oynayır.
- \* Tosqun hüceyrələrin deqranulyasiyası övrənin patogenezinə əsas əhəmiyyət kəsb edir.
- \* Dəri toxumalarında tosqun hüceyrələrin toplanması və proliferasiyası *dəri mastositozunun, pigment övrənin müxtəlif formalarına* səbəb olur.

**Dərialtı piy toxuması/hipoderma (tela subcutanea/hypoderma)** - dərinin ən dərin qatıdır, bütün dəri örtüyü boyunca dermanın altında yerləşir.

Dərialtı piy toxuması *birləşdirici toxumanın fibroz liflərdən* ibarətdir, piy toxumasının hissəcikləri ilə dolu hüceyrələr əmələ gətirir. Piy toxuması dairəvi və ya poliqonal formada olan yetkin *piy hüceyrələrindən* (adipositlər), eksentrik nüvədən və böyük sitoplazmatik lipid vakuollarından ibarətdir. Fibroz liflərdən *sinirlər, kiçik arteriyalar və arteriollar, venulalar və limfa damarları* keçir. Hipodermada bədənin demək olar ki, bütün piy komponentləri yerləşir. Dərialtı piy toxuması bədənin müxtəlif nahiyyələrində qeyri-bərabər inkişaf edir. Piy təbəqəsinin qalınlığı yaş, cins, genetik meylik, endokrin və metabolik amillərdən asılıdır. Göz qapaqlarında, cinsiyyət üzvündə, xayalıqda, klitorda, kiçik cinsiyyət dodaqlarında dərialtı piy toxuması yoxdur; alında, burun, qulaq seyvanı və dodaq nahiyyəsində azdır. Dərialtı piy toxumasının ümumi kütləsi kişilərdə orta hesabla 5,7 kq, qadınlarda - 13 kq (nisbət 1: 2,28) təşkil edir.

Dərialtı piy toxuması bir sıra vacib funksiyaları yerinə yetirir: gövdəyə xarici forma verir, dərinin turqorunu və hərəkətliliyini təmin edir, şırımların və büküşlərin nəzərə çarpmasını təyin edir, bədənin piy deposunu təşkil edir və piy mübadiləsində, termorequlyasiyada fəal iştirak edir, xarici mexaniki təsirlərin amortizatoru funksiyasını yerinə yetirir. Hipodermanın estetik dəyəri var, çünki şəxsiyyətin xarici portretini yaradır.

### **Dərialtı piy toxumasının klinik əhəmiyyəti**

Dərialtı piy toxumasının arteriol zədələnməsi *lobulyar pannikulitə*, venul zədələnməsi isə *septal pannikulitə* gətirib çıxarır.

### **Dəri artımları**

Dəri artımlarına tüklər, dırnaqlar, tər və piy vəziləri aiddir.

**Tüklər (pili)** demək olar ki, bütün bədən səthini (95%-ə qədər) əhatə edir. Yalnız ovuc içi, ayaqaltı, barmaqların alt səthləri, barmaqların uc falanqaları, cinsiyyət orqanının başı, pülüyün daxili təbəqəsi və kiçik cinsiyyət dodaqları tüklə örtülmür.

Tüklərin 3 əsas tipi ayırd edilir:

- ✓ uzun (başda, çənədə, qasıqda, qoltuqaltı çuxurlarda)
- ✓ cod (qaşlar, kipriklər, burun və qulaq nahiyəsində ola bilər)
- ✓ zərif – bədənin qalan hissəsini örtür.

Bədən boyunca tüklər qeyri-bərabər yerləşir. Tüklərin əksəriyyəti başda olur, təxminən 9000-15000, burada hər  $\text{sm}^2$  üçün 200-460 tezliyi ilə rast gəlinir. Zərif bədən tükləri 9-22  $\text{sm}^2$  tezlikdə paylanır. Kiprikli tüklərin sayı nisbətən azdır. Qaşlarda və kipriklərdə uyğun olaraq ortalama 600 və 400 tük var. Tük follikullarının dərinliyə uzanması çox fərqli ola bilər. Tüklər gündə orta hesabla 0,3-0,5mm, ildə 10-18sm böyüyür, tüklərin ömrü bir neçə aydan 2-6 ilə qədər uzanır.

Hər bir tük özək və kökə malikdir. *Özək* dəri səthindən yuxarı qalxır, *kök* dermada yerləşir və *tük soğanağı* adlanan genişlənmə ilə bitir. Tük soğanağı tüklərin böyüməsini təmin edir. Kök və tük soğanağı tük kisəciyində və ya follikulda yerləşir. Tük follikulunun divarı *birləşdirici toxuma tük kisəsi* (bursa), *tük vaginasının daxili və xarici epitelindən* (kök) ibarətdir. Tük follikulu sinir lifləri ilə sıx birləşmiş silindr formasına malikdir. Tük kökünün özəyə keçdiyi yerdə *tük follikulunun çuxuru* adlanan oyuq əmələ gətirir. Oyuqdan çıxdıqda dəri səthinin üzərində tük görünür. Tük oyuqlarına piy vəzisinin kanalı açılır. Piy vəzisinin ifrazat kanalının altından əyri istiqamətdə tükləri qaldıran *əzələ* keçir. Tük kökünün və vaginasının daxili epitelinin quruluşu müxtəlif səviyyələrdə eyni deyil. Tük kökündə 3 təbəqə ayırd edilir: tükün beyin maddəsi, qabıq maddəsi və kutikula. *Tükün beyin maddəsi* və ya mərkəzi təbəqə yalnız uzun tüklərdə müəyyən edilir və poliqonal formalı buynuzlaşmış hüceyrələrdən ibarətdir. Hüceyrələr pul sütunu şəklində bir-birinin üstündə yerləşir. Beyin maddəsində buynuzlaşma prosesi yavaş gedir. Piy vəzilərinin kanallarının səviyyəsinə qədər tükün beyin maddəsi natamam buynuzlaşmış hüceyrələrdən ibarət olur, piy vəzilərinin kanalından yuxarıda hüceyrələr tam buynuzlaşmağa məruz qalır.

Tüklərin əsas kütləsini *qabıq maddəsi* təşkil edir. Qabıq maddəsində buynuzlaşma prosesi tükün beyin maddəsinə nisbətən daha intensivdir. Kök və tük özəyinin çox hissəsinin qabıq maddəsi yastı buynuz pulcuqlardan ibarətdir. Onların tərkibində keratin, nazik lövhəciklər şəklində nüvə qalıqları, piqment dənəcikləri və qaz qovucuqları vardır. İnkişaf etmiş qabıq maddəsi tükləri davamlı və elastik edir.


Tüklərin kutikulu qabıq maddəsinə bilavasitə bitişik olur. Tük soğanağına yaxın, qabıq maddəsinin səthinə perpendikulyar olan silindrik hüceyrələrlə təsvir edilir. Tədricən hüceyrələr kirəmit şəklində düzülmiş buynuz pulcuqlara çevrilir. Bu pulcuqlar tamamilə piqmentsizdir.

Buynuz pulcuqların sıx bağlanması tüklərə parlaqlıq verir və rütubət itkisinin qarşısını alır.

*Tük soğanağı* daim bölünən və tərkibində melanin piqmenti olan epitel hüceyrələrindən ibarətdir. Çoxalma zamanı tük soğanağının hüceyrələri tədricən tük kökünün beyin və qabıq maddəsinə, onun kutikuluna və daxili epitelial tük vaginasına keçir. Tük soğanağının hüceyrələri hesabına tükün və daxili epitelial (kök) tük vaginasının artması baş verir. Qan damarları və sinir liflərindən ibarət olan tük soğanağına aşağıdan *tük məməcikləri* çıxır. Tük soğanağının melanositləri birbaşa tük məməciklərinin ətrafında yerləşir və melanin piqmenti hasil edir. Tük böyüməsi prosesində tük soğanağının hüceyrələri enerji mənbəyindən – tük məməciklərinin damarlarından uzaqlaşır. Nəticədə

## DERMATOLOGİYA


tük soğanağının hüceyrələrində geriye dönməz dəyişikliklər baş verir: buynuzlaşma prosesi gedir. Kifayət qədər qida maddələri olmadıqda hüceyrələr ölür və buynuz pulcuqlara çevrilir (Şəkil 4).



Şəkil 4.

**Dırnaqlar (Unquis)** - barmaqların distal (son) falanqasının arxa hissəsini örtən və *dırnaq yatağında* uzanan buynuzlu lövhəciklərdir. Dırnaqlar bərk buynuzlu kütlədən ibarətdir. Dırnaqlar yanlardan və arxadan dırnaq yastıqcıqları ilə əhatə olunmuşdur. Dırnaqda, arxa dırnaq qatına dərindən çıxan bir *gövdə və kök* ilə fərqlənir. Arxa dırnaq yastıqcığının altından aypara formasında ağımtıl nəhiyə şəklində çıxan dırnaq kökünün kiçik görünən hissəsi lunula sin. dırnaq ayparası adlanır. Dırnaq yatağının kökü və *arxa yastıqcığının nazik dərisi* (eponixiya sin. kutikula) ilə örtülmüş hissəsinə dırnaq *matrisası* deyilir. Matrisa hüceyrələrinin (onixoblast) çoxalması səbəbindən dırnaq lövhəciyi böyüyür. Dırnaq kökünün onixoblastları dırnağın uzunluğunun artmasına kömək edir, dırnaq yatağının onixoblastları dırnaq qalınlığının artmasına səbəb olur. Dırnağın xarici səthi hamar və parlaq, daxili səthi buynuzlu çıxıntılardan əmələ gəlməsi səbəbindən nahamardır. Çıxıntılar sayəsində dırnaqlar dırnaq yatağına möhkəm oturur. Dırnaqlar gündə 0,1mm sürətlə böyüyür, dırnaqların tam yenilənməsi 100 gündə baş verir. Dırnaqların böyümə sürətinə cins, yaş, mövsüm və digər amillər təsir edir (Şəkil 5).





Şəkil 5.

Dəri vəziləri ekzokrin vəzilərdir, quruluşuna görə tubulyar və alveolyar olmaqla 2 yerə bölünür. *Tubulyar və ya boruşəkilli vəzilərə* tər vəziləri, *alveolyar vəzilərə* - piy vəziləri aiddir. Tər və piy vəzilərinin vəzi epitelinin ümumi səthi insan dərisinin sahəsindən təxminən 600 dəfə böyükdür.

**Piy vəziləri (*glandulae sebaceae*)** ovuc və ayaq altı istisna olmaqla, dəridə hər yerdə yerləşir.

Onlar baş və boyun, döş qəfəsi və kürək nahiyəsində xüsusilə çoxdur, aydın nəzərə çarpır. Piy vəziləri piy-tük aparatının bir hissəsidir və onların *lipidlə zəngin sekresiyası (dəri piyi)* piy vəzi kanalı vasitəsilə tük follikuluna axır. Kanalları birbaşa dərinin səthinə açılan *modifikasiya olmuş piy vəziləri* göz qapaqlarında, dodaqlarda, gilələrdə, cinsiyyət üzvünün başı və pülükdə, həmçinin yanaqların selikli qişasında olur. Piy vəziləri ana hormonlarının təsiri altında doğuş zamanı aydın şəkildə nəzərə çarpır, lakin tezliklə atrofiya olur və yetkinlik yaşına qədər böyümür. Yetkinlik dövründə piy vəzilərinin və dəri piyinin hasilatının artması androgenlər tərəfindən stimullaşdırılır. Böyümə hormonları və tiroid hormonları da piy vəzilərinin ifrazına təsir göstərir. Piy vəziləri öz yağlı ifrazı ilə dəri və tükləri qoruyur və termoizolyasiya funksiyasını yerinə yetirir.

### **Piy vəzilərinin klinik əhəmiyyəti**

Piy vəzilərinin həddindən artıq androgen stimulyasiyası *seboreyaya* gətirib çıxarır və *aknenin* əmələ gəlməsində əsas rol oynayır.

**Tər vəziləri (*glandulae sudoriferae*)** - insan dərisində iki növ tər vəziləri var - *ekrin və apokrin*. Tər ifrazı dərinin səthindən tərini buxarlanması nəticəsində dərinin soyumasına səbəb olur. Emosional stressə cavab olaraq və ədviyyatlı yeməklər yedikdən sonra tərləmə arta bilər. Termorequlyasiya ilə yanaşı, tər ifrazı da buynuz təbəqəsinin hidratasiyasını qorumağa kömək edir. İfraz olunan tərini minimum, hiss olunmayan miqdarı gündə 0,5 litrdir. Tər vəzilərinin maksimum sekresiyası saatda 2 litr olmaqla gündə 10 litrə çata bilər.

**Ektrin tər vəziləri** bədənin termorequlyasiyasında mühüm rol oynayır. Orta hesabla insan dərisində bədənin demək olar ki, bütün səthini əhatə edən 2 milyondan çox ektrin tər vəzi var. Bəzi nahiyələrdə, əsasən alında, qoltuqaltı

çuxurlarda, ovuc və ayaqaltında xüsusilə çox olur. Hər bir ektrin tər vəzi dermanın dərinliyində yerləşən *kələfə burulmuş sekresiya bölməsindən* və *birbaşa epidermisə açılan uzun, dar ifrazat kanalından* ibarətdir. Ektrin tər vəziləri vegetativ sinir sistemi tərəfindən innervasiya olunur və asetilxolin neyrotransmitterdir. *Ektrin tər şəffaf, qoxusuz elektrolit məhluldur*. Bəzi dərman maddələrinin metabolitləri tərle xaric edilə bilər.

**Apokrin tər vəziləri** qoltuqaltı və anogenital nahiyələrdə, *göbək və döş giləsi (areola)* ətrafında yerləşir. Onların sekretor kələfləri də dermada yerləşir, lakin qısa ifrazat kanalı dərinin səthinə deyil, tük follikulunun yuxarı hissəsinə açılır. *Apokrin vəzilər zülal və karbohidrat mübadiləsinin məhsullarını, ammonyak və lipidlərdən ibarət yağlı sekresiya ifraz edir*. Bu vəzilər yetkinlik dövründə aktivləşir və onların ifrazı adrenergik sinir lifləri tərəfindən idarə olunur.

### **Apokrin tər vəzilərinin klinik əhəmiyyəti**

Bakteriyaların apokrin vəzilərin ifrazına təsirinin nəticəsi *kəskin tər qoxusu, qoltuqaltı bromhidrozdur*.

### **Dərinin qan damar və limfatik sistemi**

Dərinin qidalandıran arteriyalar hipodermanın altında yerləşən *fassial şəbəkə* adlanan arterial şəbəkədən ayrılır. Ondən çıxan arteriyalar *iki dəri arterial şəbəkəsini* formalaşdırır: dərin və səthi. *Dərin şəbəkə* hipoderma və dermanın sərhədində yerləşir, ondan şaxələr şəklində piy hissəciklərinə, tər və piy vəzilərinə, tük follikullarına gedir. *Səthi damar şəbəkəsi* dermanın məməcikləri altında yerləşir, məməciklər və torlu təbəqə arasında şərti bir sərhəddir. Dəri məməciklərinə gedən terminal arteriollar bu şəbəkədən ayrılır.

Hər bir terminal arteriol məməciklər qrupunu qidalandıraraq məməcikli kapilyarlarını əmələ gətirir. Kapilyarlar venoz kələfə axan venularla birləşir. *Dörd venoz kələf var*: ikisi məməcikli təbəqədə, biri torlu təbəqədə və biri hipodermada. Hipoderma damarlarından qan böyük venoz şaxələrə keçir. Dərmanın damarları öz aralarında geniş şəkildə anastomozlaşır. *Epidermis qan damarlarından məhrumdur və diffuziya vasitəsilə qidalanır*.

Drenaj funksiyasını yerinə yetirən limfa sistemi dərinin qan damar sistemi ilə sıx bağlıdır. Dərinin limfa sistemi *məməcikli sinuslar* (dermanın məməciklərində yerləşən kor-koranə başlayan limfa kapilyarları), *səthi* limfa şəbəkəsi, klapanlarla təchiz olunmuş limfa damarlarının əmələ gəldiyi *dərin* (subdermal) limfa şəbəkəsi ilə təzahür edir, dərialtı toxuma və orada *limfatik kələf* əmələ gətirir. Sonuncudan böyük arterial və venoz şaxələrlə birlikdə gedən əsas limfa damarları başlayır.

### **Dərinin qan damar və limfatik sistemində bəzi pozğunluqların klinik əhəmiyyəti**

- Qanın laxtalanmasının pozulması və ya damarların zədələnməsi zamanı eritrositlər ətrafdakı toxumalara daxil olur və *angiit/vaskulitin* müxtəlif növləri meydana çıxır.
- Venoz qan axınının, xüsusən də aşağı ətraflarda, pozulması, *ödem və çətin sağalan xoraların* əmələ gəlməsinə səbəb olur.
- Limfa ödemi limfa dövrünün pozulmasının nəticəsidir.

## Dərinin sinir sistemi

Dərini innervasiya edən sinir lifləri *dərin və səthi kələflər* (qan və limfa damarları kimi) əmələ gətirir. Dərinin əsas sinir kələfləri dərialtı piy toxumasında yerləşir. Bununla belə, qan damarlarından fərqli olaraq, sərbəst sinir ucları epidermisə də nüfuz edir. Dəridə müxtəlif səviyyələrdə çoxlu sayda hissiyyat ucları - reseptorlar var, müvafiq qıcıqlanma ilə bu və ya digər məlumat sinir impulsu şəklində sinir sisteminin mərkəzlərinə ötürülür. Mexanoreseptorları, termoreseptorları, hemoreseptorları, ağrı reseptorlarını ayırd edirlər. *Mexanoreseptorlar* toxunma, təzyiqlik hissini ötürür. Ən çox yayılan *Meysnerin toxunma cisimciyidir*, ən çox barmaqların uclarında, dodaqların dərisində, cinsiyyət orqanlarında və dildə olur. Təzyiqlik hissi dərinin dərinliyində yerləşən *Fater-Pacini* lövhəcikli sinir *cisimciklərinin* olması ilə əlaqələndirilir.


*Termoreseptorlar* istilik və soyuqluq hissini ötürür. *Krause kolbaları* (soyuq reseptorları), *Ruffini* istilik *cisimciklərinə* nisbətən daha hissiyyatlıdır, buna görə də əlimizi qaynar su axınının altına qoyaraq, əvvəlcə soyuq, sonra isti hiss edə bilirik.

*Hemoreseptorlar* müxtəlif kimyəvi maddələrlə qıcıqlanır.

*Ağrı reseptorları* ağırlı təsirlərə müxtəlif qüvvə ilə cavab verir. Dəri reseptorlarının funksiyalarının differensiasiyası tam müəyyən edilməmişdir. Çox güman ki, eyni reseptorlar müxtəlif şəraitdə fərqli hissləri qəbul edirlər (Şəkil 6).

### Simpatik sinir sistemi reaksiyalının klinik əhəmiyyəti

*Atopik dermatiti* olan xəstələrdə uzun solğunluğu və ağ dermoqrafizm ilə simpatik sinir sisteminin həddindən artıq reaksiyaları müşahidə olunur.



Şəkil 6.

## Dəri əzələləri

Dermada, birləşdirici toxuma lifləri arasında, kiçik dəstələrə toplanan nəzərə çarpan miqdarda *hamar əzələ elementləri* yerləşir. Bu dəstələr daha çox tük follikulları ilə əlaqəlidir – tükləri qaldıran əzələlər (m.arrectores pilorum) və insanlarda qaz dərisi əmələ gəlməsinə səbəb olan əzələlərdir. Tük follikulları ilə əlaqəli olmayan əzələ dəstələri başın tüklü hissəsinin dərində, yanaqlarda, alında, əllərin və ayaqların arxa səthində olur. Dəri örtüyünün bəzi nahiyələrində əzələ elementləri xüsusilə güclü inkişaf edir və məməcikli təbəqədə nəzərə çarpan təbəqələr əmələ gətirir: xaya, döş giləsi və onun ətrafı, anus, pülük və qoltuqaltı çuxurların dərində.

**Ağız və dodaqların selikli qişasının strukturu** eyni strukturlu komponentlər olmasına baxmayaraq, dərinin strukturundan əhəmiyyətli dərəcədə fərqlənir. Dəri kimi **ağzın selikli qişası da** üç hissədən ibarətdir - epitel, həqiqi selikli qişa (lamina propria mucosae) və selikaltı əsas qat.

Ağız boşluğunun selikli qişasının **epitelisi** çoxtəbəqəlidir, lakin dəri epitelindən fərqli olaraq onun *yalnız iki təbəqəsi var - bazal və tikanlı*. Bazal təbəqənin hüceyrələri silindrik formaya malikdir və bazal membranda çəpər şəklində yerləşmişdir. Mitoz zamanı yaranan hüceyrələr yuxarıya doğru yönəlir və onlarda dərinin bazal təbəqəsinin hüceyrələrində əmələ gəlməyən qlikogen toplanır. Sağlam insanlarda sərt damağın, dilin və qismən diş ətinin epitel hüceyrələri buynuzlaşmaya məruz qalır ki, bu da ağız mukozasının qalan hissəsi üçün xarakterik deyil. *Ağız boşluğunun selikli qişasının hüceyrələrinin mitotik aktivliyi* yüksəkdir, onun yenilənmə müddəti 6-7 gün, dəridə hüceyrələrin yenilənmə prosesi isə 21-22 gün çəkir.

**Ağız boşluğunun selikli qişasının birləşdirici toxuması** həqiqi selikli qişa təbəqəsindən (lamina propria mucosae) və selikaltı qişadan (tela submucosa) ibarətdir. Epitelin bazal hüceyrələri həqiqi selikli qişanın və selikaltı əsas təbəqənin özülünü təşkil edən elastik, kollagen, prekollagen liflərdən ibarət olan lamina propria mucosae ilə həmsərhəddir. Ağzın selikli qişasının birləşdirici toxuma təbəqəsində qan və limfa damarları, sinir ucları və çoxsaylı kiçik tüpürcək vəziləri cəmləşmişdir ki, onların sekresiyası selikli qişanın səthini nəm vəziyyətdə saxlayır və ağız boşluğunda qida substratının həzm olmasında onların iştirakını təmin edir.

Kollagen və elastik liflərdən ibarət düyünlü şəbəkədən əmələ gələn selikaltı əsas təbəqədə dərin damar şəbəkəsi, hüceyrə elementləri (limfositlər, immunoqlobulinləri əmələ gətirən plazma hüceyrələri), dərinde yerləşən kiçik tüpürcək vəzilərinin çoxsaylı kəllələri vardır.

Selikaltı təbəqə selikli qişanın altıda yerləşən toxumalara (ağız boşluğunun dibi) sərbəst şəkildə birləşdiyi yerlərdə yaxşı nəzərə çarpır. Eyni zamanda, diş ətində və sərt damaq nahiyəsində selikaltı əsas təbəqə tamamilə yoxdur.

**Dodaqlar** dəri ilə örtülmüş və onunla sıx birləşmiş qalın dairəvi əzələ təbəqəsindən ibarətdir. Əsasən, dodaqlarda üç hissə ayırd edilir: *dəri, aralıq və ya qırmızı haşiyə, selikli qişa*. **Qırmızı haşiyə** dəridən selikli qişaya keçid strukturuna malikdir, daxilindəki piy vəziləri yalnız ağızın küncələrində saxlanılır. Dodaqların qırmızı haşiyəsində tam buynuzlaşma baş vermir, *epitelin səth təbəqəsi eleidin ilə hopdurulmuşdur* ki, bu da ona şəffaflıq verir. Tipik buynuz təbəqəsi ona şəffaflıq verən *eleidin ilə hopmuşdur*.

Dodaqların qırmızı haşiyəsində *xarici və daxili zonalar* var. Xarici zonanın epiteli şəkli dəyişmiş buynuz təbəqəni saxlayır və dodağın selikli qişasına (Kleyn zonası) keçən daxili zonada epitelin xarici təbəqəsində nüvələr və çox uzanmış dəri məməcikləri mövcuddur. Ağzın, dodaqların, diş ətlərinin və dilin selikli qişasının sinir reseptor aparatı üçlü, üz, dil-udlaq və dilaltı sinirlər tərəfindən innervasiya olunur.

*Qan damarı və limfa sistemləri* ağızın, dilin və dodaqların qırmızı haşiyələrinin selikli qişalarında kapilyarlar, venulalar və limfa şəbəkəsi ilə nəzərə çarpan dərəcədə özünü göstərir. Limfatik şəbəkə xüsusilə badamcıqlarda və dilin kökündə sıx yerləşmişdir ki, burada kript adlanan hündürlüyü 5 mm-ə qədər olan limfoepitelial çıxıntılar əmələ gəlir. Tüpürcəyin tərkibindəki limfositlər limfoid toxumasını tərk edən və selikli qişanın səthinə çıxan limfositlərdir.

*Tüpürcək vəziləri.* Ağız boşluğunda böyük və kiçik ölçülərə bölünən çoxlu tüpürcək vəziləri var. *Böyük tüpürcək vəzilərində* ağızdan kənarda yerləşən və uzun ifrazat kanalları olan qulaqətrafı, çənəaltı və dilaltı vəzilər daxildir. *Kiçik tüpürcək vəziləri* heterogendir, dodaq, yanaq, damaq və dil vəzilərində bölünür.

## FƏSİL 2. DƏRİNİN FUNKSİYALARI

Dəri bədənin xarici örtüyüdür və fizioloji funksiyaların mürəkkəb kompleksini həyata keçirir. Dəri maddələr mübadiləsi prosesində, xüsusən su, mineral, piy, karbohidrat, vitamin və energetik proseslərdə aktiv iştirak edir. O, karbohidratların, toksinlərin, dövr edən immun komplekslərin, antigenlərin, anticisimlərin, ümumi və toxuma mübadiləsinin digər məhsullarının böyük deposudur. Orqanizmin bütün həyat proseslərində iştirak edərək, dəri bir sıra mühüm xüsusi funksiyaları yerinə yetirir: **qoruyucu, reseptor, termorequlyasiya, tənəffüs, rezorbsiya, ekskretor, mübadilə, immun, endokrin, kosmetik və s.**

**Dərinin qoruyucu funksiyası.** Dəri vacib mayelərin itirilməsindən, zəhərli maddələrin və mikroorqanizmlərin nüfuz etməsindən, ultrabənövşəyi şüalanmanın təsirindən, mexaniki zədələrdən və ətraf mühitin ekstremal temperaturundan qoruyur. Dərinin bütün təbəqələri, onların struktur elementləri və dəri artımları ümumi qorunmada iştirak edir. Müdafiə dərəcəsi aşağıdakılarla müəyyən edilir:

- ✓ dərinin daxili epidermal hidratlaşmış təbəqələrindən su itkisini ləngitməklə yanaşı, həm də aqressiv ekoloji faktorlardan qoruyan buynuz təbəqəsinin baryer (maneə) xassələri. Lakin buynuz təbəqə təkca baryer deyil, həm də bir sıra aerob və anaerob obliqat mikroorqanizmlər üçün məskunlaşma yeridir (*Staphylococcus epidermitis*, *Propionibacterium acnes*, *Pityro-sporon*); buynuz təbəqəsinin zədələnməsi, gigiyenaya riayət edilməməsi və maserasiya ilə yüksək rütubət *impetigo*, *erizipeloid*, *follikulit*, *furunkulyoz*, *ektima* kimi dəri infeksiyalarına səbəb olur.
- ✓ melanogenezin intensivliyi - struktur komponenti *melanin piqmentini hasil edən melanositdir*. Melanin 200-dən 2400 nm-ə qədər böyük dalğa uzunluqlarında işığı udmaq üçün unikal qabiliyyəti olan böyük polimerdir. Günəşin ultrabənövşəyi şüasının dərinin *qocalması və qırışması*, həmçinin *dəri törəmələrinin inkişafı* kimi mənfi təsirlərinə qarşı çox yaxşı sipər rolunu oynayır.
- ✓ nə irq, nə də cins epidermisdəki melanositlərin miqdarına təsir etmir. Qara dəridə digər irqlərin nümayəndələrinin dərisi ilə eyni miqdarda melanosit var, lakin piqmentasiya daha intensivdir, bu melanosomların xüsusi quruluşu, eumelaninin dəyişməsi ilə bağlıdır və daha çox melaninin sintezi nəticəsində qara dəri yeni törəmələrə az meyillidir və ağ dəriyə nisbətən daha asta yaşlanır.
- ✓ bir çox hisslərə vasitəçilik edən dermal sinirlərin funksional imkanları: ağrı, təzyiq, qaşınma, göynəmə, toxunma, yüksək və aşağı temperaturalara məruz qalma, müxtəlif parestaziyalar - bu hissləri qəbul edərək, onların mənbəyindən uzaqlaşaraq və bununla da dərinə daha çox zədələnmədən qoruyur. Hissiyat itkisi (məsələn, diabetik neyropatiyada) xəstənin xəbəri olmadığı dərin trofik xoralara səbəb ola bilər.
- ✓ elastiklik, lifli strukturların möhkəmliyi və dermanın aralıq maddəsinin özlülüyü, dərinə mexaniki təsirdən qoruyan hipodermanın bufer xüsusiyyətləri, sıxılmaya müqavimət göstərməyə və müəyyən formanı qəbul etməyə imkan verir, bu da həssas dəri strukturlarına və daxili orqanlara təzyiği azaldır.

**Dəri hissiyyat orqanı kimi** - Funksiyalarının müxtəlifliyinə görə dəri ən mürəkkəb orqana - beynə bənzəyir. Dəri, mərkəzi sinir sistemi kimi, məlumatların, duyğuların, hisslərin qəbuledicisi və ötürücüsüdür; daxili və xarici mühit arasındakı əlaqə, yəni dəri çölə baxan beyin kimidir. Dəri nəhəng bir duyğu səthi kimi xarici mühitə baxır.

Təkcə dəridə təhlükəni bildirən 3 milyondan çox ağrı reseptoru var. Müxtəlif növ hissiyyat reseptorları strukturlarına görə fərqlənir: ağrı reseptorları sadə sinir sonluğuna malikdir, təzyiqlik reseptorları lövhəcik, soyuq reseptorlar kolba şəklində, istilik reseptorları cisim şəklindədir. Tədqiqatçılar hissiyyat reseptorlarının dəri səthində qeyri-bərabər paylandığını aşkar ediblər. Dərinin 1 sm<sup>2</sup>-də aşağıda göstərilənlərin olması ehtimal edilir:

- 2 istilik reseptoru (Ruffini cisimcikləri)
- 12 soyuq reseptor (Krause kolbaları)
- 25 toxunma/taktill reseptorları (Meissner, Vater-Paçini cisimcikləri)
- 150 ağrı reseptorları.

### • *Termorequlyasiyada dərinin rolu*

Orqanizmdə əmələ gələn istiliyin təxminən 80%-i dəri vasitəsilə *buxarlanma, istilikkeçirmə və şüalanma* hesabına ayrılır. Dəridə termorequlyasiya onun istilik udmaq və yaratmaq qabiliyyəti ilə müəyyən edilir və *dərinin damar sistemi, ekrin tər vəziləri və termoreseptorlar* (soyuq və istilik) tərəfindən birgə həyata keçirilir. Bir-biri ilə əlaqəli dəri-əzələ arteriyaları və venalarının, həmçinin kapilyarların, arteriovenoz şuntların və kiçik venaların kütləvi şəbəkəsi bədən istiliyinin saxlanması üçün həlledici rol oynayır. Həmçinin termorequlyasiya üçün dərinin səthindən buxarlanarkən soyutmanı təmin edən ekrin tər ifraz olunması vacibdir. Dərinin səthindən buxarlanan hər qram su üçün 580 kalori istilik itirilir. Tər ifrazı və buxarlanma yolu ilə suyun 27%-i dəri vasitəsilə xaric olur. Normal şəraitdə dəri gündə 650q rütubət və təxminən 10q karbon qazı buraxır, tərləmə artdıqda onların miqdarı bir neçə dəfə artır. Maksimum 1 saat ərzində 1 litrdən 3,5 litrə qədər tər ifraz olur, bu da 2500-8750 kc istilik buraxılmasına ekvivalentdir. İzolyasiya qabiliyyətinə görə hipoderma termorequlyasiyada müəyyən rolunu yerinə yetirir.

### • *Dərinin tənəffüs funksiyası*

Oksigen bədənə dəri vasitəsilə daxil olur və ümumi qaz mübadiləsinin 2%-i həcmində karbon qazı buraxılır. İnsan orqanizmi dəri vasitəsilə 7-9 q karbon qazı ifraz edir və gün ərzində 3-4 q oksigen qəbul edir. *Dərinin tənəffüsü* ətraf mühitin və orqanizmin temperaturunun artması, fiziki iş zamanı, atmosfer təzyiqinin artması və dərinin kəskin iltihabı ilə *güclənir*. Dəri digər qazlar üçün də keçiricidir. Epidermisin səthindəki gücləndirilmiş piy sürtgüsü *dəri vasitəsilə tənəffüsü azaldır*.

### • *Dərinin rezorbsiya funksiyası*

Dəri daxili və xarici mühit arasında tamamilə keçirməyən toxuma deyil. Suda və ya piyde həll olunan maddələr, aşağı və ya yüksək molekulyar çəkiyə malik birləşmələr üçün keçiricilik fərqli ola bilər ki, bu da prosesi xeyli sürətləndirir və ya ləngidir. Dəri vasitəsilə müxtəlif maddələrin nüfuz etmə sürətinə müxtəlif amillər təsir edir: dəri sahəsinin lokalizasiyası, hidratasiya dərəcəsi, buynuz təbəqəsinin qalınlığı, lipid yağlanması və şuntlama (piy-tük aparatı və ekrin tər vəziləri vasitəsilə). Dərman qəbulunun transdermal yolu onların oral və ya parenteral qəbulu ilə müqayisədə üstünlüklərə malikdir: maddə tərkibinin pH-ından, yemək vaxtından, metabolik inaktivasiyadan asılı deyil və ən mühüm üstünlük birbaşa xəstə orqana çatdırılmasıdır.

### • *Dərinin ekskretor (ifrazat) funksiyası*

Dəri orqanizmdən maddələrin çıxarılması, bəzilərinin artıqlığından (su, duz) və digərlərinin toksiki

təsirindən (metabolitlər, dərman maddələri) azad edilməsi kimi mühüm funksiyanı yerinə yetirir. *Bu, tər və piy vəziləri, həmçinin epidermis vasitəsilə həyata keçirilir.* Qan vasitəsi ilə dermanın məməciklərinə gətirilən toksiki maddələr, dərmanlar toxuma mayesi ilə birlikdə hüceyrələrarası borucuqlar vasitəsilə epidermisə nüfuz edir, onun hüceyrələrinə zədələyici təsir göstərə və səthdən çıxarıla bilər. Patologiya zamanı (məsələn, uremiya zamanı) dərinin ekskretor funksiyası kəskin şəkildə artır, bu da aydın adaptiv xarakter daşıyır.

### • *Dərinin maddələr mübadiləsində rolu*

Dəri, bədən çəkisi (bədən çəkisinin təxminən 20%-i) və xarici mühitlə sərhəddə mövqeyi ilə müəyyən edilən maddələr mübadiləsində mühüm rol oynayır. Dəri metabolizmi sinir və endokrin sistemlərdən istifadə edərək bütün orqanizmin metabolizmi ilə birləşir. Dəridə digər orqanların metabolik prosesləri, məsələn, zülalların, karbohidratların və lipidlərin katabolizmi prosesləri ilə əlaqəli olan maddələrin kimyəvi çevrilmələri baş verir. Bunun tərkibində zəruri olan bütün fermentlər mövcuddur: oksidoreduktazalar, transferazlar, hidrolazalar, sintetazalar, izomerlər və liazlar. Orqanizm üçün ümumi olan mübadilə prosesləri (su-duz, zülal, karbohidrat, lipid, mineral, fermentativ) daxil edilməklə, eyni zamanda dəridə spesifik metabolik çevrilmələr həyata keçirilir: *keratin, kollagen, melanin, vitamin D* (ultrabənövşəyi şüalanmanın təsiri altında), *androgenlər, dəri piyi və tər əmələ gəlməsi.*

### • *Dəri endokrin orqan kimi*

Hazırda dərinin böyük endokrin orqan hesab etməyə imkan verən məlumatlar toplanır. Bu fikirlər aşağıdakı məlumatlara əsaslanır:

- \* ultrabənövşəyi şüaların təsiri nəticəsində dəridə (əsasən epidermisdə) D<sub>3</sub> vitamini (xolekalsiferol) hasilatı, son vaxtlar hormon hesab olunur, çünki metabolik çevrilmələr zamanı steroid hormonlarının effektivə malik olmuş olur.
  - ✓ orqanizmdə sintez olunur;
  - ✓ qana sorulur, onunla tənzimlənən orqanlara çatır;
  - ✓ az miqdarda hərəkət edir;
  - ✓ hədəf orqanları var
  - ✓ az miqdarda təsir göstərir.
- \* keratinositlər və Langerhans hüceyrələri tərəfindən hasil edilən timopoetin və interleykin-1-ə bənzər bir hormonun hasilatı - epidermal timosit aktivləşdirən faktor (ETAF). ETAF, interleykin-1 kimi, 15000 dalton olan oxşar molekulyar kütləyə malikdir və timopoetin kimi, T-limfositlərin differensiasiyasını stimulyasiya edir. ETAF məhsullarının yeri ilə bağlı yekun fikir yoxdur; göstərilmişdir ki, hətta buynuz təbəqədə ETAF çox miqdarda və qorunub saxlanmış bioloji xüsusiyyətlər ilə mövcuddur. ETAF-ın hormon hesab edilib-edilməməsi mübahisəlidir. Bununla belə, timus tərəfindən timopoetin hasilatı onun endokrin funksiyası ilə əlaqələndirilir; görünür ki, bu fikir eynilə dəriyə də aid edilə bilər.
- \* neyropeptidlərin hasilatı, Merkel hüceyrələri ilə əlaqəlidir. Merkel hüceyrələrindən başqa Langerhans hüceyrələrində, melanositlərdə, dərinin həssas sinir uclarının neyrolemmositlərində və dermanın piqment hüceyrələrində (melanoforlarda) da neyropeptidlər aşkar edilir.
- \* yalnız immun reaksiyalarda iştirak etmir, həm də müxtəlif toxumaların hüceyrə bölünməsinə sistemli təsir göstərən Langerhans hüceyrələri tərəfindən interferonların hasilatında iştirak edir.



Beləliklə, dərinin endokrin funksiyalarının morfoloji substratı keratinositlər, Langerhans hüceyrələri, Merkel hüceyrələri və çox güman ki, melanositlərdir. Bütün bu hüceyrələr hormon hasil edən hüceyrələrin morfoloji xüsusiyyətlərinə malikdir: onlar biosintez orqanellərini inkişaf etdirmişlər, dermanın hemomikrosirkulyasiya sistemi ilə (Langerhans hüceyrələri) artımlar vasitəsilə əlaqə qura bilirlər.


- ***Dəri immunoloji orqan kimi***

Dəri immunokompetent orqandır və orqanizmin immunoloji müdafiəsində mühüm rol oynayır, bu da antigenlərin müəyyən edilməsi və onların eliminasiyası, proliferasiyası, immunokompetent dəri hüceyrələrinin differensiasiyası və tənzimlənməsi ilə nəticələnir. İmmunokompetent dəri hüceyrələrinə Langerhans hüceyrələri, Qrinşteyn hüceyrələri, keratinositlər, T-limfositlər, toxuma histiositləri və qranulositlər aiddir.

- ✓ *Langerhans hüceyrələri* - ətrafdakı antigenləri (ekzogen və endogen) müəyyən edən, spesifik immun reaksiyanın başlanmasına görə T-limfositlərə potensial antigenləri təqdim etmək üçün onları tutan epidermin potensial antigen təqdim edən hüceyrələridir. Təqdimat yerinə antigenləri daşıyan nəqliyyət strukturlarının rolunu Langerhans hüceyrələrində olan Birbek qranulları oynayır.
- ✓ *Qrinşteyn hüceyrələri* - T-supressorlar üçün antigen təqdim edən hüceyrələrdir. Bu bəyanatın tərəfdarları epidermisdə "müsbət-mənfi" tipinə uyğun olaraq fəaliyyət göstərən bir növ immun reaksiyaların xüsusi tənzimləyici sisteminin olduğunu ehtimal edirlər. Bu sistemin müsbət qütbü Langerhans hüceyrələri və T-supressorlardır. Qütblərdən birinin üstün olması dəridə immun reaksiyaların xarakterini təyin edəcək.
- ✓ *T-limfositlər* - bütün dəri limfositlərinin 90% -ni təşkil edir, Langerhans hüceyrələri tərəfindən təqdim olunan antigenləri tutur və onları limfa düyünlərinə çatdıraraq onları neytrallaşdırır.
- ✓ *keratinositlər* - müəyyən şəraitdə öz səthində immunoloji markerləri (T-limfositlər, Langerhans hüceyrələri) cəlb edərək sitokinlər/xemokinlər hasil edə bilirlər.
- ✓ *toxuma histiositləri və qranulositlər* – müdaxiləyə cavab verir

Dəri vahid immun sistemində vacib bir əlaqə olduğundan, tez-tez birincili və ikincil immun çatışmazlığı vəziyyətlərində zədələnir. Eyni zamanda, dərinin immunoloji strukturları ona bəzi patoloji prosesləri sərbəst həyata keçirməyə imkan verir. Bir maneə orqanı kimi dərinin açıq şəkildə antigen stimulyasiyası, digər endogen və ekzogen amillər dərinin immun sisteminin bir və ya bir sıra əlaqələrində pozulmalara səbəb ola bilər ki, bu da müxtəlif immunopatoloji təzahürlərə səbəb olur. Bir sıra müxtəlif dermatozlarda müşahidə oluna bilən dəridə bütün növ immunopatoloji reaksiyalar reallaşa bilər. Bunlara, ilk növbədə, kontakt hiperhəssaslığının müxtəlif təzahürləri, fotodermatozlar, iltihablı dermatozlar, həmçinin dərinin limfoproliferativ prosesləri daxildir (Şəkil 7).

# DERMATOLOJİYA



Şəkil 7.

- ***Dərinin estetik dəyəri***

Dərinin və onun artımlarının vəziyyəti şəxsiyyətin estetik portretini yaratmaq üçün başqalarının simpatiya və antipatiya hissələrini müəyyənləşdirir ki, bu da cəmiyyətdəki insanlar arasındakı münasibətlərin təbiətindən və həyat keyfiyyətindən asılıdır.

## FƏSİL 3. DƏRİDƏ VƏ SELİKLİ QIŞALARDA PATOLOJİ ZƏDƏLƏNMƏLƏR

Bir çox dəri xəstəlikləri iltihabi xarakter daşıyır. Patoloji prosesin şiddətindən və müddətindən asılı olaraq, kəskin, yarımkəskin və xroniki iltihab şərti olaraq ayırd edilir.

Hər hansı bir iltihabın histoloji mənzərəsində *alterasiya*, *eksudasiya* və *proliferasiya* təzahürləri ayırd edilir. Alterasiya toxuma zədələnməsi (toxuma elementlərinin distrofiyası və nekrozu), damar divarının keçiriciliyinin artması səbəbindən qanın sərbəst sızılması nəticəsində olan eksudasiya, toxuma elementlərinin çoxalması nəticəsində olan proliferasiya ilə müşayiət olunur. **Kəskin iltihab** zamanı damar-eksudativ təzahürlər üstünlük təşkil edir və iltihab prosesi daha intensiv olur. **Xroniki iltihab** zamanı proliferativ təzahürlər üstünlük təşkil edir, damar-eksudativ komponent daha az nəzərə çarpır və iltihab prosesi zəif olur. İltihabi reaksiyaların intensivliyi baxımından yarımkəskin iltihab kəskin və xroniki iltihab arasında aralıq mövqe tutur.

Müxtəlif dermatozlarda patoloji proseslər epidermis, derma, hipoderma, artımlar və dərinin digər strukturlarında baş verən patomorfoloji pozuntulara əsaslanır.


### **Epidermisdə patomorfoloji dəyişikliklər**

- keratinositlərin mitotik/proliferativ aktivliyinin pozulması ilə əlaqədar  
✓ **Hiperkeratoz** - epidermisin *buynuz təbəqəsinin* qalınlaşması (Şəkil 8)




Şəkil 8.

- ✓ **Qranulyoz** - epidermisin *dənəli təbəqəsinin* qalınlaşması (Şəkil 9)




Şəkil 9.

- ✓ **Akantoz** - epidermisin *tıkanlı qatın* hesabına qalınlaşması (Şəkil 10)




Şəkil 10.

- ✓ **Epidermisin atrofiyası** – epidermisin 2-4-cü hüceyrə təbəqəsinə qədər nazıqlaşması (Şəkil 11)




Şəkil 11.

- keratinositlərin differensiasiyasının pozulması ilə əlaqədar
  - ✓ **parakeratoz** - natamam buynuzlaşma səbəbindən *buynuz təbəqənin hüceyrələrində nüvələrin olması* (Şəkil 12).




Şəkil 12.

- ✓ **diskeratoz** - böyük nüvəli şarşəkilli ikiqat konturlu keratinositlərin formalaşması ilə keratinositlərin *vaxtından əvvəl buynuzlaşması* - "dairəvi nüvələr"/"corpus ronds", buynuz təbəqəsinə yaxınlaşaraq piknotik nüvə ilə kiçik homogen birləşmələrə çevrilir - "dənələr"/"grains" (Şəkil 13).




Şəkil 13

- Keratinositlərin hüceyrələrarası əlaqələrinin pozulması ilə əlaqədar
  - ✓ **akantoliz** - *epidermadaxili "akantolitik" boşluqların* formalaşması ilə keratinositlər arasında desmosomal təmasların zədələnməsidir. Bir-biri ilə təmasda olmayan keratinositlər böyük nüvəyə və yüngül sitoplazmanın dar kənarına, *akantolitik hüceyrələr/Tsank hüceyrələrinə* malik şarşəkilli ikiqat konturlu keratinositlərə çevrilir (Şəkil 14).




Şəkil 14.

- ✓ **spongiyoz** - dermada iltihabi proseslər zamanı məməcikli təbəqənin genişlənmiş damarlarından seroz eksudatın epidermisə nüfuz etməsi ilə əlaqəli *hüceyrələrarası* ödemdir. Nəticədə hüceyrələr arasında əlaqə pozulur, keratinositlərin bir hissəsi ölür və *spongiyotik qovucuqlar* vasitəsilə mikroboşluqlar əmələ gəlir (Şəkil 15).




Şəkil 15.

- ✓ **vakuol distrofiya** - keratinositlərin hüceyrədaxili ödemi, onların sitoplazmasında vakuolların əmələ gəlməsi ilə perinukleal olaraq, quş gözü hüceyrələrini ("bird's eye" cells) əmələ gətirir. Ağır hallarda, nüvəni periferiyaya sıxan vakuollar keratinositlərin ölümünə - sitolizə səbəb olur (Şəkil 16)




Şəkil 16.

- ✓ **balon distrofiya** - keratinositlərin spontan hüceyrələrarası və hüceyrədaxili ödemi, epidermisin və ödemli şarşəkilli keratinositlərin nəzərə çarpan ödemli şəklində özünü göstərir (Şəkil 17)



Şəkil 17.


- Epidermo-dermal əlaqələrin pozulması ilə əlaqəli:
  - ✓ *epidermoliz* - *subepidermal boşluqların* formalaşması ilə epidermis və derma arasındakı desmosomotonofilament kontaktlarının zədələnməsi (Şəkil 18)



Şəkil 18.

### Dermada patomorfoloji dəyişikliklər

- *papillomatoz* – dermanın məməciklərinin uzanması, qalınlaşması, çox vaxt budaqlanması, epidermisin qeyri-bərabər şəkildə yuxarı qalxmasıdır (Şəkil 19)



Şəkil 19.

- *fibroz* - fibroblastlar tərəfindən kollagenin hasilatının artması nəticəsində yaranan kollagen liflərinin qalınlaşması, dermanın qalınlığının artmasıdır.
- *skleroz* - kollagenin xaotik yerləşməsi, fibroblastların sayının azalması, hialinoz ilə müşayiət olunan dermanın qalınlığının azalması.
- *elastoz* - dermanın elastik liflərinin fraqmentasiyası, burulması və yapışması.
- *elastoliz* - dermanın elastik liflərinin dağılması.
- *dermanın infiltrasiyası* - hüceyrə elementlərinin dermada toplanması (segment-nüvəli leykositlər, limfositlər, tipik/atipik histiositlər, plazmasitlər, epitelioid və nəhəng hüceyrələr və s.

## FƏSİL 4. MORFOLOJİ ELEMENTLƏR

Dəri səpgilərini müəyyən etmək üçün onun əmələ gəldiyi elementləri ayırd edə bilmək lazımdır. Yalnız morfoloji təzahürlərin tərkib hissələrini aydınlaşdırdıqdan sonra xəstəliyin diaqnozunun ilk mərhələsinə yaxınlaşmaq olar. Hərfləri bilməyən bir insana kitab oxumağı təklif etmək mümkün olmadığı kimi, həkim və ya tələbə səpgi əmələ gətirən komponentləri başa düşmürsə, müəyyən bir dəri xəstəliyinə diaqnoz qoymasını tələb etmək mümkün deyil. Beləliklə, morfoloji elementlər bir növ dermatoloji əlifbadır.

Səpgilərin birincili və ikincili elementləri ayırd edilir. **Birincili elementlərə** dəridə patoloji prosesin birbaşa, ilk nəticəsi kimi yarananlar daxildir. **İkincili elementlər** birincili elementlərdən spontan inkişaf nəticəsində yaranan və ya xəstələrin müalicəsi nəticəsində yaranan elementlərdir.

### **Birincili morfoloji elementlər**

1. Ləkə (Macula)
2. Düyüncük və ya papula (Papula)
3. Köpüşük (Urtica)
4. Qabarcıq (Tuberculum)
5. Düyün (Nodus)
6. Qovuqcuq (Vesicula)
7. Qovuq (Bulla)
8. İrincik (Pustula)

**Ləkə ( Macula)** Ləkə dərinin rənginin dəyişməsi səbəbindən əmələ gəlir (Şəkil 20).



Şəkil 20.



## Ləkənin təsnifatı:

- *Damar ləkələri (maculae vasculosae):*

- ✓ İltihabi
- ✓ Qeyri-iltihabi
- ✓ Hemorragik

- *Piqment ləkələr (maculae pigmentosae):*

- ✓ Hiperpiqmentasiya
- ✓ Hipopiqmentasiya

- *Süni ləkələr*

- **İltihabi ləkələr** dermada qan damarlarının müvəqqəti genişlənməsi ilə xarakterizə olunur, dərinin rənginin dəyişməsinə səbəb olur. Dərinin zədələnmiş nahiyəsinə basdıqda, qan damarları sıxılır və ləkənin rəngi dəyişir: rənginin intensivliyi ya azalır, ya da ləkə tamamilə yox olur, lakin təzyiqlik dayandıqda, yenidən üzə çıxır.

Morfoloji xüsusiyyətlərinə görə iltihabi ləkələr bölünür:

- ✓ **rozeola** - ləkənin ölçüsü dırnaq ölçüsündən böyük olmur və ya mərcimək böyüklükdə olur olur (sifilis, Jiberin çəhrayı dəmrovu, qarın yatalağı xəstəlikləri zamanı);
- ✓ **eritema** – uşaq ovucu ölçüsündə bir ləkədir (ekzema, dermatit, toksikodermiya zamanı);
- ✓ **eritrodermiya** - ovucdan böyük ləkələrdir. Universal və məhdud; birincili və ikincili eritrodermiya ayırd edilir. Buna misal olaraq ekzematoz, psoriatik eritrodermiya, toksikodermiyanı göstərmək olar.

İltihabi ləkələr müxtəlif rəngə malikdir: parlaq qırmızıdan göyümtül-qırmızıya qədər. Göyümtül-qırmızı rəngli, adətən uzun müddət davam edən iltihabi və ya durğun görünən ləkədir. Eritema və eritrodermiyanın rəngi rozeolanın rəngindən daha intensivdir. Ləkələrin konturları, xüsusən də eritema və eritrodermiya zamanı düzgün (dairəvi və oval) və qeyri-düzgün ola bilər. İltihabi ləkələr sorulduqda, pulcuqlarla örtülür və çox vaxt özündən sonra dəri rəngində bir dəyişiklik - piqmentasiya qoyur, lakin nəticədə iz qoymadan eliminasiya olur.

- **Qeyri-iltihabi ləkələr** - damarların qeyri-iltihabi xarakterli genişlənməsi nəticəsində meydana gəlir. Qeyri-iltihabi ləkələrin növləri:

- ✓ **Teleangiektaziya** - damar divarının tonusunun pozulması nəticəsində ən kiçik damarların (kapilyarların venoz hissəsi) davamlı genişlənməsidir: uzun müddət davam edən spazmı və ya əksinə, onların davamlı genişlənməsi sayəsində. Teleangiektaziyalar daha çox yaşlılarda; yüksək temperatura, küləyə məruz qalan (dənizçilər, aşpazlar, çörəkçilər, poladərindən); qaraciyər xəstəlikləri olan insanlarda rast gəlinir.
- ✓ **Anadangəlmə damar ləkəsi (xal)** - nevus (naevus vasculosus) - yastı, məsaməli və s.
- ✓ **Emosional ləkələr** (utancaqlıq ləkələri) xəcalət və digər amillərə qarşı sürətli reaksiyadır.


- ✓ **Durğun ləkə** - avazımış şəkildədir.
- ✓ **Anemik ləkələr** - damarların spazmı nəticəsində yaranır.
- **Hemorragik ləkələr** (maculae haemorrhagicae) damar divarının tamlığının pozulması (mexaniki zədə zamanı) və ya onun keçiriciliyinin artması (vaskulit, C-hipovitaminoz və s.) nəticəsində əmələ gəlir. Bu vəziyyətdə, damarlardan gələn qan derma toxumasına daxil olur. Belə ləkələrə basdıqda onların rəngi az dəyişir və ya dəyişmir. Əvvəlcə ləkələrin rəngi qırmızı, sonra göy, yaşıl, sarıya çevrilir, yəni elementlərin regressiyası "çiçəklənən qaçırlar" növünə görə davam edir. Sonralar hemorragik ləkələr iz qoymadan yox olur.

Bu qrup ləkələrə aiddir:

- ✓ **petexiyalar** (petechia) – nöqtəvari qansızma;
  - ✓ **purpura** – dırnaq ölçüsü böyüklükdə qansızma;
  - ✓ **ekhimozlar** (ecchymoses) – müxtəlif nominal metal pul ölçüsündə, çox vaxt qeyri-düzgün konturlu qansızmalar;
  - ✓ **vibis** (vibices) – xəttvari qansızma;
  - ✓ **qaçırlar** (sugillationes) – nəzərə çarpan qansızmalar;
  - ✓ **hematomalar** – toxuma və boşluqlarda geniş ölçülü qansızmalar.
- **Piqment ləkələr** - dəridə piqment miqdarının dəyişməsi: onun artması və ya azalması nəticəsində yaranan ləkələrdir. Uyğun olaraq birinci halda, hiperpiqmentasiyalı ləkələr, ikincidə de- və ya hipopiqmentasiyalı adlanır.
    - ✓ **Hiperpiqmentasiyalı ləkələr** anadangəlmə (anadangəlmə xal) və qazanılmış (çillər, xloazma, melanodermiya) olur.
    - ✓ **Depiqmentasiyalı ləkələr** də anadangəlmə (albinizm, vitiliqo, ağ xal) və qazanılmış (sifilitik leykoderma) olur.
    - ✓ **Süni və ya artifisial ləkələr** - boyaların dəriyə süni şəkildə yeridilməsi və ya nüfuz etməsi nəticəsində yaranan ləkələr (tatuaj, arsen, gümüş, kömür tozu).

### **Papula (papula)**

Papula dərinin səviyyəsindən yuxarı qalxan və epidermisin qalınlaşması (onun təbəqələrinin hipertrofiyası nəticəsində) və ya dermanın məməcikli təbəqəsində hüceyrə infiltratın çökməsi nəticəsində əmələ gələn kəskin şəkildə fərqlənən boşluqsuz morfoloji elementdir (Şəkil 21).



Şəkil 21

**Mənşəyinə və ya yerləşdiyi dərinliyə** görə ayırd edilir:

- ✓ epidermal papulalar (ziyillər) – epidermisdə əmələ gəlir;
- ✓ dermal papulalar (sifilitik papulalar) – dermada yerləşir;
- ✓ epidermo-dermal papulalar (psoriaz) – qarışıq xarakterli.

• **Ölçüsünə görə:**

- ✓ miliar – sancaq başı ölçüsündə;
- ✓ lentikulyar və ya damcışəkilli – mərcimək ölçüsündə (0,5x0,5sm);
- ✓ metal pulşəkilli (numulyar) - müxtəlif nominallı metal pul ölçüsündə;
- ✓ lövhəciklər - böyük bir metal pul ölçüsünü aşan papulalar.

• **Formasına görə** papulalar aşağıdakı kimi olur:

- ✓ yarımşarşəkilli (ekzema zamanı),
- ✓ yastı (sifilis zamanı - yayla şəkilli),
- ✓ mərkəzdə göbəkvari çökəkliyi olan yastı (qırmızı yastı dəmrov zamanı),
- ✓ itiuclu (itiuclu kondilomalar),
- ✓ enli kondilomalar (sifilis zamanı).


**Papulaların rəngi** elementin mənşəyindən asılıdır. *Dermal və epidermo-dermal papulalar* dermada hüceyrə infiltratının olması, dermada damarların genişlənməsi, dərinin ödemi ilə fərqlənir və müxtəlif çəhrayı çalarlara malikdir. Papulanı basdıqda rəngi solur, lakin itmir. *Epidermal* papulalar həmişə normal dəri rəngini saxlayır. Papula sorularaq iz qoymur, həmişə izsiz yox olur. Bəzən onun yerində müvəqqəti olaraq hiper- və ya az hallarda hipopigmentasiya qalır.

## Qabarcıq (Tuberculum)

Qabarcıq - dəri səviyyəsindən yuxarı qalxan və dermanın dərin təbəqələrində çox vaxt spesifik olan hüceyrə infiltratının toplanması hesabına yaranan birincili *boşluqsuz* morfoloji elementdir. Qabarcıqlar sifilis, vərəm, cüzam üçün xarakterikdir. Onların ölçüsü darı dənəsindən noxud böyüklüyünə qədər dəyişir. Qabarcıqlar müxtəlif rəngdə olur: qırmızı, solğun qırmızı, sarı-qırmızı, mis-qırmızı və s. Konsistensiyalarına görə onlar bərk elastik və ya çox bərk (sifilis zamanı) və ya *xəmirvari* (vərəm zamanı) olurlar. Elementlər adətən ətrafdakı sağlam dəridən kəskin şəkildə fərqlənirlər (Şəkil 22).

### • Qabarcığın **reqressiya yolu:**

- ✓ nəm yolu - çapıq əmələ gəlməsi ilə müşayiət olunan xoralaşma;
- ✓ quru yol – atrofiya əmələ gətirərək sorulma;
- ✓ petrifikasiya və ya kalsinoz (çox nadir hallarda).




Şəkil 22.

## Düyün (Nodus)

Düyün dərialtı piy toxumasında çox vaxt spesifik hüceyrə infiltratının çökməsi nəticəsində əmələ gəlir. Əvvəlcə düyün dərinin səviyyəsindən yuxarı qalxmır və yalnız sonra, böyüdükcə element dərinin səviyyəsindən yuxarı qalxmağa başlayır. Düyünün üstündəki dəri rəngi çəhrayı, qırmızı, göyümtül-tünd qırmızıya qədər dəyişir. Onun ölçüləri noxuddan qoza və hətta toyuq yumurtasına qədər ola bilər. Düyünlərin konsistensiyası müxtəlifdir - bəzən çox yumşaq, bərk elastik və sonra daha bərk olur. Düyünlər üçüncü sifilis, vərəm, cüzam, leyşmanioz və s. xəstəliklərdə müşahidə olunur (Şəkil 23).

Düyünün reqressiya yolları qabarcığın yolları ilə eynidir.




Şəkil 23.

## **Köpüşük (Urtica)**

Köpüşük – dermanın məməcikli qatının ödemə nəticəsində yaranan birincili *boşluqsuz* elementdir. Əvvəlcə dərinin kapilyarları genişlənilir, bunun nəticəsində dəri qızarır, sonra qan zərdabı damarların divarlarından sızır; nəticədə qan damarlarının, xüsusilə elementin mərkəzi hissəsinin sıxılması baş verir. Bu mərhələdə köpüşük dərinin üzərindən qalxır, onun mərkəzi hissəsi solğunlaşır, periferiya boyunca çəhrayı haşiyə qalır. Köpüşüyün konturları düzgün və ya qeyri-düzgün ola bilər. Ölçüləri - mərciməkdən ovuc böyüklüyünə qədər və daha böyük ola bilər. Köpüşüklər üçün periferik böyümə xarakterikdir.

Köpüşük - efemer elementdir: tez təzahür edir və iz qoymadan yox ola bilər. Digərindən daha tez bədənin nəzərə çarpan allergik sensibilizativ aktivliyini dərhal təyin edən elementdir. Köpüşüklər övrə, Kvinke ödemə, toksikodermya, Düring dermatiti, çoxformalı eksudativ eritema və gicitkən bitkisi ilə kontakt nəticəsində aşkar edilir (Şəkil 24).



Şəkil 24.


## Qovuqcuq (Vesicula)

Qovuqcuq - epidermisin tikanlı təbəqəsində mayenin yığılması nəticəsində formalaşan, çox kameralı, boşluqlu morfoloji elementidir. Onun örtük, tərkibində möhtəviyyat olan boşluq və dibi ayırd edilir. Qovuqcuq dərinin səthindən yarımkürə şəklində yüksəlir, tərkibi şəffaf, seroz, daha az hemorragikdir və ikincil infeksiya qoşulduqda bulanıq, irinli olur. Qovuqcuqların ölçüsü sancaq başından noxuda qədər dəyişir (Şəkil 25).

### Reqresiya yolu:

- Eksudat quruduqda, iz qoymadan yoxa çıxan qartmaq əmələ gəlir (bəzən qısa müddət ərzində sorulan piqmentasiya davam edir).
- Qovuqcuğun tamlığı pozulduqda eroziya əmələ gəlir, epitelləşir və izsiz yox olur.

Qovuqcuqlar ekzema, sadə qovuqcuqlu və kəmərləyici dəmrov zamanı təsadüf edilir.



Şəkil 25.


## Qovuq (Bulla)

Qovuq - *boşluqludur*, çox vaxt təbəqələri arasında mayenin yığılması nəticəsində epidermisdə inkişaf edən bir kameralı elementdir. Qovuqcuq kimi, qovuğun da örtüyü, tərkibində möhtəviyyatı və dibi var.

Qovuğun yerləşmə dərinliyi:

- subkorneal – buynuz təbəqəsinin altında (yanıqlar, donmalar zamanı),
- intraepidermal – tikanlı təbəqənin daxilində (pemfiqus zamanı),
- subepidermal – derma və epidermis arasında (Dürinq dermatiti zamanı).

Qovuğun ölçüsü - noxuddan toyuq yumurtasına qədər və daha böyük olur. Örtük boş, yumşaq və ya gərgin olur. Tərkibi - seroz, seroz-hemorragik, hemorragik, bəzən irinli olur. Qovuğun reqresiyası qovuqcuqla eynidir (Şəkil 26).




Şəkil 26.

## İrincik (Pustula)

İrincik – tərkibində irin olan eksudativ boşluqlu elementidir (Şəkil 27).

İrinciyin aşağıdakı növləri ayırd edilir:

- **Fliktena** - səthi streptokokklu pustuladır (yastı, boşalmış qapaqlı). Tərkibləri quruyanda nazik sarı qartmaqlar əmələ gəlir. Fliktena çapıq qoymadan sorulur.
- **Ektima (ecthyma)** - dermanı əhatə edən irincikdir. Ektimanın örtükləri dağıldıqda, dərin bir toxuma qüsuru meydana gəlir - qartmaqla örtülmüş xora yaranır. Ektimanın sağalması əksər hallarda çapıq meydana gəlməsi ilə nəticələnir.
- **Follikulit (folliculitis)** - tük follikullarının ətrafında yerləşən irinciklərdir. Follikulit, irinləmə yalnız follikulun səthi hissəsinin ətrafında (epidermisin daxilində) inkişaf edəndə *səthi*; dermanın dərinliklərində yerləşən tük follikul hissəsini tutduqda isə *dərin* olur. Səthi follikulit iz qoymadan sorulur; dərin follikulitdən sonra çapıq qalır.
- **Ostiofollikulit** - tük follikullarının girəcəyində yerləşən irincikdir. İrinciklər həmişə iltihablı toxumanın qırmızımtıl haşiyəsi ilə əhatə olunur.




Şəkil 27.

## İkincili morfoloji elementlər

1. İkincili ləkələr (ikincili piqmentasiya)
2. Pulcuq (Squama)
3. Qartmaq (Crusta)
4. Eroziya (Erosia)
5. Xora (Ulcus)
6. Sıyrıntı (Excoriatio)
7. Çat (Rhagades, fissura)
8. Çapıq (Cicatrix)
9. Lixenifikasiya (Lichenisatio, dəri rəsminin güclənməsi fonunda qalınlaşma)
10. Vegetasiya (Vegetatio, məməcikli artımlar)

### İkincili ləkələr

İkincili ləkələr – iltihabi ləkələr, papulalar, səthi irinciklər, eroziyalar, vegetasiyaların yerlərində əmələ gəlir. İkincili ləkələr, yarandıqları yerdə həmin elementlərin ölçüsünü və formasını təkrarlayır. Psoriaz, qırmızı yastı dəmrov, kəmərləyici dəmrov, sifilisdə enli kondilomalar və s. səpgilərin reqresiyasından sonra yaranan hiper və hipopiqmentli ikincili ləkələr ayırd edilir (Şəkil 28).



Şəkil 28.

### Pulcuqlar (Squama)

Pulcuqlar bir-biri ilə əlaqəni itirmiş buynuzlu lövhəciklərdir. Onların formalaşmasında patoloji prosesə cəlb olunmuş epidermisin səthi təbəqələri iştirak edir. Pulcuqlar iltihabi ləkələrin, papulaların, lixenifikasiya sahələrinin üzərində və yerində formalaşır.


Pulcuqların mikroskopik tədqiqatı zamanı onların epidermal hüceyrələrdən, piydən, bakteriyalardan və toz hissəciklərindən ibarət olduğunu aşkar edir. Normal fizioloji vəziyyətdə dəri qabıqlanır, lakin çətin nəzərə çarpır, çünki yuyarkən, çimərkən, bədənin səthini silərkən pulcuqlar qopur. Patoloji proseslərdə qabıqlanma daha çox olur, aydın görünən pulcuqlar formalaşır.



**Pulcuqların rəngi** - gümüşü-ağdan (psoriazda) qaraya (ixtiozda) qədərdir. Onların qopması asanlıqla baş verir (psoriaz) və bəzi hallarda onlar kip oturlar və onların çıxarılması ağrılı olur (diskoid qırmızı qurd eşənəyi zamanı - Benye-Meşerski simptomu).

Pulcuqların **ölçüsü** müxtəlif olur. Ölçüsü çox kiçikdirsə, görünüşündə una və ya kəpəyə bənzəyirsə, onda *kəpəklənən* adlanır və qabıqlanması kiçik lövhəciklidir (kəpəklənən dəmrov zamanı). Dəridən laylarla ayrılmış böyük ölçülü pulcuqların olması zamanı isə lövhəcikli qabıqlanma nəzərdə tutulur (desquamatio lamellosa s.membranosa). Lövhəcikli qabıqlanma psoriaz zamanı olur (Şəkil 29).

Pulcuğun aşkar edilməsi üsuluna grattaj deyilir.



Şəkil 29.

### **Qartmaq (Crusta)**

Qartmaq qovuqcuq, qovuq, irincik, xora və eroziyadan ayrılan möhtəviyyatın tərkibinin qurumasının nəticəsidir. Seroz, irinli, hemorragik qartmaqlar ayırd edilir. Qartmağın rəngi möhtəviyyatın xarakterindən asılıdır: seroz eksudat ilə qartmaqlar şəffaf və ya sarımtıl, irinli eksudat ilə sarı və ya yaşılımtıl-sarı, qanlı eksudat ilə qəhvəyi rəngdə olur. Qartmağın forması, onun formalaşması üçün əsas olan birincili elementin formasına uyğundur. Qartmaqlar qoturluq, ekzema, piodermiya, atopik dermatit zamanı meydana gəlir.


**Rupi** adlanan qartmağın xüsusi forması var, ikincili sifilisdə pustulyoz sifilisdə təsadüf edir. Bu, zahiri olaraq bir-birinin üstünə hopmuş müxtəlif ölçülü sikkələr görüntüsünü xatırladan kütləli, konusvari, laylı qartmaqdır: aşağıdan ən böyüyündən yuxarıdakı ən kiçiyinə qədər (buna görə də rupi adı - Hindistan sikkəsi) hopmuş kimi görünür (Şəkil 30).



Şəkil 30.

## Eroziya (Erosia)

Eroziya - epidermis daxilində dərinin qüsurdur, düyüncüyün səthi zədələndikdə, açılmış qovuqcucuq, qovuq, səthi irinciyin yerində əmələ gəlir. Eroziyanın dibi epidermis və ya dermanın məməcikli təbəqəsidir. Eroziyanın dibi adətən hamar, qırmızı olur, qanamır. Eroziya forması onun formalaşması üçün əsas olan birincili elementin formasına uyğundur. Eroziyanın çoxu dairəvi və ya oval formada olur. Eroziya epitelləşir və iz qoymadan itir. Eroziyalar pemfiqus, ekzema, çoxformalı eksudativ eritema, sadə qovuqcucuqlu və kəmərləyici dəmrov zamanı baş verir (Şəkil 31).




Şəkil 31.

## Xora (Ulcus)

Xora - derma və daha dərin toxumaları əhatə edən dəri qüsurdur. Dərin pustulaların yerində, həmçinin qabarcıqların, düyünlərin parçalanması ilə xoralar inkişaf edir. Xoranın dibi və kənarları fərqli xarakterli ola bilər. Dibi irinli qranulyasiyalarla örtülə bilər. Kənarlar nəlbəki şəklində (sifilis zamanı bərk şankr), şaquli (üçüncülü

## DERMATOLOGİYA

sifilisin dağılmış qumması), girintili-çıxıntılı (vərəm zamanı); konsistensiyaya görə yumşaq və əsası bərk (kəsik) olur. Xora bütün hallarda çapıqlaşma ilə sağalır (Şəkil 32).



Şəkil 32.

### Sıyrıntı (Excoriatio)

Sıyrıntı - xətti və ya formasız dəri qüsurudur. Sıyrıntının yaranması əvvəlki birincili morfoloji elementlə əlaqəli deyil, mexaniki təsirdən normal görünən dərinin bütövlüyünün pozulması nəticəsində yaranır. Sıyrıntılar epidermisi və ya dermanın məməcikli təbəqəsini əhatə edərsə, *səthi* olur; dərinin dərin qatlarına qədər nüfuz edərsə *dərin* olur. Uyğun olaraq birincisi iz qoymadan sağalır, ikincisi isə çapıqşəkilli iz buraxır.

Çox vaxt sıyrıntılar (ekskoriasiyalar) cızma nəticəsində yaranır və cızma zamanı zədələnmiş damarlardan çıxan qandan əmələ gələn hemorragik qartmaqla örtülür. Ekskoriasiyalar qaşınma intensivliyinin obyektiv göstəricisidir. Qotur, ekzema, atopik dermatit, dəri qaşınması zamanı olur (Şəkil 33).




Şəkil 33.

### Çat (Fissura)

Çat - elastikliyini və möhkəmliyini itirməsi ilə dərinin yarılması nəticəsində yaranan xəttvari dəri qüsurudur. Bu zaman dəri həddindən artıq uzanuna və yaxud eninə perpendikulyar olaraq yarılır. Çatlar səthi və dərin olur. Səthi çatlar yalnız epidermisdə yerləşir; iz qoymadan sağalır. Dərin çatlar derma və dərin yerləşən toxumaları tutur;

sağaldıqdan sonra çapıq qoyur. Xroniki ekzema, ayaqların mikozu, yalama, erkən anadangəlmə sifilis zamanı çatlar meydana gəlir (Şəkil 34).



Şəkil 34.

## Çapıq (Cicatrix)

Çapıq – bu, dəri örtüyünün dərin qüsurlarının kobud lifli birləşdirici toxuma ilə əvəzlənməsi nəticəsində yaranan birləşdirici toxuma kütləsidir.

Ölçü və formaya görə çapıq xoraya və ya digər qüsura (dərin çat, sıyrıntı) uyğun gəlir. Düzgün formalı xoranın yerində düzgün formalı çapıq əmələ gəlir, xəttvari çatdan sonra xətti çapıq qalır (gecikmiş anadangəlmə sifilisdə Robinzon-Furnye çapıqları). Təzə çapıqlar çəhrayı rəngli, sonra qəhvəyi olur, köhnə çapıqlar isə ağımtıl və ya dəri rəngli olur, bəzən periferiya boyunca piqmentli haşiyə qalır (sifilis zamanı).

Çapıq toxumasında piy-tük fəllikulları, tər vəziləri, hamar əzələ və elastik liflər olmur. Bunlar dərin qüsurların (derma və hipodermanın dərin təbəqələri) yerində yaranan çapıq əlamətləridir. Səthi xoraların sağalması zamanı onların yerində yaranan çapıqlarda ayrı-ayrı tüklər, piy və tər vəziləri qala bilər. Çapıq toxuması daha həssas olur.

- Çapıq yerləşə bilər:
  - ✓ ətrafdakı normal dəri ilə eyni səviyyədə,
  - ✓ ətrafdakı normal dəridən aşağı səviyyədə (atrofik çapıq),
  - ✓ normal dəri səthindən yuxarı (hipertrofik keloid çapıq).
- Çapıq ola bilər: hərəkətli (yapışmamış), hərəkətsiz (aşağıdakı toxumalara yapışmış).


*Çapığın səthi* - hamar və ya nahamar (məsələn, vərəm üçüncülü sifilis zamanı mozaik çapıq) olur, bu, dermanın dərin təbəqələrində qabarcıqların meydana gəlməsi ilə izah olunur.

*Çapıq atrofiyası* çapığın bir növüdür.


Bu element dərinin tamlığının əvvəllər pozulması olmadan, zərif birləşdirici toxuma ilə əvəz edilərək dərin yerləşən hüceyrə infiltratının sorulduğu zaman baş verir. Buna misal olaraq qabarcığın və düyünün quru reqresiyası olan çapıq atrofiyasını göstərmək olar. Bu yerdə dəri nazikləşir, bir qədər çökür, çox hissəsində dərinin tiksturası

## DERMATOLOGİYA

hamarlaşır, ağımtıl rəngə malik olur, kiçik büküşlərdə asanlıqla qısılarlaq toplanır və görünüşcə papiros kağızına bənzəyir. Çapıq atrofiyası diskoid qırmızı qurd eşənəyi, sklerodermiya, üçüncülü sifilis zamanı yaranır (Şəkil 35, 36).



Şəkil 35.



Şəkil 36.

### Lixenifikasiya (Lichenisatio)

Lixenifikasiya - xroniki iltihab prosesinin səbəb olduğu dəri dəyişikliyidir.


Lixenifikasiya 4 xüsusiyyətlə xarakterizə olunur:

- dərinin qalınlaşması, yayılmış sərtləşməsi;
- dəri cizgilərinin kəskin vurğulanması və ya dəri tiksturasının kobudlaşması (likenifikasiya sahəsindəki dəri sanki onu böyüdücü şüşə vasitəsilə araşdırırıq: dəri şırımları çox aydın şəkildə görünür, dəri sahələri, üzləri relyef kimi çıxır);
- müxtəlif dərəcələrdə nəzərə çarpan hiperpigmentasiya;
- qabıqlanma likenifikasiya sahəsinin səthində nəzərə çarpır - dəri quru, kələ-kötür, döyənək kimi görünür.

## DERMATOLOGİYA

Lixenifikasiya dərinin uzun müddət qıcıqlanması səbəbindən birincisi qaşıyıb cızdıqda (atopik dermatiti olan xəstələrdə) və ya ikincisi, papulalı elementlər birləşdikdə (psoriaz, xroniki ekzema, qırmızı yastı dәмrov) әmәlә gәlir. "Lixenifikasiya" termini 1891-ci ildә Benye tərəfindән tәklif edilmişdir (Şәkil 37).


Lixenifikasiya müalicә nәticәsindә bәzi hallarda iz qoymadan sorulur.



Şәkil 37.

### Vegetasiyalar (Vegetatio)

Vegetasiya bütövlükdә epidermisin nәzәrә çarpan proliferasiyası ilә dermanın mәмәciklәрinin böyümәsi kimi başa düşülür. Onlar uzun müddәt davam edән iltihabi proseslәрin nahiyәsindә әmәlә gәlir və xov (tükçük, telcik) görünüşünә malikdirlәр. Vegetasiyalar müxtәlif birincili və ikincili morfoloji elementlәрin - eroziyalar, xoralar, papulaların fonunda inkişaf edә bilәр. Vegetasiyanın sәthi qalınlaşmış buynuz tәbәqә ilә örtülmüşdürsә, onlar quru, sәrt və boz rәngdә olurlar. Elementlәр dәрinin бүküşlәрindә yerlәşәrsә, yumşaq, sulu olur, çәhrayimtıl-qırmızı və ya qırmızı rәng alır, asanlıqla qanayır, seroz və ya seroz-hemorragik maye ifraz edir, eroziyalaşа bilir. Vegetasiyalar ikincili piokokk infeksiyasının qoşulmasına meyllidir, nәticәdә ağrı, periferiya boyunca hiperemiya haşiyәsi və seroz-irinli axıntı meydana gәlir. Vegetasiyalar iz qoymadan rәqresiya edir (Şәkil 38).



Şәkil 38

## FƏSİL 5. DƏRİ XƏSTƏLİKLƏRİNİN DİAQNOSTİKA PRİNSİPLƏRİ

*Klinik məlumatlar* dermatoloji diaqnostika prosesində aparıcı rol oynayır. Dəri xəstəliklərinin klinik şəkli subyektiv və obyektiv təzahürlərdən ibarət müəyyən simptom-kompleksdir. Subyektiv simptomlar xəstənin hissələrinin intensivliyi və xarakteri ilə ayırd edilir, hansıq qaşınma, göynəmə, ağrı və s. ilə təzahür edir.

Obyektiv dəyişikliklər həkim tərəfindən xəstəni müayinə edərkən aşkar edilir. O, ilk növbədə xəstənin dəri xəstəliyi ilə bağlı **şikayətlərini**, eləcə də subyektiv hissələrini öyrənir: qaşınma, göynəmə, ağrı. Şikayətlərdən sonra anamnestik məlumatlar dəqiqləşdirilir.

### *Həyat anamnezi (anamnesis vitae)*

- Yaş
- Yaşayış yeri
- Ailə vəziyyəti
- Peşəsi
- İş və məişət şəraiti (peşə zərərləri)
- Keçirilmiş xəstəliklər və daxili orqanların müşayiət olunan patologiyası. İrsiyyət (genetik anamnez)
- Allergik anamnez
- Zərərli vərdişlər

Sorğu zamanı xəstəliyin başladığı vaxt və onun provokasiyaedici amillərlə əlaqəsi, mövsümliliyi, dövriliyi müəyyən edilir, dəri xəstəliyinin kəskinləşməsinə səbəb olan faktorlar və əvvəlki terapiyanın nəticələri müəyyən edilir.

### *Xəstəlik anamnezi (anamnesis morbi)*

- Dəri xəstəliyinin müddəti
- Səpgilərin ilk təzahüründə və sonrakı kəskinləşmələrdə provokasiyaedici amilin müəyyən edilməsi
- Səpgilərin ilkin lokalizasiyasının müəyyən edilməsi
- Dəri prosesinin dinamikası
- Xəstəliyin gedişinin mövsümliliyi
- Residivlərin tezliyi
- Əvvəl aparılmış müalicə, onun effektivliyi və keçiriciliyi.

Anamnezi topladıqdan sonra xəstənin dəri örtüyü və görünən selikli qişaları lokal statusun təsviri ilə çox diqqətlə araşdırılır. Yalnız xəstənin göstərdiyi nahiyələr deyil, bütün dərini və görünən selikli qişaları yoxlamaq vacibdir (xəstələr bu zaman onları narahat edən şeyə həkimin diqqətini yönəltməyə meyllidirlər).

Belə müayinə dəyişməmiş dəridə görünən ilkin səpgiləri (səpgilərin birincili elementləri), birincili elementlərin sonrakı təkamülünün nəticəsi olan səpgiləri (ikinci dərəcəli elementlər) müəyyən etməyə imkan verir.

Dermatoveneroloqun təcrübəsində dəri və selikli qişaların zədələnməsinin təsvirinin müəyyən ardıcılığı qəbul edilmişdir.

## Lokal status (status localis)

İlk növbədə, səpginin mənşəyi müəyyən edilir - iltihabi və ya qeyri-iltihabi. Səpginin növü təzyiqlə müəyyən edilə bilər: iltihabi səpgi eyni zamanda yox olur və təzyiqin təsiri dayandıqda əvvəlki rənginə qaydır. Sonra prosesin yayılması səpgi elementlərinin sayı (universal/disseminasiya olmuş, geniş yayılmış, məhdud, lokalizə olmuş) və ya tək ocaqla müəyyən edilir. Səpgilərin simmetrikliliyi və ya asimmetrikliliyi nəzərə alınır.

Səpginin lokalizasiyasını təyin edərkən, onun üstünlük təşkil edən lokalizasiyası (bəzi xəstəliklər üçün bu yerləşmə diaqnozda böyük əhəmiyyət kəsb edir), daha az zədələnmiş nahiyələr, həmçinin səpgilərdən azad olan yerlər aşkar edilir.

Səpginin monomorfizmi (bir növ əsas element varsa) və ya polimorfizmi (bir neçə növ birincili elementlərin olması halında) birincili elementlərin növlərinin - "həqiqi" polimorfizmin olması ilə müəyyən edilir. Dəridə səpginin bir neçə növ ikincili elementləri varsa, "yanlış" (yalançı) və ya "təkamül polimorfizmi" terminləri istifadə olunur.

Səpgi elementlərini təsvir edərək, aşağıdakı xüsusiyyətlər qeyd olunur:

- ✓ millimetr və ya santimetrlə göstərilən ölçü (bəzən müqayisəli aspektdə: sancaq başı, noxud, mərcimək dənəsi və s. ölçüsü);
- ✓ forması (yandan baxdıqda müəyyən edilir): yastı, yarımkürə, konusvari;
- ✓ elementin konturları (yuxarıdan baxıldıqda): dairəvi, oval, poliqonal (çoxbucaqlı), politsiklik və s.;
- ✓ sərhədlər: aydın (kəskin konturlu), qeyri-dəqiq (qarışıq, girintili-çıxıntılı);
- ✓ rəng - qırmızı, qəhvəyi, sarı, bənövşəyi və bu rəng diapazonunun digər komponentlərinin müxtəlif çalarları mümkündür;
- ✓ səpgilərin səthi: hamar, parlaq, kələ-kötür, əlavə əlamətlərlə (məsələn, mərkəzdə göbəkşəkili basıqlıq);
- ✓ zədələnmənin dərinliyi;
- ✓ boşluqlu elementlərin örtüyünün vəziyyəti (gərgin, boş, süst);
- ✓ səpgilərin tük follikulları ilə əlaqəsi;
- ✓ konsistensiya (palpasiya zamanı): yumşaq, bərk, bərk-elastik, taxtaya bənzər və s.;
- ✓ səpgilərin qarşılıqlı yerləşməsi: disseminə olmuş, qruplaşmış, halqavari formalaşma ilə birləşməyə meyilli, xəttvari şəkildə (xətti yerləşmə) və digər bir çox variantlar.

Görünən selikli qişaların vəziyyətinə diqqət yetirmək lazımdır. Onların üzərində səpgi görünərsə, onun təsvirində dəri örtüyü üçün eyni olan parametrlərdən istifadə olunur. Tük və dırnaq lövhəciklərinin vəziyyətini yoxlayır və təsvir edirlər.

Xüsusi klinik diaqnostik üsullar xəstəliyin düzgün diaqnoz qoyuluşuna kömək edir.

- ✓ elementlərin palpasiyası
- ✓ elementlərin şpatel/lansetlə qaşınması (qrataj)
- ✓ vitropressiya /diaskopiya - elementlərə əşya şüşəsi ilə təzyiq
- ✓ elementlərə zond ilə təzyiq



## DERMATOLOGİYA

- ✓ dermoqrafizm – sağlam dərinin mexaniki qıcıqlandırılması (skarifikasion, dəridaxili, damcı və applikasion)
- ✓ zədə ocaqlarına yağ, yod və s. sürtmək
- ✓ zədə ocaqları (dəri, tük) və sidiyin müayinəsi
- ✓ dermatoskopiya – zədə ocaqlarının dermatoskopla müayinəsi
- ✓ allergik dəri testləri.

Digər tibbi fənlərdə olduğu kimi dermatologiyada da klinik diaqnozu təsdiqləmək üçün aşağıdakı parametrlərə görə laborator tədqiqatlar aparılır.

- **qanın tədqiqi**
  - ✓ leykoformula ilə qanın ümumi analizi
  - ✓ qanın biokimyəvi analizi: qlükoza, kreatinin, qalıq azot, qaraciyər fermentləri, lipid spektri, koaquloqram
  - ✓ qalxanvari vəzinin, mədəaltı vəzinin, cinsi vəzilərin, böyrəküstü vəzilərin, hipofiz vəzinin hormonları üçün qan testi
  - ✓ sifilisin tapılması üçün (qeyri-treponem, treponem) qan zərdabının seroloji testləri; revmatik testlər
  - ✓ qanın immunoloji tədqiqi (hüceyrə humoral immuniteti və interferon sisteminin müayinəsi)
  - ✓ pemfiqus, pemfiqoid, herpesşəkilli dermatit, qırmızı qurd eşənəyində anticisimlərin olması üçün qan plazmasının dolayı immunoflüoressensiyası
  - ✓ İFA (immunoferment analiz) – qanda infeksiyanın olmasına.
- pulcuq, qartmaq, eksudat, tük, dırnaq, biopsiya materialının yaxmasının **mikrobioloji tədqiqi**
  - ✓ akantolitik/herpetik hüceyrələrin tapılması üçün yaxma-izlərin mikroskopiyası
  - ✓ zədə ocaqlarından aşağıda göstərilənlərin tapılması üçün götürülmüş qaşıntılardan mikroskopiyası
    - göbələklərin (10%-li KOH məhlulu ilə işlənmiş preparatda)
    - bakteriyaların (qram üsulu ilə boyanmış yaxmalarda)
    - parazitlərin (qotur gənəsi, Demodex folliculorum)
    - ibtidailərin (Borovski cisimcikləri, trichomonas vaginalis)
    - spiroxetlərin (qaranlıq görmə sahəsində).
  - ✓ bakteriyaların, göbələklərin, ibtidailərin tapılması və müəyyən edilmiş mikrobun dərmana həssaslığını təyin etmək üçün qidalı mühitdə patoloji materialın əkilməsi hüceyrə kulturasında virusun aşkar edilməsi
  - ✓ zədə ocağından götürülmüş biomaterialın, sidiyin PZR-ı (polimeraz zəncirvari reaksiya), CYYİ və infeksiyon dermatozların törədicilərinin DNT-nin tiplikasiyası.
- zədə ocaqlarından götürülmüş **bioplatin patomorfoloji tədqiqatı**.

## FƏSİL 6. DƏRİ XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ

Dəri xəstəliyi olan pasiyenti müayinə edib diaqnoz qoyduqdan sonra terapiya planı hazırlanır. Etiologiyası dəqiq müəyyən edilmiş dermatozlar zamanı, xəstəliyin səbəbini aradan qaldırmağa yönəlmiş *etioloji terapiya* aparılır (məsələn, xəstəliyin törədicilərinə birbaşa təsir edən fungistatik və fungisid təsirli göbələk əleyhinə dərmanlarla mikozların müalicəsi).

Bir sıra dermatozlarda xəstəliyin inkişaf mexanizmləri yaxşı öyrənilmişdir, bu da patoloji prosesin fərdi əlaqələrini aparmağa yönəlmiş *patogenetik terapiya* aparmağa imkan verir (məsələn, bu xəstəlikdə səviyyəsi normadan xeyli yüksək olan şiş nekrozu faktoru  $\alpha$  (TNF-  $\alpha$ ) sintezini bloklayan psoriazda infliximabın istifadəsi).

Bununla belə, praktikada tez-tez xəstəliyin aparıcı simptomlarının təzahürünü azaldan **simptomatik terapiyaya** müraciət etmək zəruri olur (məsələn, qaşınan dermatozlar üçün antihistamin preparatların istifadəsi). Dəri xəstəliklərinin müalicəsində ən yaxşı nəticələr etioloji, patogenetik və simptomatik vasitə və müalicə üsullarını birləşdirən terapiyanın istifadəsi ilə əldə edilir.

Dermatozlar üçün terapevtik strategiyanın müsbət nəticəsi xəstələrə *fərdi yanaşma* sistemli və yerli (topik) müalicəni birləşdirən kompleks terapiya rejimi ilə müəyyən edilir.

- **Sistemli dərman müalicəsi**

Sistemli dərman müalicəsi müasir klinik təbabətin arsenalında mövcud olan bütün əsas üsulları və vasitələri əhatə edir.

- **Antibakterial vasitələr**

Antibakterial vasitələrə müxtəlif qruplar aiddir:

- ✓ Penisillin
- ✓ Tetrasiklin
- ✓ Sefalosporin
- ✓ Makrolidlər
- ✓ Aminoqlikozidlər, eləcə də
- ✓ Sulfanilamidlər
- ✓ Sulfonlar
- ✓ Ftorxinolinlər
- ✓ Metronidazol

Antibakterial dərmanların təsir mexanizmi - mikroorqanizmlərin hüceyrəsində zülalların, nuklein turşularının sintezinin yavaşdırılması, mikroorqanizmlərin hüceyrə membranının funksiyasının pozulması.

Terapiyada müxtəlif qrupların antibiotikləri istifadə edilə bilər, lakin müalicədən əvvəl mikrofloranın onlara həssaslığını təyin etmək və törədicinin ən həssas olduğunu seçmək məqsədəuyğundur. Antibakterial preparatlar

tabletlər, inyeksiya üçün məhlullar və yerli istifadə üçün dərman formaları (məlhəm, krem, toz, suspenziya) şəklində mövcuddur.

- **Göbələk əleyhinə vasitələr**

Bu qrupa antimikotik təsir mexanizmi və spektri ilə fərqlənən dərman maddələri daxildir. Təsir mexanizminə görə **fungisid və fungistatik** preparatlar ayırd edilir; onlar həm də fəaliyyət spektrinin genişliyinə görə fərqlənilir. Bu preparatların çoxu həm yerli, həm də sistem terapiya üçün olan dərman formaları şəklində buraxılır.

Göbələk əleyhinə preparatların ən böyük qrupu, sintezinin müxtəlif mərhələlərində erqosterolun (sitoplazmatik membranın komponenti) biosintezinə maneə törədən, göbələyin hüceyrə təbəqəsinə xüsusi təsir göstərən azollardır.

Azollara aid edilir

- ✓ İmidazollar (mikonazol, klotrimazol, ekonazol, ketokonazol və s.)
- ✓ Triazollar (flükonazol, itrakonazol)

Digər effektiv antimikotik dərmanlar qrupu, fungusid təsir mexanizmi olan allilaminlərdir: onlar göbələk hüceyrə təbəqəsinin biosintezində iştirak edən skvalen epoksidazı inhibə edirlər. Bu qrupa iki yaxın əlaqəli dərman daxildir: terbinafin (lamizil) və naftifin.

Göbələk əleyhinə dərmanlara həmçinin polienlər (natamisin, amfoterisin B, nistatin) aiddir. Təsir mexanizmi göbələyin hüceyrə membranında sterol sintezinin inhibisiya edilməsidir.

Sistemli şəkildə istifadə edildikdə effektiv olan griseofulvin preparatı xüsusi diqqətə layiqdir. Preparat dərinin, dırnaqların və tükün keratinində toplanır, burada göbələk mitozunu və xitin sintezini (göbələk təbəqəsinin struktur komponenti) ləngidir. Hal-hazırda nadir hallarda, əsasən başın tüklü hissəsinin mikozunun müalicəsi üçün istifadə olunur.

- **Virus əleyhinə preparatlar**

Herpes infeksiyasının müalicəsində əsas yeri virusostatik və virusosid təsirə malik *nükleozid analogları* tutur.

- ✓ Asiklovir
- ✓ Valasiklovir
- ✓ Famsiklovir

Virus əleyhinə preparatlara *interferon (IFN) və onun rekombinant induktorları* (reaferon, intron A, viferon) daxildir, bunlar viruslara qarşı təsirdən əlavə, virusların hüceyrə metabolizminə kompleks təsir göstərdiklərinə görə antiproliferativ və immunomodulyator xüsusiyyətlərə malikdir. Virus əleyhinə preparatlar həm sistem, həm də yerli terapiya üçün olan dərman formaları şəklində buraxılır.

- **Qlükokortikosteroidlər**

Qlükokortikosteroidlər (QKS) iltihab əleyhinə, immunosupressiv, antiallergik və antiproliferativ təsirlərə malikdir, kəskin və ya xroniki iltihaba əsaslanan əksər dəri xəstəliklərinin müalicəsində istifadə olunur. QKS-in dermatoloji praktikaya tətbiqi bir çox xəstəliklərin, vulqar pemfiqusun, qırmızı qurd eşənəyinin, dermatomiozidlərin proqnozunu dəyişdirir, bu zaman QKS-in istifadəsi letal sonluğun qarşısını almaqla yanaşı, həm də iş qabiliyyətini bərpa edir.

Ən çox istifadə edilən preparatlar bunlardır:

- ✓ Hidrokortizon
- ✓ Prednizolon
- ✓ Metilprednizolon (metipred)
- ✓ Deksametazon
- ✓ Triamsinolon
- ✓ Betametazon
- ✓ Təsir müddəti uzadılmış QKS - dipropionat və dinatrium fosfat betametazondan ibarət kombinə olmuş preparat - diprospan

Prednizolon, deksametazon və metilprednizolon (metipred) sistem müalicədə (per os, əzələdaxili, venadaxili, ocaqdaxili) təyin edilir.

Tablet formalarından prednizolon, metilprednizolon, deksametazonun qısa yarımparçalanma müddəti və steroid reseptorlarına aşağı yaxınlığını nəzərə alaraq istifadəsi üstünlük təşkil edir, bu da az sayda yan təsirlərlə yaxşı terapevtik nəticə əldə etməyə imkan verir. QKS hər gün səhərlər (adətən gündəlik dozanın 2/3 hissəsi) təyin edilir, bu da gün ərzində böyrəküstü vəzinin hormonlarının hasilatına mane olmur (gündəlik dozanın 1/3).

Böyük dozalarda QKS-in uzun müddətli terapiyası ilə QKS-in katabolik effektinin qarşısını alan və ya yumşaldan köməkçi terapiya aparmaq lazımdır (anabolik dərmanlar, kalium, kalsium, bismut preparatları, anasidlər, bəzi hallarda antihipertenziv vasitələr). Effektiv terapiyanın vacib şərti kortikosteroidlərin adekvat gündəlik dozalarının istifadəsi və əsas xəstəliyin kəskin ağırlaşması şəklində ləğvetmə sindromunun qarşısını almaq üçün onların tədricən azalmasıdır, təyin olunan doza nə qədər yüksək olarsa və əsas kurs nə qədər uzun müddətli olarsa. müalicə, preparatının dozasının tədricən azaldılması müddəti daha uzun olar.

QKS-in xarici formaları çox effektivdir (kremlər, losyonlar, spreylər, məlhəmlər, şampunlar).

## • Antihistamin preparatlar

Antihistamin (AH) preparatlar - H1-histaminə həssas reseptorları bloklayan, dəridə histaminin yaratdığı patoloji reaksiyaları (ödem, hiperemiya, qaşınma) azaldan preparatlar qrupudur. Onların geniş yayılmasının əsas göstəriciləri allergik və qaşınan dermatozlar, xroniki iltihabi dermatozlar və s. AH preparatlar sedativ (I nəsil) və sedativ olmayan (II nəsil) bölünür. I nəsil preparatlara aiddir: xloropiramin (suprastin), klemastin (tavegil), mebhidrolin (diazolin), difeninqidmin (dimedrol), prometazin (pipolfen) və s.; onlar qısa müddətli effekt göstərirlər, buna görə də gündə 2-3 dəfə tətbiq olunur; aydın lipofilliyə malikdir və buna görə də hematoensefalik baryerdən asanlıqla nüfuz edir və nəzərə çarpan sedativ və antixolinergik effekt göstərir, bu da onların istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. I nəsil AH preparatlar onlara asılılığın inkişafı və effektivliyin azalması (taxifilaksiya) səbəbindən hər 2-3 həftədən bir dəyişdirilməlidir.

II nəsil AH preparatlarına loratadin (klaritin), ebastin (kestin), feksofenadin (telfast), dezloratadin (erius), setirizin (zirtek), levosetirizin (ksizal) və s. aid edilir. Onlar H1 -reseptorlarına yüksək affinlik (yaxınlıq), effektin sürətli inkişafı və daha uzun müddət davam etməsi ilə seçilir; gündə bir dəfə tətbiq olunur (24 saat ərzində effektivdir), sedativ və taxifilaksiya kimi yan təsirləri yoxdur. Uzun müddət istifadəsi ilə terapevtik effektin azalması

müşahidə edilmir. Uşaqlara 6 aydan sonra təyin edilə bilər. Aktiv maddələr - H1 -histamin reseptorlarının blokatorları - dəri vasitəsilə yaxşı sorulur və tez bir zamanda yüksək lokal konsentrasiyalara çatır. Bu, xüsusilə allergik dermatit zamanı tez bir klinik effekt əldə etmək üçün onların yerli tətbiqinə imkan verir.

Qeyri-spesifik hiposensibilizasiya vasitələrinin arsenalında həm oral, həm də parenteral tətbiq olunan *kalsium preparatları* (kalsium qlükonat, kalsium xlorid), *30%-li natrium tiosulfat məhlulu* uğurla istifadə olunur. Bu maddələr orta dərəcədə iltihab əleyhinə və antiallergik təsirə malikdir, buna görə də allerqodermatozların kəskinləşmə dövründə fizioloji məhlul, Ringer məhlulu ilə yanaşı **dezintoksikasion terapiya** kimi istifadə olunur.

## • Sitostatiklər və immunosupressorlar

Onlar şişəleyhinə preparatların əsas qrupunu təşkil edirlər. Sitostatiklərə *antimetabolitlər* (metotreksat, azatioprin), *bitki maddələri - alkaloidlər* (vinblastin və vinkristin) və digər preparatlar (prospidin) daxildir. Şişəleyhinə preparatların fəaliyyət prinsipi hüceyrə proliferasiyasının qarşısını almaq və şiş hüceyrə klonunun repressiyasıdır. Sitostatiklər psoriasis zamanı, limfoproliferativ və autoimmün xəstəliklərin müalicəsində istifadə olunur. Selektiv immunosupressorlara 11 amin turşusundan ibarət siklik polipeptid olan siklosporin A (sandimmun-neoral) daxildir.

Preparatın təsir prinsipi interleykin mexanizmini bloklayaraq T-hüceyrələrinin aktivliyini və onların antigen həssaslığını dayandırmaqdan ibarətdir. Preparat ağır atopik dermatit zamanı və pustulyoz və psoriatik eritrodermiya da daxil olmaqla psoriasisın müalicəsində təyin edilir.

Siklosporin A və azotioprin pemfiqusun müalicəsində də steroid rezistentliyinin qarşısını almaq üçün sistem qlükokortikosteroidlərlə birlikdə istifadə olunur.

## • İmmunobioloji preparatlar

İmmunoloji preparatlar və ya immun cavabın bioloji modifikatorları - təbii qlikoproteinlərə əsaslanan dərmanlar, gen mühəndisliyi ilə əldə edilən monoklonal anticisimlər və rekombinant zülallardır.

Bu innovasion texnologiyalar qrupuna TNF- $\alpha$ -ya himerik IgG monoklonal anticisimləri olan infliksimab (remikeyd) daxildir; adalimumab (humira), etanersept (enbrel), TNF- $\alpha$  sintezini tormozlayan ustekinumab (stelara), sekukinumab - IL-12 və IL-23 istehsalına maneə törədir.

Preparatlar müxtəlif növ terapiyaya davamlı, pemfiqus xəstəliyi, şiddətli refrakter psoriasis və psoriatik artrit zamanı təyin edilir. Bu dərmanların istifadəsi vərəm, onkoloji və yoluxucu xəstəliklərdə əks göstərişdir.

## • Xinolinlər

Xinolinlər - sintetik 4-aminoxinolin törəmələridir: ***xloroxin (delagil) və hidrosixlorokin (plakvenil)***. Aşağıda sadalananlar dəri xəstəlikləri zamanı iltihab əleyhinə təsir göstərirlər

- ✓ Lizosomların hüceyrə membranlarının sabitləşməsi və onların fermentlərinin sərbəst buraxılmasının qarşısının alınması
- ✓ İltihab əleyhinə sitokinlərin çıxarılmasının ləngiməsi
- ✓ Neytrofillərin və faqositlərin hemotaksisinin azalması

Xinolinlər həmçinin *fotoprotektiv, immunosupressiv*, eləcə də sitotoksik effektə malikdir. Preparatlar çox yavaş fəaliyyətə başlaması ilə xarakterizə olunur (2-10 həftə ərzində); maksimum təsir 2-10 ay tətbiq etdikdən sonra

müşahidə olunur. Onlar xroniki iltihabi dermatozlar üçün əsas preparatlardır (diskoid qırmızı qurd eşənəyi, qırmızı yastı dəmrov, angiit, fotodermatoz, məhdud sklerodermiya və s.). Uzunmüddətli terapiya retinopatiya və hematopezin ləngiməsi kimi ağırlaşmalara səbəb ola bilər.

- **İltihabəleyhinə qeyri-steroid vasitələr**

Əsas iltihabəleyhinə qeyri-steroid vasitələrə salisilatlar (salisil turşu) və müxtəlif turşuların törəmələri daxildir: propion (ibuprofen, ketoprofen, naproksen), fenilasetik (diklofenak), indoleasetik (indometazin), enolik (meloksikam).

İltihabəleyhinə qeyri-steroid vasitələr iltihabın eksudativ və proliferativ fazalarını sıxaraq iltihab əleyhinə təsir göstərir. Onlar psoriatik artrit, qırmızı qurd eşənəyi, Reyter xəstəliyi, dəri angiiti üçün istifadə olunur. Preparatlar tabletlər, inyeksiya üçün məhlullar, gel, rektal şamlar şəklində buraxılır. Qısa kurslarla - 7-10 gün təyin olunur. Bu qrup preparatların uzun müddət istifadəsi ilə mədə-bağırsaq sistemində yan təsirlər (selikli qişada eroziv-xoralı dəyişikliklər) və hematopezin ləngiməsi (anemiya, aqranulositoz) mümkündür.

- **Sedativ preparatlar və trankvilizatorlar**

Müxtəlif əsəbi-psixi situasiyalar əksər xroniki dermatozların inkişafına səbəb ola bilər.

Eyni zamanda, xroniki dermatozların müəyyən bir hissəsi ikincili nevrozlara və hətta intihar cəhdlərinə (psoriaz və aknenin ağır formaları, pemfiqus, alopesiya, generalizə olmuş qaşınma və s.), fobiya və inkişafı (zöhrəvi xəstəlik, qoturluq, AtD və s.) səbəb olur.

Bu baxımdan, sedativ preparatların (valerian, damotu, pion və s. tinkturları), neyroleptiklər (etaperazin, tizersin), antidepressantların (aminriptilin), trankvilizatorların (Elenium, Relanium, Tazepam) istifadəsi dermatozların kompleks terapiyasının vacib komponentlərindəndir.

- **Vitaminlər**

Dəri xəstəliklərinin müalicəsində vitaminlər ümumi fizioloji amil və müalicəvi vasitə kimi mühüm rol oynayır. Əksər hipovitaminozlar dəri və onun artımlarının dəyişiklikləri ilə müşayiət olunur. Vitaminlər metabolik proseslərə təsir göstərməyə qadirdir və qeyri-spesifik iltihab əleyhinə və hiposensibilizasiyaedici maddələrə aid edirlər. Vitaminlərə olan ehtiyac, maddələr mübadiləsinin, adaptasion-trofik və immunokorreksiyaedici mexanizmlərin tənzimlənməsini təmin edən bir çox fermentlərin və koferment qruplarının qurulmasında iştirakı ilə əlaqədardır.

**Vitamin A** (retinol və onun efirləri) embriogenezdə, reproduksiyada, görmədə, hüceyrə böyüməsinə nəzarətdə, toxumaların differensiasiyasında əsas rol oynayır, tüklərin, dırnaqların böyüməsinə və inkişafına səbəb olur və epidermisdə keratogenezi tənzimləyir.

A vitamini dərinin quruması (kseroz), tüklərin incəlməsi və seyrəlməsi (hipotrixiyoz), dırnaqların kövrəkliyi (onixodistrofiya) zamanı ümumi və yerli terapiya üçün istifadə olunur.

Dermatologiyada təbii A vitamini ilə yanaşı, A vitamininin süni şəkildə sintez edilmiş analoqları - *retinoidlər* (acitretin, tretinoin, izotretinoin) istifadə olunur.

Sistem və topik terapiya şəklində retinoidlər buynuzlaşma prosesləri (psoriaz, ixtioz, keratodermiya) və həddindən artıq piy hasilatı (sızanaq, rosacea) ilə əlaqəli patologiyalarda göstərişdir. Sistem retinoidləri təyin edərkən yan təsirləri yada salmaq lazımdır: retinoid dermatit və xeyli, qaraciyər transaminazlarının və serum lipidlərinin

səviyyəsinin artması, osteoporoz, oynaq və əzələ ağrısı. Qadınlar üçün, retinoidlər qəbul edərkən, *teratogen risk* var, buna görə də retinoidlərlə müalicə müddətində kontrasepsiyanı təmin etmək tövsiyə olunur.

**B qrupu vitaminləri:** B<sub>1</sub> (tiamin) və onun koenzim forması - kokarboksilaza, B<sub>2</sub> (riboflavin), B<sub>5</sub> (kalsium pantotemat), B<sub>6</sub> (piridoksin), B<sub>12</sub> (sianokobalomin), B<sub>15</sub> (panqam turşusu) - psoriaz xəstəliyinin, qırmızı yastı dəmrov, qırmızı qurd eşənəyi, ekzema, neyrodermit, kəmərləyici dəmrov və s. kompleks müalicəsində istifadə olunur.

**Vitamin C** (askorbin turşusu) - dərinin hemorragik angiiti zamanı damar divarını möhkəmləndirmək üçün (çox vaxt rutin ilə birlikdə) göstərilən aktiv detoksikasiyaedici və desensibilizasiyaedici vasitədir; həmçinin ağardıcı xüsusiyyətinə görə dəri hiperpigmentasiyası zamanı istifadə olunur.

**D qrupu vitaminləri** fosfor və kalsium mübadiləsini tənzimləyir, hüceyrə membranlarının sıxılmasına, epidermisdə bərpaedici proseslərə səbəb olur. Kolekalsiferolun (vitamin D<sub>3</sub>) antiproliferativ və immunomodulyasiyaedici təsiri onun psoriaz xəstəliyində istifadəsi üçün əsas olmuşdur. Vitamin D<sub>2</sub> (kalsiferol) kalsium-fosfor mübadiləsinin tənzimlənməsində iştirak edir, uşaqlarda skeletin və dişlərin formalaşmasına kömək edir. Vitamin D<sub>3</sub> provitamin 7-dehidroxolesterinin UB şüalarının təsiri altında dəridə əmələ gəlir. Qan zərdabında D vitamininin normal səviyyəsini saxlamaq üçün həftədə 2 saat yalnız uşağın üz və əl dərisini günəş işığı ilə şüalandırmaq kifayətdir.

D qrupu vitaminləri dəri vərəmi, psoriaz, qırmızı yastı dəmrov, sklerodermiyanın kompleks müalicəsində istifadə olunur. Aktiv D<sub>3</sub> vitamininin topik formada analoqu xüsusilə psoriaz (dayvobet və dayvonex) zamanı effektiv olur.

**Vitamin E (tokoferol)** – piydə həll olan, aydın antioksidant və radioprotektiv təsir göstərir, zülalların biosintezində, hüceyrə proliferasiyasında və hüceyrə mübadiləsinin digər mühüm proseslərində iştirak edir. Vitamin E bədən toxumalarının oksigen qəbul etməsini artırır. Angioprotektiv təsir göstərir, qan damarlarının tonusuna və keçiriciliyinə təsir edir, yeni kapilyarların meydana gəlməsini stimullaşdırır. E vitamininin immunomodulyasiyaedici təsiri T-hüceyrəsinin və humoral immunitetin stimulyasiyasında özünü göstərir. Tokoferol metabolik və damar dermatozları, birləşdirici toxuma xəstəliklərində kurslarla kapsulların daxilə qəbulu ilə istifadə olunur.

**Vitamin PP** (niasin, nikotin turşusu) hüceyrə tənəffüsü və zülal mübadiləsində iştirak edən fermentlərin tərkibinə daxildir. Cinsiyyət hormonlarının (estrogen, progesteron, testosteron), qalxanabənzər vəzinin hormonlarının (tiroksin) və mədəaltı vəzi (insulin) tərəfindən hasil olunan hormonların, həmçinin böyrəküstü vəzinin qabıq maddəsinin (kortizon) sintezi üçün lazımdır. Birləşdirici toxuma xəstəliklərinin müalicəsində istifadə olunur.

**Vitamin P** (rutin) kapilyar keçiriciliyi və kövrəkliyi azaltmaq, hialuronidazanın təsirinə maneə törətmək və antioksidant təsir göstərmək qabiliyyətinə malik olan bitki pigmentlərini - flavonoidləri təmsil edir. Xüsusilə vitamin C (askorutin) ilə birlikdə göstərilir; angiit, diffuz birləşdirici toxuma xəstəliklərinin müalicəsində istifadə olunur.

- **Anabolik steroidlər**

Zəifləmiş xəstələrdə toxumalarda zülal sintezini artıran və ümumi möhkəmləndirici təsir göstərən (nerobol, retabolil, metilurasil, metionin) anabolik steroidlərdən istifadə etmək lazımdır. Onlar xroniki piodermiya, xorali dermatozları olan xəstələr üçün nəzərdə tutulur və yüksək dozada qlükokortikosteroidlərlə uzunmüddətli müalicə üçün köməkçi terapiya kimi istifadə olunur. 10-15 gündə bir dəfə tətbiq edilir.

## Topik dərman terapiyası

Dermatoloji praktikada xarici (topik) terapiya böyük əhəmiyyət kəsb edir. Dermatoloqlar xarici terapiya seçərkən aşağıdakı prinsipləri rəhbər tuturlar

- ✓ qıcıqlanmış dərinin qıcıqlandırmamaq, yəni proses nə qədər kəskin olsa, terapiya bir o qədər yumşaq olmalıdır. Buna görə də, yerli terapiya aşağı dərman konsentrasiyası ilə başlamalı, tədricən artırmalıdır;
- ✓ “nəm üzərində nəm” topik terapiyanın prinsiplial qaydasıdır, bu o deməkdir ki, sızma ilə müşayiət olunan proseslər zamanı tərkibində ən çox su olan dərman formaları (islatma dərmanları, aerezollar) seçilməlidir;
- ✓ quru, qabıqlanan dəri bərpa edilməlidir - bu qayda quru dəri ilə müşayiət olunan xroniki dermatozlar üçün xüsusilə vacibdir (AtD, psoriaz). Remissiya dövründə bu cür xəstələrin dərisinin baryer və digər fizioloji funksiyalarını bərpa etmək üçün dərman kosmetikasından istifadə etməklə uzunmüddətli, zərif qulluq tələb olunur.

Yerli terapiya zamanı bir sıra məqamları yadda saxlamaq lazımdır:

- ✓ başın tüklü hissəsinə pastalar tətbiq edilmir;
- ✓ dəri büküşlərinə qıcıqlandırıcı vasitələr tətbiq edilmir;
- ✓ əl və ayaqlar üçün yaş applikasiyaların tətbiqi əvəzinə vannalar istifadə edilməsinə üstünlük verilir;
- ✓ güclü siniflərdən olan qlükokortikosteroid (QKS) preparatları təyin edilərkən dərinin müxtəlif nahiyələrində dərinin fərqli *udma* və *sorma* dərəcəsi nəzərə alınmalıdır (dəri büküşlərində daha yüksək, ovuc və ayaqaltında isə aşağı səviyyədədir).

Effektiv yerli terapiya üçün dərman formasının seçimi iltihabın dərəcəsi, zədələnmə yeri və prosesin yayılması ilə müəyyən edilir. Yerli terapiya səpgilərin tam rəqressiyasına qədər istifadə olunur. Dərman formalarından tozlar, islatmalar, çalxalamalar (qarışıqlar) *daha səthi*, *daha dərin* səviyyədə isə ardıcıl olaraq təsir edirlər - pastalar, kremlər, məlhəmlər, kompreslər, plastirlər, laklar.

### • Xaricə tətbiq olunan dərman formaları və onlardan istifadə üsulları

**Məhlullar** - bərk və maye maddələrin suda, daha az spirtlə həll edilməsi ilə əldə edilən maye dərman formasıdır. Məhlullar sürtmə, nəm-qurutma sarğıları və islatmalar şəklində istifadə olunur.

**İslatmalar** – müxtəlif (dezinfeksiyaedici, iltihab əleyhinə) maddələrin sulu məhlullarını təmsil edir və *nəzərə çarpan sulanma ilə dərinin kəskin iltihabi vəziyyətlərində* tətbiq edilir. İslatmalar yaş olduqda əvəzolunmazdır, çünki onlar səthi iltihabəleyhinə (damardaraldıcı) təsir göstərir, eksudasiya və ödemə azaldır, göynəmə və qaşınıları sakitləşdirir, həmçinin eroziyadan sızan eksudatı adsorbsiya edir.

**Tətbiq texnikası** - 4-6 qat qatlanmış pambıq yumşaq toxuma və ya patoloji ocaq ölçüsünə uyğun olan 8-10 təbəqədə cuna, soyudulmuş bir məhlulda isladılır, sıxılır və zədələnmiş dəriyə qoyulur. İstisna olaraq dəyişdirilir. İslatma üçün məhlul hər 5-15 dəqiqədən bir dəyişdirilməlidir. İslatmalar üçün qara və yaşıl çayın tinkurası (tannin), bitki mənşəli tinkuralar (çobanyastığı, kalendula) istifadə edilə bilər.

Ən çox yayılmış islatmalardan biri bor turşusudur

Rp.: Ac. borici 4,0

Aq. destillatae 200,0

M.D.S. İslatma.



## DERMATOLOGİYA

*Nəm-qurutma sarğıları* zamanı, soyudulmuş bir məhlulda isladılmış 6-8 təbəqədə cuna 3-5 saat ərzində sulanma sahəsinə qoyulur; sonra prosedur təkrarlanır. Nəm-qurutma sarğıları iltihab əleyhinə təsir baxımından islatmalardan daha aşağıdır.

Dərinin tüklü nahiyələrində sulanma olarkən, güclü və effektiv iltihabəleyhinə maddələr (QKS və ya antimikotik vasitələr) olan *aerozolların* təyin edilməsinə üstünlük verilir.

*Tozlar (səpmələr)* neytral bitki (nişasta) və mineral (talk, sink oksidi) tozlarıdır. Hiqroskopikliyinə görə toz *quruducu, iltihab əleyhinə, piydən təmizləyici və orta dərəcədə soyuducu effektə* malikdir. Tozların təsiri səthidir, onlar sulanmayan iltihabi proseslərdə istifadə olunur. Bərabər hissələrdə talk və sink oksidin qarışığından hazırlanmış toz misal ola bilər.

Rp.: Zinci oxydi  
Talci aa 10,0  
M.f. pulv.  
D.S. Səpmə.

*Çalxalamalar (qarışıqlar)* su və qliserin qarışığında, bitki və ya mineral yağda saxlanılmış kiçik dispers toz halında olan maddələrdir. Suyun buxarlanması səbəbindən onlar *soyuducu və qaşınma əleyhinə təsirə malikdir*. Tərkibinə daxil olan mayenin buxarlanmasından sonra tozlar dərinə nazik təbəqə ilə örtür, üzərində uzun müddət qalır və müalicəvi effekt verir. Dərinin qurumasını sürətləndirmək üçün çalxalamalara spirt (5-10%) əlavə etmək olar.

Rp.: Zinci oxydi  
Talci  
Amyli tritici aa 30,0  
Glycerini 40,0  
Aq. destill. ad 250,0  
M.D.S. Çalxalamaq və dəriyə sürtmək (sulu çalxalama).

*Pastalar, sulanma bitdikdən sonra, yarıməkskin iltihabi səpgilər* üçün istifadə olunur. Onlar quruducu, yumşaldıcı, iltihab əleyhinə təsir göstərir. Pastalar piyli maddələrin (məlhəmlərin) 1:1 nisbətində tozları ilə qarışığıdır, buna görə səthi qurutma effektinə malikdir. Pastalar gündə 1-2 dəfə nazik təbəqə ilə çəkilir. Pastalar üçün klassik əsas indifferent sink pastasıdır.

Rp.: Zinci oxydi  
Amyli tritici aa 10,0  
Vaselini 20,0  
M.f. pasta.  
D.S. Gündə 1-2 dəfə ocağa çəkmək.

*Məlhəmlər.* Məlhəmlərin əsasını yağlar, yağlı və ya yağa bənzər maddələrin qarışıqları təşkil edir. Məlhəmlər dərinin səthini sıx şəkildə əhatə edir, buynuz təbəqəni yumşaldır və dərinin dərin təbəqələrinə nüfuz edir. Onlar nəzərə çarpan okklüzion, isidici, yumşaldıcı və qidalandırıcı effektə malikdir və buna görə də *ağır infiltrasiya ilə xroniki iltihabi dəri zədələnmələri* zamanı təyin olunur. Təsiredici tərkibdən asılı olaraq, məlhəmlər də keratoplastik

## DERMATOLOGİYA

və ya keratolitik təsir göstərir, regenerasiyaya və dərinin dehidratasiyasının gecikməsinə səbəb olur. Ən sadə resept - bərabər hissələrdə susuz lanolin və vazelin qarışığıdır.

Rp.: Lanolini

Vaselini aa 15,0

M.f. ung.

D.S. Dəriyə sürtmək.

*Kəskin nəzərə çarpan infiltrasiya* zamanı dərinin isinməsinə gücləndirən və səpgilərin rezorbsiya prosesini sürətləndirən *okkluzion sarğı* altında məlhəm tətbiq etmək tövsiyə olunur. Bu məqsədlə bir neçə saat (2-3 saatdan 12 saata qədər) dəridə ola bilən nazik (qida üçün) polietilen pərdədən istifadə edilir.

**Krem** (emulsiya məlhəmi) yağlardan və sudan ibarət bərk və ya maye emulsiya formasıdır. *Maye formada* ("suda yağ" tipində) mayədə yağlı maddələrin suya nisbəti 30 və 70%, *yağlı kremlərdə* ("yağda su" növü) yağlı əsas 70%, su isə 30% təşkil edir. Krem *kəskin iltihabın bütün fazalarında*, xroniki iltihabda - keçid (kəskindən yarımkəskin iltihaba) dövründə istifadə olunur. Krem məlhəmdən daha yumşaq təsir edir, kəskinləşməyə səbəb olmur və okkluzion effekt vermir, dərinin səthində və orta təbəqələrində təsir göstərir.

"Suda yağ" tipli krem dərinin səthindən buxarlanır, onu sərinləşdirir, qan damarlarını daraldır və beləliklə, iltihab əleyhinə və soyuducu təsir göstərir. Kremin bu forması kəskin və yarımkəskin dermatozlar üçün istifadə edilə bilər və uzun müddət istifadəsi ilə suyun sürətli itkisi səbəbindən quruducu təsir göstərir və buna görə də quru dərilər üçün əks göstərişdir.

"Yağda su" tipli krem, yağların yüksək konsentrasiyasına görə, yüngül soyuducu və iltihab əleyhinə effekt göstərən sakitləşdirici və yumşaldıcı təsirə malikdir və quru dərilərdə pulcuq və qartmaqları yumşaltmaq üçün istifadə olunur. Buna misal olaraq Unna kremi göstərmək olar:

Rp.: Lanolini

Vaselini

Aq. destill. aa 10,0

M.f. ung.

D.S. Dəriyə sürtmək.

Kremin tərkibinə 5-10% anestezin, mentol, bor turşusu (qaşıntıları korreksiya etmək üçün) əlavə etmək olar.

**Plasturlar** xroniki iltihabın və ya dərinin qalınlaşmasının məhdud ocaqlarında (adətən dırnaqda) istifadə olunur. Onlar qatranlar, mum, qurğuşun oksidi və ən güclü isinmə və rezorbsiya effekti verən digər maddələrin qarışığından ibarət qalın kütlədir. Plastırın təsirini müəyyən bir sahədə "fiksasiya etmək" olar.

**Laklar** dərinin və ya dırnaqların məhdud destruktiv zədələnmələri zamanı istifadə olunur. Onlar əsasən kollodiumdan ibarətdir, dırnaq xəstəliklərinin müalicəsində istifadə olunur, çünki onlar uzun müddət sarğı olmadan səthdə saxlanılır və təkcə müalicəvi deyil, həm də qoruyucu təsir göstərir.

**Gel** jelatin (və ya nişasta) və qliserinin sulu məhluludur. Səth effektinə malikdir (yumşaldır, soyudur və tərifrazını pozmur), eroziv səthlərdə istifadə olunur. Təsiri aktiv gelə əlavə olunan preparatdan asılıdır.

**Şampun** - tərkibində müxtəlif dərman maddələri ola bilər və həm dərinin tüklü hissələrinin aktiv müalicəsi (mikoz, psoriaz), həm də rasionallıq profilaktik tibbi və kosmetik qulluq (seboreya, psoriaz) üçün istifadə edilə bilər.

Yerli istifadə olunan dərman forması üçün *təsiredici tərkib hissəsinin seçimi* xəstəliyin etiologiyası və patogenezi və ya dermatozun aparıcı simptomatikası ilə müəyyən edilir. Təsiredici maddələrin çoxu (antibiotiklər, qlükokortikosteroidlər, antimikotik vasitələr və s.) sadalanan formaların hər hansı birinə daxil edilə bilər və xarici terapiyada geniş istifadə oluna bilər. Bir neçə əsas qrup ayırd edilir: iltihabəleyhinə, mikrobəleyhinə, antiparazitar, reduksiyaedici, keratolitik, qaşınma əleyhinə.

**İltihabəleyhinə** yerli vasitələr müxtəlif kəskin iltihabi dermatozlar zamanı müvafiq dərman formalarında (islatmalardan məhləmlərə qədər) istifadə olunur. Klassik preparatlara büzücü islatmalar (qurğuşun, gümüş nitrat məhlulu, dərman bitkilərinin tinkturaları və həlimləri - çobanyastığı, adaçayı, yatıq qanqal və s.) daxildir.

Müasir yerli iltihabəleyhinə dərmanlar arasında *aparıcı olanlar* müxtəlif güclü kremlər, məhləmlər, emulsiyalar, gəllər və məhlullar (losyonlar, şampunlar) şəklində olan qlükokortikosteroidlərdir (QKS). Yerli kortikosteroidlər üçün xarakterikdir:

- ✓ iltihabəleyhinə, antimikotik və antiproliferativ təsir, yerli immun mexanizmlərin sakitləşdirilməsi, dərinliyə nüfuzu, uzunmüddətli təsiri.
- ✓ məhlullar və linimentlər daha səthi təsir edir; kəskin iltihabın müalicəsində onlara üstünlük verilir.
- ✓ kəskin və yarımkəskin iltihabın müalicəsi zamanı - kremlər, xroniki proliferativ prosesin müalicəsi üçün - məhləmlər tövsiyə olunur.
- ✓ formullara keratoplastik maddələrin (salisil turşusu, sidik cövhəri və s.) əlavə edilməsi dəriyə nüfuzunu artırır.
- ✓ topik steroidlərin təsiri adətən təxminən 12-24 saat davam edir, buna görə də gündə 1-2 dəfə istifadə olunur.

Topik QKS istifadə edərkən, bir neçə ay və hətta illər ərzində tədricən yaranan yan təsirləri (dəri atrofiyası, striyalar, perioral dermatit, steroid rosacea, hirsutizm, Kuşinq sindromu) xatırlamaq lazımdır. Çox vaxt yan təsirlər təzahür edir:

- ✓ halogen formasını uzun müddət qəbul etdikdə;
- ✓ preparatı okklüzion sarğı altında tətbiq etdikdə;
- ✓ uşaqlar və yaşlı pasiyentlərdə;
- ✓ büküslərdə və üz dərisində tətbiq etdikdə;
- ✓ dərman rejiminə əməl edilmədikdə.

Yerli kortikosteroidlərin dozasını hesablamaq üçün "böyüklərin barmağının bir falanqası" qaydası istifadə olunur. Falanqa uzunluğunda bir krem zolağı 1 q-a bərabərdir.

Beləliklə, QKS-in maksimum həftəlik dozası:

- ✓ yuxarı ətraflar üçün - 14 q (3 sm = 1 q);
- ✓ aşağı ətraflar üçün - 28q;
- ✓ əl və ayaq üçün - 14q;

- ✓ gövdə üçün – 56q;
- ✓ baş və boyun üçün – 14q.

Müasir topik vasitələrin əksəriyyəti mono və ya çoxkomponentli ola bilər. Monokomponent preparatlar bir aktiv komponentdən (antibiotik, antimikotik vasitə və ya steroid), çoxkomponentli - aktiv maddələrin birləşməsindən ibarətdir: iki (antibiotik + QKS; antibiotik + antimikotik vasitə; QKS + antimikotik dərman; QKS + salisil turşusu) və ya üç (antibiotik + antimikotik vasitə + QKS).

**Topik immunomodulyatorlar.** Pimekrolimus (elidel) və takrolimus (protopik) immunosuppressiv preparatlardır. Onlar kalsinevrinin inhibitorlarıdır. Onlar bir sıra xroniki dermatozların - AtD, psoriaz, ocaqlı alopesiya, vitiliqo, steroidli rosaceanın müalicəsi üçün müasir iltihabəleyhinə topik preparatların yeni nəslini təmsil edir. Həftədə 2 dəfə takrolimus məlhəmi ilə uzunmüddətli proaktiv terapiya uşaqlarda və böyüklərdə AtD-nin remissiyasını effektiv şəkildə saxlayır.

**Topik antibakterial vasitələr** - infeksiyon dəri xəstəliklərinin törədicilərinə təsir edən böyük bir dərman qrupudur.

- ✓ klassik dezinfeksiyaedici məhlullar - yod, anilin boyaları, furasilin, etakridin laktat, gümüş nitrat, bor turşusu, kalium permanqanat, hidrogen peroksid.
- ✓ müasir topik antibakterial preparatlar [fusidin kremi, 2%-li mupirosin məlhəmi (baktroban), sulfadiazin (dermazin), basitrisin - neomisin (baneosin), gümüş sulfatiazol (arqosulfan), levomekol, 4%-li heliomisin məlhəmi, 2%-li linkomisin məlhəmi, 0,1%-li gentamisin məlhəmi].

**Virusəleyhinə topik preparatlar** dəri və selikli qişalarda virus infeksiyalarının müalicəsi üçün nəzərdə tutulub. Yerli təsirlə dərman qan dövranına daxil olmur, lakin onun uyğun dozası birbaşa zədə ocağında olur. Preparatın virusəleyhinə olan effekti virusun çoxalmasına maneəçilik törətmək və onun məhvinə səbəb olmaq qabiliyyətindən ibarətdir. Bu qrupa ənənəvi vasitələr daxildir: oksolin, asiklovir, tebrolfen məlhəmləri; IFN preparatları: Panavir, Viru-Mers.

**Göbələkəleyhinə topik vasitələr** (antimikotik) yerli terapiyada effektiv olur. 1%-li Terbinafin kremi, 1%-li gel və 1%-li sprey şəklində (lamisil, terbizil) dermatofitiyaların (T. rubrum, T. mentagrophytes, T. verrucosum, T. violaceum, T. tonsurans, Microsporum canis, Epidermophyton floccosum), kif (Aspergillus spp.) və maya (Candida albicans, Malassezia furfur) göbələklərinin törətdiyi mikozlarda istifadə olunur. Candida fəsiləsinin maya göbələklərinin yaratdığı dəri və selikli qişaların zədələnməsinin müalicəsi üçün nistatin məlhəmi və kremlərdən 1%-li klotrimazol, 2%-li natamisin istifadə edilir. Onixomikoz zamanı loseril (amorolfin) və batrafen (siklopiroks) lakları effektivdir. Lakların üstünlüyü ondan ibarətdir ki, laklara daxil olan antimikotik maddələr uzun müddət dırnaq lövhəciklərində qalır və onların effektiv konsentrasiyası 7 günə qədər davam edir.

**Antiparazitar topik vasitələr** qaşınma, pedikulyoz və demodekozun törədicilərinə qarşı aktivdir. Yüksək effektiv vasitələrdən istifadə olunur: 10-20% su-sabun suspenziyası formasında benzil-benzoat emulsiyası,

esdepaletinin "Spregal" aerosolu, permetrin məhlulları "Nittifor" və "Lontsid", müalicəvi şampun "Pedilin", 10-33% -li kükürlü məlhəm və s.

**Sorucu-reduksiyaedici vasitələr** xroniki iltihabi dermatozlarda dəri infiltrasiyasını rezorbsiya etmək və lixenifikasiyanı azaltmaq məqsədilə tətbiq olunur. Belə vasitələr kimi ixtiol, naftalan, qatran, kükürd istifadə edilə bilər; onlar həmçinin kremlərin və məlhəmlərin tərkibinə daxildir.

**Keratolitik vasitələr** buynuzlaşmış dərinin yumşaldılmasına və sonrakı yüngül soyulmasına səbəb olur, həddindən artıq buynuzlaşma (keratoz) ilə müşayiət olunan dəri xəstəlikləri üçün effektiv şəkildə istifadə olunur. Tərkibində salisil və süd turşuları, yüksək konsentrasiyalarda rezorsin olan məlhəmlər optimaldır. Məhdud keratoz (döyənəklər), onikomikoz zamanı keratolitik laklar və plastırlardan istifadə etmək daha əlverişlidir.

**Qaşınmaəleyhinə vasitələr.** Yerli preparatların qaşınma əleyhinə təsir mexanizmi H1-histamin reseptorlarının blokadası və ya qaşınmaya səbəb ola bilən araxidon turşusu və iltihab mediatorlarının əmələ gəlməsinin inhibisiyasına əsaslanır. Bunlara zəif konsentrasiyada (1-2%-li məhlul) mentol, anestezin, fenol, dimedrol, karbol, limon və sirkə turşuları daxildir. Onlar spirt məhlullarında, çalxalama suspenziyalarında, kremlərdə, məlhəmlərdə istifadə olunur.

- **Fizioterapevtik müalicə metodları**

Bir çox dəri xəstəliklərinin müalicəsində müxtəlif fizioterapevtik üsullardan geniş istifadə olunur: təbii və süni işıq mənbələri, elektrik, istilik və su prosedurları, masaj və s.

**Diatermiya** - yüksək tezlikli cərəyanlar - ekzema, AtD, dishidroz, qırmızı yastı dəmrov, seboreya dermatiti olan xəstələrin müalicəsində istifadə olunur.

**Ultrayüksək tezlikli cərəyanlar (UTC)** hidradenit, furunkul, dərin follikulit, həmçinin donma, məhdud neyrodermatit, pruriqo, ekzema və s. xəstəliklərin müalicəsində istifadə olunur. UTC- terapiyasının təsiri yüksək tezlikli vibrasiyanın yaratdığı istilik effektindən ibarətdir.

**D'Arsonval cərəyanları** yüksək tezlikli, yüksək gərginlikli və böyük olmayan güclü alternativ cərəyanlardır; alopesiya, məhdud qaşınma, trofik dəri xoraları və s. zamanı tətbiq edilir.

**Elektroforez** dəriyə müxtəlif dərman vasitələrinin yeridilməsi üsuludur: kalium yodid, brom, sink sulfat, mis sulfat, novokain, longidaz, adrenalın, spirt məhlulları və s. Bir sıra iltihabi dermatozlar, qırmızı qurd eşənəyi, sklerodermiya zamanı istifadə olunur.

**Dərman ultrafonoforezində** ultrasəs (US) vibrasiyanın və onların köməyi ilə daxil edilən dərman maddələrinin birgə təsirindən istifadə edilir. US birləşdirici toxumanı yumşaltmağa, dərinin keçiriciliyini yüksəltməyə,

dərmanların diffuziyasını və təsirini artırmağa, mayələrin nəqlini gücləndirməyə qadirdir. Dərman maddələrinin bədənə daxil edilməsi tər və piy vəzilərinin ifrazat kanalları vasitəsilə həyata keçirilir.

US sahəsində daha yüksək hərəkətliyə sulu mühitdə həll olunan dərman maddələri malikdir. Metod sklerodermiya, artropatik psoriazın müalicəsi üçün effektiv olur.

**Lazer terapiyası** monoxromatik, koherent, kolliminasiya olunmuş lazer şüasının işıq enerjisindən istifadə etməklə müalicə üsuludur. Aşağı intensivlikli (aşağı intensivlikli lazer şüalanması) və yüksək intensivlikli (yüksək intensivlikli lazer şüalanması) lazer terapiyası tətbiq edilir.

Aşağı intensivlikli lazer şüalanması qırmızı və infraqırmızı optik diapazonda elektromaqnit şüalanmadır. *Qırmızı lazer şüalanması* hüceyrə tənəffüsünü və lipid peroksidləşmənin antioksidant sistemini aktivləşdirir, mikrodamarların genişlənməsinə, lokal qan axınının normallaşmasına və ocağın dehidratasiyasına səbəb olur, infiltrativ-eksudativ prosesləri həll etməyə və iltihab ocağında proliferasiyanı sürətləndirməyə kömək edir.

**İQ (infra qırmızı)-lazer şüalanması** toxumaların regenerasiyasını və metabolizmini gücləndirir. Aşağı intensivlikli lazer terapiyasının istifadəsi üçün göstərişlər uzun müddət müalicə olunmayan trofik xoralar, yataq yaraları, yanıqlar, donma, qaşınan dermatozlar, furunkuloz, qırmızı yastı dəmrovdur.

Yüksək intensivlikli lazer terapiyası lazer fotokoaqulyasiyası və angiofototermoliz zamanı istifadə olunur. *Lazer fotokoaqulyasiyası - yüksək intensivlikli lazer şüalanması ilə toxumaların destruksiya üsuludur.*

Lazer fotokoaqulyasiyanın istifadəsinə göstərişlər dərinin və onun artımlarının xoşxassəli şişləri, ziyillər, dərinin bazal və yastıhüceyrəli karsinomalarıdır.

**Lazer angiofototermoliz** - dərinin səthi damar törəmələrinin koaqulyasiyası üçün lazer şüalanmasından istifadə edilir. Telangiektaziyaları, hemangiomaları, ziyilləri, alovlu nevusları, psoriatik lövhəcikləri, hiperpigmentasiya ocaqlarını və s. götürmək üçün tətbiq olunur.

**Krioterapiya (kriodestruksiya)** - karbon turşusu və ya maye azotla dondurulması üsuludur. Krioterapiya kriomasaj və kriodestruksiya şəklində həyata keçirilir. *Kriomasaj* kəskinləşməyən rosacea, qırmızı qurd eşənəyi üçün göstərişdir. *Kriodestruksiya* vulqar ziyillər, itiuclu kondiloma, təzə keloid çapıqlar, rosacea, telangiektaziya və s. zamanı aparılır.

**Parafin terapiyası** - dərinin zədələnmiş nahiyəsinə ərimiş parafinin tətbiqidir. Psoriazda, qırmızı yastı dəmrovun hiperkeratotik formasında, məhdud neyrodermitin, xroniki ekzemanın infiltrasiya olunmuş nahiyələrində, ocaqlı alopesiya və sklerodermiyanın məhdud formalarında dərin infiltratların və ya çapıq toxumasının sorulması məqsədilə həyata keçirilir. Parafin 20-60 dəqiqə quru dəriyə fırça ilə çəkilir.

**Ozokerit (dağ mumu)** mürəkkəb karbohidrogen birləşməsidir: yüksək özlülüklü və incə kristal parafinin yüngül yağlarının qarışığıdır. Neft mədənlərində yerin dərinliklərindən çıxarılır. Ozokerit eynilə parafinin istifadə edildiyi hallarda istifadə olunur.

**Fototerapiya - işıq terapiyası.** Dəri xəstəliklərinin müalicəsində aparıcı müasir effektiv üsullardan biridir.

Dermatologiyada UB-şüalanmanın UBA və UBB spektrlərindən geniş istifadə olunur. Dəri xəstəlikləri üçün ən çox yayılmış fototerapiya növləri bunlardır:

- ✓ *fotokimyaterapiya (PUVA)* - fotosensibilizatorlarla uzun dalğalı UB-şüalanmanın (UBA 320–400 nm) birgə istifadəsidir. Təsir mexanizmi uzun dalğalı UB-şüalar ilə hərəkətə gələn fotosensibilizə edici maddələrin molekulları arasında fotokimyəvi reaksiya ilə xarakterizə olunur. Psoriasis, parapsoriasis, qırmızı yastı dәмrov, AtD, vitiliqo, alopesiya, dəri limfomaları, pruriqo və s. xəstəliklərdə istifadə olunur.
- ✓ *genişzolaqlı UBB-terapiyası* (əvvəlki adı: selektiv fototerapiya - SFT) - 295-330 nm dalğa uzunluğunda orta dalğalı şüalanmanın uzun dalğalı UB-şüalanması ilə birləşməsidir. Vulqar, eksudativ psoriasis, AtD və vitiliqo zamanı istifadə olunur. Bu üsulla fotosensibilizatora ehtiyac yoxdur.
- ✓ 370 nm dalğa uzunluğu ilə *darzolaqlı UBA1 terapiyası*. AtD, göbələk mikozu və məhdud sklerodermiyada terapevtik təsirin aparıcı mexanizmi olan T-hüceyrə apoptozunu induksiya edir.
- ✓ 311 nm dalğa uzunluğu ilə *dardalğalı UBB-terapiyası*. Psoriasis, vitiliqo, AtD, qırmızı yastı dәмrovun müalicəsində tətbiq olunur.
- ✓ eksimer lazerlə 308 nm dalğa uzunluğunda *dardalğalı UBB-terapiyası*. Sağlam dərinin potensial zərərli şüalanmasının qarşısını alaraq, keratinositlərin patoloji proliferasiyasına fokuslanmış şəkildə təsir etmək qabiliyyətinə malikdir.
- ✓ 600-730 nm dalğa uzunluğu ilə *genişzolaqlı fotodinamik terapiya*. Metod porfirinlər qrupundan olan *görünən spektrin* və fotosensibilizatorların kombinasiyasına əsaslanır. Fotodinamik terapiya apoptotik hüceyrə məhvinə səbəb olan hüceyrə siklini pozur. Bədxassəli yenitörəmələrin (bazaliomaların), ziyillərin, keratomaların, papillomaların, keloid çapıqlarının və striyaların müalicəsində istifadə olunur.
- ✓ Dalğa uzunluğu 405-450 nm olan *darzolaqlı fototerapiya* ("göy" işıq). Bu fototerapiya üsulu vulqar sızanaqların müalicəsində uğurla istifadə edilir. Darzolaqlı "göy" işıq 2,5 mm dərinliyə nüfuz etdiyindən və dermanın retikulyar təbəqəsinə çatdığından, piy vəzilərdə eyni dərinlikdə yerləşən mikroorqanizmlərin məhv edilməsi prosesi baş verir.
- ✓ 780–3000 nm dalğa uzunluğuna malik *İQ-spektr şüalanması*. Metod yüksək temperaturun müalicəsinə əsaslanan reparativ və bərpaedici proseslərin stimulyasiyasıdır. Akneni, ziyilləri, lövhəcikli sklerodermiyanı, qırmızı yastı dәмrovun ziyilli formasını, müxtəlif mənşəli xoraları müalicə etmək üçün istifadə olunur.

### **Cərrahi müalicə**

Cərrahi üsullar *zədələnmiş dəri sahələrinin kəsilməsindən (ekssiziya)* ibarətdir və konservativ müalicə üsullarının effekti olmadıqda istifadə olunur (ziyilli vərəm, vərəm qurd eşənəyi, epitelial yenitörəmələr, xroniki xoralı piodermiya).

Cərrahi kəsmə (insiziya) dərin piodermiya ocaqlarında (hidradenit, absesləşən çibanlar, karbunkullar, konqlobat sızanaqları, panarisium) aparılır.

## XÜSUSİ DERMATOLOGİYA

### FƏSİL 7. BAKTERİAL DERMATOZLAR

**Bakterial dermatozlar (dərinin bakterial infeksiyaları)** – müxtəlif növ bakteriyalar tərəfindən törədilən infeksiyon dəri xəstəlikləridir, aşağıdakı kimi təzahür edə bilər:

- birincili - ilkin olaraq dəridə əsas xəstəlik kimi başlayan bakterial infeksiyalar
- ikincili (infeksiyaya yoluxmuş ekzema, atopik dermatit, trofik xora, dermatitlər və s.) - ikincili infeksiya kimi əsas xəstəliyin gedişatını ağırlaşdıran dərinin bakterial infeksiyaları
- bakterial sistem infeksiyalarının təzahürləri (difteriya, vəba/taun, tulyaremiya, brüsellə, meninqokokk, qonokokklar və s.).

İnsan dərisinin səthi steril deyil və doğuşdan dərhal sonra çoxlu sayda bakteriya tərəfindən kolonizasiya olunur. Bu bakteriyalar kommensalizm vasitəsilə epidermisdə və onun artımlarında yaşayır, “dərinin normal bakterial florasını” formalaşdırır.

Təbiətən antimikrob xüsusiyyətə malik olan epidermisin keratinləşmiş təbəqəsinin, dərinin tərkibində olan lipidlərin və müxtəlif zülalların Markionini su-lipid mantıyası hesabına, sağlam şəxsin dərisi çox sayda bakteriyaların invaziyasına qarşı *yüksək rezistentliyə* malikdir.

Bakterial infeksiyanın inkişafı üçün aşağıdakı şərtlər zəruridir:

- müdafiə baryerinin (dərinin buynuz qatının, zülal və lipid təbəqələrinin, su balansının ) pozulması nəticəsində infeksiya üçün *giriş qapısının* olması
- endo- və ekzotoksin hasil etməsi, hüceyrələrə birləşməsi və faqositozdan müdafiə olunması hesabına *törədicinin patogen xüsusiyyətinin güclənməsi*
- ümumiyyətlə orqanizmin immun müdafiəsinin zəifləməsi.

### **Epidemiologiya**

- Dermatozların nozoloji strukturunun 20%-ni bakterial dermatozlar təşkil edir
- Bakterial dermatozlarda infeksiya mənbəyi
  - ✓ xəstə və bakteriya daşıyıcı insan
  - ✓ infeksiyaya yoluxmuş ev heyvanları və vəhşi heyvanlar
  - ✓ gəmiricilər
  - ✓ dəniz məməliləri, balıqlar, mollusqlar
  - ✓ hamam və tərəş dəstləri
  - ✓ alt paltarları və yataq dəstləri
  - ✓ baş geyimi və digər geyim əşyaları



- ✓ infeksiyaya yoluxmuş bioloji material (tüpürcək, bəlgəm, sperma, sidik, nəcis və s.)
- ✓ infeksiyaya yoluxmuş su
- ✓ torpaq
- Bakterial dermatozlarda infeksiyanın ötürülmə yolları
  - ✓ məişətdə təmas yolu ilə/dəridən (ekzogen)
  - ✓ hava-damcı
  - ✓ per continuitatum
  - ✓ autoinokulyasiya
  - ✓ limfo-hematogen
  - ✓ alimentar
  - ✓ transmissiv
- Bakterial dermatozlarda infeksiyanın yayılmasına səbəb olan **meyllik amilləri**
  - ✓ *ekzogen* – zədələr və mikrozdələnmələr, orqanizmin həddindən artıq soyuması, həddindən artıq istilənməsi, hiperinsolyasiya, ətraf mühitin çirklənməsi, yüksək rütubət, əlverişsiz iqlim şəraiti, dəri pH-nın qələvi mühitə dəyişməsi, dərinin quruluğu və ya maserasiyası, yüksək tər ifrazı, gigiyenik normalara riayət edilməməsi, dərinin kimyəvi sənaye maddələləri və sürtgü yağları ilə kirlənməsi, məişətdə və istehsalatda əlverişsiz sosial-iqtisadi və sanitariya-gigiyenik faktorlar və s.
  - ✓ *endogen* – immunçatışmazlıq, neyroendokrinopatiyalar, xroniki infeksiyalar, intoksikasiyalar, hipovitaminozlar, yanaşı gedən üzücü somatik xəstəliklər, angiopatiyalar, qlükokortikosteroidlər, sitostatiklər və immunodepressantların uzun müddətli qəbulu.

## Etiologiya

- Bakterial dermatozların törədicisi, bir qayda olaraq – **insan dərisinin tranzitor bakterial florasının bakteriyalarıdır**: qızılı *stafilokokklar* (*Staphylococcus aureus*), *müxtəlif qrup streptokokklar* (*Streptococcus spp.*), *göy-yaşıl irin çöpləri* (*Pseudomonas aeruginosa*), *vərəm, cüzam və atipik mikobakteriyalar* (*Mycobacterium spp.*), *Borrelia spp.*, *Treponema spp.*, *Leptospira spp. fəsiləsindən olan spiroxetlər*, donuz qızılıyeli çöpü (*Erysipelothrix insidiosus*), *Bartonella spp. çöpləri*
- Az hallarda bakterial dermatozların törədicisi immunosupressiya zamanı əldə edilmiş patogen xüsusiyyətli, **dərinin normal bakterial florasının** göstəricisi - rezident mikroorqanizmlərdir: *Staphylococcus epidermidis*, *Propionibacterium spp.*, *Micrococcus spp.*, *Corynebacterium spp.*, *Acinetobacterium spp.*
- Bəzi hallarda sistem bakterial infeksiyalara səbəb olan mikroorqanizmlər dəri manifestasiyalarının törədicisi olur: Sibir xorası (*Bacillus anthracis*), tulyaremiya (*Francisella tularensis*), vəba (*Yersinia pestis*), bruselyoz (*Brucella spp.*), saqqo (*Burkholderia mallei*), listerioz (*Listeria monocytogenes*), leptospiroz (*Leptospira interrogans*), difteriya (*Corynebacterium diphtheriae*), siçan qızdırması (*Streptobacillus moniliformis*).

## Patogenezi

Yuxarıda göstərilmiş ekzogen və endogen faktorlar fonunda orqanizmin rezistentliyi azalır, bu da dəri səthində mikroorqanizmlərin aktivləşməsinə, onların derma və follikulların dərinliyinə keçməsinə və kolonizasiyasına gətirib çıxarır, faqositlərin və spesifik anticisimlərin aktivliyinə qarşı olan qabiliyyətlərini artırır, iltihablaşmaya səbəb olur.

Dərinin stafilo-streptokokk infeksiyası zamanı bakteriyalar tərəfindən sintez edilən eksfoliativ xassəli ekzotoksinlər epidermisin yuxarı təbəqəsinin keratinositlərinin akantolizinə səbəb olur, sonradan vezikul və qovuqlar əmələ gətirir. Polimorf nüvəli leykositlərin cəlb olunması pustulaların əmələ gəlməsinə səbəb olur, lakin stafilo-streptokokkların hasil etdikləri “ağressiya” və “müdafiə” (hialuronidaza, stafilokinaza, DNT-aza, koagulaza, fibrinolizin) fermentləri hemotaksis neytrofilləri və faqositozu ləngidir, insanın immun sistemində supressiyaedici effekt göstərir və iltihablaşmaya gətirib çıxarır. Vərəm və cüzam mikobakteriyaları tərəfindən törədilən dəri infeksiyalarında, ilk əmələ gələn qeyri-spesifik iltihab ocaqları qranulyomanın inkişafına səbəb olan iltihabın proliferativ mərhələsi ilə əvəz olunur.

## Bakterial dermatozların təsnifatı

### Gram-müsbət bakteriyaların törətdiyi dəri infeksiyaları

- *Staphylococcus spp./Streptococcus spp.*-nin törətdiyi dərinin bakterial infeksiyaları
- *Corynebacterium spp.* -nin törətdiyi dərinin bakterial infeksiyaları
- *Clostridium spp.* -nin törətdiyi dərinin bakterial infeksiyaları
- dərinin digər qram-müsbət bakterial infeksiyaları

### Gram-mənfi bakteriyaların törətdiyi dəri infeksiyaları

- *Neisseria meningitidis*-in törətdiyi dərinin bakterial infeksiyaları
- *Neisseria gonorrhoeae*-nin törətdiyi dərinin bakterial infeksiyaları
- *Pseudomonas aeruginosa*-nın törətdiyi dərinin bakterial infeksiyaları
- *Bartonella spp.*-nin törətdiyi dərinin bakterial infeksiyaları
- dərinin digər qram-mənfi bakterial infeksiyaları

### Spiroxtlərin törətdiyi dəri infeksiyaları

- *Barrelia spp.*-nin törətdiyi dərinin bakterial infeksiyaları
- *Treponema spp.*-nin törətdiyi dərinin bakterial infeksiyaları (qeyri-zöhrəvi/endemik treponematozlar)- tropik iqlim şəraitli regionlarda təsadüf edilir
- *Leptospira interrogans*-in törətdiyi dərinin bakterial infeksiyaları.

### Mikobakteriyaların törətdiyi dəri infeksiyaları

- dəri vərəmi (*Mycobacterium tuberculosis*, *M.bovis*)
- cüzam (*Mycobacterium leprae*)
- atipik mikobakteriyaların törətdiyi dəri infeksiyaları (*Mycobacterium marinum*, *M.ulcerans* və s.).

Dərinin bakterial infeksiyalarının sonrakı klinik təhlilinə tropik iqlimi olan regionlarda təsadüf edilən infeksiyalar istisna olmaqla, yalnız birincili bakterial dermatozlar daxil edilmişdir.

## 7.1. Qram-müsbət bakteriyaların törətdiyi dəri infeksiyaları

### Dərinin *Staphylococcus spp.*, *Streptococcus spp.* tərəfindən törədilən bakterial infeksiyaları

*Törədici*lərin dəriyə, dəri artımlarına və selikli qişalara bilavasitə daxil olması ilə əlaqəli *stafilo-streptokokk dəri infeksiyaları* - *piodermiyalardır*.


*Piodermiyalar* – irinli bakterial dəri infeksiyası olub, piokokklar tərəfindən törədilir, dəri və dəri artımlarının iltihabı ilə xarakterizə olunur. Piodermiyalar birincili və digər dermatozların (qoturluq, neyrodermit, atopik dermatit, ekzema, dermatit, trofik xora və s.) ikincili ağırlaşmaları kimi əmələ gələ bilər.

#### Epidemiologiya


- ÜST-ün göstəricilərinə əsasən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə piodermiyalı xəstələr infeksiyon patologiyalı xəstələrin 1/3 hissəsini təşkil edir.
- Dermatozlar arasında piodermiyalar 30-40%, uşaqlar arasında 25-60%-ə qədər təsadüf edilir.
- Piodermiya ilə xəstələnmə hallarının yüksək həddə çatması *ətraf mühitdə* (toz, hava, su, əhatədə olan əşyaların səthi və s.) xəstə və sağlam şəxslərin dəri və selikli qişalarında geniş yayılması ilə əlaqələndirilir.
- İnfeksiya mənbəyi – *xəstə və ya bakteriya daşıyıcı insan*
- İnfeksiyanın ötürülmə yolları - *məişət əşyaları ilə təmas/kirli əllər, ev əşyaları və s./ hava-damcı yolu.*

**Etiologiya** – piodermiyaların törədicisi 60-85% hallarda *stafilokokklar* (*Staphylococcus aureus*, nadir hallarda *Staphylococcus epidermidis*), 5-10% hallarda *streptokokklar* (*Streptococcus pyogenes*), 10-40% hallarda *qarışıq infeksiya* - əksər hallarda stafilokokklarla streptokokklar birlikdə, az hallarda isə göy-yaşıl irin çöpləri (*Pseudomonas aeruginosa*), bağırsaq çöpləri (*Escherichia coli*), protey (*Aeruginosa proteus*) və digər mikroorqanizmlər olur.

**Stafilo və streptokokklar** - əksər hallarda fakultativ anaeroblar olub, dairəvi formalı qram-müsbət bakteriyalardır. *Stafilokokklar* tək-tək, cüt-cüt yerləşirlər, lakin daha çox salxım şəklində qruplar əmələ gətirirlər, *streptokokklar* - cüt-cüt və ya müxtəlif uzunluqda *zəncirlərlə* birləşir.



Şəkil 1. *Staphylococcus aureus*



Şəkil 2. *Streptococcus pyogenes*

## Klinik şəkil

Piodermiyaların əksəriyyəti *pustulanın* təzahürü ilə başlayır. Morfoloji olaraq follikulyar pustula, fliktena, ektima kimi ayırd edilir.

*Follikulyar pustula sin.Follikulit* – tük follikullarına nüfuz edir, dairəvi və ya konusşəkilli formalı, bərk örtüklü, stafilokokklarla əlaqələndirilir. *Fliktena* – tük follikulları ilə əlaqəsi olmayan, dairəvi, yastı, boşalmış nazik örtüklü, streptokokk mənşəli səthi pustulalardır. *Ektima* – tük follikulları ilə əlaqəsi olmayan, streptokokk mənşəli dərin pustulalardır.

Piodermiyanın aşağıdakı klinik formaları ayırd edilir.

**L 73.8 Ostiofollikulit sin.Bokhart impetiqosu (İmpetigo Bockhart)** – tük follikullarının girəcəyinin irinli iltihabıdır, follikulun zədələnməsi ilə gedən bütün piodermiyalarda başlanğıc epizoddur.

*Lokalizasiya* – üz, yuxarı və aşağı ətraflar, sağrı. Zədə ocaqlarında xaş-xaş dənəsindən darı dənəsinə qədər olan ölçüdə *follikulyar pustulalar* təzahür edir. Pustulaların sağalma prosesində *çapıq qoymayan eroziyalar, sarımtıl qartmaqlar, müvəqqəti səthi ikincili piqmentasiyalar* formalaşır.

Streptokokk/vulqar impetigo, follikulit, vulgar/çəhrayı sızanaq, dərman toksidermiyası ilə differensiasiya olunur.



Şəkil 3. Ostiofollikulit

**L 73.8 Follikulit (Folliculitis)** – tük follikullarının irinli iltihabıdır. Daha çox kişilərdə təsadüf edilir.

*Lokalizasiya* – başın tüklü hissəsi, üz, yuxarı və aşağı ətraflar, sağrı, gövdə. Zədə ocaqlarında 1-3 mm ölçüdə, çəhrayımtıl-qırmızı rəngdə *follikulyar pustulalar*, *papulo-pustulalar* təzahür edir. Sağalma prosesində *çapıq qoymayan eroziyalar*, *sarımtıl qartmaqlar*, *müvəqqəti ikincili piqmentasiyalar* formalaşır.

Osteofollikulit, furunkulyoz, keloid sızanaq, Hoffman/baldır/psevdomonad follikulit, vulgar/çəhrayı sızanaq, dərman toksidermiyası ilə differensiasiya olunur.



Şəkil 4. Follikulit

**L 73.1 Vulqar sikoz (Sycosis vulgaris)** – cod tüklər çıxan zonalarda tük follikullarının irinli iltihabıdır. Adətən kişilərdə təsadüf edilir (bəzən girsutizmi olan qadınlarda rast gəlinə bilər), xroniki gedişi ilə xarakterizə olunur. *Lokalizasiya* – üzün saqqal, bığ, qaş nahiyəsi, qoltuqaltı çuxurlar, qasıq, az hallarda başın tüklü hissəsi. Zədə ocaqlarında *follikulyar pustulalar*, *papulo-pustulalar* təzahür edir, qırmızımtıl rəngdə, çoxsaylı pustulalarla tamamilə örtülmüş *infiltrat* əmələ gətirir. Sağalma prosesində *çapıq qoymayan eroziyalar*, *sarımtıl qartmaqlar*, *müvəqqəti ikincili piqmentasiyalar* formalaşır.

Üzün tüklü hissəsinin mikozu, ekzema, vulgar/çəhrayı sızanaq ilə differensiasiya olunur.



Şəkil 5. Vulqar sikoz

**L 73.0 Keloid akne (*Acne keloidalis*)** – follikulitin dərin forması olub, keloid çapıqla nəticələnir. *Yalnız kişilərdə* təsadüf edilir.

*Lokalizasiya* – boyunun arxa hissəsinə keçməklə ənsə nahiyəsi. Zədə ocaqlarında dairəvi formalı, mərcimək ölçüsündə və daha böyük, bənövşəyi-qırmızı rəngdə, bərk, ağrılı, çox vaxt səthi dərin şırımlarla örtülən böyük lövhəciklərlə birləşən *follikulyar papulo-pustulalar/pustulalar* təzahür edir. Sağalma prosesində *keloid* və ya *hiperkeloid çapıqlar* və *çapıq alopesiyası* formalaşır. Papulanın təpə hissəsindən 3-10 ədəd *fırça şəklində dəstə tüklərin* çıxması xarakterik xüsusiyyətidir.

Başın tüklü hissəsinin follikuliti, Hoffman follikuliti, uzun tüklü hissəsinin mikozu, ekzema, vulqar/çəhrayı sızanaq ilə differensiasiya olunur.



Şəkil 6. Keloid akne

**L 73.8 Dekalvasiyaedici (tükləri məhv edən) follikulit (Folliculitis decalvans)** – follikulitin dərin forması olub, çapıq alopesiyası ilə nəticələnir. *Daha çox kişilərdə* təsadüf edilir, xroniki follikulit olan yerlərdə inkişaf edir.

*Lokalizasiya* – başın tüklü hissəsi, nadir hallarda qoltuqaltı çuxurlar və qasıq. Lokalizasiya yerlərində çox sayda *çapıq alopesiya* ocaqları, onların da kənarları boyunca seyrək yayılmış *follikulitlər* qeyd olunur, *fırça şəklində dəstə tüklər* xarakter xüsusiyyətidir.

Başın tüklü hissəsinin sadə/Hoffman follikuliti, ocaqlı alopesiya ilə differensiasiya olunur.



Şəkil 7. Dekalvasiyaedici follikulit

**L 73.8 Hoffman follikuliti (Folliculitis Hoffmann)** – follikulitin dərin forması olub, tük follikullarının tutulmasının müşayiəti ilə, ətrafındakı toxumaların zədələnməsi, keloid çapıq və alopesiya ilə nəticələnir. Əksər hallarda *kışılərdə* təsadüf edilir.

*Lokalizasiya* – başın tüklü hissəsi. Lokalizasiya yerlərində *ilk əmələ gəlmiş follikulitlərdən* göyümtül-qırmızı rəngdə, yumşaq konsistensiyalı *düyünlər* formalaşır. Düyünlər çox sıx yerləşdikdə beyin şırımlarını xatırladan, *flüktuasiya* olunan *girintili-çixıntılı ocaqlar* əmələ gəlir və irinli-hemorragik tərkibli ifrazat xaric olunmaqla tamlığı pozulur. Ocaqların üstündəki dəridə tük olmur, dəri gərilməmiş, nazıqlaşmış olur, fırça şəklində tük dəstələrinə rast gəlinir. Sağalma prosesində *dartılmış və keloid çapıqlar* əmələ gəlir, *alopesiya* inkişaf edir.

Başın tüklü hissəsinin sadə/Hoffman follikuliti, başın tüklü hissəsinin mikozu, keloid akne ilə differensiasiya olunur.



Şəkil 8. Hoffman follikuliti

**L73.8 Baldırın pustulyoz və atrofik follikuliti (*Folliculitis cruris pustulosa et atrophicans*)** – atrofik çapıqla nəticələnən follikulit formasıdır.

*Lokalizasiya* – baldırlar, lakin gövdə, yuxarı ətraflar, üzdə də ola bilər. Zədə ocaqlarında *follikulyar papulopustulalar* təzahür edir, sağalma prosesində *qartmaq, atrofik çapıq* əmələ gəlir.

Follikulit, qaşınma, papulonekrotik dəri vərəmi ilə differensiasiya olunur.



Şəkil 9. Baldırın pustulyoz və atrofik follikuliti



**L02 Furunkul (*Furunculus*)** – tük follikulu, piy vəziləri və ətraf toxumaların irinli-nekrotik iltihabıdır.

*Lokalizasiya* – dəri örtüyünün tük olan hər hansı hissəsi. Zədə ocaqlarında çox vaxt tək-tək *follikulyar papulopustulalar* əmələ gəlir, sonradan tez zamanda noxuddan fındıq böyüklüyünə qədər olan ölçüdə, mərkəzində “*nekrotik özək*” və ətrafı iltihablı olan ağrılı *düyünə* çevrilir. Nekrotik özək qopduqda *xora* əmələ gəlir, sağaldıqdan sonra *çapıq* qoyur. Ağır gediş zamanı limfadenit və limfangit, ümumi vəziyyətin pozulması ola bilər. Müxtəlif inkişaf mərhələlərində çoxsaylı furunkullar *furunkulyoz* adlandırılır. Kirpiyin tük follikullarının irinli iltihabı furunkul tipində gedir - *itdirsəyi (hordeolum)* adlanır.

Karbunkul, hidradenit, Sibir xorası, qanqrenoz/vulqar ektima, skrofuloderma, uşaqlarda çoxsaylı abses ilə differensiasiya olunur.



Şəkil 10. Furunkul

**L02 Karbunkul (*Carbunculus*)** – bir neçə tük follikularının, piy vəzilərinin, dermanın dərin qatlarının və dərialtı piy toxumasının irinli-nekrotik iltihabıdır. Furunkulların birləşməsi nəticəsində inkişaf edir.

*Lokalizasiya* – dərinin tük olan hər hansı hissəsi, çox vaxt üz, boyun, kürək, bud. Zədə ocaqlarında başlanğıc follikulyar pustuladan bərk, fındıqdan qoz böyüklüyünə qədər olan ölçüdə, mərkəzində bir neçə “*nekrotik özək*” olan *düyün* formalaşır. Nekrotik özək qopduqda *xora* əmələ gəlir, sağaldıqda *çapıq* qoyur. Ağır gediş zamanı bərk ödem, limfadenit, limfangit inkişaf edir, ümumi vəziyyət pozulur.

Furunkul, hidradenit, Sibir xorası, skrofuloderma, nekrozlaşan fassiit, qanqrenoz ektima ilə differensiasiya olunur.



Şəkil 11. Karbunkul

**L 73.2 Hidradenit/invers akne (Hidradenitis/Acne inversa)** – apokrin tər vəzilərinin ikincili cəlb olunması ilə tük follikullarının irinli iltihabıdır.

*Lokalizasiyası* – apokrin tər vəzilərinin yerləşdiyi sahələr, daha çox qoltuqaltı və anogenital nahiyələr, süd vəzilərinin areola nahiyəsi. Zədə ocaqlarında sferik formalı, noxuddan fındıq böyüklüyünə qədər ölçüdə, ağrılı, göyümtül-qırmızı rəngdə *düyünlər* təzahür edir. Çox vaxt düyünlər çoxsaylı olur. *Nekrotik özək və mərkəzi pustula formalaşır*. Düyünlər deşildikdə fluktuasiya edərək çoxlu miqdarda irin xaric olan bir və ya bir neçə *fistul yolları* əmələ gəlir. Sağalma prosesində *qaytanşəkili* və ya *dartılmış çapıqlar* formalaşır. Hidradenit üçün *ikili və üçlü komedonlar* xarakterik klinik əlamətdir. Hidradenit çox vaxt konqlobat sızanaqlarla, Hoffman follikuliti və pilonidal sinusla birləşərək uyğun olaraq *ikiqat sindrom*, *follikulyar okklüziyanın triada* və *tetradasını* əmələ gətirir.

Furunkul, karbunkul, felinoz, skrofuloderma ilə differensasiya olunur.



Şəkil 12. Hidradenit

**L74.2 Uşaqların çoxsaylı absesi sin. Çoxformalı milliar abseslər; Fingerin psevdofurunkulyozu (Pseudofurunculosis)** – ekkrin tər vəzilərinin irinli iltihabıdır. Ən çox *südəmə, zəif, yarımçıq doğulmuş, süni qidalanan uşaqlarda* rast gəlinir.

*Lokalizasiyası* – başın tüklü hissəsi, boyun, gövdə.

Zədə ocaqlarında ağrılı bərk, dairəvi formada, qırmızımtıl-göyümtül rəngdə, albalı çəyirdəyi ölçüsündə *düyünlər* əmələ gəlir. Sağalma prosesində fluktuasiya yaranır, düyünlər *nekrotik özəksiz* irin xaric olması ilə partlayır, sonda *xora və çapıqlaşma* ilə nəticələnir. Çox vaxt yüksək temperatur, dispepsiya ilə müşayiət olunur, ağırlaşmaları - otit, pnevmoniya, irinli konyunktivit, fleqmona, sepsis ola bilər. Follikulit, furunkulyoz ilə differensasiya olunur.

**L74.8 Vezikulopustulyoz (Vesiculopustullosus)** – ekkrin tər vəzi axacaqlarının mənəzinin irinli iltihabıdır. *Yenidoğulmuşlarda*, çox vaxt yarımçıq doğulmuş, süni qidalanan uşaqlarda rast gəlinir.

*Lokalizasiyası* – başın tüklü hissəsi, kürək, dəri büküşləri. Zədə ocaqlarında tez bir zamanda *pustulaya* çevrilən *qovuqcuqlar* əmələ gəlir. Sağalma prosesində *çapıq qoymayan* xırda, səthi *eroziyalar*, sarımtıl *qartmaqlar*, *müvəqqəti ikincili ləkələr* formalaşır. Limfangit, limfadenit, sepsis ola bilər.

Osteofollikulit, yenidoğulmuşların epidemik pemfiqusu ilə differensasiya olunur.



Şəkil 13. Fingerin psevdofurunkulyozu



Şəkil 14. Vezikulopustulyoz

**L08.0 Yenidoğulmuşların epidemik pemfiqusu (Pemphigus neonatorum)** – *yenidoğulmuşlarda*, çox vaxt *zəif və yarımçıq doğulmuşlarda* dərinin kəskin irincikli zədələnməsidir.

- İnfeksiya mənbəyi - stafilostreptokokk infeksiyasından əziyyət çəkən
  - ✓ *tibb personalı, uşaqların anası*
  - ✓ *göbəkdən infeksiyaya yoluxmuş uşaqların özü*
- İnfeksiyanın ötürülmə yolları – *məişətlə təmas*.

Xəstəlik uşağın həyatının ilk 7-10 günündə başlayır, çox vaxt hərarətin 38-39°C-yə qalxması ilə müşayiət olunur.

## DERMATOLOGİYA

*Lokalizasiyası* – hər yerdə olur, ağızın, burunun, gözün və cinsiyyət orqanlarının selikli qişalarına yayıla bilər, *çox az hallarda ovuc və ayaqaltı* nahiyələr zədələnir.

Zədə ocaqlarında periferiya boyunca nazik süst örtüklü, ensiz, çəhrayımtıl haşiyəli, tədricən irinləyən seroz möhtəviyyətli qovuqlar əmələ gəlir. Sağalma prosesində periferiya boyunca, *qabıqlanma*, sarımtıl *qartmaqlar*, epitelinin tamlığının pozulması nəticəsində *çapıqlaşmayan eroziyalar*, *müvəqqəti ikincili piqmentasiyalar* formalaşır.

Yenidoğulmuşların sifilitik pemfiqusu, bullyoz epidermoliz, Layella sindromu, Stivens-Conson sindromu, herpetik ekzema ilə differensasiya olunur.



Şəkil 15. Yenidoğulmuşların epidemik pemfiqusu

**L01 İmpetiyo (İmpetigo) sin.İmpetigo Tilbury)** – hamar dəri və selikli qişaların kəskin, irinli zədələnməsidir. Dəri artımları (tüklər, piy və tər vəziləri) zədələnmir. Ən çox *uşaqlarda və gənc qadınlarda* təsadüf edilir.

İmpetiyonun aşağıdakı növləri ayırd edilir:

- *streptokokk impetiqusu sin.Tilberi Foks impetiqusu (İmpetigo streptogenes sin. İmpetigo Tilbury Fox)*
  - *lokalizasiyası* – dəri örtüyünün hər hansı bir sahəsi, *əsasən üz nahiyəsi*. Zədə ocaqlarında *fliktenalar* qeyd olunur. Sağalma prosesində *zərif pulcuq-qartmaq*, periferiya boyunca laylanan epitelinin haşiyəli *çapıqlaşmayan səthi eroziyaları və müvəqqəti ikincili piqmentasiyaları* formalaşır.

Osteofollikulit, vulqar impetiyo, impetiginoz sifilid (erkən sifilis), yenidoğulmuşların epidemik pemfiqusu, sadə və kəmərləyici herpes, kontakt allergik dermatit, ekzema, herpetik Kaposi ekzeması ilə differensasiya edilir.



Şəkil 16. Streptokokk impetiqosu

- *yalama sin.anqulyar xeylit (cheilitis angularis)* – ağız bucağında lokalizə olur, adətən *xətti formalı tək fliktena* qeyd olunur. Sağalma prosesində periferiyaya doğru laylanan epitelinin haşiyəli, *çapıqlaşmayan səthi xətti eroziyaları, qartmaqlar və çatlar* formalaşır; ağrı ilə müşayiət olunur.

Kandidoz yalama, bərk şankr (erkən sifilis), papulyoz sulanan eroziv sifilid (erkən sifilis), Robinson-Furnye çapıqları (gecikmiş anadangəlmə sifilis) ilə differensasiya edilir.



Şəkil 17. Yalama

## DERMATOLOGİYA

- *bullyoz impetiço (impetigo bullosus)* - Foks impetiçosunun abortiv formasıdır, çox vaxt ətraflarda (əl, ayaq, baldır) lokalizə olur. Diametri 1sm-dən böyük, nazik örtüklü, tez zamanda irinə çevrilən seroz və ya seroz-hemorragik möhtəviyyətli *qovuqcuqlu* və *qovuqlu* səpgilərlə xarakterizə olunur. Sağalma prosesində periferiya boyunca laylanan epitelinin haşiyəli, *çapıqlaşmayan eroziyaları, qartmaqları və müvəqqəti ikincili piqmentasiyaları* formalaşır. Limfadenit və limfangit mümkündür.

Bullyoz epidermoliz, vulqar pemfiquş, yenidoğulmuşların sifilitik pemfiquşu, yenidoğulmuşların epidemik pemfiquşu, bullyoz kontakt allergik dermatit, əl və ayaqların dishidrozu (pompholyx) ilə differensasiya edilir.



Şəkil 18. Bullyoz impetiço

- *halqəşəkilli impetiço (impetigo anularis)* – iri *fliktenalar* ilə xarakterizə olunur, mərkəzində qurumuş *qartmaq* müşahidə olunur, periferiyaya doğru isə *periferik eritematoz haşiyəli* halqəşəkilli fiqurlar əmələ gətirməklə yeni fliktenalar yaranır. Lokalizasiyası – çox vaxt əllər, ayaqlar və baldırlardır.

Ekzema, çoxformalı eksudativ eritema ilə differensasiya edilir.

- *dırnaqətrafi impetiço sin.panarisium (impetigo paronychia sin. panaricium)* – *dırnaqətrafi valcıq* nahiyəsində *nalşəkilli formada fliktena*, qeyd olunur, dırnaq yastıqlarının ağrısı, ödemisi ilə müşayiət olunur. Sağalma prosesində *qartmaq, çapıqlaşmayan eroziya, müvəqqəti ikincili ləkə* təzahür edir. Limfadenit, limfangit, dırnaq lövhəciyinin qopması mümkündür. Şankr-panarisium (erkən sifilis), kandidoz paranixiya, erizipeloid ilə differensasiya edilir.



Şəkil 19. Dırnaqətrafı impetiço

- *vulqar impetiço (impetigo vulgaris)* - lokalizasiyası bədənin hər bir nahiyədəsində olur. *Sarımtıl-yaşıl möhtəviyyəti olan fliktena* qeyd edilir. Sağalma prosesində yaşılımtıl çalarlı bal kimi sarı rəngli *qartmaqlar* əmələ gəlir, qopduqda eroziyalar açılır, sonda izsiz sorulan *eritematoz-skvamoz ləkələr* formalaşır.

Osteofollikulit, streptokokk impetiçosu, impetiginoz sifilid (erkən sifilis), sadə herpes, ekzema, kontakt allergik dermatit, herpetik Kapoşi ekzeması ilə differensasiya edilir.



Şəkil 20. Vulqar impetiço

## DERMATOLOGİYA

- *selikli qışaların impetiqosu (impetigo tunicae mucosae)* – bəzən ikincili vegetasiyanın inkişaf etməsilə ağız boşluğu, burun, gözün selikli qışasının irincikli zədələnməsidir. Zədə ocaqlarında eritematoz fonda *pustulalar* və *qovuqlar* təzahür edir. Sağalma prosesində *difteroid ərpili, adətən çapıqlaşmayan eroziyalar* (bəzən vegetasiya olunmuş) əmələ gəlir. Xəstəlik çox vaxt dəri zədələnməsi ilə yanaşı gedir.

Çoxformalı eksudativ eritema, vulqar və vegetasiyaedici pemfiquis, miliar-xoralı dəri vərəmi, toksidermiya, papulyoz sulanan eroziv sifilid (erkən sifilis) ilə differensasiya edilir.



Şəkil 21. Selikli qışaların impetiqosu

**L 08.0 Vulqar ektima (*Ecthyma vulgare*)** – dərinin irinli zədələnməsinin dərin forması olub, atrofik çapıq əmələ gəlməsi ilə nəticələnir.

*Lokalizasiyası* – baldırlar, bud, sağrıqlar, gövdə. Zədə ocaqlarında *dərin qeyri-folikulyar pustula-ektima* təzahür edir. Ektimanın sağalma prosesində qalın, sıx oturmuş *qartmaq*, dərin *xora*, dartılmış *çapıq* əmələ gəlir. Vulqar ektimanın bir növü olan **rupiya** qalın, dəri səthindən kəskin yüksəlmiş, *dəniz ilbizinə bənzər formalı (laylanan) qartmaqla* fərqlənir.

Sifilitik ektima (erkən sifilis), qanqrenoz ektima, indurativ dəri vərəmi, skrofuloderma, sporotrixoz, dəri leyşmaniozu, polimorf pustulyoz-xoralı angit, furunkul, karbunkul ilə differensasiya edilir.





Şəkil 22. Vulqar ektima

**L08.0 Diffuz streptodermiya (*Streptoderma diffusa*)** – dərinin, diffuz ocaqlarla müşahidə olunan, səthi irinli zədələnməsidir.

**Lokalizasiyası** – hər yerdə. Zədə ocaqlarında periferiyaya doğru böyüməyə və birləşməyə meyilli *fliktenalar* əmələ gəlir. Sağalma prosesində seroz qartmaqlar, şəbəkəli kənarlı, periferiya boyunca tacşəkilli laylanan epitel və satelit elementli *səthi eroziv ocaqlar* yaranır, lakin *çapıq* əmələ gətirmir.

Həqiqi ekzema, vulqar psoriaz, hamar dərinin mikozu ilə differensasiya edilir.



Şəkil 23. Diffuz streptodermiya

## DERMATOLOGİYA

**L08.0 Streptokokk bişməəsi** – iri və barmaqlararası büküş nahiyələrinin səthi irinli zədələnməsidir. Səthində çox sayda *fliktena* olan *eritem ləkələr* şəklində təzahür edir. Fliktena sağaldıqda şəbəkəli kənarlı, *laylanan epiteldən yaxalıq* şəklində haşiyələnmiş *ağrılı eroziyalar* əmələ gəlir.

Büküşlərin dermatofitiyası, büküşlərin kandidozu, invers psoriaz, vulqar/vegetasiyaedici pemfiqus ilə differensasiya edilir.

**L08.0 Xroniki xorali piodermiya (Pyodermia chronica ulcerosa)** – xorali qüsurlar yaradan impetiqonun (çox vaxt bullyoz) və ya ektimanın xroniki formasıdır.

*Lokalizasiyası*– baldırlardır. Zədə ocaqlarında tədricən ağrılı *xoralara* çevrilən, sonradan çapıqlaşan *fliktenalar, qovuqlar, ektimalar* əmələ gəlir.

Qummoz sifilid (gecikmiş sifilis), indurativ dəri vərəmi, dəri leyşmaniozu, sporotrixoz, furunkulyoz, angiit ilə differensasiya edilir.



Şəkil 24. Xroniki xorali piodermiya

**L08.0 Xroniki xorali-vegetasiyaedici piodermiya (Pyodermia chronica, ulcerosa et vegetans)** – follikulitin xroniki forması olub, xorali qüsür və vegetasiya ilə formalaşır.

*Lokalizasiyası* – said, baldırlar, əllər, ayaqlardır. Xroniki follikulitin yerində inkişaf edir, səthində nəzərə çarpan *qartmaq təbəqəsi və ziyilli artımlar olan, ağrılı, xoralaşan lövhəciklərə* çevrilir və qopduqda *çapıqlaşma* ilə nəticələnir.

Qabarcıqlı/qummoz sifilid (gecikmiş sifilis), indurativ/ziyilli dəri vərəmi, angiit ilə differensasiya edilir.



Şəkil 25. Xroniki xoralı-vegetasiyaedici piodermiya

**L08.0 Şankrformalı piodermiya (*Pyoderma chancriformis*)** – dəri və selikli qişaların bərk şankrı xatırladan, kəskin sərhədli, xoralı-qüsurlu irinli zədələnməsidir. *Yaşlılarda və uşaqlarda* təsadüf edilir, regional limfadenitlə müşayiət olunur.

*Lokalizasiyası* – genital və ekstragenital (dodaq, göz qapağı) nahiyələr. Zədə ocaqlarında *pustula və ya qovuqcuqlar* əmələ gəlir, onlar çox vaxt tək-tək olur, təkamül prosesində *hemorragik qartmaq, eroziya və ya səthi xora* formalaşaraq *çapıqsız* və ya *səthi atrofik çapıqla* nəticələnir.

Genital herpes, bərk şankr (erkən sifilis), yastıhüceyrəli dəri xərçəngi ilə differensasiya edilir.



Şəkil 26. Şankrformalı piodermiya

**L08.0 Alloponun vegetasiyaedici piodermiyası (Pyodermitis vegetans Hallopean)** – ikincili vegetasiyaların inkişaf etməsilə dəri və selikli qişaların xroniki irincikli zədələnməsidir.

**Lokalizasiyası** – başın tüklü hissəsi, alın, iri büküşlər, sağrılar, genital nahiyə, əl və ayaq barmaqları, dodaqlar, ağız boşluğu və burunun selikli qişaları. Zədə ocaqlarında *pustulalar* əmələ gəlir, qruplaşaraq birləşdikdə *papillomatoz artımlı xoralaşmış lövhəciklər* formalaşır. Sağalma prosesində *ikincili piqmentasiyalar, atrofik çapıqlar, çox vaxt skrofulodermadan sonra əmələ gələn çapıqları* xatırladan *kələ-kötür çapıqlar* yaranır.

Selikli qişaların impetiqosu, vegetasiyaedici pemfiqus, ziyilli dəri vərəmi, xromomikoz, ziyillərlə differensasiya edilir.



Şəkil 27. Alloponun vegetasiyaedici piodermiyası

**L08.0 Üzün piodermiyası (Pyodermia faciale)** – *vulgar sızanaqlarla* və yod, brom dərman preparatlarının daxilə qəbulu ilə əlaqəsi olmayan 20-35 yaş arası qadınların üz dərisinin kəskin irinli zədələnməsidir.

Üz dərisində ağrılı, komedonsuz *papulo-pustulalar* və *düyünlər* təzahür edir, sağalma prosesində *qartmaqlar, müvəqqəti ikincili ləkələr* formalaşır və yerində *çapıqlar* əmələ gəlir.

Vulqar/çəhrayı sızanaqlar, osteofollikulitlər, follikulitlər, toksidermiya ilə differensasiya edilir.



Şəkil 28. Üzün piodermiyası

*Törədicilərin hasil etdiyi ekzotoksinlərlə əlaqəli stafilo-streptokokk dəri infeksiyaları*

**L00 Pörtülmüş dəri sindromu sin.Ritter xəstəliyi (Scalded-skin syndrome sin.Ritter's disease)** – ilk dəfə yenidoğulmuş uşaqlarda 1878-ci ildə alman həkimi Qotfried Ritter von Rittershain tərəfindən təsvir edilmişdir. Uşaqlarda (5 yaşa qədər), az hallarda böyüklərdə müşahidə edilir.

Nazofaringeal infeksiyanın, konyunktivit, otitin təzahürü ilə ümumi vəziyyətin ağırlaşması, ilk lokalizasiya yerindən (göbək ətrafı və ağız boşluğu) bütün dəri örtüyünə yayılan, ən çox təbii dəliklərin ətrafı, iri büküşlər, boyun, kürək və s. nahiyələrdə *eritematoz-maserasiyalaşmış ocaqların* ildırım sürətilə yayılması ilə xarakterizə olunur. *Yayılan eritema ilə proses* inkişaf edir, dəri *al-qırmızı rəngə* boyanır, *ağrılı*, relyefi *kələ-kötür* olur. 1-2 sutkadan sonra eritematoz ocaqlar fonunda süst örtüklü iri *qovuqlar* əmələ gəlir. Azacıq sürtüdükdə *epidermis iri lövhələrlə* soyulur, periferiyaya doğru epitelinin qalıqları ilə birlikdə “pörtülmüş dəri” xatırladan *böyük eroziyalar* yaranır. Nikolski simptomu müsbət olur. Sağalma prosesində eroziyalar *çapıqsız* epitelləşir və üzərində *iri lövhəcikli qabıqlanma* əmələ gəlir.

Ritter xəstəliyinin səbəbi – Staphylococcus aureusların hasil etdiyi *epidermolitik ekzotoksindir (eksfoliatin)*, hansı ki, dəriyə hematogen yolla düşür, epidermisi dənəli qat səviyyəsində ayırır.

Eksfoliatinin təsiri altında *skarlatinayabənzər sindrom* inkişaf edə bilər ki, bu da nisbətən yüngül gedişi ilə fərqlənir. Skarlatinayabənzər sindromun erkən mərhələsində, skarlatina zamanı olduğu kimi *burun-dodaq üçbucağının solğun rəngi* (Filatov simptomu) və ərpi təmizlədikdə *al-qırmızı olan ağ çiyələyabənzər dil* qeyd olunur. Bütün dəri örtüyü boyunca *al-qırmızı, iri lövhəcikli qabıqlanma* ilə nəticələnən *xırda papulyoz skarlatinayabənzər səpgilər* əmələ gəlir. *Ağ dermoqrafizm* aydın şəkildə ifadə olunur.

## DERMATOLOĐİYA

Layella sindromu, bullyoz epidermoliz, toksiki şok sindromu, skarlatinayabənzər sindrom, kontakt allergik dermatit (bələk) ilə differensasiya edilir.



*Şəkil 29. Pörtülmüş dəri sindromu*



*Şəkil 30. Skarlatinayabənzər sindrom*



Şəkil 31. Ağ çiyələyabənzər dil

**A 48.3 Toksik şok sindromu – TŞS sin. İnfeksiyon toksik şok İTŞ (Toxic shock syndrome – TSS sin. Infections toxic shock İTS)** – kəskin bakterial infeksiya olub, dəri, selikli qişalar, yumşaq toxumaların zədələnməsi, arterial hipotoniya və poliorqan çatışmazlığı ilə xarakterizə olunur. Stafilokokk və streptokokk TŞS ayırd edilir. İlk dəfə stafilokokk TŞS 1978-ci ildə, streptokokk TŞS 1980-ci ildə təsvir edilmişdir.

- *Stafilokokk TŞS* çox vaxt qadınlarda, daha az kişilərdə və uşaqlarda müşahidə edilir.
- *Streptokokk TŞS* sağlam şəxslərdə olduğu kimi, diabet və ya immunsupressiyadan əziyyət şəkən şəxslərdə təsadüf edilir; çox vaxt su çiçəyi, cərrahi yaralarla yanaşı gedir.
- *Stafilokokk TŞS* inkişafına uşaqlıq yolu tamponları, uşaqlıq yolu kontraseptiv maneə metodları, lokal iltihabi proseslərin olması səbəb olur.
- *Streptokokk TŞS* inkişafına yanaşı gedən virus infeksiyaları (su çiçəyi, kəmərləyici herpes), şəkərli diabet, xroniki ürək və ağciyər çatışmazlığı, angiopatiyalar, İİV-infeksiya, alkoqolizm, narkomaniya səbəb olur.
- *TŞS-in ağır gedişi* 5% hallarda, 45-dən yuxarı yaş qrupunda maksimal tezliklə, cinsiyyətindən asılı olmayaraq letal sonluqla nəticələnir.
- Tərədiciləri - *toksin* əmələ gətirən *Staphylococcus aureus* və *Streptococcus pyogenes*. *S.aureus* yara və yad cisimlərdə artaraq TŞS hasil edir – toksin 1 (TŞST-1; İTŞT-1), *S.pyogenes* isə pirogen ekzotoksin sintez edir. Bu toksinlər qana sorularaq superantigen rolu oynayır, belə ki, TNF-nin (ŞNF - şişin nekroz faktoru) əmələ gəlməsini və digər mediatorları stimullaşdırır, kapilyarların keçiriciliyini artırır, plazma interstisial sahəyə keçir, damarların tonusu azalır və AT düşür. Sürətlə davam edən arterial hipotoniya toxumaların işemiyasına və poliorqan çatışmazlığına səbəb olur.
- *TŞS inkubasiya dövrü* bir neçə saatdan 3-7 günə qədər davam edir.

TŞS hərarətin 39-41°C-yə qədər yüksəlməsi ilə *kəskin başlanğıcla*: baş ağrısı, ürəkbulanma, qusma, diareya, *mialgiya, hipotenziya və yayılmış dəri səpgiləri* ilə xarakterizə olunur.

## DERMATOLOGİYA

*Lokalizasiyası* – hər yerdə dəri səpgiləri (bütün dəri örtüyü və gözün görünən selikli qişası, ağız boşluğu və uşaqlıq yolunun selikli qişaları). Zədə ocaqlarında al-qırmızı rəngli, yayılmış, infeksiya ocağı ətrafında daha çox nəzərə çarpan *ləkəli-papulyoz* səpgilərlə *diffuz eritema*, az hallarda 1-2 həftədən sonra *iri lövhəcikli qabıqlanma* ilə nəticələnən *petexiyalar*, *qovuqlar* qeyd olunur. Ağ dermoqrafizm xarakterik əlamətidir. Streptokokk TŞS zamanı çox vaxt ilkin təzahürlər: dəridə lokal *ağrı*, *ödem* və sonradan *sellülitə*, *nekrozlaşan fassiitə* keçən ətrafların *dərisindəki eritemadır*.

Gözün, ağız boşluğunun, dilin, udlağın, uşaqlıq yolunun selikli qişalarının eritematozu əmələ gəlir və çox vaxt eroziyalaşma, *konyunktivanın qızarması* ilə yanaşı qırmızı çiyələyəbənzər dil qeyd olunur.

Pörtmüş dəri sindromu, skarlatinayabənzər sindrom, çoxformalı eksudativ eritema, o cümlədən Stivens-Conson sindromu ilə differensasiya edilir.



Şəkil 32. Toksik şok sindromu



Şəkil 33. Toksik şok sindromu



Şəkil 34. Konyunktivanın qızarması



## *Yumşaq toxumaların zədələnməsi ilə əlaqəli stafilo-streptokokk dəri infeksiyaları*

**A 46 Qızılyel (Erysipelas) sin.Müqəddəs Antonio alovu** – limfa damarlarının nəzərə çarpan zədələnməsi ilə dəri və dərialtı-piy toxumasının kəskin bakterial infeksiyasıdır.

- Çox vaxt *qadınlarda*, az hallarda *yetkin və ahıl yaşlı kişilərdə*, tez-tez *südəmər və məktəbəqədər uşaqlarda* təsadüf edilir.
- İnfeksiya mənbəyi – *xəstə insan və bakteriya daşıyıcı*
- İnfeksiyanın ötürülmə yolları - *dəridən,hava-damcı yolu istisna edilmir.*
- Qızılyel *dərinin zədələndiyi yerlərin yaxınlığında inkişaf edir.*

*Lokalizasiyası* – aşağı ətraflar (70-80%), üz (5-20%), qulaq seyvanı, daha az yuxarı ətraflar; uşaqlarda - göbək və perianal nahiyələrdir. Xəstəlik kəskin, qəfildən başlayır. Xəstəliyin dəri təzahürləri əvvəlcədən və daha sonra *lokal ağrı, halsızlıq, ümumi hərəkətin artması* ilə müşayiət olunur. Zədə ocaqlarında *al- qırmızı, parlaq, ödemli, ağrılı, toxunduqda isti*, aydın sərhədli eritema əmələ gəlir. Kiçik bir sahəni,yaxud böyük bir sahəni və ya bir-birindən uzaq sahələri əhatə edə bilər. Eritemanın səthində vezikulalar, qovuşqlar, hemorragiyalar ola bilər. Regionar limfa düyünləri çox vaxt böyüyür və ağrılı olur. Sağalma prosesində ödem azalır, eritema solğunlaşır, normal dərinin rəngi bərpa olunur, *çapıq əmələ gəlmir*. Daim residivləşən qızılyel (erysipelas chronica residivans) limfa drenajını pozur və xroniki ödemə - *limfostaz, dermal fibroz, epidermisin qalınlaşmasına (fil xəstəliyi)* gətirib çıxarır. Hal-hazırda, qızılyel sellülitin klinik bir növü kimi qəbul edilir.



*Şəkil 35. Qızılyel*

**Sellülit (Selülit)** - infeksiya dərinliyə yayıldıqda inkişaf edir və qızılyelə analoji olan bir sıra klinik əlamətlərə - *eritema, lokal hipertermiyaya* malik olur. Qızılyeldən fərqli olaraq sellülit kəskin olmayan başlanğıc və yüngül ümumi simptomlarla xarakterizə olunur. Ocaqların sərhədləri aydın deyil, xarakterik parıltısı olmayan eritema, lakin ocağın ağrısı və bərkliliyi daha aydın görünür, palpasiya zamanı krepitasiyanın (çırtıltı) olması mümkündür; limfatik komponent (limfangit, regional limfadenit) xarakterik deyil.

Kontakt dermatit, nəhəng övrə, həqiqi ekzema, erkən Sibir xorası, periorbital/perianal nahiyənin fleqmonası ilə differensasiya edilir.



Şəkil 36. Sellülit

**A 48 Nekrozlaşan fassiit (Necrotizing fasciitis)** – dərialtı toxumaların (əzələlər, vətərlər) bakterial polimikrob infeksiyası (*Streptococcus spp., Enterobacter spp., Proteus spp., Escherichia coli, Bacteroides, Klebsiella, Clostridium spp.*) nəticəsində əmələ gələrək üzərindəki dərinin nekrozu ilə yanaşı gedir.

- *Dərinin zədələndiyi yerin yaxınlığında* inkişaf edir (cərrahi müdaxilələr, zədələnmələr, dərman preparatlarının parenteral yeridilməsi, bağırsağ perforasiyası zamanı və s.)
- İnfeksiyanın ötürülmə yolu – *dəridən*
- Çox vaxt infeksiyanın gedişində 3-5 növ mikroorqanizm iştirak edir.

*Lokalizasiyası* – aşağı ətraflar, qarın nahiyəsi; az hallarda – üz. Zədələnmiş nahiyə əvvəlcə *ağrılı* olur, sonra *eritema*, ümumi hipertermiya və intoksikasiya fonunda infiltrasiya və *ödem* əmələ gəlir. *Dəri* bir neçə gün ərzində *göyərir*, *qovuqlar* əmələ gəlir. Xırda qan damarlarının okklüziyası və dərialtı toxumalarda səthi sinirlərin keçiriciliyinin zədələnməsi nəticəsində zədə ocaqlarında dəri gərginliyini, hissiyyatını itirir, *çox vaxt krepitasiya əmələ gəlir və dərinin qanqrenası yaranır*.

Karbunkul, vulqar/qanqrenoz ektima, xronik xoralı piodermiya ilə differensasiya edilir.



Şəkil 37. Nekrozlaşan fassiit

**L 03 Fleqmona (Phlegmona)** - dərialtı piy toxumasının bakterial etiologiyalı yayılmış, irinli iltihabıdır. Çox vaxt epidemiologiya və etiopatogenezi eyni olan qızılyelin ağırlaşması kimi inkişaf edir.

*Lokalizasiyası* – müxtəlifdir, çox vaxt ətraflarda olur. Zədə ocaqlarında *sərt ödem*, *diffuz infiltrasiya*, *şiddətli ağrı*, zədələnmiş nahiyənin funksionallığının pozulması və xəstənin ümumi vəziyyətinin ağırlaşması ilə müşayiət olunan *eritema* əmələ gəlir. Qızılyeldən fərqli olaraq fleqmona zamanı iltihab ocaqlarının sərhədi aydın olmur, *proses irinləmə ilə müşayiət olunur*. Törədicinin fleqmona ocağından qana nüfuz etməsi nəticəsində *sepsis* əmələ gəlir.


Qızılyel, sellülit, erkən Sibir xorası, aktinomikoz ilə differensasiya edilir.



Şəkil 38. Fleqmona

## Dərinin Clostridium spp. tərəfindən törədilən bakterial infeksiyaları

*Klostridiyalar* - toksin hasil edən qram-müsbət, spor əmələ gətirən, anaerob, çubuq şəkilli bakteriyalardır. Əksəriyyəti saprofitlərdir, bəziləri patogen xüsusiyyətlərə malikdir (botulizm, tetanus, klostridial enterit və s. törədicisi).



Şəkil 39. Clostridium spp.

- İnfeksiya mənbəyi – torpaq, su.
- İnfeksiyanın ötürülmə yolları – *ekzogen* (dəri və yumşaq toxumaların zədələnməsi zamanı); *endogen* (sistem zədələnmələr zamanı).

Dərinin klostridial infeksiyaları prosesə *yumşaq toxumaların daxil olması* ilə xarakterizə olunur və aşağıdakı kimi təzhür edir:

- ✓ anaerob sellülit
- ✓ nekrozlaşan fassiit
- ✓ anaerob mionekroz (qazlı qanqrena).

Klostridial sellülit və nekrozlaşan fassiit dərinin stafilo-streptokokk infeksiyalarının analoji nozologiyasının tipi kimi gedir.

**Furnye qanqrenası (Gangrena Fournier)** klostridial nekrozlaşan fassiitin lokal variantıdır – cinsiyyət orqanlarının toxumaların nekroz və destruksiyası ilə müşayiət olunan kəskin ağır zədələnməsidir. *Çox vaxt orta yaşlı və ahıl kişilərdə*, nadir hallarda qadınlarda təsadüf edilir. Birdən başlaması, sürətlə inkişaf etməsi ilə xarakterizə olunur.

*Lokalizasiyası* – kişilərdə - cinsiyyət üzvü, xayalıq, qadınlarda - kiçik cinsiyyət dodaqları, klitor, aralıq, qasıq, oma. Zədə ocaqlarında toxuma ödemi və məhdud *eritema* fonunda mərkəzi hissəsində *nekroz* inkişaf edir və artaraq 2-3 həftə ərzində *toxumaların destruksiyasına* səbəb olur. Sağalma prosesində ocaqlar qanqrenoz-nekrotik kütlələrdən təmizlənir və yerində *çapıq* əmələ gəlir. Xayaların öz qan təchizatı olduğu üçün, həmçinin xayalığın dərisinin dartılma qabiliyyəti və xayanı qoruyan fibroz təbəqə olduğuna görə heç vaxt prosesə qatılmırlar.


***Anaerob mionekroz (qazlı qanqrena)*** – bitişik dəridə ikincili dəyişikliklərlə, sürətlə güclənən, toksinematik, potensial letal əzələ toxuması infeksiyasıdır.

Qısa inkubasiya dövründən (12-24 saat) sonra ilk simptomu *şiddətli ağrıdır*, sonradan *titrətmə, taxikardiya, hipotenziya müşahidə olunur*. Dərialtı toxumlarda səthi toxumanın ödemi altında kiçik həcmli qazlar qeyd olunur.

Zədələnmiş nahiyənin üzərindəki dəri sarımtıl-qəhvəyi və ya bürünc rəgi alır. Bu fonda tünd qəhvəyi möhtəviyyətli gərgin örtüklü qovuqlar qeyd olunur. Qovuqlar deşildikdə *epidermisin nekrozu və deskvamasiyası* inkişaf edə bilər.

### **Dərinin *Corynebacterium* spp. tərəfindən törədilən bakterial infeksiyaları**

*Korinebakteriyalar* – dərinin normal mikroflorasının qram-müsbət çöpləridir, həddən artıq tərləmə, artıq çəki, gigiyena qaydalarına riayət etməmək, immunosupressiya zamanı patogen xüsusiyyətlər kəsb edirlər.



Şəkil 40. *Corynebacterium* spp.

**L 08.1 Eritrazma (Erythrasma)** – dəri büküşlərinin səthi bakterial infeksiyasıdır.

- Böyüklərdə rast gəlinir, çox az hallarda - uşaqlarda
- Kişilər qadınlara nisbətən çox xəstələnilirlər
- Xəstələnmənin yoluxuculuğu zəifdir
- İnfeksiya mənbəyi – xəstə insan
- İnfeksiyanın ötürülmə yolları: *ekzogen* – məişətlə təmas; *endogen* – provokasiya faktorlarının təsiri altında (isti rütubətli iqlim, diabet, hiperhidroz, piylənmə, gigiyenaya riayət edilməməsi, sukeçirməz geyimdən uzun müddət istifadə etmək) mikroorqanizmlərin patogenliyinin artması.
- Eritrazmanın törədicisi *Corynebacterium minutissimum* - qrammüsbət stafilokokkabənzər bakteriyalar olub, dərinin normal mikroflorasının növ tərkibinə aiddir. Provokasiyaedici faktorların təsiri altında lokal müdafiə mexanizmi pozulur. *Corynebacterium minutissimum* saprofit formadan patogen formaya keçir, suda həll olan porfirinlər hasil edir və eritrazma əmələ gəlir.

*Lokalizasiyası* – çox vaxt qasıq-bud, qoltuqaltı nahiyələr, qarın, sağrılararası və süd vəziləri altının büküşləri, barmaqlararası büküşlər. Zədə ocaqlarında qəhvəyi rəngin müxtəlif çalarlarında, açıq-sarıdan kərpici-qırmızıya qədər olan rəngdə ləkələr dəqiq, şəbəkəli kənarlı, iri ocaqlarda birləşirlər. Elementlərin səthi hamar və ya azacıq qırıxmış olur, *yüngül qabıqlanma mümkündür*. Barmaqlararası büküşlərdə, qopmuş epitelilə *yaxalıq kimi əhatə olunmuş eroziyalar* qeyd olunur. Barmaqlararası büküşlərdə, qopmuş epitelidən *yaxalıq kimi əhatə olunmuş eroziyalar* qeyd olunur. Sağalma prosesində sərbəst və ya müalicə nəticəsində, zədə ocaqları solur və *izsiz itir*. Subyektiv hissiyyatlar, adətən olmur, bəzən qaşınma, göynəmə qeydə alınır. Zədə ocaqlarına Vud lampası altında baxdıqda *mərcaı-qırmızı işıqlanma* müşahidə edilir.

Büküşlərin dermatofitiyası, büküşlərin psoriazi, büküşlərin kandidozu, seboreya dermatiti ilə differensasiya edilir.



Şəkil 41. Eritrazma



Şəkil 42. Eritrazma

**L 73.8 Qoltuqaltı trixonokardioz (*Trichonokardios axillaris*)** – qoltuqaltı çuxur və qasıq nahiyələrində tüklərin özəklərinin bakterial infeksiyasıdır.

- Xəstəliyə hər iki cinsin *yaşlı* nümayəndəsində rast gəlinir, uşaqlarda müşahidə edilmir.
- *Sarı* varianta dünyanın bütün ölkələrində, *qırmızı və qara* variantlara – subtropik və tropik iqlim şəraiti olan ölkələrdə təsadüf edilir .
- İnfeksiya mənbəyi – *xəstə insan*
- İnfeksiyanın ötürülmə yolları – *ekzogen* (məişətlə təmas)
- Provokasiya faktorları - *hiperhidroz, piylənmə, şəxsi gigiyenaya riayət edilməməsi*
- Qoltuqaltı trixonokardiozun törədiciyi qoltuqaltı-piqment əmələ gətirən qrammüsbət aerob bakteriyalardır - *Corynebacterium tenius*, çox vaxt digər kokk və basilyar bakteriyalarla assosiasiyada olur.
- *C. tenius* düyüncüklərə müxtəlif rəng verməklə *müxtəlif piqment* hasil edir.

*Lokalizasiyası* – qoltuqaltı çuxurlar, qasıq. Zədə ocaqlarında tük özəklərinin sarı, nadir halda qırmızı və qara rəngli *düyüncüklər* şəklində qalınlaşması qeyd olunur. Nəticədə düyüncüklər birləşərək *tüklərin ətrafında selikli örtük* əmələ gətirir. Tüklər düyünlü, kövrək, xoşagəlməz iyli olurlar, çox vaxt bir-birinə yapışırlar.

Pedikulyoz, başın tüklü hissəsinin mikozu, seboreya dermatiti ilə differensasiya edilir.



Şəkil 43. Qoltuqaltı trixonokardioz



Şəkil 44. Qoltuqaltı trixonokardioz

**L 09 Kiçik nöqtəvari keratoliz (Pitted keratolysis)** – ayaqaltı dərinin səthi bakterial infeksiyası olub, yalnız buynuz təbəqəni zədələyir.

- *Yeniyetmə və cavanlarda, daha çox kişi cinsində* rast gəlinir
- İnfeksiya mənbəyi – *xəstə insan*
- İnfeksiyanın ötürülmə yolları – *ekzogen (məişət-təmas)*
- Provokasiya faktorları – *ayaqların çox tərləməsi, sıx ayaqqabı, ayaqqabıda çox qalmaq, gigiyenik normalara riayət etməmək, havanın yüksək rütubəti*
- Kiçik nöqtəvari keratolizin törədicisi – qrammüsbət stafilokokkabənzər *Micrococcus sedentarius* (*Kytococcus sedentarius*) bakteriyaları *Corynebacterium spp. ilə assosiasiyada* olur.

*Lokalizasiyası* – ən çox təzyiqə məruz qalan yerlərdə ayaqaltı dəri, daha çox daban və ayaq barmaqları nahiyəsi. Hər iki ayağın altının zədələnməsi mümkündür. Zədə ocaqlarında ayaqaltının buynuz təbəqəsində çoxlu miqdarda *kraterəbənzər* nöqtəvari *çökəkliklər*, 1-2 mm ölçülü, ayrılmış şəkildə mövcuddur, lakin çox vaxt birləşmiş, sürünən ocaqlar da qeyd olunur. Zədələnmiş ocaqlar nəmləndikdə ağımtıl rəng alır, çox vaxt *eroziyalaşırlar*. Dərinin səthi seliyəbənzər ifrazatla örtülü olur. Subyektiv – *ayaqdan xoşagəlməz qoxu*, bəzən qaşınma, göynəmə və ağrı hissiyyəti olur.

Ayaqların mikozu, Barberin pustulyoz psoriazi, ovuc-pəncə psoriazi, keratodermiya ilə differensasiya edilir.



Şəkil 45. Kiçik nöqtəvari keratoliz



## Dərinin digər qrammüsbət bakteriyalar tərəfindən törənen bakterial infeksiyaları

**A 26 Erizipeloid (Erysipeloid) sin. Donuz qızılyeli** - dəri və dərialtı piy toxumalarının kəskin iltihabi bakterial zoonoz infeksiyasıdır.

- Peşəsi heyvan, quş, balıq artırılması, kəsilməsi və emal edilməsi, dəri aşılması ilə əlaqəli olan şəxslərdə (*balıqçılar, qəssablar, aşpazlar, fermerlər, baytarlar*) rast gəlinir.
- *Kişilər* tez-tez xəstələnir.
- Çox vaxt yay aylarında müşahidə edilir.
- İnfeksiya mənbəyi – *yoluxmuş heyvanlar* (ev heyvanları, quşlar, balıqlar), çox vaxt şirin və duzlu sular.
- İnfeksiyanın ötürülmə yolu – *ekzogen (dəridən)*
- İnfeksiyanın insandan insana ötürülməsi *qeyd olunmayıb*.
- Erizipeloidin törədiciyi – *Erysipelothrix insidiosa - donuz qızılyeli çöpləridir* (E.Insidiosa – köhnə adı), mikroaerofil, hərəkətsiz, qram-müsbət çöplərdir.

*Lokalizasiyası* – çox vaxt *əl barmaqları nahiyəsi, əllərin üst səthidir*. Zədə ocaqlarında dərinin zədələndiyi yerdə ödemli, çəhrayımtıl-qırmızı rəngli, qeyri-dəqiq sərhədli, əl vurduqda isti, azacıq ağrılı olan, tez bir zamanda 10 sm və daha çox diametrə qədər böyüyən *eritema* əmələ gəlir. Sağalma prosesində münasib gedişi olduqda ləkənin mərkəzi hissəsi solur, periferik sahə isə göyümtül-qırmızı rəng alır, 2-3 həftədən sonra, adətən çapıq vermədən, *müvəqqəti piqmentasiya ilə tam reqressiya* edir. Proses, kəskin gedişli olduqda, “*kiçik*” *sellülit* tipində davam edir, tez böyüyən, ödemli, əl vurduqda isti olan, silinmiş sərhədləri olan *lövhəciyəbənzər* şəkil alır, səthində qovuqlar, fliktenalar, xoralaşmalar yaranaraq xəstəliyin gedişini ləngidir və bu da bəzi hallarda çapıqlaşma ilə nəticələnir.

Erizipeloid, adətən ümumi simptomlarsız keçir, lakin hərərətin qalxması, halsızlıq, limfangit, limfadenit və prosesə mil-bilək oynaqlarının cəlb olunması istisna edilmir. Erizipeloidin yuxarıda göstərilmiş *lokal dəri forması* ilə yanaşı *ürək, oynaq və digər orqanların zədələnməsi ilə gedən (törədici qana keçdikdə) generalizə olunmuş forması və ya sistem forması* da olur.

Qızılyel/sellülit, kandidoz paranixiya, dırnaqətrafi impetiço, fleqmona ilə differensasiya edilir.



Şəkil 46. Erizipeloid

**A 22 Sibir xorası sin. Bədxassəli pustula (Anthrax sin. Pustula maligna)** – ən çox dərinin (dəri forması), bəzən ağ ciyər və bağırsağın (ağ ciyər, bağırsaq, septik formalar) zədələnməsi ilə gedən kəskin bakterial zoonoz infeksiyadır. Sibir xorası olan xəstələrin 98%-də əsasən dəri forması yaranır.

- Sibir xorası bədənə *hər yerində* rast gəlinir
- İnfeksiya mənbəyi – infeksiyaya yoluxmuş *ev heyvanları və vəhşi heyvanlar* (iri buynuzlu mal-qara, qoyunlar, keçilər, donuzlar, atlar, marallar, camışlar, dəvələr; otyeyən və yırtıcı heyvanlar – tülkülər, çaqqallar, qabanlar və s.), heyvandarlıq, təsərrüfatı *torpağı*, otlaq, meşə sahələri və s.
- İnfeksiyanın **dəri formasında** ötürülmə yolları – *ekzogen (dəridən)*, bilavasitə xəstə heyvanlara qulluq etdikdə, kəsdikdə, dərisini soyduqda, xəstə heyvan cəmdəyini doğradıqda və ya xəstə heyvan dərisi və yunu emal edildikdə.
- *İnsandan insana keçmə halları qeyd olunmayıb.*
- Sibir xorası – çobanlar, mehtərlər, sallaqxana işçiləri, qəssablar, baytarlar, dabbaqlar, xəzcilər və s.-nin *peşə xəstəliyidir.*
- Keçirilmiş xəstəlik nəticəsində *davamlı immunitet* yaranır.
- Sibir xorasının törədicisi – *Sibir xorası basili (Bacillus anthracis)* iri patogen bakteriyalardan biri olub, hərəkətsiz, qram-müsbət, 4-10mkm uzunluqda spor əmələ gətirən çöplərdir, bütün anilin boyları ilə boyanırlar. Toxumadan götürülmüş yaxmalarda bakteriyalar “*mirvari boyunbağını*” xatırladan zəncir şəklində yerləşir.

*İnkubasiya dövrü* – bir neçə saatdan 10-12 günədək, *orta hesabla 2-3 gün* olur. Sibir xorasının dəri formasının növləri: *karbunkulyoz, ödematoz, bullyoz, qızılyeləbənzər*. Karbunkulyoz növ üstünlük təşkil edir, digər növlərə daha az hallarda 0,1-0,9% tezliyində rast gəlinir.

*Lokalizasiyası*– dəri örtüyünün müxtəlif sahələrində, *daha çox açıq hissələrdə* qeyd olunur (üz, boyun, yuxarı və aşağı ətraflar). Zədə ocaqlarında **karbunkulyoz növ** zamanı – çox vaxt tək, bəzən 2-3 və daha çox, qırmızımtıl rəngli, *papulo-vezikulaya*, sonradan *papulo-pustulaya* çevrilən *qaşınan element* əmələ gəlir. 1-2 gündən sonra birincili ocaq ətrafında *ödem və eritema* yaranması - sibir xorasının xarakterik əlamətidir, çox vaxt yeni vezikulalar əmələ gəlir. Sağalma prosesində papulo-pustulalar tez dəşilir və *qalın qara qasnaq-qartmaqlı örtük* əmələ gəlməsi ilə quruyur. *Sibir xoralı karbunkul ağrısız olur, az hallarda irinləyir.* 2-3 həftə ərzində qartmaq tədricən qopur və *çapıqlaşan* dərin xora açılır, ödem və eritema sorulur.


Sibir xorasının dəri formasının **ödematoz növü** ağır gedişatla xarakterizə olunur, əvvəlcə nəzərə çarpan *ödem*, ardınca nekroz əmələ gəlir.

Sibir xorasının dəri formasının **bullyoz növü** əvvəlcə *qovuğun* yaranması və sonradan *nekroz* əmələ gəlməsi ilə xarakterizə olunur.

**Qızılyel növü** çoxlu miqdarda müxtəlif ölçülü ödemli, hiperemiyalaşmış, ağrısız dəri fonunda *nazik divarlı qovuqlarla* xarakterizə olunur. Sağalma zamanı qovuqlar deşilərək səthi *xora və qartmaq* əmələ gətirir, adətən sağalarkən yerində çapıq qalır.

Sibir xorasının dəri formasının bütün növlərində ağrısız, irinləməyə meyilli olmayan *regionar limfadenit* qeyd olunur.

Qızılyel, furunkul, karbunkul, fleqmona, kəmərləyici herpes (erkən təzahür), ektima, kollikvativ dəri vərəmi, aktinomikoz, dəri leyşmaniozu, qummoz sifilid (gecikmiş sifilis) ilə differensasiya edilir.



Şakil 47. *Bacillus anthracis*



Şakil 48. *Sibir xorası*




Şakil 49. *Sibir xorası*

## 7.2. Qram-mənfi bakteriyalar tərəfindən törənən dəri infeksiyaları

### Dərinin *Pseudomonas aeruginosa* tərəfindən törədilən bakterial infeksiyaları

*Pseudomonas aeruginosa* (göy-yaşıl irin çöpləri) – qeyri-fermentativ obliqat-aerob qram-mənfi çöplərdir. *P.aeruginosa* tipik ştamları *piqmentlər hasil edir*: yaşılımtıl-göy (piosianin), yaşılımtıl-sarı (pioverdin), qara (piomelanin).



Şəkil 50. *Pseudomonas aeruginosa*

- *P.aeruginosa* bir çox uşaqlarda və bəzən böyüklərdə *bağırsağ florasının* daimi göstəricisidir.
- Təbiətdə geniş yayılmışdır, *torpaqda, suda, bitkilərdə* olur.
- Tranzitor dəri florasına aiddir; sağlam dərinin infeksiyaya yoluxması xarakterik deyil.
- Əgər sağlam dəri *P.aeruginosa* infeksiyasına yoluxarsa, *nəmliyi yüksək olan dəri sahələri zədələnir* (ayaqların barmaqlararası büküşləri, xarici qulaq keçəcəyi).
- Dərinin həddindən artıq nəmlənməsi ilə əlaqəli hər hansı bir fəaliyyət (paltarların yuyulması, qabların yuyulması, vannada, üzgüçülük hovuzlarında çimmək, və s.), yüksək rütubətli şəraitdə uzun müddət qalmaq *P. aeruginosa* artmasına səbəb olur.
- İnfeksiyanın ötürülmə yolları – *ekzogendir (dəridən)*.

Dərinin psevdomonad zədələnmələri aşağıdakı nozoloji formalarda təzahür edir.

*Ayaqların barmaqlararası psevdomonad bişməcəsi* – barmaqlararası hiperemiya və xoşagəlməz iy ilə xarakterizə olunur. Dərinin maserasiyası fonunda *çatlar* əmələ gəlir, Vud lampasının şüaları altında azacıq işıqlanan yaşıl çalarlı eksudat ayrılır.



Şəkil 51. Ayaqların barmaqlararası psevdomonad bişməcəsi

**“Yaşıl dırnaq” sindromu** - dırnaq lövhələrinin bütün səthinin üfüqi zolaqlar şəklində yaşıl rəngə boyanması ilə xarakterizə olunur. Çox vaxt proses dırnaq lövhələrinin distal *onixolizisi* və ağrılı *paronixiyası ilə yanaşı gedir*.



Şəkil 52. “Yaşıl dırnaq” sindromu

**“Qaçan ayaqlar” sindromu** - ayaqların altında nəm, kobud səthlərlə təmasdan 1-2 gün sonra ağrılı, gərgin, qırmızı *düyüncüklərin/düyünlərin* əmələ gəlməsi ilə xarakterizə olunur. Düyüncüklər / düyünlər 2-3 həftədən sonra öz-özünə sağalır.

**Xarici psevdomonad otiti** – xarici qulaq keçəcəyinə nüfuz etmədən qulaq seyvanının dərisinin *ödemli, maserasiyası, ağrısı və rənginin dəyişməsi* ilə xarakterizə olunur. Bu vəziyyəti çox vaxt “üzgüçünün qulağı” adlandırırlar. Xarici psevdomonad otitin ağırlaşması *bədxassəli (granulyasion) otit* adlanır, adekvat terapiya olmadan, dərinin üst təbəqələrinin pozulması və *P.aeruginosa*nın yumşaq toxumalara nüfuz etməsi ilə xarakterizə olunur.

Prosesin şiddətlənməsi zamanı çənə oynaqı, biz-məməciyəbənzər çıxıntı və gicgah sümüyü zədələnir. Bu da kəllə-beyin sinirlərinin iflicinə və eşitmə kanalının aşağı arxa divarının oynaq-qıgırdaq birləşməsinin pozulmasına gətirib çıxara bilər.

Ayaq dermatofitiyası, intertriginoz kandidoz, onixomikoz, psoriaz, borrelioz (limfositoma) ilə differensiasiya edilir.

**L73.8 Pseudomonad follikulit (*Pseudomonas folliculitis*)** – infeksiyaya yoluxmuş suyun (hovuz, fizioterapevtik prosedurlar, su attraksionları, dənizdə çimmək və s.) təsiri ilə əlaqədar olan follikulitin kəskin formasıdır.

*Lokalizasiyası* – gövdə, sağrılar, bud, iri büküşlər - çimərlik paltarının yapışması hesabına buynuz təbəqənin sıxılması və superhidratasiyası nəticəsində bakteriyaların yığılmasına səbəb olan sahələrdir. Zədə ocaqlarında qaşınan, dairəvi formalı, partladıqda *mərkəzində müvəqqəti ikincili piqmentasiya* qoyan *pustulalarla qırmızımtıl papulalar* təzahür edir.

Osteofollikulit, follikulit, övrə ilə differensiasiya edilir.



Şəkil 53. *Pseudomonad follikulit*

**L08 Qanqrenoz ektima sin.Dəlibkeçən ektima (*Ecthyma gangraenosum sin.Ecthyma terebrans*)** – dəri və dərialtı-piy toxumasının nekrozla müşayiət olunan bakterial infeksiyasıdır. Xəstəlik gedişinin sürəti ilə fərqlənir, immunçatışmazlıq fonunda inkişaf edir.

*Lokalizasiyası* - müxtəlifdir, çox vaxt qoltuqaltı, qasıq, aralıq nahiyələridir. Zədə ocaqlarında eritematoz *ləkə* təzahür edir ki, bunun fonunda *pustula* və ya *vezikula*, deşildikdə mərkəzində nekrotik kütlə və kənarında qırmızı periferik haşiyə olan, tez bir zamanda eninə və dərinliyinə yayılan və *çapıqlaşma* ilə nəticələnən *ağrılı xora* əmələ gəlir.

Xəstəlik ümumi vəziyyətin pisləşməsi, çox vaxt yüksək temperatur ilə müşayiət olunur.


Vulqar ektima, sifilitik ektima, angiit ilə differensiasiya edilir.



Şəkil 54. Qanqrenoz ektima

## **Dərinin *Bartonella* spp. tərəfindən törədilən bakterial infeksiyaları**

*Bartonella* spp. (bartonellalar) – yalnız bakterial, patogen, insanın eritrositinə keçə bilən, artan, eritrosilərdə persistensiya edən və bakteremiya əmələ gətirən aerob qram-mənfi çöplərdir.



Şəkil 55. *Bartonella* spp.

Bartonella spp.-nin əsas nümayəndələri *B. quintana*, *B. bacilliformis*, *B. henselae* – dir.

- *B. quintana* – törədicisi *səngər qızdırması* (Trench fever) və endokardit;
  - ✓ infeksiya mənbəyi – *insan*
  - ✓ infeksiya ötürücüsü (vector) – *insan paltar biti* (*Pediculus humanus corporis*)
  - ✓ infeksiyanın ötürülmə yolları – *ekzogen*, birbaşa insandan insana və ya bit vasitəsilə
  - ✓ *Səngər qızdırması* yüksək hərarətlə xarakterizə olunur; *spesifik dəri təzahürləri yoxdur*.
- *B. bacilliformis* – qızdırmanın *törədicisi Oroya (Oroya fever) və Peru ziyili (Verruga peruana)* - infeksiyanın yayılması Cənubi Kolumbiya, Ekvador və Peru daxil olmaqla, Cənubi Amerikanın And dağlarında məhdudlaşır.
- *B. henselae* – pişik cırmağı xəstəliyinin, basilyar angiomatoz, endokardit, qaraciyər və dalaq peliozunun törədicisidir.

**L 04 Felinoz sin. Pişik cırmağı xəstəliyi (Felinos sin. Cat scratch disease)** – kəskin bakterial infeksiya olub, dəri və selikli qişalarda əmələ gəlir, bakteriemiyanın yaranmasına səbəb olur.

- Xəstəlik *mövsümi xarakter daşıyır*: mülayim iqlimdə - iyul və avqust (birələrin maksimal aktivlik dövrü); isti iqlimdə - payızın sonu, qış və erkən yaz
- Xəstələrin əksəriyyəti – *20 yaşdan aşağı şəxslərdir*
- *Kişilər* qadınlara nisbətən çox xəstələnirlər
- İnfeksiya mənbəyi – *pişiklər (pişik balaları)*
- İnfeksiya ötürücüsü (vector) – *pişik birələri (Ctenocephalides felis)*; birələr pişiyi dişlədikdə onları tərkibində felinozun törədicisi olan ekskrementlə yoluxdururlar.
- İnfeksiyanın ötürülmə yolları: *ekzogen* – infeksiyaya yoluxmuş pişikdən dişlədikdə, tüpürcəkdən, cırmaqdan sağlam insana keçir.
- İnfeksiyanın felinozla xəstə insandan və ya pişik birəsindən sağlam insana keçməsi *qeydə alınmayıb*.
- Pişiklər (pişik balaları) özləri xəstələnmir, lakin infeksiyanın törədicisinin daşıyıcısıdırlar (pişik balaları), böyük pişiklərin qanında spesifik anticisimlər olur – *simptomsuz bakteriemiya*.
- İnkubasiya dövrü *7-12 gün*.
- Felinozun törədicisi – *Bartonella henselae* qram-mənfi çöplərdir. Orqanizmə zədələnmiş dəri-selikli qişa baryerindən keçir (cırmaq və ya dişləmə nahiyəsində) və törədicinin inokulyasiya yerində yerli reaksiya verir (birincili ocaq). *B. henselae* daxil olduğu yerdən yaxındakı limfa düyünlərinə daşınır, adətən baryer funksiyasını pozmadan, onların iltihablaşmasına səbəb olur. Bunun nəticəsində prosesin generalizasiyası baş vermir. Çox nadir hallarda uzun sürən gediş zamanı, inkişaf etmiş bakteriemiya hesabına prosesin generalizasiyası başlayır.

*Lokalizasiyası* – üz, boyun, ətraflar. Zədə ocaqlarında bərk konsistensiyalı, çəhrayı-qırmızı rəngdə *düyüncüklər* və ya 5-15 mm diametrlə, çox vaxt ağırlı *vezikula, pustulalar* əmələ gəlir. Sağalma prosesində *xoralaşma, eroziyalar, qartmaqlar* əmələ gəlir, sonradan yastılanaraq sorulub *izsiz itmələri* mümkündür. Bəzən birincili ocaq olmur. 5-50 gündən sonra xəstəliyin əsas əlaməti – *regionar limfadenit* yaranır. Böyümüş limfa düyünləri bərk, ağırlı, hərəkətli; zədələnmiş limfa düyünlərinin üstündəki dəri hiperemiyalaşmış, hərarətli, çox vaxt



rəngi dəyişilməmiş olur. Limfa düyünləri irinləyə bilir və proses çapıqlı dəyişikliklərlə bitir. Çox vaxt dirsək, qoltuqaltı, körpücük və boyun limfa düyünləri zədələnilir. 1-2 aydan sonra spontan sağalma qeyd olunur. Bəzən infeksiya – törədici göz qapağının selikli qişasına düşdüğü zaman - *Parino konyunktiviti* formasına keçir. Proses adətən bir tərəfli olur, qranulyoma tipində gedir. Göz qapağı ödemləşir, göz qapağının dərisi albalı-qırmızı rəng alır, *konyunktividdə* sarımtıl-ağ rəngli, bərk, 3-5 mm ölçüdə *düyüncük əmələ gəlir*.

Dəri leyşmaniozu, erizipeloid, furunkul, sellülit, skrofuloderma, sporotrixoz, üzgüçülərin qranulyoması ilə differensiasiya edilir.



Şəkil 56. Pişik cırmağı xəstəliyi



Şəkil 57. Pişik cırmağı xəstəliyi

*Bartonella spp. (B. henselae və B. quintana)* AIDS mərhələsində olan ( $CD4 < 50$  hüceyrə/mm<sup>3</sup> səviyyəsində) HIV infeksiyasına yoluxmuş orqanizmə düşdükdə, dəridə damar şişi ilə təzahür edən bakterial sistem infeksiyası əmələ gətirə bilər – **B 20.1 Basilyar angiomatoz (*Bacillary angiomatosis*)**.

Normal immunitet zamanı, immunçatışmazlığının digər növlərində və immunosupressiv terapiya fonunda (xüsusilə orqanların transplantasiyasından sonra) *xəstəlik nadir hallarda inkişaf edir*.

*İnkubasiya dövrü* – bir neçə gündən bir neçə həftəyə qədərdir.

*Lokalizasiyası*– dərinin hər yerində (az hallarda ovuc və ayaqaltı) və ağız boşluğunun selikli qişasında olur. Səpgi çox vaxt pişik yaladığı, dişlədiyi və cırmaqladığı yerdə təzahür edir. Zədə ocaqlarında müxtəlif səpgilər əmələ gəlir: diametri 0,3-2 sm, *hemangiomanı xatırladan* hamar səthli *papulalar*; diametri 2-3 sm, nazıqlaşmış və ya eroziv səthli, əsasında qopmuş epidermisdən yaxalığ olan, *teleangioektatik (piogen) qranulyomanı* və ya *Kapoşi sarkomasını* xatırladan *dermal düyünlər*; diametri 1-2 sm, hamar səthli, *kista və absesi xatırladan hipodermal düyünlər*. Bütün elementlər bənövşəyi çalarlı, qırmızı, bəzən normal dəri rəngində, bərk konsistensiyalı olur; elementlərin palpasiyası ağrılıdır, diaskopiya zamanı ağarmır. Sağalma prosesində *eroziyalaşma, qartmaq əmələ gəlmə*, sonradan yastılaşma, solma və *izsiz itmə* mümkündür. Bəzən bakterial angiomatozun yeganə əlaməti *daktilit* ola bilər. Basilyar angiomatoz tez-tez residivləşir və ömürlük ikincili profilaktika tələb edir; bəzi xəstələrdə isə sərbəst keçir. İnfeksiyanın hematogen və ya limfogen yolla yayılması zamanı çox vaxt qaraciyər və dalaq peliozu

(parenximatoz orqanlarda çoxlu sayda endotel ilə örtülü və qanla dolu boşluqlar), *bartonellyoz sepsisi* (qızdırıbtitrətmə və bakteriemiya) əmələ gəlir.

Hemangioma, Kaposi sarkoması ilə differensiasiya edilir.



Şəkil 58. Basilyar angiomatoz



Şəkil 59. Basilyar angiomatoz

### 7.3. Spiroxtlər (spiroxetozlar) tərəfindən törədilən dəri infeksiyaları

*Spiroxtlər* (Spirochaeta yun. speira qırışq, qıvrım + chaite tük) – nazik, qıvrım, spiral şəkilli bir və ya bir neçə qıvrımlı təkhüceyrəli bakteriyalardır. Spiroxtlər – saprofitlər heyvan və insanın normal mikroflorasının göstəricisidir; onlardan bəziləri patogendir, insanda infeksiyon xəstəliklər – *spiroxetozlar* əmələ gətirir.



Şəkil 60. Spirochaeta

Spiroxezozlar aşağıda göstərilənləri birləşdirir:

- borreliyalardan (Borrelia fəsiləsi) dəridə törətdiyi bakterial infeksiyaları – *Laym xəstəliyi (borrelioz)*
- treponemanın dəridə törətdiyi bakterial infeksiyaları – *treponematozlar*: frambeziya, pinta, becel – tropik iqlim şəraitli ölkələrdə təsadüf edilir.
- leptospiranın dəridə törətdiyi bakterial infeksiyaları – *leptospiroz*.

**A 69.2 Laym xəstəliyi sin.Laym-borrelioz, borrelioz** – təbii-ocamlı, transmissiv, spiroxezoz qrupundan olan bakterial infeksiyadır, mərhələli gedişi, dərinin zədələnməsi sistem təzahürlərlə xarakterizə olur.


- Laym-borrelioz L-b – törədiciyin bioloji ötürücülərin iştirakı ilə transmissiv/vektorlu infeksiyası
- İnfeksiya mənbəyi (xəstəliyin törədiciyinin daşıyıcısı) - *siçanabənzər gəmiricilər* (çöl siçanı, dağsiçanı); *cütdırnaqlı heyvanlar* (sığın, maral, kənd təsərrüfatı heyvanları)
- Xəstəliyin ötürücüləri (vector) – *Ixodes* fəsiləsindən olan *gənələrdir*, mülayim iqlim qurşağının meşəliklərində geniş yayılmışdır.
- İnfeksiyanın ötürülmə yolu – *transmissivdir*, yoluxmuş gənə insanı dişləyərkən tüpürcəklə törədiciyin *spesifik inokulyasiyasıdır*.
- Gənənin yapışması və sorması orta hesabla *bir neçə saatdan bir sutkayadək* davam edir, tüpürcəkdə anesteziyaedici maddə olması səbəbindən çox vaxt bilinmir.
- Yoluxma, adətən *meşə və meşə-parklara* gedən zaman, eləcə də *bağ-bostanlı sahələrdə* baş verir.
- *Mövsümi* xarakter daşıyır, ilin isti günlərində gənələrin aktivliyi səbəbindən xəstəliyin artması ən çox *yaz-yay və yay-payız* aylarında baş verir.
- İnfeksiyanın törədici daşıyıcısından və ya Laym xəstəlikli xəstədən sağlam insana ötürülməsi *qeyd olunmamışdır*.
- L-b zamanı *infeksiya immunitet* formalaşır. Davamlı immunitet yaranmır, xəstəliyi keçirən şəxslər yenidən yoluxa bilər .
- İnkubasiya dövrü – 3 gündən 3 aya qədər, orta hesabla *3 həftə*.
- L-b törədiciyi – Borrelia fəsiləsindən olan spiroxezozlar – *B.burgdorferi*.

L-b müxtəlif təzahürlərlə mərhələli keçir (*çox vaxt dəri, sinir sistemi, ürək-damar sistemi zədələnir*). Xəstəliyin gedişində *erkən və gecikmiş dövrləri* ayırd edilir. Erkən dövrdə I və II mərhələ mövcuddur. I mərhələ - *lokal infeksiya mərhələsi* olub, gənə dişlədikdən sonra B.burgdorferi dəriyə düşür və dəri təzahürləri yaranır. Gənə dişlədikdən 4-5 həftə sonra B.burgdorferi dəri baryerini aşaraq qan damarları, sinir kötüyü və sinir ucları üzrə orqanizmdə yayılır, *hematoensefalitik* baryerdən nüfuz edərək orqanizmə keçir. II mərhələ başlayır – *infeksiyanın disseminasiyası* (6-12 ay davam edir). Gecikmiş dövr (III mərhələ) hər hansı bir orqanda infeksiyanın *persistentliyi* ilə xarakterizə olunur, həmin orqanın toxumasının atrofiya və destruksiyası təzahür edir.

*B.burgdorferi* - mikroaerofil, qram-mənfi bakteriyalardır, anilin boyası ilə asan boyanır və bununla morfoloji oxşar olan treponemlərdən fərqlənir.



Şəkil 61. Клеуци Ixodes



Şəkil 62. Borrelia burgdorferi

**Laym-borrelioz zamanı dəri təzahürləri** böyük müxtəlifliyi ilə fərqlənir.

L-b I mərhələsinin spesifik dermatoloji markeri *miqrasiya edən eritemadır* sin. *Afzelius-Lipşütsun xroniki miqrasiya edən eritemasıdır* (*erithema migrans* sin. *erythema chronicum migrans* Afzelins-Lipschiitz).

- ✓ dəri örtüyünün istənilən nahiyəsində, gənə dişləyən yerdə *eritematoz ləkə* yaradır, tədricən böyüyərək 15-20 sm və daha böyük diametrə çatır.
- ✓ ləkənin mərkəzində *nöqtəvari qırmızımtıl ləkə* - gənənin dişləmə yeri müşahidə olunur. Sonradan ocaq *halqavari forma* alır və ya homogenlikdə qalır, bəzən qızılyel iltihabına bənzəyir. Bir və ya bir neçə ay ərzində *ləkə iz buraxmadan sağalır*.
- ✓ vaxtında aparılmış antibiotik terapiyası zamanı L-b bu mərhələdə bitir.

Fiksə olunmuş eritema, çoxformalı eritema, hamar dərinin mikozu, qızılyel, sellülit, övrə, məhdud sklerodermiya (morfea), çəhrayı dəmrov, cüzam, diffuz streptodermiya ilə differensiasiya edilir.



Şəkil 63. Laym-borrelioz (*miqrasiya edən eritema*)

L-b II mərhələsinin spesifik dəri təzahürlərinə *limfositoma (Lymphocytoma) sin. Şpiqler-Fendtin xoşxassəli dəri limfoplaziyası* aiddir.

- ✓ limfositoma xəstəliyin gedişinin birinci ilində inkişaf edir, 2-3 ildən sonra da əmələ gəlməsi mümkündür.
- ✓ bənövşəyi-qırmızı rəngli *tək düyün* və ya göyümtül-qırmızı rəngdə *disseminasiya olmuş*, pastoz, palpasiya zamanı ağrılı *düyüncüklü lövhəcik* əmələ gəlir.
- ✓ ocaqlar uzun müddət, hətta antibiotiklə terapiya fonunda bir neçə ay mövcud olur. *Xoralaşmadan və atrofiyasız öz-özünə sağalır.*
- ✓ sevdiyi lokalizasiyası – üz, qulaq seyvanının sırğalığı, süd vəzisinin giləsidir.
- ✓ dərinin düyünlü eritema, pannikulit, angiit şəklində *qeyri-spesifik zədələnməsi* müşahidə oluna bilər.

Hemangioma, Kapoşi sarkoması ilə differensiasiya edilir.



Şəkil 64. Laym-borreliaz (limfositoma)

*Xroniki atrofik akrodermatit (Acrodermatitis atrophica chronicum)* L-b gecikmiş dövrünün tipik dəri təzahürüdür. Xəstəlik tədricən, gizli, ümumi vəziyyət pozulmadan, infeksiyaya yoluxduqdan 1-5 il və daha çox müddətdə inkişaf edir.

- ✓ *lokalizasiyası* - əllərin və ayaqların üstü, dirsəklər, dizlər, ətrafların açıcı səthləri, baldırlar. Proses bütün bədən örtüyünü əhatə edə bilər.
- ✓ göyümtül-qırmızı rəngli, ödemli, hamar səthli, ölçüləri tədricən artaraq və distal sahədən proksimala doğru, bədən və üz də daxil olmaqla yayılan *ləkələr* əmələ gəlir; *teleangioektaziyalar* daha çox ləkə nahiyəsində təzahür edir.
- ✓ sağalma prosesində tədricən, altında venoz damar şəbəkəsi işıqlanan *dəri atrofiyası* yaranır. Dəri nazikləşir, ağımtıl rəng alır, asanlıqla büzüşür, azacıq qabıqlanır, *papiros kağızını xatırladır* – *Pospelov simptomu.*

- ✓ atrofiya ilə yanaşı ləkəli və ya diffuz hiperpigmentasiya müşahidə olunur, sonradan *depiqmentasiya* sahələri, *oynaqtrafi fibroz düyünlərlə* əvəzlənir.
- ✓ subyektiv – paresteziya, azacıq qaşınma olur.  
Məhdud sklerodermiya (morfea), skleroatrofik lixen ilə differensiasiya edilir.



Şəkil 65. Laym-borrelioz (xroniki atrofik akrodermatit)



Şəkil 66. Laym-borrelioz (xroniki atrofik akrodermatit)

## 7.4. Mikobakteriyaların törətdiyi bakterial dəri infeksiyaları

**A 18.4 Dəri vərəmi (*Tuberculosis cutis*)** - dəri və selikli qişaların xroniki bakterial infeksiyası olub, vərəm çöpləri tərəfindən törədilir, müxtəlif klinik təzahürlər və dəridə spesifik qranulyoma əmələ gəlməsi ilə xarakterizə olunur.


### Epidemiologiya

- Dəri vərəmi bütün dünyada yayılmışdır. Hər il dünyada 0,3-0,5 mln insan dəri vərəmi ilə xəstələnir
- İnfeksiya mənbəyi – *xəstə insan və infeksiyaya yoluxmuş mal-qara*
- İnfeksiyanın ötürülmə yolları:
  - *ekzogen* – zədələnmiş epidermisdən bilavasitə xəstədən və ya hər hansı infeksiyalı əşyadan;
  - *endogen* – digər orqanda olan vərəm ocağından limfogen və ya hematogen yolla;
  - *per continuitatem* – bilavasitə vərəmlə zədələnmiş qonşu orqanlardan, limfa düyünlərindən oynaq və sümüklərdən;
  - *autoinokulyasiya yolu ilə* - vərəmlə zədələnmiş orqanların ifrazatından (bəlgəm, sidik, nəcis).
- Vərəmin profilaktikası üçün əhali zəifləmiş *M.tuberculosis* ştamından BCG peyvəndi (BCG-Bacille de Calmette et de Guerin) ilə canlı vərəməleyhinə peyvənd olunur. BCG peyvəndi bədənin vərəm infeksiyasına qarşı müqavimətini artırmağa kömək edir. *İmmunitet BCG peyvəndi tətbiq edildikdən təxminən 2 ay sonra yaranır.*

## Etiologiya

İnsanda dəri vərəmi əsasən iki tip mikobakteriyalar tərəfindən törədilir: insan tipi – *Mycobacterium tuberculosis* (>98%), və öküz tipi *Mycobacterium bovis*, az hallarda quş tipi (*Mycobacterium avium*) ilə yoluxma baş verir.

*Mycobacterium tuberculosis* – hərəkətsiz, obliqat-aerob, qram-müsbət çöplər olub, ucları azacıq dairəvi və qalınlaşmış, Sil-Nilsen üsulu ilə qırmızı rəngə boyanır.



Puc.67. *Mycobacterium tuberculosis*

## Patogenez

Dəri vərəminin inkişafına bakterial dermatozlara xas olan patogenez mexanizmləri, *ekzogen və endogen faktorlar* səbəb olur. Dəri vərəminin bütün klinik formaları lokalizə olmuş və disseminə olunmuş kimi təsnifata bölünür.

## Dəri vərəminin təsnifatı

### Lokalizə olmuş dəri vərəmi

- *birincili dəri vərəmi (tuberculosis cutis primaria)*
- *vərəm qurdeşənəyi (lupus vulgaris)*
- *kollikvativ vərəm sin.skrofuloderma (tuberculosis collicvativa sin.scrofuloderma)*
- *ziyilli vərəm (tuberculosis verrucosa)*
- *miliar-xoralı vərəm (tuberculosis)*

### disseminasiya olunmuş dəri vərəmi

- *papulonekrotik vərəm (tuberculosis papulonecrotica)*

- *indurativ vərəm (tuberculosis indurativa)*
- *lixenoid vərəm sin.skrofulyozluların dəmrovu (tuberculosis lichenoides sin.lichen scrofulosorum)*
- *üzün miliar disseminasiya olunmuş vərəmi (tuberculosis miliaris disseminatus faciei).*

Müasir dermatologiyada əksər tədqiqatçılar dərinin disseminasiya olmuş vərəminin bütün formalarını həqiqi vərəm hesab etmirlər və onları *tüberküloidlər (tuberculoidum)* kimi təsnif edirlər. Tüberküloidlər, mikidlərə, bakteridlərə analogi olaraq, vərəm infeksiyasına spesifik olmayan allergik reaksiyanı (id-reaksiya) təmsil edir.

### Klinik şəkil

**Birincili dəri vərəmi (Tuberculosis cutis primaria)** - əvvəllər infeksiyaya yoluxmamış şəxslərdə inkişaf edən

İnfeksiya mənbəyi – *aktiv vərəmli xəstənin infeksiyalaşmış materialı* (bəlğəm, tüpürcək və s.).

İnfeksiyanın ötürülmə yolu – *ekzogen*, infeksiyalaşmış material ilə bilavasitə kontaktda olmaqla.

*Lokalizasiya* – açıq sahələr (üz, ətraflar), bəzən cinsiyyət üzvləri, konyunktiva, ağız boşluğunun selikli qişası. Zədə ocağında qırmızımtıl-qəhvəyi rəngli, bərk konsistensiyalı *düyüncük (qabarcıq)* və ya *düyün* əmələ gəlir. Sağalma prosesində ağrısız, kənarları yumşaq, oyulmuş (vərəm şankrı) *çapıq* qoymaqla sağalan *xora* formalaşır. Xoralaşmaya meyilli *limfangit və regional limfadenit* xarakterdir.

Dəri leşmaniozu, furunkul, karbunkul, vulqar ektima, xoralı piodermiya, sporotrixoz, yastıhüceyrəli dəri xərçəngi ilə differensiasiya edilir.



Şəkil 68. Birincili dəri vərəmi

**Vərəm qurdeşənəyi (Lupus vulgaris)** ən çox qadınlarda təsadüf edilir, müxtəlif formalarına görə fərqlənir.

İnfeksiya mənbəyi – *xəstə insan*.

İnfeksiyanın ötürülmə yolu - *endogen*.

*Lokalizasiyası* - üz, burun və ağız boşluğunun selikli qişası, az hallarda gövdə, ətraflar. Zədə ocaqlarında qırmızı-qəhvəyi rəngli, dairəvi formalı, 2-5mm diametrlı, yumşaq konsistensiyalı, birləşməyə meyilli *qabarcıqlar*



əmələ gəlir. Düyməcikli zondla elementə basdıqda bataraq ağrı verir – “zond” *simptomu*. Qabarcıqlar diaskopiya zamanı sarımtıl-qonur rəngə çevrilir – “*alma jelesi*” *simptomu*. Qabarcıqların sağalma prosesində çox vaxt yumşaq, didilmiş kənarlı, *çapıq* qoymaqla sağalan *xoralar* əmələ gəlir. Quru yodla sorulan qabarcıqlar *çapıq atrofiyası* ilə sağalır.



Şəkil 69. Vərəm qurdeşənəyi

### *Vərəm qurdeşənəyinin növləri*

- ✓ *yastı (lupus vulqaris planus)*



Şəkil 70. Vərəm qurdeşənəyi (yastı)

- ✓ *serpinginoz (lupus vulqaris serpinginosus)*



Şəkil 71. Vərəm qurdeşənəyi (serpinginoz)

- ✓ psoriazabənzər (*lupus vulqaris psoriasiformis*)



Şəkil 72. Vərəm qurdeşənəyi (psoriazformalı)

- ✓ impetiginoz Leluara ((*lupus vulqaris impetiginosus Leloir*)
- ✓ qartmaqlı (*lupus vulqaris crustosus*)
- ✓ ziyilli (*lupus vulqaris verricosus*)



Şəkil 73. Vərəm qurdeşənəyi (ziyilli)

- ✓ şişəbənzər (*lupus vulqaris tumidus*)



Şəkil 74. Vərəm qurdeşənəyi (şişəbənzər)

- ✓ xoralı (*lupus vulqaris ulcerans*)



Şəkil 75. Vərəm qurdeşənəyi (xoralı)

- ✓ mutiləedici (*lupus vulqaris mutilans*)



Şəkil 76. Vərəm qurdeşənəyi (mutasiyaedici)

Uzun müddət davam edən vərəm qurdeşənəyinin ən ciddi ağırlaşmasında zədə ocağında *yastıhüceyrəli karsinoma (lupus carcinoma)* yaranır.

Diskoid qırmızı qurd eşənəyi, psoriaz, qabarcıqlı sifilid (gecikmiş sifilid), tuberkuloid cüzam, leyşmanioz, rozasea, yastıhüceyrəli dəri xərçəngi ilə differensiasiya edilir.



Şəkil 77. Vərəm qurdeşənəyi (yastıhüceyrəli karsinoma)

***Kollikvativ vərəm sin. Skrofuloderma*** - ən çox *qadınlar və uşaqlarda* təsadüf edilir.

İnfeksiya mənbəyi – *xəstə insan*.

İnfeksiyanın ötürülmə yolu – *endogen, per continuitatem*.

*Lokalizasiyası* - limfa düyünləri, ən çox boyun nahiyyəsinin limfa düyünləri. Zədə ocağında ağrılı, əvvəl normal dəri rəngində, ətraf toxuma ilə birləşən göyümtül-qırmızı rəngli *düyünə* çevrilən *qabarcıqlar* əmələ gəlir. Sağalma prosesində düyünlər yumşalır, deşilərək yumşaq dərin oyulmuş kənarları olan xoralar əmələ gətirir, sağaldıqda körpüçüklü və məməcikli artımlı, girintili-çixıntılı *çapıqlar* formalaşır.

Qummoz sifilid (üçüncülü sifilis), aktinomikoz, sporotrikoz, hidradenit, lipoma, cüzam xoralı piodermiya ilə differensiasiya edilir.



Şəkil 78. Kollikvativ vərəm

**Ziyilli vərəm sin. Anatom ziyili** - ən çox kişilərdə təsadüf edilir.

İnfeksiya mənbəyi – xəstə insan, xəstəliyə yoluxmuş heyvanlar.

İnfeksiyanın ötürülmə yolu – ekzogendir.

Risk qrupu – patoloq anatomlar, baytarlar, sallaqxana işçiləri, maldarlar və s.

**Lokalizasiyası** - əl və ayaq barmaqları, əl, ayaq, diz oynaqları, bəzən bud, sağrı. Zədə ocaqlarında ağrılı, qırmızımtıl-göy rəngli, ziyilli səthli qabarcıqlar əmələ gəlir. Qabarcıqlar birləşərək, kəskin sərhədli ziyilli ocaqlar əmələ gətirirlər.

Vulqar ziyillər, qırmızı yastı dəmrov (ziyilli forma), xorali-vegetasiyaedici xroniki piodermiya, vegetasiyaedici Allope piodermiyası, xromomikoz, sporotrixoz ilə differensiasiya edilir.



Şəkil 79. Ziyilli vərəm

**Miliar-xorali vərəm** - ən çox kişilərdə təsadüf edilir, yüksək yoluxuculuğuna görə fərqlənir.

İnfeksiya mənbəyi – aktiv vərəmli xəstənin infeksiyalaşmış materialı (bəlğəm, tüpürcək, nəcis və s.).

İnfeksiyanın ötürülmə yolu – autoinokulyasiyadır.

## DERMATOLOGİYA

*Lokalizasiyası* – təbii dəliklərin selikli qişası və onları əhatə edən dəri. Zədə ocaqlarında sancaq başı böyüklükdə, çəhrayımtıl-qırmızı rəngli, səthi kiçik ölçülü dairəvi formalı, yumşaq oyulmuş kənarlı *xoralar* əmələ gəlməsilə tez parçalanan *düyüncüklər (qabarcıqlar)* təzahür edir. Xoraların birləşməsi nəticəsində kənarları girintili-çıxıntılı geniş xoralı səthlər formalaşır. Sağalma prosesində *incə atrofik çapıqlar* əmələ gəlir. Regionar limfadenit qeyd olunur.

Eroziv-xorali papulyoz sifilid (erkən sifilis), pemfiqus, sadə herpes, yalama ilə differensiasiya edilir.



Şəkil 80. Miliar-xorali vərəm

**Papulonekrotik vərəm** - daha çox qadınlarda rast gəlinir.

*Lokalizasiyası* - ətrafların açıq səthləri, sağrı nahiyəsidir. Zədə ocaqlarında izolə olunmuş, yarımkürə şəkilli formada, solğun qırmızı rəngdə, 2-5 mm diametrlə, bərk konsistensiyalı, ağrısız, hamar səthli *düyüncüklər (qabarcıqlar)* təzahür edir. Qabarcıqların mərkəzində *pseudopustula – nekroz* yaranır. Nekrotik kütlələr quruyaraq sıx bərkimiş *qartmaq* əmələ gətirir, qopartdıqda kraterəbənzər *xora* yaranır, ağrımtıl daxilə basılmış, periferiyası boyunca pigmentli halqa olan *çapıqla* və ya *hamar “möhürlənmiş” çapıqla* sağalır.



Şəkil 81. Papulonekrotik vərəm

**İndurativ vərəm sin. Bazenin indurativ eriteması** - daha çox qadınlarda rast gəlinir.

**Lokalizasiyası** – baldırlar, bud, bəzən yuxarı ətraflar, qarın nahiyəsidir. Zədə ocaqlarında çox vaxt tək-tək, simmetrik, az ağrılı, bərk elastik konsistensiyalı, dairəvi və ya oval formalı, 1-5sm ölçülü *düyünlər* əmələ gəlir. Düyün üzərində dəri əvvəlcə dəyişilməmiş olur, böyüdükcə qırmızımtıl-göy rəng alır və düyünlərlə birləşmiş olur. Düyünlərin sağalma prosesində piqmentasiyası qalır və ya müxtəlif dərəcədə nəzərə çarpan *çapıq atrofiyası* qeyd olunur. Bir sıra hallarda düyünlər piqmentasiya boyunca atrofik çapıqla sağalan *dərin olmayan xoralar* (Hetçinson tip) əmələ gəlməsi ilə nəticələnir.



Şəkil 82. İndurativ vərəm

**Lixenoid vərəmi sin. Skrofulyozlu dəmrov** - ən çox zəifləmiş uşaqlarda və yeniyetmələrdə rast gəlinir.

**Lokalizasiyası** – gövdə, əksər hallarda onun yan səthləridir. Zədə ocaqlarında lixenoid, follikulyar və perifollikulyar, simmetrik, yumşaq konsistensiyalı, qırmızımtıl-qəhvəyi və ya normal dəri rəngində *düyüncüklər* (*qabarcıqlar*) əmələ gəlir. Proses adətən *izsiz* sağalır, bəzən isə səthi atrofik çapıqlar qala bilər.



Şəkil 83. Lixenoid vərəmi

*Üzün disseminasiya olunmuş miliar vərami* - ən çox gənc yaşlarda rast gəlinir.

*Lokalizasiyası* – yalnız üzdür. Üz dərisində izolə olunmuş, miliar, sarımtıl-qırmızı və ya qırmızımtıl-qəhvəyi rəngli, yumşaq konsistensiyalı, ağrısız, diaskopiya zamanı “*alma jelesi*” simptomu müsbət, mərkəzində pustula olan *düyüncüklər (qabarcıqlar)* əmələ gəlir. Sağalma prosesində elementlərin yerində *atrofik çapıqlar* qalır.



Şəkil 84. Üzün miliar vərami

**A30 Cüzam sin.Hansen xəstəliyi, Lepra, Müqəddəs Lazar xəstəliyi (Leprosy sin.Hansen's disease)** – xroniki bakterial infeksiya olub, cüzam mikobakteriyaları (*Mycobacterium leprae*) vasitəsi ilə törədilir, dərinin, selikli qişaların, periferik sinir sisteminin və daxili orqanların zədələnməsi ilə xarakterizə olunur.

### Epidemiologiya


- ✓ ÜST-nın (2017) statistik məlumatlarına görə dünya üzrə 211 009 cüzamli xəstə var.
- ✓ İnfeksiya mənbəyi – *infeksiyaya yoluxmuş insan*
- ✓ İnfeksiyanın yoluxma yolları – *hava-damcı, dəridən və transmissiv* keçməsi mümkündür .
- ✓ Cüzam – zəif yoluxucu infeksiyadır, yoluxma ehtimalı *təmasın müddəti və xarakterindən, immunoloji reaktivlik dərəcəsinə* bilavasitə asılıdır.
- ✓ *Kişilər 2: 1 nisbətində qadınlardan daha çox xəstələnir.*
- ✓ Cüzam əsasən *gənc yaşlarda olan (35 yaşdan kiçik) şəxsləri* zədələyir.
- ✓ *Uşaqlar yoluxmaya daha çox həssasdır.*
- ✓ Cüzamın müxtəlif tipləri özünün epidemioloji əhəmiyyətinə görə fərqlidir. Cüzamın lepromatoz tipi olan xəstələri xüsusilə yoluxucudur .
- ✓ Cüzamın inkubasiya dövrü *orta hesabla 3-7 il* olur.

### Etiologiya

Cüzamın törədicisi – *Mycobacterium leprae* – periferik sinir sisteminə tropizmə malikdir.

*Mycobacterium leprae* – qram-müsbət, turşu və spirtə davamlı obliqat aerob, ucları yumrulanmış çöp şəklində, uzunluğu 1-7 mm, diametri 0,2-0,5 mkm, *Sil-Nilsen üsulu ilə qırmızı rəngə boyanır.*





Şəkil 85. *Mycobacterium leprae*

## Patogenez

*M. leprae* orqanizmə düşərək və dəri-selikli qısa baryerini keçərək sinir uclarına, limfatik və qan dövranı sisteminə nüfuz edir, *tədricən disseminasiya* edir. Daxil olduğu yerdə, adətən gözlə görünən dəyişikliklər törətmir. Uzunmüddətli adaptasiyası və çoxalması baş verən periferik sinir hüceyrələri və *M. leprae* antigenlərinin oxşarlığı ilə izah olunan tropizm nəticəsində *M. leprae* dəri sinirlərinin şvan hüceyrələrinə keçərək çökür.

*M. leprae* –nin virulentliyi xəstəliyin xarakterinə çox da təsir etmir. Cüzamlı prosesin ağırlığı və klinik təzahürlərin xarakteri *fərdi immunoloji reaktivlikdən* asılıdır.

## Cüzamın təsnifatı

Cüzamın təsnifatı Ridley et Joppling tərəfindən klinik, histoloji, bakterioloji, immunoloji kriterilər nəzərə alınmaqla 1966-cı ildə təqdim edilmiş, 1973-cü ildə tətbiq etmək üçün tövsiyə olunmuşdur. Ridley et Joppling təsnifatı aşağıda göstərilən formanı ayırd edir:

*TC<sub>p</sub>* – cüzamın *polyar tuberkuloid tipi (polyar tuberkuloid)*

*TC<sub>s</sub>* – cüzamın *subpolyar tuberkuloid tipi (subpolyar tuberkuloid)*

*ST* – cüzamın *sərhəd-tuberkuloid tipi (sərhəd tuberkuloid)*

*SC* – *sərhəd cüzam*

*SL* – cüzamın *sərhəd-lepromatoz tipi (sərhəd lepromatoz)*

*LC<sub>s</sub>* – cüzamın *subpolyar lepromatoz tipi (subpolyar lepromatoz)*

*LC<sub>p</sub>* – lepromatoz cüzamın *polyar tipi (polyar lepromatoz)*

*D/o* - *differentiasiya olmayan cüzam.*

**Cədvəl 1. Cüzamın Ridley et Joppling-ə görə təsnifatı**

	Tuberkuloid tipli cüzam (TC)	Sərhədli tipli cüzam (ST)	Sərhədli cüzam (SC)	Sərhədli lepromatoz cüzam (SL)	Lepromatoz cüzam (LC)
<i>Dəri ocaqları</i>	Aydın sərhədli, iri, assimmetrik, çox vaxt halqavari formalı 1-2 ocaq; anesteziya	Az(<10), aydın sərhədli, iri, assimmetrik ocaqlar; həssaslığın azalması (hiposteziya) və ya Anesteziya	Çoxsaylı (>10), son dərəcə halqavari, qeyri- aydın sərhədli, müxtəlif ölçülü, simmetrik vaxt simmetrik ocaqlar; hiposteziya	Çoxsaylı, halqavari və papulyoz-düyünlü, qeyri- aydın konturlu, müxtəlif ölçülü, simmetrik ocaqlar, həssaslıq normada və ya hiposteziya	Külli miqdarda (100-ə qədər və daha çox) ocaqlar; qeyri-aydın konturlu, papulyoz-düyünlü (lepromalar), kiçik ölçülü, simmetrik və ya diffuz infiltrasiya; həssaslıq normada və ya yüngül hiposteziya.
<i>Sinirlərin zədələnməsi</i>	Erkən, assimmetrik, xəstəliyin başlanğıcından ağır gediş	Erkən, assimmetrik, xəstəliyin başlanğıcından ağır gediş	Erkən, simmetrik, nisbətən ağır gediş	Gecikmiş, simmetrik, nisbətən ağır gediş	Gecikmiş, simmetrik, nisbətən yüngül gediş
<i>Bakterioloji İndeks (Bi)</i>	0	1-2+	3-4+	4-5+	5-6+
<i>Histoloji şəkil</i>	Limfositlər və nəhəng Langerhans hüceyrələri ilə əhatə olunmuş epitelioid hüceyrə qranulyomasi. Cüzam çöpləri ya yoxdur, ya da tək-tək təsadüf edilir. Subepidermal zona infiltrasiya olunub. Derma və hipoderma sinirlərinin pozulması.	Limfositlər və nəhəng Langerhans hüceyrələrin miqdarının «TC»-dan az olan epitelioid hüceyrə qranulyomasi. Cüzam çöpləri ya yoxdur, ya da tək-tək təsadüf edilir. Subepidermal zona qismən infiltrasiya olunub. Derma və hipoderma sinirlərinin pozulması. Sinirlər infiltrasiya olunub	Seyrək limfositlər və nəhəng Langerhans hüceyrələri ilə epitelioid hüceyrə qranulyomasi. Çoxlu miqdarda cüzam çöpləri. Subepidermal zona infiltrasiya olunmayıb. Sinirlər infiltrasiya olunub.	Az miqdar limfositlər və epitelioid hüceyrəsi ilə «köpüklü» vakuolizasiya olunmuş histosidlərdən qranulyoma (Virxov infiltratı). «Sığaret» tipinə görə diffuz yerləşən çoxlu miqdarda cüzam çöpləri. Subepidermal zona infiltrasiya olunmayıb. Sinirlər cüzi infiltrasiya olunub.	Az miqdar limfositlər və epitelioid hüceyrəsi ilə «köpüklü» vakuolizasiya olunmuş histosidlərdən qranulyoma (Virxov infiltratı). «Sığaret» tipinə görə diffuz yerləşən çoxlu miqdarda cüzam çöpləri. Subepidermal zona infiltrasiya olunmayıb. Sinirlər cüzi infiltrasiya olunub.
<i>Leprominlə test</i>	+++	++/+	-	-	-
<i>Anticisimlə</i>	+/-	+	++	+++	++++
<i>1 tip reaksiya</i>	0	+	++	+	0
<i>2 tip reaksiya</i>	0	0	0	+	++

## Cüzamın müxtəlif tiplərində dəridə və selikli qişalarda kliniki təzahürlər

Daha aydın fərqlər cüzamın ziddiyyətli (əks) növlərinin (TC və LC) təzahürü ilə xarakterizə olunur.

### A 30.1 TC - *Tuberkuloid cüzam (Tuberculoid)* -

- nisbətən yüngül gedişli
- zəif yoluxuculuq
- müsbət lepromin sınağı
- M.leprae, bir qayda olaraq, tapılmır.
- periferik sinir sisteminin prosesə erkən cəlb olunması, nevroloji təzahürlər assimetrik xarakter daşıyır.
- dəri təzahürləri səpgi elementlərinin *az sayı* (1-10), *böyük ölçüsü* (diametri 5 sm-dən böyük), *aydın konturu*, *assimetrikliyi*, müalicəyə meyilli olması ilə fərqlənilirlər.
- *lokalizasiya* – dəri örtüyünün istənilən sahəsi zədələnir.
- *səpgi elementləri* mümkündür
  - ✓ *hipopiqmentli və ya eritematoz ləkələr*, aydın konturlu, böyük, müxtəlif formalı, bəzən halqavari, səthi çox vaxt skvamoz olur.
  - ✓ *papulalar* - xırda, yastı, poliqonal formalı, qırmızımtıl-göy rəngli olub, tez zamanda kənarları yastıqşəklli qalxmış və səthi azacıq qabıqlanan ("şaqrən"), periferik böyüməyə meyilli iri *lövhəciklər şəklində* birləşirlər
  - ✓ *fiqurlu tuberkuloid*
  - ✓ *düyün və ya düyüncük (qabarcıq)* şəklində 0,5-1,5sm, qırmızı-qonur rəngdə, aydın sərhədli, hamar səthli, qruplaşmaya meyilli *sarkoid (lüpoid) törəmələr*
  - ✓ T-lepranın bütün elementlərinin repressiyası nəticəsində *hipopiqmentasiyalı ləkələr*, bəzən də dəri *atrofiyası* qalır.
- zədə ocaqlarında *hissiyyat, piy və tər ifrazatı* erkən pozulur, *zərif tüklər tökülür*.



Şəkil 86. Tuberkuloid cüzam



Şəkil 87. Fiqurlu tuberkuloid

## A 30.5 LC –Lepromatoz cüzam sin. Lepromatoz (LC-Lepromatous)

- nisbətən ağır gedişli
- yüksək kontagiozluq
- mənfi lepromin sınağı
- M.leprae çoxlu miqdarda tapılır .
- periferik sinir sisteminin prosesə gec cəlb olunması, nisbətən yüngül gedişlə müşayiət olunur, nevroloji təzahürlər simmetrik xarakter daşıyır.
- selikli qışaların və daxili orqanların prosesə erkən cəlb olunması
- dəri təzahürləri səpgi elementlərinin *çox sayı* (10-100 və daha çox), *kiçik ölçüsü* (diametri 2 sm-dən az), *aydın olmayan konturu*, *simmetrikliyi* ilə fərqlənilirlər
- *lokalizasiyası* – dəri örtüyünün istənilən sahəsi zədələnir, seikli qışalar, dırnaqlar
- *səpgi elementləri* mümkündür
  - ✓ *eritematoz-piqmentli ləkələr* - böyük ölçülü, qeyri-dəqiq konturlu, hamar parlaq səthli, ilk əvvəl qırmızı rəngli sonradan sarımtıl-qonur (paslı-mis) çalara keçir. *Ləkənin hüdudlarında hissiyyat və tər ifrazı pozulmur.*
  - ✓ məhdud və ya böyük ölçülü qeyri-aydın kənarlı lövhəciklər şəklində *infiltratlar*, dəri səthindən qalxmış, qonuru-göyümtül rəngdə, parlaq səthli, piy vəzilərinin artmış funksiyası hesabına “portağal qabığı” formasında olur.
  - ✓ üz dərisinin diffuz infiltrasiyası zamanı *facies leonina* inkişaf edir. İnfiltratlar başın tüklü hissəsinin dərisində, qoltuqaltı çuxurlarda, dirsək və dizaltı büküşlərdə inkişaf etmir – *immun zonalər.*
  - ✓ *düyüncüklər/qabarcıqlar və düyünlər (lepromalar)* – tək-tək və ya çox, 1-2mm-dən 2-3sm-ə qədər ölçüdə, yarımkürə şəklində, qırmızımtıl-narıncı və ya normal dəri rəngində, ağrısız, hamar səthli, gərgin, parıltılı, çox vaxt teleangioektaziyalarla dolu, bəzən qabıqlanan, əvvəlcə bərk, sonradan yumşaq konsistensiyalı olurlar.
  - ✓ sağalma prosesində lepromalar *ikincili piqment ləkələr* əmələ gətirməklə yastılanaraq xora və ya genişlənmiş xoralı səthin formalaşması ilə çökən hipoxrom çuxurlar və ya keloid *çapıqlarla* sağalır.
  - ✓ *prosesin erkən mərhələlərində* infiltrat və lepromaların hüdudunda tər ifrazı azalır, hissiyyat saxlanılır, zərif tüklərin inkişafı pozulmur; *prosesin davam etmə müddəti 3-5 il və daha çox olduqda* tər ifrazı tamamilə dayanır, hissiyyat azalır, qaşların lateral hissələrində (medaroz), kiprik və zərif tüklərin tökülməsi müşahidə edilir.

Praktik olaraq həmişə *burunun selikli qışası* zədələnir, hiperemiyalı, ödemli, çoxsaylı kiçik eroziyalara keçir (lepromatoz rinit). Sonradan burundan nəfəs almanı çətinləşdirən lepromalar və infiltratlar əmələ gəlir, selikli qışanın atrofiyası yaranır. Lepromaların dağılması zamanı burunun qığırdaq arakəsməsinin perforasiyası və burunun “yastı basılmış”, “xortumabənzər”, “lornetəbənzər”, “buldoq burnu” tipdə deformasiyaları baş verə bilər. Ağır hallarda yumşaq və sərt damaq, qırtlaq, dilin selikli qışası, dodağın qırmızı haşiyəsi zədələnir. Səs tellərinin zədələnməsi səsin tutulması ilə (afoniya) müşayiət olunur və səs yarığının birdən daralmasına səbəb olur.

*Dırnaq lövhəcikləri* zədələnir – tutqun, bozumtul rəngli, uzununa və eninə kəsilmiş şırımlar, qalınlaşmış və ya

## DERMATOLOGİYA

kövrək, asanlıqla laylanan, ovulan olurlar.

*Histoid cüzam* –atipik klinik və histoloji variantıdır; LC bərk eritematoz, bəzən xoralaşmış, düyün və lövhəciklərlə xarakterizə olunur.

*Lüçio cüzamı* – Lüçio-Latapinin diffuz cüzamı – bütün dəri örtüyünün ləkəsiz, lövhəciksiz və lepromasız diffuz parlaq infiltrasiyası ilə təzahür edən L-cüzamın atipik formasıdır. Dəri sklerodermiyadakı kimi parıltılıdır, gərgin; miksədemanı xatırladan ayabənzər üz, xırıltılı səs, ayaqların ödemı qeyd olunur. Tük örtüyü çox vaxt olmur, qaşların, kipriklərin tökülməsi qeyd olunur. Gecikmiş mərhələlərdə *ixtioz* yaranır. Lüçio cüzamı üçün vaskulit xarakterikdir, dəri damarlarının trombozu ilə müşayiət olunur və dərinin geniş xoralanmasına gətirib çıxarır (Müqəddəs Lazar xəstəliyi).



Şəkil 88. Lepromatoz cüzam



Şəkil 89. Lepromatoz cüzam



Şəkil 90. Lepromatoz cüzam



Şəkil 91. Lepromatoz cüzam



Şəkil 92. Lepromatoz cüzam



Şəkil 93. Differensiasiya olmayan cüzam

Cüzam diaqnozu zamanı (hipopigmentasiya edilmiş ləkələr, həssaslığın azalması, M.lepranın olması) sadə iltihabi infiltrat (qranulyoma olmadan) aşkar edildikdə **differensiasiya olmayan cüzam** diaqnozu qoyulur. Beləliklə, histoloji kriterilərə (meyarlara) görə **differensiasiya olmayan cüzam**, cüzamın heç bir növünə uyğun gəlmir. Belə bir fikir mövcuddur ki, differensiasiya olmayan cüzam xəstəliyin ən erkən təzahürüdür. Gələcəkdə proses cüzamın ziddiyyətli (əks) növlərindən birinə (tüberkuloid və ya lepromatoz) transformasiya edir.

### **Cüzamın müxtəlif tiplərində nevroloji təzahürlər**

Cüzamın bütün tiplərində sinirlərin qalınlaşması, lokal ağrı, mümkün olan bütün pozuntular, həssaslıq və hərəkətilik pozğunluqları, əzələ atrofiyası və tənəffüs reflekslərinin azalması ilə özünü göstərən periferik sinir sistemi zədələnilir.

Bütün sadalanan periferik sinir sisteminin zədələnmələri aşağıda göstərilən təzahürlərlə müşayiət olunur :

- *barmaqların kontrakturası*
- aşağıdakı növ *deformasiyalar*  
meymun pəncəsi (süiti pəncəsi)  
caynaqlı əl  
caynaqlı ayaq  
sallanan əl (sallanmış)  
sallanan ayaq (yığılan ayaq, “steppaj”-xoruz yerişi)  
maskayabənzər üz  
laqoftalm
- *toxumaların nekrozu*
- *sellülit*
- *osteomielit*
- *pəncələrin xoralaşması*
- *ayaq və əl barmaqlarının progressiv itirilməsi.*

## DERMATOLOGİYA

Cüzamın bütün tiplərində, çox vaxt lepromatoz tipində daxili orqanlar (qara ciyər, dalaq, böyrəküstü vəzilər, yumurtalıqlar), sümük sistemi (sümük leproması, sümükləşdirici periostit, əl və ayaq barmaqlarının distal falanqalarının sorulması); *görmə orqanı* (episklerit, keratit, irit) zədələnir. Zülal mübadiləsinin pozulması nəticəsində visseral amiloidozun inkişafı mümkündür.



Şəkil 94. Caynaqlı əl



Şəkil 95. Sallanan əl



Şəkil 96. Laqoftalm



Şəkil 97. Pəncələrin xoralaşması



Şəkil 98. Ayaq və əl barmaqlarının progressiv itirilməsi

## Cüzamın differensial diaqnostikası aşağıdakı xəstəliklərlə aparılır:

*ləkəli səpgilər olduqda*

- çəhrayı dәмrov
- rəngbərəng dәмrov
- vitiliqo
- çoxformalı eksudativ eritema
- sifilitik leykoderma
- sifilitik rozeola
- seboreya dermatitis
- məhdud sklerodermiya
- toksidermiya
- hamar dәрinin mikozu
- diffuz xroniki streptodermiya
- göbələkşəkilli mikozi (eritematoz mərhələ)

*papulyoz/qabarcıqlı elementlər və infiltrativ lövhəciklər olduqda*

- vərəm qurd eşənəyi
- dəri leyşmaniozu
- hamar dәрinin mikozu
- qırmızı yastı dәмrov
- psoriaz
- göbələkşəkilli mikozi (lövhəcikli mərhələ)
- Kapoşi sarkoması
- papulyoz və qabarcıqlı sifilidlər (ikincili və üçüncülü sifilis)

*düyünlü elementlər olduqda*

- kollikvativ və indurativ dəri vərəmi
- dəri leyşmaniozu
- aktinomikoz
- sporotrixoz
- xromomikoz



- qaşınma
- göbələkşəkilli mikoz (şiş mərhələdə)
- düyünlü eritema
- müxtəlif etiologiyalı xoralar
- qummoz sifilid
- rozasea zamanı fimalar
- furunkul/karbunkul

## Atipik mikobakteriyaların törətdiyi dəri infeksiyaları

**Atipik mikobakteriyalar** (*M.marinum*, *M.ulcerans*, *M.gordonae*, *M.haemophilum*, *M.kansasii*) təbiətdə geniş yayılmışdır. İnfeksiya mənbələri *su və torpaqdır*. Atipik mikobakteriyalar arasında obliqat, fakultativ patogen və qeyri-patogen mikroorqanizmlər ayırd edilir. Atipik mikobakteriyaların törətdiyi infeksiyalar tipik mikobakteriyaların (*M.tuberculosis*, *M.leprae*) törətdiyi infeksiyalardan fərqli olaraq

- daha zərərsiz keçir və az müddətli olur.
- vərəm əleyhinə dərmanlara qarşı daha az həssasdır, lakin digər antibakterial preparatlara cavab verir.
- disseminasiyaya qarşı daha az imkanı olması ilə fərqlənir.

Yalnız iki atipik mikobakteriya üçün - *M.marinum* və *M.ulcerans* xarakterik klinik şəkil təsvir edilmişdir.

**A31.1 Üzgüçülərin qranulyomasi sin. Hovuz akvarium qranulyomasi (Swimming pool granuloma sin. Fish tank granuloma)** - atipik mikobakteriyaların törətdiyi dərinin bakterial infeksiyasıdır.

*Epidemiologiya və etiopatogenezi:*

- 10-40 yaşlarda, çox vaxt kişilərdə təsadüf edilir .
- Mövsümi xarakter daşıyır, xəstəliyin artması ən çox yay aylarında baş verir (çimərlik mövsümü). Akvariumistlər istənilən vaxt yoluxurlar .
- İnfeksiya mənbəyi – *infeksiyalaşmış su*
- İnfeksiyanın ötürülmə yolları – *ekzogen (dəridən)*, zədələnmiş epidermis vasitəsilə
- Törədici – *Mycobacterium marinum (balnei)*, hər yerdə - həm şirin, həm də duzlu sularda olur.
- Inkubasiya dövrü – 2-4 həftə

*Lokalizasiya* – *sümüük çıxıntısı nahiyələrində*, çox vaxt əl, ayaq, dirsək, diz. Akvariumistlərdə sağ əl zədələnilir. Zədə ocaqlarında bənövşəyi-qırmızı rəngli *papulalar* yaranır, bunlar artaraq *lövhəcik* əmələ gətirir və ya *düyün* formalaşdırırlar. Proses iz buraxmadan sağalır, bəzən düyünlər irinləyir, *xoralar* əmələ gəlir, bunlar da *atrofik çapıqlarla* sağalır. Zədələnmələr adətən tək-tək olur, lakin çoxala da bilər.

Xəstəlik əksərən regionar limfadenit və limfangit ilə yanaşı gedir. Subyektiv – bəzən qaşınma, ağrı və oynaqalarda hərəkətin məhdudluğu qeydə alınır.

Ziyilli dəri vərəmi, dəri leyşmaniozu, ziyillər, sporotrizoz, erizipeloid, düyünlü qaşınma, dermatomiozit (Qottron papulaları), psoriaz, xoşxassəli/bədxassəli yeni törəmələr ilə differensiasiya aparılır.



Şəkil 99. Üzgüçülərin qranulyoması


**A31.1 Buruli xorası (Ulcus Buruli)** – atipik mikobakteriyaların törətdiyi dərinin bakterial infeksiyasıdır, isti tropik iqlim şəraitli regionlarda - Afrika, Avstraliya və Meksikada qeydə alınır.

## 7.5. Bakterial dermatozların diaqnostikası

*Gram-müsbət və qram-mənfi bakterial dermatozların* diaqnozu anamnezə, xəstəliyin klinik və patomorfoloji şəklinə (zərurət olduqda), Vud lampası altında zədə ocaqlarının müayinəsinin nəticələrinə və zədə ocaqlarından alınan bioloji materialın kultural müayinəsinə əsasən qoyulur.

Borrelioz diaqnozu anamnez, xəstəliyin kliniki, patomorfoloji şəkli (lazım olduqda) və İFA, immunoblotinq (IgM / IgG - B.burgdorferi anticisimlərinin təyin edilməsi), PZR (B.burgdorferi DNT-nin identifikasiyası) əsasında qoyulur.

Dəri vərəmi diaqnozu xəstəliyin anamnezi, kliniki, patomorfoloji şəkli əsasında (dermada mərkəzdə kazeoz nekrozu olan qranulyoma və epitelioid hüceyrələrin, limfositlərin, nəhəng Langhans hüceyrələrinin periferik lövhəciyi olur), Mantu sınağı (Diaskintest) və PZR (M.tuberculosis DNA-nın identifikasiyası) nəticələri əsasında qoyulur.




Şəkil 100. Vərəmin patomorfoloqiyası



Şəkil 101. Mantu sınağı

Cüzam diaqnozu anamnezə, xəstəliyin kliniki, patomorfoloji şəklinə (dermada limfositlərlə əhatə olunmuş epitelioid və nəhəng Langhans hüceyrələrinin qranulyoması qeyd olunur), burunun selikli qişasından götürülmüş yaxmaların və ya dəri ocaqlarından götürülmüş qaşıntıların mikroskopik müayinəsinin nəticələrinə və PZR (*M.leprae* DNT identifikasiyası) əsasında qoyulur.



Şəkil 102. Cüzamın patomorfoloqiyası

## 7.6. Bakterial dermatozların müalicəsi

- Bakteriyaların həyat fəaliyyətini dayandırmağa yönəlmiş *etiotrop - antibakterial terapiya* və meyllik amillərinin aradan qaldırılmasına yönəlmiş *patogenetik terapiya* - orqanizmin immun müdafiə, metabolik və reparativ funksiya faktorlarının güclənməsi, iltihabi reaksiyaların azalması və s.- etiopatogenetik prinsipə uyğun olaraq həyata keçirilir.
- Topik preparatlarla kompleksdə (*kompleks terapiya*) sistem təsirli preparatların tətbiqi– yayılmış, ağır gedişli bakterial dermatozlar zamanı, orqanizmin ümumi reaksiyası ilə ağırlaşan və ya məhdud, ağırlaşmamış, səthi bakterial dermatozlar zamanı isə topik təsirli preparatlarla *monoterapiya* nəzərdə tutulur.

### *Sistem terapiya*

- Antibakterial preparatlar
  - ✓ *antibiotiklər*
  - ✓ *ftorxinolonlar*
  - ✓ *sulfanilamidlər*

Antibakterial preparatların seçimi, infeksiya ocaqlarının ifrazatının kultural tədqiqatının nəticələrinə uyğun olaraq aparılır (əkmə, törədicinin təmiz kulturasının ayrılması, onun antibiotiklərə həssaslığının müəyyən edilməsi).

Kultural tədqiqatın aparılmasının texniki imkansızlığı halında, geniş spektrli antibiotiklərə üstünlük verilir.

- Patogenetik assosiasiyalı preparatlar
  - ✓ *immunmodulyatorlar*
  - ✓ *B, C, A, D qrupu vitaminləri*
  - ✓ *regenerasiyanın, metabolik proseslərin stimulyatorları*
  - ✓ *retinoidlər*
  - ✓ *qlükokortikosteroidlər*

### *Topik terapiya* (məlhəmlər, kremlər, gəllər, pastalar, məhlullar, losyonlar, spreylər, laklar)

- ✓ *antibiotiklər*
- ✓ *sulfanilamidlər*
- ✓ *poli- və monokomponentli qlükokortikosteroidlər*
- ✓ *anilin boyaları*
- ✓ *hidrogen peroksid*
- ✓ *bor, salisil turşuları*

- ✓ *yodun spirtli məhlulu*
- ✓ *ixtiol*
- ✓ *regenerasiyanı stimullaşdıran preparatlar*
- ✓ *retinoidlər*
- ✓ *immunstimulyatorlar*

***Dəri və rəminin müalicəsi*** - sistem antibakterial preparatların göstərilən preparatlarla kombinasiyasında aparılır

- Rifampisin
- İzoniazid
- Pirazinamid
- Etambutol

Terapiyanın müddəti 6-9 aydır.

***Cüzamın müalicəsi*** – sistem antibakterial preparatların göstərilən preparatlarla kombinasiyasında aparılır

- Rifampisin
- Dapson
- Klofazimin

Terapiyanın müddəti tuberkuloid tiptə - 6 ay, lepromatoz tiptə 12 aydır.

## FƏSİL 8. DERMATOMİKOZLAR

**B35-B49 Dermatomikozlar (Dermatomycozosis)** – dəri, dəri artımları və selikli qişalarda patogen və şərti-patogen göbələklərin törətdiyi infeksiyon xəstəlikləridir. **Göbələklər** – havada, torpaqda, bitkilərin üzərində, su hovuzlarında məskunlaşan, insan və heyvanlarda parazitlik edən **mikroorqanizmlərdir**.

### Epidemiologiya


- Dermatomikozlar mikozlu xəstələrin əsas hissəsini təşkil edir və dermatoloji xəstələnmə strukturunda piodermiyadan sonra ikinci yeri tutur.
- Dermatomikozların yayılması regionlarda *iqlim və geofiziki* xüsusiyyətlərlə əlaqəlidir.
- Dermatomikozlar müxtəlif yaş qruplarında kişilər və qadınlar arasında eyni dərəcədə yayılmışdır.
- Bəzi dermatomikozlar yaşla əlaqələndirilir: başın tüklü hissəsinin mikozu – *çox vaxt* məktəbəqədər və məktəbyaşlı *uşaqlarda*; büküşlərin və ayaqların mikozu *çox vaxt böyüklərdə* rast gəlinir.
- İnfeksiya mənbəyi - *yoluxmuş insan, heyvan, torpaq, hava, bitkilər, su*.
- İnfeksiyanın ötürülmə yolları: *bilavasitə* - yoluxmuş insanlar, heyvanlar, torpaq, su, bitkilərlə birbaşa təmas zamanı; *dolayı* - infeksiyalı əşyalardan.

### Etiologiya

Dermatomikozların törədiciləri 3 qrupa bölünür: dermatofitlər, maya və kif göbələkləri.

- **dermatofitlər** - buynuz təbəqəyə və dəri artımlarına nüfuz edən və orada çoxalan patogen sapşəkilli göbələklərdir. Dermatofitlərin 3 növü ayırd edilir: *Epidermophyton*, *Trichophyton*, *Microsporum* (şəkil 1), bunlar da, məskunlaşdığı mühit və infeksiya mənbəyinə görə *antropofil* (insanlarda parazitlik edən), *zoofil* (heyvanlarda parazitlik edən), *geofil* (torpaqda yaşayan) növlərə bölünür. Dermatofitlərin 40-dan çox növü məlumdur ki, onlardan ən çox yayılanı aşağıdakılardır:
  - ✓ antropofil dermatofitlər - *E.floccosum*, *T.interdigitale*, *T.rubrum*, *T.tonsurans*, *T.shoenleinii*, *M.audouinii*, *M.ferrugineum*.
  - ✓ zoofil dermatofitlər – buzov, keçi, siçan və digər heyvanlarda parazitlik edən *T.verrucosum*, pişik və itlərdə parazitlik edən *T.gypseum*; *M.canis*, *M.distortum*.
  - ✓ geofil dermatofitlər – *M.gypseum*, *M.nanum*.

İnsanların infeksiyaya yoluxmasında antropofil göbələklər kimi, zoofil və geofil göbələklər də iştirak edir (Şəkil 1).



Şəkil 1.

## DERMATOLOGİYA

- **Maya göbələkləri** – dəri və selikli qişaların şərti-patogen florası, əsasən, ekzogen və endogen faktorların təsiri altında qeyri-patogen formadan patogen formaya transformasiya edir. *Candida spp.*, *Malassezia furfur*, *M.globosa*, *M.symposialis* fəsiləsindən olan maya göbələkləri ayırd edilir.
  - ✓ *Candida spp.* əsasən *C.albicans* hif və psevdohif ilə tumurcuqlanan hüceyrələr şəklində mövcuddur. *Candida spp.* fəsiləsinin tərkibində 200-ə yaxın *maya göbələkləri* var. Bir çox *Candida* növləri insanlar üçün opportunist patogenlərdir, bunlardan *C. albicans*, *C. tropicalis*, *C. krusei*, *C. parapsilosis*, *C. Dubliniensis* üstünlük təşkil edir. *Candida spp.*-nin törətdiyi dəri və selikli qişaların infeksiyalarını, əksər hallarda (90-95%) *C.albicans* törədir (şəkil 2).



Şəkil 2.

- ✓ *Malassezia spp.* fəsiləsinin hazırda tərkibində 9 növ lipofil maya göbələyi var. *Malassezia spp* arasında *M.furfur*, *M.globosa*, *M.symposialis* daha çox yayılmışdır (Şəkil 3).



Şəkil 3.

- **Kif göbələkləri** – dəri və selikli qişaların şərti-patogen florası; *Aspergillus spp.*, *Phialospora spp.*, *Madurella spp.*, *Sporothrix spp.*, *Criptococcus spp.* və s. fəsilələrinə aid çoxsaylı növlərlə təmsil olunur; ekzogen və endogen faktorların təsiri altında patogen formaya transformasiya edir.

### Patogenezi

Dəriyə düşən göbələklər həmişə klinik dəyişikliklərə səbəb olmur və *mikodaşıyıcılıq* şəklində təzahür edə bilər.

**Dermatofitlər**, dəriyə daxil olmaqla buynuz təbəqədə toplanaraq, onların yayılması və çoxalması üçün əlverişli mühit yaradır. Dermatofitlər qidalanmaları üçün havadakı karbon qazından istifadə edə bilmirlər, bununla əlaqədar olaraq onların hazır üzvi maddələrə ehtiyacı olur, ən optimal variant dəri artımlarında və buynuz təbəqəsində

yerləşən çoxlu miqdarda *keratindir*. Dermatofitlərin sintez etdiyi *keratinazın* təsiri altında keratin parçalanır və keratinositlərdə patogen göbələklərin çoxalması və böyüməsi üçün əlverişli şərait yaradır. Epidermisdə dermatofit koloniyalarının irəliləmə dərinliyi məhduddur. Bədənin qoruyucu amilləri dərin toxumaların prosesə cəlb edilməsinə mane olur, dermatofitlər nadir hallarda bazal membrandan irəliyə nüfuz edir və dermatofit infeksiyası, bir qayda olaraq, yalnız buynuzlaşmış toxumaları əhatə edir.

**Malassezia spp. fəsiləsindən olan maya göbələkləri** insanların və istiqanlı heyvanların dərisində yaşayırlar. *Lipofillik* əksər *Malassezia* növləri üçün xarakterik hesab olunur, nəticədə göbələklərin böyüməsi və çoxalması üçün lipidlərə ehtiyac yaranır. Bununla əlaqədar olaraq, *Malassezia spp.* dəri kolonizasiyasının ən yüksək sıxlığı, piy vəziləri zəngin olan yerlərdə qeyd edilir (başın tüklü hissəsi, üz, sinə, kürək, genital nahiyə). Göbələklərin kolonizasiyasına iqlim şəraiti də təsir edir (isti və rütubətli mühit), bununla isti ölkələrdə *Malassezia* ilə xəstələnmə və daşıyıcılığın yüksək qeydiyyatı izah edilir.

**Candida fəsiləsindən olan maya göbələkləri** inkişaf etmək üçün karbohidratlara ehtiyac duyur, bununla əlaqədar təbiətdə torpaqda, havada, yaşayış yerlərinin yaxınlığındakı bitkilərdə, eləcə də meyvə və tərəvəzlərin üzərində təsadüf edilir. **Kif göbələkləri** təbiətdə geniş yayılmışdır (hava, torpaq, su hovuzları, bitkilər), *Candida* maya göbələkləri ilə analogi olaraq, saprofitlər kimi insanların, heyvanların normal mikroflorasının bir hissəsidir, dəridə və ağız boşluğunun, tənəffüs yollarının və həzm sisteminin *selikli qişalarında* daimi və ya müvəqqəti yaşayırlar. Bu göbələklərlə infeksiyaların inkişafı əsasən *endogen* yolla *autogen superinfeksiya* nəticəsində baş verir (şəkil 4).



Şəkil 4.

Göbələk infeksiyasının inkişafına bir sıra amillər səbəb olur (triggerlər):

- ✓ **ekzogen faktorlar** - mikrotravmalar, tərləmənin artması, dəri quruluğu, yastı pəncəlilik, sıx barmaqlararası büküşlər, yüksək hərarət və rütubət, sintetik alt paltar, dar və ya mövsümə uyğun olmayan, isti ayaqqabılar, şəxsi gigiyenaya riayət edilməməsi, insanların kollektivdə sıxlığı, hamamlardan, su attraksionlarından istifadə, əlverişsiz sosial-iqtisadi şərait və s.
- ✓ **endogen faktorlar** – endokrinopatiyalar, hipovitaminozlar, immunçatışmazlıq halları, vegetativ-damar pozuntuları, infeksiyon və ağır xroniki xəstəliklər, piylənmə, dərman preparatları (antibiotiklər, qlükokortikosteroid hormonlar, sitostatiklər və s.).



## Dermatomikozların təsnifatı

Dermatomikozlar bölünür:

- **etioloji faktorlardan asılı olaraq**
  - ✓ dermatofitlərin (*dermatophytae sin. tinea*) törətdiyi infeksiyalar
  - ✓ maya göbələklərinin törətdiyi infeksiyalar
  - ✓ kif göbələklərinin törətdiyi infeksiyalar
- **patoloji prosesin dərinliyindən və daxili orqanların prosesə cəlb olunmasından asılı olaraq**
  - ✓ səthi (dərinin epidermis səviyyəsində birincili zədələnməsi ilə xarakterizə olunur)
  - ✓ dərin dərialtı (derma/hipoderma və altındakı yumşaq toxumalar səviyyəsində birincili dəri zədələnməsi ilə xarakterizə olunur)
  - ✓ dərin sistemli (daxili orqanların ilkin zədələnməsi və hematogen və ya limfogen disseminasiyada dərinin iştirakı ilə xarakterizə olunur).

Yuxarıda göstərilən faktorları və prosesin topoqrafik lokalizasiyasını nəzərə alaraq, dünya dermatologiyasında tanınan dermatomikozun təsnifatı hazırlanmışdır.

## B35-B49 Dermatomikozların təsnifatı

### B35-B37 Dəri və selikli qişaların səthi mikozu

#### B35 Dermatofitilər (*Dermatophytiae sin. Tinea*)

- B35.0 başın /üzün tüklü hissəsinin dermatofitiyası (*tinea capitis/barbae*)
- B35.1 dırnaqların dermatofitiyası (*tinea unguium*)
- B35.2 əllərin dermatofitiyası (*tinea manuum*)
- B35.3 ayaqların dermatofitiyası (*tinea pedis*)
- B35.4 gövdənin, yuxarı və aşağı ətrafların hamar dərisinin dermatofitiyası (*tinea corporis/circinata*)
- B35.6 büküşlərin dermatofitiyası (*tinea cruris*)
- kirəmit mikoz *sin. Tokelo* (*tinea imbricata sin. tokelo*)
- qara dəmrov (*tinea nigra*)

#### B36, B37 Maya göbələyi infeksiyaları

- B36.0 rəngbərəng dəmrov (*pityriasis versicolor*)
- dəri (B37.2) – selikli qişaların (B37.0, B37.3, B37.4) səthi kandidozu (*candidosis cutaneomucosa superficialis*); xroniki qranulyomatozlu kandidoz (*candidosis chronica granulomatosis*).

### B38-B49 Dəri və selikli qişaların dərin mikozu

#### Dərialtı mikoqlar (*Mycosis subcutanea*)

- B42 sporotrixoz (*sporotrichosis*)
- B43 xromoblastomikoz (*chromoblastomycosis*)

- B47 misetoma (mycetoma)
- B48 lobomikoz (lobomycosis)

## Sistem mikoqlar (Mycosis systemicus)

### Həqiqi-patogen

- B40 blastomikoz (blastomycosis)
- kriptokokkoz (cryptococcosis)
- parakoksidioidoz (paracoccidioidosis)
- B38 koksidioidoz (coccidioidosis)
- B39 histoplazmoz (histoplasmosis)

### Şərti-patogen/opportuniz

- B37.7 visseral kandidoz (systemic candidiasis)
- B44 aspergillyoz (aspergilliosis)

## 8.1. Dermatofitiazlar

### Klinik şəkil

**Dermatofitiazlar (Dermatophyiae sin. Tinea)** – dərinin və dəri artımlarının (tüklər, dırnaqlar) səthi göbələk infeksiyaları olub, yoluxuculuğu, çox və ya az nəzərə çarpan iltihabi reaksiya ilə fərqlənir. Patoloji prosesin topoqrafik lokalizasiyasından asılı olaraq dermatofitiazların müxtəlif formaları ayırd edilir.

**B35.0 Başın /üzün tüklü hissəsinin dermatofitiazı (tinea capitis/barbae)** - tüklərin zədələnməsi ilə başın/üzün tüklü hissəsinin dərisinin səthi göbələk infeksiyası (Şəkil 5).



Şəkil 5.

## DERMATOLOGİYA

- Törədiciyələri – *Trichophyton* və *Microsporum* fəsiləsindən olan *antropofil* (*M.audouinii*, *M.ferrugineum*, *T.violaceum*, *T.tonsurans*, *T.shonleinii*) və *zoofil* (*M. canis*, *T.gypseum*, *T.verrucosum*) göbələklərdir.
  - İnfeksiya mənbəyi – infeksiyaya yoluxmuş insan, heyvanlar (buzovlar, keçilər, qoyunlar, atlar, siçanlar, pişiklər, itlər).
  - Risk qrupları – fermerlər, mehtərlər, baytarlar, zoopark işçiləri.
- Başın tüklü hissəsinin dermatofitiyası, bir qayda olaraq, 6-14 yaşlı uşaqlarda təsadüf edilir.

*Lokalizasiya* – tüklərin zədələnməsi ilə başın və üzün tüklü hissəsinin dərisi. Klinik təzahürlərin xüsusiyyətlərindən asılı olaraq aşağıdakı formalar ayırd edilir.

- **eritematoz-skvamoz** – tək-tək və ya çoxlu *eritemato-skvamoz ocaqlar* əmələ gəlir, periferik böyüməyə meyli, adətən təcrid olunmuş, birləşməyə meyli olmayan, ölçüsü 1-2 sm olan, qeyri-düzgün formalı, qeyri-müəyyən sərhəddli olur, bəzən səthində *qovuqucuqlar*, *pustulalar* qeyd olunur. Zədə ocaqlarının daxilində tüklər parlaqlığını, elastikliyini itirir, qıvrılır və kökündən «*black-dot*» tipli qara nöqtələr şəklində və ya *dəri səthindən 2-3 mm səviyyədə*, ya da *dəri səthindən 4-6 mm səviyyədə bozumtul-ağ çexol ilə örtülmüş köyük şəklində qırılır*, bu da göbələk sporlarına bənzəyir, *başın tüklü hissəsinin dərisində* (“*gray patch type*”) *səpələnərək zədə ocaqlarına “bozumtul adacıqlar”* görünüşünü verir. Proses *izsiz, çapıqsız* bitir, tüklərin böyüməsi bərpa olunur, bəzən kiçik *atrofik dazlıq* qalır. Subyektiv – zədə ocaqlarında qaşınma olur (Şəkil 6).



Şəkil 6.

- **impetiginoz forma** – çox vaxt hiperemiyalı dairəvi ocaqlar şəklində *pustulalar*, *bozumtul-qəhvəyi qartmaqlar*, *eritema fonunda pulcuqlar* əmələ gəlir. Zədə ocağında tüklər qırılmışdır, lakin köhnə parikə bənzəyir və asanlıqla epilyasiya olunur. Proses *atrofiya* ilə nəticələnir. Subyektiv olaraq – zədə ocaqlarında qaşınma qeyd olunur (şəkil 7).



Şəkil 7.

- **skutulyar forma** – əvvəlcə mərkəzində pustula olan qırmızı rəngli papulalar və ya ləkələr əmələ gəlir. Zədə ocaqlarının böyüməsi prosesində *skutulalar* – nəlbəki formasında və göbələyin təmiz kulturasından təşkil olunmuş (“favus” type), birləşməyə meyilli, xoşagəlməz "anbar", kif qoxulu *çirkli-boz* və ya *sarımtıl rəngli quru qartmaqlar* formalaşır. Zədə ocaqlarında tüklər qırılmaz, lakin parlaqlığını, elastikliyini itirir, nazikləşir, quru, tutqun, *köhnə parik kimi görünür* və asanlıqla epilyasiya edilir. Proses dərinin çapıq atrofiyası və başın tüklü hissəsinin davamlı dazlaşması ilə nəticələnir. Subyektiv – zədə ocaqlarında qaşınma olur (Şəkil 8).



Şəkil 8.

- **follikulyar-düyünlü** ödemli, dəri səthindən nəzərə çarpan dərəcədə yuxarı qalxmış, göyümtül-qırmızı rəngli, səthində *follikulyar pustullar* olan bir və ya bir neçə *lövhəcik* əmələ gəlir. İltihabi təzahürlərin artması ilə hiperemiya, şişkinlik artır, lövhəciklər infiltrasiya olunur, əvvəlcə bərk, sonra isə xəmirvari konsistensiyalı (*irinli-infiltrativ*) iri, *ağrılı şişəbənzər ocaqlar* formalaşır. Lövhəciklərin səthi *eroziya*, *irinli qartmaq*, *asanlıqla deşilən follikulitlər* əmələ gəlməklə sulanır, yumşalır, ocağın mərkəzinə basdıqda çoxlu miqdarda irin çıxır - *kerion Celsii* (Selsin bal pətəyi). Zədə ocağının daxilində tüklər qırılmaz, lakin *boşalır, tərpanir, asanlıqla və ağrısız tökülür*, bununla əlaqədar olaraq, ilkin mərhələdə zədə ocağı *alopesiya ocağına* bənzəyir. Proses çapıq atrofiyası ilə nəticələnir və *tüklərin yenidən inkişafı bərpa olunmur*. Başın və ya üzün tüklü hissəsinin dərisindəki zədə ocaqlarına Vud lampası altında baxdıqda (yalnız *Microsporum spp.* ilə zədələnmiş tüklər) yaşıl flüoressensiya verir.

**B35.1 Dırnaqların dermatofitiyası (*tinea unguium*)** – ayaq və əl barmaqlarının dırnaq lövhəciklərinin göbələk infeksiyasıdır.

- Törədiciləri - *T.rubrum* (80%), *T.mentagrophytes var. interdigitale* (10%), az hallarda (3%) – *E.floccosum*, *T.violaceum*, *T. tonsurans*.
- İnfeksiya mənbəyi – infeksiyaya yoluxmuş insan.

Zədələnmiş dırnaq lövhəciklərinin parıltısı itir, *tutqun* olur, çirкли-boz və ya sarımtıl rəng alır; ovulur, laylanır, *nazikləşir (atrofik tip)* və ya *qalınlaşır*, dırnaqaltı hiperkeratoz yaranır (*hipertrofik tip*), ya da öz qalınlığını saxlayır (*normotrofik tip*).

Törədiciyin nüfuz etdiyi yerdən asılı olaraq *distal*, *lateral*, *proksimal*, *ağ səthli* (dırnaq lövhəciklərinin səthində ağ zolaqların əmələ gəlməsi ilə xarakterizə olunur), *total distrofik* (bütün dırnaq lövhəciklərinin zədələnməsi) onixomikoz ayırd edilir.

Dırnaq lövhəciklərinin zədələnməsi təkcə dermatofitiyalarda deyil, həm də kandidozlarda, kif mikozlarında müşahidə edilir (Şəkil 9).



Şəkil 9.

Dırnaq lövhəciklərinin hər hansı bir göbələk infeksiyası *onixomikoz (onychomycosis)* olaraq təyin olunur və eyni tip klinik təzahürlərlə xarakterizə olunur. Bütün onixopatiyaların təxminən 50%-ni onixomikozlar təşkil edir. Onikomikozlar arasında, təqribən 91% hallarda törədicilər dermatofitlərdir, 10% - təxminən bərabər şəkildə maya və kif göbələklərinin payına düşür (Şəkil 10).



Şəkil 10.

**B35.2 Əllərin dermatofitiyası (*tinea manuum*)** – dırnaq lövhəciklərinin tez-tez zədələnməsi ilə əllərin dərisinin səthi göbələk infeksiyasıdır (Şəkil 11).



Şəkil 11.

- Törədiciləri - *T.rubrum* (80%), bəzən *M.gypseum*, *M.canis*, *T.verrucosum*.
- İnfeksiya mənbəyi – infeksiyaya yoluxmuş insan.

*Lokalizasiyası* - adətən hər iki əl zədələnir. Əllərin dermatofitiyasının iki klinik forması var: skvamoz və dishidrotik.

- ✓ *Əllərin skvamoz dermatofitiyası* zamanı - ovuc səthində, əl barmaqlarında, barmaqlararası büküşlərdə eritematoz fonda qabıqlanma, dəri cizgilərinin güclənməsi, çatlama qeyd olunur.
- ✓ *Dishidrotik formada* ovucda, əlin yan səthində və əl barmaqlarında qovuquqlar/qovuqlar əmələ gəlir, deşildikdə periferiya boyunca qabıqlanan eroziyalar əmələ gəlir. Əlin və barmaqların üstü sonradan saidə keçməklə və əllərin dırnaq lövhəciklərinin zədələnməsi ilə prosesə cəlb olunur. Proses izsiz sağalır. Subyektiv – qaşınma, göynəmə, ağrı hissiyatı qeyd olunur.

**B35.3 Ayaqların dermatofitiyası sin.Atlet ayağı (*Epidermomycosis pedis sin. Athlete's foot, tinea pedis*)** – tez-tez dırnaq lövhəciklərinin zədələnməsi ilə yanaşı ayaqların, barmaqlararası büküşlərin dərisinin səthi göbələk infeksiyasıdır (Şəkil 12).



Şəkil 12.

- Törədicisi – *T.rubrum*, *T.mentagrophytes var.T.interdigitale*, bəzən *E.floccosum*
- İnfeksiya mənbəyi – infeksiyaya yoluxmuş insan.
- İnfeksiyanın ötürülmə yolları

- ✓ xəstə insanla *birbaşa* təmas
- ✓ göbələk infeksiyalı *aşyalar*.

*Lokalizasiyası* – ayaq və ayaq barmaqlarının *alt səthi*, *çox vaxt barmaqlararası büküşlər*; əsasən (*T.rubrum* ilə yoluxma zamanı) proses ayaqların yan və arxa səthinə keçir, adətən hər iki ayaq zədələnir. Klinik xüsusiyyətlərindən asılı olaraq aşağıdakı formalar ayırd edilir:

- ✓ *skvamoz* – ayaqların alt səthi və barmaqlararası büküşlərin dərisində, eritematoz normal dəri və zəif eritematoz fonda dəri cizgilərinin güclənməsi və *qabıqlanma* qeyd olunur. Subyektiv – qaşınma narahat edir.
- ✓ *skvamoz-hiperkeratotik* – ayaq barmaqlarının alt səthinin qırmızımtıl-göyümsov rəngli dəri fonunda *kəpəklənən və ya lövhəcikli qabıqlanma* qeyd olunur. Subyektiv – qaşınma müşahidə olunur.
- ✓ *intertriginoz* - barmaqlararası (çox vaxt III, IV) büküşlərin *tünd-qırmızı rəngli* eritematoz dərisi fonunda, ödem, ağrılı çatlar, eroziyalar, su vermə maserasiya qeyd olunur; subyektiv – qaşınma, göynəmə, ağrı hissiyyatı müşahidə olunur.
- ✓ *dishidrotik (vezikulyoz)* – ayaqların, ayaq barmaqlarının alt səthində, barmaqlararası büküşlərdə dəridə möhkəm örtüklü *qovuqucuqlar* və ya *qovuqlar* qeyd olunur, dəyişməyən və ya zəif hiperemiyalı dəri fonunda çəhrayı-qırmızımtıl rəngli *eroziyalar* olur, bunlar da birləşərək kəskin sərhədli *sulanan ocaqlar* əmələ gətirir; subyektiv – qaşınma hissi narahat edir.

Ayaqların dermatofitiyasının hər hansı bir forması izzsiz, *çapıq qoymadan* sağalır. Ayaqların dermatofitiyasının dishidrotik və intertriginoz formalarında nəzərə çarpan ekssudativ komponentlər olan *mikidlərin* yaranmasına səbəb olur. *Mikidlər, sin.dermatofitidlər sin. "id"-reaksiya* - qaşınan steril vezikulalar, papulalar şəklində əllərin dərisində *göbələklərin invaziyasına allergik cavabdır*.

***B35.4 Gövdənin, yuxarı və aşağı ətrafların hamar dərisinin dermatofitiyası (tinea corporis/circinata)*** - gövdənin, yuxarı və aşağı ətrafların hamar dərisinin səthi göbələk infeksiyasıdır, saç və dırnaq lövhəciklərinin iştirakı ilə prosesin ümumiləşdirilməsi mümkündür.

- Törədiciləri – *Trichophyton* və *Microsporum* fəsiləsindən olan *antropofil (T.rubrum, T.violaceum, T.tonsurans, T.shonleinii, M.ferrugineum)*, *zoofil (T.gypseum, T.verrucosum, M.canis)* və *geofil (M.gypseum)* göbələklərdir.
- İnfeksiya mənbəyi – infeksiyaya yoluxmuş insan, heyvanlar (buzovlar, keçilər, qoyunlar, atlar, siçanlar, pişiklər, itlər).
- Risk qrupları – fermerlər, mehtərlər, baytarlar, zoopark işçiləri.

*Lokalizasiyası* – gövdənin, yuxarı və aşağı ətrafların hamar dərisi (iri büküşlər, əl və ayaqlar istisna olmaqla).

Klinik təzahürlərin xüsusiyyətlərindən asılı olaraq aşağıdakı formalar ayırd edilir:

- ✓ *eritematoz-skvamoz (səthi) forma* - çəhrayı və ya qırmızı rəngli dairəvi formalı, aydın sərhədli, 0,7-2,0 sm diametrlili, səthində *qabıqlanma və qovuqucuqlar, qartmaq və pulcuqdan ibarət periferik zonası* olan bir və ya bir neçə *ləkənin* əmələ gəlməsi ilə xarakterizə olunur. Mərkəzdəki ocaqlar daha solğun rəngdədir, əvvəlcə kiçik ölçülü, periferik böyüməyə və birləşməyə meyillidirlər. Birləşərək bəzən konsentrik halqalar şəklində kənarları girintili-çıxıntılı geniş ocaqlar əmələ gətirirlər. Ocaqlar izzsiz sağalır.

- ✓ *follikulyar-düyünlü (dərin) forma* – follikulyar *papulaların, papulo-pustulaların*, izolə olunmuş və ya lövhəciklər üzərində birləşən *düyünlərin* və *kerion Selsi* (irinli-infiltrativ tip) tipli al qırmızı rəngli şişəbənzər konqlomeratların əmələ gəlməsi ilə xarakterizə olunur. Prosesə zərif tüklər də cəlb olunaraq, bunlar da parlaqlığını itirir, qırılır, tökülür; proses çox vaxt *çapıq, çapıq atrofiyası* ilə nəticələnir.
- ✓ *ekssudativ forma* - çox vaxt uşaqlarda təsadüf edilir və kəskin sərhədləri olan tünd-qırmızı rəngli *sulanan ocaqlar* ilə xarakterizə olunur; *izsiz, çapıq qoymadan sağalır*.
- ✓ *eritrodermiya* – bir-biri ilə birləşərək dəri örtüyünün böyük sahəsini əhatə edən göyümtül çalarlı tünd-qırmızı rəngli *eritematoz-skvamoz ocaqlar* ilə xarakterizə olunur. Çox vaxt tüklər və dırnaq lövhəcikləri də prosesdə iştirak edir; *izsiz sağalır* və ya *çapıq atrofiyası* nəticələnmə bilər. Subyektiv olaraq hamar dərinin dermatofitiyasının bütün formaları qaşınma ilə müşayiət oluna bilər.

**B35.4 Büküşlərin dermatofitiyası (*tinea cruris*)** – iri büküşlərin səthi göbələk infeksiyasıdır, iri büküşlərin və onlara bitişik sahələrin dəri zədələnmələri ilə xarakterizə olunur (Şəkil 13).



Şəkil 13

- Törədiciləri – *Epidermophyton floccosum, T.rubrum* az hallarda *T.mentagrophytes* və *Microsporum*-un bəzi növləri.
- İnfeksiya mənbəyi – *infeksiyaya yoluxmuş insan*.

*Lokalizasiyası* – qasıq, sağrılararası və qoltuqaltı büküşlər, süd vəzilərinin altının dərisi, az hallarda dərinin digər sahələrini əhatə edir.

Zədə ocaqlarında çəhrayımtıl-qırmızı rəngli, dairəvi formalı, aydın sərhədli, ölçüsü 1 sm-ə qədər olan, periferik böyüməyə və *böyük ocaqların* əmələ gəlməsi ilə birləşməyə meyli və ödemli *periferik yastıqcıqları* olan iltihabi ləkələr meydana gəlir. Proses *izsiz, çapıq qoymadan sağalır*. Subyektiv – yüngül qaşınma, göynəmə hissi olur, bəzən ağrı hissiyyatı müşahidə oluna bilər.

## 8.2. Səthi maya göbələyi infeksiyaları

**B36, B37 Səthi maya göbələyi infeksiyaları** - dərinin və dəri artımlarının və selikli qişaların maya göbələkləri tərəfindən törədilən səthi göbələk infeksiyalarıdır, zəif yoluxuculuq və az nəzərə çarpan iltihabi reaksiya ilə xarakterizə olunur.



Maya göbələyi infeksiyalarının ötürülmə yolları üçün xarakterikdir: *endogen* - öz saprofitləri hesabına və *ekzogen* - formitlərlə birbaşa təmas zamanı kənardan infeksiyaya yoluxma hesabına. Maya göbələklərinin cinsindən asılı olaraq, rəngbərəng/kəpəklənən dəmrov və səthi selikli-dəri kandidozu ayırd edilir.

**B36.0 Rəngbərəng/kəpəklənən dəmrov, (*Pityriasis versicolor* sin. *Tinea versicolor*)** – *Malassezia* spp. maya göbələklərinin törətdiyi səthi göbələk infeksiyasıdır, ən çox gövdə dərisinin və zərif tüklərin zədələnməsi ilə gedir. Çox vaxt *gənc yaşlarda* (15-40 yaş), kişilər və qadınlar arasında eyni tezlikdə baş verir. 40-60 yaşlarında xəstəlik kəskin şəkildə azalır. Uşaqlarda 7 yaşa qədər çox az hallarda təsadüf edilir (Şəkil 14.)



Şəkil 14.

- Törədicisi – *Malassezia* spp., əsasən *M.furfur*, *M.globosa* fəsiləsindən olan mayaşəkilli şərti-patogen göbələklərdir.
- İnfeksiya mənbəyi – xəstə insan .

*İsti iqlim şəraiti və yüksək rütubəti olan ölkələrdə geniş yayılmışdır.*

*Tipik lokalizasiyası* - boyun, gövdə, qoltuqaltı çuxurlar, başın tüklü hissəsi, az hallarda – üz, said, bud, qasıq nahiyəsi.

Zədə ocaqlarında çox sayda dairəvi **ləkə** - 0,3-0,5sm diametrlili, dairəvi, çəhrayı, sarımtıl-çəhrayı, qəhvəyi, ağ rəngli, qeyri-dəqiq konturlu, qeyri-iltihabi xarakterli; iri politsiklik konturlu ocaqlar əmələ gətirməklə birləşə bilər; ləkələrin səthində *kiçik lövhəcikli qabıqlanma qeyd olunur*. Proses izsiz, *çapıq qoymadan* bitir; subyektiv – yüngül qaşınma hissi narahat edir.

Rəngbərəng dəmrov diaqnozunu təsdiqləyən diaqnostik klinik testlər:

- ✓ *Balzer sınağı* (yod sınağı) – yodun 5%-li spirtli məhlulunu zədə nahiyəsinə sürdükdə ətraf sağlam dəri ilə müqayisədə zədə ocağının intensiv boyanması
- ✓ *Benye sınağı* – zədə ocağını qaşdıqda gizli qabıqlanmanın aşkar edilməsi
- ✓ lüminiscent *Vud lampası* altında baxdıqda – zədə ocağının ağımsov-sarı və ya qonur rəngli işıqlanması.

**B36, B37 Səthi dəri-selikli qişa kandidozu (*Candidosis cutaneomucosa superficialis*)** – mayayabənzər *Candida* spp., sin. *Monilia* spp. göbələklərinin törətdiyi dərinin, dırnaq lövhəciklərinin və selikli qişaların səthi göbələk infeksiyasıdır (Şəkil 15).



Şəkil 15.

- Törədiciləri - çox vaxt *C.albicans* (90-95% hallarda), *Candida spp.* fəsiləsindən olan şərti-patogen mayabənzər göbələklərdir.
- İnfeksiya mənbələri - yoluxmuş insanlar, ev heyvanları (danalar, dayçalar, pişiklər, ev quşları), ət və süd məhsulları, meyvələr, tərəvəzlər, məişət əşyaları və s.
- Risk qrupları - qənnadı və konserv sənayesi, qida emalı bölmələri, heyvandarlıq fermaları işçiləri, hamamlar, hovuzlar, şəkərli diabet xəstələri, İİV-infeksiyasına yoluxanlar, körpələr və s.

Səthi kandidozların aşağıdakı formaları ayırd edilir:

- ✓ B37.0, B37.3, B37.4 selikli qişaların səthi kandidozu
- ✓ B37.2 dərinin və dırnaq lövhəciklərinin səthi kandidozu
- ✓ xroniki qranulyomatoz kandidoz.

**Selikli qişaların səthi kandidozu** - ağız boşluğu (candidosis stomatitis, qlossitis, gingivitis, tonsillitis, soor) və sidik-cinsiyyət orqanlarının (candidosis vulvovaginitis, endoservicitis, balanitis, uretritis) selikli qişaları zədələnir. Hiperemik və ödemli selikli qişanın fonunda, *Candida spp.*-nin vegetasiyasını göstərən, darı dənəsindən mərcimək böyüklüyünə qədər ölçüdə olan izolə olunmuş ağ ərpli sahələr görünür. Ölçüləri artan və birləşən ərplər müxtəlif böyüklükdə ağ, bozuntul və ya sarı rəngli pərdəciklər - "ağ lövhəciklər" (*white plaques*) əmələ gətirir. Subyektiv olaraq – göynəmə, qaşınma, bəzən ağrı, genital ifrazatlar müşahidə olunur.

- ✓ *uşaqlarda* ağ ərplər - altında olan selikli qişaya zərər vermədən nisbətən asanlıqla ayrılır, *böyüklərdə* isə lövhəcikləri qopardıqda yerində *eroziya* qalır.
- ✓ Ağız boşluğu kandidozu tez-tez xeylit kandidozu (*candidosis cheilitis*) və yalama (*candidosis angularis*) ilə birləşir.

**Dərinin səthi kandidozu** – barmaqlararası büküşlərin (candidosis interdigitale), iri büküşlərin (candidosis inguinale), dırnaq yastıqcıqlarının (candidosis paronychia) dərisini, bəzən hamar dərinin digər sahələrini (candidosis cutis superficialis) zədələyir. Barmaqlararası və iri büküşlərin dərisi zədələndikdə moruğu-göy rəngli lövhəciklərlə birləşən *eritematoz*, *eritematoz-skvamoz ocaqlar*, *papula-vezikulyoz*, *pustulyoz* səpgilər qeyd olunur. *Maserasiya* təmasda olan səthlərdə inkişaf edir, xarakterik lak parıltılı *eroziyalar* yaranır. Ocaqların kənarında, soyulmuş epidermisdən ibarət ağımtıl bir sərhəd - "kəpək-satellitlər" qeyd olunur. Subyektiv olaraq - qaşınma və göynəmə narahat edir (Şəkil 16).



Şəkil 16.

Kəskinləşmə dövründə dırnaq yastıqcıqlarının dərisinin zədələnməsi nəticəsində *hiperemiya, ödem, ağrı* qeyd olunur və basdıqda, dırnaq yastıqcıqlarının altından bərk irin ifraz olunur. Getdikcə ödem azalır, yastıqcıqların konsistensiyası bərkiyir, üzərində *pulcuqlar, xırda çatlar, qartmaqlar* əmələ gəlir.

İnfeksiya dırnaq yastıqcıqlarından keçdikdə dırnaqlar ikincili olaraq zədələnir. Adətən III və IV əl barmaqlarının dırnaq lövhəcikləri zədələnir. Dırnaq lövhəciklərinin zədələnməsi çox vaxt lateral kənardan (lateral onixomikoz) başlayır və sonra bütün dırnaq lövhəciyini zədələyir (ümumi distrofik onixomikoz). Dırnaq lövhəciyi solur, qalınlaşır, kövrəkləşir, qəhvəyi-qara rəng alır, sonra nazikləşir və bəzən soyulur.

**Xroniki qranulyomatoz kandidoz** (Candidosis chronica granulomatosis) - anadangəlmə və ya qazanılmış immunçatışmazlığı olan insanlarda, üzücü xəstəliklər və ağır endokrin pozğunluqlar fonunda inkişaf edir. Maya göbələyi infeksiyasının xroniki formaya keçməsinə antibiotiklərlə müalicə, kortikosteroid hormonlarının, immunosupressantların uzun müddətli istifadəsi səbəb olur.

Xroniki ümumiləşdirilmiş qranulyomatoz kandidoz ağır gedişata malik olur, anemiya, astenizasiya, subfebrilitet, uzun borulu sümüklərin osteoporozu, residivləşən bronxit, pnevmoniya, mədə-bağırsaq pozğunluqları ilə müşayiət olunur.

**Lokalizasiyası** - üz, başın tüklü hissəsi, gövdə və ətrafların dərisi. Zədə ocaqlarında dairəvi və qeyri-düzgün formalı, tədricən infiltrasiyalaşaraq *lövhəciklərə və ya düyünlərə* çevrilən üzərində vegetativ artımlar və sonradan quruyaraq, bal rəngli qartmaqlara çevrilən irinli ifrazatlı eritematoz-skvamoz *ləkələr* qeyd olunur. Sağalma prosesində hamar dəridə *çapıq atrofiyası*, başın tüklü hissəsində *çapıqlı dazlıq* qalır.

**B38-B49 Dərinin və selikli qişaların dərin mikozları** əsasən tropik və subtropik iqlimi olan regionlarda yayılmışdır. Dərialtı və sistem mikozlara bölünür.

### 8.3. Dərialtı mikozlar

*Dərialtı mikozlar* əsasən endemik olur və aşağıdakı əlamətlərlə xarakterizə olunurlar:

- derma/hipoderma və dərialtı yumşaq toxumalar, çox vaxt selikli qişalar, sümük toxuması və daxili orqanlar səviyyəsində ilkin zədələnmələrlə
- yoluxma mexanizmi - dərinin dərin zədələnməsi nəticəsində törədiciyin implantasiyası ilə (tikanlar, şüşə parçaları və s.)

➤ kontagioz olmaması ilə.

Ən çox yayılmış *dərialtı mikozlar*

- sporotrixoz (sporotrichosis) B42
- xromoblastomikoz (chromoblastomycosis) B43
- misetoma (mycetoma) B47
- lobomikoz (lobomycosis) B48

### **B42 Sporotrixoz**

➤ Törədiciyi – *Sporothrix schenckii* mayayabənzər dimorf göbələkləridir.

➤ İnfeksiya mənbəyi - torpaq, bitkilər.

Sporotrixozun *lokalizasiyası* böyüklərdə - əlin və ya saidin üst səthinin dərisi, uşaqlarda – üz dərisi. Dərialtı sporotrixozun iki əsas klinik forması var: limfatik-dəri və lokalizə olmuş dəri sporotrixozu.

Dərinin zədələndiyi yerdə birincili element – *sporotrixoid şankr* - əmələ gəlir. Bu, göyümtül çalarlı tünd-qırmızı rəngli meşə qozu ölçüsünə qədər böyümüş və ya iri şişəbənzər törəmə şəklində bərk eritematoz düyündür. Sporotrixoz ətraf toxumalarla birləşir və xoralaşır. *Xora* ağrılı, seroz və ya irinli möhtəviyyətli, girintili-çixıntılı nahamar kənarlı, bəzən sarımtıl qartmaqla örtülərək sonradan *çapıqlaşır*. *Limfangit və regional limfadenit* qeyd olunur.

### **B43 Xromoblastomikoz sin.Pyedrozo xəstəliyi, Qara blastomikoz**

- Törədiciyi – kif göbələkləri *Fonsecaea pearsoni*, *Phialophora verrucosa*, *Cladophialophora carrionii*, *Rhinochrysiella aquaspersa*; torpaq və bitkilərdə məskunlaşır, melanın pigmenti hasil edir, onların hif və konidiləri tünd rəngli olur.
- İnfeksiya mənbəyi - torpaq, bitkilər.

*Lokalizasiyası* - ayağın, baldırın dərisinin birtərəfli zədələnməsi qeyd olunur, nisbətən az said, əl, sinə nahiyələri zədələnir. Zədə ocağında infiltrativ əsaslı tünd-qırmızı rəngli, kiçik ölçülü *qabıqlanan qabarcıq/düyüncük* əmələ gələrək aramla böyüyür (ildə 1-2 mm), palpasiya zamanı ağrısız olur. Qabarcığın/düyüncüyün səthi *qartmaq* ilə örtülür. Birincili elementin yaxınlığında yeni səpgilər təzahür edir, onlar bir-birilə birləşərək kənarları girintili-çixıntılı, adətən qartmaqla örtülmüş iri ocaqlar əmələ gətirir. Qartmağın altında xoralaşmış və irinli ifrazatlı *ziyilli-papillomatoz artımlar* aşkar edilir. Bəzən zədələnmiş ətraflarda fil xəstəliyi əmələ gəlir.

### **B47 Misetoma sin., Madur ayaq, Maduromikoz, Eumisetoma**

- Törədiciyi – *Pseudoallescheria boydii*, *Madurella* qrupundan olan göbələkləridir.
- İnfeksiya mənbəyi – torpaq, bitkilər.

*Lokalizasiyası* - ayağın, baldırın, əlin dərisinin birtərəfli zədələnməsi qeyd olunur, nisbətən az said, gövdə, bud, sağrı nahiyələri zədələnir.

Əvvəlcə zədə ocağında *kiçik, dəriyə yapışmış düyüncüklər* əmələ gəlir. Proses inkişaf etdikcə *granulyomalar, abseslər və fistul yolları* əmələ gəlir. Zədələnmiş ətraf *ödemli, tünd qırmızı, deformasiyalı; dəridə irinli fistul yollarının girəcəyi görünür*. İrinli ifrazatda göbələk hüceyrələrinin kütləsindən ibarət olan *misetoma “dənələri”* müşahidə olunur. Çox vaxt zədələnmiş ətraflarda fil xəstəliyi inkişaf edir.

**B48 Lobomikoz sin. Keloid mikoz, Lobo xəstəliyi** – nadir dərialtı mikozdur, dəri və dərialtı piy toxumasını zədələyir. Mərkəzi və Cənubi Amerikanın ucqar kəndlərində təsadüf olunur.

- Törədicisi – *Lacazia loboi* göbələyi.
- İnfeksiya mənbəyi məlum deyil.

*Lokalizasiyası - dəri örtüyünün açıq sahələridir (üz, yuxarı və aşağı ətraflar).*

Zədə ocaqlarında *keloidəbənzər elementlər* təzahür edir, bu da autoinokulyasiya yolu ilə dərinin digər nahiyələrinə yayıla bilər; oxşar səpgilər delfinlərdə də təsadüf edilir.

## 8.4. Sistem mikozlar

*Sistem mikozlar* aşağıda göstərilən əlamətlərlə xarakterizə olunur:

- ✓ *daxili orqanların ilkin zədələnməsi*
- ✓ *hematogen və ya limfogen disseminasiyasında dərinin iştirakı*

Şərti olaraq iki qrupa bölünür: *həqiqi-patogen/endemik* və *şərti-patogen/opportunist*.

**Həqiqi-patogen/endemik sistem mikozlar** – müəyyən regionlarda torpaqda yaşayan dimorf göbələklərin törətdiyi infeksiyalar qrupudur. Aşağıda göstərilən əlamətlərlə xarakterizə olunur:

- *infeksiyanın respirator ötürülmə yolu* (infeksiyanın giriş qapısı adətən ağciyərlərdir)
- toxumaların infeksiyaya reaksiyası əsasən qranulyomaların əmələ gəlməsi ilə özünü göstərir
- dəri manifestasiyası ikincili olur.
- həm sağlam insanlarda, həm də immunçatışmazlığı olan insanlarda inkişaf edir.

Geniş yayılmış həqiqi-patogen sistem mikozlar:

- B38 koksidioidoz (*coccidioidosis*)
- B39 histoplazmoz (*histoplasmosis*)
- B40 blastomikoz (*blastomycosis*)
- kriptokokkoz (*cryptococcosis*)
- parakoksidioidoz (*paracoccidioidosis*)

**B38 Koksidioidoz sin.Koksidiomikoz, Koksidioidal qranulyoma, Vadi qızdırması, San-Jerdin vadisi qızdırması, Səhra revmatizmi**

- Törədicisi – dimorf göbələk *Coccidioides immitis*dir.
- İnfeksiya mənbəyi - *torpaq*.
- *Risk qruplarına* - kənd təsərrüfatı işçiləri, rabitəçilər daxildir.

Dəri manifestasiyaları üz, gövdə, ətrafların dərisində lokalizə olur və *eritema* şəklində özünü göstərir: toksiki, düyünlü, çoxformalı ekssudativ; xoralaşmağa və absesləşməyə meyilli papulalar, qranulyomalar müşahidə olunur.

**B39 Histoplazmoz sin.Darlinq xəstəliyi, Darlinq sitoplazmozu, Retikulo-endotelial sitomikoz**

- Törədici – *Histoplasma capsulatum* göbələyidir.
- İnfeksiya mənbəyi – *üzvi maddələrlə*, quş və yarasa peyini ilə *zəngin, qırmızı kül torpaqlardır*.

Dəri manifestasiyaları üz, said, sinə, kürək dərisində lokalizə olur və *eritema* şəklində özünü göstərir: toksiki, düyünlü, çoxformalı ekssudativ; hiperemiyalaşmış papulalar və dərialtı xoralaşmağa meyilli düyünlər; petexiya və ekximozlar meydana gəlir. Kəskin kənarları olan ağrılı, tək xoralar şəklində ağız-udlaq və cinsiyyət orqanlarının selikli qişalarının zədələnməsi mümkündür.

### **B40 Blastomikoz sin. Şimali Amerika blastomikozu, Hilkrist xəstəliyi**

- Törədici – təbii saprofit, dimorf göbələk *Blastomyces dermatitidis*, dermatotropizmlə fərqlənir.
- İnfeksiya mənbəyi – *toz*.

Səpgilər üz, yuxarı və aşağı ətrafların dərisində tək-tək və ya qruplaşmış şəkildə xoralaşmağa meyilli *papula* və *düyünlərlə simmetrik yerləşir*. Sonradan kənarları yastıq şəklində şişkinləşmiş, *mərkəzində xoralaşan* (qanqrenoz piodermiyaya bənzər), al-qırmızı və ya bənövşəyi rəngli iri, yumşaq, *verrukoz lövhəcik* formalaşır.

### **B40 Kriptokokkoz sin. Torulyoz, Avropa blastomikozu**

- Törədici – *Cryptococcus neoformans* maya göbələyidir.
- İnfeksiya mənbəyi – torpaq, bitkilər, çürüyən meyvə və tərəvəzlər.

Dəri manifestasiyaları hər yerdə lokalizasiya olunur. Dəri elementləri *sızanaq şəklində, papulyoz-pustulyoz* səpgilər kimi görünür, vegetativ lövhəciklərə qədər intensivləşir, qartmaqlarla örtülmüş, iltihabi valcıqla əhatə olunmuş kələ-kötür dibi olan *xoralara* çevrilir. Səpgilər *tək-tək düyünlər* şəklində görünür, limfadenopatiya ilə müşahidə olunur.

### **B40 Parakoksidioidoz sin. Cənubi Amerika blastomikozu, Parakoksidioid qranulyoma, Braziliya blastomikozu, Lüts-Splendor-Almeyd xəstəliyi**

- Törədici – *Paracoccidioides brasiliensis* dimorf göbələyidir.
- İnfeksiya mənbəyi – torpaq.

Ağ ciyərlərdə ilkin disseminasiya *çox vaxt subklinik keçir* və selikli qişaların, dəri və limfa düyünlərinin zədələnməsi ilə daha aydın ilkin disseminasiya fonunda sağalma ilə başa çatır. Proses ağız boşluğunun, burun-udlağın selikli qişalarında, üzün və ətrafların dərisində, çox vaxt selikli qişalara bitişik sərhəd nahiyələrdə lokalizə olur. Selikli qişalarda ağrılı, xoralaşaraq çapıqlaşmaya meyilli olan *kiçik qranulyomalar* və ya tünd-qırmızı *eritematoz ocaqlar* əmələ gəlir ki, bu da *ağız və burun deformasiyalarına* səbəb olur. Dəridə xırda papulalar müşahidə olunur, onlar böyüdükcə verrukoz kənarları dəri səviyyəsindən yuxarı qalxaraq *lövhəciklərə* çevrilir və sonralar akneformalı elementlər və ya skrofuloderma tipli xoralaşmış düyünlər əmələ gəlməsi mümkündür. Adətən boyun nahiyəsində limfangitlər və limfadenitlər müşahidə olunur.

**Şərti-patogen opportunist sistem mikoqlar** – şərti-patogen göbələklərin törətdiyi infeksiyalar qrupu olub, əsas xəstəliklə yanaşı immunçatışmazlığı fonunda inkişaf edir. Aşağıdakı əlamətlərlə xarakterizə olunur:

- *müxtəlif giriş qapısı*
- infeksiyaya qarşı toxuma reaksiyası nekroz, abses və ya qranulyoma ilə təzahür edir.
- dəri həm ilkin zədələnmə orqanı, həm də sepsis üçün hədəf orqan ola bilər.

- proqnoz əsas xəstəlikdən asılıdır .  
Şerti-patogen sistem mikozlardan geniş yayılanı:
- B37.7 sistem kandidoz (*candidosis systemicus*)
- B44 aspergillyoz (*aspergilliosis*).

### B37.7 Sistem kandidoz

- Törədici – mayayabənzər *Candida spp.* göbələkləridir.
- İnfeksiya mənbəyi - *Candida spp.* göbələklərinin mədə-bağırsaq traktı və ya qan damarlarında disseminasiyasıdır.

Dəri manifestasiyası lokalizasiya və klinik təzahürlərinə görə iki vəziyyətdə əmələ gələ bilər:

- ✓ neytropeniyası olan xəstələrdə (əzələ ağrısı ilə müşayiət olunan disseminə olunmuş papulyoz səpgilər)
- ✓ venadaxili dərmanlardan sui-istifadə edən narkomanlarda (saqqal nahiyəsi və başın tüklü hissəsində follikulyar pustulalar)

### B44 Aspergillyoz – dərin opportunistik sistem mikoz

- Törədici – *Aspergillus fumigatus* (90% hallarda), *A.flavus* kif göbələkləridir.
- İnfeksiyaya yoluxma əsasən göbələklərin sporları *tənəffüs yollarının selikli qişalarına* daxil olduqda baş verir. Göbələk sporları ətraf havada, ev və tikinti tozunda tapılır.
- Risk qrupları - kənd təsərrüfatı işçiləri, quşçular, inşaatçılar, zibil yığanlar, pambıqtəmizləmə və toxuculuq fabriklərində, fermentasiya sənayesində çalışanlar xəstələnirlər.

Disseminasiya olmuş aspergillyozda dəri manifestasiyası *pustulalara* çevrilən, mərkəzdə xoralaşan və nekrotik qartmaqla örtülmüş kəskin kənarları olan *papulalar və lövhəciklər* təzahür edir; dərialtı abseslər və qranulyomaların əmələ gəlməsi mümkündür. Birincili aspergillyozda mərkəzində nekrotik xoralı *eritematoz düyünlər*, pustulyoz ocaqlar və vegetasiyalar, dərialtı qranulyomalar və abseslər qeyd olunur.

## 8.5. Dermatomikozların diaqnostikası

Dermatomikozların klinik diaqnozu **laborator metodlarla** təsdiqlənir:

- 10-20% KOH məhlulu ilə patoloji materialın (pulcuqlar, dırnaqlar, lövhəciklər, tüklər, qovuqların mayesi, xoraların dibindən qaşıntı və s.) mikroskopik tədqiqatı. Zədələnmiş tükün mikroskopiyası törədicinin növünü təyin edə bilər. Tüklərin iki növ zədələnməsi ayırd edilir: ektotriks (ectothrix) və endotrix (endothrix). Ektotriks ilə göbələklərin sporları əsasən tüklərin xaricində yerləşir ki, bu da *Microsporum* və *Trichophyton* fəsiləsinin zooantropofil göbələkləri üçün xarakterikdir. Endotriks ilə göbələklərin sporları əsasən tükün daxilində yerləşir ki, bu da *Trichophyton* fəsiləsinin *antropofil* göbələkləri üçün xarakterikdir.
- törədicinin ifrazatı və identifikasiyası ilə patoloji materialın kultural tədqiqatı.
- patohistoloji tədqiqat – PAS-reaksiyasından istifadə etməklə aparılır (göbələklər tünd qırmızı rəngə boyanır).
- PZR.

Səthi dermatozların differensial diaqnostikası

<p>Başın tüklü hissəsinin dermatofitiyası</p>	<ul style="list-style-type: none"> <li>• <b>Başın tüklü hissəsinin psoriazi</b> – başın tüklü hissəsinin dərisində eritematoz-skvamoz ocaqlar qeyd olunur, bu zaman <i>tüklər qırılmaz</i> (uzunluğunu saxlayır). Pulcuqların tükləri muftaşəkili əhatə etməsi qeyd olunmur və Vud lampasının şüaları altında tüklərin yaşılımtıl işıqlanması xarakterik deyil. Çapıq atrofiyası əmələ gəlmir, KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir.</li> <li>• <b>Seboreya dermatiti</b> - başın tüklü hissəsinin bütün səthində quru və ya yağlı pulcuq şəklində kəpəklənmə xarakterikdir, tüklərin seyrəlməsi mümkündür, lakin <i>tüklər qırılmaz</i>, çapıq atrofiyalı ocaqlar əmələ gəlmir, Vud lampasının şüaları altında tüklərin yaşılımtıl işıqlanması müşahidə edilmir; KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir.</li> <li>• <b>Başın tüklü hissəsinin diskoid qırmızı qurd eşənəyi</b> – başın tüklü hissəsində sıx oturan pulcuqlarla örtülmüş eritematoz zədə ocaqları əmələ gəlir, pulcuqları qopardıqda qırmızı qurd eşənəyinə xarakterik olan Meşerski və "qadın kabluku" simptomları aşkar edilir. Xəstəlikdə tüklər qırılmaz, sağalma zamanı <i>çapıqlaşan atrofiyalı alopesiya</i> formalaşır; KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir.</li> <li>• <b>Başın tüklü hissəsinin qırmızı yastı dəmrovu (Little-Lassuer tip)</b> - başın tüklü hissəsinin dərisində xarakterik yasəmən-bənövşəyi rəngli eritematoz ocaqlar qeyd olunur. ocaqlarda tüklərin qırılması müşahidə olunmur, lakin sonradan onların yerində <i>çapıqlaşan alopesiya ocaqları</i> formalaşır; KOH-mikroskopiya ilə göbələyin mitselisi aşkar edilmir.</li> <li>• <b>Ocaqlı alopesiya</b> – başın/üzün tüklü hissəsinin dərisində dairəvi/oval formalı, müxtəlif ölçülü, aydın sərhədli, normal dəri rəngli, hamar səthi ilə <i>çapıqlaşmayan alopesiya</i> ocaqları qeyd olunur; KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir.</li> </ul>
<p>Ovuc-ayaqaltının dermatofitiyası</p>	<ul style="list-style-type: none"> <li>• <b>Ovuc-ayaqaltının vulqar psoriazi</b> – dermatofitiyalar zamanı dəri cizgiləri ilə eritematoz və ya normal dəri rəngi fonunda qabıqlanma ocaqlarından fərqli olaraq, ovucların dərisinin tenar və hipotenar nahiyəsində və ayaq altının dərisində <i>aydın konturlu, parlaq, eritematoz-skvamoz lövhəciklər</i> qeyd olunur; KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir.</li> <li>• <b>Barberin ovuc-ayaqaltı pustulyoz psoriazi</b> – ovuc və ayaq altının dərisində aydın konturlu, parlaq, eritematoz-skvamoz lövhəciklər qeyd olunur, onların fonunda sancaq başı ölçüsündə çoxsaylı <i>steril pustulalar</i> görünür, bəziləri birləşərək <i>"irinli göllər"</i> əmələ gətirir; KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir.</li> <li>• <b>Dishidrotik ekzema</b> – ovucda, əlin yan səthində və əl barmaqlarında, ayaqların və ayaq barmaqlarının altının dərisində <i>vezikulalar, papula-vezikulalar</i> qeyd</li> </ul>



## D E R M A T O L O G İ Y A

	<p>olunur, bu elementlər ekzemanın yarımkəskin mərhələsində dəşildikdə <i>sulanan eroziyalar</i> əmələ gəlir və onların üzərində <i>seroz-irinli qartmaqların üst-üstə</i> laylanması nəticəsində <i>çatlar formalaşır</i>; KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir.</p> <ul style="list-style-type: none"> <li>• <b>Sadə kontakt/irritant dermatit</b> – <i>kəskin şəkildə başlayır</i>, ətraf mühitdəki qıcıqlandırıcıların dəri ilə təması nəticəsində yaranır; <i>ödem, eritema, vezikulyoz, bullyoz, urtikar səpgilərlə</i> təzahür edir və qıcıqlandırıcıların təsirini kənarlaşdırdıqdan sonra proses bitir; KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir.</li> <li>• <b>Ovuc və ayaqaltının keratodermiyası</b> – <i>anadan olarkən və ya həyatın ilk aylarında</i> təzahür edir, daha gec də başlaya bilər; diffuz, ovuc və ayaqaltının sarımtıl-mumabənzər rəngdə ocaqlı və ya nöqtəvari <i>buynuzlaşması</i>, əsasən ağırlı dərin çatlar və iri buynuz təbəqələşmələr ilə xarakterizə olunur; <i>lokal hiperhidroz</i> müşahidə olunur; KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir; yaxın qohumlara baxış vacibdir.</li> </ul>
<p>Hamar dərinin dermatofitiyası</p>	<ul style="list-style-type: none"> <li>• <b>Vulqar psoriaz</b> – gövdənin, ətrafların dərisində <i>lövhəciklər şəklində birləşməyə meyilli</i>, al-qırmızı rəngli, səthində gümüşü-ağ pulcuqlar olan papulalar qeyd olunur; papula və lövhəciklərin üstünü qaşdıqda müsbət xarakterik psoriatik simptomlara triada aşkar edilir (stearin ləkə, terminal pərdə, şəhvari qansızma); KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir.</li> <li>• <b>Diskoid qırmızı qurd eşənəyi</b> - üzün, gövdənin, ətrafların dərisində, sıx oturan pulcuqlarla örtülmüş eritematoz zədə ocaqları (üz nahiyəsində - "kəpənək" şəklində) qeyd olunur, qopardıqda qırmızı qurd eşənəyinə xarakterik olan Meşerski və "qadın kabluku" simptomları aşkar edilir; sağalma prosesində <i>çapıqlaşan atrofiya</i> formalaşır; KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir.</li> <li>• <b>Ekzema</b> - gövdənin, ətrafların dərisində, aydın konturlu, dairəvi, eritematoz ocaqlarda <i>vezikulalar, papula-vezikulalar, eroziyalar, su vermə, seroz-irinli qartmaqlar</i> qeyd olunur; KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir.</li> </ul>
<p>Qasıq dermatofitiyası</p>	<ul style="list-style-type: none"> <li>• <b>Büküşlərin psoriazi sin.invers psoriaz</b> – – iri büküşlərdə (qasıq, anogenital, qoltuqaltı) və süd vəzilərinin altında parlaq səthə malik al qırmızı rəngli <i>eritematoz-skvamoz lövhəciklər</i>, müsbət xarakterik psoriatik triada qeyd olunur; KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir.</li> <li>• <b>Büküşlərin kandidozu</b> - iri büküşlərdə və süd vəzilərinin altında maserasiyalı, laklanmış parıltılı səthə malik, moruğu-göyümtül rəngli, birləşməyə meyilli lövhəciklər <i>eritematoz/eritematoz-skvamoz</i> və ya papulyoz-vezikulyoz/pustulyoz səpgilər; Ocaqların kənarında, soyulmuş epidermisdən</li> </ul>

## D E R M A T O L O G İ Y A

	<p>ibarət ağımtil sərhəd - "kəpək-satellitlər" qeyd olunur; KOH-mikroskopiyası ilə mitseli aşkar edilmir; <i>Candida spp.</i> maya göbələkləri <i>aşkar edilir</i>.</p> <ul style="list-style-type: none"> <li>• <b>Eritrazma</b> – iri büküşlərdə (qoltuqaltı, qasıq-bud) açıq-qəhvəyidən kərpici-qırmızı rəngə qədər olan <i>eritematoz-skvamoz ləkələr</i> qeyd olunur, <i>Vud lampası altında baxdıqda çəhrayı-qırmızı və ya kərpici-qırmızı rəngli işıqlanma</i> verir; KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir.</li> </ul>
<p>Dırnaqların dermatofitiyası</p>	<ul style="list-style-type: none"> <li>• <b>Dırnaqların psoriazi</b> – dırnaqların “üskük” və ya göbək tipində zədələnməsi qeyd olunur, lakin KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir</li> <li>• <b>Müxtəlif onixodistrofiyalar</b> (infeksion, genetik genezli) - KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir.</li> </ul>
<p>Rəngbərəng kəpəklənən dəmrov</p>	<ul style="list-style-type: none"> <li>• <b>Çəhrayı dəmrov</b> – gövdənin dərisində <i>Langer xətləri boyunca yerləşən</i> çəhrayı rəngli, oval formalı, yüngül qabıqlı ləkələr qeyd olunur; daha böyükləri <i>medalyona bənzəyir</i> (mərkəzdə - rəngi az intensiv, periferiyada - daha parlaqdır), <i>ana elementin</i> olması xarakterikdir; KOH-mikroskopiyası ilə göbələklər aşkar edilmir.</li> <li>• <b>Hamar dərinin dermatofitiyası</b> – gövdənin, ətrafların dərisində <i>periferik böyüməyə və böyük ölçülərə çatmağa meyli eritematoz-skvamoz elementlər</i>, periferiyası boyunca qovuqucuq, qartmaq və pulcuqdan təşkil olunmuş haşiyə qeyd olunur; KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilir.</li> <li>• <b>Eritrazma</b> – iri büküşlərdə (qoltuqaltı, qasıq-bud), açıq qəhvəyi rəngdən kərpici-qırmızıya qədər eritematoz-skvamoz ləkələr qeyd olunur; <i>Vud lampası altında çəhrayı-qırmızımtıl və ya kərpici-qırmızımtıl işıqlanma</i> verir; KOH-mikroskopiyası ilə göbələklər aşkar edilmir.</li> <li>• <b>Vitiliqo</b> - gövdənin, ətrafların dərisində ağ rəngli, qabıqlanmayan hamar səthli, periferiyası boyunca hiperpigmentasiya haşiyəsi olan ləkələr qeyd olunur; <i>Vud lampası altında sədəfi-ağ rəngli işıqlanma</i> verir; KOH-mikroskopiyası ilə göbələklər aşkar edilmir.</li> <li>• <b>Sifilitik rozeola</b> – gövdənin dərisində çəhrayı rəngli qabıqlanmayan <i>hamar səthli ləkələr</i> qeyd olunur; KOH-mikroskopiyası ilə göbələklər aşkar edilmir; seroloji testlər pozitiv olur.</li> <li>• <b>Sifilitik leykoderma</b> – boyun, sinə, gövdə dərisində qabıqlanmayan <i>hamar səthli ağ rəngli ləkələr</i> qeyd olunur; KOH-mikroskopiyası ilə göbələklər aşkar edilmir; seroloji testlər pozitiv olur.</li> </ul>

## D E R M A T O L O G İ Y A

<p>Selikli qişaların səthi kandidozu</p>	<ul style="list-style-type: none"> <li>• <b>Qırmızı yastı dəmrov</b> – ağız boşluğunun, az hallarda cinsiyyət orqanlarının selikli qişalarında ağımtıl-opal rəngli papulalar qeyd olunur, selikli qişalarda eroziyalar naxışlı buynuzlaşmış epiteli ilə örtülüdür. Dəridəki papulalar üçün Uikhem toru xarakterikdir; KOH-mikroskopiyası ilə göbələklər aşkar edilmir.</li> <li>• <b>Leykoplaxiya</b> - ağız boşluğunun, cinsiyyət orqanlarının selikli qişalarında boz-ağ rəngli pərdə şəklində, <i>şpatellə qasıdıqda qopmayan</i>, selikli qişaya sıx oturmuş buynuzlaşmış ocaqlar qeyd olunur, KOH-mikroskopiyası ilə göbələklər aşkar edilmir.</li> </ul>
<p>Büküşlərin kandidozu (iri, barmaqlararası)</p>	<ul style="list-style-type: none"> <li>• <b>Büküşlərin psoriazi sin.invers psoriaz</b> –iri büküşlərin (qasıq, anogenital, qoltuqaltı) və süd vəzilərinin altının dərisində parlaq səthə malik al qırmızı rəngli <i>eritematoz-skvamoz lövhəciklər</i> qeyd olunur; KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilmir.</li> <li>• <b>Büküşlərin dermatofitiyası</b> – zədə ocaqlarında <i>çəhrayı-qırmızı rəngli</i> aydın sərhədli, periferik böyüməyə və <i>böyük ocaqların</i> meydana gəlməsi ilə birləşməyə meyillidir, ocaqların periferiyasında qovuqucuqdan, qartmaqdan, pulcuqdan ibarət ödemli <i>periferik haşiyə</i> qeyd olunur; KOH-mikroskopiyası ilə göbələyin mitselisi aşkar edilir.</li> <li>• <b>Eritrazma</b> – iri büküşlərdə (qoltuqaltı, qasıq-bud) açıq-qəhvəyidən kərpici-qırmızı rəngə qədər olan <i>eritematoz-skvamoz ləkələr</i> qeyd olunur, <i>Vud lampası altında baxdıqda çəhrayı-qırmızı və ya kərpici-qırmızı rəngli</i> işıqlanma verir; KOH-mikroskopiyası ilə göbələk aşkar edilmir.</li> <li>• <b>Sadə kontakt/irritant dermatit</b> - <i>kəskin şəkildə başlayır</i>, ətraf mühitin qıcıqlandırıcılarının dəri ilə təması nəticəsində yaranır; <i>ödem, eritema, vezikulyoz, bullyoz və urtikar səpgilərlə</i> təzahür edir və qıcıqlandırıcıları kənarlaşdırdıqdan sonra proses bitir; KOH-mikroskopiyası ilə göbələk aşkar edilmir.</li> <li>• <b>Əllərin dermatofitiyası (intertriginous)</b> – zədələnmiş barmaqlararası büküşlərdə eritematoz fonda - <i>qabıqlanma, çatlar</i>, lixenifikasiya (skvamoz forma) və ya <i>qovuqucuqlar/qovuqlar</i>, periferiyası boyunca qabıqlanma ilə müşayiət olunan eroziya (dishidrotik forma) olur; KOH-mikroskopiyası ilə göbələk mitselisi aşkar edilir.</li> </ul>
<p>Kandidoz paronixiya/onixiya</p>	<ul style="list-style-type: none"> <li>• <b>Dırnaqların dermatofitiyası</b> –dırnaq lövhəciklərinin zədələnməsi çox vaxt distal/proksimal onikomikoz və ya ağ səthli onixomikoz kimi davam edir və adətən, dırnaqətrafi valcıqların zədələnməsi ilə müşayiət olunmur; KOH-mikroskopiyası ilə göbələk mitselisi aşkar edilir.</li> <li>• <b>Bakterial paronixiya</b> – KOH-mikroskopiyası ilə göbələklər aşkar edilmir.</li> </ul>

## 8.6. Dermatomikozların müalicəsi

Dermatomikozların müalicəsi sistem və topik təsirli antimikotik preparatlarla aparılır.

### *Sistem preparatlar*

- İtrakonazol 100 mq
- Terbinafin 125/250 mq
- Qrizeofulvin 125 mq
- Flukonazol 50/150 mq
- Amfoterisin B
- Kalium yod

### *Topik preparatlar*

- 5%-li Amorolfın lak
- 8%-li Siklopiroks lak
- 1%-li Naftifin məhlul/krem/məlhəm
- Terbinafin krem/məlhəm/gel/sprey/məhlul
- Ketokonazol şampun/ 2%-li krem/məlhəm
- Klotrimazol məhlul/1%-li krem/məlhəm
- İzokonazol krem
- Natamisin 2%-li krem
- Povidon yod/yodun 3%-li spirtli məhlulu
- Anilin boyları (fukorsin, 2%-li metilviolet, brilliant yaşıl)
- 0,25-5%-li Gümüş nitrat
- Gümüş sulfanilamid məlhəmlər (arqosulfan, sulfargin)
- Kükürd (10%) – salisil (3-5%) məlhəm

### *Dərmansız terapiya*

- Kriodestruksiya
- Elektrolazerdestruksiya
- Böyük olmayan ocaqların cərrahi yolla kəsilməsi.

# DERMATOLOGİYA

## Dermatomikozların müalicəsinin sxemi

Dermatomikozların müalicəsinin sxemi					
Dermatomikozlar		Antifunqal preparatlar			
1	2	3	Sistem	Topik	
Səhi dermatomikozlar	Üzün/başın tüklü hissəsinin mikozu B35.0	Dermatofitiya B35.0	<ul style="list-style-type: none"> <li>• Qrizeofulvin 125 mq (B)</li> <li><i>Alternativ preparat</i></li> <li>• Terbinafin 125/250 mq (B)</li> <li>• İtrakonazol 100 mq (C)</li> </ul>	<ul style="list-style-type: none"> <li>• Ketokonazol şampun/2%-li krem/məlhəm (B)</li> <li>• Terbinafin krem/məlhəm/gel/sprey/məhlul (D)</li> <li>• İzokonazol krem (D)</li> <li>• 3%-li yodun spirtli məhlulu (D)</li> <li>• Kükürd (10%)-salisil (3%) məlhəmi (D)</li> </ul>	
		Dermatofitiya B35.1	<ul style="list-style-type: none"> <li>• İtrakonazol 100 mq (A)</li> <li>• Terbinafin 125/250 mq (A)</li> </ul>	<ul style="list-style-type: none"> <li>• 5%-li Amorolfin lak (A)/(C)</li> <li>• 8%-li Tsiklopiroks lak (C)</li> <li>• 1%-li Naftifin məhlul/krem/məlhəm (C)</li> <li>• Terbinafin krem/məlhəm/gel/sprey/məhlul (C)</li> <li>• Ketokonazol şampun/ 2%-li krem/məlhəm (C)</li> <li>• Klotrimazol məhlul/1%-li krem/məlhəm (C)</li> <li>• Natamisin 2%-li krem (B)</li> </ul>	
	Dırnaq lövhəciklərinin mikozu B35.1/B37.2	Kandidoz B37.2	<ul style="list-style-type: none"> <li>• İtrakonazol 100 mq (A)</li> <li>• Flukonazol 50/150mq (B)</li> </ul>	<ul style="list-style-type: none"> <li>• Terbinafin 125/250 mq (A)</li> <li>• İtrakonazol 100 mq (A)</li> <li><i>Alternativ preparat</i></li> <li>• Qrizeofulvin 125 mq (B)</li> </ul>	<ul style="list-style-type: none"> <li>• Terbinafin krem/məlhəm/gel/sprey/məhlul(B)</li> <li>• 1%-li Naftifin məhlul/krem/məlhəm (B)</li> <li>• Ketokonazol şampun/ 2%-li krem/məlhəm (B)</li> <li>• İzokonazol krem (B)</li> <li>• Klotrimazol məhlul/1%-likrem/məlhəm (B)</li> <li>• Natamisin 2%-li krem (B)</li> </ul>
		Dermatofitiya B35.2/B35.3 B35.4/B35.6	<ul style="list-style-type: none"> <li>• İtrakonazol 100 mq (A)</li> <li>• Flukonazol 50/150mq (B)</li> </ul>	<ul style="list-style-type: none"> <li>• Terbinafin 125/250 mq (A)</li> <li>• İtrakonazol 100 mq (A)</li> <li><i>Alternativ preparat</i></li> <li>• Qrizeofulvin 125 mq (B)</li> </ul>	<ul style="list-style-type: none"> <li>• Terbinafin krem/məlhəm/gel/sprey/məhlul(B)</li> <li>• 1%-li Naftifin məhlul/krem/məlhəm (B)</li> <li>• Ketokonazol şampun/ 2%-li krem/məlhəm (B)</li> <li>• İzokonazol krem (B)</li> <li>• Klotrimazol məhlul/1%-likrem/məlhəm (B)</li> <li>• Natamisin 2%-li krem (B)</li> </ul>
Gödənin, üzün, yuxarı və aşağı ətrafların (B35.4/B36.0/B37.2), əllərin (B35.2/B37.2), ayaqların (35.3/B37.2), büküşlərin (B35.6/B37.2) hamar derisinin mikozu		Kandidoz B37.2	<ul style="list-style-type: none"> <li>• İtrakonazol 100 mq (A)</li> <li>• Flukonazol 50/150mq (B)</li> </ul>	<ul style="list-style-type: none"> <li>• Terbinafin 125/250 mq (A)</li> <li>• İtrakonazol 100 mq (A)</li> <li><i>Alternativ preparat</i></li> <li>• Qrizeofulvin 125 mq (B)</li> </ul>	
		Dermatofitiya B35.2/B35.3 B35.4/B35.6	<ul style="list-style-type: none"> <li>• İtrakonazol 100 mq (A)</li> <li>• Flukonazol 50/150mq (B)</li> </ul>	<ul style="list-style-type: none"> <li>• Terbinafin 125/250 mq (A)</li> <li>• İtrakonazol 100 mq (A)</li> <li><i>Alternativ preparat</i></li> <li>• Qrizeofulvin 125 mq (B)</li> </ul>	

1		Darin dermatomikozlar
2	<ul style="list-style-type: none"> <li>• Sporotrixoz</li> </ul>	<ul style="list-style-type: none"> <li>• Eumisetoma</li> <li>• Xromoblastomikoz</li> <li>• Aspergillyoz</li> <li>• Kriptokokkoz</li> <li>• Blastomikoz</li> <li>• Paroksidioidoz</li> <li>• Histoplazmoz</li> <li>• Koksidoidoz</li> </ul>
4	<ul style="list-style-type: none"> <li>• Kalium yod 1ml x 3/D artan dozada</li> </ul>	<ul style="list-style-type: none"> <li>• amfoterisinB 1mq/kq/gün</li> <li>• İtrakonazol 100mq</li> <li>• Flukonazol 150mq</li> <li>• Terbinafin 125/250mq</li> </ul>
5		<ul style="list-style-type: none"> <li>• Povidon yod/yodun 3%-li spirtli məhlulu</li> <li>• Anilin boyalar (fukorsin, 2%-li metilviolet, brilliant yaşıl)</li> <li>• 0,25-5%-li Gümüş nitrat</li> <li>• Gümüşlə sulfanilamid məlhəmlər (arqosulfan, sulfargin)</li> <li>• Kükürd (10%) – salisil (3-5%) məlhəm</li> <li>• Klotrimazol məhlul/1%-li krem/məlhəm</li> <li>• Ketokonazol şampun/2%-li krem/məlhəm</li> <li>• İzokonazol krem</li> <li>• Kriodestruksiya. Elektrodestruksiya.</li> <li>• Kiçik ocaqların vaxtında cərrahi yolla kəsilməsi</li> </ul>

## FƏSİL 9. VİRUS DERMATOZLARI

*B00-B09 Virus dermatozları* - müxtəlif növ virusların törətdiyi dəri və selikli qişaların xəstəlikləridir.

Ümumi qəbul olunmuş təsnifatı mövcud deyil. Virus dermatozlarının ən geniş yayılan təsnifatı - Virusun nəslinə və tərkibindəki nuklein turşusuna görə tərtib olunmuşdur. Bu fəsildə *DNT tərkibli* viruslardan bəhs edilir.

***Herpes infeksiyası (Hİ) -herpes viruslar tərəfindən törədilən və daha çox sinir və epitel toxumasını zədələyən geniş yayılan xroniki residiv verən infeksiyadır.***

Herpesvirus ailəsi 100-dən çox virus növünü özündə birləşdirir, onlardan yalnız səkkizi insanı yoluxdurur. Bunlara aiddir: 1-ci və 2-ci tip sadə herpes virusu (SHV); sitomeqalovirus (SMV); su çiçəyi və kəmərləyici dəmrov virusu; infeksiyon mononukleoz, nazofaringeal karsinoma və Berkitt limfoması ilə əlaqəli Ebştein Barr virusu; insanlarda ölümə səbəb olan ensefalomielitin törədicisi - meymunların herpes B virusu; yenidoğulmuşlarda çəhrayı səpgilərlə müşahidə olunan herpes virusun 6-cı növü; xronik yorğunluq sindromu yaradan herpes virusun 7-ci növü; Kaposi sarkoması olan xəstənin bioplatından təcrid olunmuş Herpes Virusun 8-ci növü.

### **9.1. Sadə Herpes (B00.1, B00.11, B00.2)**


**Sadə herpes, Herpes Simplex, sin. orofasial herpes** –herpes virusunun 1-ci və 2-ci antigen tipləri (SHV 1, 2) ilə törədilən, klinik əlamətlərin müxtəlifliyi, residivləşməyə və progressivləşməyə meyilli xronik gedişə malik infeksiyon xəstəlikdir.

#### **Epidemiologiya**

- Hİ insanlar arasında ən çox yayılmış infeksiyalardan biridir. ÜST-nin məlumatına görə, yetkin əhalinin 90%-ə qədəri SHV daşıyıcısıdır.
- Ölüm hallarına görə Hİ qripdən sonra 2-ci yerdədir (35.8%). Hİ-nin disseminasiyalı formasının letallığı bütün virus infeksiyalarının letallığının 15,8% təşkil edir.
- Əhalinin yoluxması sosial-iqtisadi həyat durumundan, müxtəlif etnik qrupların məişət adətlərindən asılıdır.
- Hİ-nin klinik formaları 10-15%, az simptomlu formaları - 10%, simptomuz virus sekresiyası - 5 % insanlarda qeyd olunur, az xəstələnən və anamnezində herpes epizodları olmayan şəxslər isə 70% təşkil edir.

#### **Etiologiya**

Sadə herpes alfa herpes viruslarının alt ailəsi və Herpesviridae ailəsinə aid olan HSV 1 və ya 2 antigen tipləri tərəfindən törədilir (Şəkil 1).



Şəkil 1

## Patogenez

Əksər hallarda ilk və ya təkrar yoluxma hava-damcı və ya kontakt-məişət yolları (bir başa kontaktla və ya məişət əşyaları vasitəsi ilə) ilə baş verir. Virusun giriş qapısı dodaqların, ağız boşluğunun, udlağın selikli qişası, gözün konyuktivası və dəri ola bilər. Travmadan sonra yoluxma riski artır.

Qazanılan herpes infeksiyasının birinci mərhələsinin patogenezini-inokulyasiya yerində absorpsiyası və Herpes virusun çoxalmasıdır, bu da özünə məxsus qovucucu səpgilərlə müşahidə olunur və qan-damar, limfa sistemində daxil olaraq limfa və qan vasitəsi ilə SHV limfa düyünlərinə və müxtəlif daxili orqanlara yayılır.

Herpes virusun bədəndə daxil olduğdan sonra ikinci mərhələsi neyrogen yolla ilə baş verir və sensor (simpatik) regional sinir qanqliyalarında (üçlü və digər kəllə-beyin sinirlərinin həssas qanqliyaları) latent vəziyyətdə uzun müddət qalır.

Sinir qanqlionlarında virus, humoral və hüceyrə immun sistemin (virus neytrallaşdırıcı anticisimlərin və T-killərlərin təsirlərinə məruz qalmır.

SHV unikal bioloji xüsusiyyətlərinə - *toxuma tropizmi*, yoluxan insanın *bədəninə persistensiyəedici və latent qalmaq* bacarığına malikdir.

*Persistensiya* - virusun trop olduğu toxumaların hüceyrələrində daim və dövrü replikasiyaya uğramaq bacarığıdır.

*Latensiya* - virusun sinirlərin həssas regional qanqliyalarında (SHV giriş yerindən asılı olaraq) morfoloji və immunokimyəvi dəyişilmiş şəkildə ömürlük qalması deməkdir.

Hİ residiv hallarında SHV yayılması sinir hüceyrələrinin aksonları boyunca mərkəzdənqaçma istiqaməti ilə baş verir, bu da residiv hallarında zədələnmə ocaqlarının anatomik stabilliyini təyin edir. Herpes İnfeksiyasından sonra yaranan immunitet spesifik humoral və hüceyrəvi immunitətdir. Antiherpetik immunitətin xüsusiyyətləri bunlardır:

- Steril olmaması (virus bədəndən eliminasiya olmur)
- Spesifik tip (virusun öz tipinə aid olan)



- Hissəvi çarpaz olan immunitet

Antiherpetik immunitetin səmərəsizliyi ondan ibarətdir ki, virus qanqlionların daxilində intakt(yəni toxunulmaz) hissəciklər kimi yox, subvirus quruluşuna malik olan (DNT kompleksi) kimi saxlanılır. Virus əleyhinə anticisimlər həmin virusun digər lokalizasiyalara yoluxdurmağından (autoinokulyasiya) qorumurlar. Bundan başqa, SHV immunodepressiv təsirə (T-hüceyrəli immunodefisit tipli) malikdir ki, virusun limfositlərdə, neytrofillərdə və monosit-makrofaqlarda reproduksiyasına səbəb olur. Residivləşmiş herpesdə mühüm rolü lokal immunitet (mukonazal) oynayır. Herpes İnfeksiyasının kəskinləşməsi yerli immunitetin (sekretor immunoqlobulin A (SİgA), interferon (İF)) travmalardan, cərrahi müdaxilələrdən, yerli kortikosteroidlərin və kosmetoloji prosedurların istifadəsindən sonra yerli immunitetin (sekretor immunoqlobulin A (SİgA), interferon (İFN)) azalmasından yaranır.

## Təsnifatı

*Yoluxma mexanizminə görə:*

- a) Qazanılmış
  - ✓ birincili
  - ✓ ikincili(residivləşmiş)
- b) Anadangəlmə (ananın doğuş yollarından keçərkən)

*İnfeksiyon prosesin gedişatına görə:*

- ✓ latent Hİ (simptomsuz daşıyıcılıq)
- ✓ lokal və ya yerli Hİ (zədələnmiş ocağın sayı 1 dənə olanda)
- ✓ yayılmış Hİ ( 2 və daha çox ocaq zədələnən zaman)
- ✓ ümumiləşdirilmiş və ya generalizə olunmuş (visseral,yayılan)

*Klinika və lokalizasiyasına görə:*

- a) Tipik
  - ✓ mədə-bağırsaq sisteminin selikli qişasının zədələnməsi(stomatit,gingivit,faringit,ezofagit və s.)
  - ✓ dəri zədələnməsi (dodaqların herpesi, burun qanadlarının, üzün,cinsi orqanların herpesi və s.)
  - ✓ oftalmoherpəs

b) Atipik

- ✓ abortiv
- ✓ şişkin
- ✓ zosterəbənzər
- ✓ herpetik Kaposi ekzeması
- ✓ eroziv-xoralı
- ✓ yayılmış
- ✓ rupioid

*Ağırlığına görə:*

- ✓ yüngül
- ✓ orta
- ✓ ağır.

## Klinik şəkil

Orofasiyal herpesin klinik təzahürləri onun birincili və ikincili (residivləşmiş) olmasından, hətta patoloji prosesin lokalizasiyasından asılı olaraq fərqlənə bilər.

**Birincili Hİ** 80-90% hallarda ilk dəfə yoluxan böyüklərdə latent formada keçir. Ancaq 10-20% hallarda yoluxanların arasında Hİ-nin klinik təzahürü ola bilər. Birincili herpes həmişə infeksiyon prosesə xas olan aydın, ümumi əlamətlərlə keçir (intoksikasiya, limfadenopatiya, bədən hərəkətinin yüksəlməsi). İnkubasiya müddəti bir neçə gündən iki həftəyədək çəkir.

Prodromal dövr - tipik formalarda xəstənin subyektiv hissiyyatından asılı olaraq yüngül qaşınma, göynəmə, nadir hallarda dəri və ya selikli qişalarda (vezikulyar herpetik dermatitdə) - səpgilərin tipik sevimli lokalizasiyası – dodaqlarda (herpes labialis), burun qanadlarında (herpes nasalis), yanaqların dərisində (herpes buccalis), üzün dərisində (herpes facialis), herpetik gingivostomatitdə və farinqotonzillitdə isə sərt damağın, diş ətinin, udlağın (herpes pharyngealis) ağrı hissiyyatı ilə özünü göstərir.

Kataral dövrə dərinin və selikli qişanın zədələnmiş ocağında hiperemiya və ödem səciyyəvidir.

Səpgilər olan dövrdə isə müxtəlif klinik-topoqrafik lokalizasiyadan asılı olaraq müxtəlif təzahürlər xarakterikdir.

*Herpetik vezikulyar dermatit, dodaqların sadə herpesi* dodaqların ətrafında və üzün dərisində hiperemik fonda ölçüləri 1.5-2 mm olan qruplaşmış qovuquqlarla özünü biruzə verir (Şək.2).



Şəkil 2.

Səpgilər 3-5 5 qovuquqdan təşkil olunmuş tək-tək yerləşən ocaqlardan, nadir hallarda isə qruplaşaraq birləşmiş qovuquqlardan ibarət olur.

2-5 gündən sonra maserasiya və ya travmatizasiyaya uğramış qovuquqlar partlayır, onun yerində konturları girintili-çıxıntılı və ya yumru olan yüngül ağrılı eroziyalar əmələ gəlir.

Regressiya dövrü isə dodaqların qırmızı haşiyəsində və üz dərisində qəhvəyi-sarımtıl qabıqlarla, eroziyanın epitelizasiyası ilə başa çatır.

7-9 gündən sonra onların yerində tədricən yox olan qəhvəyi çalarlı eritema əmələ gəlir. Reqressiya olunan səpgilərin yerində dəridə qeyri-sabit piqmentasiyası qala bilər (Şək.3).



Şəkil 3.

*Herpetik gingivitlər və farinqostomatitlər* hiperemik selikli qişanın üzərində (əksər hallarda sərt damaq və diş ətində) ölçüləri 1-1.5 mm olan xırda qruplaşmış qovuqucuqlarla müşayiət olunur. Praktiki olaraq reqressiya müddətində əmələ gələn qovuqucuqlar dərhal partlayır. Onların yerində konturları aydın olmayan ağrılı eroziyalar əmələ gəlir. Xəstəliyin davam etmə müddəti 10-14 gündür.

**İkincili (residivləşmiş) Hİ** simptomuz və ya klinik əlamətləri aydın olan birincili Hİ keçirmiş insanlarda baş verir. Hİ residivləri qanda dövr edən virus əleyhinə anticisimlər fonunda yaranır və bir qayda olaraq, ümumi infeksiya prosesə xas olan əlamətlərlə keçir. Onlar, insanın immun fəaliyyətini zəiflədən, müxtəlif ekzogen və endogen faktorların təsirindən (soyuqlama, bədənin isinməsi, UB şüalanma, yorğunluq, emosional stress, kəskin virus və bakterial infeksiyalar, qadınlarda menstrual tsikl qabağı hormonal fonun dəyişikliyi) yaranır.

Residivləşən herpesin klinik təzahürləri daha qısa müddətli və az intensiv olur. Residivlərin sayı müxtəlifdir: ildə 1-3 dəfədən ayda 5 dəfəyədək. Herpetik səpgilərin ildə 2 dəfədən az, orta intensivlikdə, tipik “sevimli” yerlərində əmələ gəlməsi əlverişli proqnostik əlamət hesab olunur. İldə 2 dəfədən artıq olan residivlər isə, immun sistemin qüsurlu olmasından xəbər verir, bu da xəstənin ətraflı müayinəsinə göstərişdir. Bəzi hallarda xəstəliyin *davamlı* gedişatı müşahidə olunur - köhnə ləkələr sağalmadan yeni səpgilər əmələ gəlir.


### Diaqnostika

Tipik hallarda SHV diaqnozunun kriteriləri:


- ✓ *anamnez* (qaşıntı, göynəmə, tipik lokalizasiyalı səpgilərin əmələ gəlməsi, əvvəlki residiv epizodları)
- ✓ *fiziki müayinənin* nəticəsi (qovuqucuqların, eroziyaların, qabıqların tipik lokalizasiyada əmələ gəlməsi)
- ✓ *laborator müayinələrin* nəticələri:
  - zədələnmiş ocaqlardan yaxmanın müayinəsində PZR üsulu ilə SHV DNT aşkarlanması

## DERMATOLOGİYA

- qanın müayinəsində İFA üsulu ilə SHV 1 və 2 tipinə qarşı İgM və İgG aşkarlanması
- zədələnmiş ocaqlardan yaxma-izlərin sitoloji müayinəsində çoxnüvəli nəhəng hüceyrələrin (Tsank hüceyrələri) aşkar olunması (Şəkil 4, 5).



Şəkil 4. Sadə herpesin histoloji şəkli. Balon degenerasiyasına məruz qalmış keratinositlər və çoxnüvəli nəhəng tərkibli intraepidermal qovucucu; Tsank hüceyrələri yoluxmuş keratinositlərin birləşməsindən yaranır.



Şəkil 5 Tsank testi - yaxmada nəhəng çoxnüvəli epitel hüceyrələrinin aşkarlanması.

### Differensial diaqnostika

- Kəmərləyici dəmrov
- Aftoz stomatit

- İmpetiqo
- Herpesşəkilli Dürinq dermatiti
- Çoxformalı ekssudativ eritema

## Müalicə

### Sistem terapiya

- virusəleyhinə preparatlar (asiklovir, valasiklovir, famsiklovir)
- qeyri-steroid iltihabəleyhinə preparatlar (ümumi simptomlar olan halda)
- immunostimulyatorlar
- ümumi möhkəmləndirici preparatlar

### Yerli (topik) terapiya

- xaricə istifadə üçün virusəleyhinə preparatlar (krem, maz, gel və s.)
- anilin boyaları (ekssudativ hallarda)
- yerli ağrıkəsici vasitələr

## Profilaktika

Residivlərin profilaktikası və remissiya dövrünün uzanması üçün herpetik vaksinlərin (Vitaherpavak və Herpovaks) istifadəsi effektivdir, bu da xəstələrin həyat keyfiyyətini yaxşılaşdırır.

## 9.2. Kəmərləyici herpes

**B02 Kəmərləyici herpes, sin. Kəmərləyici dəmrov, Herpes zoster** su çiçəyi virusunun reaktivasiyası nəticəsində dəri və sinir sistemini zədələyən virus xəstəliyidir. Herpes zoster dərinin birtərəfli iltihabi xarakterizə olunur ("dermatom" nahiyəsində eritema fonunda, əsasən, qovucucuqlu səpgilərin əmələ gəlməsi) və sinir sisteminin (onurğa beyninin arxa buynuzunun və periferik sinirlərin qanqlionlarının) iltihabı ilə özünü göstərir.

## Epidemiologiya

- Kəmərləyici herpesə müxtəlif yaş qruplarına aid olan insanlar yoluxur.
- Ancaq 50 yaşdan yuxarı xəstəliyə tutulmaq riski 2,5-9.5 dəfə artır.
- Xəstəliyin az yayılma hallarını alimlər 30-39 yaş arasında müşahidə edirlər.
- 17 yaşadək uşaqlar arasında xəstəlik 10% təşkil edir, kəmərləyici herpesin 90%-i isə böyüklər arasında yayılır.
- Xəstələnlərin sayı ildə orta hesabla 1000-ə çatır, orta yaşlı və cavanlar arasında 2-4, 6, yaşlılar arasında isə 4.5-11.8 yoluxma halları qeyd olunur.
- İmmunosupressiv xəstələrdə eyni yaşda normal immunitetə sahib olan insanlardan fərqli olaraq xəstəlik riski 20-100 dəfə yüksək olur.

- Xəstəlik kişilərdə 50-yə çatmamış, qadınlar arasında isə 50-dən yuxarı yaş kateqoriyası arasında yayılır.
- Onkoloji stasionarlarda və orqan transplantiya şöbələrində 25-50%-ə qədər pasientlər kəmərləyici herpesdən əziyyət çəkirlər.

## Etiopatogenez

Xəstəliyin törədiciyi – Herpesviridae ailəsinə, *Alfaherpesviridae* alt ailəsinə aid olan su çiçəyi virusu/insan herpes virusu-3-dür (*Varicella-Zoster virus*, VZV/*Human Herpesvirus HHV-3*). Kəmərləyici herpes törədicisinin ancaq bir serotipi mövcuddur. Bir qayda olaraq, *Varicella-zoster* virusunun ilkin infeksiyası su çiçəyi xəstəliyi kimi təzahür edir.

Kəmərləyici Herpesin ağırlaşmamış formalarında virusun yayılması səpgilərlə birbaşa kontakla, yayılmış formalarda-virusun keçiriciliyi hava-damcı yolu ilə mümkündür.

Xəstəlik müddətində VZV selikli qişalardan və dəridəki səpgilərdən sensor sinir uclarına daxil olmaqla sinir lifləri vasitəsi ilə sensor qanqlionlarına çatır və bu da insan orqanizmində persistensiyanı təmin edir. Əsasən, virus üçlü sinirin 1-ci şaxəsində və spinal qanqlionların T1-L2 sektorlarında persistə edir.

## Klinik şəkil

Xəstəliyin gedişatı üç mərhələdən ibarətdir:

- ✓ *prodromal dövr* 3-5 gündən ibarətdir. Həmin müddətdə sinir lifləri boyunca ağrı müşahidə olunur. Xəstələr, əsasən, gecələr artan, periferik sinir boyunca yayılan, göynəyən, deşici ağrılardan şikayətlənirlər. Ağrı hipertonik neyrosirkulyator distoniya tip ilə müşahidə oluna bilər. Bəzi hallarda- paresteziya, qaşınma, periferik sinir ucları boyunca keyimə, hissiyyat pozğunluğu da qeyd olunur. Zəifləmə, baş ağrısı, halsızlıq, qızdırma kimi intoksikasiya simptomları, limfadenopatiyaların yaranması da mümkündür.
- ✓ *kəskin əlamətləri* dəri səpgiləri ilə özünü biruzə verir. Xəstəlik üçün səpgilərin *birtərəfli olması* tipikdir. Ağrılar yaranandan 3-5 (bəzən 10-12) gündən sonra zədələnmiş nahiyədə sinirlər boyunca eritema və şişkinlik əmələ gəlir. İki sutka (bəzən 2-3 həftə) keçdikdən sonra eritema fonunda seroz möhtəviyyətli, gərgin divarlı və mərkəzində göbəyəbənzər çökəklik olan *qruplaşmış qovuquqların* yaranması mümkündür. 3-4 gündən sonra qovuquqların möhtəviyyəti bulanır və onlar mikroeroziv elementlər əmələ gətirməklə partlayırlar, daha sonra onların yerində *sarımtıl-qəhvəyi rəngdə qartmaqlar* əmələ gəlir. Xəstəliyin başlanğıcından 2-3 həftə sonra qartmaqlar qopur və onların yerində qısa müddətdə keçən hiperemiya, nadir hallarda isə yüngül *hipo- və hiperpigmentasiya* qalır (Şəkil 6).



Şəkil 6

✓ *qalıq təsirlər* (postherpetik nevralsiya). *Postherpetik nevralsiya* mərhələsi aylar və illərlə davam edə bilər. Kəmərləyici herpesin *atipik* formaları:

- abortiv - proses hiperemiya və ödem mərhələsində bitir, qovucuqlar əmələ gəlmir.
- bullyoz - tipik qovucuqlarla yanaşı yarımdayrəvi və kənarları qeyri-düzgün olan böyük qovucuqlar əmələ gəlir.
- hemorragik - hemorragik qovucuqlarla müşahidə olunur və sağaldıqdan sonra yerində səthi çapıqlarla əmələ gəlir (Şəkil 7).



Şəkil 7

- qanqrenoz və ya xorali-nekrotik –ağır keçir, qovucuqların yerində qara qartmaqla örtülü xoralar əmələ gəlir. Sağalma çapıqların əmələ gəlməsi ilə bitir. Xəstəlik 6-8 həftə davam edir.
- generalizə (disseminasiyalı) olan- səpgilər bütün dəri səthinə yayılır (Şəkil 8).



Şakil 8

- k m rl yici oftalmoherpes - proses  z d risindən g z nahiy sin  keç ren halda  m l  g lir. G z z d l n n zaman xoralı keratit, irit, torlu qıřanın qopması, panoftalm v  dig r oftalmoloji ađırlařmalar inkiřaf ed  bil r (Şakil 9).



Şakil 9



## Diaqnostika

Kəmərləyici herpesin diaqnozunun kriteriləri:

- ✓ *xarakterik klinik şəkil*
- ✓ *laborator tədqiqatların nəticələri*

- VZV DNT-nin PZR üsulu ilə identifikasiyası

- VZV qarşı İgM və İgG-nin İFA üsulu ilə aşkar edilməsi

- sitoloji müayinə zamanı zədələnmiş ocaqlardan götürülmüş yaxmalarda çoxnüvəli nəhəng hüceyrələrin aşkarlanması
- virusoloji kultural müayinələrdə səpgi elementlərindən törədicinin təyin edilməsi.

## Differensial diaqnostika

*Herpesşəkilli Dürinq dermatiti və sadə herpeslə aparılır.*

## Müalicə

Əgər müalicə xəstəliyin inkişafından 72 saat ərzində başlayıbsa daha effektiv olur.

*Sistem terapiya*

- Virusəleyhinə olan kimyəvi preparatlar (nukleozidlər - asiklovir, valosiklovir, famsiklovir)
- Ağrılar olduqda - qıcolma əleyhinə olan dərmanlar, analgetiklər, sinir boyunca blokadalar.
- B qrupu vitaminlərinin əzələdaxili inyeksiyaları

*Topik terapiya*

- Ocaqların üstünü spirt tərkibli anilin boyaları ilə işləyirlər
- Asiklovir və foskarnet əsaslı yerli virus əleyhinə olan vasitələr
- Remissiya müddətində xəstələrə fizioterapevtik müalicə tövsiyə etmək olar (UB şüalanma və s.).

## Profilaktika

Kəmərləyici herpesli xəstələrdə onkoloji prosesi istisna etmək üçün onko axtarış keçirirlər. Bu proses yaşlı insanlarda paraneoplastik proseslərin transformasiyası kimi də ola bilər.

## Xəstəliyin gedişatı və proqnozu

Xəstəliyin proqnozu əlverişlidir, ancaq uzun sürən postherpetik nevralkiyadan sonra həyat keyfiyyəti əhəmiyyətli dərəcədə dəyişir.

## 9.3. Ziyillər

**B00-B0 Virus ziyilləri (verrucae)** - İnsan papilloma virusu (HPV) tərəfindən törədilən və epidermal törəmələrlə səciyyələnən dərinin və selikli qişaların xoşxassəli proliferativ xəstəliyidir.

### Epidemiologiya

- Vulqar, ayaqaltı və yastı ziyillərlə yoluxma halları xəstə insanla birbaşa kontakt və yaxud məişət əşyaları vasitəsi ilə baş verir. İnfeksiyanın daxil olmasına kiçik travmalarla birgə epidermin üst təbəqəsinin tamlığının pozulması və dəri nəmliyinin artması da səbəb ola bilər.
- İtiüclü kondilomalarda virus cinsi yolla keçir. İtiüclü kondilomaların yaranmasına cinsi yolla yoluxan infeksiyalar da (məs., xlamidioz, mikoplazma, ureaplazma infeksiyaları) şərait yarada bilər.
- İnkubasiya dövrü bir neçə həftədən bir neçə aya kimi uzana bilər.
- Vulqar, ayaqaltı, yastı ziyillərdə 50% hallarda spontan sağalma hallarına təsadüf edilir.

### Etiologiya


Ziyillər insan papilloma virusunun (Papillomavirus hominis) Papova ailəsinin, qamma-herpes virus qrupuna aid olan müxtəlif növləri tərəfindən törədilir. İPV kiçik, DNT tərkibli virusdur, xarakterik xüsusiyyəti ondan ibarətdir ki, daxili orqanların və sistemlərin zədələnməməsi şərti ilə, dəri və selikli qişaların lokal səpgilərinin yaranmasına səbəb olur. 100 növdən çox İPV mövcuddur. Beləliklə, vulqar ziyillər İPV-2 və 3, ayaqaltı ziyillər-İPV-1,2,4, yastı ziyillər-İPV-3,5,10, itiüclü kondilomalar isə İPV-1,2,6,11,16,18 tərəfindən törədilir.

### Vulqar ziyillər

Vulqar (sadə) ziyillər (verrucae vulgares) - İPV-2 və 3 tərəfindən yaranan, dərinin yoluxucu xəstəliyidir. Əsasən, uşaq və gənc yaşlarda müşahidə olunur.

### Klinik şəkil

Vulqar ziyillər, əsasən, çox saylı olur, ancaq tək-tək yerləşən ziyillərə də rast gəlmək mümkündür. Adətən, ziyillər arasında ən böyüyü “ana” ziyil adlanır. Orqanizmin birincili və ikincili immunosupressiyası zamanında səpgilər generalizə olunmuş xarakter daşıyır (Şəkil 10).



Şəkil 10

Vulqar ziyillərə xas olan lokalizasiya - əlin üst səthi, dırnaqarası və dırnaqaltı nahiyələr, ayaqlar və nadir hallarda diz oynaqlarının və üzün dərisi ola bilər (Şəkil 11).



Şəkil 11

Səpgilər, dəri səthindən qalxan, iltihablaşmamış papulalardan ibarətdir. Papulaların diametri 2-5 mm-dən 10 mm-ə qədərdir, rəngi isə sarımtıl-boz və yaxud ətrafdakı dəri rəngindən seçilmir. Papulalar bərk konsistensiyalı, aydın sərhədli, dairəvi konturlu yarımkürə formasındadırlar. Səpgilərin səthi quru və nahamardır. Ziyillərin səthi, adətən, vegetasiyalarla, buynuz pulcuqlarla və zolaqlı çatlarla örtülü olur. Adətən, subyektiv hissiyyat olmur, lakin iltihablaşmış və ya daimi travmatizasiyaya uğramış ziyillər ağrılı ola bilər. Uzun müddət dəridə qala bilərlər, 50% hallarda spontan sağalma və gələcəkdə təkrar yoluxma baş verə bilər.

## Diaqnostikası

Diaqnoz klinik şəkil əsasında qoyulur. Çətin hallarda histoloji müayinə aparılır və bu müayinədə vertikal parakeratoz ocaqları, hiperkeratoz, akantoz və papillomatoz qeyd olunur. Xarakterik xüsusiyyət koylositozdur (nüvə ətrafında xarakterik işıqlı zonası olan, bəzən ikinüvəli, çoxsaylı epitelial hüceyrələr).

## Ayaqaltı ziyillər

Ayaqaltı ziyillər (verrucae plantares) - İPV-1,2,4 növü tərəfindən törədilən, dərinin kontagioz xəstəliyidir. Ayaqaltı ziyillər bütün yaşlarda təsadüf olunur, ancaq ən çox-cavanlarda rast gəlinir.

## Klinik şəkil

Adətən ayaqaltı ziyil tək törəmə kimi özünü biruzə verir, lakin bəzi xəstələrdə 3-5 və daha çox papulalar müşahidə etmək olar. Bir neçə ziyilin toplanmasını “mozaik ziyil” adlandırırlar (Şəkil 12).



Şəkil 12

Ayaqaltı ziyillər ayağın alt hissəsində, daha dəqiq olaraq, ayaq darağı və ayaq pəncə sümüklərinin başların proyeksiya sahəsində, barmaq uclarının və ayağın ən çox təzyiqa məruz qalan digər nahiyyələrində yerləşirlər. Ayaqaltı ziyillər sarımtıl-boz rəngdə iltihabsız papulalarla özünü göstərir. Onlar dəqiq xətlərə malikdirlər, toxunanda bərkidirlər və dairəvi düzgün olmayan konturlarla ətraf dəri üzərindən cüzi dərəcədə qalxırlar və yaxud heç qalxmırlar. Onlar sapvari hipertrofik məməciklərdən ibarət, mərkəzi özəyə malik olan döyənəkləri xatırladırlar. Elementlərin periferiyasında sıx hiperkeratozlu zona aşkar olunur. Ayaqaltı ziyilin buynuzlu qatlarını kəsərək, onun səthində qara-qəhvəyi nöqtələrlə örtülü olan tromblaşmış kapillyarları- xəstəliyin xarakterik xüsusiyyəti kimi göstərmək olar.

Subyektiv hissiyyat: Gəzərkən artan kəskin ağrı. Nəticə olaraq xəstələrdə adətən yerişin pozulması, ayağın xırda sümüklərinin deformasiyası müşahidə olunur.

**Yastı (gənclik) ziyillər** (verrucae planae, seu juveniles) - İPV-3,5,10 tərəfindən törədilən dəri xəstəliyidir. Əsasən, uşaq və gənc yaşlarda müşahidə olunur.

## Klinik şəkil

Törəmələr üz, boyun və əlin üst səthində yerləşirlər. Onlara diametri 2-6 mm olan, ətraf dəri üzərindən cüzi dərəcədə qalxan dairəvi və ya oval formalı çoxsaylı qeyri-iltihabi səthi poliqonal papulalar aiddir (Şəkil 13, 14).



Şəkil 13




Şəkil 14

Rənginə görə səpgilər ətraf dəri rəngindən fərqlənmirlər, lakin bəzən sarımtıl-qəhvəyi çalarlara malik olurlar. Səthləri hamardır, palpasiya zamanı bəzən məxməri xatırladır. Subyektiv hissiyyat olmur.

### **Diaqnostika**

Ziyillərə diaqnoz qoyulması çətinlik törətmir və klinik şəkllə əsaslanır. Çətin hallarda histoloji müayinə zamanı (Şək.15) vertikal parakeratoz ocaqları, hiperkeratoz, akantoz, papillomatoz aşkar edilir. Xarakterik əlaməti-koylositozdur.



Şəkil 15.

## Differensial diaqnoz

Differensial diaqnoz kontagioz mollusk, qırmızı yastı dәмrovun verrukoz forması ilə aparılır. Ayaqaltı dөyәnәklәр qabarıq dәri şәkli, dөyәnәyin mәрkәzindән keçән dәri artımları ilə ayaqaltı ziyillәrdән fәrqlәnirlәр. Skalpellә sәthi buynuz qatları kәsdikdән sonra sәpgilәр üzәrindә qәhvәyi-qara nöqtәlәр qeyd olunmur. Yastı (gәnclik) ziyillәri qırmızı yastı dәмrovla differensasiya edilir.

## Müalicә

- Yerli destruktiv terapiya:
  - ✓ Destruktiv tәsirә malik olan preparatların tәtbiq edilmәsi(solkoderm, podofillotoksin, fenol, supercistotel, 10% gümüş nitrat mәhlulu,50% trixlor asetat turşusu)
  - ✓ Maye azotla kriodestruksiya
  - ✓ Elektrokoagulasiya
  - ✓ Lazer destruksiyası
- Sistem terapiya:
  - ✓ İmmunoterapiya: Yerli istifadә üçün immunomodulyatorlar, İFN preparatları, sitostatik effektinә malik olan bitki mәнşәli dәрman preparatları.
  - ✓ Sistem preparatları:İFN, İFN induktorları, qurd әleyhinә olan levamizol preparatı hüceyrәvi immuniteti normallaşdıran və immunomodulyator effektlәrinә malikdir.
  - ✓ Hipnozedicici müalicә

## Profilaktika

Xәstәliyә yoluxan insanlarla və onların paltarları ilə (әlcәklәр, ayaqqabılar) birbaşa tәmasdan qorunmaq və şəxsi gigiyena qaydalarına riayәt etmәk lazımdır.

## İtiuclu kondilomalar

İtiuclu kondilomalar (condylomata acuminata) dәрinin bir sıra virus xәstәliklәrinin tәsnifatında ziyillәrin bir növü kimi sayılır.

### Epidemiologiya

- Xәstәlik aktiv cinsi həyat tәrzi sürән kişi və qadınlarda eyni tezlikdә rast gәlinir.
- Cinsi yolla yoluxan xәstәliklәр arasında itiuclu kondilomalarla yoluxma 55-65% tәşkil edir.
- İtiuclu kondilomalarla yoluxanlar arasında 65-70% hallarda cinsi partnyorların hər ikisinin müayinәsi zamanı aşkar olunur və adәtән başqa cinsi yolla keçән infeksiyalarla yanaşı müşahidә olunur. Bәtdaxili yoluxma halları da mümkündür.
  - Xәstәliyin yaranma sәbәblәrindән biri dә şəxsi gigiyena qaydalarına riayәt edilmәмәsi, dәri nәмliyinin yüksәk olması və maserasiyası, daimi travmatizasiya, cinsiyyәt orqanlarından axıntı, immunodefisit hallarının olmasıdır.
  - Yoluxma sayına gөрә әn hәssas yaş qrupu 18-29 yaş arası sayılır, lakin xәstәlik uşaqlar arasında da müşahidә oluna bilәр.

## Etiopatogenez

İPV-1,2,6,11,16,18 ,cinsi yolların kondilomaları-İPV-6 və 11 tərəfindən törədilir. Bundan başqa, itiüclu kondilomalara yoluxan xəstələr eyni vaxtda İPV -16-18 növünə yoluxmuş ola bilərlər və onların törətdiyi zədələr intraepitelial neoplaziya və anorektal xərçənglə assosiasiya etmiş ola bilər. Uşaqlıq boynunun çoxsaylı yastı epitelinin aralıq qatında İPV uzun müddət persistə edə bilər. Orqanizm hüceyrələrinin immun reaktivliyi ilə əlaqədar olaraq,10-30% hallarda cavan qadınlarda İPV öz-özünə eliminasiya ola bilər.

## Klinik şəkil

İnkubasiya dövrü 1-9 aya gədər uzana bilər(ortalama 3 ay).İtiüclu kondilomalar selikli qişanın dəri səthinə keçən nahiyələrində yerləşir. Kişilərdə cinsiyyət orqanının tac şırımında, uretranın xarici dəliyində (Şək.16), püllük (preputial) kisənin daxili qatında, anus ətrafında rast gəlinir (Şək.16). Qadınlarda isə böyük cinsiyyət dodağının daxili səthində, kiçik cinsiyyət dodağında, vulva ətrafında, vaginanın girişində, aralığın və anus ətrafının dərisində, qasıq-bud büküşləri arasında yerləşir. Ağız boşluğunun selikli qişasının(ağız küncü, dodaqların qırmızı haşiyəsinin), konyuktivanın, barmaqarası büküşlərin, göz qapağının zədələnməsi də mümkündür.

İtiüclu kondilomalar nazik ayaqcıq üzərində qruplaşmış xırda papulalardan ibarət olub, formaca “gül kələmi” və yaxud “xoruz pipiyi”ni xatırladır.

Kondilomalar dəqiq sərhədlərə və yumşaq konsistensiyaya malikdirlər. Lobulyar quruluşunu saxlamaqla, onlar şişi xatırladaraq, əhəmiyyətli dərəcədə böyüməyə malikdirlər.

İtiüclu kondilomalar adətən ağrısız olurlar, lakin bəzi hallarda subyektiv olaraq qaşınma və paresteziya kimi hissiyyatlar qeyd olunur. Uretra ətrafında lokalizə etdikdə sidik ifrazı zamanı yanma, qaşınma və ağrı olur.



Şək.16

## Diaqnostika

İtiuclu kondilomaların diaqnozu klinik şəklə əsasən qoyulur.

## Differensial diaqnostika

Differensial diaqnostika hemorroidal düyünlər və enli kondilomalar ilə aparılır. Enli əsasa malik olan, enli sifilitik kondilomalar itiuculu kondilomalardan fərqlidir. Şübhəli kliniki təzahür olan halda sifilis infeksiyasını istisna etmək üçün seroloji reaksiyalar aparılır.

## Müalicə

Hal-hazırda İPV əleyhinə antivirus preparatlar mövcud olmadığından müalicəsi də nisbətən çətin olur. Tətbiq olunur:

- *destruktiv təsirə malik olan aşağıdakı sadalanan preparatların applikasiyası: solkoderm, kondilin, ferezol, "superçistotel", gümüş nitratin 10%-li məhlulu və ya 50%-li trixlor asetat turşusu və s., sitotoksik preparatları(podofiollotoksin).*
- *kriodestruksiya*
- *elektrokoaqulasiya*
- *lazer destruksiyası*
- *cərrahi üsullar*
- *virusəleyhinə sistem preparatlar*
- *α-İFN preparatın intralezyonal yeridilməsi*
- *yerli tətbiq edilən immunomodulyatorlar*

İtiuclu kondilomaların müalicəsində kombinə olunmuş üsuldan istifadə etdikdə effektiv nəticə almaq olar, məsələn, zədələnən ocaqlara α-2-interferonun ,ardıcıl olaraq kriodestruksiya ilə yanaşı tətbiq edilməsi.

## Profilaktika

Uşaqlıq boynunun şişini istisna etmək üçün itiuculu kondilomatoz proses keçirmiş bütün qadınlar ömür boyu hər il ginekoloji klinikalarda sitoloji müayinələrdən keçməlidirlər. Dölün bətdaxili infeksiyaya və ya doğuş zamanı doğuş yollarından keçən zaman infeksiyaya yoluxmaması üçün profilaktik məqsədlə itiuculu kondilomalara yoluxmuş hamilə qadınlar müalicə almalıdırlar. Azyaşlı uşaqların ətrafından, onlara xidmət edən papillomavirus infeksiyasından əziyyət çəkən insanları uzaqlaşdırmaq tövsiyə edilir.

Prezervativin istifadə edilməsi cinsi əlaqə zamanı yoluxma riskini azaldır.

## Xəstəliyin gedişi və proqnozu

Düzgün müalicə aparılan zaman da itiuculu kondilomalar residiv verə bilirlər, adətən belə hallar virus reaktivasiyası zamanı baş verir və təkrar yoluxma ilə əlaqədar olmur.



## 9.4. Kontagioz mollyusk

**B08.1 Kontagioz mollyusk** ölçüsü sancaq başı böyüklüyündən noxud ölçüsünə çatan, yarım dairəvi, mərkəzində göbəyəbənzər basıqlı düyüncüklərlə təzahür edən, dərinin, nadir hallarda – selikli qişaların xoşxassəli virus xəstəliyidir.

### Epidemiologiya

- Müxtəlif ölkələrdə yayılması əhalinin 1,2-22%-ini təşkil edir.
- Müxtəlif yaş qrupuna aid olan insanlar arasında qeyd olunur, lakin əsasən 1-4 yaşlı uşaqlar arasında tez-tez təsadüf edilir.
- Yoluxma ümumi gigiyenik əşyalardan (dəsmal, duş süngəri, paltarlardan) istifadə zamanı baş verir.
- Böyüklər(adətən kişilər) cinsi əlaqə zamanı infeksiyaya yoluxurlar. İnfeksiya virusdaşıyıcı və ya xəstənin özü ilə birbaşa əlaqə zamanı keçir.
- Yoluxmadan sonra virus autoinokulyasiya yolu ilə yayılır.

### Etiologiya

Xəstəliyin törədicisi kontagioz mollyusk virusudur (molluscipoxvirus), çiçək viruslar qrupuna aiddir. İnfeksiya mənbəyi insandır və yalnız insanlar yoluxur.

### Klinik şəkil

*İnkubasiya müddəti* bir neçə həftədən bir neçə aya qədər davam edir. Uşaqlarda, adətən, səpgilər *dərinin açıq nahiyələrində* yerləşir(üz, boyun, sinə, əllərin üst səthində). Böyüklər isə cinsi əlaqə zamanı yoluxmaya məruz qalırlar, əsasən aralıqda, xarici cinsiyyət üzvlərində, hər iki budun iç tərəfində, perianal nahiyədə səpgilərin əmələ gəlməsi ilə müşahidə olunur. Elementlər, bütün dəri səthinə yayılaraq, müxtəlif sayda ola bilər: tək-tək-dən çox sayda qədər. Kontagioz mollyusk səpgilərinin diametri 2-3 mm-dən-5 mm-ədək (bəzən 6 mm-dən çox), açıq-çəhrayı və yaxud dəyişməmiş dəri rəngində, yarım dairəvi formada, bərk konsistensiyalı, hamar və parıltılı səthli *izolə olunmuş papulalardır*. Bəzi elementlərin *mərkəzində göbəyəbənzər kiçik dəlikli basıqlıq* müşahidə olunur (Şək.17,18,19). Elementləri sıxdıqda epidermisin keratinləşdirilmiş hüceyrələri və ovoid cisimciklərindən ibarət olan kəsmik konsistensiyalı möhtəviyyat xaric olur. Subyektiv hissiyyatlar yoxdur.



Şakil 17



Şakil 18



Şakil 19

Kontagioz mollyuskun atipik formalarına ayırd edilir:

- Nəhəng mollyusklar (3 sm və daha böyük )
- Keratinləşmiş mollyusklar
- Sistli mollyusklar
- Xoralı mollyusklar

- Miliüm, komedon və ziyilə bənzər mollusklar
- Pedikulyar mollusklar (nazik ayaqcıqda yerləşən)

## Diaqnostika

Diaqnoz aşağıda sadalanan müayinələrin əsasında qoyulur:

- ✓ *xarakterik klinik şəkil*
- ✓ zədələnmiş ocaqlardan götürülən yaxmanın *sitoloji müayinəsi* (mollusk cisimcikləri təyin edilir)
- ✓ *patomorfoloji şəkil* (Şəkil 20) (epidermis çox saylı bir-birinə sıx yerləşən armudvari çıxıntılara bənzəyir, keratinositlər böyük sitoplazmatik əlavələr - mollusk cisimciklərindən ibarətdir.)



Şəkil 20. Preparatda çoxsaylı mollusk cisimcikləri görünür

## Differensial diaqnoz

- ziyil
- qocalıq keratomaları
- QYD verrukoz forması ilə aparılır

## Müalicə

- *Mexaniki üsul*: kiçik elementlər iti uclu küretlə və yaxud küt uclu pinsetlə deşilib, tərkibindəki kütlə sıxılıb çıxardılmalıdır. Sonra isə həmin nahiyə yodun 5% spirtli məhlulu ilə işlənməlidir.
- *Kriodestruksiya*
- *Elektrokoagulyasiya*

- *Lazer destruksiyası*
- *Sistem terapiya* disseminə olunmuş formalarda istifadə olunur
  - İFN preparatları (yerli və sistem)
  - Immunostimulyatorlar (inozin pranobeks)

Uşaqlarda yayılmış səpgilərlə, həmçinin birincili və ikincili immunçatışmazlığı olmadığı halda xəstə uşağı müalicəsiz izolə etməklə kifayətlənmək olar. Bir ay ərzində kontagioz molluskun səpgiləri repressiyaya uğrayır.

**Profilaktikası** xəstə uşaqları kollektivdən xəstəlik tam sağalana qədər ayırmaq, şəxsi və ictimai gigiyena qaydalarına riayət etməkdən ibarətdir.

### **Xətəliyin gedişatı və proqnozu**

Xətəliyin proqnozu əlverişlidir. Birincili və ikincili immun defisitinin mövcud olmadığı halda səpgilər öz-özünə repressiyaya uğrayırlar.

## FƏSİL 10. PARAZİTAR DERMATOZLAR

**Parazitar dermatozlar**- parazitlər tərəfindən (gənə, bit, birə) törədilən dərinin yoluxucu xəstəlikləridir. Ən çox yayılan pedikulyoz və qoturluqdur.

### 10.1. Qoturluq


**B86 Qoturluq** (Scabies) - qoturluq gənəsi tərəfindən törədilən dərinin yayılmış kontagioz parazitar xəstəliyidir.

#### Epidemiologiya

- Dünyada qoturluq xəstəliyinə hər il 300 mln. insan yoluxur.
- Avropa ölkələri də daxil olmaqla, Yer kürəsinin müxtəlif regionlarında qoturluq xəstəliyi getdikcə artır.
- Qoturluq- Afrika, Mərkəzi və Cənubi Amerika, Şimali və Mərkəzi Avstraliya, Cənub-Şərqi Asiya, Yaxın Şərqi kimi regionların endemik xəstəliyidir.
- Qoturluq qlobal miqyasda özünü dövrü şəkildə göstərir. Bir dövr 15-30 il davam edir.
- İrqiindən, milliyyətindən, yaşından, cinsiyyətindən, sanitar gigiyenik qaydalara riayət edilməyindən asılı olmayaraq əhalinin müxtəlif sosial-iqtisadi təbəqələrinin nümayəndələri xəstəliyə tutulur.
- Xəstəliyin artması sosial- iqtisadi və məişət şəraiti pisləşən zaman, insanların sıxlıq təşkil etdiyi yerlərdə, məsələn, miqrasiya prosesləri zamanı, əlverişsiz sanitar-gigiyenik şəraitlə əlaqədar, müharibələr və müxtəlif fəlakətlər zamanı müşahidə olunur.
- İnfeksiya mənbəyi- yoluxmuş insandır.
- İnfeksiyanın ötürülmə yolları:
  - ✓ birbaşa-sıx bədən kontaktı, cinsi kontakt daxil olmaqla.
  - ✓ məişət əşyaları, dəftərxana ləvazimatları, hamam əşyaları, yumşaq oyuncaqlar, idman avadanlıqları və s.

#### Etiologiya

Xəstəliyin törədicisi - qoturluq gənəsidir (*Sarcoptes scabiei*), formasına görə tıbağanı xatırladır (Şəkil 1).



Şəkil 1.

*Sarcoptes Scabiei* dərinin səthi təbəqələrində parazitlik edir, lakin xəstəliyin gedişatında fəsadlar olsa dərinin dərin qatlarını da zədələyə bilər.

Dişi fərdin ölçüləri-uzunluğu təxminən-0.3 mm, eni- 0.25 mm təşkil edir, erkək fərdlər dişilərdən 1/3 dəfə kiçikdirlər.

## Patogenezi

Qoturluq gənəsinin həyat sikli 2 dövrdən ibarətdir:

- dəriüstü, qısa müddətli
- dəridaxili, uzun müddətli

*Dəriüstü dövr* erkək və dişi qoturluq gənələri sağlam insanın dərisinə düşərək, cütləşirlər. Erkəklər, dişini dəri səthində mayalandırıqdan sonra qısa müddət ərzində məhv olurlar.

*Dəridaxili dövr reproduktiv və metamorfik* mərhələlərə bölünür. Mayalanmış dişi fərdlər sürətlə dəriyə daxil olurlar və orada dərhal özlərinə yol açaraq yumurtalarını qoyurlar. Həmin yumurtalardan sürfələr çıxır.

*Reproduktiv mərhələ*. Dişi qoyduğu yumurtalarını havalandırmaq və sürfələrin sonrakı çıxışını təmin etmək üçün müəyyən məsafələrlə qazdığı qoturluq yollarının divarını ətraf mühitə doğru açır. Sürfələr əmələ gəldikdən sonra metamorfik mərhələ başlayır (Şək.2).



Şəkil 2. Dişi gənə və qoturluq yolunda qoyduğu yumurtalar

Sürfələr qoturluq yolundan dəri səthinə çıxırlar, follikulyar papula və qovuquqlar yaradaraq, tük follikuluna daxil olurlar. Sürfələr qabıqdan çıxdıqdan sonra əvvəl protonimfaya, sonra tellonimfaya çevrilir. Tellonimfa isə yetkin dişi və ya erkəyə başlanğıc verir. Yeni nəslin dişi və erkək fərdləri dəri səthinə çıxaraq cütləşir və yeni həyat tsikli başlayır. Sürfələrdən qoturluq yollarını açan yetkin dişi fərdə qədərki müddət 2 həftə təşkil edir. İnsanın yoluxması və invaziyasında ancaq dişi fərdlər və onların sürfələri iştirak edir. Sürfələr kiçik ölçüdə, çox sayda, daha hərəkətli olduğuna görə daha aqressiv olurlar. Qoturluq yolu infeksiya mənbəyi sayılır və 1.5 aya qədər qala bilər.


## DERMATOLOGİYA

Əlverişli şəraitdə gənələrin bədəndən kənarında yaşama müddəti (havanın temperaturu 12-14 dərəcə və nəmliyi 90% olduqda) 14 gündən ibarətdir, lakin xarici mühitdə onlar çox qala bilmirlər və adətən, 3-5 gündən sonra məhv olurlar. Yumurtaları isə bədəndən kənarında daha davamlıdırlar və inkişaf xüsusiyyətlərini 7-10 gün ərzində saxlaya bilirlər. Temperatur 60 dərəcə olduqda gənələr və sürfələri bir saat ərzində; qaynadıldıqda, isti ütü ilə üzərlərindən keçdikdə və mənfi temperaturda onlar praktiki olaraq dərhal məhv olurlar.

### Klinik şəkil

İnkubasiya dövrü insanın dərisinə düşən gənənin sayından, orqanizmin reaktivliyindən, xəstənin təmizkarlığından asılı olaraq 4 gündən 6 həftəyədək uzana bilər. Yetkin gənələrlə yoluxduqda inkubasiya dövrü az olur, çünki mayalanmış dişilər epidermisdə dərhal qoturluq yolu açmaqla yumurta qoyurlar; bu zaman xarakterik əlamətlər yaranır. Sürfələrlə yoluxduqda isə inkubasiya dövrü, gənələrin yetkinləşməsi üçün lazım olan vaxta qədər uzanır. *Tipik gedişatda* qoturluğun klinik şəkli bu xüsusiyyətlərə malikdir:

- ✓ Orqanizmin törədiciyə qarşı sensibilizasiyası ilə əlaqədar, xəstənin əsas şikayəti *axşam və yaxud gecə güclənən qaşınmaları* olur. Qaşınma sutkanın başqa vaxtlarında da ola bilər, lakin axşama doğru artır, bu törədicinin aktivliyi və sutkalıq ritm ilə əlaqədardır. Qaşınmanın intensivliyi gənələrin sayından, xəstənin psixi statusundan, qoturluq xəstəliyi ilə yanaşı gedən digər xəstəliklərdən, dərinin quruluşundan və s. amillərdən asılı olaraq dəyişir (Şəkil 3).



Şəkil 3

Səpgilərin *tipik lokalizasiyası*:

- gövdənin ön-yan səthi

- yuxarı və aşağı ətrafların bükücü səthləri
- qarın və sağrı (Şək.4, 5)



Şəkil 4



Şəkil 5

- barmaqlararası nahiyə və əl barmaqlarının yan səthi (Şəkil 6.)



Şəkil 6



- bilək və pəncə (Şəkil 7)



Şəkil 7

- qadınlarda çox vaxt süd vəziləri
- kişilərdə-xarici cinsiyyət orqanları (Şəkil 8)



Şəkil 8

- uşaqlarda baş və üz nahiyələrinə yayılması mümkündür.

Böyüklərdə səpgilər dərinin seboreya nahiyələrində - üzdə, başın tüklü hissəsində, boyunda, kürəklərarası nahiyədə müşahidə olunmur. Dəri sebumu qoturluq yollarını örtərək yumurtaların və sürfələrin hava yollarının bağlanması səbəb olur.

✓ səpgilər *polimorf* xüsusiyyətli olur:

- ölçüləri 3 mm-ə qədər çəhrayı-qırmızı rəngində olan adi follikulyar papulalar
- papula-vezikulalar - səthində mikroqovuquqlar olan papulalar
- qanlı qartmaqlar
- qaşınma izləri

✓ “iki nöqtə” şəklində yerləşən çəhrayı rəngli *cüt papulalar*

✓ *qoturluq yolları*, uzunluğu 5-7 mm-dən bir neçə santimetrə qədər, dəyişilməmiş dəri üzərindən bir qədər qalxmış, nazik ağımtıl və yaxud çirkli boz xətlərdən ibarət olan, qoturluq xəstəliyinin xarakterik xüsusiyyətlərindən biri sayılır. Yolun girişi (gənənin buynuzlu qata daxil olan yeri) onun baş hissəsi adlanır. Yolun o biri çıxışında, əvvəl şəffaf, sonra isə bulanıq mayedən ibarət (burda gənənin dişi fərdi yerləşir) qovuquqlar aşkar olunur. Çox vaxt (təmizkar insanlarda) qoturluq yolları praktik olaraq görünmür, lakin yolun sonlarında bir-birindən 5-7 mm aralıda və cüt şəkildə yerləşən miliar papulalar və vezikulalar görünür. İkincili infeksiya qoşulduğu zaman qovuquqlar pustulalara çevrilirlər. Eksudat qurduğu zaman qoturluq yolları seroz və yaxud irinli qartmaqla örtülür. Müəyyən lokalizasiyada olduğu zaman (göbək ətrafı, kişilərdə cinsi orqanın üzərində) və balaca uşaqlarda qoturluq yolları adətən, qırmızı rəngli, uzunsov qovuq halını alaraq, tipik görünüşə malik olurlar (Şəkil 9).



Şəkil 9

✓ qoturluq üçün *patoqnomonik* simptomlar:

- ✓ *Ardi simptomu*-dirsək oynaqları nahiyəsində papulaların, pustulaların və seroz-irinli qartmaqların müşahidə edilməsi.
- ✓ *Qorçakov simptomu*- dirsək oynaqları nahiyəsində hemorragik qartmaqların olması (Şəkil 10).



Şəkil 10

- *Mixaelis simptomu*-sağrı büküşündən oma bölgəsinə keçən yerdə qanlı və irinli qartmaqların mövcud olması.
- *Sezari simptomu*-qoturluq yolunun palpator təyin edilməsi

### Qoturluğun atipik formaları

- *Qoturluq yolu olmayan qoturluq* - klinik olaraq tək-tək follikulyar papulalar və iltihabsız qovuqucuqlar kimi təzahür edir, ilkin halı 2 həftədən artıq olmur, tipik qoturluqdan daha az rast gəlinir və xəstə ilə əlaqədə olan şəxslərin müayinəsi zamanı aşkar edilir.
- *Təmizkarların qoturluğu* "inkoqnito"- xüsusilə gecə vaxtlarında minimal klinik təzahürlər ilə keçən tipik qoturluq xəstəliyi kimi özünü biruzə verir. Tez-tez su prosedurları qəbul edən şəxslərdə yaranır.
- *Dərinin skabioz limfoplaziyası* bədəndə sağrı, qarın, qoltuqaltı çuxurlarda, kişilərdə cinsiyyət orqanlarında, qadınlarda süd vəzilərində, dirsəklərdə lokalizasiya edir və güclü qaşınan lentikulyar papulalar ilə özünü göstərir.
- *Skabioz eritrodermiyası* - sistem və yaxud yerli kortikosteroid, antihistamin və psixotrop maddələrin uzun müddətli istifadəsindən sonra yaranır. Qaşınma zəif və diffuz olur. Xəstələr ,adətən dərilərini qaşımır, lakin ovucun içi ilə dərilərini sürtürlər. Əsas simptom-əhəmiyyətli dərəcədə nəzərə çarpan eritrodermiyadır. Qoturluq yolları qısa olur, tipik və atipik yerlərdə lokalizasiya edir (üz, boyun, başın tüklü hissəsində, kürəklərarası nahiyə). Təzyiqə məruz qalan yerlərdə (dirsəklər və sağrı) hiperkeratoz qeyd olunur.
- *Norveç (qartmaqlı, qabıqlı)qoturluğu*- nadir rast gəlinən çox yoluxucu formadır. İmmunosupressiv hallarda, hormonal və sitostatik dərmanların uzunmüddətli qəbulu zamanı, periferik hissiyyatın pozulması nəticəsində, keratinləşmənin konstitusional anomaliyaları zamanı, yaşla əlaqədar demensiya şəxslərdə, Daun sindromlu və QİÇS xəstələrində və s. yaranır. Əsas simptom *eritrodermiya fonunda* qalınlığı bir neçə mm-dən 2-3 sm-ə çatan *bozumtul-sarı və yaxud qəhvəyi-qara qartmaqların* olmasıdır; həmin qartmaqların

arasında və onların altında çox sayda qoturluq gənələri aşkar olunur. Əllər və ayaqlarda çox saylı qoturluq yolları müşahidə olunur. Dırnaqların zədələnməsi; limfa düyünlərinin şişməsi, hərərətin yüksəlməsi də qeyd oluna bilər. Həmçinin xəstələrdən xoşagəlməz qoxu da gələ bilər (Şəkil 11, 12).



Şəkil 11 HIV-ə yoluxmuş pasientdə Norveç qoturluğu. Dirsəkdəki qabıqlı keratotik lövhə gənələrlə doludur.



Şəkil 12


- *Fəsadlaşmış qoturluq* əksər hallarda qoturluq piodermiya və dermatitlə, nadir hallarda övrə və mikozlu ekzema ilə fəsadlaşır. Piodermiyanın nozoloji formalarından qoturluq yollarının lokalizasiya olduğu yerlərdə (əllər, biləklər, ayaqlar) stafilokok impetiqosu, gənələrin metamorfoza uğramış yerlərində isə ostiofollikulitlər (gövdənin ön yan hissəsi, budlar, sağrı) üstünlük təşkil edir. Mikrob ekzema xüsusilə sağrı nahiyəsində, dərinin skabioz limfoplaziyaya uğramış yerlərində müşahidə olunur.
- *Uşaqlarda qoturluq xəstəliyi* üz dərisinin, başın tüklü hissəsinin, südəmər uşaqlarda isə dırnaq lövhəciklərinin zədələnməsi ilə xarakterizə olunur. Morfoloji ekssudativ elementlərin ətrafında qoturluq yollarının reaktiv variantları üstünlük təşkil edir. Əksər hallarda dərinin skabioz limfoplaziyasına və ayaqlarda tez-tez qoturluq yollarına rast gəlmək, xəstəliyin fəsadlarını (piodermiya, allergik dermatit) müşahidə etmək olar.
- *Yaşlıların qoturluq xəstəliyi* müəyyən xüsusiyyətlərə malikdir: qoturluq yolları tək-təkdir, dərinin intakt nahiyələri üstünlük təşkil edir; papulalar və qovucuqlar az saydadırlar, səpgilərin üzərində qanlı qartmaqlarla və güclü qaşınma ilə müşahidə olunur. Proses əsasən allergik dermatit və mikrob ekzeması ilə fəsadlaşır.

### Diaqnostika

Qoturluq diaqnozu aşağıda sadalananların əsasında qoyulur:

- anamnez
- gecə güclənən qaşınma

- tipik klinik şəkil
- dermatoskopiyanın nəticələri
- zədələnmə ocağından nativ yaxmanın mikroskopik müayinəsinin nəticələri (gənənin diş fərdlərinin, onların yumurta və sürfələrinin, ekskrementlərinin aşkar edilməsi). Qara nöqtədə -dişi fərd görünən yerdən , materialı ,qoturluq yolunun bir çıxışını böyüdücü güzgü ilə iynənin ucu ilə yararaq, çıxarırlar.
- patomorfoloji müayinə (Şəkil 13).



Şəkil 13. Buynuz təbəqədə qoturluq gənəsi görünür, dermada - eozinofillərdən ibarət infiltrat.

## Differensial diaqnoz

Differensial diaqnoz qaşınan dermatozlar- *atopik dermatit, pedikulyoz, qaşınma ilə* aparılır.

## Müalicə

Müalicə üsullarından asılı olmayaraq nəinki səpgilər yayılan yerlərin, baş nahiyyəsi istisna olmaqla, bədəni örtən bütün dəri səthinin üzərində işləmək lazımdır. Axşam vaxtı gənələrin aktivliyinin artması ilə əlaqədar həmin vaxtda dərinin üzərində işləmək daha məqsədə uyğun olar. Müalicədən öncə parazitlər əleyhinə olan vasitələrin yaxşı yeridilməsi üçün, gənələrin dəri səthindən mexaniki üsulla yox olması və epidermisin buynuzlu qatının yumşalmasını təmin etmək məqsədi ilə süngərlərdən istifadə etməklə isti vanna qəbulu məsləhətdir. Müalicə zamanı çimmək qadağan olunur; təkrar duş qəbulu müalicəni bitirdikdən sonra icazə verilir.

- Böyüklər üçün-20 %, uşaqlar üçün - 10 % sulu-sabunlu emulsiya şəklində benzilbenzoat təyin edilir. Ardıcıl olaraq 2 gün ərzində dəriyə iki dəfə 10 dəqiqə ərzində sürtmələrarası 10 dəqiqəlik fasiləyə riayət

etməklə(dəri quruması üçün) emulsiyanı yaxşı çalxaladıqdan sonra dəriyə əsaslı sürtülür. Dəri üzərində işlədikdən sonra alt paltarı və yataq dəsti dəyişilir. Geniş yayılmış səpgilərdə müalicəni 3 gün davam etmək olar.

- Demyanovic üsulu - dəriyə ardıcıl olaraq 60 % natrium tiosulfat məhlulunu (məhlul N: 1) və 6 % xlorid turşusu məhlulunu (məhlul N: 2) sürtməkdən ibarətdir. N:1 məhlulu ilə 5 dəqiqəlik fasilələrlə (hər ətrafa və gövdəyə 2 dəq. vaxt ayıraraq) iki dəfə 10 dəqiqə ərzində dəriyə sürtülür.10 dəqiqə keçəndən sonra dəri quruyan kimi, N: 2 məhlulu eyni qaydada dəriyə sürtülür.Bundan sonra xəstə təmiz paltar geyinməlidir; 3 gündən sonra duş qəbul etməlidir və yenidən paltarını dəyişməlidir. Müalicənin effekti olmadıqda kursu təkrar edirlər.
- 20-30 sm məsafədən baş nahiyəsi istisna olmaqla, dərini öncədən yumadan “Spreqal” aerosolunu bütün bədən nahiyəsinə püskürtmək olar. 12 saatdan sonra xəstələr duş qəbul edirlər və paltarlarını dəyişirlər. Ehtiyac olduqda proseduru təkrarlayırlar.
- Kükürd (20-33 % kükürd məlhəmi) və qətran (Vilkinson məlhəmi) tərkibli olan məlhəmlərin istifadəsi. Məlhəmlər ardıcıl olaraq 5 gün ərzində sürtülür; məlhəmin axırncı istifadəsindən bir gün keçəndən sonra duş qəbul edib, yataq dəstini və paltarları dəyişmək lazımdır.
- 4 % permetrin məlhəmi istifadəsi. Nazik qatla dərinin qoturluqla zədələnmiş nahiyələrinə astaca sürtülməlidir. Xəstə məlhəmi 24 saat ərzində saxlayıb, sonra sabunla yuyub, paltarları isə dəyişməlidir.
- Piodermiya ilə fəsadlaşmalar olduğu zaman anilin boyalarından, dezinfeksiya məhlullarından, antibiotik və sulfanilamidlərdən yerli və daxilə istifadə edirlər.
- Norveç qoturluğunun müalicəsində isə əvvəl massiv qartmaqları keratolitik məlhəmlər və sodalı-sabunlu vannalar vasitəsi ilə təmizlədikdən sonra qoturluq müalicəsinə başlamaq lazımdır.
- Skabiesdən sonra (Postscabies) yaranan limfoplaziyada sistem qlükokortikosteroidlər ocaq daxili tətbiq olunur, geniş yayılan səpgilərdə - əzələ daxili vururlar (2 ml dozada 7 gün intervalı ilə 2-4 inyeksiya tətbiq edilir).

### Profilaktika

Xəstəliyə yoluxmuş insanla kontaktda olan bütün şəxslərin müalicəsi də vacibdir; alt və üst paltarların, yataq dəstinin, mebellərin və başqa əşyaların vaxtılı-vaxtında dezinfeksiya edilməsi vacibdir. Sağalma kontrolu. Müalicə bitdikdən 3 gün sonra dərhal, 1,5 ay ərzində isə hər 10 gündən bir xəstə kontrol müayinəyə gəlməlidir. Xəstələrin paltarlarını qaynadıb, ya isti ütü ilə ütüləyirlər, ya da 5 gün ərzində açıq havada(şaxtalı havada-1 gün ərzində) havalandırırlar. 5 %-li xloramin məhlulu və ya 0,2 %-li medifosun sulu emulsiyasından insanlar özü və ya sanitar-epidemioloji stansiyanın köməyi ilə nəm təmizləmə aparmalıdırlar.

## 10.2. Pedikulyoz

**B85 Pedikulyoz (Pediculosis)** - spesifik parazitlər - bitlər tərəfindən törədilən insanlar arasında geniş yayılan parazitər xəstəlikdir.

### Epidemiologiya

- Pedikulyoz parazitər dermatozlar arasında xüsusi üstünlüyə malikdir.
- Xəstəlik sıx olan əhali arasında, əlverişsiz sanitar-gigiyenik şəraitdə yaşayan və yaxud müəyyən yaşayış yeri olmayan şəxslər arasında yayılmışdır.
- İnfeksiya mənbəyi-infeksiyaya tutulmuş şəxs və ya onun paltarları sayılır. Heyvanlar tərəfindən insanlara bitin yoluxması mümkün deyil, çünki bu parazitlər insanlar üçün spesifik olub ancaq insan üzərində yaşaya bilərlər.
- İnfeksiyanın yoluxma yolları:
  - ✓ *Birbaşə* yoluxma-infeksiyaya tutulmuş insanlarla yaxın bədən kontaktı zamanı (bura cinsi əlaqə də aid olunur).
  - ✓ *Dolay* – pedikulyozlu xəstənin əşyalarından - formitlərdən (daraq, papaq və saç aksesuarları, yataq və hamam əşyaları, paltar və s.) istifadə etməklə
- Bitlər səpgili və qayıdan yatalağın və digər infeksiyon xəstəliklərin daşıyıcısıdır.

### Etiologiya


Pedikulyozun törədicisi **bitlərdir**. Bitlər kiçik qanadsız qan sorucu həşəratlardır.

Bitlər növünə görə ayırd edilir: Baş biti (*Pediculus humanus capitis*) başda olan pedikulyozu, paltar biti (*Pediculus humanus L.*) paltar pedikulyozunu, qasıq biti (*Phthirus pubis L.*) qasıq pedikulyozunu törədir.

*Baş biti*-orta ölçülərə malikdir (Şəkil 14). Dişinin bədən uzunluğu 2.0-3.5 mm, erkəyin isə 2.0-3.0 mm. Bitlər, başın tüklü hissəsinə möhkəm yapışan yumurtalarını (sirkələrini) qoyaraq, yaşayır və çoxalırlar. Yumurtaları 5-9 günə, sürfələri isə 15-17 günə əmələ gəlir. Yetkin dişi uzun müddət ac qala bilmir və tez-tez kiçik porsiyalarla ancaq insan qanı ilə qidalanır. Dişinin ömrü bir ay təşkil edir, sutkada 4 yumurta qoymaqla 1 ay ərzində yumurtalarının sayı 140-a çatır. Dişinin ömrü bir ay təşkil edir. Baş biti temperatur dəyişikliklərinə çox həssasdır: + 20 dərəcədə dişi yumurta qoymur, sürfələrin də inkişafı dayanır (Şəkil 15).



Şəkil 14. Baş biti (soldan sağa dişi, erkək və sürfə)



Şəkil 15. Sirkənin (baş bitinin yumurtası) uzunluğu 0.8 mm-dir

*Qasıq biti* - **Phthirus pubis** ölçüsü 3 mm-ə qədərdir, az hərəkətlidir və başqa bitlərə nisbətən xırda ölçülüdür. Dişi erkəkdən əhəmiyyətli dərəcədə iridir. Onların quruluşu qasıqdakı tüklər üzərində hərəkət etməyinə imkan verir. Qasıq bitləri başın kəsimdə yumru quruluşa malik olan tüklərinə yapışa bilmir, ona görə də başda yaşaya bilmirlər. Qasıq biti başqa bitlər kimi öz yumurtalarını (sirkələrini) qoya bilirlər, bunlar da qasıq nahiyəsinin tüklü hissəsinə yapışır. Yumurtaların inkişafı 7 günə, sürfələrin isə 15-17 günədək çəkir. Qasıq bitinin ömrü 30 gündür. Yaşayan müddətdə 50-yə qədər yumurta qoyur. Qidasız parazit bir sutka yaşaya bilər. Əlverişsiz şəraitdə anabioz vəziyyətinə düşür və həmin vəziyyətdə bir neçə ay qala bilər. Qasıq biti 2 günə qədər suda, çimərlik və qumda isə bir neçə gün yaşaya bilər (Şəkil 16).



Şəkil 16. Qasıq tüklərində həm qasıq biti, həm də yumurtaları aydın görünür



*Paltar biti* – bədəninin uzunluğu 5 mm-ə qədər çatan, başqa bitlərə nisbətən iri olan açıq boz rəngdə bitdir. Alt və üst paltarların büküşlərində 2 ay ərzində yaşayır və həmin müddətdə 300-ə qədər sirkə (gündə 6-14) qoymaqla sürətlə çoxalırlar. Sirkələr - parçanın liflərinə, nadir hallarda isə bədən səthində yerləşən zərif tüklərə yapışır. Paltar biti işıqlı yerləri xoşlamır, onların seçimi - isti saxlanılan yerlərdir, buna görə də bitlər paltarların büküşlərində, tikiş olan yerlərdə, xüsusən də kəmə ətrafı, köynəyin yaxalığında, manjetdə gizlənilib, corablarda, muncuqların dəliyində, kəmərlərin bənd olan hissəsində, bəzək əşyalarında yumurta qoyaraq və periodik olaraq qida üçün bədən səthinə çıxaraq, məskunlaşırlar. Periodik çıxarılan və geyinilən paltarlarda bədən bitlərinin inkişafı 6 həftəyədək uzadıla bilər, halbuki çıxarılmayan paltarda 7-10 gün çəkir. Bir dəqiqə ərzində bit yer səthi boyunca 30-35 sm, vertikal səthdə isə 1 m yol qət edir. *İnsan bədəninin hərərəti 38,5°C dərəcədən yuxarı olduqda, paltar biti baş bitindən fərqli olaraq qızdırmalı insanı tərk edir* və bu vəziyyətdə səpgili və qayıdan yatalağın daşıyıcısı kimi onların epidemioloji əhəmiyyətini artırır.

### Patogenezi

Bit öz xortumunu dəriyə sancaraq insanın qanı ilə qidalanır. Dişlədiyi zaman yaraya, insan orqanizmi üçün yad maddə olan həşəratın tüpürcəyi daxil olur. Qana düşərkən insan immunitet sistemi tərəfindən reaksiya baş verir və dişlənən yer göynəmə və qızartı ilə özünü biruzə verir. Göynəmə müxtəlif dəri qıcıqlanması və qızartılarına gətirib çıxarır. Dəri zədələnməsi də, öz növbəsində, müxtəlif infeksiyalar üçün giriş qapısına çevrilir.

### Klinik şəkil

Bütün pedikulyoz növləri üçün aşağıdakı klinik simptomlar xasdır:

- ✓ sirkələri daxil olmaqla, bütün mərhələlərdə bitlərin mövcud olması
- ✓ qan sorulan yerlərdə eritematoz papulalar, ekskorsiyalar və qanlı qartmaqların olması
- ✓ zədələnmiş ocaqlarda qaşınma
- ✓ uzun müddətli gedişətdə dermatitlərin, piodermiyaların və ekzematizasiyaların inkişafı; regionar limfa düyünlərinin böyüməsi; parazitlər çox miqdarda olduqda və onların dişləməyinə qarşı aktiv reaksiya baş verdikdə - bədən hərərətinin subfebril dərəcəyə qalxması mümkündür.
- ✓ xətti qaşınma və dişləmə yerlərində nəzərə çarpan zədələnmə olduqda çapıqlar əmələ gələ bilər.

Yuxarıda təsvir olunan ümumi klinik simptomlarla yanaşı hər pedikulyoz növü üçün xüsusi simptomlar ayırd edilir.

**Baş pedikulyozu** – xüsusi ilə məktəbəqədər, kiçik və orta məktəblilər arasında başqa pedikulyoz növlərinə nisbətən tez-tez rast gəlinir. Sevimli lokalizasiyası-başın tüklü hissəsidir (Şəkil 17).



Şəkil 17.

**Paltar pedikulyozu** – sevimli lokalizasiyası: gövdənin paltarla sıx təmasda olduğu nahiyələridir (boyun, sinə, bel, ön qol və baldırın aşağı 1/3-ü). Uzun müddətli gedişətdə dərinin quruluşuna, qabıqlanmasına, qəhvəyi hiperpigmentasiyanın bütün bədənə yayılmasına – “*səfil dərisi*” halına gətirib çıxara bilər.

**Qasıq pedikulyozu** – sevimli lokalizasiyası: qasıq, bəzən qoltuqaltı, qaşlar, kipriklər ola bilər. Üzərinə basdıqda rəngini dəyişməyən, *mavi ləkələrin (macula caeruleae)* əmələ gəlməsi xarakterikdir. Bit tüpürcəyinin zülallı komponentləri insan hemoqlobini ilə həll olunmayan birləşmələr əmələ gətirir ki, bu da öz növbəsində, dəriyə və dərialtı toxumaya hopur və ona mavi rəng verir.

Qarışıq pedikulyozu zamanı digər bitlərə də yoluxmaq mümkündür (məsələn, eyni vaxtda baş və qasıq bitlərinin mövcud olması).

## Diaqnostika

- tipik klinik şəkil(müxtəlif mərhələlərdə bitlərin müşahidə edilməsi)
- Vud lampası altında zədələnmiş ocaqların müayinəsi (sirkələrin mirvarili-ağ rəngdə işıqlanması)
- dermatoskopiya
- mikroskopiya.

## Differensial diaqnoz

Pedikulyoz *qoturluq, siçovul gənə dermatiti, flebotodermiya, piodermiya, allergik kontakt dermatitlərlə* differensiasiya olunur.

## Müalicə

Pedikulyozun müalicəsi etiotrop xarakter daşıyır və törədicinin bütün mərhələlərdə məhv edilməsinə yönəlir. Bunun üçün üç metoddan istifadə olunur: mexaniki, fiziki və kimyəvi.

*Mexaniki üsul* insanların baş bitləri ilə əhəmiyyətsiz dərəcədə (tək-tək) yoluxduğu hallarda istifadə olunur. Başın tüklü hissəsində yerləşən həşəratları və onların yumurtalarını sıx dişləri olan daraqla darayaraq təmizləyirlər, saçları kəsirlər və yaxud qırxırlar. Tükləri yığmaq üçün kağız və yaxud müşənbədən istifadə edirlər və onları saçlarla və həşəratlarla birgə yandırırırlar. Sirkələri saçlardan daramazdan qabaq başı yuyurlar, 4.5%-li su tərkibli isti süfrə sirkəsi ilə yaxalayırırlar. Sonra isə daraq dişlərinin arasına çoxlu sirkə ilə hopmuş kətan turniketi və yaxud sapı keçirib, saçdan bit və sirkələri dişləri sıx olan daraqla darayırlar. Bunun üçün xüsusi hər işlənmədən sonra qaynar su və yaxud 70%-li spirtlə təmizlənən daraqlardan istifadə etmək məqsədəuyğundur.

*Fiziki üsul* yuxarı və aşağı temperaturların təsiri ilə həşəratların məhv edilməsindən ibarətdir. Məişətdə paltarların qaynadılması, qaynar ütü ilə paltarların ütülənməsindən istifadə olunur. Yuyulması mümkün olmayan paltarları formalinli buxar-hava, buxar və kombinə edilmiş dezinfeksiya kameralarında və hava dezinfeksiya kameralarında təmizləyirlər. Təşkil edilmiş kollektivlərdə və ailə ocaqlarında yataq dəstlərinin kamera təmizliyi aparılır; əlverişsiz epidemioloji şəraitdə isə yataq dəstləri ilə yanaşı alt paltarların kamera təmizliyi aparılmalıdır. Tək yaşayan yaşlı şəxslərdə və əlillərdə, əlverişsiz sanitariya şəraitində, ümumi yataqxanada yaşayan şəxslərdə, çox uşaq olan ailələrdə baş pedikulyozu aşkarlanan zaman tibb işçiləri dezinfeksiya işlərini aparmaq məqsədi ilə lisenziyalaşmış təşkilatlara ərizə yazaraq müraciət edirlər. Yaşayış şəraiti əlverişli olan ailələrdə isə baş pedikulyozu aşkarlanan zaman, həmin əhalinin köməyi ilə aparılır.

*Kimyəvi üsul* bitlər üçün effektiv təsirə malik olan pedikulisidlər -insektisidlərdən istifadə olunur. Bunlar tərkibində permetrin, malation, fenotrin və karbaril kimi maddələrdən ibarət olan şampunlar, kremlər, spreylərdir.

Müalicənin əsas məqsədi bunlardan ibarətdir:

- Bitlərin bütün inkişaf mərhələlərində məhv olunması
- Xəstəliyin klinik təzahürlərinin aradan qaldırılması
- Fəsadların inkişafının qarşısının alınması
- Digər insanların yoluxmasının qarşısını alması

Uşaqlarda bitləri hər hansı inkişaf mərhələsində aşkar etdikdə, uşaq kollektivinə buraxmaq olmaz. Təşkil olunmuş kollektivlərdə epidemiya əleyhinə yönəldilən tədbirlər tibb işçiləri tərəfindən icra olunmalıdır. Pedikulyoz ocaqlarının müşahidə dövrü 1 ay təşkil edir. Kontaktda olan şəxslərin müşahidəsi 10 gündə 1 dəfə olur. Pedikulyozun profilaktikası üçün şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır (saçlara və dəriyə dərin qulluq edilməsi, yataq və paltarların daimi olaraq dəyişilməsi, şəxsi gigiyenik əşyalardan fərdi istifadə edilməsi vacibdir).

## FƏSİL 11. DƏRİ LEYŞMANIOZU

**B 55 Dəri leyşmaniozu (Leishmaniosis cutis)**, sin. Borovski xəstəliyi, qara-azar, Pendin xorası, Aşqabad xorası, il yarası və s. - *Leishmania* cinsindən olan parazitlar ibtidailər tərəfindən törədilən, isti iqlimli regionlar üçün endemik, transmissiv infeksiyon xəstəlikdir.

### Epidemiologiya

- Dəri leyşmaniozu bütün qitələrdə tropik və subtropik iqlimi olan bölgələrdə təsadüf edilir.
- ÜST-nin məlumatına görə leyşmanioz 98 ölkədə yayılmış endemik xəstəlikdir;


İldə 400 000-dən çox yeni hadisə qeydə alınır.

- Dəri leyşmaniozunun coğrafi yayılması *infeksiya daşıyan mığmığaların yaşayış yerləri ilə bağlıdır*. Bir mığmığa populyasiyasının (1həşərat) inkişafı üçün temperatur 50 gün ərzində 20°C-dən aşağı düşməməlidir.
- İnfeksiya mənbələri - *yoluxmuş insanlar və ya heyvanlar* (kiçik gəmiricilər: qum siçanı, sünbülqıran, siçovul, kirpi, eləcə də canavar və itlər).
- İnfeksiya daşıyıcıları - *Phlebotomus* (Köhnə Dünya), *Lutzomyia* və *Psychodopygus* (Yeni Dünya) cinsinə aid *dişi mığmığalardır*, yoluxmuş insanların və ya heyvanların qanını sorduqdan 6-8 saatdan sonra yoluxmuş olurlar, dişi mığmığalar gecələr qidalanırlar.
- İnfeksiyanın ötürülmə yolu –*yoluxmuş mığmığanın sağlam insanı dişləməsidir*.
- Leyşmaniozla xəstələnmiş və ya peyvənd edilmiş şəxslərdə davamlı *ömürlük immunitet formalaşır*.

### Etiologiya

Leyşmaniozun törədicisi - birhüceyrəli parazitlar ibtidailərə aid *leyşmaniya* (*Leishmania*) olub, inkişaf dövründə 2 mərhələdən keçir.

- ✓ *qamçısız (amastigotlar)* – leyşmaniya sahibinin dəri və selikli qişalarının makrofaqlarında hüceyrədaxili parazitlik edirlər.
- ✓ *qamçılı (promastigotes)* - leyşmaniya xəstəliyinin daşıyıcısı olan mığmığanın bağırsağında parazitlik edirlər (Şəkil 1).




Şəkil 1. *Leishmania* (sitoloji tədqiqat)

## Patogenez

Mığmığa yoluxmuş ev sahibini (insan, heyvan) dişlədikdə amastiqotlar mığmığanın bağırsaqlarına daxil olur və tez bir zamanda *qamçılı formalara - promastiqotlara transformasiya* edir. Mığmığanın bağırsaqlarında çoxalaraq promastiqotlar hərəkət edir və proventrikulusda toplanır, qamçılarla onun divarına yapışır. İnfeksiyaya yoluxmadan 5-10 gün sonra mığmığa törədiciyi dişləmə zamanı tüpürcəklə *digər ev sahibinə ötürə bilir*. Promastigot mərhələsində yoluxmamış ev sahibinin bədənində daxil olan Leishmania dəri və selikli qişaların makrofaqları tərəfindən sorulur, sürətlə *amastigota transformasiya* edir, çoxalır, bu da hüceyrələrin dağılmasına, amastiqotların hüceyrələrarası boşluğa çıxmasına və onların digər hüceyrələrə daxil olmasına səbəb olur.

Patoloji proses ilk növbədə dəridə, mığmığanın dişlədiyi yerdə törədiciyi daxil olması ilə başlayır, nəticədə *linik ekvivalenti papula (qabarcıq) olan qranulyoma (leyşmanioma) əmələ gəlir* (Şəkil 2).



Şəkil 2.

## Dəri leyşmaniozunun təsnifatı

Leyşmaniozun 2 coğrafi tipi ayırd edilir.

## Köhnə Dünyanın Leyşmaniozu

- *Antroponoz dəri leyşmaniozu sin.şəhər, quru, gec xoralaşan* (törədici *Leishmania tropica minor*, insanda parazitlik edir)
- *Zoonoz dəri leyşmaniozu sin.kənd, yaş, kəskin nekrozlaşan* (törədici *Leishmania tropica major*, heyvanlarda parazitlik edir)
- *Atipik dəri leyşmaniozları* (tüberkuloid, abortiv)

## Yeni Dünyanın Leyşmaniozu

- Yeni Dünyanın dəri leyşmaniozu (törədicilər *Leishmania mexicana*, *L.amazonensis*, *L.venezuelensis*, *L.peruviana*, *L.colombiensis*, *L.guyanensis*).
- *Dəri-selikli qışa leyşmaniozu sin. Espundia* (törədicilər *Leishmania panamensis*, *L.brasiliensis*, *L.guyanensis*)
- *Diffuz dəri leyşmaniozu* (törədicilər *Leishmania pifanoi*, *L. mexicana*, *L. aethiopica*, *L. amazonensis*)
- *Visseral leyşmanioz sin. Qara-azar* (törədicilər *Leishmania donovani*, *L.infantum*, *L.chagasi*).

## Dəri leyşmaniozunun klinik təzahürləri

Klinik formaların müxtəlifliyinə baxmayaraq, dəri leyşmaniozunun bütün növləri üçün xarakterikdir:

- ✓ prosesin lokalizasiyası – açıq qalan nahiyələrdə (üz, boyun, yuxarı və aşağı ətraflar)
- ✓ elementlərin sayı çox vaxt “vahidlərlə” hesablanır.
- ✓ ilkin morfoloji element – “birincili leyşmanioma” inkişaf prosesində *xoralaşma, çapıqlaşma* mərhələlərindən keçən *düyüncükdür (qabarcıq)*.
- ✓ çoxsaylı səpgilərlə - elementlər *Langer gərginliyi xətləri boyunca* yerləşir.

Köhnə Dünya ölkələrində dəri leyşmaniozunun iki əsas klinik və epidemioloji növü ayırd edilir: *antroponoz və zoonoz*.

***Antroponoz dəri leyşmaniozu*** uzun müddətli inkubasiya dövrü (2-8 ay) ilə xarakterizə olunur. Birincili leyşmanioma *düyüncük (qabarcıq)* şəklində 1-2 mm ölçülü, tünd qırmızı rəngli, hamar səthli dairəvi formaya malikdir. Tədricən, 3-6 ay ərzində birincili leyşmaniomanın diametri 10-20 mm-ə qədər böyüyür. Sonra düyüncüyün (qabarcığın) *mərkəzi hissəsində buynuz qartmaq-pulcuqlarla dolmuş kraterəbənzər dərinliklər* formalaşır. Qartmağın altında sağalma baş verir və ya qartmaq-pulcuqlar qoparaq *səthi xora* əmələ gətirir. Xora ətrafında səpilmiş xırda qabarcıqlar əmələ gələ bilər. Nadir hallarda *limfangitlər və limfadenitlər* təsadüf edilir. Xoralaşma mərhələsinin davam etmə müddəti orta hesabla 3-4 aydır, proses 6-12 aydan sonra *çapıq* əmələ gəlməsi ilə başa çatır. Subyektiv olaraq ağrı mümkündür (şəkil 3).



Şəkil 3. Antroponoz dəri leşmaniozu

**Zoonoz dəri leşmaniozunun** inkubasiya dövrü daha qısadır, çox vaxt 1-5 həftədir. Lokal status tsiklik klinik təzahürlərlə xarakterizə olunur. Ardıcıl olaraq, *mığmığanın dişlədiyi yerdə* al qırmızı rəngli, dairəvi, 2-3 mm diametrlili bir və ya bir neçə *düyüncük (qabarcıq)* əmələ gəlir. Bu elementlər 3-5 gün ərzində diametri 20 sm-ə qədər olan siyanotik və ya parlaq qırmızı rəngli xəmirvari konsistensiyalı *furunkulabənzər düyünə* çevrilir. Düyünün mərkəzi hissəsi tez bir zamanda nekroza məruz qalaraq *irinli ifrazatlı kraterəbənzər xoraya* çevrilir. Proses ağrı, ödemlə müşayiət olunur, çox vaxt leşmanioma ətrafında xırda ölçülü *qabarcıqlar*, "*təsbeh*" şəkilli *limfangit*, xoralaşan və çarıqlaşma ilə nəticələnən *limfadenit* əmələ gəlir. 3-6 aydan sonra dərin, dartılmış *çapıq əmələ gəlməsi ilə proses başa çatır*. Subyektiv - ağrı hissiyatı qeyd olunur(Şəkil 4.5.).



Şəkil 4. Zoonoz dəri leşmaniozu



Şəkil 5. Zoonoz dəri leyşmaniozu

**Atipik dəri leyşmaniozu.** *Tuberkuloid forması* daha çox təsadüf edilir. Bu, adətən müxtəlif immun çatışmazlığı olan uşaqlarda və gənclərdə əmələ gəlir. Əvvəllər keçirilən leyşmaniyadan sonra yaranan çapıqların ətrafında lokalizasiya edir. Ağımtıl-qəhvəyi rəngli, yastı, konusvari və ya yarımkürəşəkilli, hamar, bəzən qabıqlanan səthə malik kiçik (diametri 5 mm-ə qədər) *papulalar (qabarcıqlar)* şəklində təzahür edir. Diaskopiya zamanı klinik olaraq müsbət “alma jelesi” simptomu ilə müşayiət olunan vərəm qurd eşənəyindəki təzahürlərə oxşar papulalar (qabarcıqlar), halqalar, qövsələr şəklində düzülür, *xoralaşmaya meyli deyil*. Proses *atrofik çapıqların* əmələ gəlməsi ilə nəticələnən uzunmüddətli gedişi ilə xarakterizə olunur.

**Abortiv dəri leyşmaniozu** nadir hallarda təsadüf edilir və *papulalarla (qabarcıqlarla)* təzahür edir, çox vaxt onların səthində qabıqlanma qeyd olunur, *xoralaşmaya meyli deyil*. Prosesə izsiz, *çapıq qoymadan sağalır*.

### Diaqnostika

- epidemioloji anamnezin göstəriciləri
- klinik şəkil
- sitoloji tədqiqat – zədə ocaqlarından götürülmüş yaxma-izlərdə leyşmaniyanın tapılması
- PZR - leyşmanioz diaqnozunu təsdiq edir və Leishmania-nın müxtəlif növlərini müəyyən etməyə imkan verir
- zədə ocaqlarından götürülmüş biopstatın patomorfoloji tədqiqatı (lazım olduqda).

### Differensial diaqnostika

- *furunkul /karbunkul* - kəskin başlanğıc, irinli özək, ağrı ilə xarakterizə olunur
- *dəri vərəmi* - müsbət tuberkulin sınaqları, “zondun çökməsi” simptomu xarakterikdir, patomorfoloji olaraq - epiteloid hüceyrələrin, limfositlərin və Lanqhans hüceyrələrinin qranulyomasıdır.
- *cüzam* – prosesin gedişatının xarakteri, zədə ocaqlarında həssaslığın itməsi ilə fərqlənir.



- *qabarcıqlı sifilid* - qabarcıqların çox bərk olması, mozaik çapıqlar, müsbət seroloji reaksiyalar ilə xarakterizə olunur.

### Müalicə

#### *Sistem terapiya*

- *antiprotozooy preparatlar*
  - ✓ sürmə preparatları (qlükantim, solyusurmin, pentostam, neostibazon və s.)
  - ✓ xloroxin sırası preparatlar (delagil, plakvinil və s.)
  - ✓ metronidazol, ornidazol, tinidazol
- *antifunqal azol preparatları*
  - ✓ itrakonazol, ketakonazol

#### *Topik terapiya*

- *destruktiv metodlar* - lazer-, elektro-, kriodestruksiya (qabarcıq mərhələsində icazə verilir)
- metronidazol, ketakonazol ilə kremlər/məlhəmlər/gellər.

**Dermatit** - xarici amillərin bilavasitə təsiri nəticəsində yaranan iltihabi dərinin iltihabi zədələnməsidir. Sadə (irritant) kontakt dermatiti və allergik kontakt dermatiti ayırd edilir.

### 12.1. Sadə (irritant) kontakt dermatiti

*L24 Sadə (irritant) kontakt dermatiti* – dərinin xarici obliqat qıcıqlandırıcılara bilavasitə məruz qalması nəticəsində insanlarda baş verən dərinin iltihabi zədələnməsidir (Şəkil 1.).

#### Etiopatogenezi

Sadə kontakt dermatitinə səbəb olan qıcıqlandırıcılara aşağıdakılar aiddir:

- mexaniki (sürtünmə, davamlı təzyiq və s.)
- fiziki (UB şüalar, yüksək və aşağı temperatur, günəş insolyasiyası, elektrik cərəyanı, ionlaşdırıcı şüalanma, lazer şüalanması və s.)
- kimyəvi (qatı turşular, qələvilər, mürəkkəb üzvi birləşmələr və digər reagentlər)
- bioloji (gicitkən, zəhərli sarmaşiq, tırtıllar, meduza və s.).

Həm evdə, həm də işdə sadə kontakt dermatiti adətən yuxarıda göstərilən xarici qıcıqlandırıcılarla təmas nəticəsində inkişaf edir. Təkrarlanan sadə kontakt dermatit yalnız qıcıqlandırıcı ilə yeni təmasdan sonra baş verə bilər. Dəriyə obliqat qıcıqlandırıcıların (irritant) təsiri epidermal baryerin zədələnməsinə, iltihab mediatorlarının sərbəst buraxılmasına və nəticədə patoloji prosesin inkişafına səbəb olur.

#### Klinik şəkil

Sadə kontakt dermatitin klinik şəkli, qabarcıqlar və düyünlər istisna olmaqla, müxtəlif birincili morfoloji elementlərin təzahürü ilə fərqli ola bilər:

- eritematoz
- vezikulyoz-bullyoz
- urtikar
- papulyoz
- xoralı-nekrotik



Şəkil 1

Sadə kontakt dermatiti ilə dəridə klinik dəyişikliklərin nəzərə çarpma dərəcəsi aşağıdakılardan asılıdır:

- ✓ qıcıqlandırıcının təbiəti
- ✓ qıcıqlandırıcının təsirinin müddəti və intensivliyi
- ✓ orqanizmin fərdi reaksiyası.

Sadə kontakt dermatitin iki forması ayırd edilir: kəskin toksiki və xroniki kumulyativ-toksiki.

Sadə kontakt dermatitin **kəskin forması çox güclü qıcıqlandırıcıların təsiri altında bir neçə dəqiqə ərzində** inkişaf edir. Kəskin kontakt dermatində klinik təzahürlər dərinin kəskin zədələnmə əlamətləri ilə xarakterizə olunur:

- al və ya tünd qırmızı rəngli ödemli eritema fonunda vezikulyoz-bullyos, köpüşüklü elementlər
- sağalma prosesində - eroziv-xoralı, nekrotik dəyişikliklər, qartmaqlar və pulcuqlar
- dəri ocaqlarının qıcıqlandırıcı ilə təmas sahəsi aydın şəkildə ayrılır
- subyektiv olaraq - göynəyən ağrı, az hallarda qaşınma qeyd olunur (Şəkil 2).



Şəkil 2

Sadə kontakt dermatitinin **xroniki forması zəif qıcıqlandırıcıların təkrarən və ya uzun müddətli təsiri nəticəsində** inkişaf edir, hansı ki, dəri ilə qısa birdəfəlik təmasda qıcıqlanmaya səbəb olmur. Xroniki kontakt dermatində klinik təzahürlər dərinin xroniki zədələnmə əlamətləri ilə xarakterizə olunur:

- qabıqlanma, ağrılı çatlar, lixenifikasiya, çox vaxt papulalar, piqmentasiya
- ödemli durğun eritema nadir hallarda vezikulaların, qartmaqların olması mümkündür
- dəri ocaqlarının qıcıqlandırıcı ilə təmas sahəsi aydın şəkildə ayrılır
- subyektiv olaraq – çox vaxt göynəmə qeyd olunur.

Ən çox fiziki qıcıqlandırıcıların (yanıqlar, donma, günəş və şüa dermatiti, elektrik cərəyanı) dəriyə təsiri nəticəsində yaranan sadə kontakt dermatidlərə rast gəlinir. Yanıqlar və donmaların, zədələnmənin dərinliyindən asılı olaraq 4 mərhələsi ola bilər.

### **Yanıqlar** (Şəkil 3):

I mərhələ – zədə ocağı eritematoz, ödemlidir, subyektiv olaraq – göynəmə, ağrı hissi qeyd olunur

II mərhələ – eritematoz-ödemli dəri fonunda seroz tərkibli qovular təzahür edir

III mərhələ – zədələnmiş nahiyədə qartmaq əmələ gəlməsi ilə dermanın səthi təbəqələrinin nekrozu, subyektiv olaraq – şiddətli ağrı qeyd olunur

IV mərhələ – zədələnmiş nahiyədə xora əmələ gəlməsi ilə dermanın bütün təbəqələrinin nekrozu.



Şəkil 3

### **Donmalar** (Şəkil 4):

I mərhələ – zədələnmiş durğun-göyümtül rəngli, ödemli sahə, subyektiv olaraq – arabit sancmalar və qaşınma hissi qeyd olunur

II mərhələ – durğun-göyümtül, ödemli dəri fonunda, seroz və ya seroz-hemorragik tərkibli qovular yaranır

III mərhələ – zədələnmiş nahiyədə qartmaq əmələ gəlməklə səthi toxuma nekrozu, subyektiv olaraq - şiddətli ağrı hissi qeyd olunur

IV mərhələ – xora meydana gəlməsi ilə zədələnmiş nahiyələrdə dərin toxuma nekrozu (sümüklərə qədər).



Şəkil 4

Dəriyə günəş şüasının təsiri kəskin və ya xroniki günəş dermatitinin yaranmasına səbəb ola bilər.

**Kəskin günəş dermatiti** - günəş şüasının təsirindən bir neçə saat sonra inkişaf edir və qızartı, ödem, çox vaxt qovucucq və qovularla ilə təzahür edir. Subyektiv olaraq – göynəmə, ağrı hissi qeyd olunur. Dərinin nəzərə çarpan nahiyələri zədələndikdə - baş ağrısı, qusma, yüksək hərarət müşahidə olunur.

## DERMATOLOGİYA

*Xroniki günəş dermatiti* uzun müddət günəş şüasının təsiri altında işləyən insanlarda (dənizçilər, balıqçılar, kənd təsərrüfatı işçiləri və s.) inkişaf edir. İnfiltrasiya, piqmentasiya və dərinin quruluğu ilə xarakterizə olunur.

İonlaşdırıcı radiasiya kəskin və xroniki şüa dermatitinə səbəb ola bilər. Şüa dermatitinə şiddəti şüa dozasının nüfuz etmə gücündən və radiasiya sahəsinə fərdi həssaslığa bağlıdır.

*Kəskin şüa dermatiti* özünəməxsus bənövşəyi və ya mavi rəng, müvəqqəti saç tökülməsi ilə müşayiət olunan eritema ilə təzahür edə bilər. Ağır formalarda - intensiv hiperemiya, ödem və bullyoz elementlərlə təzahürləri dəri atrofiyasına, davamlı alopesiyaya, teleangiektaziyalara, piqmentasiya pozuntularına və nekrotik reaksiyalara səbəb ola bilər.

*Xroniki şüa dermatiti* dəfələrlə rentgen şüalanması və kiçik dozalarda ionlaşdırıcı radiasiya zamanı inkişaf edir. Klinik olaraq dəri atrofiyası, telangiektaziya, piqmentasiya pozuntusu, alopesiya ilə təzahür edir.

*Sadə kontakt dermatiti* mexaniki amillərin təsiri nəticəsində (ayaqqabı, protez sürtməsi və s.) *kəskin proses zamanı* - eritema, ödem, vezikulyoz-bullyoz, eroziv-xoralı elementlərlə və *xroniki proses zamanı* - infiltrasiya, lixenifikasiya, qabıqlanma, piqmentasiya ilə təzahür edir. Subyektiv olaraq – ağrı, göynəmə.

Kimyəvi qıcıqlandırıcılar - turşular, qələvilər, qələvi metalların və mineral turşuların duzları, zəhərləyici dökü vasiyətlər və digər güclü məhlulların xarici təsiri nəticəsində hər hansı bir insanda dermatitə səbəb olur (Şəkil 5). Yuxarıda göstərilən kimyəvi qıcıqlandırıcılar yüksək qatılıqlı olduqda, qartmaq əmələ gəlməsi ilə nekroz şəklində *kimyəvi kəskin sadə kontakt dermatiti* yaranır, qartmaq qopduqdan sonra xora açılır. Bu maddələr zəif qatılıqlı olduqda uzun müddət təsiri nəticəsində deskvamasiya, dəri quruluğu, ağırlı çatlar şəklində *xroniki kimyəvi sadə kontakt dermatit* yaranır.

*Xarici bioloji qıcıqlandırıcıların təsirindən sadə kontakt dermatiti* adətən qızartı, ödem, urtikar vezikulo-bullyoz elementlərlə təzahür edir; subyektiv olaraq – göynəmə, qaşınma qeyd olunur.



Şəkil 5

## Diaqnostika

Sadə (irritant) kontakt dermatitin diaqnozu aşağıda göstərilənlərə əsaslanır:

- ✓ anamnez - xəstəliyin qıcıqlandırıcının təsiri ilə əlaqəsi
- ✓ xarakter klinik şəkil – zədə ocaqlarının sərhədlərinin aydınlığı, qıcıqlandırıcının təsir yerində onların lokalizasiyası
- ✓ biopsiya, hansı ki, nadir hallarda zəruri olur; belə ki, patomorfoloji şəkil qeyri-spesifikdir: spongioz, dermanın ödeminin, üstünlük təşkil edən iltihabi, limfositar infiltrat qeyd olunur
- ✓ differensial diaqnostika allergik kontakt dermatiti, həqiqi/mikrob ekzeması, atopik dermatit, səthi dermatomikoz ilə aparılır.

## Müalicə

Xəstəliyin müalicəsi qıcıqlandırıcının təsirinin aradan qaldırılması ilə başlayır. Qatı turşuların və qələvilərin təsiri altında inkişaf edən sadə kontakt dermatiti zamanı zədələnmiş səthlərin uzun müddət və bol su ilə yuyulması təxirəsalınmaz yardım vasitəsidir. Sonrakı müalicə sistem və topik təsirli preparatlarla aparılır.

### *Sistem terapiya*

- ✓ antihistamin preparatlar (setirizin hidroxlorid, loratadin, levosetirizin, dezloratadin, feksofenadin və s.)
- ✓ desensibilizasiya edən dərmanlar (kalsium qlükonat, natrium tiosulfat)
- ✓ ağır hallarda qlükokortikosteroid hormonlar (prednizolon, deksametazon, diprosan və s.)

### *Topik terapiya*

- ✓ eritema və ödem ilə müşayiət olunan sadə kontakt dermatiti zamanı islatmalar, qlükokortikosteroid kremlər/gəllər/məlhəmlər tətbiq edilir
- ✓ vezikulobullyoz səpgilər zamanı qovuquqlar/qovuqların açılması aparılır, ardınca anilin boyları ilə dezinfeksiyaedici islatmalar və antibiotiklərlə qlükokortikosteroidlərin kombinasiyası (selestoderm və s.) tətbiq edilir
- ✓ eritematoz-papulyoz səpgilər zamanı qlükokortikosteroid məlhəmlər/kremlər/gəllər/spreylər istifadə olunur.

## 12.2. Allergik kontakt dermatiti

**L 23 Allergik kontakt dermatiti** - qıcıqlandırıcılara qarşı həssaslığı yüksək olan insanlarda *xarici fakultativ (sensibilizasiyaedici) qıcıqlandırıcıların bilavasitə dəriyə təsiri zamanı baş verən iltihabi dəri zədələnməsidir.*

## Etiopatogenez

Allergik kontakt dermatinə səbəb ola bilər

- sensibilizasiyaedici xüsusiyyətlərə malik müxtəlif kimyəvi maddələr: xrom, nikel duzları, sintetik qatranlar, boyalar, insektisidlər, kosmetik və yuyucu vasitələr və s.
- topik dərman preparatları: antibiotiklər, sulfon, yod, brom, civə preparatları və bir çox digər xaricə istifadə olunan dərmanlar
- bioloji qıcıqlandırıcılar allergen ola bilər: müxtəlif bitkilər, heyvanlar, su hövzələrinin sakinləri.

Allergik kontakt dermatitin inkişafı üçün müəyyən bir qıcıqlandırıcıya sensibilizasiyası zəruridir, bu da qıcıqlandırıcı - allergenin ilkin dəri kontaktına qarşı spesifik immun reaksiyasının təzahürüdür. Bu allergenlə növbəti kontakt, *allergik kontakt dermatiti tipli allergik reaksiyanın* həyata keçirilməsinə gətirib çıxarır.

Allergen Langerhans hüceyrələri tərəfindən tutulur, hansı ki, limfa düyünlərinə miqrasiya edərək allergeni antigen kimi T-limfositlərə təqdim edir. Nəticədə limfa düyünlərində antigen spesifik T-limfositlərin aktivləşməsi və proliferasiyası baş verir. Qan dövranına daxil olduqdan sonra antigen-spesifik T-limfositlər yenidən epidermisə qaydır, burada sitokinlərin təsiri altında iltihab mediatorlarının sərbəst buraxılmasına və dərinin iltihabi reaksiyasının inkişafına səbəb olur.

## Klinik şəkil

Allergik kontakt dermatiti allergenlə təmasda olduğu andan 12-48 saat ərzində inkişaf edir və pasiyentin sensibilizasiya dərəcəsi asılı olur. *Sensibilizasiyanın nəzərə çarpan dərəcəsi zamanı* yüksək konsentrasiyalı güclü allergen ilə bir dəfəlik kontakt, allergenin təsir yerində lokalizasiyası ilə kəskin allergik kontakt dermatitinə səbəb olur. *Sensibilizasiyanın az nəzərə çarpan dərəcəsi zamanı*, təkrarlanan, daha az intensiv şəkildə allergenə təsir edən, allergenlə ilkin kontakt nahiyəsindən kənara yayıla bilən xroniki allergik kontakt dermatitinə gətirib çıxarır. *Kəskin allergik kontakt dermatiti* zamanı klinik təzahürlər:

- ödemli eritema
- eritema fonunda – xırda papulalar və qruplaşmış mikrovezikulalar
- sağalma prosesində - sulanan mikroeroziyalar, qartmaqlar, pulcuqlar
- subyektiv – qaşınma, göynəmə.

*Xroniki allergik kontakt dermatiti* zamanı klinik təzahürlər:

- ödemli durğun eritema, infiltrasiya, lixenifikasiya, qabıqlanma, piqmentasiya
- papulalar, vezikulalar, qartmaqlar, eroziyalar mümkündür
- subyektiv – qaşınma.

Sadə kontakt dermatində olduğu kimi, allergik kontakt dermatində də iltihab prosesi qıcıqlanmaya məruz qalmış nahiyələrdə lokalizasiya edir. Bununla belə, gələcəkdə iltihabi prosesin xroniki gedişi zamanı dərinin digər sahələrində də yayıla bilər. Qıcıqlandırıcının təsiri dayandıqdan sonra iltihabi hallar azalır – suvermə müşahidə olunan yerlər quruyur, qızartı solğunlaşır və qabıqlanma başlayır.

Allergik kontakt dermatiti sadə kontakt dermatiti ilə müqayisədə daha ləng gedir. Allergenlə uzun müddət, eləcə də təkrar təmasda olduqda, təkcə bu allergenə deyil, həm də xaraktercə ona yaxın olan maddələrə qarşı yüksək həssaslıq arta bilər. Xəstənin allergenlə təması kəsilmədiyi hallarda allergik kontakt dermatiti ekzemaya çevrilə bilər.

## Diaqnostika

Allergik kontakt dermatitin diaqnozu aşağıdakılara əsaslanır:

- ✓ anamnez - xəstəliyin qıcıqlandırıcının təsiri ilə əlaqəsi
- ✓ xarakter klinik şəkil – zədə ocaqlarının sərhədlərinin aydınlığı, qıcıqlandırıcının təsir yerində onların lokalizasiyası

## DERMATOLOGİYA

---

- ✓ allergik sınaqların nəticələri (skarifikasiya, kompression, damcılı) - klinik təzahürlərin repressiyasından sonra
- ✓ IgE, triptaza üçün qanın tədqiq edilməsi
- ✓ differensial diaqnostika ekzema, kəskin sadə kontakt dermatiti, atopik dermatit, prosesin üzdə lokalizasiyasında - dermatomiozit ilə aparılır.

### Müalicə

Allergik kontakt dermatitini müalicəsi zamanı allergeni müəyyən etmək və xəstənin onunla kontaktını istisna etmək lazımdır. Müalicə sistem və topik təsirli preparatlarla aparılır.

#### *Sistem terapiya*

- ✓ antihistamin preparatlar (setirizin hidroxlorid, loratadin, levosetirizin, dezloratadin, feksofenadin və s.)
- ✓ desensibilizasiya edən dərmanlar (kalsium qlükonat, natrium tiosulfat)
- ✓ ağır hallarda qlükokortikosteroid hormonlar (prednizolon, deksametazon, diprosan və s.)

#### *Topik terapiya*

- ✓ eritema və ödem ilə müşayiət olunan sadə allergik kontakt dermatiti zamanı islatmalar, qlükokortikosteroid kremlər/gellər/məlhəmlər tətbiq edilir
- ✓ vezikulobullyoz səpgilər zamanı qovucuqlar/qovuqların açılması aparılır, ardınca anilin boyaları ilə dezinfeksiyaedici islatmalar və antibiotiklərlə qlükokortikosteroidlərin kombinasiyası (selestoderm və s.) tətbiq edilir
- ✓ eritematoz-papulyoz səpgilər zamanı qlükokortikosteroid məlhəmlər/kremlər/gellər/spreylər istifadə olunur.



## Differensial diaqnostika

Sadə kontakt dermatiti	Allergik kontakt dermatiti	Həqiqi ekzema
<p>Kifayət qədər gücü və təsir müddəti olan <i>xarici qıcıqlandırıcıların bütün insanların</i> dərisinə birbaşa təsir yerində baş verir. Çox güclü xarici qıcıqlandırıcıların təsiri altında bir neçə dəqiqə ərzində inkişaf edir. Qıcıqlandırıcının təsiri aradan qaldırıldıqdan sonra sağalır.</p> <p>Lokalizasiya - dəri örtüyünün hər bir nahiyəsində xarici qıcıqlandırıcının təsir etdiyi nahiyədə olur. Zədə ocaqları qıcıqlandırıcının təmas zonası ilə <i>aydın şəkildə ayrılır</i>.</p> <p>Xarici qıcıqlandırıcı ilə təmas yerində - eritema, ödem, vezikulalar, qovuqlar, papulalar, eroziyalar, qartmaqlar, pulcuqlar, piqmentasiyalar qeyd olunur. Subyektiv olaraq – ağrı, göynəmə, qaşınma qeyd olunur.</p>	<p><i>Xarici qıcıqlandırıcının</i> dərisinə birbaşa təsir yerində, bütün insanlarda deyil, yalnız <i>bu qıcıqlandırıcıya yüksək həssaslığı olan insanlarda</i> baş verir. Qıcıqlandırıcı - allergen ilə təmasda olduğu andan 12-48 saat ərzində inkişaf edir və pasiyentin sensibilizasiya dərəcəsindən asılıdır. Qıcıqlandırıcının təsiri aradan qaldırıldıqdan sonra sağalır.</p> <p>Lokalizasiya - dəri örtüyünün hər bir nahiyəsində xarici qıcıqlandırıcının təsir etdiyi nahiyədə olur. Zədə ocaqları <i>aydın şəkildə ayrılır</i> və qıcıqlandırıcı ilə təmas zonasından kənarında yayılmağa meyillidirlər.</p> <p>Xarici qıcıqlandırıcı- allergen ilə təmas yerində - eritema, ödem, vezikulalar, urtikarlar, papulalar, eroziyalar, qartmaqlar, pulcuqlar, piqmentasiyalar qeyd olunur. Subyektiv olaraq – qaşınma qeyd olunur.</p>	<p><i>Həm xarici, həm də endogen qıcıqlandırıcıların</i> təkrar təsirinə cavab olaraq xroniki gedişi və kəskinləşməyə meyilli residivləşən allergik iltihablı dəri xəstəliyidir.</p> <p><i>Sevimli lokalizasiya</i> - üzün və ətrafların dərisidir, proses simmetrik xarakter daşıyır. Ekzematöz ocaqların sərhədləri - <i>aydın deyil</i>.</p> <p>Zədə ocaqlarında <i>ekzema üçün xarakterik əlamət - sulanma ("seroz quyular")</i>, sonra seroz qartmaqların əmələ gəlməsi ilə müşayiət olunan eritema, vezikulalar, seroz papulo-vezikulalar, nöqtəvari eroziyalar qeyd olunur. Kəskin gediş tədricən artan xroniki infiltrasiya və lixenifikasiya ilə əvəz olunur. Subyektiv olaraq – qaşınma qeyd olunur.</p>

## 12.3. Xeylilər

Çox vaxt allergik kontakt dermatit dodaqlarda lokalizasiya edir, onların zədələnməsinə - xeylitə səbəb olur.

**Xeylilər (Cheilitis)** – dodaqların qırmızı haşiyəsinin, selikli qişası və dərisinin iltihabıdır. Xeylitin əmələ gəlməsinə müxtəlif *ekzogen* (mexaniki, fiziki, kimyəvi, bioloji) və *endogen* (daxili orqan və sistemlərin xroniki və yoluxucu xəstəlikləri) *faktorlar* səbəb olur.

Xeylilər şərti olaraq bölünür:

- *xüsusi xeylilər*
  - meteoroloji
  - aktinik
  - eksfoliativ
  - qlandulyar
- *simptomatik xeylilər* (əsas xəstəliyin simptomu kimi)
  - atopik
  - ekzematöz
  - allergik (kontakt)
  - infeksion və s.

### **Meteoroloji xeylilər**

Səbəb olan faktorlar - *soyuq, külək, yüksək və ya aşağı rütubət, insolyasiyadır*. Mövsümi xarakter daşımır. Əsasən *açıq havada işləyən şəxslərdə* müşahidə olunur; *daha çox kişilərdə* rast gəlinir (Şəkil 6).



Şəkil 6

Klinik olaraq hiperemiya, infiltrasiya, quruluq, zərif lövhəcikli qabıqlanma, dodaqların - *çox vaxt alt dodağın* qırmızı haşiyəsində çatlar şəklində təzahür edir; subyektiv olaraq – qaşınma qeyd olunur.

### **Aktinik xeylit**

Səbəb olan faktor - *günəş şüalarının təsiridir. Yaz-yay aylarında rast gəlinir. Payız-qış aylarında isə yaxşılaşma müşahidə olunur. Daha çox açıq dəri fenotipi olan kişilərdə (I və II fenotip) müşahidə olunur. Adətən alt dodağın qırmızı haşiyəsi zədələnir.*

Klinik olaraq quru və eksudativ formalar şəklində təzahür edir.

*Quru forma* - hiperemiya, ağımtıl pulcuqlar, qartmaqlar, çatlar ilə xarakterizə olunur; subyektiv olaraq – qaşınma qeyd olunur. *Eksudativ forma* - hiperemiya, ödem, vezikulalar, eroziya, qartmaqlarla xarakterizə olunur; subyektiv olaraq – göynmə, qaşınma müşahidə olunur. Aktinik xeylitin xüsusi bir forması *Manqanotti xeylitidir* (Manganotti's cheilitis), xərçəngönü genezlidir. Uzun müddət davam edən aktinik xeylit fonunda inkişaf edir. Qırmızı rəngli, hamar səthə malik periodik olaraq qartmaqla örtülən, qeyri-düzgün formalı bir və ya bir neçə *uzun müddət sağalmayan eroziyaların* əmələ gəlməsi ilə xarakterizə olunur.

### *Eksfoliativ xeylit*

Səbəb olan faktor - *dodaqları yalama və dişləmə vərdişləridir. Daha çox 18-40 yaşlı qadınlar xəstələnilər. Adətən bir və ya hər iki dodaq zədələnmə bilər, qırmızı haşiyənin bütün səthi deyil, dodağın bir küncündən digərinə qədər ensiz lent şəklində yalnız mərkəzi hissəsi zədələnir.*

Klinik olaraq quru və eksudativ formalar şəklində özünü göstərir. *Quru formada* hiperemiya fonunda slyuda lövhəciklərini xatırladan, davamlı *mərkəzi hissəsindən qırmızı haşiyə ilə sıx birləşmiş və periferiya boyunca qalxmış kənarlı pulcuqlu qabıqlanma* qeyd olunur; subyektiv olaraq – göynmə hissi qeyd olunur (Şəkil 7).



Şəkil 7.

*Eksudativ forma* - hiperemiya, ödem, qırmızı haşiyənin infiltrasiyası fonunda *önlük şəklində asılmış və bütövlüklə lent kimi yerləşmiş bol qartmaqlarla* (Şəkil 8.) xarakterizə olunur.



Şəkil 8.

**Glandulyar xeylit** - hipertrofiyaya uğramış tükürək vəzilərinin xroniki iltihabı nəticəsində yaranan dodaqların xəstəliyidir, bu zaman tükürək vəzilərinin axarları anadangəlmə heterotopiya səbəbindən Kleyn zonasında açılır (Şəkil 9).



Şəkil 9.

Daha çox 40 yaşdan yuxarı kişilər xəstələnir. Adətən alt dodaq zədələnir. Klinik olaraq dodaqların selikli qişasında “qırmızı nöqtələr” şəklində təzahür edir, oradan da kiçik damcılar şəklində tükürək ifraz olunur - *şeh simptomu*.

**Rossolimo-Melkerson-Rozental sindromu** - birdən başlayır və simptomlar triadası ilə xarakterizə olur (Şəkil 10).



Şəkil 10.

- *granulyomatoz xeylit* bir (nadir hallarda hər ikisi) *dodağın qeyri-bərabər ödem* ilə təzahür edir, hansı ki, dodaqların kənarı “*xortum*” kimi çevrilir, dişlərdən aralanır, yemək və artikulyasiya çətinləşir.
- *üz sinirinin parezi* – üzün mimik əzələsinin tonusunun qismən və ya tam itirilməsi *göz yarığının genişlənməsinə və ağız küncünün zədələnmiş tərəfə əyilməsinə* gətirib çıxarır; danışıq üçün xəstənin üz ifadələrinin asimetriyası nəzərə çarpır
- *qırıxıqlı dil* - dil qeyri-bərabər böyüyür, dərin şırımlar aydın görünür, *dilin səthi kələ-kötür olur və qəmbər körpünü xatırladır*.

Çox vaxt yeganə klinik təzahürü makroxeilitdir.

## Xeylitin müalicəsi

- ✓ qıcıqlandırıcı faktorların kənarlaşdırılması
- ✓ antioksidantlar, B qrupu vitaminləri, xloroxin sırası preparatlar
- ✓ xaricə - kortikosteroid kremlər, yağlı və nəmləndirici kremlər/məlhəmlər/pomadalar; bioloji atopik preparatlar.

## 12.4. Peşə dermatozları

Peşə əlamətlərinin və peşə dermatozlarının inkişafı istehsalat şəraitində müxtəlif istehsalat faktorlarının təsiri altında mümkündür:

- ✓ *kimyəvi* (turşular, qələvilər, nikel, şüşə lifləri, sintetik qətranlar, laklar, boyalar, sement, formalin və s.)
- ✓ *fiziki* (rentgen və ultrabənövşəyi şüalar, mexaniki və termik təsirlər və s.)
- ✓ *bioloji* (*Candida spp.* cinsinin göbələkləri, *Mycobacterium tuberculosis* və s.)

**L23 Peşə dermatozları** ilk dəfə istehsalat faktorlarının təsiri altında *istehsalat şəraitində meydana çıxan və əmək qabiliyyətinin itirilməsi ilə müşayiət olunan* dəri xəstəlikləridir.

Peşə dermatozlarının gedişatına görə növləri:

- sadə kontakt dermatiti

- allergik kontakt dermatiti
- ekzema
- follikulitlər
- fotodermatozlar
- hiperkeratoz
- papillomatozlar

**Peşə əlamətləri**, peşə dermatozlarından fərqli olaraq, *əmək qabiliyyətinin itirilməsi* ilə müşayiət olunmur və bunlara daxildir:

- döyənəklər
- çatlar
- piqmentasiyalar
- teleangiektaziyalar
- boyanma
- çarıqlar

Peşə dermatozlarının/əlamətlərinin diaqnozunu təsdiq edən *kriterilər*

- ✓ xəstəliyin/əlamətlərin istehsalat faktorlarının təsiri ilə əlaqəsi
- ✓ açıq nahiyələrdə lokalizasiya
- ✓ digər əməkdaşlarda analoji xəstəliklər/əlamətlər.

Peşə dermatozlarının/əlamətlərinin profilaktikası

- dərinin istehsalat faktorunun zərərli təsirindən qorunması (xüsusi geyim, əlcək, spirt, qoruyucu kremlər, gellər və s.)
- istehsalatın mexanizasiyası, avtomatlaşdırılması, hermetizasiyası
- sanitariya-texniki normalara riayət edilməsi.

## 12.5. Toksidermiyalar

**L 27 Toksidermiyalar** – sensibilizasiyaedici təsir göstərən və dəridən yan keçərək tənəffüs yollarından, mədə-bağırsaq traktından, inyeksiya yolu ilə (dərialtı, əzələdaxili, venadaxili), ağız boşluğunun, burun, göz, vagina, anusun selikli qişaları vasitəsilə bədənə daxil olan qıcıqlandırıcı - allergenin səbəb olduğu dərinin (selikli qişaların) kəskin toksik-allergik iltihabıdır (Şəkil 11).

### Etiopatogenez

Toksidermiya zamanı allergen dəriyə birbaşa təsir etmir, lakin daxildən, hematogen yolla dəriyə nüfuz edir. Toksidermiyanın inkişafının səbəbləri

- ✓ dərman preparatları (antibiotiklər, sulfanilamidlər, analgetiklər, hipotenzivlər, ürək-damar preparatları, neyroleptiklər, antihistamin və qlükokortikosteroid hormonlar daxil olmaqla digər preparatlar)

- ✓ qida məhsulları
- ✓ sənaye və məişət kimyəvi vasitələri, kosmetik vasitələr.

Toksidermiyanın inkişaf səbəbindən asılı olaraq *dərman, alimentar və peşə toksidermiyası* ayırd edilir.

Toksidermiyanın patogenezinə iştirak edirlər

- ✓ *orqanizmin* qıcıqlandırıcıya *allergik reaksiyası* - allergen və ya bu qıcıqlandırıcının *orqanizm tərəfindən anadangəlmə qəbul edilməməsi (idiosinkraziya)*. Proses müxtəlif tip allergik reaksiyalar vasitəsilə B- və T-hüceyrə immuniteti vasitəsilə həyata keçirilir: anafilaktik, IgE - vasitəçiliyi, immunokompleks, ləng tipli hiperhəssaslıq
- ✓ dərinin və digər toxumaların müxtəlif strukturlarının hüceyrə membranlarına *qıcıqlandırıcının-allergenin toksiki təsiri*, onların zədələnməsinə və bioloji aktiv maddələrin (sitokinlər, fermentlər, histamin, asetilxolin) kənarlaşmasına səbəb olur.

Toksidermiyanın inkişaf mexanizmləri arasında kumulyasiya, həddindən artıq dozada, polifarmakoterapiyada müxtəlif preparatların qarşılıqlı təsiri və ya dərman preparatının alimentar faktorla (polipraqmaziya) qarşılıqlı təsiri ayırd edilir. Toksidermiya allergen orqanizmə daxil olduqdan sonra bir neçə saatdan 1 aya qədər inkişaf edə bilər.

### Klinik şəkil

Toksidermiyanın klinik təzahürləri müxtəlifdir. *Ləkəli, papulyoz, urtikar, vezikulyoz, bullyoz, pustulyoz və digər səpgilər* müşahidə olunur. Toksidermiya zamanı səpgilər eritrodermiya tipinə uyğun olaraq gedir, diffuz dəri zədələnməsinə qədər geniş yayılmış ola bilər. Çox vaxt lokalizasiya olmuş formalar – fiksə olmuş toksidermiyalar təsadüf edilir. Tez-tez toksidermiyanın klinik şəkli *müxtəlif dermatozların klinikasına uyğun gəlir* - çoxformalı eksudativ eritemaya, çəhrayı dəmrova, qırmızı yastı dəmrova, övrəyə, angiitə, skarlatinaya, su çiçəyinə və s. Toksidermiya qaşınma, göynəmə ilə müşayiət edilir və ümumi vəziyyətin pozulması mümkün olur. Lokalizasiya müxtəlifdir, dəri ilə yanaşı, selikli qişalar da zədələyə bilər.



Şəkil 11

## DERMATOLOGİYA

Dərman toksidermiyaları zamanı fərqli insanlarda eyni dərman morfoloji cəhətdən fərqli toksidermiya formasına səbəb ola bilər. Eyni zamanda, bəzi dərman preparatları onlar üçün xarakterik olan toksidermiyanın klinik şəklinə malik olur. Yod və brom preparatlarını qəbul edərkən *pustulyoz səpgilərin* ("brom" və ya "yod" sızanaqları) inkişafı xarakterikdir. Uşaqlarda sitrus meyvələri *toksidermiyanın bullyoz formasına* səbəb ola bilər (Şəkil 12).



Şəkil 12

Ən çox sulfanilamid preparatları, bəzən analgetiklər, antibiotiklər, parasetamol kimi preparatların qəbulu 2-10 sm diametrlə, dairəvi və ya oval formada bir və ya daha çox eritematoz böyük ləkələrlə təzahür edən *fiksə edilmiş eritema* şəklində lokalizə olmuş toksidermiyaya səbəb olur. İltihabi ləkələrin sağalması prosesində aspid-bənövşəyi rəngli uzunmüddət mövcud olan hiperpigmentasiyalar əmələ gəlir. Fiksə olunmuş toksidermiyaya səbəb olan dərman preparatları yenidən qəbul edərkən, səpgi əvvəlki yerdə baş verir (Şəkil 13).



Şəkil 13



## Diaqnostika

Toksidermiya diaqnozu aşağıdakılara əsaslanır:

- ✓ anamnez
- ✓ allergiya testlərinin nəticəsi
- ✓ laborator testlərinin nəticəsi (IgE, triptaza)

## Differensial diaqnostika aşağıdakı xəstəliklərlə aparılır

- rozeolyoz və papulyoz sifilid
- çəhrayı dәмrov
- psoriaz
- qırmızı yastı dәмrov
- çoxformalı eksudativ eritema.

## Müalicə

Toksidermiyanın inkişafına səbəb olan dərman preparatları ləğv etmək zəruridir.

### *Sistem terapiya*

- ✓ antihistamin preparatları (setirizin hidroxlorid, loratadin, levosetirizin, dezloratadin, feksofenadin və s.)
- ✓ detoksikasiya (sidik qovucu, işlədici preparatlar, enterosorbentlər, natrium tiosulfat, kalsium qlükonat)
- ✓ kəskin və ağır hallarda qlükokortikosteroid preparatlar (prednizolon, deksametazon, diprospan).

### *Topik terapiya*

- ✓ anilin boyları
- ✓ mentol, anestezin ilə su-sink çalxalamaları
- ✓ qlükokortikosteroid preparatlar (məlhəm/krem/losyon,sprey)

## 12.6. Çoxformalı eksudativ eritema

**L 51 Çoxformalı eksudativ eritema (Erythema exsudativum multiforme)** – kəskin, residivləşməyə meyli, infeksiyon-allergik təbiətli dərinin və selikli qişaların polimorf xəstəliyidir. Xəstəlik hər iki cinsin gənc və orta yaşlı nümayəndələrində təsadüf edilir.

## Etiopatogenezi

Çoxformalı eksudativ eritemanın etiopatogenezi aydın deyil. Çoxformalı eksudativ eritemanın inkişafı aşağıdakı faktorlarla əlaqələndirilir

- ✓ *infeksiyon agentlər* (herpes-viruslar, hepatit B, C, Epstein-Barr virusları, adenoviruslar, stafilo-streptokoklar, Mycoplasma pneumonia və s.)
- ✓ *dərman preparatları* (sulfanilamidlər, qızdırma salan preparatlar, penisillinlər, allopurinol, barbituratlar və s.)
- ✓ *alimantar faktor.*

Xəstəlik qan zərdabında dövr edən immun komplekslərin əmələ gəlməsi, dermanın damarlarında IgM və C3-komplementin çökməsi ilə infeksiya, dərman preparatları, toksiki maddələrin səbəb olduğu hiperergik dəri reaksiyası hesab olunur.

Çoxformalı eksudativ eritemanın iki forması ayırd edilir - infeksiyon-allergik (idiopatik) və toksiki-allergik (simptomatik).

*Çoxformalı eksudativ eritemanın infeksiyon-allergik forması* xəstəliyin mövsümliliyi (yaz, payız), prodromal əlamətlərlə (yüksək hərarət, baş ağrısı, nasazlıq, qızdırma, oynaqalarda ağrı) xarakterizə olunur.

*Çoxformalı eksudativ eritemanın toksiki-allergik forması* dərman intoksikasiyası və mədə-bağırsaq traktının pozulması zamanı, həmçinin uşaqlarda peyvənddən sonra mümkündür. Residivlərin tezliyi xəstənin etioloji faktorla təmasından asılıdır. Orqanizmin immun sisteminin vəziyyəti xəstəliyin gedişinin müddətini, residivlərini və ağırlıq dərəcəsini müəyyən edir.

### Klinik şəkil

Xəstəliyin hər iki formasında dəri və selikli qişalarda elementlər geniş yayılmış və ya lokal ola bilər. Tez-tez əllərin və ayaqların arxa səthlərinin dərisində, bazuönünün açıcı səthində, baldırların, ovucların, cinsiyyət orqanlarının dərisində, dodaqların qırmızı haşiyəsində, ağız boşluğunun selikli qişasında yerləşir.



Şəkil 14

Dəridə aydın sərhədlənmiş, dairəvi, *çəhrayı-qırmızı ləkələr* və ya 1-2 sm ölçülərə qədər yastı, bir qədər qalxmış *ödemli papulalar* görünür. Səpginin mərkəzi hissəsi azacıq çökür və göyümtül rəng alır ("hədəf" simptomu), burada seroz və ya hemorragik möhtəviyyətli *qovuq və qovuquqlar* yarana bilər (Şəkil 14).

Bəzi hallarda eyni zamanda ağız boşluğunun selikli qişasında diffuz və ya məhdud ödemli eritema fonunda *qovuqlar* əmələ gəlir, 2-3 gündən sonra açılır və onların yerində *ağrılı qanı axan eroziyaları* qalır.

Dodaqlar şişir, qırmızı haşiyə *qanlı qartmaqlar və ağrılı çatlarla* örtülür, çox vaxt ikincili infeksiya qoşulur (Şəkil 15).



Şəkil 15

### Diaqnostika

Çoxformalı eksudativ eritema diaqnozu aşağıdakılara əsaslanır:

- ✓ anamnez
- ✓ xarakter klinik şəkil
- ✓ patomorfoloji şəkil - epidermisin aşağı təbəqələrində keratinositlərin vakuol degenerasiyası, bazal üstü və subepidermal akantolizsiz qovuqlar; dermada - eozinofillər və neytrofillərin qarışığı ilə perivaskulyar limfohistiositar infiltrasiya
- ✓ differensial diaqnostika aşağıdakı xəstəliklərlə aparılır
  - toksidermiya
  - vulqar pemfiqus
  - Dürinq dermatiti
  - bullyoz pemfiqoid.

### Müalicə

*Sistem terapiya*

- ✓ antihistamin preparatlar (setirizin hidroxlorid, loratadin, levosetirizin, dezloratadin, feksofenadin)
- ✓ qlükokortikosteroid preparatlar (prednizolon, deksametazon, diprospan)
- ✓ antibakterial preparatlar (makrolidlər, penisilinlər, ftorxinolinlər, sefalosporinlər) - çoxformalı eksudativ eritemanın bakterial infeksiyalarla əlaqəsi zamanı
- ✓ virusəleyhinə preparatlar (asiklovir, valasiklovir) - çoxformalı eksudativ eritemanın herpesvirus xəstəlikləri ilə əlaqəsi zamanı

*Topik terapiya*

- ✓ anilin boyaları
- ✓ qlükokortikosteroidli məlhəmlər/kremlər/losyonlar, spreylər

## 12.7. Stivens-Conson sindromu / L 51.2 Layell sindromu

**L 51.1 Stivens-Conson sindromu və Layell sindromu** sin.dərmanların epidermolitik reaksiyalarıdır - dərmanların qəbulu nəticəsində yaranan, dərinin və selikli qişaların geniş zədələnməsi ilə xarakterizə olunan kəskin, həyat üçün təhlükəli, ağır allergik reaksiyalardır. Əksər mütəxəssislər Stivens-Conson sindromunu çoxformalı eksudativ eritemanın ağır forması, Layell sindromunu isə toksidermiyanın ağır forması hesab edirlər (Şəkil 16).

### Etiopatogenez

Stivens-Conson sindromu və Layell sindromunun etiopatogenezi axıra qədər müəyyən edilməmişdir. Sindromların ən çox yayılma səbəbi *dərman preparatlarıdır* (80-95% hallarda), nadir hallarda (5-20%) - *infeksiyon faktor* və ya heç bir səbəb faktoru olmur. Stivens-Conson sindromu və Layell sindromunun patogenezi epidermisin *soyulması* ilə klinik təzahür edən epidermolizlə nəticələnən, dərinin və selikli qişaların *bazal keratinositlərinin kütləvi məhvi* ilə əlaqələndirilir.

### Klinik şəkil

Stivens-Conson sindromu və Layell sindromu kəskin şəkildə inkişaf edir, dərinin, selikli qişaların zədələnməsi və ağır ümumi simptomlar (febril temperatur, zəiflik, baş ağrısı, udma zamanı ağrı, gözlərin göynəməsi, rinit və s.) ilə təzahür edir.



Şəkil 16

**Stivens-Conson sindromu** zamanı tipik "*hədəfşəkilli*" eritematoz və ya *papulyoz ocaqlarla* yanaşı üzün, gövdənin, ətrafların açıq səthlərinin dərisində, ağız boşluğunun, burunun, gözlərin, anogenital nahiyyənin selikli qişasının və dodaqların qırmızı haşiyənin zədələnməsi xarakterikdir.


Eritematoz selikli qişada və dəridəki elementlər fonunda bu nahiyələrdə boşalmış örtüklü *qovuqlar* müşahidə olunur. Qovuqlar asanlıqla açılır və *al qırmızı ağrılı eroziyaların* əmələ gətirir.

Dodaqların qırmızı haşiyəsində *qanlı qartmaqlar* əmələ gəlir. Ağız və dodaqların ağır zədələnməsi səbəbindən xəstələr danışa və yemək yeyə bilmir. Gözlərin ağır zədələnməsi ilə proses daha da ağırlaşır. Konyunktivit və keratit inkişaf edir. Nadir halda xəstələrdə meningoensefalit və miokardit kimi ağırlaşmaların olması zamanı Stivens-Conson sindromlu xəstələrin ölümü ilə nəticələnən letal hal (5-15% hallarda) baş verir.

**Layell sindromu zamanı** səpgilər tez-tez üzün, sinənin, kürəyin dərisində başlayır və tədricən aşağıya doğru yayılaraq, çox vaxt qızılcanın *eritematoz-papulyoz səpgilərinə* bənzəyir. Stivens-Conson sindromundan fərqli olaraq selikli qişalar daha az zədələnir. Elementlərin böyük sahələrdə birləşməsi xarakterikdir, səthində fındıqdan yetkin bir insanın ovucu ölçüsünə qədər olan böyüklükdə, *al qırmızı ağrılı eroziyaların* əmələ gəlməsi ilə boşalmış, qırıqlı, asanlıqla açılan örtükləri olan *böyük qovuqlar* görünür, hansı ki, geniş sulanan səthlərdə birləşir. Layell sindromunun ağır gedişi zamanı eroziyalar bütün dəri səthinin 90% -ni tuta bilər, klinik şəkil ikinci dərəcəli yanıqı xatırladır ("yanmış dəri" simptomu) -və epidermisin laylarla qopması ilə müşayiət olunur.(şəkil 17)



Şəkil 17



Şəkil 18

Nikolski və Asbo-Hanzen fenomenləri *kəskin müsbətdir*. Layell sindromu zamanı bədənin nəzərə çarpan sensibilizasiyası (Kvinke ödem, simmetrik oynaq zədələnməsi və s.), anamnezdə - tez-tez allergik və infeksiyon-allergik xəstəliklər (revmatizm, nefrit, ekzema, bronxial astma və s.), dərman preparatlarına allergik reaksiyalar tez-tez qeyd olunur. Layell sindromu olan uşaqlarda septik prosesin inkişaf etməsi mümkündür. Layell sindromunda letallıq 30% -dən çoxdur və dəri zədələnməsinin sahəsindən və xəstələrin yaşından asılıdır. Layell sindromunda mümkün ölüm səbəbləri sepsis, mədə-bağırsaq qanaxması, su-elektrolit balansında ciddi pozuntulardır.

### Diaqnostika

Stivens-Conson sindromu və Layell sindromu diaqnozu aşağıda göstərilənlərə əsaslanır

- ✓ anamnez
- ✓ xarakter klinik şəkil

- ✓ patomorfoloji şəkil (zəruri olduqda) - epidermisin bütün təbəqələrinin nekrozu, subepidermal strukturların ayrılması nəticəsində yarıqlar əmələ gəlməsi, dermada - iltihabi infiltrat. (şəkil18)
- ✓ differensial diaqnostika vulqar pemfiqis, stafilokokklu pörtülmüş dəri sindromu ilə aparılır.

### Müalicə

Stivens-Conson sindromu və Layell sindromunun müalicəsini həkim-dermatoveneroloq həyata keçirir. Stivens-Conson sindromu və Layell sindromunun ağır formaları zamanı müalicə reanimasiya şöbəsinin həkimləri tərəfindən aparılır, həkim-dermatoveneroloq məsləhətçi kimi cəlb olunur. Stivens-Conson sindromu və Layell sindromunun inkişafına səbəb olan dərman preparatını dərhal ləğv etmək lazımdır.

#### *Sistem terapiya*

- ✓ qlükokortikosteroid preparatlar (prednizolon, deksametazon) – venadaxili və ya əzələdaxili
- ✓ infuzion terapiya (natrium xlorid, natrium tiosulfat, kalsium qlükonat)
- ✓ efferent terapiya - plazmaferez, hemadsorbsiya
- ✓ antihistamin preparatlar (setirizin hidroxlorid, loratadin, levosetirizin, dezloratadin, feksofenadinə və s.)
- ✓ antibakterial və virusəleyhinə preparatlar – infeksiyon ağırlaşmalar zamanı.

#### *Topik terapiya*

- ✓ antiseptik məhlullar (xlorheksidin, miramistin, hidrogen peroksid)
- ✓ anilin boyaları (metilen abısı, fukorsin, brilliant yaşıl)
- ✓ regenerasiyanı sürətləndirən məlhəmlər/kremlər/gellər (metilurasil, solkoseril, sulfargin və s.)
- ✓ qlükokortikosteroidli göz damcıları
- ✓ qlükokortikosteroidli məlhəmlər/kremlər/losyonlar/spreylər.

## FƏSİL 13. QAŞINAN DERMATOZLAR

### 13.1.Övrə

**L50 Övrə** - monomorf ürtikar, qaşınan səpgilər və /və ya angioödem ilə müşayiət olunan polietioloji dəri və selikli qişaların kəskin və ya xroniki xəstəliyidir.

#### Epidemiologiya

- Övrə - geniş yayılmış xəstəlikdir. Bir sıra müəlliflərə görə hər 6 nəfərdən biri (digər hesablamalara görə hər 4 nəfərdən biri) ən azı bir dəfə övrə və ya Kvinke ödemini keçirmişdir.
- Allergik xəstəliklər arasında övrə bronxial astmadan sonra ikinci yeri tutur.
- Övrə hər bir yaş həddində təsadüf edilir.
- Kəskin övrə (bir neçə saatdan 6 həftəyə qədər davam edir) əksər hallarda (60%-dən çox) baş verir, *uşaqlarda və yeniyetmələrdə* daha çox rast gəlinir.
- Xroniki övrə (6 həftədən çox davam edir) iki dəfə az (30%) qeydə alınır və çox vaxt orta yaşlı qadınlarda müşahidə olunur.

#### Etiopatogenezi

Övrə - *polietioloji xəstəlikdir*. Patogenetik olaraq dəri və selikli qişaların bioloji aktiv maddələrə - BAM (serotonin, asetilxolin, bradikinin, interleykin prostaqlandin) qarşı tez-ləng tipli hiperhəssaslıq reaksiyası kimi qiymətləndirilir. Müxtəlif təhrikedici faktorların təsiri altında birləşdirici toxumanın *tosqun və bazofil hüceyrələrindən BAM sərbəst buraxılır*. Onlar *histaminin təsirini gücləndirir və damarların genişlənməsinə, damar divarının keçiriciliyinin artmasına, perivaskulyar nahiyənin kəskin ödeminə* səbəb olur. Patogenezinə görə immunogen (allergik), qeyri-immunogen və pigmentli övrə ayırd edilir.

*İmmunogen övrədə (İgE – vasitəçiliyi və induksiyanmış-komplement səbəbindən)* antigen tosqun hüceyrələrin səthində İgE molekulları ilə birləşir, bu da hüceyrələrin deqranulyasiyasına, histamin və digər vazoaktiv maddələrin sərbəst buraxılmasına səbəb olur. Təhrikedici faktorlar dərman, qida, məişət allergenləridir.

*Qeyri-immunogen övrədə* histamin və iltihab mediatorlarının endogen (dərman preparatları, bioloji agentlər, fermentopatiya, disbakterioz, helment invaziyaları, xroniki infeksiyaların ocaqları, endokrinopatiyalar, qan-damar və həzm sistemi orqanlarının xəstəlikləri və s.) və ekzogen (istilik, soyuq, təzyiq, ultrabənövşəyi şüa, vibrasiya, həşərat dişləmələri, bitkilərlə təmas və s.) təhrikedici faktorların təsiri altında deqranulyasiya uğramayan tosqun hüceyrələrdən *birbaşa sərbəst buraxılması* baş verir.

*Pigmentli övrə* dəridə tosqun toxuma hüceyrələrinin nəzərəcarpacaq dərəcədə artması və nəticədə onların aktivləşməsi səbəbindən inkişaf edir.

## DERMATOLOGİYA

### Təsnifat

Təhrikedici faktordan asılı olaraq, övrənin aşağıdakı tip və yarım tipləri ayırd edilir.

Tip	Yarımtip	Təhrikedici faktor
<i>Spontan (idiopatik) övrə</i>	Kəskin (6 həftəyə qədər davam edir)	dərman preparatları, qida məhsulları, kimyəvi məişət vasitələr, bioloji agentlər
	Xroniki (6 həftədən çox davam edir)	xroniki infeksiya ocaqları, helment invaziyaları, fermentopatiya, endokrinopatiya, qan-damar və həzm sistemi orqanlarının xəstəlikləri və s.
<i>Fiziki övrə</i>	Soyuq övrəsi	soyuq hava, külək, su
	İstilik övrəsi	lokal istilik
	Günəş (ışıq) övrəsi	UB və ya görünən işıq
	Dermoqrafik övrə (Şək.3)	sürtünmə, toxunma (latent dövr 1 - 5 dəqiqə)
	Ləng övrə	şaqli təzyiq (latent dövr 3 - 12 saat)
	Vibrasiya övrəsi	vibrasiya
<i>Övrənin digər tipləri</i>	Akvagen övrə	istənilən temperaturda su ilə təmas
	Adrenergik və xolinergik övrə	emosional həyəcan, fiziki yük, ədviyyatlı və isti qida qəbulu, yüksək temperaturun təsiri
	Təmas övrəsi	kimyəvi maddələrlə, bəzi bitkilərlə (gicitkən), canlı orqanizmlərlə (meduzalar, tırtıllar) təmas
	Autoimmun övrə	İgE-yə qarşı anticisimlər

### Klinik şəkil

*Övrə - monomorf urtikar elementlərlə müşayiət olunan xəstəlikdir.* Dərinin hər hansı bir hissəsində və selikli qişalarda yerləşə bilər; *müəyyən lokalizasiyaya malik deyil.* Övrə çoxsaylı qaşınan *köpüşüklərin* qəfil eyni vaxtda və ya tutmaşəkili (paroksizmal) təzahürü ilə xarakterizə olunur. Köpüşüklər solğun və ya açıq çəhrayı rəngli, bərk-elastic konsistensiyalı, müxtəlif formalı və ölçülü (0,2 sm-dən ovuca qədər və daha çox) efemer elementlərdir. Qısa müddət ərzində (1 - 24 saat ərzində) mövcud olur və sonra iz qoymadan sorulurlar, lakin gündəlik residivlər şəklində yenidən təzahür edə bilirlər. *Şiddətli qaşınma və göynəmə*, köpüşüklərin əmələ gəlməsi ilə müşayiət olunurlar, yuxusuzluğun, nevroitik pozuntuların inkişafına və həyat keyfiyyətinin azalmasına səbəb olurlar (Şək.1).





Şəkil 1

Dərinin/selikli qişanın daha dərin təbəqələrinin prosesə qoşulması ilə əlaqədar Kvinke ödemı də övrənin bir növüdür. **Kvinke ödemı** *sin.nəhəng övrə, angioödem* - dərinin və dərialtı toxumanın və / və ya selikli qişaların kəskin inkişaf edən, subyektiv hissiyyatla müşahidə olunmayan lokalizə olmuş ödemli prosesidir (Şək.2).



Şəkil 2

Ödem *yumşaq piy toxuması ilə tipik yerlərdə* - dodaqlar, göz qapaqları, qulaq seyvanı, xarici cinsiyyət orqanları, ağız boşluğunun selikli qişası, qırtlaq və traxeyada lokalizasiya edir. Zədələnmiş nahiyyə dəri səviyyəsindən kəskin

şəkildə yüksəlir, *bərk elastik konsistensiyalı düm-ağ, bəzən çəhrayı rəngdə* olur, üzərindən basdıqda çökmür. Ödem bir neçə saatdan 2-3 günə qədər davam edir və sonra iz qoymadan sorulur. Subyektiv olaraq - gərginlik, sıxılma, bəzən ağrı və qaşınma hissiyyatı narahat edir.

Kvinke ödemi qırtlaqda xüsusilə təhlükəlidir (xəstələrin 25% -ində təsadüf edilir). Səsin xırıltısı, öskürək, təngnəfəslik, nəfəs almaqda çətinlik yaranır. Nəfəs səs-küylü olur, üz sianotik rəng alır, sonra birdən solğunlaşır. Rasional təcili yardım olmadıqda, kəskin inkişaf edən asfiksiya letal sonluqla qurtarır.

## Diaqnostika

Övrə diaqnozu aşağıdakı kriterilərə əsaslanır

- *anamnez*
- *xarakter klinik şəkli*
- *allerqotestlərin nəticələri*
- *xüsusi laborator tədqiqatların nəticələri:*
  - ✓ qanın klinik analizi, EÇS
  - ✓ C-reaktiv zülal üçün qanın biokimyəvi analizi
  - ✓ İgE üçün qanın immunoloji analizi
  - ✓ kriptoproteinlər, triptaza üçün qan zərdabının tədqiqi
  - ✓ bioplatin patomorfoloji tədqiqi - dermanın məməcikli təbəqəsinin ödemi, genişlənmiş limfatik və qan damarları, perivaskulyar limfosit infiltrat, əhəmiyyətli sayda tosqun hüceyrələrin olması
- göstərişə görə və differensial diaqnostika məqsədi ilə - *əlavə laborator tədqiqatların nəticələri və instrumental müayinə üsulları* (EKQ, exoqrafiya, rentgenoqrafiya, daxili orqanların USM və s.)
- *digər mütəxəssislərin konsultasiyası.*

## Differensial diaqnostika

Differensial diaqnostika - *toksikodermiya, herpesşəkilli Dürinq dermatiti, qoturluq* ilə aparılır. Dodaqlarda Kvinke ödemini *Merkelson-Rosental-Bluma sindromundan* fərqləndirmək lazımdır.

## Müalicə

Övrənin müalicəsi trigger faktorların təsirinin istisna edilməsi və hipoalergen pəhrizin (sübut edilmiş qida allergiyasında) fonunda sistem və yerli dərman preparatları ilə aparılır.

### Sistem terapiya

- ✓ antihistamin preparatlar (loratadin, dezloratadin, feksofenadin, setirizin, levosetirizin, difenhidramin, kremastin, xloropiramin)
- ✓ qlükokortikosteroid preparatlar (prednizolon, deksametazon, betametazon, metilprednizolon)
- ✓ antihistamin təsirli trankvilizatorlar (hidroksizin)
- ✓ detoksikasion preparatlar (diuretiklər, işlədicilər)

### Topik terapiya (kremlər/məlhəmlər/gəllər/spreylər/çalxalmalar)

- ✓ mentol, anestezin ilə çalxalanan suspenziyalar (çalxalmalar)

- ✓ antihistamin preparatları (fenistil, allergozan, alledermine)
- ✓ qlükokortikosteroidlər (metilprednizolon aseponat, mometazon, klobetazol, betametazon).

### *Kvinke ödeminin müalicəsi*

- epinefrin 0,1%-li 0,1-0,5 ml venadaxili və ya əzələdaxili və ya dərialtı *bir dəfə*
- xloropiramin və ya klemastin və ya difenhidramin 1-2 ml venadaxili və ya əzələdaxili *bir dəfə*
- prednizolon 60-100 mq venadaxili və ya əzələdaxili və ya deksametazon 8-16 mq venadaxili və ya əzələdaxili nəzərə çarpacaq klinik yaxşılaşmaya qədər
- aminofillin 2,4%-li 10 ml venadaxili yavaş-yavaş *bir dəfə*.

## 13.2. Atopik dermatit

**Atopik dermatit (AtD) sin. Atopik ekzema, Diffuz neyrodermit** - genetik determinasiya edilmiş, xroniki, residivləşən dəri xəstəliyidir, qaşınma və yaş həddi ilə bağlı klinik təzahürlərin dinamikası ilə xarakterizə olur.

### Epidemiologiya

- Atopik dermatit - dəri xəstəliklərinin strukturunda ən çox yayılmış xəstəliklərdən biridir (20-40%), bütün ölkələrdə, hər iki cinsdə və müxtəlif yaş qruplarında rast gəlinir.
- Atopik dermatitin uşaqlar arasında yayılması 20%-ə qədər, böyüklər arasında isə 3%-ə qədərdir.
- Atopik dermatitin ilk əlamətləri 2-6 aylıq uşaqlarda 45%, bir yaşa qədər uşaqlarda 60% müşahidə olunur; 7 yaşına qədər atopik dermatitli uşaqların 65%- də qeydə alınır. 16 yaşına qədər atopik dermatitli uşaqların 74%-də spontan remissiya müşahidə olunur.
- Genetik ağırlaşma riski 60-80%-ə çatır. Hər iki valideyn AtD-dən əziyyət çəkəndə, xəstəlik uşaqların 80%-də, yalnız bir valideyn xəstə olduqda - uşaqların 50%-də inkişaf edir. Eyni zamanda, əgər ana xəstədirsə, uşaqlarda AtD-in inkişaf riski 1,5 dəfə artır.
- Qızlar oğlanlara nisbətən 2,6 dəfə çox xəstələnirlər, lakin oğlanlarda AtD daha erkən sümük dövründə, qızlarda isə yuxarı yaş dövründə və ya böyüdükdə başlayır. AtD olan uşaqların 20-43%-də sonradan *bronxial astma* və iki dəfə çox - *allergik rinit* inkişaf edir.
- AtD-in gedişatında 3 pik nöqtəsi ayırd edilir: 3 ay – 2 yaş; 6-16 yaş; əmək fəaliyyətinin başladığı dövrdə.

### Etiopatogenezi

AtD multifaktorial xəstəlikdir. Atopik dermatitin əmələ gəlməsinin səbəbi bu günə qədər aydın deyil. İki nəzəriyyə irəli sürülür: immunoloji və β-adrenergik reseptorların blokadası. AtD-in patogenezi aşağıdakı genetik faktorlarla əlaqələndirilir, bu da orqanizmin allergenlərlə təmasda genetik proqramlaşdırılmış cavabı kimi göstərir:

- ✓ dəri baryerinin zədələnməsi
- ✓ patogen mikroorqanizmlər tərəfindən kolonizasiya
- ✓ immun sistemdə qüsurlar
- ✓ bir sıra antigenlərə dərinin hiperhəssaslığı

Sadalanan patogenetik epizodlar AtD-in klinik təzahürləri ilə əlaqələndirilir. *Epidermal baryerin zədələnməsi* – struktur zülal geninin - filagrinin ləngidilməsi və epidermal baryerin lipidlərinin - seramidlərin sintezinin azalması ilə əlaqədardır. Bu, allergenlərin dəridən nüfuzunun artmasına gətirib çıxarır və patogen mikroorqanizmlər tərəfindən kolonizasiyaya və transepidermal su itkisinin artmasına səbəb olur. Nəticədə quru dəri və AtD üçün xarakterik olan ocaqların infeksiyaya meyilliyi artır. İmmunitetin tənziplənməsində qüsurlar T-limfositlərin, dendritik hüceyrələrin, makrofaqların, tosqun hüceyrələrin, keratinositlərin aktivasiyası ilə özünü göstərir. Keratinositlərin mitotik aktivliyi artır, bu da epidermisin qalınlaşaraq kobudlaşmasına gətirib çıxarır və AtD üçün xarakterik olan klinik simptomla - *lixenifikasiya* ilə təzahür edir. T-limfositlərin aktivasiyası nəticəsində T-helperlər tərəfindən sitokinlərin (İL4, İL5, İL11, İL12, İL13, İL18) hasilatı artır ki, bu da AtD-in iltihabi xarakterini əsaslandırır. T-limfositlərin aktivasiyası IgE anticisimlərin sintezini stimullaşdırır. IgE-nin hiperhasilatı müəyyən antigenlərə qarşı sensibilizasiyanın olduğunu göstərir. Spesifik IgE antigeni tosqun hüceyrələrin səthindəki reseptorlarla birləşir, onların deqranulyasiyasına səbəb olur, qaşınmanın səbəbi olan histaminin və digər vazoaktiv mediatorların sərbəst buraxılmasına gətirib çıxarır. Vazoaktiv mediatorların disfunksiyaları xolinergik və  $\alpha$ -adrenergik tonusun pozulması ilə müşayiət olunur, nəticədə ağ dermoqrafizm, uzun solğunluğu, durğun hiperemiya, akrosianoz, güclənmiş pilomotor refleks, pis yuxu, narahatlıq, tənhalıq və s. kimi AtD-in klinik təzahürləri ilə müşayiət olunur.

AtD-in manifestasiyası müxtəlif faktorların təsiri altında baş verir: *ekzogen* (alimantar, məişət, dərman, sənaye, tozlanma, tütün tüstüsü, əlverişsiz hava şəraiti və s.) və *endogen* (infeksiyon xəstəliklər, neyroendokrinopatiya, mədə-bağırsaq sisteminin, ürək-damar və tənəffüs sisteminin və s. xəstəlikləri).

## Klinik şəkil

Atopik dermatitin klinikası aşağıda göstərilən əlamətlərlə xarakterizə olunur:

- ✓ lixenifikasiya təzahürləri olan eritematoz-skvamoz, papulyoz-vezikulyoz, lixenoid səpgilər tipli qaşınan iltihabi zədələnmələr
- ✓ klinik təzahürlərin yaş dinamikası
- ✓ xroniki residiv gedişi
- ✓ təzahürlərin mövsümliliyi
- ✓ ikincili dəri infeksiyaları ilə ağırlaşmalar
- ✓ çox vaxt respirator atopiya ilə assosiasiya

Qaşınma AtD-in başlıca simptomudur və tutmaşəkili, əzabverici, yüngül, qısamüddətli və ya davamlı, arasıkəsilməz şəkildə ola bilər.

Atopik dermatitin gedişində 3 yaş dövrü ayırd edilir:

- körpəlik - 2-5 aydan 2 yaşa qədər
- uşaqlıq - 2 yaşdan 12 yaşa qədər, məktəbəqədər yaş (2-7 yaş) və kiçik məktəb yaşı (7-12 yaş) daxildir
- yeniyetməlik və böyüklər - 12 yaşdan yuxarı.

AtD-in **körpəlik dövrü** - adətən uşaqların həyatının 2-3 ayından başlayır, əsasən alimantar faktorla əlaqələndirilir və çox vaxt kəskin və ya yarımkəskin şəkildə müşahidə olur. *İlkin lokalizasiya* - üz, ətrafların açıq səthləri, daha az gövdədir (*bel sahəsi səpgilərdən azad olaraq qalır*). *Dövrün sonuna qədər* zədə ocaqları əsasən diz və dirsək oynaqlarının büküşlərində, bilək və boyunda qalmış olur. Klinik şəkildə - ödem, sulanma ilə müşayiət

## DERMATOLOGİYA


olunan eritematoz ləkələr, eroziyalar, papulalar, vezikullar, qartmaqlar şəklində nəzərə çarpan *ekssudativ komponentlər* qeyd olunur (Şək.3).



Şəkil 3

Derموqrafizm *adətən qırmızıdır*. AtD-in körpəlik dövrü, bir qayda olaraq, uşaqların 50%-də həyatının ikinci ilində sağalma ilə başa çatır və ya növbəti dövrə (uşaqlıq) keçir.

**AtD-in uşaqlıq dövrü** - az dərəcədə alimenter faktordan asılıdır, mövsümlilik əsasən yaz-payız dövrlərində kəskinləşmə xarakterikdir. Lokalizasiya – üzün, yuxarı və aşağı ətrafların bilək nahiyəsinin, bazu önünün, dirsəklərin və dizaltı büküşlərin, baldır-pəncə oynaqının və ayaqaltının dərisindədir (Şək.4).



Şəkil 4

Klinik təzahürləri körpəlik dövrünə nisbətən *daha az ekssudativdir* və eritematoz-skvamoz ocaqlarla, iltihabi milliar və ya lentikulyar papulalarla, papulo-vezikulyoz və disxromiya sahələri ilə təmsil olunurlar (Şək.5).



Şəkil 5

Bəzi uşaqlarda “atopik üz” formalaşır (periorbital hiperpigmentasiya, aşağı göz qapağının altında Denni-Morgan büküşləri, anqulyar xeylit, Hertoge simptomu - qaşların lateral hissələrinin seyrəlməsi) (Şək.6).



Şəkil 6

Derμοqrafizm - ağ və ya qarışıq olur.

**AtD-in yeniyetməlik və böyüklük dövrü.** Lokalizasiyası - əsasən yuxarı və aşağı ətrafların bükücü səthlərinin, boyun arxası, qulaqarxası nahiyələrinin dərisində, zaman keçdikcə yalnız dirsək və dizaltı büküşlərin dərisi

## DERMATOLOGİYA

zədələnmiş olur. Klinik gedişində *ekssudativ təzahürlər quruluq, infiltrasiya və lixenifikasiya ilə əvəzlənir*. Səpgilər eritema, papulalar, qabıqlanma, çoxsaylı ekskoriyasiyalar, çatlar, infiltrasiya və lixenifikasiya ilə təmsil olunur (Şək.7).



Şəkil 7

Səpgilərin sağaldığı yerlərdə hipo- və ya hiperpigmentasiya sahələri əmələ gəlir, dəri bozuntul-sarımtıl rəng alır, tüklər incələşərək solğunlaşır (Şək.8).



Şəkil 8

Əksər xəstələrdə 30 yaşa qədər xəstəliyin natamam remissiyası (dəri quruluğu, onun qıcıqlandırıcılara qarşı artan həssaslığı fonunda mövsümi kəskinləşmə halları mümkün olur) müşahidə edilir.

AtD-in ən ağır təzahürü **eritrodermiya**dır, hər yaşda özünü göstərə bilər, eritema, qabıqlanma, infiltrasiya, lixenifikasiya şəklində bütün dəri örtüyünün universal zədələnməsi ilə xarakterizə olunur. Ümumi vəziyyətin ağırlaşması yüksək hərarət, limfadenopatiya, titrəmə və s. ilə müşayiət olunur.

AtD-in gedişi əsasən ikincili infeksiyanın qoşulması ilə ağırlaşır: *bakterial* (strepto- və/və ya stafilodermiyalar), *mikotik* (malasseziyoz, dermatofitiya, kandidoz), *virus* (kontagioz molllyuks, herpesvirus və papillomavirus infeksiyaları), həmçinin *limfadenopatiya və göz ağırlaşmaları* (konyunktivit, nadir hallarda katarakt şəklində - Andoqski sindromu).

## Diaqnostika

AtD diaqnozu anamnezə və xarakterik klinik şəklə əsaslanır. Diaqnozu təsdiqləyən xüsusi laborator testləri mövcud deyil.

### *AtD-in diaqnostik kriteriləri*

*əsas diaqnostik kriterilər:*

- ✓ dəri qaşınması
- ✓ uşaqların həyatlarının birinci illərində uzun və ətrafların açıcı səthinin dərisinin zədələnməsi, yuxarı yaşlı uşaqlarda və böyüklərdə isə ətrafların bükücü səthinin ekskoriyasiya və ya lixenifikasiya təzahürləri ilə
- ✓ xroniki residiv gediş
- ✓ şəxsi və ailə anamnezində atopiya
- ✓ erkən uşaq yaşlarında xəstəliyin başlanğıcı (2 yaşa qədər)

*əlavə diaqnostik kriterilər:*

- ✓ dəri quruluğu (kseroz)
- ✓ ixtiozlu əl (ovucların hiperlinearlığı)
- ✓ qan serumunda IgE-nin artması
- ✓ ağ dermoqrafizm
- ✓ dəri infeksiyalarına meylik
- ✓ Denni-Morgan büküşləri
- ✓ residivləşən konyunktivit
- ✓ periorbital nahiyənin hiperpiqmentasiyası
- ✓ uzun solğunluğu
- ✓ tərləmə zamanı qaşınma
- ✓ xeylit
- ✓ follikulyar hiperkeratoz

AtD diaqnozu qoymaq üçün 3 əsas və ən azı 3 əlavə kriterinin birləşməsi zəruridir.

***Əlavə laborator tədqiqatları*** (klinik, immunoloji, allerqoloji) - göstərişə əsasən və differensial diaqnostika məqsədi ilə.

***Biopstatın patomorfoloji tədqiqi*** (zəruri olduqda)

- *ekssudativ ocaqlar olduqda* zəif akantoz, hiper- və parakeratoz, spongiyoz və spongiotik qovuqlar, ekzositozlu perivaskulyar limfohistiositar infiltrat qeyd olunur.

- *lixenifikasiyalı ocaqlar olduqda*, nəzərə çarpan akantoz, hiperkeratoz, papillomatoz, çoxlu sayda tosqun hüceyrələrlə məməcikli təbəqənin limfohistiositar infiltrasiyaları qeyd olunur.



## Differensial diaqnostika

Differensial diaqnostika *allergik dermatit, seboreya dermatiti, mikrob ekzeması, məhdud neyrodermit, psoriaz, qoturluq* ilə aparılır.

## Müalicə

AtD-in müalicəsi trigger faktorların (ev tozu, heyvan tükləri, ev tozu gənələri, kif, ağac tozu) və hipoallergen pəhrizin aradan qaldırılması fonunda sistem və topik təsirli preparatlarla aparılır.

## Sistem terapiya

- ✓ antihistamin preparatlar
- ✓ qlükokortikosteroid preparatlar
- ✓ immunodepressantlar (siklosporin, azatioprin)

## Yerli terapiya (məlhəmlər/kremlər/gellər/spreylər/losyonlar/pastalar)

- ✓ qlükokortikosteroidlər
- ✓ antihistaminlər
- ✓ kalsinevrin inhibitorları (pimekrolimus, takrolimus)
- ✓ emolientlər (yumşaldıcılar/nəmləndiricilər)
- ✓ naftalan, qətran preparatları
- ✓ fototerapiya.

## 13.3. Neyrodermit

**Neyrodermit sin. Vidalın sadə xroniki dəmrovu (Neurodermitis sin. Lichen simplex chronicus Vidal)** – əksər hallarda qaşınma və lixenoidli elementlərlə müşayiət olunan məhdud, lixenifikasiyalı ocaqların əmələ gəlməsi ilə xarakterizə olunur.

## Epidemiologiya

- Neyrodermitdən adətən *orta və yuxarı* yaşda olan insanlar əziyyət çəkir
- *Qadınlarda və sensibilizativ aktivliyi yüksək olan şəxslərdə* (bronxial astma, allergik rinit, konyunktivit və s.) daha çox rast gəlinir.

## Etiopatogenez

Neyrodermitin səbəbləri və inkişaf mexanizmləri az öyrənilmişdir. Periferik sinir tənzimlənməsinin xroniki funksional pozuntusu və beynin qaşınma mərkəzlərində oyanma ocaqlarının fiksasiyası ehtimal edilir. Mədə-bağırsaq traktından, hormonal sferalar və s.-dən gələn patoloji impulslar böyük əhəmiyyət kəsb edirlər.

## Klinik şəkil

**Proses məhdud xarakter daşıyır.** Xoşladığı lokalizasiya - boynun arxa və yan səthləri, ətrafların distal hissələri, cinsiyyət orqanlarıdır. Tipik hallarda, bəzən dairəvi, oval, xətti və ya qeyri-düzgün formada, qəhvəyi-qırmızımtıl və ya boz-qırmızımtıl rəngli *ocaqlar* müşahidə olunur. Zədə ocağında 3 zona ayırd edilir: mərkəzi

## DERMATOLOGİYA

(*lixenifikasiya*), mərkəzi əhatə edən orta (normal dəri və ya bozuntul qırmızımtıl rəngli kiçik qruplaşmış parlaq papulalar), periferik (*hiperpiqmentasiya*). Subyektiv - çox vaxt dözülməz *qaşınma* müşahidə olunur, bu da *ekskoriasiyaların, qanlı qartmaqların əmələ gəlməsinə* səbəb olur (Şək.9, 10).



Şəkil 9



Şəkil 10

## Diaqnostika

Neyrodermit diaqnozu aşağıdakı kriterilərə əsaslanır:

- *anamnez*
- *xarakterik klinik şəkil*
- *xüsusi laborator tədqiqatların nəticələri*
  - ✓ klinik
  - ✓ biokimyəvi
  - ✓ immunoloji
  - ✓ allerqotestlərin nəticələri (göstərişə əsasən və differensial diaqnostika məqsədi ilə)
- *bioptatın patomorfoloji tədqiqatı (zəruri olduqda)* - epidermisdə ortohiperkeratoz, ocaqlı parakeratoz, qranulyoz, uzanmış və yoğunlaşmış epidermal çıxıntılar, məməcikli dermada - qalınlaşmış şaquli düzülmüş kollagen liflər, elastik liflərin itməsi, tük follikullarının ortohiperkeratozu müşahidə olunur.

## Differensial diaqnostika

Differensial diaqnostikanın aparıldığı xəstəliklər: *psoriaz, qırmızı yastı dəmrov, nummulyar ekzema, atopik dermatit, göbələkşəkili mikoz* (T-hüceyrəli limfoma).

## Müalicə

Neyrodermitin müalicəsi sistem və topik təsirli preparatlarla aparılır.

### *Sistem terapiya*

- ✓ antihistamin preparatlar (loratadin, dezloratodin, feksofenadin, setirizin, levosetirizin, difenhidramin, kremastin, xloropiramin)
- ✓ qlükokortikosteroid preparatlar (prednizolon, deksametazon, betametazon, metilprednizolon)
- ✓ immunodepressantlar (siklosporin, azatioprin)

### *Topik terapiya* (məlhəmlər/kremlər/ gellər/spreylər/losyonlar/pastalar)

- ✓ qlükokortikosteroidlər
- ✓ antihistaminlər
- ✓ kalsinevrin inhibitorları (pimekrolimus, takrolimus)
- ✓ emolientlər (yumşaldıcı/nəmləndirici vasitələr)
- ✓ naftalan, qətran preparatları
- ✓ fototerapiya

## 13.4. Pruriqo

**Qaşınma sin.Pruriqo (Prurigo)** - xroniki residivləşən dəri xəstəliyidir, *şiddətli qaşınma* ilə müşayiət olunan *papulaların, papulo-vezikulaların, düyünlərin* əmələ gəlməsi ilə təzahür edir.

### Epidemiologiya

- Pruriqo uşaqlarda 2-8 yaşlarında müşahidə olunur.
- Böyüklərdə 20-60 yaş arasında inkişaf edir.
- Pruriqo xəstələrinin 70%-ə qədəri qadınlardır.
- Pruriqo çox vaxt nevroloabil şəxslərdə atopik dermatit fonunda inkişaf edir.

### Etiopatogenez

Pruriqonun səbəbi məlum deyil. Xəstəliyin inkişafında çox sayda *təhrikedici faktorlar* qeyd olunur: *uşaqlarda:*

- ✓ həzmin pozulması (fermentopatiya)
- ✓ həşərat dişləməsi (ağcaqanadlar, gənələr, birələr, taxtabitilər)
- ✓ qida, məişət, dərman allergenlərinə qarşı sensibilizasiya
- ✓ helmint və parazitlar invaziyalar, infeksiya ocaqları
- ✓ profilaktik peyvəndlər

*böyüklərdə:*

- ✓ xroniki mədə-bağırsaq xəstəlikləri (mədə və onikibarmaq bağırsaq xorası, hepatit, xolesistit, qara ciyər sirrozu, qıcıqlanmış bağırsaq sindromu, funksional dispepsiya)
- ✓ endokrinopatiya (şəkərli diabet, tireotoksikoz, dismenoreya və s.).
- ✓ autoimmun proseslər
- ✓ neyropatiya və vegetativ-damar pozuntuları
- ✓ paraneoplastik proseslər
- ✓ həşərat dişləmələri
- ✓ fotosensibilizasiya
- ✓ stress, hamiləlik
- ✓ alimentar və dərman intoksikasiyaları

### Klinik şəkil

Klinik olaraq *uşaq, böyük və düyünlü* pruriqo növləri ayırd edilir.

**Uşaq pruriqosu (Prurigo infantium sin. Strofulus; Papulyoz övrə).** Əsas lokalizasiya - gövdə, yuxarı və aşağı ətrafların açıq səthləri, tipik hallarda zədə ocaqlarında qəfil olaraq açıq qırmızı rəngli dəri səviyyəsindən yüksəkliyə qalxmış periferik kənarlı qaşınan papulo-vezikulalar (seropapulalar) əmələ gəlir; köpüşüklər, papulalar da müşahidə olunur (Şək.11, 12).



Şəkil 11



Şəkil 12

Subyektiv olaraq - xüsusilə axşam və gecə yuxusunun pozulmasına və əsəbiliyə səbəb olan *şiddətli qaşınma* narahat edir. Səpgilər və qaşınma tutmaşəklli təzahür edə bilər. Qaşınma nəticəsində seropapulalar infiltrasiyalaşır, *eroziv və hemorragik qartmaqlar* əmələ gəlir, impetiginizasiya prosesə qoşulur. Proses müvəqqəti hiper- və ya hipopiqmentasiya ilə izsiz nəticələnir.

**Böyüklərin Gebra pruriqosu sin. Sadə qaşınma (Prurigo simplex).** Əsas lokalizasiya - yuxarı və aşağı ətrafların açıq səthləri, bəzən gövdə. Xarakterik əlaməti şiddətli *dözülməz qaşınmadır*, xəstə zədələnmiş nahiyələri qanaxmaya qədər qaşıda sakitləşir. Zədə ocaqlarında qırmızımtıl-qəhvəyi rəngli, mərcimək ölçüsündə, bərk konsistensiyalı yarımkürəşəklli papulalar qeyd olunur ki, bunlar da ödemləşərək urtikar xarakter ala bilər. Qaşınma nəticəsində papulaların səthi *hemorragik qartmaqlarla* örtülür, onları qopduqdan sonra yerlərində *müvəqqəti piqmentasiya və ağımtıl atrofik çapıq* qalır. Uzunmüddətli və residivləşən gedişli proseslərdə, papulyoz səpgilərlə yanaşı, lixenifikasiyalı ocaqlarda təsadüf edilir.

**Qaydenin düyünlü pruriqosu (Prurigo nodularis).** Əsas lokalizasiyası - yuxarı və aşağı ətrafların açıq, bəzən bükücü səthləri, kürək nahiyələri. İzolə olmuş, dairəvi, yarımkürəşəklli, diametri 0,5 - 1 sm və ya daha böyük, hamar səthli, normal dəri və sonralar qırmızımtıl-qəhvəyi rəngli dəri səviyyəsindən yuxarı qalxmış papulalar və ya düyünlərlə xarakterizə olunur (Şək.13).



Şəkil 13

Xəstəlik *intensiv biopsiyaedici tutmaşəkilli qaşınma* ilə müşayiət olunur. Qaşınma nəticəsində elementlərin səthi *ekskoriasiyalar, hemorragik qartmaqlar və pulcuqlarla* örtülür. Sağalma prosesində çox vaxt *çapıqlaşma ilə nəticələnən xoralaşma* halları baş verir.

## Diaqnostika

Pruriqo diaqnozu aşağıdakı kriterilərə əsaslanır:

- *anamnez*
- *xarakterik klinik şəkil*
- *xüsusi laborator tədqiqatların nəticələri*
  - ✓ klinik
  - ✓ biokimyəvi
  - ✓ immunoloji
  - ✓ allerqoloji (göstərişə əsasən və differensial diaqnostika məqsədi ilə) - serum allergen-spesifik anticisimlərin təyini (qida, məişət, tozlanma, epidermal, dərman preparatlarına və həşərat dişləmələrinə qarşı)
- *bioptatın patomorfoloji tədqiqatı (zəruri olduqda)* - uşaq pruriqosu və böyüklərin pruriqosunun kəskin mərhələsində epidermisdə limfositlər və eozinofillər olan intraepidermal, çox vaxt subkorneal vezikulalar qeyd olunur; böyüklərin pruriqosunun regenerasiya mərhələsində dermanın fibrozu və qalınlaşmış divarları olan yeni yaranan damarlar müşahidə olunur; düyünlü pruriqoda – nəzərə çarpan hiperkeratoz və ocaqlı parakeratoz ilə psevdopitelial hiperplaziya qeyd olunur; dermada - papulalar genişlənir və tərkibində şaquli kollagen dəstələri yaranır, dəri sinirləri qalınlaşır, Şvann hüceyrələri nəzərə çarpır, kiçik nevrromaların əmələ gəlməsi müşahidə oluna bilər.
- göstərişə əsasən digər mütəxəssislərin konsultasiyası: gastroenteroloq, nevroloq, endokrinoloq, onkoloq və s.

## Differensial diaqnostika

Differensial diaqnostikanın aparıldığı xəstəliklər: *qoturluq, neyrodermit, ekzema, həşərat dişləməsi, su çiçəyi, vaskulit, toksidermiya, herpesşəkilli Dürinq dermatiti*.

## Müalicə

Sistem və topik təsirli dərman preparatları ilə aparılır.

### Sistem terapiya

- ✓ antihistamin preparatlar (loratadin, dezloratodin, feksofenadin, setirizin, levosetirizin, difenhidramin, kremastin, xloropiramin)
- ✓ qlükokortikosteroid preparatlar (prednizolon, deksametazon, betametazon, metilprednizolon)
- ✓ trankvilizatorlar (hidroksizin)

### Topik terapiya (kremlər/ məlhəmlər/gellər/spreylər/çalxalamalar)

- ✓ qlükokortikosteroid preparatları mono- və applikasiya şəklində kombinə edilmiş (hidrokortizon, prednizolon, metilprednizolon aseponat, mometazon furoat, klobetazol propionat)
- ✓ qaşınma əleyhinə preparatlar - mentol, anestezin, dimedrol, fenistil tərkibli

- ✓ naftalan, qətran, ixtiol (5-10%-li qətran məlhəmi; 2-5%-li naftalan məlhəmi; bor (3-5%)-qətran (5-10%) məlhəmi; 5%-li ixtiol məlhəmi) tərkibli preparatları - okklüziv sarğı altında

## *Qeyri-dərman terapiyası*

- ✓ PUVA-terapiya
- ✓ selektiv fototerapiya

## 13.5. Dəri qaşınması

**Dəri qaşınması (Pruritus cutaneus)** - dəriyə və ona bitişik selikli qişalara xas olan, dərinin qaşınma ehtiyacı ilə müəyyən edilən hissiyattır.

Dəri qaşınması 3 aspektdə nəzərə alınmalıdır: hissiyyat kimi, xəstəliyin simptomu kimi və yalnız dermatoloji deyil, həmçinin müstəqil klinik diaqnoz kimi

## Epidemiologiya

- Hər bir insan həşərat dişləməsi, quru dəri, temperaturun dəyişməsi və s. nəticəsində qaşınma hiss etmişdir
- Böyüklər arasında xroniki qaşınmanın yayılması təxminən 20% təşkil edir.
- Xroniki böyrək və qara ciyər xəstəlikləri, şəkərli diabet, hamiləlik 20-80% hallarda qaşınma ilə müşayiət olunur
- Atopik dermatit zamanı qaşınma 100% hallarda olur

## Etiopatogenez

Bəzi tədqiqatçılara görə qaşınma - dəridə ağrı sinir uclarının dəyişmiş kəndarı səbəbindən yaranan *ağrı hissənin bir növüdür*.

Digər tədqiqatçılar insanlarda dəridə *müstəqil spesifik qaşınma reseptorlarının* olduğunu hesab edirlər. Hər bir halda, dəridə sinir uclarının qıcıqlanması ya birbaşa - mexaniki, istilik, elektrik və kimyəvi stimulların təsiri altında və ya dolayı yolla - müxtəlif mediatorlar (histamin, serotonin, bradikinin, asetilxolin, tripsin, proteazlar, öd turşuları, amonyak və s.) sərbəst buraxıldıqda baş verir.

Sonrakı qıcıqlanma beyindəki qaşınma mərkəzlərinə ötürülür, burada qıcıqlanma ocağına proyeksiya olunur və *periferik /sensitiv qaşınma* kimi təsnif edilən bir hissiyyat yaranır. Bununla belə, beyindəki qaşınma mərkəzlərinin birbaşa qıcıqlanması və nəticədə *mərkəzi/neyrogen qaşınmanın* əmələ gəlməsi halı müşahidə oluna bilər. Bundan əlavə, qaşınma psixi patologiyanın təzahürü kimi də psixogen effektiv ola bilər.

Dermatoloji və sistem qaşınma növləri ayırd edilir.

*Dermatoloji* qaşınma ilkin dəyişmiş dəridə dermatoloji xəstəliyin əlaməti olaraq baş verir (ekzema, allergik dermatit, toksidermiya, atopik dermatit, neyrodermit, qaşınma, qoturluq, qırmızı yastı dəmrov, T və B hüceyrəli limfomalar, mikozlar, Dürinq dermatiti və s.). Həmin dermatoz üçün xarakterik olan əlamətlər dəri və ya selikli qişalarda səpgilərlə müşayiət olunur. *Dermatoloji qaşınma* isə müvafiq dermatozun patogenezi ilə izah olunur.

*Sistem qaşınma* intakt dəridə - qan, həzm sistemi, sidik-cinsiyyət sistemi, neyroendokrin və maddələr mübadiləsi pozğunluqları, helmint invaziyası, bədxassəli şişlər, daxili orqanlar və s. xəstəlikləri, həmçinin hamiləlik və qocalıq dövründə, yüksəkliyə qalxarkən və s.- qeyri-dermatoloji xəstəliklərin əlaməti kimi baş verir. Qaşınmanın fəsadı olaraq dəridə *ekskoriasiya və qartmaqlar* kimi ikincili elementlər yaranır. Sistem qaşınma mexanizmi yanaşı gedən xəstəliklərin və sindromların patogenezi ilə izah olunur. Hamiləlik dövründə qaşınma çox vaxt xolestatik xarakter daşıyır. Qocalıq qaşınması bədəndə involyusiya prosesləri ilə, yüksəklik qaşınması isə baroreseptorların qıcıqlanması ilə əlaqədardır; mövsümi qaşınma fotosensibilizasiya zamanı və ya soyuq mövsümdə müşahidə olunur.

Əgər qaşınma intakt dəridə ilk əlamət kimi yaranırsa və sistem xəstəliyin diaqnozu hələ müəyyən edilməyibsə, bu vəziyyət *dəri qaşınma* kimi təsnif edilir.

## Təsnifat

Klinik olaraq, qaşınma lokalizasiyaya və gedişatına görə təsnif edilir. Lokalizasiyaya görə dəri qaşınması generalizə olmuş və yerli məhdud olur.

**Generalizə olmuş dəri qaşınması (*Pruritus generalisatus*)** gövdə və ətrafların dərisini əhatə etməklə yayılmış xarakter daşıyır.

**Yerli qaşınma (*Pruritus localisatus*)** - məhdud xarakter daşıyır, tez-tez anus, vulva, xarici cinsiyyət orqanları nahiyəsində, başın tüklü hissəsində əmələ gəlir; yerli qaşınmanın səbəbləri helmint invaziyası, babasil, kiçik çanaq orqanlarının iltihabi infeksiyon xəstəlikləri, klimakterik pozuntular, diabet, gigiyena qaydalarına riayət etməmək və s. ola bilər.

Gedişatına görə dəri qaşınmasının aşağıdakı növləri olur:

- *tutmaşəkilli qaşınma* - paroksizmlər xarakterini alan dözülməz qaşınma şəklində
- biopsiyaedici qaşınma sıyrıntılarının yerində xətti çapıqların əmələ gəlməsi ilə başa çatır.
- daimi qaşınma göynəməni, həşərat sürünməsinə xatırladır.

## Klinik şəkil

Dəri qaşınmasının klinik təzahürləri aşağıdakılardır

- ✓ nöqtə və ya xətti xarakterli *cızıqlar/sıyrıntılar*
- ✓ *hemorragik qartmaqlar*
- ✓ "*cilalanmış dırnaqlar*" - dırnaq lövhələrinin itilənmiş kənarı və artan parlaqlığı şəklində ümumi simptom
- ✓ "*kəpənək simptomu*" - qaşınmaq üçün əllərin çatmaması səbəbindən kürəyin mərkəzi hissəsində zədənin olmaması
- ✓ *xətti çapıqlar*, hiper- və ya hipopigmentasiya, lixenifikasiya (xroniki gedişatda)
- ✓ *bakterial və kandida* infeksiyaların qoşulması, *amiloidozun* inkişafı

yuxu və iştahın pozulması; əsəbilik, depressiya, həyat keyfiyyətinin azalması (Şək.14).





Şəkil 14

## Diaqnostika

Dəri qaşınması diaqnozu aşağıdakı kriterilərə əsaslanır:

- *anamnez*
- *xarakterik klinik şəkil*
- *xüsusi laborator tədqiqatların nəticələri*
  - ✓ klinik
  - ✓ biokimyəvi
  - ✓ immunoloji
  - ✓ allerqoloji (göstərişə əsasən və differensial diaqnostika məqsədi ilə) - serum allergen-spesifik anticisimlərin təyini (qida, məişət, tozlanma, epidermal, dərman preparatlarına və həşərat dişləmələrinə qarşı)
- göstərişə əsasən digər mütəxəssislərin konsultasiyası: gastroenteroloq, nevroloq, endokrinoloq, onkoloq və s.

## Differensial diaqnostika

Differensial diaqnostikanın aparıldığı xəstəliklər: *qoturluq, neyrodermit, həşərat dişləməsi, mastositoz, pruriqo, pedikulyoz.*

## Müalicə

### Sistem terapiya

- ✓ antihistamin preparatlar (loratadin, dezloratodin, feksofenadin, setirizin, levosetirizin, difenhidramin, kremastin, xloropiramin)
- ✓ antidepressantlar (doksepin, amitriptillin, mirtazapin)
- ✓ neyroleptiklər (prometazin)

### Topik terapiya (kremlər/ məlhəmlər/gellər/spreylər/çalxalamalar)

- ✓ qlükokortikosteroid preparatları mono- və applikasiya şəklində kombinə edilmiş (hidrokortizon, prednizolon, metilprednizolon aseponat, mometazon furoat, klobetazol propionat)
- ✓ qaşınma əleyhinə preparatlar – 1%-li mentol, 1-2%-li anestezin, dimedrol (allerqozan, alledermin, dimetinden), 1-2%-li karbol turşusu, fenistil
- ✓ naftalan, qətran, ixtiol (5-10%-li qətran məlhəmi; 2-5%-li naftalan məlhəmi; bor (3-5%)-qətran (5-10%) məlhəmi; 5%-li ixtiol məlhəmi) tərkibli preparatları - okklüziv sarğı altında

### Qeyri-dərman terapiyası

- ✓ UB terapiya
- ✓ PUVA-terapiya

## 13.6. Ekzema

**Ekzema (Eczema, yunanca eczeo – qaynayıram) - kəskin iltihabi reaksiya və polimorf səpgilərlə təzahür edən xroniki residivləşən allergik qaşınma xəstəliyidir.**

### Epidemiologiya

- Dəri patologiyasının strukturunda ekzema 20-30% təşkil edir
- Ən çox 25-60 yaş arasında aktiv əmək fəaliyyəti dövründə rast gəlinir, bu da xəstəliyin yaranmasında peşə faktorlarının rolu ilə əlaqələndirilir

### Etiopatogenez

Ekzema - *polietioloji xəstəlikdir*, infeksiya-allergik və neyrogen faktorların, metabolik pozuntuların, genetik meyilliyyətin və immun çatışmazlığın mürəkkəb kompleksi ilə müəyyən edilir. Ekzemanın patogenezinə *genetik meyillik* aparıcı rol oynayır. HLA-B22, Cw1 histoloji uyğunluq sisteminin antigenləri ilə ekzemanın statistik əlaqəsi aşkar edilmişdir, bunun fonunda hüceyrə və humoral immunitetinin və qeyri-spesifik qoruyucu faktorların pozulması ilə *immun iltihabi proses* inkişaf edir.

Ekzematoz reaksiya - ekzogen və endogen faktorların təkrar təsirinə cavab olan *ləng tipli hiperhəssaslığın təzahürüdür*. Ekzogen faktorlar arasında dərini birbaşa təmasda sesibilizasiya edən 800-dən çox kimyəvi maddə

məlumdur (metallar, yuyucu vasitələr, kimyəvi məişət vasitələri, kosmetik vasitələr, dərman preparatları, sintetik materiallar, paltar və ayaqqabı üçün boyalar və s.). *Endogen* faktorlar arasında xroniki bakterial, göbələk və virus infeksiyaları ocaqlarından olan mikroorqanizmlərin antigen strukturları; aralıq metabolik məhsullar; dərman preparatları və qida məhsulları aparıcı rol oynayır. Ekzemanın yaranmasına psixo-emosional faktorlar, neyroendokrin disfunksiyalar, həzm sisteminin xəstəlikləri səbəb olur.

## Təsnifat

Ekzemanın ümumi qəbul edilmiş təsnifatı yoxdur. Klinik şəklin xüsusiyyətlərindən asılı olaraq ekzemanın aşağıdakı formaları ayırd edilir:

- ***həqiqi (idiopatik)***
  - ✓ dishidrotik
  - ✓ pruriginoz
  - ✓ buynuzlu (tilotik)
- ***mikrob***
  - ✓ rupişəkilli (numulyar)
  - ✓ paratravmatik
  - ✓ varikoz
  - ✓ sikoşəkilli
  - ✓ mikotik
- ***seboreya***
- ***pəşə*** (istehsal şəraitində dərinin qıcıqlandırıcı maddələrlə təması nəticəsində yaranır).

Gedişinə görə *ekzemanın* aşağıdakı *mərhələləri* ayırd edilir:

- kəskin (2 aya qədər)
- yarımkəskin (6 aya qədər)
- xroniki (6 aydan çox)

## Klinik şəkil

***Həqiqi idiopatik ekzema*** zamanı *sevimli lokalizasiyası* - üz, yuxarı və aşağı ətraflardır, lakin digər bölgələrə də yayıla bilər; *proses simmetrik xarakter daşıyır*.

Kəskin mərhələdə xəstəliyin klinik şəkli *polimorfdur*, dəridə *eritematoz-ödemli fonda mikrovezikulalar, papulo-vezikulalar*, sulanan nöqtəvari eroziyalar (“seroz quyular”), *seroz qartmaqlar, ekskoriasiyaların təzahürü* ilə xarakterizə olunur. Ekzematoz ocaqlar - müxtəlif ölçülü olur, qeyri-aydın sərhədli, sağlam dəri sahələri ilə növbələşən “*arxipelaq adaları*” təəssüratı yaradır.

## DERMATOLOGİYA

Ekzemanın yarımkəskin mərhələsində durğun eritema fonunda *infiltrasiya, lixenifikasiya, pulcuqlar və əsasən çatlar* inkişaf edir. Ekzemanın xroniki mərhələyə keçməsi zamanı infiltrasiya və lixenifikasiya əlamətləri artır, *iltihabın sorulmasından sonra hipo- və hiperpigmentasiya* əlamətləri yaranır. Subyektiv olaraq, ocaqlarda qaşınma, göynəmə, ağrı qeyd olunur.

Həqiqi ekzemanın növləri:

*dishidrotik* - dərinin qalın nahiyələrində (ovuc, ayaqaltı), əl və ayaq barmaqlarının yan səthlərində lokalizasiya olur, çox kameralı, gərgin örtüklü qovuquqlarla xarakterizə olunur. Epidermisin buynuz təbəqəsinin qalınlığına görə eritematoz mərhələ zəif olur və bunun fonunda *bişmiş düyü dənəciklərinə* bənzəyən qovuquqlar üstünlük təşkil edir. Dishidrotik ekzema yalnız ovuc və ayaqaltında lokalizasiya olduqda *pomfoliks* (pompholix), ayaq barmaqlarının yan səthlərində lokalizasiya olduqda isə - *dishidroz* kimi təsnif edilir (Şək.15).



Şəkil 15

- *Pruriginoz* –açılmayan və qartmaq əmələ gətirməyən *sərt əsasda yerləşən xırda qaşınan papulo-vezikulalarla* xarakterizə olunur.
- *Buynuzlu proses* – ovuc və ayaqaltının *hiperkeratozu*, bəzən dərin ağrılı *çatlarla* təzahür edir.

**Mikrob ekzeması** müxtəlif patogen antigenlər tərəfindən dərinin sensibilizasiyası nəticəsində baş verir. Adətən yuxarı və aşağı ətraflarda, bəzi hallarda gövdədə infeksiyon mənşəli yaralar, trofik xoralar, xroniki piodermiya ocaqları ətrafında lokalizasiya olur.

Xarakterik mikrovezikulalar, seroz qartmaqlarla aydın konturlu *eritematoz-infiltrativ asimmetrik zədə ocaqları* ilə təzahür edir, mikrovezikulaların örtükləri dəşildikdən sonra *quyu şəklində sulanan eroziv səth* əmələ gəlir. Ocaqların periferiyası boyunca epidermisin qırıqlarından ibarət sərhəd qeyd olunur (Şək.16, 17).



Şəkil 16



Şəkil 17

Mikroblu prosesin sensibilizativ aktivliyindən asılı olaraq aşağıdakı növləri ayırd edilir:

*Rupişəkilli* - aydın sərhədli dairəvi ocaqlar şəklində paratravmatik - əməliyyatdan sonrakı çapıqlar, sümük sınıqlarında gips sarğılarının düzgün tətbiq edilmədiyi yerlərdə, varikoz - varikoz dəyişikliklər fonunda əmələ gəlir (Şək.18, 19).



Şəkil 18



Şəkil 19

- *Sikozşəkilli* - vulqar sikoz fonunda inkişaf edir.
- *Ekzematid* - aydın sərhədli eritematoz-skvamoz ocaqlar şəklində mikrob ekzemasının abortiv formasıdır.

## Diaqnostika

Ekzemanın diaqnozu aşağıdakı kriterilərə əsaslanır

- *anamnez*
- *xarakterik klinik şəkil*
- *xüsusi laborator tədqiqatların nəticələri* (göstərişə əsasən və differensial diaqnostika məqsədi ilə):
  - ✓ klinik
  - ✓ biokimyəvi
  - ✓ allerqotestlərin nəticələri
  - ✓ immunoloji
- *biopstatın patomorfoloji müayinəsi - kəskin proses zamanı* - spongioz, tıkanlı təbəqənin hüceyrələrində hüceyrədaxili ödem, epidermisdə çoxlu sayda xırda qovuqucuqlar, məməciklərin ödemi, perivaskulyar limfositə infiltrasiya; *xroniki prosesdə* - akantoz, hiperkeratoz, parakeratoz, limfositlərdən, fibroblastlardan, histiositlərdən, eozinofillərdən ibarət perivaskulyar infiltrat.
- *digər mütəxəssislərin konsultasiyası.*

## Differensial diaqnostika

Differensial diaqnostikanın aparıldığı xəstəliklər: *psoriaz, qoturluq, atopik dermatit, neyrodermit; ayaqların, əllərin, hamar dərinin dermatofitiyası; allergik kontakt dermatit, piodermiya, toksikodermiya.*

## Müalicə

### *Sistem terapiya*

- ✓ antihistamin preparatlar (loratadin, dezloratodin, feksofenadin, setirizin, levosetirizin, difenhidramin, kremastin, xloropiramin)
- ✓ qlükokortikosteroid preparatlar (prednizolon, deksametazon, betametazon, metilprednizolon)
- ✓ trankvilizatorlar (hidroksizin)
- ✓ detoksikasiya preparatları (natrium xlorid, Ringer məhlulu)
- ✓ mikrob ekzemasında, ikincili infeksiyalar üçün antibakterial preparatlar (amoksiklav, doksisiklin, ofloksasin, levofloksasin, seftriakson, siprofloksasin və s.)
- ✓ bioloji preparatlar (omalizumab).

### *Topik terapiya* (kremlər/məlhəmlər/gellər/spreylər/çalxalamalar)

- ✓ 1%-li tanin, 2%-li bor turşusu, 0,25%-li gümüş nitrat məhlulları olan islatmalar
- ✓ qlükokortikosteroidlər (metilprednizolon aseponat, mometazon, klobetazol, betametazon)
- ✓ antiseptik məhlullar (anilin boyaları, xlorheksidin biqlukonat)
- ✓ antibakterial (gentamisin, klindamisin, fuzidin, mupirosin).

## FƏSİL 14. PSORİAZ (Psoriasis)

**L40 Psoriaz** – xroniki, residivləşən, iltihabi, papuloskvamoz, naməlum etiologiyalı dəri xəstəliyidir, genetik faktorların dominantlığı ilə multifaktorial təbiətlidir, keratinositlərin hiperproliferasiyası və onların differensiasiyasının pozulması ilə xarakterizə olur.

### Epidemiologiya

- Psoriaz ən çox yayılmış dəri xəstəliklərindən biridir və inkişaf etmiş ölkələrin 1-3% əhalisində təsadüf edilir. Psoriazin müxtəlif ölkələrdə yayılması çox geniş – 0,1%-dən 3%-ə qədərdir.
- Kişi və qadınlar eyni dərəcədə xəstələnirlər.
- Əksər hallarda xəstəliyin debütü – 10 yaşa qədər 11,6%, 20 yaşa qədər 46%, 30 yaşa qədər 61,6%-də qeyd olunur.

### Etiopatogenez

Psoriazin etiologiyası müəyyən edilməmişdir.

*Meyllilik faktorları* – irsi meyllik, immun sistemin, neyroendokrin sistemin və s. pozulmasıdır. Təsvir edilmiş bir sıra genin (PSORS) mövcud olması xəstəliyin inkişafına meyllik yaradır.

Çox vaxt psoriazlı xəstələrdə HLACw6 və HLADR7 antigenlər aşkar edilir.

*Provokasiya faktorları* – psixoemosional gərginlik, xroniki infeksiyalar (ən çox streptokokk), orqanizmdə hormonal dəyişikliklər, ətraf mühit faktorlarının mənfi təsiri, alkoqoldan həddən artıq istifadə edilməsi, dərman vasitələrinin qəbuludur (litium duzları, beta-adrenoblokatorlar, xloroxin/hidroksixloroxin, peroral kontraseptivlər, interferon və onun induktorları və s.).

### Təsnifatı

Psoriaz üçün ümumi qəbul olunmuş təsnifat olmasa da aşağıdakı növlər ayırd edilir:

- **Tipik (vulqar) psoriaz**
  - ✓ *damcışəkilli*
  - ✓ *seboreyalı*
  - ✓ *ovuc-ayaqaltı*
  - ✓ *invers/büküşlərin psoriazi*
- **Atipik psoriaz**
  - ✓ *ekssudativ*
  - ✓ *pustulyoz*
  - ✓ *Allopo akrodermatiti*
  - ✓ *psoriatik eritrodermiya*
  - ✓ *artropatik psoriaz*
- prosesin yayılmasına görə psoriaz *lokal* və *yayılmış* formada olur.



## Klinik şəkil

Tipik gedişi zamanı psoriaz aşağıdakı əlamətlərlə xarakterizə olunur:

- ✓ daha çox diz və dirsək oynaqlarının dərisində, ətrafların açıq səthlərində, başın tüklü hissəsində, bel-oma nahiyəsinin dərisində lokalizasiya olan simmetrik elementlərlə. Xəstələrin 1%-də dəri ilə birlikdə dodağın qırmızı haşiyəsi və ağız boşluğunun selikli qişasının zədələnməsi də qeyd olunur.
- ✓ gümüşü-ağ rəngli, asanlıqla qopan pulcuqlarla örtülmüş monomorf papulyoz səpgilərlə; papulalar periferiyaya doğru böyüməyə, müxtəlif formalı və ölçülü lövhəciklər şəklində birləşməyə meyli olurlar.
- ✓ lövhəciklərin zoster formasında, birtərəfli yerləşməsi mümkündür; bəzən fiqurlu - halqavari, qövşəkilli, serpinginoz, “coğrafi xəritəyə” bənzər formalı zədə ocaqları əmələ gəlir.

Psoriatik prosesin inkişafında üç klinik mərhələ ayırd edilir:



Şəkil 1.

**Progressiv mərhələ** (Şəkil 1) – dəridə yeni papulaların əmələ gəlməsi və (və ya) mövcud elementlərin ölçülərinin periferiyaya doğru böyümə zonasında (Pilnov halqası) ocaqların ətrafında eritematoz halqa əmələ gətirməsi ilə xarakterizə olur. Kəskin dövrdə dərinin hətta cüzi zədələndiyi yerdə psoriatik papulaların əmələ gəlməsi – izomorf reaksiya (**Kebner fenomeni**) qeyd olunur (Şəkil 2).



Şəkil 2

**Stasionar mərhələ** - (Şəkil 3) – yeni elementlərin əmələ gəlməsi dayanır, lakin mövcud olan papula və lövhəciklərin ölçüləri dəyişmir, pulcuqlar papula və lövhəciklərin bütün səthini örtmüş olur.



Şəkil 3

**Regressiv mərhələ** elementlərin ətrafında ağımtıl psevdootrofik haşiyə (*Voronov halqası*) əmələ gələrək səpgilərin tədricən itməsi ilə xarakterizə olur (Şəkil 4). Subyektiv hissiyyat zəif nəzərə çarpır, ya da tamamilə olmur. Xəstələrin az bir qisminə cüzi qaşınma qeyd olunur.



Şəkil 4

Səpgilər uzun müddət ola bilər, lakin kəskinləşmə çox vaxt klinik remissiya ilə əvəzlənir. Kəskinləşmə əksər hallarda qış mövsümündə müşahidə olunur, yayda isə az hallarda baş verir. Zaman keçdikcə bu hal bu və ya digər istiqamətdə dəyişə bilər (differensiasiya olunmayan psoriaz).

**Tipik vulqar psoriaz (Psoriasis vulgaris)** – (Şəkil 5) dəridə çəhrayımtıl-qırmızı rəngli aydın sərhədli, birləşməyə, müxtəlif formalı və ölçülü lövhəciklərin əmələ gəlməsinə meyilli, gümüşü-ağ pulcuqlarla örtülmüş

## DERMATOLOGİYA

papulyoz elementlərin təzahürü ilə xarakterizə olunur. Lövhəciklər/papulalar ən çox başın tüklü hissəsinin, ətrafların açıcı səthinin, diz və dirsək oynaqlarının, bel-oma nahiyyəsinin dərisində yerləşirlər, həmçinin bütün dəri örtüyünün istənilən sahəsində də lokalizasiya oluna bilərlər. Müxtəlif dərəcəli intensivliyə malik qaşınma xəstələri narahat edə bilər. Səpgilər, papulyoz səpgiləri qaşdıqda (sıyrıntı etdikdə) ardıcıl olaraq aşağıdakı fenomenlərin əmələ gəlməsi ilə təsvir olunan **psoriatik triada** ilə xarakterikdir (Şəkil 6):



Şəkil 5



Şəkil 6

- ✧ *stearin ləkəsi* – papulanı azacıq sıyırdıqda qabıqlanmanın artması müşahidə olunur, bu da papulanın səthinə ovulmuş stearin oxşarlığı verir;
- ✧ *terminal pərdə* pulcuqlar tam qoparıldıqdan sonra polietilen pərdəni xatırladan nəm, nazik, parlaq, işığı keçirən örtük (pərdə) əmələ gəlir;
- ✧ *nöqtəvari qansızma* –terminal pərdəni ehtiyatla qaşdıqda əmələ gələn nöqtəvari, öz aralarında birləşməyən qan damcıları – **Autspits** və ya **Polotebnovun “qanlı şəh” fenomeni aşkar edilir.**

**Damcışəkilli psoriaz (*Psoriasis guttata*)** – (Şəkil 7) xəstəliyin ağır formalarından biridir, dəridə al qırmızı rəngli azacıq qabıqlanmış və infiltrasiyalı, damcışəkilli çoxsaylı papulaların əmələ gəlməsi ilə xarakterizə olur. Tez-tez uşaq və yeniyetmə yaşlarında baş verir və streptokokk etiologiyalı infeksiyon xəstəliklər keçirdikdən sonra inkişaf edir. Damcışəkilli psoriaz vulqar psoriaza transformasiya edə bilər.



Şəkil 7

**Seboreyalı psoriaz (*Psoriasis seborrhoicum*)** (Şəkil 8) - seboreya nahiyyələrində (başın tüklü hissəsi, burun-dodaq və qulaq seyvanı arxası büküşlər, sinə və kürəklərarası nahiyyə) səpgilərin əmələ gəlməsi ilə xarakterizə olur. Seboreyalı psoriazi zamanı pulcuqlar sarımtıl çalarlı olur, bu vaxt başda qabıqlanma çox nəzərə çarpır, səpgilər başın tüklü hissəsindən alın dərisinə keçə bilər və “psoriatik tac” əmələ gətirirlər. Seboreyalı psoriaz çox vaxt üzücü qaşınma ilə müşayiət olur.



Şəkil 8

**Ovuc və ayaqaltı psoriaz (*Psoriasis palmaris & plantaris*)** (Şəkil 9) - izolə olunmuş zədələnmə şəklində təzahür edə bilər. Əsasən fiziki işlə məşğul olan şəxslərdə, eləcə də xəstəliyin kəskinləşməsi nəticəsində yaranır. Çox vaxt ağrılı çatlardan əmələ gəlməsi ilə birləşən tipik papulyoz-lövhəcikli ocaqlar şəklində, eləcə də, ən çox ayağın tenar və tağ hissəsində yerləşən kəskin sərhədli lövhəciklərin, eritematoz-skvamoz fonunda pustulyoz səpgilərin olması ilə təzahür edir. Terminal pərdə və nöqtəvari qansızma fenomenləri çətinliklə əmələ gəlir.



Şəkil 9.

**İnvers/büküşlərin psoriazı (*Psoriasis plicarum*)** – (Şəkil 10) - başlıca olaraq uşaqlarda, piylənmə və şəkərli diabetdən əziyyət çəkən insanlarda müşahidə olunur. Ocaqlar çox vaxt qoltuqaltı çökəklərdə, süd vəzilərinin altında, göbək ətrafında, sağrılar arası büküşlərdə və aralıq nahiyəsində yerləşirlər. Qabıqlanma, adətən cüzi olur və ya olmur, ocaqlar kəskin konturlu, səthləri hamar, tünd qırmızı rəngli, bəzən azacıq nəm və maserasiyaya uğramış olur. Büküşlərin dərinliyində, əksər hallarda süd vəzilərinin altı və qulaq seyvanının arxasında çat əmələ gələ bilər. Cinsiyyət orqanlarında əmələ gələn səpgilər xəstəliyin yeganə təzahürü ola bilər.

Səpgilər infiltrasiyalı, kəskin sərhədli, açıq rəngli və aşağı dərəcəli iltihab fərqi olmaqla, cinsiyyət üzvünün başında və pülüyün daxili səthində, kiçik cinsiyyət dodağında yerləşməklə adi balanopostit və ya vulviti xatırladır.



Şəkil 10.

**Ekssudativ psoriaz (*Psoriasis exsudativa*)** (Şəkil 11) - zədə ocaqlarında yüksək ekssudasiya ilə xarakterizə olur, bu zaman lövhəciyin səthinə möhkəm yapışmış bozuntul-sarı rəngli qaysaq-qartmaq əmələ gəlir, bu səbəbdən psoriatik triada çətinliklə müəyyən edilir. Piylənmə, şəkərli diabet, qalxanvari vəzin disfunksiyası olan xəstələrdə təsadüf edilir, yüksək ekssudasiya qeyd olunur.



Şəkil 11

**Pustulyoz psoriaz (*Psoriasis pustulosa*)** Tsumbuşun generalizə olunmuş pustulyoz psoriazi və ya Barberin ovuc və ayaqaltının məhdud pustulyoz psoriazi şəklində təzahür edir. Pustulyoz psoriazin əmələ gəlməsinə infeksiyalar, güclü stress halları, humoral pozuntular, o cümlədən peroral kontraseptivlər, kortikosteroid və ya digər immunsupressiv preparatların qəbulunun tez dayandırılması, qeyri-rasional xarici terapiya səbəb olur.

**Tsumbuşun generalizə olunmuş pustulyoz psoriazi** (Şəkil 12) - yüksək hərarət, üşütmə-titrətmə, halsızlıq ilə müşayiət olunur. Tutma şəklində, göynəmə və ağrı ilə özünü göstərir, həm tipik psoriatik lövhəciklərin yerində, həm də parlaq eritema fonunda xırda, səthi, steril möhtəviyyətli pustulalar əmələ gəlir. Bu ocaqlar sürətlə böyüyür, dəri örtüyünün geniş sahəsini əhatə etməklə elə birləşirlər ki, psoriatik lövhəciklər artıq ayırd olunmurlar. Birləşmiş pustulalar epidermisi lay-lay soyur, “irin gölü” əmələ gətirir. Tez-tez dırnaqların distrofik dəyişiklikləri, oynaqların, bəzən də böyrəklərin zədələnməsi qeyd edilir. Qanda leykositoz, yüksək EÇS təyin edilir. Pustulaların əmələ gəlməsi dayandıqdan sonra xəstənin vəziyyəti stabilləşir, hərarəti aşağı düşür, lakin bir qayda olaraq qəflətən yeni residivlər əmələ gəlir.



Şəkil 12

**Barberin ovuc və ayaqaltı pustulyoz psoriazi** (Şəkil 13) - Tsumbuşun generalizə olmuş psoriazinə nisbətən daha çox təsadüf edilir. Səpgilər ən çox tenar və hipotenar, eləcə də ayağın tağ hissəsinə yayılmış olur. Eritematoz-skvamoz lövhəciklərin daha kəskin konturlu olması xarakterdir, onun fonunda çoxsaylı pustulyoz elementlər yaranır. Pustulalar həm lövhəciyin yerləşdiyi nahiyələrdə, həm də dəri örtüyünün digər hissələrində də əmələ gələ bilər.



Şəkil 13

*Alloponun pustulyoz akrodermatiti (Acrodermatitis pustulosa Allopo)* (Şəkil 14) - barmaqların distal falanqalarında eritematoz-skvamoz və vezikulo-pustulyoz səpgilərin yaranması ilə təzahür edir. Barmaqların zədələnmiş nahiyələrində parlaq eritema, ödem, birləşərək “irin gölü” əmələ gətirən çoxsaylı pustulalar qeyd olunur. Distal falanqaların dərisi qalınlaşır, dırnaq lövhəciklərində distrofik dəyişikliklər qeyd olunur.



Şəkil 14

*Psoriatik eritrodermiya (Erythrodermia psoriatica)* – (Şəkil 15) - çox vaxt qıcıqlandırıcı faktorların təsirindən və ya qeyri-rasional müalicə səbəbindən (proqresləşən mərhələdə vanna qəbulu, həddən artıq insolyasiya və ya ultrabənövşəyi şüaların artıq dozası, topik dərman preparatlarının uzun müddət istifadə edilməsi, qlükokortikoidlərin, malyariya əleyhinə preparatların, prokain, benzilpenisillinin qəbulunun tez dayandırılması) vulqar psoriazin kəskinləşərək transformasiyası nəticəsində əmələ gəlir. Eritrodermiya həm də kəskin proqressivləşən psoriazin səpgilərinin birləşməsi nəticəsində sağlam şəxslərdə ilkin olaraq inkişaf edə bilər. Psoriatik proses yayılaraq dəri örtüyünün 90%-dən çoxunu əhatə edir. Dəri al qırmızı rəngli, odemli, infiltrasiyalı, qismən lixenifikasiyalı, əl ilə yoxladıqda hərərətli, geyimi soyunanda asan qopub tökülən çoxlu miqdarda iri və xırda ölçülü quru ağ pulcuqlarla örtülmüş olur. Xəstələri qaşınma, bəzən çox güclü qaşınma, göynəmə və dəri dartılması hissi, ağrı narahat edir.

## DERMATOLOGİYA

Xəstənin ümumi vəziyyəti pozulur: zəiflik, halsızlıq, iştahın azalması baş verir, bədənin hərarəti 38-39°-yə qədər artır, limfa düyünləri böyüyür (ilk növbədə qasıq və bud), tər ifrazı azalır. Belə vəziyyət uzun müddət mövcud olduqda tüklər tökülür və dırnaqlar zədələnmə bilər. Belə hesab edilir ki, vulqar psoriazin eritrodermiyaya transformasiyası zamanı oynaqlarda nəzərə çarpan klinik dəyişikliklər təxminən 5-7% xəstədə müşahidə olunur.



Şəkil 15

**Artropatik psoriaz (*Arthritis Psoriatica*)** – (Şəkil 16) oynaqların zədələnməsi ilə xarakterizə olunaraq psoriatik səpgilərlə eyni zamanda və ya onlardan əvvəl inkişaf edilir. Daha sonra psoriatik artrit və dəri zədələnməsinin kəskinləşməsinin inkişafında sinxronluq müşahidə edilə bilər. Oynaq prosesi zədələnmiş oynaqların üzərindəki dərinin qızarması, ödem, ağrılı olması, hərəkətlərin məhdudlaşması, səhər əl-ayağın qıç olması ilə müşayiət olunur. Oynaqların deformasiyası, ankiloz, entezit (sümüklərə birləşdikləri yerlərdə vətərlərin iltihabı), daktilit, spondilit halları müşahidə oluna bilər. Əksər xəstələrdə oynaqların zədələnməsinin klinik əlaməti olmadan rentgenoloji tədqiqat zamanı sümük-oynaq aparatının müxtəlif dəyişiklikləri aşkar edilir. Artropatik psoriaz əksər hallarda gənc yaşlarda, həm də uşaqlarda, daha çox kişilərdə müşahidə olunur. Oynaqların zədələnmə səbəbləri hazırkı vaxta qədər aydınlaşdırılmamışdır. Genetik faktorlar, immun pozğunluqlar və ən əsası kollagenə autoimmun reaksiyanın başlıca rol oynaması hesab edilir. qlükokortikoidlərlə qeyri-rasional müalicə, xlamidiya, bakterial və s. infeksiyaların olması kimi faktorların da təsirini nəzərə almaq lazımdır.



Şəkil 16



Psoriaz zamanı çox vaxt **dırnaqlar** (*Onychia psoriatica*) zədələnir, bu zaman daha çox yayılan dəyişikliklər dırnaqların səthində nöqtəvari şəkildə oyuqların olmasıdır (“**üskük**” **simptomu**) (Şəkil 17).



Şəkil 17

Bir çox hallarda dırnaqətrafi yastıq və ya oyuqların yaxınlığında dırnaq lövhəciyinin altında böyük olmayan, bir neçə millimetr diametrlı, qırmızımtıl və sarımtıl-boz rəngli ləkələr görmək olur (“**yağ ləkəsi**” **simptomu**) (Şəkil 18).



Şəkil 18

Bəzən dırnaq lövhəciklərinin deformasiyası, sərbəst kənarlarının sınıması, dırnağın rənginin dəyişməsi, eninə-uzununa şırımlar, onixolizis, dırnaqların qalınlaşması, dırnaqaltı qansızmalar müşahidə olunur. Dırnaqların zədələnməsi ən çox artropatik və pustulyoz psoriaz zamanı təsadüf edilir, lakin bu heç də həmişə xəstəliyin ağır gedişini əks etdirmir – nəzərə çarpan onixodistrofiyalar məhdud psoriazlı xəstələrdə də müşahidə oluna bilər (Şəkil 19).



Şəkil 19

## Diaqnostika

Psoriaz diaqnozu xəstəliyin klinik şəklinə əsasən qoyulur. Açıq səthlərin zədələnməsi, ocaqların simmetrikliliyi və aydın sərhədləri, ağımtıl-gümüşü qabıqlanma, müsbət psoriatik triada fenomeni əsasında **Auspits simptomunun** aşkar edilməsi, proqresləşən mərhələdə **Kebner fenomeninin** müsbət olması - əsas diaqnostik əlamətlərdir. Şübhəli hallarda biopsiya aparılır. Xarakterik **patomorfoloji dəyişikliklərə** aşağıdakılar aiddir:

- hiperkeratoz (buynuz təbəqənin qalınlaşması)
- akantoz (tikanlı təbəqə hesabına epidermisin qalınlaşması)
- parakeratoz (baş a çatmamış buynuzlaşma hesabına buynuz təbəqənin hüceyrəsində nüvələrin olması)
- papilomatoz (uzanma, qalınlaşma, çox vaxt derma məməciklərinin şaxələnməsi)
- *Munro absesi* (epidermisin buynuz təbəqəsində neytrofillərin yığılması)
- dermada neytrofil leykosit qarışığı ilə iltihablaşmış limfosit infiltrat

Psoriaz üçün xarakter olan “triada” uyğun olaraq parakeratoz, akantoz, papilomatoz şəklində patomorfoloji təzahürlərlə izah edilir.

## PsoriAZın digər dermatozlarla differensial diaqnostikası

Seboreyalı dermatit	Seboreyalı dermatit qabıqlanma, əksər hallarda piy vəziləri çox olan dəri sahəsinin zədələnməsi, iltihabı və qaşınma ilə klinik müşayiət olunur. Seboreyalı dermatit çox vaxt dəridə sarı rəngli yağlı qartmaqlar əmələ gətirir. Auspits simptomu mənfi olur.
Qırmızı yastı dəmrov	Qırmızı yastı dəmrov zamanı daha aydın sərhədli politsiklik konturlu, yan tərəfdən işıqlandırdıqda parıldayan, mərkəzində göbəkvari çökəkliyi olan papulalar, çox nadir hallarda qabıqlanma ilə müşahidə olunur.
Jiberin çəhrayı dəmrovu	PsoriAZdan fərqli olaraq göstərilən xəstəlikdə “ana lövhəcik” olur, səpgilər üçün əsasən ləkələrin olması xarakterikdir, səpgilərin nisbətən tez reqresi qeyd olunur, psoriatik triada müşahidə olunmur.
Xroniki ekzema	PsoriAZ üçün tipik olan səpgilərin lokalizasiyası, gümüşü-ağ pulcuqlu qabıqlanma, müsbət psoriatik triada müşahidə olunmur. PsoriAZ zamanı sağlam dəridən aydın sərhədlə ayrılmış ocaqlarda daha çox nəzərə çarpan infiltrasiya olur.
İkincili sifilis	Sifilitik papulalar üçün periferik böyümə və elementlərin birləşməsi xarakterik deyil. Sifilitik papulalar subyektiv hissiyyatlar vermir, düyüncüklərin mərkəzinə küt zond ilə təzyiq etdikdə kəskin ağrı əmələ gəlir (Yadasson simptomu). Enli kondiloma, alopesiya, leykoderma, ağız boşluğunda sifilitik təzahürlər yaranır. Sifilisin tapılmasını müsbət seroloji reaksiyalar təsdiqləyir.
ParapsoriAZ	ParapsoriAZ zamanı səpgilər az və ya əsasən eyni ölçüdə olur, yamaq fenomeni və gizli qabıqlanma xarakterikdir, nadir hallarda proses baş, üz nahiyələrində lokalizasiya olur.
Dəri limfomasının eritrodermik forması	Dəri limfoması üçün palpasiya olunan periferik limfatik düyünlərin olması, üzücü qaşınma, eritrodermiyanın durğun çalarları, daha çox ovuc və ayaqaltının hiperkeratozu xarakterikdir.

### Müalicə

#### Müalicənin məqsədi:

PsoriAZlı xəstələrin müalicəsi sistem, topik preparatlarla və fizioterapevtik (fotokimyəvi terapiya) üsullarla aparılır.

**Sistem terapiya** psoriazın orta-ağır və ağır formalarında, ən çox xəstəliyin progressivləşmə dövründə aparılır. Sistem terapiya metodunun seçilməsi psoriatik prosesin klinik formasından, mərhələsindən, yayılmasından, xəstənin yaş həddi və cinsindən, yanaşı gedən patologiyalardan və əvvəlki terapiyanın effektindən asılıdır.

- İmmunobioloji preparatlar – müasir biotexnoloji metodun köməyi ilə alınan zülal (protein) preparatlarıdır, hansı ki, bir və ya bir neçə immun reaksiya yollarını stimulyasiya və ya təcrid etməklə immun sistemə spesifik, seçici və vaxtında təsir edir.

İmmunobioloji preparatlar alfa-şış (TNF- $\alpha$ ) nekrozu faktorunun inhibitoruna, T-hüceyrə modulyatoruna və ya sitokinlərin ingihitoruna təsir edir.

- ✓ İnfliksimab
- ✓ Adalimumab
- ✓ Ustekinumab
- ✓ Sekukinumab
- ✓ Etanersept
- Sitostatiklər – DNA sintezini üstələyən, hüceyrələrin inkişafını və çoxalmasını ləngidən dərman vasitələridir.
  - ✓ Metotreksat
- Retinoidlər – A vitamininin sintetik analoqlar qrupudur, artıq hüceyrə böyüməsinin və keratinizasiyanın qarşısını alır.
  - ✓ Asitretin (neotiqazon)
  - ✓ İzotretinoin
- İmmunosupressorlar – T-limfositlərin aktivliyini seçici şəkildə təcrid edən preparatlardır.
  - ✓ Siklosporin
- qlükokortikosteroidlər – güclü immunosupressor və iltihab tənzimləyiciləridir. Onlar immun sistemə seçimsiz, az qala bütün halqalarını işə cəlb etməklə təsir edir. Çox vaxt makrofaqların, neytrofillərin, monositlərin, T- və B-limfositlərin funksiyalarına və ya differensiasiyasına təsir edirlər. Psoriaz zamanı prostaqlandin, leykotrien və sitokinlərin sintezinin zəifləməsi hesabına qlükokortikoidlər iltihab əleyhinə təsir göstərir.
  - ✓ Prednizolon/metipred
  - ✓ Deksametazon

Sistem terapiyanın digər metodları (dezintoksikasion, desensibilizəedici, antihistamin preparatlar, vitaminlər, plazmaferez və s.) yalnız uyğun göstəricilərə əsasən təyin edilir.

**Fotokimyaterapiya** psoriazlı xəstələrin müalicə və reabilitasiyasının vacib bir hissəsidir. Psoriazın müalicəsi üçün ultrabənövşəyi –B (UBB-terapiya) şüalanma və PUVA-terapiya tətbiq edilir. PUVA-terapiya metodu psoralen qrupunun fotosensibilizatoru və dalğa uzunluğu 320-400nm olan uzundalğalı UB-şüalanmanın birlikdə tətbiqinə əsaslanır və əsasən psoriazın ağır formalı xəstələrinə, eləcə də xəstəliyin torpid gedişi hallarında və ya digər müalicə vasitələrinin tətbiqindən effekt alınmadıqda tətbiq edilir.

**Yerli/topik terapiya (məlhəm, krem, gel, sprey, losyon, şampun)** sistem terapiya və fotokimyaterapiya ilə kompleksdə aparılır. Psoriazın məhdud formasında zədə 20%-dən az olan sahəni əhatə edərsə, monoterapiya kimi

xaricə tətbiq olunan müalicə effekt verir. Psoriatik lövhəciklərin yerli terapiyası əvvəlcə pulcuqların qopardılmasına yönəldilir ki, dərmanların dəriyə nüfuz etməsi təmin olunsun, sonra əsas iltihab prosesi kənarlaşdırılsın, daha sonra keratinositlərin həddən artıq proliferasiyası ləngidilsin. Bu, xüsusən başın tüklü hissəsində psoriazin xarici müalicəsi üçün xarakterikdir.

Yerli terapiyanın əsas vasitələri aşağıdakılardır

- ✓ salisil turşusu (2-10%) və urea (5-10%) ilə keratolitik preparatlar
- ✓ mono- və kombinə olmuş kortikosteroid preparatlar
- ✓ D, A, E vitamin tərkibli preparatlar (kalsipotriol, kalsitriol, takalsiol)
- ✓ ditranol (antralin, siqnolin)
- ✓ kalsinevrin inhibitorları (takrolimus, pimekrolimus)
- ✓ aktivləşmiş sink pirition tərkibli preparatlar - aerosol/krem/şampun
- ✓ qətran preparatları
- ✓ naftalan nefti

Yerli kortikosteroidlər tez təsir edir, lakin uzun müddət istifadə etdikdə onların effekti azalır və əlavə təsir riski yüksəlir. Dəri səthinin böyük hissəsinə sürtdükdə preparatın sistem təsiri müşahidə olunur, bu da böyrəküstü vəzinin qabığının funksiyasının azalmasına gətirib çıxarır. Kortikosteroidləri qısa dövddə qəbul etmək tövsiyə olunur, məsələn 7-14 gün. Topik qlükokortikosteroidli preparatlar psoriazin istənilən formasında monoterapiya kimi və ya digər xarici və ya sistem vasitələrlə kombinə olunmuş şəkildə tətbiq edilir. Uşaq yaşlarında müalicəni zəif və ya orta aktivlik dərəcəli topik qlükokortikosteroid preparatları ilə başlamaq lazımdır. Uşaqlara həyatlarının ilk illərində topik qlükokortikosteroidli preparatları üz, boyun və təbii büküşlərin dərisinə tətbiq etmək, eləcə də ftor tərkibli preparatların təyinatı tövsiyə edilmir. İkincili infeksiyanın təzahürü zamanı tərkibində antibakterial və göbələk əleyhinə vasitələr olan topik kombinə olunmuş qlükokortikosteroidli preparatlardan istifadə etmək lazımdır. Sanator-kurort müalicəsi xəstəliyin stasionar və reqresləşmə mərhələlərində, remissiya dövründə aparılır.

Vulqar psoriaz zamanı həyat **proqnozu** əlverişlidir, lakin xəstəliyin davam etməsi, klinik sağalma müddəti, residiv və kəskinləşmə vaxtı ilə əlaqədar qeyri-müəyyəndir.

Pasiyentlərin əksəriyyətində uzun müddətli, o cümlədən öz-özünə klinik sağalma halları mümkündür.

## FƏSİL 15. QIRMIZI YASTI DƏMROV (LICHEN RUBER PLANUS)

**L43 Qırmızı yastı dәмrov** (QYD) dəri və selikli qişalarda qaşınan, lixenoidli papulaların monomorf səpgiləri ilə xarakterizə olunan, bəzən tük və dırnaq lövhəciklərini zədələyən xroniki, residivləşən, iltihabi xəstəlikdir (yun.“leichen” - ağac mamırı və lat.“planus” - yastı).

### Epidemiologiya

- Ədəbiyyatda olan məlumatlara görə, qırmızı yastı dәмrov bütün dəri xəstəliklərinin 0,8% -ə qədərini təşkil edir.
- Daha çox 35-55 yaşlarında təsadüf edilir.
- Uşaqlar və yaşlı insanlar nadir hallarda xəstələnir. Bir cinsin digəri üzərində aydın üstünlüyü yoxdur.
- Heç bir irqi fərq müəyyən edilməmişdir.

### Etiologiya və patogenez

Xəstəliyin etiologiyası məlum deyil. QYD multifaktorial xəstəlik hesab olunur, bu zaman immun cavab və iltihabi reaksiyanın formalaşması ilə T-limfositlərin aktivliyi və dəriyə miqrasiyası müşahidə olunur. Provokasiyaedici (təhrikedici) faktorlar - stress, toksik-allergik reaksiyalar, dərman preparatları (hipotenzivlər; diuretiklər; qıcolmaəleyhi, malariyaəleyhi, göbələkəleyhi, iltihabəleyhi qeyri-steroidli preparatlar; kimyəvi-terapevtik vasitələr), xroniki infeksiya ocaqları, neyro-endokrin və mədə-bağırsaq sisteminin xəstəlikləridir.

Qırmızı yastı dәмrovun **kliniک şəkli** müxtəlif kliniک formalarla xarakterizə olunur.

Dəri zədələnməsi zamanı aşağıdakı formalara təsadüf edilir

- tipik
- hipertrofik/verrukoz
- atrofik
- piqment
- bullyoz
- eroziv-xoralı
- follikulyar
- halqaşəkilli (dairəvi)

*Lokalizasiyası* - - hər yerdə qeyd olunur; *əsas lokalizasiya* - yuxarı ətrafların bükücü səthləri, aşağı ətrafların açıq səthləri, gövdə, iri büküşlər və xarici cinsiyyət orqanları.

Selikli qişaların zədələnməsi zamanı aşağıdakı formalar qeyd olunur:

- tipik
- hiperkeratotik
- ekssudativ-hiperemik

- eroziv-xorali
- bullyoz

*Lokalizasiyası* - ağız boşluğunun, qırtlağın, konyunktivanın, xarici cinsiyyət orqanlarının, uretranın, anal nahiyənin selikli qişaları; ağız boşluğunda *əsas lokalizasiyası* - yanaqların, damağın, dilin selikli qişası. Bəzi hallarda dəridə elementlər qeyd olunmasa da selikli qişaların zədələnməsi baş verə bilər. Selikli qişaların QYD-na yastıhüceyrəli xərcəngin inkişaf ehtimalını artıran *potensial olaraq xərcəngönlü vəziyyəti* kimi baxılır.

**QYD-un tipik formasının təzahürləri:**

- ✓ monomorf səpgilər - 2-5mm diametrlili, yastı çoxbucaqlı (poliqonal), mərkəzində göbəkvari basıqlıq, yan tərəfdən işıqlandırıldıqda parlaqlığı daha aydın görünən mumşəkilli parıltılı, çəhrayımtıl-qırmızı rəngli, xarakterik bənövşəyi və ya yasəmənli çalarlı, *papulalardır* (Şəkil 1)



Şəkil 1

- ✓ papulalar *simmetrik* yerləşir, lövhəciklər əmələ gəlməsi ilə birləşməyə meyillidirlər; halqaların, çələnglərin, xətlərin formalaşması ilə qruplaşır (Şəkil 2)



Şəkil 2

- ✓ papulaların səthində nazik, şəffaf, asanlıqla qopan pulcuqlar müəyyən edilə bilər. Epidermisdə dənəli qatın qeyri-bərabər qalınlaşması nəticəsində aydın konturlu, ağımtıl hörümçək toru (*Uikhem simptomu*) əmələ

gəlir. Bu patoqnomonik simptom papulanın üzərinə yağ, ksilen və ya su tökdükdən sonra lupa və ya dermatoskopun köməyi ilə baxdıqda asanlıqla işıltılı görünür (Şəkil 3)



Şəkil 3.

- ✓ QYD kəskinləşmə dövründə *müsbət Kebner fenomeni (izomorf reaksiya)* – dərinin zədələndiyi yerlərdə yeni düyüncüklərin əmələ gəlməsi müşahidə olunur (Şəkil 4)



Şəkil 4.

- ✓ subyektiv olaraq – QYD-da səpgilər *qaşınma ilə müşayiət olunur*; qaşınmanın intensivliyi zədələnmə sahəsindən asılıdır, xəstəliyin generalizə olmuş formalarında daha şiddətli qaşınma müşahidə olunur; yuxusuzluq, qıcıqlanma halları mümkündür.
- ✓ dırnaq matriksinin zədələnməsi, dırnaq lövhəciyində patoqnomonik olmayan müxtəlif morfoloji dəyişikliklərə səbəb ola bilər.

**QYD-un tipik forması** selikli qışalarda lokalizasiyasının xarakterik əlamətləri:

- ✓ 2-3 mm diametrli kiçik *bozumtul-ağ rəngli* papulalar şəklində monomorf səpgilər, birləşməyə meyilli, tor, krujeva, xətlər, qövsələr və ya ətrafdakı selikli qışanın üstündən yüksəlmiş, kəskin sərhədli *bozumtul-ağ lövhəciklər* şəklində ocaqlar əmələ gətirir (Şəkil 5)





Şəkil 5.

- ✓ subyektiv hisslər çox vaxt olmur, yüngül göynəmə, ağrı hissiyatı mümkündür.
- Qırmızı yastı dәмrov zamanı xəstəliyin 3 mərhələsi izlənilir:
- ✓ *Progressiv mərhələ* - dəri və selikli qişalarda tipik lixenoid papulalar qeyd olunur (Şəkil 6);



Şəkil 6

dərinin zədələnmə, qaşıntı və cızıq olan yerlərində bir neçə gün ərzində təzə papulyoz elementlər (*Kebner reaksiyası*) təzahür edir.

- ✓ *Stasionar mərhələ* - səpgilərin formalaşaraq solması, yastılaşması və qaşınmanın nəzərə çarpacaq dərəcədə azalması qeyd olunur.
- ✓ *Regressiv mərhələ* - elementlər yastılaşır, qonuru və ya qəhvəyi rəng alır, parıltısı itir. Papulaların reqressiyası yerində qəhvəyi ləkələrin, atrofiya sahələrinin, disxromiyanın formalaşmasına və qaşınmanın tədricən yox olmasına səbəb olur. Reqressiya olunmuş papulaların yerində qəhvəyi ləkələrin, atrofiya sahələrinin, disxromiyanın formalaşmasına və qaşınmanın tədricən yox olmasına səbəb olur.

## DERMATOLOGİYA

### Qırmızı yastı dәмrovun klinik növləri (sәpgilәrin forması, morfologiyası və lokalizasiyasından asılı olaraq)

QYD –klinik formaları	QYD –klinik formalarının xarakteristikası
<p>Halqaşәkilli QYD (lichen planus circinatus)</p>	<p>QYD-un dәridә, həm dә selikli qışalarda tez-tez baş verән variantıdır Elementlərin mәrkәzi hissәdән sađalması zamanı və ya onların periferik böyümәsi sәbәbindән halqaşәkilli ocaqlar meydana gәlir, sonradan mәrkәzində atrofiyanın inkişafı qeyd olunur.</p>
<p>Hipertrofik/verrukoz QYD (lichen ruber planus hypertrophicus/ verrucosus)</p>  <p style="text-align: center;">Şәkil 7</p>	<p>Әsasән, baldırların ön sәthinin dәrisində, nadir hallarda yuxarı әtrafların və gövdәnin dәrisində lokalizasiya olur. Dairәvi və ya oval formalı, solğun bәnövşәyi rәngli və qeyri-düzgün, kәlә-kötür sәthli bәrk lövhәciklәр şәklində sәpgilәр; periferiya boyunca bәnövşәyi-qırmızı rәngli xırda düyüncüklәр aşkarlana bilər. Subyektiv olaraq intensiv qaşınma, uzun müddәt mövcud olan sәpgilәrin yerində yastılıhüceyrәli xәрçәngin transformasiyası mümkündür.</p>
<p>Atrofik QYD (lichen ruber planus atrophicus)</p>  <p style="text-align: center;">Şәkil 8</p>	<p>Aşağı әtrafların dәrisində lokalizasiya olunan nadir tәsadüf edilән formadır. Sađalmış papulaların yerində <i>atrofiya inkişaf edir</i>.</p>
<p>Eroziv-xoralı QYD (lichen ruber planus ulcerosus)</p>	<p>Çox vaxt ayaqlarda barmaqlararası бүküşlərdә və selikli qışalarda lokalizasiya edir. Tәk-tәk və ya çoxsaylı, <i>şәbәkәli kәnarı olan eroziyalar</i>, az hallarda dibində fibroz әrp olan <i>qeyri-bәrabәр konturlu xoralar</i> formalaşır. Subyektiv olaraq - ağrı, göynәмә. Eroziv-xoralı QYD, şәkәrli diabet və hipertонik xәstәliklərin birlikdə qeyd olunması Qrinşpan-Potekayev sindromunu formalaşdırır.</p>

## DERMATOLOGİYA


<p>Bullyoz forma (lichen ruber planus bullosus)</p>  <p style="text-align: center;"><i>Şəkil 9</i></p>	<p>Gövdənin, ətrafların dərisində və selikli qişalarda təsadüf edilir. Həm papulaların /lövhəciklərin səthində, həm də zədələnməmiş dəridə/selikli qişada gərgin örtüyü olan <i>qovuqcuqların/qovuqların</i> inkişafı ilə xarakterizə olunur. Qovuqlar deşildikdən sonra sürətlə epitelizasiya olunan eroziyalar əmələ gəlir.</p>
<p>Piqmentli QYD (lichen ruber planus pigmentosus)</p>  <p style="text-align: center;"><i>Şək.10.</i></p>	<p>Üz, gövdə, ətrafların iri büküşlərinin dərisində təsadüf edilir. Dəridə və ağız boşluğunun selikli qişasında lixenoid düyüncüklərlə yanaşı qara-bənövşəyi hiperpiqmentli ləkələrin əmələ gəlməsi ilə xarakterizə olunur.</p>
<p>Pemfiqoid qırmızı yastı dәмrov (lichen planus pemphigoides)</p>	<p>Bu formanın xarakterik xüsusiyyətləri, yalnız mövcud səpgilərlə deyil, həm də dəyişilməmiş dəri fonunda qovuq və qovuqcuqların inkişafıdır. Səpgilər ətraflarda, nadir hallarda gövdədə üstünlük təşkil edir; qruplaşmış və ya disseminasiya olmuş halda yerləşirlər. Başın tüklü hissəsində elementlərin lokalizasiyası fonunda çapıqlı alopesiya inkişaf edə bilər.</p>
<p>Xətti/zolaqşəkilli QYD (lichen ruber planus linearis/striatus)</p>	<p>Ən çox uşaqlarda və yeniyetmələrdə rast gəlinir. Bir qayda olaraq, zədə ocağında, qıcıqlanmaya cavab olaraq inkişaf edir (<i>izomorf Kebner reaksiyası</i>). Papulalar xətti, çox vaxt baldırların dərisində yerləşir.</p>
<p>Hiperkeratotik QYD (lichen ruber planus hyperkeratoticus)</p>	<p>Ağız boşluğunun selikli qişasında rast gəlinir. Tipik lixenoid papulalar fonunda <i>buynuzlaşma ocaqlarının və verrukoz artımların</i> təzahürü ilə xarakterizə olunur, cüzi ağrı ilə müşayiət olunur.</p>
<p>Eksudativ-hiperemik QYD (lichen ruber planus exudative-hyperaemica)</p>	<p><i>Ödemli və hiperemik selikli qişa fonunda</i> tipik bozumtul-ağ papulyoz səpgilərilə xarakterizə olunur. Subyektiv olaraq – qida qəbulu zamanı ağrı hissiyyatı narahat edir.</p>

QYD zamanı dırnaq lövhəciklərinin zədələnməsi	QYD olan xəstələrin 10-15% -ində dırnaq lövhəcikləri zədələnir. Çox vaxt dırnaq lövhəciklərinin zədələnməsi dəri və selikli qişalarda QYD səpgilərdən əvvəl olur. Dırnaq lövhəciklərində ən çox yayılmış dəyişikliklər - uzununa şırımlar, çökəkliklər, bulanıq sahələr, uzununa parçalanmalar, incəlmə, qismən və ya tam dağılaraq nazıqləşməsidir (onixolizis).
Follikulyar/iti uclu QYD (lichen ruber follicularis planopilaris)	Başın tüklü hissəsinin dərisində, qoltuqaltı çuxurlarda, qasıq, xaya nahiyələrində və ətrafların bükücü səthlərində lokalizə olunur. Bərk buynuz tikanlar ilə örtülmüş <i>follikulyar itiuclu</i> papulyoz səpgilərlə xarakterizə olunur. QYD-un follikulyar forması ilə başın tüklü hissəsində çapıqlı alopesiya və ya qoltuqaltı çuxurlarda, qasıqda çapıqsız alopesiyanın birləşməsi Qrem-Littl-Lassüer sindromu kimi tanınır.
Aktinik/subtropik QYD (lichen ruber planus actinicus/subtropicus)	Payız və ya yay aylarında <i>dərinin</i> günəş işığına məruz qalan <i>açıq sahələrində</i> (üz, əllər, çiyinlər) tipik lixenoid papulalarla təzahür edir. Xəstəliyə tropik və subtropik ölkələrdə yaşayan tünd dəriyə uşaqlar və yeniyetmələr daha çox həssasdırlar.

## Diaqnostika

QYD-un diaqnostikası aşağıda göstərilənlərə əsaslanır

- klinik şəkil
- dermatoskopiya - Uikhem toru və onu əhatə edən sancağabənzər və nöqtəvari damarlar, sarı-qəhvəyi və sarı-göy nöqtələr, buynuz tıxacları, miliumabənzər və komedonabənzər strukturların olması
- patomorfoloji tədqiqatlar (Şəkil 11)



Şəkil 11

- ✓ *akantoz* - epidermisin tikanlı təbəqəsinin sıralarının artması nəticəsində qalınlaşması
- ✓ *hiperkeratoz* – epidermisin buynuz təbəqəsinin qalınlaşması
- ✓ *granulyoz*- epidermisin dənəli təbəqəsinin qalınlaşması

- ✓ *bazal keratinositlərin vakuol distrofiyası*
- ✓ *dermanın məməcikli təbəqəsində epidermisə çox sıx bitişmiş zolaqşəkilli limfositə infiltrat*
- ✓ *ekzozitoz – infiltrat hüceyrələrinin epidermisə nüfuz etməsi*
- ✓ *Sivvatt cisimcikləri (kolloid cisimciklər) - epidermis və derma arasındakı sərhəddə lokalizə olmuş, degenerasiya olunmuş keratinositlər*
- ✓ *mişar dişləri şəklində uzanmış epidermal çıxıntılar*

## Qırmızı yastı dəmrovun differensial diaqnostikası

<i>İkincili sifilis (papulyoz sifilis)</i>	Papulalar dairəvi və ya oval formaya malikdir, daha qabarıqdır, mərkəzində göbəkşəkilli çökəklik yoxdur, laylanmış epidermis - Biett yaxalığı ilə əhatə olunur, qaşınma ilə müşayiət olunmur. Sifilis zamanı ağız boşluğunun selikli qişasındakı sulanan papuladan götürülmüş yaxmada Treponema Pallidum aşkar edilir, seroloji reaksiyalar müsbətdir.
<i>Atopik dermatit</i>	Atopik dermatiddə çəhrayı-qırmızı rəngli papulalar dairəvi formaya malikdir, konturları qeyri-dəqiqdir, göbəkşəkilli çökəklik yoxdur, çox vaxt düyüncüyün mərkəzi hissəsində qanlı qartmaq qeyd olur. Lixenifikasiya – atopik dermatit üçün xarakterik simptomdur.
<i>Psoriaz</i>	Psoriaz zamanı papulalar gümüşü-ağ pulcuqlarla örtülmüş, çəhrayı-qırmızı rəngli olur, üzərini qaşıda müsbət psoriatik triada aşkar edilir.
<i>Herpesşəkilli Dürinq dermatitis</i>	QYD-un bullyoz növünü herpesşəkilli Dürinq dermatiti ilə differensiasiya etmək zəruridir, polimorfizm, herpetik vəziyyət, qovuşların eozinofiliyası, müsbət Yaddason testi (kalium yod sınağı), adətən daha kəskin gedişi ilə xarakterizə olunur.

## Müalicə

QYD olan xəstələrin terapiyası kompleks şəkildə aparılmalıdır. Müalicə metodunun seçimi xəstəliyin formasından, mərhələsindən, səpgilərin yayılmasından, lokalizasiyasından, dərinin və selikli qişaların zədələnmələrinin dərinliyindən, dəri artımlarının - tük və dırnaqların patoloji prosesə cəlb edilməsindən, ikincili dəyişikliklərdən (çapıq alopesiyası, dəri atrofiyası), subyektiv hissiyyatların şiddəti, somatik vəziyyət və xəstənin yaşından asılıdır. Zəruri hallarda dezintoksikasion, hiposensibilizasiyaedici, antihistamin vasitələr tətbiq edilir. 1-4 həftə ərzində qaşınma və yuxu pozuntusu üçün sedativ vasitələr istifadə edilir.

QYD-un selikli qişaların və dərinin zədələnməsi ilə olan müxtəlif formalarının müalicəsi üçün tətbiq edilən müalicə metodları:

**Yerli terapiya** (kremlər, məlhəmlər, gellər, pastalar, vaginal və rektal şamlar, ocaqdaxili inyeksiyalar)

- *qlükokortikosteroidlər*
  - ✓ betametazon
  - ✓ klobetazol
  - ✓ hidrokortizon -17 butirat
  - ✓ triamsinolon
- *retinoidlər*
  - ✓ tretinoin
  - ✓ izotretinoin
- *kalsinevrin inhibitorları*
  - ✓ takrolimus 0,1%, 0,03% (selikli qışalar üçün)
  - ✓ pimekrolimus
- *regenerasiyaedici təsirə malik preparatlar*
  - ✓ metilurasil
  - ✓ solkoseril
  - ✓ xolisal

QYD olan xəstələrdə xarici terapiyanın qeyri-effektivliyini nəzərə alaraq yayılmış səpgilər zamanı sistem terapiya tövsiyə olunur.

### **Sistem terapiya**

- *qlükokortikosteroidlər* – QYD-un ağır gedişi zamanı rezistent terapiyaya davamlı
  - ✓ prednizolon
  - ✓ betametazon
- *malyariya əleyhinə preparatlar*
  - ✓ hidrosixloroxin
  - ✓ xloroxin
- *antihistamin preparatlar* - həm peroral, həm də inyeksiya formasında istifadə edilə bilər
  - ✓ erius
  - ✓ zirtek
  - ✓ niksar
  - ✓ zefeksal

Yayılmış dəri prosesi zamanı fotokimyaterapiya uzundalğalı ultrabənövşəyi şüalanma PUVA (320-400 nm) və fotosensibilizatorun birgə tətbiqi istifadə olunur.

Kəskinləşmə dövründə xəstələrə məhdud fiziki və psixoemosional stress ilə ehtiyatlı bir rejim tövsiyə olunur. Duzlu, hissə verilmiş, qızardılmış qidaların məhdudlaşdırılması ilə pəhriz. Ağız boşluğunun selikli qişasının zədələnməsinə səbəb olan qıcıqlandırıcı və kobud qidaların kənarlaşdırılması zəruridir.

### Proqnoz

QYD - gözlənilməz bir xəstəlikdir, çox vaxt təxminən bir və ya iki il davam edir. Ağız boşluğunun selikli qişasının zədələnməsi ilə gedən QYD-un orta davam etmə müddəti təxminən 5 ildir. Xəstəliyin davam etməsi ocaqların lokalizasiyası və yayılmasından, həmçinin elementlərin morfologiyasından asılıdır. Məhdud lokalizə olmuş dəri ocaqları ilə müqayisədə generalizasiya olmuş səpgilər daha sürətlə progressivləşir və spontan olaraq sağalır. . Ümumiləşdirilmiş səpgilər tez-tez baş verir və lokallaşdırılmış dəri səpgiləri ilə müqayisədə spontan olaraq daha sürətlə reqres edir. Xəstəliyin residivləri 15-20% hallarda təsadüf edilir və eyni yerlərdə baş verir. Xəstəliyin generalizə olmuş formalarında residivlər daha çox müşahidə olunur. QYD-un klassik variantı, eroziv forma ilə müqayisədə daha yaxşı proqnoza malikdir. Ağız boşluğunun selikli qişasında QYD-un bədxassəli transformasiyaları mümkündür. Ağız boşluğunda xərçəngin inkişaf ehtimalını artıran risk faktorları xəstəliyin uzun müddətli gedişi, eroziv və atrofik zədələnmə formaları, zərərli adətlərdir. Statistik məlumatlar göstərir ki, ağız boşluğunun QYD olan xəstələrin 0,5-5%-də yastıhüceyrəli xərçəng inkişaf edir.

## FƏSİL 16. JİBERİN ÇƏHRAYI DƏMROVU (PITYRIASIS ROSEA)

**Jiberin çəhrayı dəmrovu** (pityriasis rosea Jibert, 1860) eritematoz-skvamoz səpgilərlə müşayiət olunan mövsümlilik və öz-özünə sağalmağa meyilliliklə xarakterizə olunan infeksiyon-allergik mənşəli kəskin iltihabi dəri xəstəliyidir.

### Epidemiologiya

- İllik xəstələnmə nisbəti 0,16% təşkil edir.
- Xəstələrin 75%-dən çoxu 10 yaşdan 35 yaşa qədər olan şəxslərdir. Xəstəlik nadir hallarda 2 yaşa qədər uşaqlarda və 65 yaşdan yuxarı insanlarda təsadüf edilir.
- Kişilər və qadınlar arasındakı nisbət 1:1,5 olur.
- Xəstəlik mövsümü xarakter daşıyır (yaz və payız)
- Reidivləşən çəhrayı dəmrov nadir hallarda təsadüf edilir, bu da ilk xəstəlik hadisəsindən sonra xəstəliyə qarşı davamlı immunitetin yaranması ilə əlaqələndirilir.

### Etiopatogenez

Xəstəliyin səbəbi məlum deyil. Dərmanlar, qızıl duzları ilə təmas, infeksiya faktorları ilə sensibilizativ aktivlik mexanizmi ehtimal olunur, lakin onların etioloji roluna dair inandırıcı dəlillər yoxdur. Hazırda xəstəliyin infeksiyon və ilk növbədə virus mənşəli olması ilə bağlı hipotez daha inandırıcı görünür. Elmi tədqiqatlar göstərir ki, çəhrayı dəmrov insan herpesvirusu 7-ci tipin (HHV-7) və daha az insan herpesvirusu 6-cı tipin (HHV-6) reaktivasiyası ilə assosiasiya olan virus ekzantemasıdır. Bəzi pasiyentlərdə son zamanlar kəskin infeksiya və qripə bənzər simptomlar meydana gəlir.

### Klinik şəkil

Çəhrayı dəmrovun **tipik gedişində** aşağıdakılar qeyd olunur:

- ✓ Xəstəlik gövdənin dərisində və ya ətrafların proksimal nahiyələrində oval formalı, parlaq çəhrayı rəngli, dəri səthindən yuxarı qalxmış, diametri 2-4 sm-ə qədər olan, səthi cüzi qabıqlanan tək eritematoz-skvamoz "ana lövhəcik" ilə başlayır (Şəkil 1).





Şəkil 1

- ✓ 1-2 həftədən sonra çoxlu sayda ikincili, dairəvi və ya oval, azacıq ödemli, 2 sm-ə qədər ölçüdə, çəhrayı rəngli, öz oxu ilə dərinin maksimal gərginlik xətləri (Langer xətləri) boyunca yerləşmiş eritematoz-skvamoz ləkələr əmələ gəlir, "Milad ağacı" şəklini təsvir edir (Şəkil 2).



Şəkil 2

- ✓ Bir neçə gündən sonra elementlərin mərkəzi sarımtıl rəng alır, bir qədər çökür, buynuz təbəqənin "büzülmüş papirus kağızı" kimi qırışması müşahidə olunur; elementlərin kənarı pulcuqlu, bir qədər yuxarı qalxmış, yaxalıq formasında olmaqla ocaqlara "medalyon" görünüşü verir (Şəkil 3);



Şəkil 3

- ✓ Səpgilər eyni vaxtda təzahür etmir; tədricən qabıqlanma və eritema tacları sağalır, özündən sonra *ikinci dərəcəli yüngül hipo- və ya hiperpigmentasiya* qoyur (Şəkil 4)



Şəkil 4;

- ✓ Üzün dərisi, başın tüklü hissəsi, əllər, ayaqlar və selikli qışalar adətən zədələnmir; xəstəlik müxtəlif intensivlikli qaşınma ilə müşayiət oluna bilər;
- ✓ Xəstəlik 1-3 ay ərzində öz-özünə sağalır.

Bəzən “ana lövhəcik” olmur və ya bir neçə ana lövhəcik olur.

Çəhrayı dəmrovun bəzi **atipik formaları** müşahidə edilə bilər: *ürtikar, vezikulyoz, papulyoz, follikulyar*, bunlar müvafiq olaraq çəhrayı dəmrov üçün xarakterik olmayan səpgilərlə - köpüşüklər, vezikulalar, papulalarla müşayiət olunurlar (Şəkil 5)




Şəkil 5.

Lakin atipik səpgilərə baxmayaraq, elementlər Langer xətti boyunca yerləşirlər. Çəhrayı dәмrovun atipik formaları daha çox uşaqlarda, hamilə qadınlarda və tünd rəngli dәrиси olan şəxlərdə təsadüf edilir. Provokasiya edici amillər - su prosedurlarının təsiri altında dәrinin qıcıqlanması, kobud-qıcıqlandırıcı alt paltarın geyilməsi, həddindən artıq tərləmə, qeyri-rasional xarici terapiyanın aparılmasıdır.

## Diaqnostika

Diaqnoz *anamnez məlumatlarına* (infeksiya ilə əlaqələndirilmə, hipotermiya, ümumi vəziyyətin pozulması) və *xəstəliyin xarakterik klinik şəklinə* ("ana" lövhəciyin olması, Langer xətləri boyunca yerləşən eritemato-skvamoz elementlər) əsaslanır. Diaqnozu qoymaq çətinlik törədirsə, dəri biopstatının histoloji müayinəsi zəruridir (Şəkil 6)



Şəkil 6. Heç bir spesifik dəyişiklik olmur.

Aşağıdakı patomorfoloji şəkillər müşahidə oluna bilər:

- *zəif akantoz*
- *orta parakeratoz*

- *ocaqlı spongiöz*
- *dermanın məməcikli təbəqəsinin ödemə*
- *neytrofil və eozinofil qranulositlərin qarışığı ilə limfositlərdən perivaskulyar iltihabi infiltratlar.*

## Differensial diaqnostika

Differensial diaqnostika aşağıdakı xəstəliklərlə aparılır:

Xəstəliklər	Xarakterik tipik əlamətlər
<i>Seboreyalı ekzema</i>	Ekzema zamanı Langer xətləri boyunca elementlərin xarakterik yerləşməsi müşahidə edilmir, ana lövhəcik olmur və ocaqlarda iri sarımtıl piyli pulcuqlar mövcuddur.
<i>Psoriasis</i>	Psoriasis zamanı dəri səpgiləri ləkəli deyil, papulyoz xarakter daşıyır, ana lövhəcik yoxdur. Səpgilərin simmetrikliliyi, spesifik lokalizasiyası (başın tüklü hissəsi, üz, əllər və ayaqlar), psoriatik triadanın müsbət olması xarakterikdir.
<i>Qırmızı yastı dәмrov</i>	Yastı dәмrov, mərkəzdə göbəkvari çökəkliyi olan yastı poliqonal papulalar, qırmızımtıl-yasəmən rəngli, xüsusilə yan işıqlandırmada parlaq olması ilə xarakterizə olunur. Papulaların səthi bitki yağı ilə yağlandıqda, buynuz təbəqədən opalabənzər ağ və ya boz rəngli nöqtələr və zolaqlar görünür (Uikhem simptomu).
<i>Kəpəklənən (rəngbərəng) dәмrov</i>	Rəngbərəng dәмrov, ağ rəngdən açıq çəhrayı rəngə qədər, açıq qəhvəyidən tünd qəhvəyi rəngə qədər müxtəlif çalarlarda qeyri-iltihabi, qabıqlanan ləkələrlə xarakterizə olunur. Diaqnoz müsbət Balser sınağı (Yod testi) və Vud lampasının şüalarında ocaqların sarımtıl parıltısı ilə təsdiqlənir.
<i>Sifilis</i>	Sifilitik rozeola üçün səpgilərin daha çox solğun rəngi xarakterikdir. Sifilis üçün seroloji müayinənin nəticələri müsbətdir.
<i>Hamar dərinin səthi mikozu</i>	Mikroskopik müayinə mikozun törədicilərini aşkar edir.

## Müalicə

Adətən xəstəlik başladıqdan 4-5 həftə sonra spontan sağalma baş verir. Çəhrayı dәмrovun ağırlaşmayan gedişi müalicə tələb etmir.

Xəstələrə tövsiyə olunur:

- su prosedurlarının qəbulunu, hamam lifindən istifadəni, cod dəsmal ilə qurulanmağı məhdudlaşdırmaq.
- yundan və yüksək qıcıqlandırıcı əmsali olan sintetikadan hazırlanmış paltarların pambıqdan hazırlanmış geyimlərlə əvəz etmək.

- orqanizmi sensibilizasiya edə bilən qidaları (sitrus meyvələri, şokolad, qəhvə, yağlı süd, hissə verilmiş ət, şoraba, yarımfabrikat qidalar, spirt) rasiondan xaric etmək.

Qaşınmanın olması ilə xəstəliyin ağırlaşmış formalarında (səpgilərin nəzərə çarpan ekssudativ xarakteri, allergik təzahürləri, ekzematizasiya) proses generalizə olduqda aşağıdakı terapiya aparılır:

### *Sistem terapiya*

- antihistamin preparatlar
  - ✓ setirizin hidroxlorid
  - ✓ loratadin
  - ✓ dezloratadin
  - ✓ levosetirizin
- qlükokortikoid hormonlar
  - ✓ prednizolon/metipred
  - ✓ deksametazon
- virus əleyhinə preparatlar - xəstəlik qripəbənzər simptomlarla başladığı hallarda
  - ✓ asiklovir
  - ✓ valasiklovir
  - ✓ famsiklovir.

### *Yerli/topik terapiya (məlhəmlər, kremlər, gellər, losyonlar, çalxalamalar)*

- *orta farmakoloji aktivliyə malik qlükokortikosteroidlər*
  - ✓ mometazon furoat
  - ✓ metilprednizolon aseponat
  - ✓ hidrokortizon butirat
- *mentol-fenol losyonları/çalxalamalar*

### **Proqnoz**

Xəstəlik adətən residiv vermir. Spontan sağalma xəstəliyin 4-5 həftəsində baş verir. Klinik təzahürlərin qalığı nadir hallarda təsadüf edilir. Bəzi hallarda günəşin və ya ultrabənövşəyi terapiyanın təsiri altında daha çox görünən hipo- və ya hiperpigmentasiya müşahidə olunur.

## FƏSİL 17. DƏRİ ARTIMLARININ XƏSTƏLİKLƏRİ

### 17.1. Vulqar sızanaqlar (Akne)

**L70, L73.0 Vulqar sızanaqlar (Acne vulgaris)** – piy-tük follikullarının genetik meyilli xroniki iltihabi xəstəliyidir, daha çox yetkinlik dövründə təsadüf edilir.

#### Epidemiologiya

- Vulqar sızanaqlar yetkinlik yaşlarında geniş yayılmış dəri xəstəliklərindəndir.
- *J.Leydenin* göstəricilərinə əsasən vulqar sızanaqların rast gəlmə tezliyi 12-24 yaş həddində olan şəxslər arasında 85%, 25-34 yaş həddində olan şəxslər arasında 8%, 35-44 yaş həddində olan şəxslər arasında 3%-dir.
- Yetkinlik yaşlarında vulqar sızanaqlı kişi və qadınlar arasındakı nisbət praktik olaraq eynidir, yaşlı insanlar arasında - qadınlarda xəstəliyin rast gəlmə tezliyi kişilərə nisbətən çox yüksəkdir.

#### Etiopatogenez

Vulqar sızanaqların etiopatogenezi çoxfaktorlu və mürəkkəbdir. Vulqar sızanaqların patogenezinə 4 əsas bənd ayırılır:

- ✓ dəri piyinin artıq hasilatı
- ✓ follikulyar hiperkeratoz
- ✓ *Propionibacterium acnes* (*P.acnes*) artması
- ✓ iltihab.

Vulqar sızanaqların inkişafında ehtimal ediləcək faktor irsi **hiperandrogeniyadır**. Qan zərdabında androgenlərin yüksək səviyyəsi piy vəzilərinin qeyri-adekvat cavabına gətirib çıxarır. Piy vəzilərinin hüceyrələrində (sebositlərdə) testosteron 5  $\alpha$ -reduktaza fermentinin təsirindən piy vəzilərinin hipersekresiyasında iştirak edən daha aktiv metabolit-dihidrotosterona transformasiya edir. Androgen hormonlar vulqar sızanaqlı pasiyentlərdə aşağı qatılıqlı linolen turşusu fonunda tük follikulunun yuxarı hissəsində follikulyar hiperkeratozu və eləcə də həddən artıq əmələ gələn korneositlərin ilişmə dərəcəsini stimulyasiya edir. Nəticədə follikulun aşağı hissəsində dəri piyindən və keratindən “tıxac” əmələ gəlir, bu da follikulun tutulmasına, sonra genişlənməsinə, *açıq və bağlı komedonların* əmələ gəlməsinə gətirib çıxarır. Piy follikullarının fakultativ, qrammüsbət, anaerob bakteriyası - *P. acnes* çoxalması üçün əlverişli şərait yaranır. Yaranmış “qapalı sistem”də dəri piyinin axını, bakteriya və həyat fəaliyyəti məhsullarının xaric olunması prosesipozulur. İltihab sitokinlərinin (İL-1, İL-8, İL-12, TNF- $\alpha$ ) azad olmasını, fermentlərin (lipaza, proteaza, hialuronidaza) və hemotaksis faktorlarının sintezi aktivləşir. Dəridə *papula, pustula, düyün və kista* şəklində təzahür edən iltihab prosesi meydana gəlir.

## Klinik şəkil

Vulqar sızanaqların tipik lokalizasiyası - *dərinin seboreya nahiyələridir* (üz, kürək, çiyin, sinənin yuxarı hissəsi, az hallarda başın tüklü hissəsi). Xəstəlik komedon, papula, pustula və düyünlərlə təmsil olunan səpgilərin *aydın mərhələliyi və təkamül polimorfizmi* ilə xarakterizə olur.

*Komedonlar* - dəri piyi və keratinin tük follikullarında toplanaraq tıxaclanması nəticəsində əmələ gəlir. Ətraflarında *papula və pustulalar* kimi iltihabi prosesin baş verməsi - komedonların təkamülünün nəticəsidir; iltihab prosesinin dermanın dərinliyinə yayılması zamanı *düyünlər* formalaşır.

Elementlərin xarakterinə görə **vulqar sızanaqların** aşağıdakı **müxtəlif növləri** aşkar edilir: komedonal, papulyoz, pustulyoz, indurativ, fleqmonoz, düyünlü-kistoz, konqlobat, tropik, ildırım sürətli, invers, akne-tetrada.

***Komedonal sızanaqlar (Acne comedonica)*** - akne zamanı açıq (“qara”) (Şəkil 1) və qapalı (“ağ”) (Şəkil 2) *komedonlar* şəklində təzahür edən, dəridə qeyri-iltihabi ilkin dəyişikliklərdir. *Açıq komedonlar* qara nöqtələrə bənzəyir, sıxıldıqda, piy və buynuz pulcuqlardan ibarət “soxulcan” şəklində ağ və ya qəhvəyi bir kütlə ayrılır. Qapalı komedonlar kiçik, bir qədər yuxarı qalxmış, yarımkürəşəkilli ağ papulalardır. Onlar açıq komedonlardan kompakt olmayan keratin kütləsi və dar follikulyar dəliklə fərqlənirlər. İz qoymadan sorulurlar.



Şəkil 1



Şəkil 2

***Papulyoz sızanaqlar (Acne papulosa)*** - komedonların əsasında əmələ gələn *iltihabi düyüncüklərdir*, tünd-qırmızı rəngli, 0,2-0,4sm diametrlili, konusşəkilli və ya yarımkürə formasında olur. Çox vaxt papulanın mərkəzində komedonun qara nöqtəsi olur. İz qoymadan sağalır (Şəkil 3).



Şəkil 3

**Pustulyoz sızanaqlar (*Acne pustulosa*)** pustulaların ilkin təzahürü və ya papulyoz elementlərin səthində pustulaların əmələ gəlməsi ilə xarakterizə olunur. İltihabi infiltrat böyüyür, *düyüncüklərin mərkəzində irinli möhtəviyyəti olan pustula* formalaşır. Pustulalar ağrısızdır, bəzən azacıq qaşınmaya səbəb olur. Müvəqqəti piqmentasiya qoymaqla və ya atrofik çapıqlar formalaşmaqla sağalır (Şəkil 4).



Şəkil 4

**İndurativ sızanaqlar (*Acne indurata*)** dərin, bərk, ağrılı göyümtül rəngli, böyük noxud və daha böyük ölçüdə *düyünlərlə* xarakterizə olunur. Ardıcıl olaraq, düyünlər sağalır, yastılanır, yumşalır və açılır, içərisindən qatı, yağlı-irinli maye ifraz olunur. Proses atrofik və ya hipertrofik (postacne) çapıq əmələ gəlməsi ilə bitir.

**Düyünlü-kistoz sızanaqlar (*Acne nodulocystica*)** - indurativ sızanaqların birləşməsinin nəticəsidir. Onlar bir-birinə kistozabənzər elementli abses ocaqlarını əmələ gətirən fistul yolları ilə birləşir. Çapıq qoymaqla sağalır (postacne).

**Flegmonoz sızanaqlar (*Acne phlegmonosa*)** – dərialtı piy toxuması cəlb olunmaqla iltihabi prosesin dərinliyi və kəskin gedişi ilə xarakterizə olunur. Flegmonoz sızanaqlar kəskin iltihabi düyünlərin və dərin pustulaların birləşməsi ilə təzahür edir, iri abseslər əmələ gətirməyə meyilli olur, deşildikdə çoxlu miqdarda irin ifraz olur (Şəkil 5). Çapıq qoymaqla sağalır (postacne).



Şəkil 5



**Konqlobat/şarşəkili sızanaqlar (*Acne conglobata*)** sızanaqların ağır forması olub, çoxlu qruplaşdırılmış komedonlar və dermanın dərin hissələrində və dərialtı piy toxumasında yerləşmiş iri bərk ağrılı düyünlərlə xarakterizə olunur (Şəkil 6).



Şəkil 6

Tədricən, düyünlər yumşalır, üzərindəki dəri göyümtül-çəhrayımtıl rəng alır, nazikləşir və irin ifrazı ilə açılır. Düyünlərin bəziləri çoxsaylı fistul yolları və irinli boşluqları olan *böyük infiltratlara* birləşir. Konqlobat sızanaqlar uzunmüddətli gedişi ilə fərqlənir, bəzən atrofik, hipertrofik, keloid çarıqların (postacne) meydana gəlməsi ilə müşayiət olunur.

**İldırımsürətli sızanaqlar (*Acne fulminans*)** – kəskin iltihabi reaksiyalar və septisemiya ilə müşayiət olunan çoxlu sayda ağrılı düyünlər və kistoz elementləri olan qəfil başlayan ağır xəstəlikdir. Ən sevimli lokalizasiyası – sinənin yuxarı hissəsi, kürək, boyunun və çiyinlərin yan səthlərinin dərisidir. Üz nahiyəsində səpgilər olmur. Xəstəlik yüksək hərarətlə, çox vaxt artralgiya, mialgiya və leykositoz ilə müşayiət olunur. Bəzən dərin yumşaq toxumaların parçalanması sümüklərə qədər sirayət edir, bu da osteoliz ilə başa çata bilər. Xəstəlik əsas etibarilə gənc yaşlarında rast gəlinir. Proses *çarıqlaşma ilə* başa çatır (Şəkil 7).



Şəkil 7

**İnvers sızanaqlar (*Acne inversa*)** – tük follikullarının və piy vəzilərinin ağır xroniki iltihabi xəstəliyi olub, tük follikullarının okklüziyası ilə müşayiət olunur. Xəstəlik abseslərin əmələ gəlməsi ilə irinləyən iltihabi ağrılı *düyünlər* və komedonlar şəklində təzahür edir. Daxilində apokrin tər vəziləri olan büküşlərdə lokalizə olur (qoltuqaltı, qasıq-omba, perianal, süd vəziləri altında, həmçinin qasıq və sağrılarda). Xəstəlik çarıq əmələ gəlməsi ilə bitir (Şəkil 8).



Şəkil 8

İnvers sızanaqlar çox vaxt konqlobat sızanaqlarla, Hoffman follikuliti, tez-tez pilonidal sinus ilə birləşir, müvafiq olaraq, ikiqat, triada və tetrada follikulyar okklüziya sindromu kimi təzahür edir.

## Diaqnostika

Akne diaqnozu aşağıda göstərilənlərə əsaslanır

- anamnestik məlumatlar
- xarakterik klinik şəkil
- laborator tədqiqatların göstəriciləri (göstəricilər üzrə və differensial diaqnostika məqsədilə)
  - ✓ qanın ümumi analizi; qanda qlükoza, testosteron, sərbəst follikul stimullaşdırıcı və luteinləşdirici hormonlar, dehidroepiandrosteron sulfat, progesteron, prolaktinin səviyyəsi
  - ✓ antibakterial preparatlara həssaslığın təyini ilə patogen bakteriyaların tapılması üçün patoloji materialın bakterioloji müayinəsi
  - ✓ patoloji materialın demodex folliculorum, göbələklər, mollyusk cisimciklərinin tapılması üçün mikroskopik müayinəsi.

## *Vulqar sızanaqların differensial diaqnostikası*

Xəstəliklər	Əlamətlər
Rozasea	Rozasea 40-50 yaşdan yuxarı, daha çox qadınlarda təsadüf edilir. Lokalizasiyası – yalnız üzün dərisi, üzün parlaq eriteması fonunda papulo-pustula və teleangiektaziyanın olması xarakterikdir, komedonlar olmur.
Perioral dermatit	Perioral dermatit perioral, periorbital nahiyədə, burun-dodaq büküşlərində müxtəlif dərəcədə nəzərə çarpan aydın sərhədli eritema fonunda yarımşferik qeyri-follikulyar çəhrayı-qırmızımtıl papulalar, papulovezikulalar, bəzən papulo-pustulalarla xarakterizə olunur. Komedonlar olmur, səpgilər kürək, çiyin, sinə dərisində yayılmır. Dodağın qırmızı haşiyəsinin ətrafında zədələnməmiş dəri zonası - xarakterik klinik əlamətdir.
Mollyusk, bakterial və göbələk follikuliti	Follikulitlər zamanı komedonlar olmur. Patoloji materialın mikroskopik və kultural tədqiqi uyğun olaraq - mollyusk cisimcikləri, göbələk mitselisi və Staphylococcus spp., Stretococcus spp. və s. patogen kokklar aşkar edilir.

Mollyusk follikuliti	Kontakt mollyuskunun elementləri normal dəri rəngində və ya açıq-çəhrayımtıl rəngdə, 0,1-0,2 sm diametrlı, mərkəzində göbəkşəkilli çökəklik olan bərk düyüncüklər kimi təsvir olunur. Mərkəzin çökəkliyindən basdıqda daxilində iri protoplazmatik əlavələr olan degenerativ keratinositlərdən ibarət ağ rəngdə sıyıqşəkilli kütlə ayrılır. Götürülmüş qaşımının mikroskopiyası zamanı Henderson-Patterson mollyusk cisimcikləri aşkar edilir.
----------------------	--

## Müalicə

Aknenin müalicəsi sistem və xarici (topik) terapiya daxil edilir.

### Topik preparatlar (məlhəm/krem/gel/sprey/məhlullar)

- ✓ retinoidlər (0,1%-li adapalen, 0,05%-li tretinoin)
- ✓ 2,5-5-10%-li benzoil peroksid
- ✓ 15-20%-li azelain turşusu
- ✓ antibiotiklər (1%-li klindamisin)

### Sistem preparatlar

- ✓ antibiotiklər (tetrasiklin/doksisiklin)
- ✓ retinoidlər (izotretinoin)
- ✓ antiandrogenlər (spironolakton, drospirenon)

Vulqar sızanaqlı pasiyentin müalicəsi xəstəliyin ağırlıq dərəcəsi və klinik formasından asılı olaraq aparılır. *Yüngül dərəcəli vulqar sızanaq* zamanı - yalnız topik terapiya, *orta dərəcəli vulqar sızanaq* zamanı – topik terapiya sistem terapiya ilə birlikdə təyin edilir, *ağır dərəcəli vulqar sızanaq* zamanı – əsas sistem terapiya ilə kombinə olunmuş topik terapiya götürülür. Maksimal effekt almaq məqsədilə fasiləsiz və uzun müddətli müalicə aparılmalıdır. Ocaqları az olan xəstələrdə ocaqlar itdikdən sonra terapiya 6-8 həftə davam etdirilir. Çoxsaylı ocaqları olan xəstələrdə fasiləsiz, yerli, bir neçə ay ərzində terapiya aparılmalıdır. Əgər xəstənin dərisi çapıqlaşmaya meyillirsə, sonrakı zədələnmədən uzaqlaşmaq məqsədilə aqressiv terapiya aparılması tələb olunur.

## 17.2. Rozasea

**L71 Rozasea** – üz dərisinin eritema və papula-pustulyoz elementlərlə şəklində zədələnməsi ilə xarakterizə olunan xroniki dermatozdur.

## Epidemiologiya

- Xəstəlik çox vaxt açıq rəngli dərisi olan insanlarda təsadüf edilir.
- 30-40 yaşlarından başlayır, 40-50 yaşlarında pik nöqtəyə çatır.
- Çox vaxt qadınlar kişilərdən 3 dəfə artıq əziyyət çəkir.

- Rinofima - rozaseanın fimatoz tipi yalnız *kişilərdə* müşahidə edilir.

## Etiopatogenez

Rozaseanın etiologiyası məlum deyil, xəstəliyin inkişaf mexanizmi bir çox hallarda aydınlaşdırılmamışdır. Çoxsaylı tədqiqatların nəticəsinə görə rozasea zamanı mikrosirkulyator yataqların damarlarının elastik və kollagen liflərinin dəyişiklikləri hesabına *üçlü sinirin innervasiya zonasında angionevroz* prosesi inkişaf edir ki, bu da venulun tonusunun azalmasına və arterial spazmaya səbəb olur.

Son zamanlar rozaseanın inkişafında *katelisinlərin* roluna yüksək diqqət yetirilir. Katelisinlər – dərinin infeksiya agentlərdən müdafiəsini təmin edən çoxfunksiyalı zülallar fəsiləsindəndir, onların endoteliositlərə və immunitetə bilavasitə təsiri zamanı yerli iltihabi reaksiyalara angiogenezi də cəlb edir.

Rozasealı xəstələrdə katelisinlərin səviyyəsi üz dərisində 10 dəfə və katelisini aktivləşdirən proteazın səviyyəsi buynuz təbəqəsində 10 000 dəfə artmış olur. Rozaseanın inkişafında ekzo- və endogen faktorlar əhəmiyyətli rol oynayır.

Ekzogen faktorlar arasında aşağıdakılar üstünlük təşkil edir

- ✓ *alimantar* (isti içkilər, alkohol, ədviyyatlı və acı qidalardan istifadə edilməsi) – qan damarlarının reflektor genişlənməsinə səbəb olur.
- ✓ *fiziki* (insolyasiya, bədənin həddən artıq qızması, aşağı temperatur, müxtəlif istilik təsirləri) – dermanın birləşdirici toxuma karkasının pozulmasına və endotelin zədələnməsinə, eləcə də oksigenin reaktiv formasının ayrılmasına və iltihabi sitokinlərin aktivləşməsinə səbəb olur.
- ✓ *bioloji* (mikroorqanizmlər – kommensallar: *Propionibacterium acnes* və *Bacillus oleronius* – Demodex mənşəli gənədən ayrılan bakteriya) – mikrob əleyhinə olan peptidlərə təsir edir və bununla da iltihab sitokinlərə və angiogeneza təkan verir.

Endogen faktorlar arasında aşağıda göstərilənlərə xüsusi yer ayrılır:

- ✓ *mədə-bağırsaq yolunun xəstəlikləri* (qastrit, mədə və onikibarmaq bağırsağın xorası) – vazodilatasiyanın mediatoru – prostaqlandin E-nin hiper hasilatı və daha böyük rol oynayan vazoaktiv peptidlər hasil edən *Helicobacter pylori* bakteriyasının aşkar edilməsi ilə əlaqələndirilir.
- ✓ *endokrinopatiyalar* (qalxanabənzər vəzinin xəstəliyi, şəkərli diabet, ovarial və hipofizar çatışmamazlıqlar, hamiləlik, klimakterik dövrdən əvvəl və klimakterik dövr və s.) – hormonların təsiri altında prosese angiogeneza qoşulur.
- ✓ *psixososial yüklənmə* - endorfin hasilatı azalır və damarların tonusunu nizamlayan kallikrein-kinin sisteminin funksiyası pozulur.
- ✓ *immun disfunksiya* – hasil olunmuş anticisimlər və dövr edən immun komplekslərin təsiri altında damarların patoloji reaksiyası inkişaf edir.
- ✓ *dərman preparatları* – sistemli damar genişləndiricilər, hipotenziv preparatlar, xolesterini azaldan preparatlar, topik qlükokortikosteroid preparatları.

### Klinik şəkil

Rozasea üzün mərkəzi sahəsini (alın, burun, yanaq, çənəaltı) zədələyir; patoloji prosesə gözlər də qoşula bilər. Xəstəliyin əsas əlamətləri *eritema, ödem, papula, pustula və teleangiektaziyalardır*. Rozaseanın ağır formaları *piy vəzilərinin hiperplaziyası, fibroz və limfatik ödem* ilə müşayiət olunur. Rozaseanın gedişində 4 tip ayırd edilir:

- **Eritematoz-teleangiektatik** - xəstəliyin başlanğıcı *davamsız eritema* ilə səciyyələnir, bu da bir neçə dəqiqədən bir neçə saata kimi davam edir, yanqı və ya göynmə hissi ilə müşayiət edilir və sonra izsiz sorulur. Lokalizasiya çox vaxt nazolabial (burun-dodaq) nahiyyə ilə məhdudlaşır. Təkanverici faktorların təsiri altında eritema yenidən meydana çıxır; remissiya ilə əvəzlənən tez-tez əmələ gələn residivlər çox aylar və illərlə davam edə bilər. Eritema hər bir növbəti epizodda daha dolğun göy çalarlı olur, *infiltrasiya, teleangiektaziyalar* əmələ gəlir; proses sentrofasial (üzün mərkəzi hissəsi) nahiyyəsini tutaraq yanağın, alının və çənəaltı nahiyyənin dərisinə keçir (Şəkil 9).




Şəkil 9

- **Papulo-pustulyoz** – iltihablaşmış, diffuz-bərkimiş eritematoz dəri fonunda qruplaşmış və ya izolə olunmuş, nazik pulcuqla örtülmüş *çəhrayımtıl-qırmızı rəngli papulalar və papulo-pustulalarla* xarakterizə olunur. Zədələnmə sentrofasial nahiyyədən qulağın arxasının və boyunun ön səthinin dərisinə yayılır (Şəkil 10).



Şəkil 10

- **Fimatoz** – iltihablaşmış düyünlərin, kistaların təzahürü (birləşdirici toxuma və piy vəzilərinin proqres edən hiperplaziyası səbəbindən) və davamlı damar genişlənməsi ilə xarakterizə olunur. Dəri bərkiyir, portağal qabığına xatırladan kələ-kötür bir görünüş alır. Bu dəyişikliklər nəzərə çarpan şəkildə eybəcərlik effekti yaradır. Üzün ayrı-ayrı hissələrinin böyüməsi səbəbindən üzün konturları kobud, qeyri-düzgün olur. Böyümələr yunanca phyma (çıxıntı) adlanır və lokalizasiyadan asılı olaraq burun (*rinofima*), çənəaltı (*qnatofima*), aln (*metafima*), qulaq seyvanı (otofima), göz qapaqları (*blefarofima*) fiması bir-birindən fərqləndirilir. Rinofima kişilərdə təsadüf edilir. Burunun forması asimmetrik olur, durğun-göyümtül rəngli eritema fonunda çoxsaylı iri teleangiektaziyalar, akne formalı elementlər meydana gəlir. Piy vəzilərinin funksional aktivliyi kəskin surətdə artır. Rinofimaya rozaseanın ağır forması kimi baxılır (Şəkil 11).



Şəkil 11.

- **Oftalmoloji (oftalmorozasea)** – blefarit, konyunktivit, irit, sklerit, keratit şəklində təzahür edir. *Blefarit* – oftalmoloji rozaseanın ən çox əmələ gələn təzahürüdür, eritema, göz qapağının teleangiektaziyası, qabıqlanma, qartmaqlar əmələ gəlməsi ilə xarakterizə olunur; qaşınma, göynəmə, ağrı, fotofobiya ilə müşayiət olunur. Oftalmoloji rozasea çox vaxt (50% hallarda) dəri təzahürlərindən sonra əmələ gəlir, daha az (30% hallarda) göz və dəri simptomları ilə eyni zamanda inkişaf edir, 20% hallarda oftalmoloji rozasea dəri simptomlarına qədər təzahür edir (Şəkil 12).



Şəkil 12

Rozaseanın xüsusi formalarına aiddir:

- ✓ **Qranulematoz rozasea** - uzun dərisində, əsasən yanaqlarda və periorifisial nahiyədə lokalizə olunur. *Eritema fonunda* çoxsaylı *sarımtıl-qəhvəyi və ya qəhvəyi-qırmızımtıl papulalar* təzahür edir, diaskopiya zamanı "alma jelesi" simptomu müəyyən olunur.
- ✓ **Steroid rozasea** - uzun müddət yerli qlükokortikosteroidlər istifadə etmiş xəstələrdə təsadüf edilir. Nəticədə «*steroid dəri*» fenomeni əmələ gəlir, yüngül subatrofiya, tünd-qırmızımtıl eritema təzahür edir, səthində teleangiektaziyalar və papulo-pustulyoz elementlər yerləşmiş olur (Şəkil 13). Yerli qlükokortikosteroidlərin qəbulunu dayandırdıqda proses müvəqqəti kəskinləşir ("ləğv etmə sindromu").



Şəkil 13

- ✓ **Fulminant rozasea** – cavan qadınlarda təsadüf edilir və alın, yanaq və çənəaltının dərisində qəfildən, çoxsaylı, ildırımsürətli papula-pustulaların əmələ gəlməsi ilə təzahür edir. Çox vaxt hamiləlik dövründə müşahidə edilir.

Ağır dərəcəyə qədər asılı olaraq rozaseanın gedişinin 3 növü ayırd edilir: yüngül, orta ağırlıqlı, ağır.

*Yüngül gedişli* eritematoz-teleangiektatik tip - əvvəlcə davamsız, sonradan davamlı zəif nəzərə çarpan eritema; papulo-pustulyoz tip - xırda, güclə görünən teleangiektaziyalar; az sayda papula/pustulalar; fimatoz tip - az nəzərə çarpan ödem və genişlənmiş "məsamələr"; oftalmorozasea zamanı - konyunktivanın zəif nəzərə çarpan qızartı, qaşınması ilə xarakterizə olunur.

*Orta ağır gedişli* eritematoz-teleangiektatik tipdə - kifayət qədər davamlı eritema, nəzərə çarpan teleangiektaziya; papulo-pustulyoz tipdə - kifayət sayda papula/pustulalar; fimatoz tipdə - kifayət qədər ödemli və böyümüş burun; oftalmorozasea zamanı - orta dərəcəli konyunktivit, blefarit, inkişaf etmiş xalyazion, qordeoloma, gözün göynəmə və sancması ilə xarakterizə olunur.

*Ağır gedişli* eritematoz-teleangiektatik tip - nəzərə çarpan davamlı eritema və çoxsaylı teleangiektaziya; papulo-pustulyoz tip - çoxsaylı papulalar/pustulalar; fimatoz tip - nəzərə çarpan ölçüdə böyümüş burun; oftalmorozasea zamanı - konyunktivit, blefarit, episklerit, ağrı və işıqdanqorxma ilə xarakterizə olunur.

## Diaqnostika

Rozasea diaqnozu aşağıdakılara əsasən qoyulur:

- anamnestik məlumatlar
- xarakterik klinik şəkil
- laborator tədqiqatların göstəriciləri (göstəricilər üzrə və differensial diaqnostika məqsədilə)
  - ✓ göbələklər, demodex folliculorum, mollusk cisimciklərinin tapılması üçün patoloji materialın mikroskopik tədqiqatı
  - ✓ antibakterial preparata qarşı həssaslığın təyini ilə patogen bakteriyalar üçün patoloji materialın bakterioloji tədqiqatı
  - ✓ qanın tədqiqi: ümumi analiz; qanda qlükoza, progesteron, prolaktin, follikül stimullaşdırıcı və lüteinizəedici hormonlar, sərbəst testosteron səviyyəsi; ANA, LE-hüceyrələr, Ro-SSA, La-SSB.
  - ✓ *patomorfoloji tədqiqat* (zəruri olduqda) - dermada kollagen liflərin destruksiyası, genişlənmiş qan damarları və limfatik damarlar, neytrofil, eozinofil, plazmositlərlə birlikdə perivaskulyar limfohistiositar infiltratın olması.



## DERMATOLOGİYA

### Rozaseanın differensial diaqnostikası

Xəstəliklər	Əlamətlər
Vulgar sızanaqlar	Vulgar sızanaqlar zamanı yaş həddi 12-24, klinik şəkildə mütləq komedonlar olur, al qırmızı rəngli eritema, teleangiektaziya <i>xarakterik deyil</i> . Səpgilər çox vaxt kürək, çiyin, sinənin dərisinə yayılır.
Üz dermatofitiyası	Üzün dermatofitiyası zamanı düyüncüklərdən, qovuquqlardan və qartmaqdan ibarət periferik artan yastıqcıqlı və aydın sərhədli <i>eritematoz-skvamoz</i> və ya <i>infiltrativ-pustulyoz</i> ocaqlar formalaşır; göbələyə aparılan KOH-testi pozitiv olur.
Diskoid eritematoz qırmızı qurd eşənəyi	Diskoid qırmızı qurd eşənəyi zamanı üz dərisində ölçüləri yavaş-yavaş böyüyən eritematoz ləkələr əmələ gəlir rozaseadan fərqli olaraq infiltrasiyalaşır və dəridən qalxan <i>ödemləşmiş lövhəciklərə</i> çevrilirlər, bunun da səthində əvvəlcə follikulyar, sonra isə zədə ocağını <i>tam follikulyar</i> , sonra isə <i>tam follikulyar hiperkeratoz</i> formalaşır; pulcuqlar çətinliklə, ağrı ilə ( <i>Meşerski simptomu</i> ) qopur, pulcuğun arxa tərəfində tikanlar ( <i>“qadın kabluku” simptomu</i> ) müşahidə olunur; proses <i>çapıq atrofiyası</i> ilə bitir. Histoloji tədqiqat zamanı rozasea üçün xarakter olmayan patomorfoloji təzahürlər: epidermisin atrofiyası, tük follikulları nahiyəsində güclənən hiperkeratoz, bazal keratinositlərin vakuol degenerasiyası, kollagenin degenerasiyası, perivaskulyar limfositlər infiltrasiya, dermada musin toplanması aşkar edilir.
Sarkoidoz (biopsiya)	Rozaseanın qranulematoz formasının və sarkoidozun oxşar klinik təzahürləri zamanı son diaqnoz <i>histoloji tədqiqat əsasında</i> qoyulur. Sarkoidoz zamanı xarakterik patomorfoloji təzahürlər qeyd olunur: dermada – mərkəzi hissəsi epitelioid və nəhəng Lanqhans hüceyrələri ilə göstərilən qranulyomalar, periferiya boyunca limfoid hüceyrələr və fibroblastlardan ibarət olan nazik təbəqə; qranulyomaların ətrafında vaskulitlə təzahür edən genişlənmiş damarlar.
Bakterial follikulit	Bakterial follikulit üçün klinik olaraq sentrofasial al-qırmızımtıl eritema və teleangiektaziya <i>xarakterik deyil</i> . Patoloji materialın əkilməsi zamanı patogen kokklar <i>Staphylococcus spp.</i> , <i>Streptococcus spp.</i> aşkar edilir.
Perioral dermatit	Perioral dermatit daha gənc yaşlarda (15-45 yaş) inkişaf edir, , uşaqlarda da müşahidə oluna bilər, xəstəliyin pik nöqtəsi pubertat dövründə yaranır. <i>Səpgi elementlərinin solğun boyanmasına</i> və xarakterik əlamətinə – dodağın qırmızı haşiyəsi ətrafında zədələnməyən dəri zonasına görə, teleangiektaziya və oftalmopatoloji əlamətlərin: blefarit, konyunktivit, iridosiklit, keratit olmamasına görə rozaseadan fərqlənir.
Fotodermatoz	Fotodermatoz zamanı səpgilər əsas yaz və yay aylarında və ya ilin istənilən vaxtında insolyasiya səviyyəsinin yüksək olduğu ölkələrə səfər etdikdə <i>günəş şüasının təsirindən bir neçə saat sonra (18-24 saat)</i> əmələ gəlir. Səpgilər ləkələr, papulalar, papulovezikulalarla təzahür edir, qaşınma, göynəmə ilə müşayiət olunur. Günəş şüalarının təsiri bitdikdən sonra səpgi (bir neçə gün və ya 1-2 həftə ərzində) çapıq qoymadan sağalır.

## Müalicə

Rozaseanın müalicəsi xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq aparılır, sistem və xarici (topik) terapiya daxil edilir.

### *Topik preparatlar – kremlər/məlhəmlər/gəllər/losyonlar*

- ✓ antiparazitar (metronidazol, permetrin, benzil-benzoat)
- ✓ azelain turşusu
- ✓ antibakterial (klindamisin)
- ✓ kalsinevrin ingibitorları (takrolimus, pimekrolimus)
- ✓ retinoidlər (adapalen, tretinoin)
- ✓ benzoilperoksid

### *Sistem preparatlar*

- ✓ antibakterial (doksisiklin, cozamisin)
- ✓ antiparazitar (metronidazol, ornidazol)
- ✓ retinoidlər (izotretinoin)
- ✓ angioprotektorlar (ksantinol nikotinat və s.)

### *Dərmansız terapiya*

- ✓ neodim, aleksandrit lazerləri
- ✓ krioterapiya/kriomasaj

Rozaseanın yüngül formalarında yerli terapiya, orta və ağır dərəcəli formalarında sistem və topik təsirli preparatların birlikdə tətbiqi ilə kombinə olunmuş terapiya tövsiyə olunur.

## 17.3. Seboreya dermatiti



### Epidemiologiya

- Seboreya dermatitinin yayılması dünya üzrə 3-5% təşkil edir
- Xəstəlik bütün yaş qruplarında təsadüf edilir: əksər hallarda 30 yaşa qədər olur, 50 yaşdan sonra xəstələnmə riski yenidən artır
- Xəstəliyin iki yaş həddi qeyd olunur - həyatın ilk 3 ayı və 40-70 yaşlarında
- *Kişilər* qadınlara nisbətən daha çox xəstələnilirlər
- Seboreya dermatiti üzrə yüksək risk qrupuna İİV-infeksiyalı pasiyentlər aiddir.

### Etiopatogenez

Seboreya dermatitinin etiologiya və patogenezi kifayət qədər öyrənilməmişdir. Seboreya dermatiti piy vəzilərinin sırf xəstəliyi deyil, lakin piy vəzilərinin *həddindən artıq sekresiyası xəstəliyin inkişafında mühüm rol* oynayır. Yenidoğulmuşlarda seboreya dermatitinin yüksək tezliyi (70%-ə qədər) bu yaşda olan uşaqlarda piy vəzilərinin böyük ölçüləri və sekretor aktivliyi ilə əlaqədardır. Stresli vəziyyətlər, immunçatışmazlığı, neyroendokrin pozuntular, bəzi dərman preparatları, zədə ocaqlarında bakterial və maya göbələkləri mikroflorasının aktivləşdirilməsi böyüklərdə seboreya dermatitinin inkişafı üçün meyllik faktorlarıdır. Seboreya dermatiti olan xəstələrdə tez-tez interferon (IFN- $\alpha$ ), interleykinlər (İL-1 $\alpha$ ; İL-4), təbii öldürücülərin (NK) tənzimlənməsinin pozulması aşkar edilir. Seboreya dermatiti bəzən “flanel ekzeması” (eczema flanneliare) adlanır və bununla da xəstəliyin inkişafına pambıqdan (flanel), yundan və sintetik parçalardan hazırlanmış geyimlərin rolu aydın olur. Xəstəlik qış mövsümündə, aşağı temperaturda və ətraf havanın quruluğunda daha da kəskinləşir.

### Klinik şəkil

Seboreya dermatiti tipik hallarda “*seboreya zonalarında*” - üz, başın tüklü hissəsi, sinə, kürək, iri büküşlərdə lokalizasiya olur (Şəkil 14).



Şəkil 14

Xəstəlik kiçik follikulyar və perifollikulyar *eritematoz ləkələr*, *papulalarla* başlayır, onlar periferiya boyunca dəqiq konturlu dairəvi və ya oval *lövhəciklərin* əmələ gəlməsi ilə başlayır. Zədə ocaqları orta və ya aydın şəkildə nəzərə çarpan sarımtıl-çəhrayı rəngli, cüzi infiltrasiyalı və *səthində pulcuqların* və ya *pulcuqlu-qartmaqların əmələ gəlməsi* ilə xarakterizə olunur. Çox vaxt halqəşəkilli fiqurların formalaşması ilə mərkəzdən elementlərin sağalması qeyd olunur. Xəstəliyin ağırlıq dərəcəsi müxtəlif ola bilər: kiçik psoriazşəkilli ocaqlardan eritrodermiyaya qədər. Subyektiv olaraq, xəstələri müxtəlif intensivlikdə qaşınma narahat edir. Seboreya dermatitinin klinik şəkli uşaqlarda və böyüklərdə fərqlidir.

Aşağıda xəstəliyin klinik variantları göstərilmişdir:

- Böyüklərdə seboreya dermatiti
  - ✓ başın tüklü hissəsi
  - ✓ üz
  - ✓ gövdə
  - ✓ generalizə olmuş forma.
- Uşaqlarda seboreya dermatiti (Şəkil 15)
  - ✓ başın tüklü hissəsi (“körpə ləçəyi”)
  - ✓ gövdə

✓ Leyner xəstəliyi.



Şəkil 15.

**Böyüklərdə** başın tüklü hissəsinin dərisində xəstəliyin ilkin əlamətlərindən biri *qabıqlanma* - kəpək (dandruff, pityriasis sicca) ola bilər, sonradan qızartı əmələ gəlir, qabıqlanma intensivləşir. Daha sonra tez-tez birləşən və alnın dərisinə, qulaq seyvanlarına və arxasındakı büküşlərə, boyuna yayılaraq geniş bir sahəni əhatə edən dəqiq konturlu lövhəciklər formalaşır. Bəzən xoşagəlməz qoxusu olan yağlı, qalın, pulcuqlu-qartmaqlar (pityriasis steatoides) qeyd oluna bilər, qopardıldıqdan sonra yerində sulanan səth əmələ gəlir.

Üzdə səpgilər alında, almacıq sümüklərində, burun pərlərində, burun-dodaq büküşlərində, qaşların arasında, qaşlarda lokalizasiya edir və adətən başın tüklü hissəsinin zədə ocaqları ilə birləşirlər. Səpgilər dairəvi və ya halqaşəkilli formalı eritema ocaqları ilə təzahür edir; *infiltrasiya, qabıqlanma və qartmaq əmələ gəlməsi də mümkündür*. Zədə nahiyələrində dəri bozuntul-ağ və ya sarımtıl-qırmızı rəng alır, follikulyar dəliklər kəskin nəzərə çarpır. Göz qapaqlarının yüngül eriteması və onların kənarlarında ballı-sarımtıl qartmaqların və göz ətrafının dərisinin buynuz pulcuqla örtülməsi ilə təzahür edən *blefaritin inkişafı mümkündür*.

Gövdə və ətraflarda səpgilər oval, dairəvi və ya qeyri-düzgün formalı, qabıqlanan və kəskin sərhədli, *sarımtıl-çəhrayı ləkələrlə* təmsil olunur, mərkəzdə kiçik düyüncüklü elementlər ola bilər.

Dəri büküşlərində tez-tez eritema, ödem, sulanma, ağrılı çatlar və pulcuqlu qartmaqlar əmələ gəlir. İkincili infeksiyanın qoşulması və ikincili piodermiyanın ilkin ocaqlardan kənara yayılması mümkündür.

**Südəmər uşaqların seboreya dermatiti** həyatın 1-2-ci həftəsində, bəzən 1-ci ayın sonunda inkişaf edir və rasiona terapiyanın təsiri altında həyatın 3-cü ayından gec olmayaraq sağalır. Uşaqlarda dəri prosesi başın tüklü hissəsində, alında, qulaq seyvanlarının arxasındakı dəri büküşlərində lokalizasiya olur və *eritema, lövhəciklər, yağlı pulcuqlar və qartmaqlarla* təmsil olunur, tük tökülməsi qeyd edilmir. Yenidoğulmuşlarda başın tüklü hissəsinin çatlarla müşayiət olunan eritema olmadan yağlı qartmaqlar şəklində - “körpə ləçəyi” (cradle caps) zədələnməsi xarakterikdir. Qızartı, qabıqlanma gövdə və ətraflara yayıla bilər və əsas ocaqların periferiyası boyunca sağlam görünən dəridə ləkəli-papulyoz qabıqlanan elementlər şəklində *kəpəklər* görünür. Ocaqların birləşməsi eritrodermiyaya - Leyner-Mussu xəstəliyinə gətirib çıxarır, hansı ki, üç əsas simptomla xarakterizə olunur: *qabıqlanma ilə universal eritrodermiya* şəklində generalizə olmuş səpgi; *diareya; hipoxrom anemiya*. Xəstəlik, bir

qayda olaraq, neonatal dövrdə, daha az – uşağın 1 aylıq yaşından yuxarı inkişaf edir. İkincili infeksiyanın qoşulması da mümkündür. Xəstəlik pasiyentin ümumi vəziyyətinin pozulması ilə müşayiət olunur.

*Uşaqlarda və gənclərdə* başın tüklü hissəsinin seboreya dermatiti *asbestşəkilli dəmrovun* (pityriasis amiantacea sin. asbestos scalp) tipinə görə davam edə bilər. Xəstəlik başın tüklü hissəsinin dərisində perqamenti və ya tükün nüfuz etdiyi qartmağı xatırladan quru ağ pulcuqların laylanması ilə xarakterizə olunur.

Proses məhdud və ya diffuz ola bilər, iltihabi reaksiya praktiki olaraq yoxdur.

## Diaqnostika

Seboreya dermatitinin diaqnostikası aşağıda göstərilənlərə əsaslanır:

- xarakter klinik şəkil
- mikroskopik KOH – zədə ocağından götürülmüş biomaterialın tədqiqi (göbələk infeksiyasını istisna etmək üçün)
- dəri biopsiyasının patomorfoloji tədqiqi (zəruri olduqda) – orta dərəcəli spongioz, ortokeratoz və parakeratoz nəticəsində follikulyar tıxaclar, perivaskulyar limfosit infiltrat, follikulların ağızlarında neytrofillərin yığılması qeyd edilir.

## *Seboreya dermatitinin differensial diaqnostikası*

Xəstəliklər	Əlamətlər
Dermatofitiyalar	Sərhədlərin dəqiqliyi və periferik böyüməyə nəzərə çarpan meyillik, ocaqların halqəşəkilli forması xarakterikdir, mikroskopik KOH müayinəsi göbələk miselisini aşkar edir.
Qırmızı qurd eşənəyi	Qırmızı qurd eşənəyi başın tüklü hissəsinin və üzün dərisində lokalizasiya edən çapıq atrofiyası ilə başa çatır. Qırmızı qurd eşənəyinə qoyulan sınaqlar Ro-SSA, La-SSB, LE-hüceyrələr, ANA – müsbətdir. Patomorfoloji şəkil xarakterikdir.
Rozasea	Rozasea çox vaxt 40-50 yaşlı qadınlarda təsadüf edilir. Lokalizasiya – yalnız üzün dərisi. Eritema fonunda papulopustula, teleangiektaziya qeyd olunur, komedonlar olmur.
Psoriaz	Psoriaz lövhəcikləri tünd qırmızı rəngli, daha qalın, üzəri gümüşü pulcuqlarla örtülmüş olur, qaşıntı zamanı müsbət psoriatik triada aşkar edilir, tüklərin tökülməsi müşahidə olunmur.
Atopik dermatit	Allerqoanamnez müsbətdir. bazu önü və baldır nahiyəsində zədə ocaqlarının lokalizasiyası xarakterikdir. Allergiya testinin nəticələri və IgE səviyyələri yüksək olur.

## Müalicə

Seboreya dermatitinin müalicəsi sistem və topik təsirli dərman preparatları ilə aparılır.

### **Topik preparatlar (məlhəm/krem/gel/sprey/məhlullar/şampunlar)**


- ✓ qlükokortikosteroidlər – hidrokortizon, mometazon, dermoveyt, betametazon, fluosinolon asetonid

- ✓ kalsinevrin inhibitorları - takrolimus 0,03% (0,1%), pimekrolimus 1%
- ✓ selen sulfid, sink pirition
- ✓ ketokonazol 1 %, triamsinolon
- ✓ qətran tərkibli preparatlar

## Sistem preparatlar

- ✓ antihistamin preparatlar – loratadin, dezloratadin, ketotifen, setirizin, hidrokizinin, fenkarol
- ✓ retinoidlər - izotretinoin
- ✓ antiandrogenlər - spironolakton, drospirenon
- ✓ qlükokortikosteroidlər (ağır gediş zamanı) – prednizolon, metilprednizolon, deksametazon, betametazon
- ✓ ketokonazol, flukonazol
- ✓ antibiotiklər (ikincili infeksiya zamanı) – tetrasiklin/doksisiklin, seftriakson, sefalekssin.

## 17.4. Ocaqlı alopesiya (ocaqlı dazlıq)



**L63 Ocaqlı alopesiya (Alopecia areata) sin. Ocaqlı dazlıq** – davamlı və ya müvəqqəti, tam və ya qismən, çapıqsız tük tökülməsi və ya seyrəlməsi ilə xarakterizə olunan, tük follikullarının genetik determinə olunmuş autoimmun xəstəliyidir.

## Epidemiologiya

- Ocaqlı alopesiyanın tezliyi və yayılması coğrafi və etnik fərqlərdən asılıdır
- Ocaqlı alopesiyanın rast gəlmə nisbəti dermatoloji xəstəliklərin strukturunda 0,7-3,8% təşkil edir
- Xəstəlik həm kişilərdə, həm də qadınlarda bərabər şəkildə təsadüf edilir
- Ocaqlı alopesiya istənilən yaşda, daha çox gənc yaşlarında - 30 yaşa qədər (60%) və uşaqlarda (20%) qeydə alınır

- Ocaqlı alopesiyanın autoimmun tiroidit, vitiliqo, atopik dermatit ilə assosiasiyası xarakterikdir.

## Etiopatogenez

Ocaqlı alopesiyanın etiologiyası öyrənilməmişdir. Autoreaktiv T-hüceyrələrinin vasitəçiliyi ilə tük follikullarının zədələnməsinin autoimmun mexanizmi ehtimal edilir. Zədələnmə nəticəsində tük follikulları katagen mərhələni keçmədən tez anagen mərhələdən telogen mərhələyə keçərək tüklərin tökülməsinə və ya seyrəlməsinə səbəb olur

Tüklər müxtəlif mərhələlərdə inkişaf edir:

- Anagen faza – tük köklərinin aktiv böyümə fazasıdır. Bu mərhələdə hər 28 gündə tüklər 1 sm uzanır
- Katagen faza – anogen fazanın sonunda meydana gələn qısa bir keçid mərhələdir. Bu, aktiv tük artımının sona çatdığını göstərir
- Telogen faza – tük follikullarının istirahət fazasıdır.

Ocaqlı alopesiyanın patogenezi *genetik meyillik* mühüm faktordur, bu da ocaqlı keçəlliyi olan xəstələrin 10-20%-nin ailə anamnezində əks olunur. Ocaqlı alopesiyanın bəzi HLA allelləri ilə əlaqələndirilir: HLA-DQ7, HLA-DR11. Ocaqlı alopesiyanın inkişafı üçün stres, neyroendokrin pozuntular, infeksiya xəstəlikləri, vaksinasiya və s. *provokasiyaedici/trigger faktordur*.

## Təsnifatı (XBT-10)

L63.0 Total alopesiya

L63.1 Universal alopesiya

L63.2 Ocaqlı alopesiya (lentşəkilli forma)

L63.8 Ocaqlı alopesiya (digər formalar).

## Klinik şəkil

Ocaqlı alopesiyanın klinik əlamətləri olduqca spesifikdir. Zədə ocaqlarında dəri normal qalır, bəzən azacıq qızartı yaranır.

Sağlam dəri fonunda, subyektiv əlamətlər olmadan tüksüz, dairəvi və ya oval ocaqlar əmələ gəlir (çox nadir hallarda təsadüfi kəskin ağrılar ola bilər). Tüklərin tökülməsi və tük soğanaqlarının azalması səbəbindən zədələnmiş yerlərin dərisi bir qədər gərgin *fil sümüyü rəngində və ya azacıq eritematozudur*. Atrofiya əlamətləri *olmur, tük follikullarının boşluğu görünür*.

Bəzən zədə ocaqlarında və ya periferiya boyunca qısa, qırılmış tüklər yerləşir, hansı ki, kolbaşəkilli böyümə ilə sona yetir (“nida işarəsi” simptomu) və dartıqda asanlıqla epilyasiya olur. Yenidən uzanan tüklər nazik və depigmentasiyalı olur. Xəstəliyin inkişaf etməsində ənsə siniri iştirak etdiyinə görə çox vaxt proses boyun nahiyəsindən başlayır.

Alopesiyanın həcmindən və tipindən asılı olaraq alopesiyanın aşağıdakı klinik formaları ayırd edilir:

- **Lokal (ocaqlı) forma** - *başın tüklü hissəsində məhdud tük tökülməsi, bir və ya daha çox aydın konturlu dairəvi formalı ocaqların yaranması ilə xarakterizə olunur (Şəkil 16).*







Şəkil 18.

- **Total forma** - başın tüklü hissəsinin dərisində tüklərin tam tökülməsi (100%) ilə xarakterizə olunur (Şəkil 19).



Şəkil 19.

- **Universal ocaqlı alopesiya** - gövdənin bütün səthində tük tökülməsi ilə xarakterizə olunur (başın tüklü hissəsi, qaşların və kipriklərin böyümə zonalarının, gövdə və ətraflar dərisi) (Şəkil 20).



Şəkil 20.

- **Diffuz forma** - başın tüklü hissəsinin dərisində tüklərin qismən və ya tam seyrəlməsi ilə xarakterizə olunur.

- *Dırnaqların zədələnməsi ilə gedən ocaqlı alopesiya* - prosesin ağırlıq dərəcəsi ilə korrelyasiya edir. Ocaqlı alopesiyada onixodistrofiyaların tezliyi 7,0-66% təşkil edir. Dırnaqların zədələnməsi nöqtəvari çökəklər, eninə leykonixiya, onixoreksis, traxionixiya, koilonixiya, Bo xətləri, qırmızı lunula tipi üzrə təzahür edir.

Klinik formalar bir-birinə transformasiya edə bilirlər.

Ocaqlı alopesiyanın gedişi 3 mərhələdən ibarətdir: progressiv, stasionar və regressiv.

*Progressiv mərhələdə* tipik ocaqlar, ocaqlı alopesiyanın müxtəlif formaları qeyd olunur. Aktiv prosesin xarakterik xüsusiyyətləri bunlardır:

- ✓ “nida işarəsi” şəklində tüklər – alopesiya ocaqlarında və ya periferiya boyunca proksimal daralmış və distal genişlənmiş tüklər
- ✓ dibi boşalmış “laxlayan tüklər” – keçəlləşmə ocaqlarının periferiyası boyunca 0,5-1,0 sm-dən çox olmayan məsafədə tüklərin ağrısız epilyasiyası. Sərhəd nahiyəsindən epilyasiya olunmuş tüklər distrofik, haçalanmış olur və “nida işarəsi” şəklində olan tüklər kimi kökləri olmur.

*Stasionar mərhələdə* dibi boşalmış “laxlayan tüklər” zonası ayırd olunmur, alopesiya ocağında dəri rəngi dəyişmir.

Xəstəliyin *regressiv mərhələsində* keçəllik nahiyəsində vellüs böyüməsi müşahidə olunur –depiqmentasiya olmuş zərif tüklər tədricən qalınlaşır və terminal piqmentli tüklərə çevrilir.

Ocaqlı alopesiyanın gedişindən asılı olaraq (müstəqil xəstəlik kimi və ya digər xəstəliklərlə assosiasiyada) aşağıdakı xəstəlik növləri ayırd edilir:

*Adi tip* - Ocaqlı alopesiya 20 yaşdan 40 yaş arasında inkişaf edir.

*Prehipertenziv tip* - gənc yaşlarında meydana çıxır, belə şəxslərdə sonralar hipertoniya inkişaf edir, hansı ki, erkən başlanğıc və ağır gediş ilə fərqlənir.

*Atopik tip* - ocaqlı alopesiyanın atopik dermatitlə, bronxial astma və digər atopik hallarla birgə gedişi zamanı rast gəlinir. Bu tip alopesiya çox vaxt total və ya universal alopesiya kimi keçir, müalicəyə çətin tabe olurlar (xüsusilə də əgər alopesiya cinsi yetkinlik dövrünə qədər baş vermişdirsə).

*Autoimmun tip* – ocaqlı alopesiyanın autoimmun xəstəliklərlə birgə gedişidir (xroniki limfositar tireoidit, vitiliqo, I tip autoimmun poliqlandulyar sindromu, hipoparatireoz, birincili böyrəküstü çatışmazlıq, xroniki generalizə olunmuş qranulematoz kandidoz, miasteniya).

*Yeniyetmə tipi* – yeniyetmələrdə müşahidə olunur, testosteronun yüksək səviyyəsi fonunda tüklərin tökülməsi baş verir.

*Qarıışıq tip* – çox vaxt 40 yaşdan yuxarı şəxslərdə müşahidə olunur, alopesiyanın torpid gedişi, subtotal və total formaların rastgəlmə tezliyinin üstünlüyü ilə xarakterizə olunur.

### Diaqnostika

Ocaqlı dazlıq diaqnozu aşağıdakı göstəricilərə əsaslanır:

- xarakter klinik şəkil
- başın tüklü hissəsinin dermatoskopiyası (“sarı nöqtələr”, “nida işarəsi” formasında tüklər)
- zədələnmiş tüklərin mikroskopiyası - distrofik tük uclarının aşkarlanması – ocaqlı alopesiya üçün patognomonik əlamət.

## DERMATOLOGİYA

- patomorfoloji müayinə (lazım olduqda) - tük follikullarının daxilində və ətrafında, əsasən az sayda qranulositli limfositlərdən ibarət iltihablı infiltrat qeyd olunur
- qanın laborator tədqiqatı
  - ✓ ümumi klinik və biokimyəvi (AST, ALT, GGT, lipid spektr)
  - ✓ sifilis və qırmızı qurd eşənəyini istisna etmək üçün seroloji testlər
  - ✓ hormonal (kortizol, T<sub>4</sub>, TSH, qlükoza, insulin, testosteron, prolaktin səviyyələrinin təyini)
  - ✓ mikroelementlərin təyin edilməsi (sink, dəmir, maqniyum)
- aparat tədqiqat metodları (ocaqlı dazlığın ağır formalarında)
  - ✓ EEG (elektroensefaloqrafiya)
  - ✓ KT (baş beynin kompüter tomoqrafiyası)
  - ✓ MRT (baş beynin maqnit-rezonans tomoqrafiyası)
  - ✓ USM
  - ✓ baş beyin damarlarının dopleroqrafiyası.

### Differensial diaqnostika

Xəstəliklər	Əlamətlər
Kiçik ocaqlı sifilitik alopesiya	Sifilisdə kiçik ocaqlı alopesiya güvə yemiş xəzi xatırladır. Sifilisin müsbət seroloji testləri
Başın tüklü hissəsinin/üzün mikozu	Alopesiya ocaqlarında eritematoz dəri fonunda - <i>qabıqlanma, pustulalar, "kötük" şəklində qırıq tüklər</i> ; mikroskopik KOH tədqiqatında miseli aşkar edilir.
Trixotillomaniya	<i>Qeyri-düzgün</i> formalı alopesiya ocaqları, mikroskopik tədqiqat zamanı tük follikulları anagen və ya telogen mərhələdə qeyd olunur, distrofik tüklər olmur.
Çapıq alopesiyası	Alopesiya ocaqlarında dəri açıq rənglidir, follikulyar aparat yoxdur.

### Müalicə

Ocaqlı alopesiyanın radikal müalicəsi mövcud deyil. Xəstə üçün dermatoloqun, ailəsinin, cəmiyyətin psixoloji yardımını zəruridir.

#### *Sistem terapiya (ocaqlı dazlığın ağır forması zamanı)*

- qlükokortikosteroid hormonlar (prednizolon, metilprednizolon)
- antimetabolitlər (metotreksat)
- immunodepressantlar (siklosporin)
- sink sulfat (lokal/məhdud ocaqlı dazlıq zamanı).

### *Topik terapiya*

- *ocaqdaxili və dərialtı yeridilmə* üçün qlükokortikosteroidli hormonlar (triamsinolon asetonid; betametazon dapropionat+betametazon dinatrium fosfat)
- qlükokortikosteroid hormonlar krem/emulsiya/məlhəm (betametazon valerat/dipropionat; klobetazol propionate; mometazon furoat; hidrokortizon butirat; metilprednizolon aseponat)
- 2-5%-li minoksidil

### *Dərmansız terapiya*

- PUVA-terapiya (psoralen)
- Dalğa uzunluğu 308nm olan eksimer lazerdən istifadə etməklə ensiz zolaqlı fototerapiya



**L80 Vitiliqo (Vitiligo)** - melanositlərin dağılması və sayının azalması nəticəsində dərinin müxtəlif nahiyyələrinin, selikli qişaların və tüklərin depiqmentasiyası ilə müşayiət olunan, yoluxucu olmayan xroniki dəri xəstəliyidir.

### Epidemiologiya

- Vitiliqo geniş yayılmış xəstəlikdir, Yer kürəsinin 0,5-2% əhalisini zədələyir.
- Kişi və qadınlar arasında eyni tezlikdə təsadüf olunur.
- Xəstəlik istənilən yaş həddində, lakin 50% hallarda 10-30 yaşlarında başlayır; çox nadir hallarda yuxarı yaş həddində başlayır. Anadangəlmə vitiliqo halları da mümkündür.
- Risk qrupuna ailə anamnezində qalxanabənzər vəzi və şəkərli diabet xəstəlikləri olan şəxslər daxildir.

### Etiopatogenez

Vitiliqo multifaktorial xəstəlikdir. *Meyllilik* (genetik) və *provokasiya edici* (ağır xəstəlik, zədə, emosional təsirlər, günəş yanıqları) faktorların birləşməsi zamanı əmələ gəlir. *Vitiliqonun inkişaf mexanizmi* melanositlərin dağılması, melaninin sintezinin azalması ilə əlaqədardır, bu da piqment əmələ gəlməsi prosesini pozur və depiqmentasiyanın inkişafına səbəb olur. Vitiliqonun patogenezinin bir neçə nəzəriyyəsi mövcuddur.

- *neyrogen* nəzəriyyə tərəfdarları vitiliqonun seqmentar formasının digər formalardan əhəmiyyətli fərqi qeyd edirlər və belə ehtimal edirlər ki, vitiliqonun hər bir formasının öz patogenezi var. Seqmentar vitiliqonun dermatomlar boyunca inkişafını *sinir uclarında melaninin sintezini azaldan kimyəvi mediatorların olması* ilə əlaqələndirirlər.

- **autoimmun** - vitiliqo olan xəstələrdə *humoral və hüceyrə immunitetinin disfunksiyası* qeyd edilir. Vitiliqolu pasiyentlərdə *melanositləri dağıdan dövr edən autoanticişimlərin* olması əsaslı sübutdur.
- **oksidant stres** – vitiliqo olan xəstələrdə zədə ocaqlarında antioksidant müdafiə funksiyası pozulur və peroksid birləşmələrinin miqdarının çoxalması qeyd edilir. Oksidant-antioksidant sistemdə balansın pozulması *melanositlər üçün toksiki olan və onların dağılmasına səbəb olan sərbəst radikalların toplanmasına gətirib çıxarır.*
- **genetik** – *vitiliqo irsi xəstəlik hesab olunur*, lakin bu faktor tam təsdiqini tapmayıb. Vitiliqolu xəstələrin ailə üzvlərinin təxminən 30% -ində bu xəstəliyə təsadüf edilir. Vitiliqo həmçinin monoziqot əkizlərdən birində, irsi şəkərli diabet və qalxanabənzər vəzi xəstəliyi olan ailələrdə də müşahidə edilir. Vitiliqo zamanı HLA assosiasiyası aşkar edilir: A2, DR4, DR7, Cw6.

### Klinik şəkil


Vitiliqo *monomorf xəstəlikdir*, depiqmentasiya olunmuş ləkələrlə təzahür edir. *Lokalizasiya* dəri örtüyünün hər bir nahiyəsində (ovuc və ayaqaltı istisna olmaqla), eləcə də selikli qişalarda olur. Lakin xəstəlik çox vaxt uzun, bazuönünün, əllərin, ayaqların və xarici cinsiyyət orqanlarının dərisinin zədələnməsi ilə başlayır. Lokalizasiyadan asılı olaraq vitiliqonun aşağıdakı formaları müəyyən edilmişdir:

- ✓ **ocaqlı/fokal** – eyni nahiyədə lokalizə olmuş bir və ya bir neçə depiqmentasiya olmuş ləkə; çox vaxt başqa formalara keçir (Şəkil 1).



Şəkil 1

- ✓ **segmentar** – tək və ya qrup şəklində depiqmentasiya olmuş ləkələr birtərəfli yerləşir. Vitiliqonun bu forması uşaqlarda daha çox rast gəlinir, adətən proqres etmir və tez-tez başdakı ağ tük dəstələri ilə birləşir (leykotrixiya/pelioz), digər nahiyələrin zədələnməsi ilə müşayiət olunur (Şəkil 2).



Şəkil 2.

- ✓ **akrofasial** – vitiliqonun digər formalarından daha çox yayılmışdır; əllərin, ayaqların barmaqlarının uclarında və üzdə (göz ətrafında, ağız ətrafında və dodaqlarda) lokalizə olunur (Şəkil 3.).



Şəkil 3.

- ✓ **generalizə olunmuş** – bütün dəri örtüyü üzərində simmetrik yerləşmiş çoxsaylı depiqmentasiya olmuş ləkələr (Şəkil 4.)





Şəkil 4.

- ✓ **universal** – zədə ocaqlarının birləşməsi nəticəsində dərinin demək olar ki, tam depigmentasiyası; tez-tez endokrinopatiyalarla əlaqələndirilir
- ✓ **selikli qışaların vitiliqosu** – ağız boşluğunun və cinsiyyət orqanlarının selikli qışalarında bir və ya bir neçə depigmentasiyalı ləkələrin əmələ gəlməsi.

Vitiliqonun müxtəlif formaları zamanı zədə ocaqlarında süd-ağ rəngli, müxtəlif ölçülü (0,5-5sm və daha böyük) və *formalı* aydın sərhədli, birləşməyə və periferik böyüməyə meyilli *səthi hamar, qabıqlanmayan depigmentli ləkələr* qeyd olunur. Depigmentasiya ocaqları adətən simmetrik yerləşir. Çox hallarda (10-45% hallarda) ocaqlarda *depigmentasiya olmuş tüklər (leykotrixiya)* müşahidə olunur ki, bu da kipriklərdə, qaşlarda, başın tüklü hissəsində, qoltuqaltı çuxurlarda, qasıqda və bədənin digər hissələrində vitiliginoz ocaqlardan kənar təsadüf edilə bilər. Başdakı tüklərin depigmentasiyası tipik dəri elementləri olmayan vitiliqonun yeganə simptomu ola bilər.

Çox vaxt periferiya boyunca depigmentasiya olmuş ocaqlarda *kənar hiperpigmentasiya* qeyd olunur, bu da ətrafdakı normal dəri ilə kontrastı artırır və üçrəngli vitiliginoz ocaqlar - "*trixromatik vitiliqo*" formalaşır. Eritematoz halqa ilə vitiliginoz ləkənin periferiya üzrə *iltihablaşmış vitiliqo* və nizamsız və ya perifolikulyar yerləşmiş 1-2mm diametrlilik kiçik depigmentasiya ləkələri - "*nöqtəvari vitiliqo*", "*vitiliqo-konfetti*" şəklində təsadüf edilir. Klinik variantda periferiya boyunca hiperpigmentasiyalı konturu olmayan depigmentli dəri zonası ilə əhatə olunan pigment nevus - *Setton nevus* qeyd olunur.

*Vud lampası altında baxdıqda* vitiliginoz ləkələrin vizualizasiyası *güclənir*. Vitiliqo zamanı çox vaxt *Köbner fenomeni* – zədə, kəsik, sürtünmə, yanmaq və s. yerlərində vitiliginoz ocaqlar *müşahidə* edilir. Vitiliqo üçün subyektiv hissiyyatlar xarakter deyil, bəzi hallarda vitiliginoz ləkələr qaşınma, eritema və qabıqlanma ilə müşayiət olunur.

## Diaqnostika

Vitiliqo diaqnozu aşağıdakı göstəricilərə əsasən qoyulur

- xarakterik klinik şəkil
- Vud lampası altında zədə ocaqlarının vizualizasiyası
- laborator tədqiqatların göstəriciləri (göstəricilər üzrə və differensial diaqnostika məqsədilə)
  - ✓ qanın ümumi analizi: qanda tiroksin, TSH, AKTH, qlükoza, AST, ALT, kreatinin miqdarı; sifilisin seroloji testləri aparılır
  - ✓ göbələklərin tapılması üçün aparılan mikroskopik tədqiqatlar
  - ✓ patomorfoloji tədqiqatlar (zəruri olduqda) – zədə ocaqlarında *melanosit* və *melanin* olmur, digər nahiyələrdə normal dərinin histoloji şəkli

## Vitiliqonun digər dermatozlarla differensial diaqnostikası

Xəstəliklər	Əlamətlər
Sadə ağ dəmrov	sarımtıl-ağ ləkələr, azacıq qabıqlanma, silinmiş sərhədlər
Kəpəklənən dəmrov	ağ ləkələrin səthində kəpəklənən qabıqlanma, Vud lampası altında sarımtıl işıqlanma, müsbət yod sınağı; mikroskopiyada zədə ocaqlarında göbələk tapılması
Cüzam	sarımtıl çalarlı ağ ləkələr, dağılmış sərhədlər, ləkə dairəsində ağrı hissiyyatın itməsi
Depiqmentasiyalı nevus	anadangəlmə sarımtıl-ağ ləkələr, bir tərəfli lokalizasiya
Anemik nevus	anadangəlmə ağ ləkələr, ocaq şəklində qruplaşma, sərhədləri sürtünmə zamanı qarışır
Tuberoz skleroz	anadangəlmə xəstəlik, sarı və ya boz çalarlı ağ ləkələr və digər xarakter klinik əlamətlər (piqment ləkələr, angiofibromalar, dırnaqətrafi fibromalar, şaqren lövhəciklər)
İltihabdan sonrakı depiqmentasiya	sarımtıl-ağ rəngli sərhədi silinmiş ləkələr; anamnezdə - analoji lokalizasiya ilə psoriaz və ya atopik dermatit
Erkən (ikincili) sifilis	müsbət seroloji testlər

## Müalicə

Vitiliqonun müalicəsinə topik və dərmansız terapiya daxildir

- Topik terapiya (məlhəmlər/kremlər/spreylər)
  - ✓ qlükokortikosteroid tərkibli (metilprednizolon aseponat, klobetazol propionat, betametazon dipropionat)
  - ✓ kalsinevrin inhibitorları (pimekrolimus, takrolimus)
  - ✓ antioksidantlar (vitamin A, E, D)
  - ✓ SPF-50+ ilə olan günəşdən qoruyucu
- Dərmansız terapiya
  - ✓ PUVA-terapiya (psoralen)



## DERMATOLOGİYA

---

- ✓ 311nm dalğa uzunluqlu darzolaqlı ultrabənövşəyi terapiya
- ✓ 308nm dalğa uzunluqlu ekzimer lazer
- ✓ 280-320nm dalğa uzunluqlu selektiv fototerapiya.

### Proqnoz

Vitiliqo xroniki xəstəlikdir. Birdən başlayır və gələcəkdə, bir qayda olaraq, tədricən və ləng inkişaf edir. Sürətlə proqres edən vitiliqo halları məlumdur (ağır stresdən, günəş yanığı və ya travmadan sonra), hansı ki, çox vaxt bütün dərinin və tükün depiqlmentasiyasına səbəb olur. 30% pasiyentlərdə ayrı-ayrı nahiyələrdə piqlmentasiya tam da olmasa, bərpa olur (günəş şüasının təsiri altında); bəzən spontan sağalma müşahidə olunur. Yanaşı gedən xəstəliklərin müalicəsi vitiliqonun gedişinə təsir etmir.

## FƏSİL 19. BİRLƏŞDİRİCİ TOXUMANIN ZƏDƏLƏNMƏSİ İLƏ GEDƏN XƏSTƏLİKLƏR

### 19.1. Qırmızı qurd eşənəyi

**L93; M32 Qırmızı qurd eşənəyi sin.Eritematoz (Lupus erythematosus sin.Erythematosis)** – dərinin, daxili orqanların zədələnməsi və kəskin fotonəssaslıq ilə müşahidə olunan kollagenozlar qrupuna aid autoimmün xəstəlikdir.

#### Epidemiologiya

- Xəstəlik bütün qitələrdə müxtəlif tezliklərlə, əsasən Avropa irqindən olan insanlar arasında təsadüf edilir.
- Qadınlar kişilərdən 8 dəfə çox xəstələnir.
- Dünyada xəstəliyin artması (xüsusən sistemli qırmızı qurd eşənəyinin) qeyd olunur.
- Sistemli qırmızı qurd eşənəyi bütün dermatozların 0,1-0,25%-ni təşkil edir, pik nöqtəsi 14-40 yaşlarına təsadüf edir.
- 10 yaşa qədər uşaqlarda xəstəliyin diskoid forması ən çox oğlanlarda, sistemli forması qızlarda rast gəlinir
- Xroniki qırmızı qurd eşənəyi 30-50 yaşlarında pik nöqtəsilə bütün dermatozların 0,5-1,0%-də qeydə alınır.

#### Etiologiya və patogenez

Xəstəliyin etiologiya və patogenezini tam aydınlaşdırılmamışdır; immün, genetik, metabolik, neyroendokrin və ekzogen faktorların iştirakı ehtimal olunur. Strepto-stafilokokk infeksiyasına və virus invaziyasına, insulyasiya (UB şüalanma) və dərmanların təsirinə böyük əhəmiyyət verilir. Böyrəküstü vəzlərinin qlükokortikoid, mineralokortikoid və androgen funksiyalarının azalması, hiperestrogenemiya ilə müşayiət olunan hipotalamo-hipofizar-böyrəküstü vəzi sistemin pozuntusu aşkar edilmişdir. Qırmızı qurd eşənəyinin əmələ gəlməsinin geniş yayılmış hipotezi autoimmün dəyişikliklərdir.

İmmunoloji konsepsiyanın inkişafında mühüm mərhələ 1948-ci ildə M.M. Hargraves və həmmüəllifləri tərəfindən qırmızı qurd eşənəkli xəstələrin sümük iliyində LE fenomen adlandırılan özünəməxsus nukleofaqositozun aşkar edilməsidir. LE fenomen İgG sinfinə aid immunoqlobulindir. Sonradan bütün hüceyrə nüvəsinə - antinuklear anticisimlərə (ANA) və nüvə komponentlərinə - (Ro/SS-A və La/SS-B) autoanticisimlər kompleksi müəyyən edilmişdir. Qırmızı qurd eşənəyində immunoloji dəyişikliklər T-hüceyrə immunitetinin (T-supressorlar) azalması və B-hüceyrələrinin aktivliyinin artması ilə təzahür edir. Sistemli qırmızı qurd eşənəyi olan xəstələrdə histoloji uyğunluq A11, B8, B18, B35, DR2, DR3 antigenlərinin tezliyinin artması ilə müəyyən edilmişdir.

## Təsnifatı

Bu günə qədər qırmızı qurd eşənəyinin klinik formalarının ümumi qəbul edilmiş təsnifatı yoxdur. Dermatologiyada xəstəliyin gedişinin kəskinliyinə əsaslanan təsnifat istifadə olunur.

Xəstəliyin 2 forması ayırd edilir:

- Məhdud (diskoid, mərkəzdənqaçan Biett eriteması) və çoxsaylı (disseminasiya olmuş, dərin) formaları birləşdirən xroniki (dəri) qırmızı qurd eşənəyi
- Kəskin (sistemli) qırmızı qurd eşənəyi Bəzi müəlliflər keçid - yarımkəskin qırmızı qurd eşənəyini ayırd etməyi təklif edirlər. Bu forma xroniki qırmızı qurd eşənəyinin kəskin formaya keçməsinə göstərir.

## Klinik şəkil

Qırmızı qurd eşənəyinin gedişində üç mərhələ ayırd edilir: eritematoz-infiltrativ, follikulyar keratoz, çapıq atrofiyası.

### *Diskoid qırmızı qurd eşənəyi*

Xəstəliyin ən çox təsadüf edilən formasıdır, gənc qadınlarda kişilərə nisbətən daha tez-tez rast gəlir. Proses yaz-yay aylarında insolyasiya, soyuqdəymə, mexaniki zədələnmədən sonra inkişaf edir. Dərinin hər hansı bir yerində (üzdə və s.) və ağız boşluğunun selikli qişasında, dodaqların qırmızı haşiyəsində yerləşir. *Əsas lokalizasiyası* – dərinin açıqda qalan nahiyələri: başın tüklü hissəsi, üz, qulaq seyvanı, əllərdir.

Prosesin gedişi mərhələli olur, qırmızı qurd eşənəyi patognomonik simptomların ardıcıl növbələnməsi ilə təzahür edir: eritema, follikulyar hiperkeratoz, çapıq atrofiyası. Əsas simptom kəskin sərhədləri olan *eritemadır*, ocaqlar cüzi qabıqlanır və daha sonra progressivləşərək, sərt pulcuqlarla örtülmüş *eritematoz-infiltrasiyalı lövhəciklərə* çevrilir. Ocaqlar yayılaraq və birləşərək ümumi şəkildə kəpənəyi xatırladır, gövdəsi burunun üstündə, qanadları isə yanaqlarda yerləşirlər (Şək.1).



Şəkil 1

Pulcuqlar qopardıldıqda iç tərəfində tikanabənzər buynuz çıxıntı görünür (“qadın kabluku” simptomu). Tikanlar vasitəsilə pulcuqlar piy-tük follikullarının genişlənmiş ağzına daxil olur, bununla əlaqədar olaraq bu proses *follikulyar hiperkeratoz* adlanır. Bərk yapışmış pulcuqların çıxarılması ağrı hissi ilə (Benye-Meşerski simptomu) müşayiət edilir. İltihab əlamətləri keçdikdən sonra ocağın mərkəzində *çapıq atrofiyası* əmələ gəlir. Diskoid lövhəciklərin periferiyası boyunca teleangiektaziyalar, piqmentasiya və depiqmentasiya sahələri aşkar edilir (Şək.2). Proses sağaldıqda başın tüklü hissəsində *çapıqlı atrofik alopesiya ocaqları* formalaşır.



Şəkil 2

### ***Mərkəzdənqaçan Biett eriteması***

1828-ci ildə Biett tərəfindən təsvir edilən qırmızı qurd eşəyinin olduqca nadir formasıdır. Mərkəzdənqaçan eritema diskoid qırmızı qurdeşənəyinin iki patoqnomonik əlamətinin – follikulyar hiperkeratoz və çapıq atrofiyasının olmaması ilə xarakterizə olunur. Xəstəlik üz və boyun-yaxalıq nahiyəsində yerləşən parlaq, bəzən *ödemli eritema* ilə xarakterizə olunur.

İltihabi proses bədən temperaturunun qeyri-stabil qalxması, bəzən oynaqlarda və sümüklərdə ağrı ilə müşayiət ola bilər. Mərkəzdənqaçan eritema başqa formalara nisbətən daha çox sistemli formaya transformasiya edə bilər.

***Disseminasiya olmuş qırmızı qurd eşənəyi*** ümumi simptomlarla müşayiət olunur (artralgiya, subfebril hərarət, leykopeniya, anemiya, EÇS-nin artması). Hiperkeratoz və çapıq atrofiyasının olması və ya olmaması ilə *çoxsaylı eritematoz-skvamoz ocaqlarla* təzahür edir (Şək.3). Diskoid formaya nisbətən bu formada daxili orqanların zədələnməsi əlamətləri və sistem prosesə transformasiya ehtimalı daha çox müşahidə edilir. Dərin, hiperkeratotik, gipsəbənzər, verrukoz, hemorragik, disxromik, piqmentli, şiş formaları ayırd edilir.



Şəkil 3

**Dərin qırmızı qurd eşənəyi** (*Kapoşi İrqanq*) nadir növlərə aid olunub, sistemli qırmızı qurd eşənəyinə keçməyə meyllidir. Dərinlikdə yerləşmiş bərk konsistensiyalı, durğun göyümtül - qırmızı rəngli bir və ya bir neçə düyünün olması ilə xarakterizə olur. Ocaqlar başlıca olaraq çiyin, üz, sağrı nahiyələrində yerləşir, bəzən kalsifikasiya olunur. Sağaldıqdan sonra yerində *dərin atrofiya* qalır (Şək.4).



Şəkil 4

**Eroziv-xoralı qırmızı qurd eşənəyi** dodağın qırmızı haşiyəsində və ağız boşluğunun selikli qişasında izolo olmuş vəziyyətdə yerləşir (Şək.5), *nəzərə çarpan iltihabi əlamətlərlə* xarakterizə olunur. Bu iltihabi fonda seroz, bəzən seroz-qanlı qartmaqla örtülmüş, bəzən hiperkeratoz, atrofiya əlamətləri ilə müşayiət olunan *çatlar, eroziyalar və xoralar* əmələ gəlir. Qırmızı qurd eşənəyinin bu forması qlyandulyar xeylit ilə ağırlaşa bilər və ya xərçəngə transformasiya edir.



Şəkil 5

Qırmızı qurd eşənəyinin xarakterik simptomlarından biri *Vud lampası altında* dodaqlar parlaq, *ağımtıl-mavi rəngli işıqlanma* verir.

### **Sistemli qırmızı qurd eşənəyi**

Əsasən 14-40 yaşda olan qadınlar xəstələnir. İlk təzahürlər - zəiflik, arıqlama, yorgunluq, bədən hərarətinin artması. Sistemli qırmızı qurd eşənəyi spontan, idiopatik, əvvəldən xəstəliyin xroniki forması olmadan - Lupus erythematosus acutus d'emblee və ya xroniki qırmızı qurd eşənəyinin kəskinləşməsi zamanı - Lupus erythematosus cum exacerbation acuta təzahür edə bilər. Sistemli qırmızı qurd eşənəyi zamanı *dəri səpgiləri* aydın olmayan sərhədli, hiperkeratoz və qabıqlanma olmadan durğun-hiperemik ocaqlar şəklində *minimal ola bilər*.


Müxtəlif daxili orqanlar və sistemlər zədələnir: *ürək-damar* (endokardit, miokardit, flebit, Reyno sindromu, hipotoniya), *tənəffüs* (interstisial pnevmoniya ilə interlobar plevrit). *Böyrək yumaqçıği aparatının zədələnməsi* (qurd eşənəyi nefriti) proqnostik olaraq arzu edilməzdir. Vaskulit və oynaqların zədələnməsi ilə (artrit, artralgiya) abdominal sindromlu poliserozit ola bilər. Sinir sisteminin zədələnməsi aşağıdakı klinik simptomlarla təzahür edir: baş ağrıları, psixi pozuntular, kəllə-beyin sinirlərinin funksiyasının və beyin qan dövranının pozulması.

### **Diaqnostika**

Qırmızı qurd eşənəyinin **diaqnozu** aşağıdakı kriterilərə əsaslanır:

- Xarakterik klinik şəkil
- Xüsusi laborator tədqiqatların nəticələri
  - ✓ İmmunoloji testlər:
    - antinuklear anticisimlər (ANA)
    - iki zəncirli DNT-yə qarşı anticisimlər (anti-ds DNA)
    - nukleoproteinlərə qarşı anticisimlər (anti-Ro/SSA, anti-La/SSB)
    - antifosfolipid anticisimləri (AFA)
    - LE-hüceyrələr (sistemli qırmızı qurd eşənəyi zamanı)
    - T-, B- limfositlər, IgM, IgG, IgA
- Patomorfoloji dəyişikliklər (Şək.6)





Şəkil 6.

*Diskoid və disseminasiya olmuş qırmızı qurd eşənəyi* epidermisdə tük follikulları sahəsində artan, bazal təbəqədə vakuol degenerasiya edən atrofiya, hiperkeratoz şəklində dəyişikliklərlə xarakterizə olunur; dermada ödem, məməcikli təbəqənin damar genişlənməsi, perivaskulyar limfositar infiltratlar, kollagenin bazofil degenerasiyası qeyd olunur. *Dərin qırmızı qurd eşənəyi* zamanı əsas dəyişikliklər dermada - damarlar, dəri artımları ətrafında limfositar infiltratlar şəklində; hipodermada isə pannikulit şəklində müşahidə olunur.

Ocaqlardan götürülmüş dəri bioptatının birbaşa immunofluoessensiya tədqiqatı epidermal-dermal birləşmənin bölgəsində IgM/IgG və komplementin iri-qlobulyar yataqlarının – “*qurd eşənəyi zolağı*”nın müsbət testini aşkar edir.

- Göstərişə əsasən və differensial diaqnostika məqsədi ilə əlavə laborator tədqiqatların və instrumental müayinə metodlarının nəticələri (rentgenoqrafiya, EKQ, exoqrafiya, daxili orqanların USM, KT, MRT)
- Digər mütəxəssislərin konsultasiyası.

## Differensial diaqnostika

Qırmızı qurd eşənəyi aşağıda göstərilən xəstəliklərlə differensiasiya edilir.

Üzün zədələnməsi zamanı differensiasiya - *psoriaz, rozasea, rubromikoz, papulo-nekrotik dəri vərəmi, leyşmanioz, qabarcıqlı sifilid, vərəm qurd eşənəyi* ilə aparılır.

Başın tüklü hissəsi zədələndikdə differensiya - *trixomikoz, psoriaz, ocaqlı alopesiya, Brokun psevdopeladası, seboreya dermatiti* ilə aparılır.

## Müalicə

Qırmızı qurd eşənəyinin müalicəsi sistem və topik təsirli preparatlarla aparılır.

**Topik terapiya** (krem/məlhəm/gel/liniment/sprey/losyon)

- Mono- və salisil turşusu ilə kombinə edilmiş qlükokortikosteroid preparatlar (mometazon furoat, metilprednizolon aseponat, klobetazol, fluosinolon asetonid)
- Kalsinevrin inhibitorları (pimekrolimus, takrolimus)
- Günəşdən qoruyucu preparatlar SPF 50+
- Emolentlər – 5-10%-li sidik cövhəri, 4-10%-li salisil turşusu, A, C, D vitaminləri ilə yumşaldıcı/nəmləndirici preparatlar.

## *Sistem terapiya*

- Malyariya əleyhinə dərmanlar (hidroksixloroxin, xloroxin, delagil)
- Antioksidantlar (vitamin E və A)
- Angioprotektorlar (pentoksifillin, detraleks)
- Qlükokortikosteroid hormonlar (qısa kursla) - prednizolon, metilprednizolon, deksametazon, betametazon
- İmmunoqlobulinlər
- Qeyri-steroid iltihabəleyhinə preparatlar

### *Alternative preparatlar*

- Retinoidlər (asitretin, izotretinoin)
- Sulfon preparatları (dapson)
- Bioloji immunomodulyatorlar (infliksımab, rituksımab)
- İmmunosupressiv preparatlar (azatioprin, mikofenolat mofetil)

## *Efferent terapiya*

- Plazmaferez
- Hemosorbsiya

## 19.2. Sklerodermiya

**L94; M34 Sklerodermiya (Sclerodermia)** – əsasən dəri və dərialtı toxumada, çox vaxt daxili orqanlarda fibroz-sklerotik və damar dəyişiklikləri ilə müşayiət olunan kollagenozlar qrupundan olan autoimmun xəstəlikdir.

### **Epidemiologiya**

- Xəstəlik bütün qitələrdə qeyd olunur
- Pik nöqtəsi 20-40 yaş dövrü olsa da, tez-tez uşaqlarda da qeyd olunur.
- Qadınlar kişilərə nisbətən 4 dəfə çox xəstələnirlər.

### **Etiologiya və patogeneza**

Sklerodermiyanın etiologiyası tam müəyyənləşdirilməyib. Multifaktorial irsiyyət ehtimal edilir. Sklerodermiyanın *autoimmun mexanizminə* üstünlük verilir, bu, xəstəliyin sistem xarakterli, autoanticişimlərin, qanda dövr edən immun komplekslərin olması, hüceyrə və humoral immunitetin disfunksiyası ilə izah olunur. Sklerodermiyalı xəstələrin 30-74%-də dövredən immun kompleksləri tapılır.

Provokasiyaedici faktorlar - soyuq, stress, metabolik və neyroendokrin dəyişikliklərdir (estrogen-progesteron disfunksiyası, qalxanabənzər vəzinin hipofunksiyası). Sklerodermiyanın patogenezinə əsas rol *fibroblastların və digər kollagen əmələ gətirən hüceyrələrin funksional pozuntuları* oynayır; antigen kollagen stimullaşdırılmasının

yüksək səviyyəsi ilə əlaqədar kollagenə qarşı autoimmün reaksiyalar da böyük əhəmiyyət kəsb edir. Kollagenin həll olunan və həll olunmayan reaksiyalarının nisbətində dəyişiklik və dermada protokollagen - prolin hidrosilazın tərkibində artım müəyyən edilmişdir.

Sklerodermiyada *mikrosirkulyasiya dəyişikliklərinə* xüsusi patogenetik əhəmiyyət verilir. Buna, əsasən kiçik arteriyaların, arteriolaların və kapilyarların divarlarının endotelinin destruksiyası və proliferasiyası, intimasının hiperplaziyası və sklerozu səbəb olur.

## Təsnifat

Sklerodermiyanın iki forması - məhdud və sistemli forması ayırd edilir, bunların da hər birinin klinik növləri mövcuddur.

*Məhdud sklerodermiyaya (morphea)* aşağıdakı növlər aiddir

- lövhəcikli
- xətti (zolaqşəkilli)
- damcıvari (sin.Tsumbuşun atrofik lixeni, sin.Ağ ləkə xəstəliyi)
- Pazini-Pyerini atrofodermiyası (sin.Səthi məhdud sklerodermiya)
- Parri-Romberqin uzun progressivləşən hemiatrofiyası
- nadir formalar – dərialtı, keloidəbənzər, bullyoz, pansklerotik, piqment, generalizə olmuş.

*Sistemli sklerodermiya* iki variantda gedir

- limitli (klinik növlər: əsasən ətrafların distal nahiyələrinin və uzun zədələnməsi ilə akroskleroz; CREST sindromu)
- diffuz - visseral təzahürlər, əzələlərin, sümüklərin, oynaqların zədələnməsi ilə müşayiət olunan generalizə olmuş dəri zədələnmələri.

## Klinik şəkil

Məhdud sklerodermiyanın inkişafında 3 mərhələ ayırd edilir: *eritematoz-infiltrativ, bərkimə və atrofiya*.

**Lövhəcikli** sklerodermiyaya digər formalara nisbətən daha çox təsadüf edilir (Şək.7). Əsasən 30-50 yaşlı qadınlar, daha az kişilər və uşaqlar xəstələnilər. Lokalizasiyası müxtəlifdir.



Şəkil 7. Lövhəcikli sklerodermiya

## DERMATOLOGİYA

Gövdənin və ətrafların məhdud bir sahəsində, tək və ya çoxsaylı, azacıq infiltrasiyalaşmış, şişmiş, dairəvi, bənövşəyi - çəhrayımtıl hamar parlaq səthə malik *iri ləkələr* əmələ gəlir. Zədə ocaqları, prosesin aktiv olmasını göstərən, xarakterik *göyümtül halqa* ilə əhatə olunur. Ödem mərhələsi bir neçə həftə davam edir, çox vaxt gözdən ötürülür, proses bərkimə mərhələsinə keçir.

Zədə ocaqlarının *bərkliyi* tədricən artır, dəri fil sümüyü rəngini alır, dəri barmaqlar arasında bükülə bilmir, dəri cizgiləri hamarlaşır, hissiyyat, piy və tər ifrazı pozulur, zərif tüklər çıxmır. Atrofiya mərhələsində zədə ocaqlarında dəri *nazıqlaşır: perqamenti xatırladan ağ rəng alır*; piy toxuması və əzələlər atrofiyaya uğrayır.

*Xətti sklerodermiya* adətən uşaqlarda inkişaf edir. Proses, yalnız *sinir kötükləri* və ya *Zaxarin-Hedin refleksogen zonaları* boyunca yerləşən ocaqların konfigurasiyası ilə fərqlənərək lövhəcikli sklerodermiya ilə eyni mərhələlərdən keçir. Zədələnmə qeyd olunan zonaları şaquli istiqamətdə keçir və *qılınc zərbəsini* xatırladan dərin çapıq atrofiyası əmələ gətirir (Şək.8). Atrofiya yalnız dəri ilə məhdudlaşmır, zədələnmiş yeri deformasiya edərək, altındakı əzələləri də əhatə edir.



Şəkil 8.

*Skleroatrofik lixen* adətən qadınlarda boyun, bədənin yuxarı hissəsi və ya cinsiyyət orqanlarının dərisində müşahidə olunur. Zədə ocaqlarında *kiçik (diametri 5 mm), düm ağ ləkələr* qeyd olunur, ocaqların ətrafında eritematoz və ya hiperpigmentli halqa müşahidə olunur (Şək.9).



Şəkil 9. Skleroatrofik lixen

**Pazini-Pierini idiopatik atrofodermiyası** - məhdud sklerodermiyanın abortiv variantıdır. Əsas lokalizasiyası - gövdənin dərisidir, dəri bərkiməsi olmadan, mərkəzi azacıq çökmüş və dərinin tinkturalı incələşmiş *qəhvəyi ocaqlarla* təzahür edir (Şək.10).



Şəkil 10. Pazini-Pierini atrofodermiyası

**Parri-Romberqin uzun progressivləşən hemiatrofiyası** - eritematoz və bərkimə mərhələsi olmayan *üzün bir tərəfinin atrofiyası* ilə xarakterizə olunur (Şək.11). Üz asimmetrik şəkil alır, proses çoxvaxt nevroloji dəyişikliklərlə müşayiət olunur. Qeyd etmək lazımdır ki, xəstədə eyni zamanda məhdud və hətta sistemli sklerodermiyanın müxtəlif formaları qeyd oluna bilər.



Şəkil 11. Parri-Romberq sindromu

### Sistemli sklerodermiya

Əsasən qadınlarda, nisbətən az hallarda kişilərdə və uşaqlarda təsadüf edilir. Visseral təzahürlər, kaxeksiyaya qədər bədən çəkisinin itkisi, xüsusilə xəstəliyin sürətlə proqresləşən gedişatı ilə müşayiət olunur.

Sistemli sklerodermiyanın gedişatının 3 variantı ayırd edilir: kəskin, yarımkəskin, xroniki.

*Kəskin* gedişli forma diffuz simptomların sürətli (bir il ərzində) inkişafı, daxili orqanların zədələnməsinin proqressivləşməsini, orqan və toxumaların fibrozunun artmasını ilə xarakterizə olunur.

*Yarımkəskin* gedişli forma az nəzərə çarpan vazomotor və trofik pozuntular fonunda dəri, oynaq, əzələlər, daxili orqanların zədələnməsi ilə xarakterizə olunur.

*Xroniki* gedişli forma ləng proqressivləşən, bir neçə il ərzində, damar və trofik pozuntularla xarakterizə olunur.

**Akroskleroz** zamanı üzün, əllərin və ayaqların dərisinin zədələnməsi xarakterikdir. Damar spazmaları, sianoz, keyimə halları inkişaf edir. Barmaqlar *nazilir*, *qısalır* (osteoliz səbəbindən). Çatlar və sağalmayan trofik xoralar yarana bilər (Şək.12). Üz *maskaya bənzəyir*, *amimik*, *qırıqsız* olur, bürünc rəngi alır. Burun və qulaqlar incələşir, dodaqlar nazikləşir və çətinliklə yumulur (mikrostomiya), bəzən yumşaq damağın deformasiyası müşahidə edilir. Dil əvvəlcə ödem səbəbindən böyüyür, lakin sonra fibrozlaşır və qırıqlı olur, danışma və udma aktları çətinləşir.



Şəkil 12

**CREST-sindromu** - 1964-cü ildə təsvir edilmiş və sistemli sklerodermiya zamanı qeyd olunan əlamətlərin baş hərfləri ilə adlandırılmışdır: kalsinoz (Şək.13), Reyno sindromu (Şək.14), ezofaqopatiya, sklerodaktiliya, telangiektaziya. **CREST-sindromu** və **akroskleroz** sistemli sklerodermiyanın daxili orqanları nisbətən az zədələyən xoş gedişli formaları hesab olunur.



Şək.13. Dəri kalsinozu



Şəkil 14. Reyno fenomeni

Sistemli sklerodermiyanın **diffuz variantı** zamanı generalizə olmuş dəri zədələnməsi inkişaf edir. Proses adətən gövdədən başlayır, daxili orqanların cəlb olunması ilə ardıcıl olaraq üzün və ətrafların dərisinə qədər yayılır. *Mədə-bağırsaq sistemi* çox vaxt zədələnir (ezofaqopatiya, qastropatiya). Rentgenoloji olaraq yuxarı hissədə qida borusunun genişlənməsi və aşağı 1/3-də daralması (*qum saati*) aşkar edilir. Ağ ciyərlərdə, əsasən aşağı paylarda bronxoektazlı diffuz pnevmoskleroz, bitişmə prosesləri və plevrofibroz əlamətləri aşkar edilir. *Kardiopatiyanın* müxtəlif formaları və *nefroskleroz* tez-tez müşahidə olunur. Visseropatiyalar adətən yanaşı inkişaf edir, bəzən dəri zədələnmələri olmadan və ya onlardan əvvəl (ürək-damar sindromu, böyrək və nevroloji patologiyalar) müşahidə olur.


## Differensial diaqnostika

Sklerodermiya *vitiliqo*, *cüzam*, *qırmızı yastı dəmrovun atrofik forması*, *dermatomiozit* ilə differensiasiya edilir.

## Diaqnostika

Sklerodermiyanın **diaqnozu** aşağıdakı kriterilərə əsaslanır:

- Xarakterik klinik şəkil
- Xüsusi laborator tədqiqatların nəticələri
  - ✓ İmmunoloji testlər:
    - antinuklear anticisimlər (ANA)
    - iki zəncirli DNT-yə qarşı anticisimlər (anti-ds DNA)
    - antifosfolipid anticisimləri (AFA)
    - antisentromer anti-Scl-70 anticisimlər (müvafiq olaraq ocaqlı və sistemli sklerodermiyanın diaqnostik markerləri).
- Patomorfoloji tədqiqatların nəticələri - (Şək.15)



Şəkil 15

*erkən* iltihab mərhələsində dermanın ödemli və kollagenin homogenləşməsi, damarətrafı limfositə infiltrasiya qeyd olunur; *sklerotik* mərhələdə, epidermin atrofiası fonunda, dermanın bərkiməsi, kollagen liflərinin dəstələrinin kompakt düzülüşü qeyd olunur; piy, tər vəziləri və tük follikulları atrofiyaya uğrayır və ya olmur, damar divarları sklerotikdir, piy toxumasının (yuxarı təbəqələrin) kollagenlə əvəzlənməsi və sklerotik dərialtı toxumada kalsium duzlarının çökməsi ilə xarakterikdir.

- Göstərişə əsasən və differensial diaqnostika məqsədi ilə əlavə laborator tədqiqatların və instrumental müayinə metodlarının nəticələri (rentgenoqrafiya, EKG, exoqrafiya, daxili orqanların USM, KT, MRT)
- Digər mütəxəssislərin konsultasiyası.

## Müalicə

Sklerodermiyanın müalicəsi sistem və topik təsirli preparatlarla aparılır.

### Topik terapiya (krem/məlhəm/gel/liniment/sprey/losyon)

- Qlükokortikosteroid preparatlar (mometazon furoat, metilprednizolon aseponat, klobetazol, fluosinolon asetonid)
- Kalsinevrin inhibitorları (pimekrolimus, takrolimus)
- Toxumanın regenerasiyasını stimullaşdıran preparatlar (solcoseryl, aktovegin)
- Antifibroz preparatlar (kontraktubeks, sodermiks).

### Sistem terapiya

- Penisillinamin və ya penisillin
- Ferment preparatları (hialorunidaza, longidaza, lidaza)
- Toxumanın bərpasını stimullaşdıran preparatlar (solkoseryl, aktovegin)
- Angioprotektorlar (pentoksifillin, detraleks)



## *Alternative preparatlar*

- Qlükokortikosteroid hormonlar (qısa kursla) - prednizolon, metilprednizolon
- Antioksidantlar (E və A vitaminləri)
- İmmunoqlobulinlər
- Qeyri-steroid iltihabəleyhinə preparatlar (diklofenak, ibuprofen)

## *Efferent terapiya*

- Plazmaferez
- Hemosorbsiya

## *Qeyri-dərman terapiyası*

- Ultrabənövşəyi terapiya (UBA)
- PUVA-terapiya
- Lazer terapiyası
- Toxumaların və ya fermentlərin regenerasiyasını sürətləndirən preparatların xaricə istifadəsi ilə ultrasəs terapiyası.
- Toxumaların və ya fermentlərin regenerasiyasını sürətləndirən preparatların xaricə istifadəsi ilə elektroforez/fonoforez.

## 19.3. Dermatomiozit

**M35 Dermatomiozit (Dermatomyositis) sin.Vaqner xəstəliyi** - kollagenozlar qrupundan olan ağır sistem xəstəliyidir, dərinin və köndələn-zolaqlı əzələlərin zədələnməsi, hərəkət funksiyasının pozulması ilə müşayiət olunur.

### **Epidemiologiya**

- Dermatomiozit nadir xəstəlik hesab olunur, 1 milyon əhaliyə 5 hadisə tezliyi ilə bütün irqlərin nümayəndələri arasında yayılmışdır.
- 40 yaşdan yuxarı böyüklərdə və 10 yaşdan yuxarı uşaqlarda-*yuvənıl* dermatomiozit (xəstələrin 5,0-10%-ni təşkil edir) - rast gəlinir.
- Qadınlar kişilərdən iki dəfə çox xəstələnilər.

### **Etiologiya və patogenez**

Xəstəliyin etiologiya və patogenezini tam aydınlaşdırılmamışdır. Dermatomiozitin inkişafı üçün autoimmün nəzəriyyə hazırda ən çox qəbul edilmiş hesab olunur və bu xəstəliyin sistem xarakteri, autoanticişimlərin olması, dövredən immunokomplekslərin, T- və B-limfositlərin nisbətində disbalansa və T-supressor funksiyasının azalmasına əsaslanır. Provokasiyaedici faktorlar - infeksiyalar (angina, qrip), insolyasiya, dərman sensibilizasiyası, vaksinasıya, şişlərin inkişafı və ya aktivləşməsidir. Dermatomiozit çox vaxt spontan inkişaf edir - *idiopatik dermatomiozit*. 55 yaşdan yuxarı insanlarda isə dermatomiozit tez-tez bədxassəli yenitörəmələr fonunda baş verir – süd vəziləri, ağ ciyərlər, yumurtalıq, mədə, yoğun bağırsağ xərçəngi zamanı və s. (*paraneoplastik dermatomiozit*).

## Təsnifat

Dermatomiozit idiopatik, paraneoplastik və yuvenil, gedişinə görə isə kəskin, yarımkəskin və xroniki formalara bölünür.

## Klinik şəkil

Adətən xəstəlik çiyin qurşağında və aşağı ətraflarda proqresləşən əzələ zəifliyi ilə başlayır. Bəzi xəstələrdə əzələ zəifliyi 5-10 il ərzində artır. Daha az xarakterik olan kəskin başlanğıcdır, 2-4 həftə ərzində əzələlərdə kəskin ağrı və zəiflik, bədən hərarətinin artması və xəstənin ümumi vəziyyətinin kəskin pisləşməsi (adətən uşaqlarda) əmələ gəlir. Dəri və əzələ zədələnmələri eyni vaxtda inkişaf edə bilər, lakin dəri dəyişiklikləri adətən daha əvvəl baş verir. Səpgilərin tipik lokalizasiyası dərinin *açıq sahələridir* (üz, xüsusilə periorbital nahiyədə, boyun, dekolte zonası, ətraflar, əsasən oynaqların üzərində), lakin bütün dəri örtüyü boyunca da yayılması mümkündür.

Zədə ocaqlarında əmələ gəlir:

- ✓ göz ətrafında yasəmən rəngli *parlaq infiltrasiyalı eritema* – “eynək simptomu”(Şək.16); boyun və sinənin ön səthi nahiyəsində - “dekolte simptomu”; boyun arxası və kürəyin yuxarı hissəsində - “şal simptomu”(Şək.17)
- ✓ əl barmaqlarının falanqalararası oynaqları üzərində *yastı bənövşəyi rəngli papulalar* (Qottron simptomu)(Şək.18)
- ✓ *ovucların və əllərin arxasının qızarması və qabıqlanması*, dırnaq lövhəciklərinin zədələnməsi, teleangiektaziyalar ("mexanik əli" simptomu).
- ✓ dırnaqətrafi yastıqcıqların *petexiyaları* (Keyninq simptomu) (Şək.19)



Şəkil 16. Eynək simptomu



*Şəkil 17. "Şal" simptomu*



*Şəkil18. Qottron papulaları*




Şəkil 19. Keyning simptomu

Əzələ zədələnməsi xəstəliyin mühüm əlamətlərindən biridir. Yuxarı və aşağı ətrafların proksimal əzələlərinin, eləcə də boyun əzələlərinin nəzərə çarpan zəifliyi xüsusilə xarakterikdir. Xəstənin ayağa qalxması, oturması, geyinməsi və s. nisbətən çətinləşir. Qabırğalararası əzələlərin və diafraqmanın zədələnməsi zamanı ağ ciyərlərin ventilyasiyası pozulur, bu da pnevmoniyanın inkişafına səbəb olur. *Visseropatiyalar* da (ürək, ağ ciyər, böyrək, mədə-bağırsaq traktının, endokrin və sinir sisteminin zədələnməsi) müşahidə oluna bilər.

## Diagnostika

Dermatomyozitin diaqnozu aşağıdakı kriterilərə əsaslanır:

- Xarakterik klinik şəkil
- Xüsusi laborator tədqiqatların nəticələri
  - ✓ İmmunoloji testlər – sitoplazmatik zülallara və əzələ toxumasının ribonuklein turşularına qarşı autoanticisimlər (Mi-2; Jo-1 sintetaza); T-, B-limfositlər, IgM, IgG, IgA.
  - ✓ *Qanın* (kreatinfosfokinaza, transaminazalar, laktatdehidrogenaza, aldolaza, kreatinin, qalıq azot, sidik cövhəri) və *sidinin* (kreatinin, qalıq azot, sidik cövhəri) *biokimyəvi analizi*
- Patomorfoloji tədqiqatların nəticələri  
patomorfoloji təzahürlər qeyri-spesifikdir və prosesin intensivliyindən asılıdır (Şək.20)
- Göstərişə əsasən və differensial diaqnostika məqsədi ilə əlavə laborator tədqiqatların və instrumental müayinə metodlarının nəticələri (rentgenoqrafiya, EKQ, exoqrafiya, daxili orqanların USM, KT, MRT)
- Digər mütəxəssislərin konsultasiyası.



Şəkil 20. Dermatomiozitin histoloji şəkli

## Differensial diaqnostika

Dermatomiozitin differensial diaqnostikası *sistemli qırmızı qurd eşənəyi, sklerodermiya, pannikulit, miopatiya* ilə aparılır.

## Müalicə

Dermatomiozitin müalicəsi sistem və topik təsirli preparatlarla aparılır.

### *Topik terapiya* (krem/məlhəm/gel/liniment/sprey/losyon)

- Qlükokortikosteroid preparatlar (mometazon furoat, metilprednizolon aseponat, betametazon, klobetazol)
- Kalsinevrin inhibitorları (pimekrolimus, takrolimus)
- Qeyri-steroid iltihabəleyhinə preparatlar (diklofenak).

### *Sistem terapiya*

- Qlükokortikosteroid hormonlar (prednizolon və metilprednizolon)
- İmmunosupressiv preparatlar (azatioprin)
- Qeyri-steroid iltihabəleyhinə preparatlar (diklofenak, ibuprofen)
- Antibakterial (amoksisillin/klavulanat, azitromisin, seftriakson və s.) və virusəleyhinə (asiklovir, valasiklovir, famsiklovir) preparatlar.

## FƏSİL 20. BULLYOZ DERMATOZLAR

**Bullyoz dermatozlar** - çox vaxt ağır və müalicəyə çətin tabe olan bir qrup autoimmun və irsi xəstəliklərdir. Klinik olaraq qovuqlu dermatozlar dəridə və çox vaxt selikli qişalarda qovuqların təzahürü ilə xarakterizə olunur, onların əmələ gəlməsi mexanizmi *desmosomların anomaliyaları* - keratinositlərin hüceyrələrarası bərkidici strukturları və ya *dermo-epidermal birləşmə zonasında anomaliyalarla* əlaqələndirilir.

Autoimmun bullyoz dermatozlar zamanı dövr edən autoanticişimlər desmosomların struktur zülalları və ya sərhəd dermo-epidermal zonanın zülalları ilə birləşərək, müvafiq olaraq, *epidermisdaxili və subepidermal* qovuqların əmələ gəlməsinə səbəb olur. Autoimmun bullyoz dermatozlar qrupuna daxildir

- Pemfiqus
- Pemfiqoid
- Herpesşəkili Dürinq dermtiti

### 20.1. Pemfigus

**L10 Pemfigus sin.Həqiqi akantolitik pemfiqus (Pemphigus sin.Pemphigus acantholyticus verus)** - dəri və/və ya selikli qişaların həyati təhlükəsi olan, autoimmun xarakterli xroniki bullyoz dəri xəstəliyidir, akantoliz nəticəsində *epidermisdaxili qovuqların* əmələ gəlməsi ilə xarakterizə olunur.

#### Epidemiologiya

- Pemfiqusla xəstələnmə coğrafi regiondan və orada yaşayan əhalinin etnik mənsubiyyətindən asılıdır.
- Xəstəliyin yayılması tezliyi ildə 1 milyon əhaliyə 0,7-5,0 yeni kliniki hal təşkil edir.
- Yəhudi, Aralıq dənizi və Yaxın Şərqi xalqları arasında yayılma əhəmiyyətli dərəcədə yüksəkdir, müvafiq olaraq 16-32 hadisə/milyon/il və 13,5 hadisə/milyon/ildir.
- Pemfiqus hər yaşda, əsasən 40-60 yaşda olur.
- Qadınlar kişilərə nisbətən daha çox xəstələnir və pemfiquslu xəstələrin təxminən 60%-ni təşkil edir.

#### Etiopatogenezi

Həqiqi pemfiqusun etiopatogenezi bu günə qədər qeyri-müəyyən olaraq qalır. Müxtəlif dövrlərdə nevrogen, virus, mübadilə, endokrin və digər nəzəriyyələr irəli sürülmüşdür. Əksər mütəxəssislər IgG, daha az IgA-anticişimlərinin (*pemfiqus anticişimləri*) meydana gəlməsi ilə təzahür edən həqiqi pemfiqusun autoimmun təbiətinin tərəfdarlarıdır. Pemfiqus anticişimləri *pemfiqus antigenlərinə* - hüceyrələrarası maddənin öz struktur zülallarına (desmoqlein-1,3; desmokollin) və hüceyrədaxili molekulların bəzi zülallarına (desmoplakin, plakoqlobin, plakofillin, desmonokin və s.) bağlanır. *Hüceyrələrarası strukturların lizisinə* səbəb olan immun komplekslər əmələ gəlir - *akantolizis*, keratinositlər arasındakı əlaqənin pozulmasına və *epidermisdaxili qovuqların* formalaşmasına səbəb olur. Zülal-antigenlərinə (desmoglein 1,3, desmoplakin, desmokollin və s.) immunoloji tolerantlığın pozulması həqiqi pemfiqusun patogeneziində əsas məqamdır.

Lakin autotolerantlığın itirilməsinin səbəbləri məlum deyil. Əsas histouyğunluq kompleksinin - HLA genlərinin müəyyən allellərinin yaratdığı genetik meylik fonunda pemfiqus müxtəlif təhrikəci faktorların - stress, hormonal

dəyişikliklər, infeksiyalar, dərman preparatları, mexaniki qıcıqlanmalar, alimantar və kimyəvi qıcıqlandırıcıların təsiri altında inkişaf edir.

## Təsnifat

Klinik, patomorfoloji və immunohistokimyəvi parametrlərə əsasən pemfiqusun aşağıdakı formaları ayırd edilir:

- L10.0 Vulqar pemfiqus (Pemphigus vulgaris)
- L10.1 Vegetasiyaedici pemfiqus (Pemphigus vegetalis)
- L10.2 Yarpaqşəkili pemfiqus (Pemphigus foliaceus)
- L10.3 Braziliya pemfiqusu (Pemphigus brazilianus) - Cənubi Amerika və Tunisdə rast gəlinir
- L10.4 Eritematoz pemfiqus sin.Seboreya pemfiqusu; Senir-Aşer sindromu (Pemphigus erithematosus sin.Pemphigus seborrhoicus, Syndrom Senear –Asher)
- L10.5 Dərman vasitələrinin törətdiyi pemfiqus
- L10.8 Paraneoplastik pemfiqus (Paraneoplastic pemphigus) və pemfiqusun digər növləri.

Pemfiqusun müxtəlif klinik formalarında, ümumi patogenezinə baxmayaraq, müxtəlif molekulyar kütləyə malik desmogleinlərə qarşı autoanticisimlər hasil olur ki, bu da hər bir klinik formanın özünəməxsusluğunu izah edir. *Yarpaqşəkili pemfiqusda*, bir qayda olaraq, desmoglein-1-ə, *vulqar pemfiqusda* isə desmoglein-3-ə qarşı autoanticisimlər əmələ gəlir. *Desmoglein-1* mərkəzi dəri adgeziya molekuludur, *desmoglein-3* mərkəzi selikli qişanın adgeziya molekuludur. Buna görə də yarpaqşəkili pemfiquslu xəstələrdə selikli qişalarda eroziya olmur və vulqar pemfiquslu xəstələrdə ağız boşluğunda tez-tez eroziyalar inkişaf edir.

## Klinik şəkil

Pemfiqusun bütün klinik formaları uzun xroniki, dalğalı gedişə malikdir, müalicə olunmazsa, xəstələrin ümumi vəziyyətinin pozulmasına, bəzi hallarda isə letal sonluğa gətirib çıxarar.

**Adi/vulqar pemfiqus** xəstəliyin ən çox yayılmış formasıdır. Adətən ağız boşluğunun (Şək.1), burun-udlağın selikli qişasının və/və ya dodaqların qırmızı haşiyəsinin *zədələnməsi ilə başlayır*. Müalicə olunmadıqda, xəstəlik tədricən (3-12 ay ərzində) proqresləşir, gövdənin, ətrafların dərisini əhatə edir və generalizə olur (Şək.2). *Bəzən xəstəlik hamar dərinin, çox vaxt gövdənin yuxarı hissəsinin, çiyinlərin zədələnməsi ilə, sonradan selikli qişaların mümkün iştirakı ilə və ya dəri və selikli qişaların eyni vaxtda zədələnməsi ilə başlayır*.



Şəkil 1



Şəkil 2

Zədə ocaqlarında dəyişməmiş və ya bir qədər eritematoz selikli qişanın və ya intalt dərinin fonunda dairəvi/oval formalı, kiçik ölçülü, seroz tərkibli, süst örtüklü qovuqlar yaranır (Şək.3).



Şəkil 3.



Epidermisin təbəqələrinin laylanması səbəbindən eksentrik böyümə nəticəsində qovuqlar 3-4 sm-ə qədər ölçüdə böyüyür, bir-biri ilə birləşir. Eksudatın ağırlığı altında olan böyük qovuqlar armudabənzər bir forma alır (“armud simptomu”). Qısa müddət ərzində (bir neçə saatdan 1 günə qədər) mövcud olan qovuqlar parlaq nəm səthi olan *al qırmızı rəngli eroziyalar əmələ gətirməklə* partlayır və açılır. Təzyiq və sürtünmə yerlərində (kürək, sağrılar, iri büküşlər) qovuc əmələ gəlmədən eroziya yarana bilər. Pemfiqusda eroziyalar - epitelizasiyaya meyilli olmur və periferiyaya doğru böyümə səbəbindən ölçüsü sürətlə artır (Şək.4).



Şəkil 4

Eroziyaların səthində *bozuntul-ağ və ya qəhvəyi rəngli ərp, bərk və ya boş seroz, hemorragik və nekrotik qartmaqlar* əmələ gəlir. Selikli qişalarda qovuqların əmələ gəlməsi diqqətdən kənar qalır, çünki qovuqların nazik örtükləri tez açılır və periferiyaya boyunca epitelin qopmuş parçaları ilə *al qırmızı rəngli və ya ağımtıl ərp*li uzunmüddətli ağrılı eroziyalar formalaşır. Qovuqların, eroziyaların və qartmaqların birgə təzahürünə görə proses əlvan xarakter alır. Prosesə qovuqların ətrafında iltihabi eritema, eroziya və qovuqların irinli eksudatı ilə təzahür edən ikincili infeksiyanın qoşulması da mümkündür. Qovuqlar/eroziyalar sağaldıqda yerlərində çapıqsız *ikincili piqmentasiyalar* qalır.

Vulqar pemfiqusun, eləcə də həqiqi pemfiqusun digər formalarının mühüm xüsusiyyəti, akantolizin klinik təzahürü olan *Nikolski simptomu/fenomenidir* (1896). Xəstəliyin başlanğıcında Nikolski simptomu mənfi və ya zəif müsbət ola bilər. Nikolski simptomunun 3 variantı ayırd edilir, dəriyə mexaniki təzyiq edildikdə, *sağlam dəridə epidermisin laylanması ilə təzahür edir*:

- ✓ zədə ocaqlarında – kənar simptom (qovuğun örtüyünün qopmuş hissələrinin pinsetlə dartanda)
- ✓ zədə ocağının yaxınlığında (sağlam dərini barmaqla sürtərkən)
- ✓ zədə ocağından uzaqda (sağlam dərini barmaqla sürtərkən).

Nikolski simptomunun modifikasiyası, açılmamış qovuqların örtüklərinə mexaniki təzyiq zamanı qovuğun

daxilində seroz maye periferiyaya yayılır və sahəsinin artması ilə özünü göstərən *Asbo-Hansen simptomudur*. Bununla belə, bu fenomen bullyoz pemfigoiddə də az hallarda müsbət ola bilər.

Subyektiv olaraq, xəstələri səpgi yerlərindəki *ağrı* narahat edir. Ocaqları müalicə edərkən, bədənin mövqeyini dəyişdirərkən, yemək yeyərkən və danışarkən (ağzın selikli qişasında səpgilərin lokalizasiyası hallarında) ağrı artır. Xarakterik əlamətlər *səsin xırıltısı, hipersalivasiya və ağızdan gələn spesifik qoxudur*. Müalicə aparılmadıqda, vulqar pemfigus zamanı zədələnən sahə bütün dərinin 80%-nə qədər çata bilər. Xəstənin vəziyyəti son dərəcə ağır olur, xəstələr ikincili infeksiyalardan, intoksikasiyadan tələf ola bilərlər. Biokimyəvi analizlərdə dəyişikliklər görünür: qan plazmasında albuminin miqdarı azalır, globulinlər artır. Qan zərdabında elektrolitlərin (natrium, xloridlər, kalium) qatılığı nəzərə çarpan dərəcədə azalır. Qanın ümumi analizində dəyişikliklər ikinci dərəcəlidir. Proses inkişaf edərsə ağır anemiyanın yaranmasına, ikincili infeksiyanın qoşulması isə leykositlərin və EÇS səviyyəsinin artmasına gətirib çıxara bilər. Vaxtında aparılan və adekvat müalicə müsbət nəticə verir: eroziyaların tam epitelizasiyası və sistem qlükokortikosteroidlərin qəbulu fonunda xəstəliyin remissiya halları qeyd olunur.

### *Vegetasiyaedici pemfigus*

Vegetasiyaedici pemfigusun inkişafının başlanğıcında klinik olaraq vulqar pemfigusa bənzəyir və *çox vaxt prosesin ağız boşluğunun selikli qişalarında lokalizasiyası ilə başlayır*. Bununla belə, qovuşqların *təbii dəliklər, göbək ətrafında və iri dəri büküşlərində* yerləşmə meyli diqqəti çəkir. Vulqar pemfigusun vegetasiyaediciyə və əksinə keçidi mümkündür.

Vegetasiyaedici pemfigusun 2 tipi ayırd edilir:

- ✓ *klassik (Neyman tipi)*, burada birincili morfoloji element *süst qovuşqdur*
- ✓ *xoşxassəli (Allopo tipi)* - “vegetasiyaedici piodermiya” kimi nəzərdən keçirilir, birincili morfoloji elementi *pustuladır*.

Vegetasiyaedici pemfigusda qovuşqlar/pustulalar akantoliz nəticəsində meydana gəlir. Hər iki növ vegetasiyaedici pemfigusun gedişi oxşardır, xəstənin qənaətbəxş vəziyyəti və məhdud ocaqlı olması səciyyəvidir.

Vegetasiyaedici pemfigus vulqar pemfigus kimi ağız boşluğunun selikli qişasında *qovuşqların/pustulaların* əmələ gəlməsi ilə başlayır. Eyni zamanda və ya bir qədər sonra dəridə daha kiçik qovuşqlar/pustulalar yaranır, əsasən təbii dəliklərin ətrafında və dəri büküşlərində (qulaq seyvanının arxasında, barmaqlararası və qoltuqaltı büküşlərdə, süd vəzilərinin altında, qasıq-ombə və perianal bölgələrdə). Çox vaxt başın tüklü hissəsinin və boyunun zədələnməsi qeyd olunur. Açııldıqdan sonra qovuşqlar/pustulalar sürətlə *eroziyaya* çevrilirlər. Eroziyalar periferik böyüməyə və birləşməyə meyillidirlər, irinli-nekrotik proses olan yerlərdə çəhrayımtıl rəngli, yumşaq konsistensiyalı, 0,2-1,0 sm hündürlükdə olan *şirəli vegetasiyalarla* örtülür İkincili infeksiya (mikrob və ya göbələk) qoşulduqda vegetasiyaedici səthlərə üfunət qoxulu seroz-irinli ekssudat hopur, *irinli qartmaqlarla* örtülür və *çatlar* əmələ gəlir. Vegetasiyaedici ocaqların periferiyası boyunca yeni qovuşqlar/pustulalar yaranır. Tədricən vegetasiyalar quruyur, yastılanır, eroziyalar epitelləşir və yerində *hiperpiqmentasiya qalır* (Şək.5).



Şəkil 5

Aydın klinik şəkildə – kənarları və ocaqların yaxınlığında Nikolski simptomu müsbətdir. Subyektiv təzahürlər - *ağrı, müxtəlif intensivlikdə qaşınmalar*. Vegetasiyaedici pemfiqusun gedişi vulqar pemfiqusa nisbətən daha uzunmüddətlidir, davamedici remissiyalarla müşahidə edilə bilər.

**Herpesşəkilli pemfiqus** - vulqar pemfiqusun nadir atipik variantıdır, klinik olaraq herpesşəkilli Dürinq dermatitinə bənzəyir. Səpgilər eritematoz fonda qruplaşmış *papulalar, vezikulalar və/və ya gərgin qovuuqlar* şəklində özünü göstərir Subyektiv olaraq, güclü qaşınma hissi xarakterikdir. Herpesşəkilli pemfiqus yarpaqşəkilli və ya vegetasiyaedici pemfiqusa transformasiya edə bilər.

### **Yarpaqşəkilli pemfiqus**

Yarpaqşəkilli pemfiqus vulqar pemfiqusa nisbətən daha az rast gəlinir, pemfiquslu bütün xəstələrin 3,0-4,5%-ni təşkil edir. İlk təzahürlər başın tüklü hissəsində, üzün dərisində, gövdənin yuxarı hissəsində (arxa, sinə) yerləşir; selikli qişalar zədələnmir (Şək.6).



Şəkil 6

Zədə ocaqlarında eritema fonunda eroziyaya çevrilən nazik süst qapaqlı səthi qovuqlar görünür, eroziyaların üstü tez bir zamanda laylı qabıq-qartmaqlarla örtülür. Belə bir klinik şəkil qovuqların səthi yerləşməsi, epidermisin səthi təbəqələrində yerləşən desmoglein-1-in zədələnməsi ilə izah olunur, nəticədə qovuqlar açılmaz, lakin kağız vərəqinə bənzəyən nazik təbəqəli qartmaqla örtülür. Pemfiqusun bu formasının adı da burdan irəli gəlir. Qabığın altında yenidən səthi qovuqlar əmələ gəlir, onlar yenidən nazik qabığa bürünür və “*laylı xəmir*” təəssüratı yaradan növbəti təbəqə əmələ gətirirlər.

Bəzən eroziyalar heç vaxt qovuqların olmadığı yerlərdə yaranır. Dəri qüsurunun meydana gəlməsi üçün cüzi sürtünmə halı kifayətdir. *Nikolski simptomu üç variantda müsbətdir*. Nikolski ilk dəfə pemfiqusda epidermisin ayrılması simptomunu məs bu formada təsvir edib. Proses çox vaxt bütün dəriyə yayılır və eksfoliativ eritrodermiya xarakterini alır.

***Eritematoz pemfiqus sin.Seboreik pemfiqus, Senir-Aşer sindromu*** – yarpaqşəkilli pemfiqusun bir variantı; diskoid qırmızı qurd eşənəyinin, seboreyalı dermatit və pemfiqusun klinik əlamətlərini birləşdirir. Bu, pemfiquslu bütün xəstələrin 21,1% -ində rast gəlinir.

Eritematoz pemfiqusun ilk təzahürləri *dərinin seboreyalı sahələrində* qeyd olunur: başın tüklü hissəsi, üz, gövdənin yuxarı hissəsi (sinə, kürək); proses generalizə olarsa, selikli qişaların zədələnməsi mümkündür. Zədə ocaqlarında aydın sərhədli *eritematoz ocaqlar* görünür, onların səthində qopduqda özündən sonra nəm eroziyalar qoyan, süst, yağlı, *sarımtıl-qəhvəyi qabıqlar /qartmaqlar* müşahidə olunur (Şək.7).



Şəkil 7

Ocaqların periferiyası boyunca nazik, süst qapaqlı qovuqlar görünür, onlar sürətlə açılır və eroziyaya çevrilirlər. Kənar Nikolski simptomu müsbətdir.

**Paraneoplastik pemfiqus** - neoplaziya (limfoproliferativ neoplaziya, timoma, sarkoma, karsinoma, müxtəlif lokalizasiyalı xərçəng) fonunda və bədxassəli yenitörəmələrin kimyaterapiyası zamanı və ya ondan qısa müddət sonra baş verə bilər. Xəstələrin 2/3-də paraneoplastik pemfiqus neoplaziya ilə eyni vaxtda, 1/3-də - pemfiqus inkişaf etdikdən sonra aşkar edilir.

Paraneoplastik pemfiqusun klinik şəkli *vulqar pemfiqusa* bənzəyir, dəri və selikli qişaların eyni vaxtda zədələnməsi ilə səciyyələnir, lakin pemfiqus üçün tipik olmayan və digər xəstəliklərə (çoxformalı ekssudativ eritema, bullyoz pemfiqoid, qırmızı yastı dəmröv, qırmızı qurd eşənəyi, toksiki epidermal nekroliz) xas olan dəri zədələnmələri ilə qeyd olunur (Şək.8).



Şəkil 8

## *Dərman vasitələrinin səbəb olduğu pemfiqus/dərman pemfiqusu*

- autoimmün deyil, biokimyəvi proseslərin nəticəsidir. Bu pemfiqusun inkişafı tərkibində sulfhidril radikalları olan (D-penisillamin, piritol, kaptopril) preparatların,  $\beta$ -laktam qrupunun antibakterial dərmanlarının (penisillin, ampisillin, sefalosporin) qəbulu ilə bağlıdır. Klinik olaraq, dərmanın pemfiqusu pemfiqus vulgaris, yarpaqşəkilli və ya seboreik pemfiqus kimi gedişata malik ola bilər. Dərman preparatlarının qəbulunu dayandırdıqdan sonra tam sağalma halları mümkündür.

## **Diaqnostika**

“Pemfiqus” diaqnozu aşağıdakı kriterilərə əsaslanır:

- *xarakterik klinik şəkil*
- *xüsusi laborator tədqiqatlarının nəticələri*
  - ✓ sitoloji tədqiqat - eroziyalardan götürülən yaxma-izlərdə *akantolitik hüceyrələrin* aşkarlanması
  - ✓ immunoseroloji tədqiqat - qan zərdabında *desmoqlein 1,3-ə* qarşı *autoanticisimlərin* aşkarlanması
  - ✓ dolaylı immunofluoresensiya - qan zərdabında *IgG anticisimlərinin* aşkarlanması
  - ✓ düz immunofluoresensiya - biopsiya nümunəsində tor/krujeva şəklində *tikanlı təbəqənin hüceyrələri arasında IgG* fiksasiyasının aşkarlanması
  - ✓ biopstatın patomorfoloji tədqiqatı – *akantolitik hüceyrələrlə dolu* akantolizin nəticəsində əmələ gələn *intraepidermal boşluqlar*. Vulqar və vegetasiyaedici pemfiqusda boşluqlar *suprabazal* olaraq yerləşir. Yarpaqşəkilli və seboreya pemfiqusunda boşluqlar epidermisin dənəli qatında və tikanlı təbəqənin yuxarı qatlarında *subkorneal lokalizasiyaya* malikdirlər (Şək.9).



Şəkil 9

- əlavə laborator tədqiqatların və instrumental müayinə üsullarının nəticələri (EKQ, EXO-qrafiya, rentgen, daxili orqanların ultrasəs müayinəsi) - göstərişə əsasən və differensial diaqnostika məqsədi ilə
- digər mütəxəssislərin konsultasiyası.

## Differensial diaqnostika

Vulqar pemfiqusun differensial diaqnostikası Leverin bullyoz pemfiqoidi, herpesşəkilli Dürinq dermatiti, toksikodermiyanın bullyoz forması, çoxformalı ekssudativ eritema, Stivens-Conson sindromu, bullyoz epidermoliz ilə aparılır. *Eritematoz pemfiqusu* qırmızı qurd eşənəyindən, seboreya dermatitindən; *vegetasiyaedici pemfiqusu* - xroniki xorali vegetasiyaedici piodermiyadan differensiasiya etmək lazımdır.

## Müalicə

Pemfiqusun müalicəsi sistem və topik təsirli preparatlarla həyata keçirilir.

- **Sistem terapiya** - qlükokortikosteroid (QKS), immunosupressiv preparatlar, qlükokortikosteroidlərin əlavə təsirlərini və ağırlaşmalarını korrektiv preparatlarla birlikdə aparılır.
  - ✓ qlükokortikosteroid preparatları (prednizolon, metilprednizolon, deksametazon və s.) - sistem kortikosteroidlərin *gündəlik yükləmə dozaları* (prednizolon ekvivalentinə uyğun olaraq 80-120 mq/gün) ilə *həyati göstəricilərə görə* müalicəyə başlanılır; terapeutik effekt əldə etdikdən sonra sistem kortikosteroidlərin dozası çox ləng (2 il ərzində) xəstənin ömür boyu aldığı *minimum dəstəkləyici dozasına qədər* endirilir.
  - ✓ immunosupressantlar (azatioprin, mikofenolat mofetil, siklosporin və s.) - qlükokortikosteroidlərin “enən” terapiyasının effektivliyini artırmaq məqsədi ilə.
  - ✓ korreksiyaedici preparatlar - qlükokortikosteroidlərdən (kalium, kalsium, proton pompası inhibitorları, bərpəedici, detoksifikasiya preparatları, plazmaferez və s.) alternativ preparatlardan (steroid müqaviməti ilə) profilaktik fəsadlar
  - ✓ sitostatiklər (metotreksat)
  - ✓ bioloji preparatlar (rituksimab və s.)
- **Topik terapiya (məlhəmlər/kremlər/spreylər/məhlullar)**
  - ✓ anilin boyaları
  - ✓ regenerasiyanı sürətləndirən preparatlar (metilurasil, solkoseril, aktovegin, gümüş preparatları)
  - ✓ qlükokortikosteroidlər mono- və kombinə edilmiş.

## 20.2. Pemfiqoid

**L12 Pemfiqoid (pemfiqoidum)** dəri və selikli qişaların xroniki autoimmun bülloz xəstəliyi olub, *epidermo-dermal birləşmə səviyyəsində* strukturların zədələnməsi nəticəsində *subepidermal qovuqların* əmələ gəlməsi ilə xarakterizə olunur.

Epidermal-dermal birləşmənin tərkibində aşağıdakı komponentləri (yuxarıdan aşağıya) olan mürəkkəb bir strukturdur:

- ✓ *keratin filamentləri*, hemidesmosomlar və bazal keratinositlərin sitoplazmatik membranı
- ✓ *lamina lucida* (ışıqlı lövhəcik) - bazal membranın yuxarı lövhəciyi, əsasən *laminin zülalı* ilə təmsil olunur və bazal keratinositlərin hemidesmosomlarının altındakı lamina densa ilə birləşdirən anker filamentlərini ehtiva edir.
- ✓ lamina densa - əsasən *VII tip kollagen* tərəfindən əmələ gələn bazal membranın aşağı elektron sıx lövhəciyidir.

Klinik və immunohistokimyəvi parametrlərə əsasən pemfiqoidin aşağıdakı formalarına təsadüf olunur:

- **Leverin bullyoz pemfiqoidi (PB)** sin.Qeyri-akantolitik Pemphigus (pemphigoidum bullosum Lever syn. pemphigus nonacantholyticus) *dərinin və nadir hallarda selikli qişaların* xroniki, nisbətən xoşxassəli autoimmun bullyoz xəstəliyidir, *subepidermal qovuqların* əmələ gəlməsi ilə xarakterizə olunur.
- **çapıqlı pemfiqoid (ÇP)**/pemphigoidum cicatricale - *selikli qişaların və dərinin* nadir xroniki autoimmun bülloz xəstəliyidir (*Brusting-Perry növü*), *çapıqla sağalan subepidermal qovuqların* əmələ gəlməsi ilə xarakterizə olunur.

## Epidemiologiya

“Pemfiqoid” xəstəliyi ilk dəfə 1953-cü ildə W. F. Lever tərəfindən bülloz dermatozun xüsusi forması kimi təsvir edilmişdir.

- Etnik və ya irqi meylik qeyd olunmur
- Xəstəliyin orta başlanğıc yaşı 60-65-dir
- Leverin bullyoz pemfiqoidi kişilər və qadınlar arasında eyni dərəcədə müşahidə olunur, çapıqlı pemfiqoid – qadınlarda, onun variantı olan Brusting-Perry pemfiqoidi isə kişilərdə daha çox təsadüf olunur.

## Etiopatogenezi

Pemfiqoidin etiopatogenezi bu günə qədər kifayət qədər öyrənilməmişdir. Əksər mütəxəssislər pemfiqoidin autoimmun təbiətini qəbul edirlər. Leverin bülloz pemfiqoidində autoimmun proseslər *C3 komplementinin* çökməsi və hemidesmosomlarda (autoantigenlər) lokallaşdırılmış öz molekullarına qarşı *IgG anticisimlərin formalaşması* ilə özünü göstərir. *Hemidesmosomlar* bazal keratinositləri bazal membrana bağlayan adheziv strukturlardır. Hemidesmosomlarda yerləşən antigenlər iki molekulda təmsil olunur. Bülloz pemfiqoid antigeni 1 - 230 kDa/BPAg1-230/ kütləsi olan *plakin*- hüceyrədaxili molekuldur. Bülloz pemfiqoid antigen 2 - 180 kDa/BPAg2-180 hüceyrədən kənar molekuldur - *kollagen VII*.

Hemidesmosom komponentlərinin PB antigenləri kimi müəyyən edilməsi anticisimlərin sintezi və immun komplekslərin formalaşması ilə müşayiət olunur. Yaranan immun komplekslər (autoantigen - anticisim) *hemidesmosomların yapışma funksiyasını pozur, bazal membranın dağılmasına və subepidermal qovuqların* yaranmasına səbəb olur.



Çapıqlı pemfigoiddə, autoimmun proseslər hemidesmosomes və lamina densa – *autoantigenlər*- arasında sərhəd zonada yerləşmiş öz molekullarına (laminin, integrin, kollagen VII tip) qarşı IgG *autoanticisimlərinin* formalaşması ilə özünü göstərir.

Yaranan immun komplekslər (autoantigen-autoanticism) *hemidesmosomun strukturunu və hemidesmosom ilə lamina densa arasındakı anker filamentlərini dağıdır və nəticədə subepidermal boşluqlar əmələ gəlir*. Pemfigoidin inkişafında müxtəlif dərmanlar (furosemid, sulfadimesin, diazepam, 5-fluorourasil), ultrabənövşəyi və ya rentgen şüaları kimi təhrikedici amillərin rolu böyükdür. Bir sıra müəlliflər büllöz pemfigoidin böyrək xəstəliyi ilə əlaqəsini qeyd edir; xəstələrin 16-30%-də BP paraneoplastik prosesin təzahürü kimi hesab olunur.

### Klinik şəkil

Bullyoz pemfigoid zamanı proses yerli və ya generalizə olunmuş kimi ola bilər. Əsas lokalizasiyası - gövdə, ətraflar, iri büküşlər, 10-30% hallarda - selikli qişalar.

Zədə ocaqlarında *dəyişməmiş və ya eritematoz fonda seroz və hemorragik möhtəviyyətli iri, divarları gərgin, partlamağa davamlı qovuqlar* əmələ gəlir (Şək.10).



Şəkil 10


Qovuqların yerində *çapıqlaşmayan* spontan epiteləşməyə meyilli seroz-hemorragik qabıq-qartmaqlarla örtülmüş eroziyalar əmələ gəlir. Nikolski simptomu *mənfi*dir. Asbo-Hansen simptomu *müsbət*dir.

Subyektiv - bəzi hallarda yüngül qaşınma, ağrı.

Sonradan qovuqlara çevrilən mümkün səpgi elementlərinin növündən asılı olaraq, bullyoz pemfigoidin aşağıdakı klinik variantları ayırd olunur: vezikulyoz, urtikar, pruriginoz, vegetasiyaedici (verrukoz böyüməyə meyli).

**Çapıqlaşan pemfigoid** tipik hallarda *ağız boşluğunun və gözlərin selikli qişasının zədələnməsi* ilə müşahidə olunur; ocaqların başqa mümkün lokalizasiyası - nazo-farinksin, qırtlağın, yemək borusu və anogenital orqanların selikli qişalarıdır.

Zədə ocaqlarında gərgin, asanlıqla açılan *qovuqlar*, *eroziyalar* təzahür edir, nazik ağımtıl tor şəkilli *çapıqlarla* nəticələnir. Proses davam edərsə *ciddi fəsadlar* inkişaf edə bilər: bitişmələr, strikturalar, toxumaların dağılması, orqanların obliterasiyası və stenozu mümkündür. Nikolski simptomu-mənfidir (Şək.11).



Şəkil 11

**Brasting-Perry pemfigoidi**, başın tüklü hissəsində və boynun dərisində yerləşən, selikli qişaları zədələməyən çapıqlı pemfigoidin klinik variantıdır. Zədə ocaqlarında əvvəl qovuqlar, onların yerində üzəri qartmaqlı, periferik böyüməyə meyilli eroziyalar, sağaldıqdan sonra isə çapıqlar/çapıqlı alopesiya yarana bilər. Nikolski simptomu *mənfidir* (Şək.12).




Şəkil 12

## Diagnostika

Pemfigoid diaqnozu aşağıdakı meyarlara əsaslanır:

- *xarakterik klinik şəkil*
- *xüsusi laborator tədqiqatların nəticələri*
  - ✓ immunoseroloji tədqiqat - qan zərdabında BPAg1-230/plakin, BPAg2-180/kollagen VII (PB-də), laminin və integrinə (PR-də) qarşı autoanticisimlərin aşkarlanması
  - ✓ sitoloji tədqiqat - eroziyadan götürülən yaxma-izlərdə akantolitik hüceyrələrin olmaması
  - ✓ birbaşa immunofluoressensiya - bioplatda bazal membran zonasında IgG və C3-ün xətti fiksasiyasının aşkarlanması
  - ✓ patomorfoloji müayinə - periferiya boyunca və subepidermal boşluqlarda eozinofillər, limfositlər, neytrofillər və histiositlərdən ibarət iltihabi infiltratın aşkarlanması (Şək.13).



Şəkil 13

- əlavə laboratoriya müayinələrinin və instrumental müayinə üsullarının nəticələri (EKQ, EXO-qrafiya, rentgen, daxili orqanların USM) - göstərişlərə görə və differensial diaqnostika məqsədi ilə aparılması
- digər mütəxəssislərin konsultasiyası.

## Differensial diaqnostika

Pemfigoidin differensial diaqnostikası vulqar pemfiqus, Dürinq dermatiti, çoxformalı ekssudativ eritemanın bullöz forması, bullöz toksidermiya və bullöz epidermoliz ilə aparılır.

## Müalicə

Pemfigoidin müalicəsi sistem və topik təsirli preparatlarla həyata keçirilir.

- **Sistem terapiya**
  - ✓ qlükokortikosteroid preparatlar (prednizolon, metilprednizolon, deksametazon) prednizolon ekvivalentinə uyğun olaraq azalan sxem üzrə gündəlik 60-90 mq dozada
  - ✓ sulfon preparatları (dapson)
  - ✓ regenerasiyaedici preparatlar (aktovegin, solkoseril, vitaminlər və s.)
  - ✓ korreksiyaedici preparatlar - qlükokortikosteroidlərdən (kalium, kalsium, proton pompası inhibitorları, detoksikasiya preparatları, plazmaferez və s.) yaranan fəsadların qarşısını almaq üçün.
- **Topik terapiya (məlhəmlər/kremlər/spreylər/məhlullar)**
  - ✓ anilin boyaları
  - ✓ regenerasiyanı sürətləndirən preparatlar (metilurasil, solkoseril, aktovegin, gümüş preparatları)
  - ✓ qlükokortikosteroidlər mono- və kombinə edilmiş.

## 20.3. Herpesşəkili Dürinq dermatiti (HDD)

**L13.0 Herpesşəkili Dürinq dermatiti**/Dermatitis herpetiformis Duhring - xroniki, residivləşən autoimmun dəri xəstəliyidir, qlüten enteropatiyası ilə assosiasiya olunaraq, *səpgi polimorfizmi və şiddətli qaşınma* ilə səciyyələnir.

### Epidemiologiya

- HDD 100 000 əhaliyə 1,2-75,3 hal arasında Şimali Avropa ölkələrində yayılmışdır, Asiya və Afrika əhalisi arasında isə nadir hallarda müşahidə edilir
- 30-45 yaşlarında daha çox inkişaf edir
- Kişilər qadınlara nisbətən (1,5:1) daha çox xəstələnilər
- Herpesşəkili Dürinq dermatitində qlütenə və yoda qarşı həssaslıq artır. Qlüten enteropatiyalı xəstələrin təxminən 5%-ində HDD inkişaf edir.

### Etiopatogenez

HDD-nin etiologiyası və patogenezi hələ aydınlaşdırılmamışdır. Bir çox müəlliflər HDD-nin xarakterik dəri təzahürləri olan qlüten enteropatiyasının (seliakiya) xüsusi bir forması hesab edirlər. Histouyğunluq antigenlərinin (HLA) paylanmasına əsasən, DQ2 və DQ8 halotipləri üçün herpesşəkili dermatit və qlüten enteropatiyası arasında *genetik oxşarlıq* müəyyən edilmişdir.

HDD zamanı bağırsaqlarda dəyişikliklər adətən daha az nəzərə çarpır, nazik bağırsağın zədələnmə tezliyi (tam və ya qismən bağırsağ xovu atrofiyası) 25-100% təşkil edir. Qlüten enteropatiyası dənli bitkilərin (arpa, çovdar, buğda) tərkibində olan *bitki zülalına - qlütenə qarşı yüksək həssaslıq* və bağırsağ epitelində qlüteni parçalayan peptidaza fermentinin *olmaması* ilə əlaqədardır.

Qlüten enteropatiyası ilə əlaqədar HDD-nin patogenezinə aşağıdakı potensial mexanizmlər iştirak edir. Qlüten tərkibli qidaları qəbul etdikdən sonra nazik bağırsağın selikli qişasında *toxuma transqlutaminazları toplanır*. Transqlutaminazlar B-limfositlər tərəfindən *toxuma transqlutaminazları* ilə birləşə bilən IgA autoanticişimlərinin hasilatına təkan verirlər. IgA *autoanticişimləri* - qan axını ilə yayılaraq dəriyə çatır, dermanın məməciklərindəki

*epidermal transqlutaminazalar ilə birləşir və immun komplekslər formalaşır. İmmun komplekslərin təsiri altında bazal membran işıq lövhəciyi səviyyəsində parçalanaraq subepidermal boşluqlar əmələ gətirir.*

### **Klinik şəkil**

HDD çox vaxt dəri, gövdə, ətraflar, üz və iri büküşlərin zədələnməsi ilə gedən generalizə olmuş prosesdir. *Ağız boşluğunun selikli qişalarının zədələnməsi xarakterik deyil, bəzi müəlliflərin fikrincə, bu, HDD-nin bütün hallarının 10%-ni təşkil edir. HDD-də səpgilər həqiqi polimorfizm, qruplaşma və simmetrikliliyi ilə xarakterizə olunur. Eyni zamanda və ya qısa fasilə ilə eritematoz fonda vezikulalar, qovuqlar, papulalar, pustulalar, köpüşüklər yaranır. İlk səpgilərin sorulması prosesində sürətlə epitelləşən eroziyaların yerində tünd sarımtıl və hemorragik qabıqlar, müvəqqəti hiper və hipopigmentasiyalar əmələ gəlir (Şək.14, 15).*



Şəkil 14



Şəkil 15


HDD zamanı Nikolski simptomu *mənfidir*. Yod ilə test *müsbətdir* (Yadasson simptomu). Ümumi vəziyyət, bir qayda olaraq, pozulmur. Səpgilər ağır subyektiv hissiyyatlarla - qaşınma, göynəmə ilə müşayiət olunur. HDD uşaqlarda çox vaxt selikli qişaların zədələnməsi ilə, qovuqlu elementlərin üstünlüyü, qruplaşmaya və polimorfizmə daha az meyilli olması ilə xarakterizə olunur. Səpgi elementlərinin morfolojiyasından asılı olaraq HDD-nin iri qovuqlu, xırda qovuqlu və papulo-vezikulyoz növləri müşahidə olunur. İri qovuqlu HDD-də əsas lokalizasiya - gövdə, ətrafların açıq səthlərində; xırda qovuqlu HDD-də - üzün və ətrafların dərisi, qasıq və qoltuqaltı büküşlərdə proses müşahidə olunur.

### **Diagnostika**

HDD diaqnozu aşağıdakı kriterilərə əsaslanır:

- *klirik və anamnestik məlumatlar*
- *xüsusi laborator tədqiqatların nəticələri*
  - ✓ sitoloji tədqiqat - *akantolitik hüceyrələrin* olmaması, eroziyalardan götürülən yaxma-izlərdə *eozinofillərin çoxluğu*

- ✓ immunoseroloji tədqiqat – qan zərdabında epidermal transqlutaminazaya qarşı autoanticisimlərin aşkarlanması
- ✓ düz immunofluoressensiya – bioptatda derma məməciklərində IgA-nın dənəli çöküntülərinin aşkarlanması
- ✓ bioptatın patomorfoloji tədqiqatı - tərkibində fibrin, eozinofil və neytrofil leykositlər olan *subepidermal boşluqların olması* (Şək.16).



Şəkil 16

- əlavə laborator tədqiqatların və instrumental müayinə üsullarının nəticələri (EKQ, EXO-qrafiya, rentgen, daxili orqanların USM-i) - göstəriş əsasən və differensial diaqnostika məqsədi ilə
- digər mütəxəssislərin konsultasiyası.

## Differensial diaqnostika

Herpesşəkilli dermatitinin *differensial diaqnostikası* pemfiqus vulgaris, büllöz pemfigoid, eksudativ eritema multiforme, toksikodermiya, atopik dermatit, ekzema ilə aparılır.

## Müalicə

HDD-nin müalicəsi qlütensiz pəhriz fonunda və tərkibində yod olan qidalar istisna olmaqla, sistemli və yerli dərmanlarla həyata keçirilir.

- **Sistem terapiya**
  - ✓ sulfon preparatları (dapson, sulfasalazin və s.)
  - ✓ qlükokortikosteroid preparatlar (prednizolon, metilprednizolon, deksametazon)
  - ✓ antihistamin preparatlar (klemastin, xloropiramin, loratodin, desloratadin, setirizin və s.).
- **Topik terapiya (məlhəmlər/kremlər/spreylər/məhlullar)**
  - ✓ anilin boyaları
  - ✓ regenerasiyanı sürətləndirən preparatlar (metilurasil, solkoseril, aktovegin, gümüş preparatları)
  - ✓ qlükokortikosteroidlər mono- və kombinə edilmiş.

## **FƏSİL 21.DƏRİ VƏ SELİKLİ QIŞALARIN XOŞXASSƏLİ VƏ BƏDXASSƏLİ ŞİSLƏRİ VƏ XƏRÇƏNGÖNÜ XƏSTƏLİKLƏR. LİMFOPROLİFERATİV XƏSTƏLİKLƏR. KAPOŞİ SARKOMASI.**

**Şiş (Tumor)** sin.yenitörəmə, neoplaziya, neoplazma - hüceyrələrin genetik aparatında baş verən dəyişikliklər, onların böyüməsi və differensiasiyasının tənzimlənməsinin pozulmasına gətirib çıxaran *patoloji prosesdir*. Şiş prosesinin əsas əlamətləri *atipizm, polimorfizm və qeyri-məhdud böyümadir (hiperproliferasiya)*. Şişlər sistem xəstəliklərin əlamətləri ilə özünü biruzə verər və ya metastatik xarakterli ola bilər. Patomorfoloji və klinik təzahürlərinə görə şişlər bölünür:

- ✓ xoşxassəli
- ✓ bədxassəli
- ✓ sərhəd (xərçəngönü) vəziyyətlər
- ✓ nevuslar (inkişaf qüsurları).

**Xoşxassəli şişlər** – hüceyrələri neoplastik transformasiya prosesində hüceyrə bölünməsinə idarə etmək qabiliyyətini itirən, *lakin differensiasiya qabiliyyətini (tam və ya qismən) saxlayan* yenitörəmələrdir. Strukturuna görə xoşxassəli şişlər yarandıqları toxumalara (epiteli, əzələlər, birləşdirici toxuma) uyğun gəlir. Xoşxassəli şişlər klinik olaraq ləng böyüyən yenitörəmələr kimi təzahür edir, tədricən bitişik strukturları və toxumaları sıxır, lakin *heç vaxt onlara nüfuz etmir*. Xoşxassəli şişlər müalicəyə yaxşı cavab verir və nadir hallarda residivləşir.

**Bədxassəli şişlər** *ətraf toxumaların məhv edən və metastaz verməyə meyilli* invaziv böyümə ilə xarakterizə olunur.

**Xərçəngönü vəziyyət və ya xərçəngönü** - bədxassəli yenitörəmələrin yaranmasına səbəb olan anadangəlmə və ya qazanılmış toxuma dəyişiklikləridir. Klinik nöqtəyi-nəzərdən, obliqat və fakultativ xərçəngönü ayırd edilir. *Obliqat xərçəngönü* zaman keçdikcə bədxassəli şişə transformasiya edir. *Fakultativ* xərçəngönü nisbətən nadir hallarda bədxassəli yenitörəməyə çevrilir.

### **21.1. Dəri və selikli qişaların xoşxassəli şişləri** **Dəri və selikli qişaların şişlərinin əsas klinik növləri**

Dərinin mürəkkəb strukturunu nəzərə alaraq, dəri şişləri onun ayrı-ayrı komponentlərində (epidermis, derma, hipoderma, əzələlər, qan damarları, sinirlər), dəri artımlarında (tük follikulları, piy və tər vəziləri) və bilavasitə dəriyə bitişik selikli qişalarda inkişaf edə bilər. Digər orqanlarda olduğu kimi, dəri və selikli qişaların yenitörəmələri də xoşxassəli, bədxassəli və sərhədyanı şişlərə bölünür.

**Epidermal mənşəli dəri və selikli qişaların xoşxassəli şişləri**

- seboreya keratozu
- keratoakantoma

**L82 Seboreya keratozu (seborrheic keratosis) sin. Seboreya ziyili, Seboreya keratoması** – adətən qoca yaşlarında inkişaf edən xoşxassəli epitelial şişdir. Şiş bir neçə onilliklər ərzində formalaşır, əksər hallarda çox saylı olur. Başlanğıcda *sarımtıl və ya qəhvəyi rəngli məhdud ləkə* əmələ gəlir, tədricən ölçüsü böyüyür (bəzən diametri 4-6 sm-ə çatır), *yağlı pulcuqlarla örtülür*. Dəri kələ-kötür ocaq şəklində hündürlüyə qalxaraq hipertrofiyalaşır. Seboreya keratozu adətən dərinin ötrülü sahələrində əmələ gəlir, lakin üz, boyun, başın tüklü hissəsində, ətraflarda da yarana bilər (şək 1, 2). Subyektiv hissiyyat mövcud deyil.

*Diagnoz* – tipik klinik şəkllə əsasən qoyulur. Mürəkkəb hallarda histoloji tədqiqat aparılır.

*Differensiasiya* – aktinik keratoz, bazalioma, melanoma, adi ziyillər ilə aparılır.

*Müalicə* – lazer cərrahiyyəsi (erbiyum lazer, CO2, diod lazer, radiodalğalı ekssiziya).



Şəkil 1.



Şəkil 2.



**D23 Keratoakantoma (keratoacantoma)** nisbətən nadir hallarda təsadüf edilən epitelial xoşxassəli yenitörəmədir. Sürətli inkişaf və çox vaxt spontan reqres ilə xarakterizə olunur. Bəzi şiş nümunələrində insan papillomavirusunun (HPV) ekspressiyası müəyyən edilir. Keratoakantoma əsasən 40-70 yaşlarında, çox vaxt kişilərdə təsadüf edilir. Keratoakantomanın *tipik lokalizasiyası* dərinin açıq sahələridir, xüsusilə baş və üz (yanaqlar, gicgah, burun), nadir hallarda - dodaqların qırmızı haşiyəsi müşahidə olunur. Keratoakantoma əsasən dairəvi və ya oval formada, altda yerləşən toxumalara bitişməyən, həmişə dəri səthindən hündürlüyə qalxan, bozuntul-çəhrayımtıl və ya normal dəri rəngli, bərk konsistensiyalı, diametri 20 mm-ə qədər olan tək şiş elementidir. Şişin mərkəzində bərk, bozuntul rəngli buynuz kütlə ilə dolu kraterəbənzər çökəklik olur. Buynuzlu kütlələri əhatə edən yastıgabənzər zonada dəri relyefi hamarlanmış olur (Şək.3). Şişin maliqnezasiyası və yastıhüceyrəli transformasiyası mümkündür və son məlumatlara görə keratoakantoma yastıhüceyrəli xərçəngin yüksək differensiyalaşmış forması ola bilər.

*Diaqnoz* klinik təzahürlərə və histoloji tədqiqatın nəticələrinə əsasən qoyulur.

*Differensial diaqnostika* - keratoakantomanı yastıhüceyrəli dəri xərçəngindən, adi ziyildən, nəhəng kontagioz molluskdan, qocalıq keratomasından, dəri buynuzundan, bazaliomadan differensiasiya etmək lazımdır.

*Müalicə*- ən effektiv üsul - yenitörəmənin cərrahi yolla götürülməsi ilə yanaşı mütləq histoloji müayinəyə göndərilməlidir. Kiçik ölçülü solitar keratoakantomalar radiodalğalı və lazer cərrahiyyəsi (CO<sub>2</sub> lazer), elektroekssiziyadan istifadə edərək kənarlaşdırıla bilər.



Şəkil 3.

***Birləşdirici toxuma mənşəli dəri və selikli qişaların xoşxassəli şişləri***

- Dermatofibroma
- Yumşaq fibroma/Akroxordon
- Epulid
- Angioma

- Limfangioma
- Neyrofibroma.

**Dermatofibroma sin.Fibroma** – kiçik ölçülü (3 sm-ə qədər) yenitörəmələr olaraq, dərin, dəri səthindən sferik şəkildə qalxaraq, dəridə qırmızımtıl-qəhvəyi rəngdə və ağız boşluğunun selikli qişasında isə ağımtıl rəngdə olan lehimlənmiş düyünlərdir (Şək.4). Əsas *lokalizasiyası* - baldırlar, daha az - gövdə, kəllə; ağız boşluğunun selikli qişalarında isə - dil, yanaqlar, sərt damaq, dodaqlardır. Dermatofibroma üçün *Fitspatrik “çökəkliyi” simptomu* xarakterikdir - şiş yandan ikitərəfli sıxdığı dəri səviyyəsində yumşaq şəkildə aşağıya doğru sürüşərək çökəklik əmələ gətirir.



Şəkil 4.

**Yumşaq fibroma sin.Akroxordon** (*Skin tags s.Fibroma molle, Acrochordon*) - normal dəri rəngli və ya qəhvəyi rəngli çalarlarla, albalı çəyirdəyi ölçüsündə, dairəvi və ya oval formalı ayaqcıqlı yumşaq *düyündür* (Şək.5). Kövşəkləşmiş birləşdirici toxuma stroması və nazılmış epidermisdən yaranmışdır. Fibroma zədələndikdə ağrı, qanaxma, qartmaqlar müşahidə olunur. Yumşaq fibromalar orta və ahıl yaşlarda, daha çox qadınlarda və tosqun insanlarda əmələ gəlir. Qoltuqaltı çökəkliklərdə, qasıq nahiyəsində, süd vəzilərinin altındakı büküşlərdə, həmçinin boyunda və göz qapaqlarında *lokalizasiya* olur. Yaş keçdikcə onların miqdarı artır.



Şəkil 5.

**Epulid (Epulis)** – ağız boşluğunun selikli qişasının birləşdirici toxumasının *düyüncük/düyün* şəklində xoşxassəli törəməsidir, normal selikli qişa rəngində və ya al qırmızı, hamar və ya kələ-kötür səthli, bərk və ya yumşaq konsistensiyalı olur, alveolyar çıxıntılarda lokalizasiya olur (Şək.6).



Şəkil 6.

**Hemangioma (Haemangioma) sin. Angioma** – *ləkə, düyün, düyüncüklər*, qırmızı və ya qəhvəyi-qırmızı rəngli *düyüncüklər qrupu* şəklində hamar və ya kələ-kötür səthli xoşxassəli damar şişidir (Şək.7). O, *kapilyar* (dərinin səthi damarları ilə əlaqəli), *kavernoz* (dərinin dərin qatlarının damarları əlaqəli), *kombinə olmuş* (əvvəlki iki formanı birləşdirən) və *qarıışıq* (təkcə damarlara deyil, həm də ətraf toxumalara, əsasən birləşdirici toxuma ilə əlaqəli) ola bilər.

*Lokalizasiyası* müxtəlifdir - dəridə (üz, gövdə, ətraflar) və ağız boşluğunun selikli qişalarında (dil, damaq, yanaqlar, yumşaq və sərt damaq).



Şəkil 7.

**Limfangioma (Lymphangioma)** - limfa damarlarından inkişaf edən xoşxassəli törəmədir. Eritematoz *laka*, “qurbağa kürüsü”nü xatırladan qruplaşmış şəffaf *qovuquqlar* və ya kələ-kötür səthə malik qırmızımtıl *düyünlər* şəklində müşahidə olur (Şək.8). *Lokalizasiya* - dərinin hər hansı bir hissəsi (ən çox üz, boyun, qoltuqaltı çökəkliklər) və ağız boşluğunun selikli qişalarında mümkündür.



Şəkil 8.

**Neyrofibroma (Neurofibroma)** - periferik sinirlərin şvann hüceyrələrinin xoşxassəli şişidir, yumşaq (dermada lokalizasiya olduqda) və ya bərk (hipodermada lokalizasiya olduqda) konsistensiyalı *düyün* şəklində, ət rəngli, diametri birdən bir neçə millimetərə və bir neçə santimetərə qədər, yarım kürə şəklindədir (Şək.9), palpasiya zamanı daxilə basılır – “*qapı zəngi düyməsi*” simptomu. Pleksiformal neyrofibromalar - iri, yumşaq, normal dəri rəngində, xəmir konsistensiyalı, sallanan kisəyəbənzər törəmələr şəklində hamar və ya kələ-kötür səthə malikdirlər (Şək.10). Dərinə yerləşən neyrofibromalar bəzən palpasiya zamanı ağrı ilə müşayiət olunur. *Lokalizasiyası* – bədənin bütün nahiyyələrində mümkündür. Çoxsaylı neyrofibromalar Rexlinqhauzen xəstəliyinin xarakterik xüsusiyyətidir.



Şəkil 9.



Şəkil 10.

*Dəri artımlarının xoşxassəli şişləri (tük follikulları, piy və tər vəziləri)*

- Siringioma
- Piy vəzilərinin hiperplaziyası
- Trixoeptelioma.

**Siringioma (Syringoma)** - ekkrin tər vəzilərinin xoşxassəli yenitörəməsidir. Normal dəri rəngli və ya sarımtıl-qəhvəyi rəngli kiçik bərk *papulalar* formalaşır (Şək.11). *Lokalizasiyası* - periorbital nahiyyə, göz qapaqları, boyun, sinə, gövdənin yan səthləri, cinsiyyət orqanları.



*Şəkil 11.*

**Piy vəzilərinin hiperplaziyası (Sebaceous hyperplasia)** - mərkəzində çökəklik olan normal dəri rəngli *papulalar* şəklində piy vəzilərinin xoşxassəli yenitörəməsidir (Şək.12). *Lokalizasiyası* - alın, gicgah nahiyyəsi, boyun.



*Şəkil 12.*

**Trixoepitelioma (Trichoepithelioma)** - tük follikulunun xoşxassəli şişi olub, çox vaxt diametri 0,2-0,8 sm, bərk konsistensiyalı, yarımkürəşəkilli, normal dəri rəngli və ya açıq çəhrayımtıl rəngli, hamar səthə malik çoxsaylı kiçik düyüncülər şəklində olur (Şək.13). Nadir hallarda, analoji morfologiya ilə 1 sm və ya daha böyük diametrlə *tək iri düyün* qeyd olunur. *Lokalizasiyası* - alın, burun, burun-dodaq büküşləri, yuxarı dodaq, qulaq seyvanının arxası.



Şəkil 13.

**Lipoma (Lipoma)** - dərialtı *düyün* şəklində, tək, ləng böyüyən, yumşaq konsistensiyalı, ağrısız, diametri 10 sm-ə qədər olan yetişmiş piy hüceyrələrinin xoşxassəli şişidir (Şək.14); nadir hallarda çoxsaylı lipomalar inkişaf edir. *Lokalizasiyası* - boyun, çiyin qurşağı, kürək, qarın, yuxarı və aşağı ətrafların proksimal hissələri; bəzən əllər, ayaqlarda müşahidə olunur.



Şəkil 14.

## 21.2. C43-C44 Dəri və selikli qişaların bədxassəli şişləri

Bədxassəli dəri şişləri, xoşxassəli dəri şişlərinə analogi olaraq, yarandıqları toxumalara görə təsnifata bölünür. Çox vaxt dərinin bədxassəli yenitörəmələri epidermisin normal komponentləri olan keratinositlərdən (bazal hüceyrəli və yastıhüceyrəli xərçəng) və ya melanositlərdən (melanoma) inkişaf edir (Şək.15). Az hallarda bədxassəli dəri şişləri epidermisin digər hüceyrələrindən, dermanın və ya hipodermanın struktur komponentlərindən inkişaf edir.

### Dəri xərçənginin inkişafına səbəb olan risk faktorları

- ✓ DNT-ni zədələyən və onun reparasiyasını pozan ultrabənövşəyi şüaların təsiri. Bu faktor üçün önə çıxan hissələrində (burun, qulaq seyvanı, almacıq sümüyü) xərçəngin əmələ gəlməsinin tezliyini və cənub regionların sakinlərində və uzun müddət günəş altında qalan insanlar (kənd təsərrüfatı işçiləri, balıqçılar) arasında daha çox rast gəlinməsinin səbəbini izah edir. Dərinin qurumasına səbəb olan soyuq, dəniz (duzlu) küləyi günəş radiasiyasının kanserogen təsirini artırır.

Fitspatrikə görə, 6 dəri fototipi ayırd edilir: tip 1 - ağ dəri, çillər, kürən saçlar, mavi gözlər; tip 2 - qaralmaya meyilli olmayan çilsiz dəri; tip 3 - qaralmaya meyilli dəri, tünd saçlar, qəhvəyi gözlər; tip 4 - qarabuğdayı dəri (Aralıq dənizi və ya Latın Amerikasına növü); tip 5 - çox qara dəri (Cənub-Şərqi Asiya sakinləri arasında); tip 6 - qara dəri (Mərkəzi Afrika sakinləri arasında). Fitspatrikin I və II fototipinə aid çətin qaralan və asanlıqla günəş yanığı olan insanlar dərinin bədxassəli yenitörəmələrinin risk qrupuna daxildirlər.).

- ✓ orqanik yanacaq emalı məhsullarının tərkibində olan kimyəvi kanserogenlər (daş kömür qətranı, mazut, his və s.)
- ✓ ionlaşdırıcı radiasiya (rentgen şüaları)
- ✓ uzunmüddətli termik təsir
- ✓ mexaniki zədə
- ✓ dərinin xroniki xəstəlikləri
- ✓ genetik faktor - şişin əksər hallarda əsas embrional büküşlərin yaxınlaşma xətləri boyunca yaranmasına əsaslanaraq, dəri xərçənginin disembrionogenetik mənşəyi ehtimal edilir.

### Dərinin bədxassəli yenitörəmələrinin növləri


- Dəri və selikli qişaların bazalhüceyrəli xərçəngi (80%)
- Dəri və selikli qişaların yastıhüceyrəli xərçəngi (16%)
- Melanoma (4%)
- Pecet xəstəliyi
- Merkel karsinoması
- Keyr eritroplaziyası

**Bazalioma (Basal Cell Carcinoma, BCC) sin. Bazal hüceyrəli dəri xərçəngi** - bazalioid hüceyrələrdən inkişaf edən ən çox yayılmış bədxassəli epidermal şişdir (dəri xərçənglərinin 70%-ni təşkil edir). Klinik olaraq 0,1-0,5sm diametrli, yarımkürə şəkilli, çəhrayımtıl-qəhvəyi rəngli, səthində teleangiektaziyalar olan bərk düyüncük şəklində təzahür edir (Şək.16). Çox vaxt üzdə əmələ gəlir və 60 yaşdan yuxarı pasiyentlərdə təsadüf edilir. Ləng

böyümə ilə xarakterizə olunur, müalicəyə yaxşı cavab verir. Nadir hallarda metastaz verir, lakin toxumalarda dərinləşə və 0,01% hallarda uzaq metastazlar verə bilər.

Bazal hüceyrəli xərçəngin formaları - səthi, düyünlü, düyünlü-xoralı, piqmentli, sklerodermayabənzər, metatipik.

- **Səthi forma** (bazal hüceyrəli karsinoma hallarının 30% -i) xarakterik qalxmış, bərk, mum kimi parlaq kənarları olan lövhəcik şəklində təzahür edir. Ocağın diametri 1-30 mm arasında dəyişir, sərhədləri qeyri-düzgün və ya dairəvi, rəngi qırmızımtıl-qəhvəyidir. Lövhəciyin səthində teleangiektaziyalar, eroziyalar, qəhvəyi qartmaqlar görünür. Səthi forma ləng böyümə və xoşxassəli gedişatı ilə xarakterizə olunur.
- **Düyünlü-xoralı forma.** Ən geniş yayılmış şiş növüdür (60-80% hallarda). Dərinin səthindən yuxarı qalxan düyüncüyə bənzəyir. İnkişaf etdikcə xoralaşır, sərhədləri nahamar yaraya çevrilir. Şiş ətrafında xüsusi “mirvari kəməri” əmələ gəlir. Ən çox burun-dodaq qırıqları nahiyəsində, gözlərin daxili küncələrində və ya göz qapaqlarında formalaşır.
- **Düyünlü forma** - dərinin səthindən yuxarı qalxan tək şişdir, səthində damar toru qeyd olunur. Şişin bazalioma üçün xarakterik olan “mirvari kəməri” düyün görünüşü olsa da, tündləşmiş mərkəzi onu melanomaya oxşadır. Düyünlü-xoralı formadan fərqli olaraq, düyünlü forma toxumalara nüfuz etmir.
- **Sklerodermayabənzər/sklerozlaşan** - ən az rast gəlinən, lakin ən aqressiv formadır. Solğun-sarımtıl, mumabənzər, parlaq çapıği xatırladır. Eyni zamanda, bazaliomalar üçün xarakterik olan “mirvari bənzər kəməri” və telangiektaziyalar çox vaxt müşahidə olunur. Həm səthi boyu, həm də dərinliyə yayılması səbəbindən əksər hallarda residivləşir (“aysberq” fenomeni).
- **Piqmentli bazal hüceyrəli karsinoma** - düyünlü və ya səthi formanın bir növü hesab olunur və ocaq qəhvəyi rəngli olması ilə fərqlənir.



Şəkil 15.



## *Bazalhüceyrəli dəri xərçəngində patomorfoloji dəyişikliklər*

İri şiş proliferatları dermada yerləşir, formasına görə epidermal törəməyə bənzəyir, çox vaxt bazal təbəqə ilə aralarında sıx bağlılıq müşahidə olunur.

*Bazalhüceyrəli dəri xərçəngində patomorfoloji dəyişikliklər* dermada yerləşən, formasına görə epidermal çıxıntılara bənzəyən, bazal təbəqə ilə və çox vaxt öz aralarında sıx əlaqəli olan iri şiş proliferatları ilə xarakterizə olunur. Şiş proliferatlarının hüceyrələri xırda, tünd, yığcam düzülmiş, bazaloid tipli, periferiya boyunca – çəpər şəklində yerləşmiş olur.



Şəkil 16.

**Yastihüceyrəli dəri xərçəngi (Squamous Cell Carcinoma SCC) sin.Skvamoz-hüceyrəli karsinoma** - atipik dəyişmiş keratinositlərdən əmələ gələn dəri və selikli qişaların bədxassəli epidermal invaziv şişidir (Şək.17). Əksər hallarda *yaşlı insanları* zədələyir. Daha çox dərinin açıq qalan nahiyələrində (*üz, qulaqlar, dodaqlar, əllərin üst nahiyəsi*) və ya ağız, cinsiyyət orqanlarının selikli qişalarında (*dil və s.*) müşahidə olunur. Klinik olaraq, yastihüceyrəli dəri xərçənginin nodulyar və xorali formaları ayırd edilir, *daha çox solitar*, bəzən çox sayda ola bilər.

### **Nodulyar forma:**

- ✓ qırmızımtıl-çəhrayı rəngli və ya normal dəri rəngli az hərəkətli *bərk düyün*, 2-3 sm və ya daha böyük diametrlə, asanlıqla qanayan, xoralaşan və nekrotikləşən; və ya
- ✓ ziyili xatırladan pulcuqlarla, qartmaq və ya ziyilli artımlarla örtülmüş qəhvəyi-qırmızımtıl *lövhəciklərin* olması.

**Xorali forma** səthi və dərin ola bilər, çox vaxt *regional limfa düyünlərinə metastazlarla* müşayiət olunur.

- ✓ səthi növü qeyri-düzgün formalı, aydın kənarları olan, qəhvəyi qartmaqla örtülmüş *səthi xoranın* əmələ gəlməsi ilə xarakterizə olunur; *periferiya boyunca yayılır*.
- ✓ dərin növü dik kənarlı, piyli, kələ-kötür, sarımtıl-qırmızımtıl dibi olan *dərin xora* ilə xarakterizə olunur; *periferiya boyunca və dərinliyə yayılır*.

*Yastihüceyrəli dəri xərçənginin çox gecikmiş əlamətləri:* şiş böyüyərək, ağrı hissiyyatı əmələ gəlir və yaxınlıqdakı limfa düyünlərinə metastaz verir

## *Dəri xərçənginin dərəcələri*

I dərəcə - diametri 2 sm-dən çox olmayan, dermadan dərinə nüfuz etməyən, hərəkətli, limfa düyünlərinə metastaz verməyən şiş (xora).

II dərəcə - diametri 2-5 sm, dərinin bütün qalınlığı boyunca böyüyən və ya regionar limfa düyünlərinə tək metastazı olan şiş.

III dərəcə - diametri 5 sm-dən çox, aşağıda yerləşən yumşaq toxumalara nüfuz edən və ya limfa düyünlərinə çoxlu metastazlar verən şiş.

IV dərəcə - sümüyə və ya qığırdaqlara nüfuz edən və ya hərəkətsiz limfa düyünlərinin metastazları ilə uzaq metastazları olan şiş.

*Yastıhüceyrəli dəri xərçəngində patomorfoloji dəyişikliklər* epidermisdə yerləşən və dermaya nüfuz edən, normal və atipik keratinositlərdən olan şiş proliferatları ilə xarakterizə olunur. Şişin bədxassəli olma dərəcəsi atipiyanın nəzərə çarpması və hüceyrələrin “buynuz mirvariləri” şəklində keratinləşməyə meyilli olması ilə müəyyən edilir.



*Şəkil 17.*

**C43 Melanoma (Melanoma)** – atipik melanositlər və nevoid hüceyrələrindən ibarət olan dəri xərçənginin ən bədxassəli epidermal formasıdır (Şək.18). Melanoma daha çox çoxsaylı melanositik nevusları olan insanlarda və cənub ölkələrindəki açıq dərili insanlarda rast gəlinir. Həmçinin “xallar”ın zədələnməsi nəticəsində inkişaf edə bilər.

“DOKTOP” mnemonik kodu melanomanın inkişafında iştirak edən risk faktorlarını əks etdirir:

D - displastik nevus (5-dən çox);

O - nevusların çoxluğu (5-dən çox);

K - dərinin fototipləri 1 və 2;

T - ağır günəş yanıqları 14 yaşa qədər;

O - ağır ailə anamnezi (yaxın qohumlarda melanoma);

P - kürən tüklər və çillər kimi deşifrə olur.

## DERMATOLOGİYA

- Melanomalar əsasən dəridə əmələ gəlir, həm də ağızın selikli qişalarında, genital və rektal nahiyələrdə, konyunktivada da inkişaf edə bilər.

Melanomalar həmçinin gözün damarlı təbəqəsində, leptomeninksdə (beyinin yumşaq və ya torlu təbəqəsi) və dırnaq yatağında inkişaf edə bilər.

- Melanomalar adətən əvvəl mövcud olan nevusun yerində əmələ gəlir: nevusun ölçüsü böyüyür, forması dəyişir və hər hansı bir xırda zədədən qanayaraq xoralaşmağa başlayır.
- Melanomalar müxtəlif ölçülü, formalı və rəngli (şişlər adətən pigmentli olur) olur. Klassik olaraq, erkən mərhələdə melanoma qəhvəyi, qara, qırmızı və göy rəngin müxtəlif çalarlarının olması ilə xarakterizə olunur.
- Melanomaların invaziv böyüməyə və metastazlaşmağa meyliyi müxtəlif olur. Metastazlar limfa və qan damarları vasitəsilə dəri və ya daxili orqanlara yayılır.
- Lokal metastazlar şişin yaxınlığında yerləşir, pigmentli və ya pigmentəzsiz satellit düyüncüklər formasında əmələ gəlir. Bəzən ilkin ocaq müəyyən edilməzdən əvvəl metastatik düyünlər və ya böyümüş limfa düyünləri aşkar edilir.




Şəkil 18.

ABCDE mnemonik kodu metastaz ehtimalı yüksək olduqda, invaziv böyümə mərhələsində melanoma üçün xarakterik simptomların mövcudluğunu əks etdirir (Şəkil 19).

- **A (asymmetry)** – asimetriya. Xal yan tərəfə qeyri-bərabər böyüyür. Normalda, xalların ortasından xəyali bir xətt çəkilərsə, simmetrik tərəflər alınır.
- **B (border irregularity)** – qeyri-düzgün, girintili-çixıntılı, aydın olmayan sərhəd.
- **C (color)** – rəng. Rəngin dəyişməsi və ya qeyri-bərabərliyi, rəng səpələnmələrinin əmələ gəlməsi melanoma şübhəsini yaradır.
- **D (diameter)** – diametr. Adi xal ölçüsündə böyümə.
- **E (evolving)** – hər hansı bir xüsusiyyətin - rəng, forma, ölçünün dəyişkənliyi, təcili olaraq təcrübəli dermatoloqla məsləhətləşmək lazımdır.

## DERMATOLOGİYA



Şəkil 19.

Melanomanın aşağıdakı əsas formaları ayırd edilir (Şək. 20)

- ✓ **səthi yayılan melanoma** - ən çox təsadüf edilən formadır (bütün halların 70%-ə qədəri). Ləkə və ya papula şəklində yavaş-yavaş böyüyən qəhvəyi və ya qara törəmə şəklində müşahidə olunur. Zədə rəngarəngliyi, asimmetrikliliyi və qeyri-bərabər kənarları ilə xarakterizə olunur.
- ✓ **lentiqo-melanoma** adətən yaşlı insanlarda bədənə açıq qalan nahiyələrində yaranır və bir qayda olaraq bədxassəli lentiqo fonunda əmələ gəlir.
- ✓ **akral lentiginoz melanoma** - neqroid və monqoloid irqələrindən olan insanlarda ən çox rast gəlinən melanoma formasıdır (ağ irqdən olan insanlarda bütün melanoma hallarının 8%-ni təşkil edir). Aşağı ətrafların dərisində, tük follikullarından məhrum olan - ovuc və ayaqa altında qəhvəyi və qara rəngli ləkələr şəklində təzahür edir.
- ✓ **düyünlü melanoma** yavaş-yavaş böyüyən, çox vaxt xoralaşan və sağalmayan dəri xorası kimi görünən piqmentli (qəhvəyi və ya qara) papuladır. Şiş prosesi sürətlə dermaya keçir və metastaz verir. Bu forma üçün proqnoz arzu edilməzdir.
- ✓ **axromatik melanoma (piqmentsiz)** çox nadir formadır, piqment əmələ gətirməyən düyünlü melanomanın variantı kimi hesab edilə bilər.

Dəri melanomasından başqa aşağıdakı melanoma növləri də təsadüf edilir:

- **Gözün torlu qişasının melanoması** - qaraciyərə hematogen yolla metastaza meyillidir
- **Selikli qişaların lentiginoz melanoması** - melanomaların ümumi sayının 1%-ni təşkil edir. Burun, ağız boşluğunda, perianal və vulvovaginal nahiyələrdə rast gəlinir. Aydın nəzərə çarpan, qeyri-bərabər piqmentasiya ilə xarakterizə olunur
- **Yumşaq toxumaların maliqnezasiya olan melanoması** vətərlərdə və aponevrozlarda inkişaf edir. Uşaqlar və yeniyetmələr daxil olmaqla, bütün yaş qruplarında rast gəlinir.

Melanomanın proqnozu invazianın səviyyəsindən, şişin böyümə dərinliyindən asılıdır. Klarka görə melanoma invaziyasının 5 və Breslova görə 3 dərəcəsi mövcuddur.

### Dəri melanomasının dərəcələri

## Clark 1967 – üzrə mikrodərəcələr

- **I dərəcə:** bütün şiş hüceyrələri bazal membrana qədər epidermisdə yerləşir
- **II dərəcə:** şiş hüceyrələri dermanın məməcikli qatına infiltrasiya edir
- **III dərəcə:** şiş dermanın məməcikli və torlu təbəqələri arasındakı sərhədə çatır
- **IV dərəcə:** şiş hüceyrələri dermanın torlu təbəqəsində aşkar edilir
- **V dərəcə:** şiş piy toxumasına keçir.

## Breslov 1970 – üzrə dərəcələr

- **Nazik:** invaziyanın dərinliyi 0,75 mm-dən azdır
- **Aralıq:** invaziyanın dərinliyi 0,76-3,99 mm
- **Qalın (dərin):** invaziyanın dərinliyi 4mm-dən çoxdur.

Şişin 0,76 mm-ə qədər qalınlığı əlverişli proqnoz kimi müşahidə olunur. Şişin qalınlığı, səthdən bazal nahiyələrə qədər okulyar-mikrometr ilə ölçülür.

**Differensial diaqnostika** - displastik nevus, qocalıq keratoması, hemangioma və digər dəri yenitörəmələri ilə aparılır.

Melanoma **diaqnozu** aşağıdakı göstəricilərin əsasında qoyulur

- xarakterik klinik şəkil
- dermatoskopik skriningin nəticələri:
  - ✓ 1 və ya 2 perpendikulyar ox boyunca rəng və quruluşun asimmetriyası
  - ✓ qeyri-bərabər oyuqları və qalın xətləri olan atipik piqment şəbəkəsi
  - ✓ ağımtıl-mavi strukturlar (ağımtıl-mavi örtük və regressiv strukturların kombinasiyası)

Kriterilərin 2/3-sinin olması melanoma diaqnozunu təsdiqləyir.

- patomorfoloji tədqiqatların nəticələri - dermaya nüfuz edən atipik bədxassəli melanositlərin intraepidermal proliferasiyası.

## Müalicə

Yerli residiv riskini azaltmaq üçün *şişin geniş cərrahi kəsilməsi* göstərilir. İnterferon- $\alpha$  2p-nin yüksək dozası tətbiq edilir.



Şəkil 20.

**Pecet xərçəngi** – süd vəzinin bədxassəli şişidir, süd kanallarının epitelindən əmələ gəlir, süd vəzisinin giləsi və areolasının zədələnməsinə səbəb olur. Ekstramammar, süd vəzisdən kənarında, bədən apokrin tər vəziləri olan (aralığın dərisində və cinsiyyət orqanlarında) nahiyələrində əmələ gələ bilər. Çox vaxt süd vəzisinin şişi ilə eyni vaxtda baş verir. Klinik olaraq süd vəzisinin gilə nahiyəsində aydın sərhədləri olan *durğun hiperemiya ocağı* ilə təzahür edir (Şək.21). Ocağın səthi ekzematizasiya əlamətləri (qabıqlanma, eroziya, sulanma, seroz və hemorragik qartmaqlar) ilə heterogendir. *Ocaq tədricən qalınlaşır, gilə içəriyə dartılır.*



Şəkil 21.

**Merkel karsinoması (Merkel-cell carcinoma)** sin.neyroendokrin karsinoma; birincili kiçikhüceyrəli dəri xərçəngi; trabekulyar karsinoma; dəri apudoması; anaplastik karsinoma. Dəri xərçənginin nadir, aqressiv formasıdır. Avropa irqindən olan yaşlı insanlarda daha çox rast gəlinir, lakin immunosupressiyalı gənclərdə də təsadüf edilə bilər. Əsas *lokalizasiyası* - dərinin insolyasiya olan açıq qalan nahiyələri, lakin dərinin hər hansı bir hissəsini də zədələyə bilər. Dəri təzahürləri mavi-qırmızımtıl və ya ət rəngli bərk, parlaq *düyünlər* şəklindədir (Şək.22). Xarakterik klinik əlamətləri sürətli böyümə və ağrının olmamasıdır. Pasiyentlərin əksəriyyətində metastazlar yaranır, proqnoz arzu olunmazdır.



Şəkil 22.

## **Dəri xərçəngi diaqnozunun kriteriləri:**

- anamnez
- zədə ocağının obyektiv müayinəsi (baxışı) zamanı xarakterik klinik təzahürlər
- dermatoskopiyanın göstəriciləri
- rentgenoqrafiyanın göstəriciləri
- ilkin şişin qalınlığını və invaziyanın dərinliyini müəyyən etmək üçün USM - ultrasəs müayinəsinin nəticələri
- ilkin şişin metastazını axtarmaq və istisna etmək üçün limfa düyünlərinin USM
- şiş materialının və regionar limfa düyünlərinin sitoloji tədqiqatının nəticələri
- dəri şişinin və regionar limfa düyünlərinin biopstatının histoloji tədqiqatının nəticələri

Sitoloji və histoloji tədqiqatlar *dəri xərçənginin diaqnostikasında son mərhələdir.*

Yayılmış onkoloji prosesdə, göstəriş əsasən, orqanizmin müxtəlif strukturlarının və nahiyələrinin KT, MRT və USM tövsiyə olunur.

Dəri və selikli qişaların şişlərinin müalicəsinə qeyri-dərman və dərman (sistem və yerli kimyaterapiya) metodları aiddir.

## **Dəri və selikli qişaların şişlərinin *qeyri-dərman müalicə metodları:***

- cərrahi
  - ✓ sadə cərrahi kəsilmə
  - ✓ Mohsa görə cərrahiyyə - mikroqrafik cərrahiyyə üsulu - dəri şişi ardıcıl üfüqi təbəqələrlə çıxarılır, dərhal preparatın hazırlanması və dondurulmuş kəsiklərin histoloji tədqiqatı ilə xərçəng əlamətləri kəsikdə tamamilə yox olana qədər aparılır. Bundan sonra təcili rekonstruksiya aparılır.
- elektrokəsım (elektrokoagulyasiya)
- kriodestruksiya
- lazer destruksiyası
- küretaj
- şüa terapiyası
- fotodinamik terapiya.

## **Dəri və selikli qişaların şişlərinin *dərman müalicə metodları:***

- Sistem kimyaterapiya
  - ✓ sitostatiklər
  - ✓ retinoidlər
- Yerli kimyaterapiya
  - ✓ ocaqdaxili sklerozlaşma
  - ✓ qlükokortikosteroidlər, interferonlar – İF- $\alpha_{2B}$ , İF- $\beta_{2a}$  ilə ocaqdaxili inyeksiya
  - ✓ podofillin, kolxisin, 5-fluorourasil, imikvimod ilə kimyəvi destruksiya.

## 21.3. D00-D09 Dəri və selikli qişaların xərçəngünü xəstəlikləri

Xərçəng *in situ* (lat.“yerində xərçəng”), preinvaziv xərçəng - inkişafının ilkin mərhələsində bədxassəli şiş – yerləşdiyi toxumada inkişaf etməyən epiteldaxili xərçəngdir. Bir qayda olaraq, kiçik ölçülü, ləng böyüməsi ilə xarakterizə olunur və metastaz vermir. Məhz buna görə də xərçəng *in situ*-nün müalicəsi daha yaxşı nəticə verir.

Xərçəngünü xəstəliklərin maliqnezasiya/transformasiya əlamətləri:

- ✓ Eroziyalaşma
- ✓ Əsasının bərkiməsi
- ✓ Vegetasiyanın əmələ gəlməsi
- ✓ Qabıqlanmanın güclənməsi
- ✓ Ağrının olmaması

Dəri və selikli qişaların xərçəngünü xəstəliklər qrupuna aiddir:

- Aktinik keratoz
- Dəri buynuzu
- Bouen xəstəliyi
- Ziyilli xərçəngünü
- Məhdud hiperkeratoz
- Manqanotti xeyliti
- Leykoplakiya
- Keyr eritroplaziyası

**L57.0 Aktinik keratoz/günəş keratozu (*Solar keratosis*)** - səthində hiperkeratoz olan lövhəciklərlə xarakterizə olunur (şək.23). *Lokalizasiyası* - üz, qulaqlar, boyun, çiyinlər.



Şəkil 23.




**L85.8 Dəri buynuzu (*Cutanei cornu*)** - dərinin səthindən 1 sm-ə qədər hündürlükdə, bərk, tünd qəhvəyi, konusşəkilli “buynuz” formasında həddindən artıq buynuzlaşmış dəri sahəsidir (şək.24). *Lokalizasiyası* - dəridə: üz, gövdə, ətraflar; ağız boşluğunun selikli qişasında - dil, retromalyar sahə, yumşaq damaq, dil.



Şəkil 24.


**D04.3, L10 Bouen xəstəliyi (*Bowen's disease*)** – yastıhüceyrəli xərçəngə transformasiya edən epidermadaxili dəri xərçəngidir (in situ). Çox vaxt tək bərk lövhəcik şəklində, qeyri-düzgün və ya dairəvi formalı olub, səthində eroziyaların əmələ gəlməsi və sulanma ilə müşayiət olunan, asanlıqla qopan sarımtıl-ağ pulcuqlar yerləşir (şək.25). Bouen xəstəliyinin xarakterik xüsusiyyətləri - periferiya boyunca *zədə ocaqlarının qeyri-bərabər böyüməsi*; ocaqların atrofiya, eroziya, hiperkeratoz, yüksək kənarlı sahələrin növbələnməsinə görə *müxtəliflidir*.

Bouen xəstəliyi zamanı patomorfoloji dəyişikliklər epidermal çıxıntıların uzanması və qalınlaşması ilə akantoz, hiperkeratoz, parakeratozla xarakterizə edilir. Tikanlı təbəqənin hüceyrələri atipikdir, “buynuz mirvarilərini” xatırladan diskeratoz qeyd olunur. Son məlumatlara görə Bouen xəstəliyi - səthi yastıhüceyrəli xərçəngdir.



Şəkil 25.

**K13.0 Ziyilli xərçəngünü** alt dodağın qırmızı haşiyəsində üzərinə möhkəm yapışmış pulcuqlar olan düyüncük/düyün şəklində əmələ gəlir (şək.26).



Şəkil 26.

**K13.0 Məhdud hiperkeratoz (*hyperkeratosis*)** adətən alt dodağın qırmızı haşiyəsində, səthində möhkəm yapışmış pulcuqlar olan, çökmüş məhdud *buynuzlaşma ocağı* şəklində əmələ gəlir (şək.27).



Şəkil 27.

**K13.08 Manqanotti xeyliti (*Cheilitis Manganotti*)** - çox vaxt dodaqların qırmızı haşiyəsində və alt dodağın yan tərəflərində, nahamar kənarlı qeyri-düzgün formalı bir və ya bir neçə ağrısız *eroziyanın* əmələ gəlməsi ilə yaranır (şək.28). Eroziv səth qanlı qartmaqlarla örtülür, onları qopardıqda qanaxma baş verir. Xəstələrin əsas qrupu - 50 yaşdan yuxarı siqaret çəkən kişilərdir. Manqanotti xeylitinin differensial diaqnostikası qırmızı yastı dəmrovun eroziv-xoralı forması ilə aparılır. Qırmızı yastı dəmrovun eroziv-xoralı formasında eroziyalardan/xoralardan başqa, dodaqların qırmızı haşiyəsində kiçik ağımtıl-boz papulalar, səthində Manqanotti xeyliti üçün xarakterik olmayan zərif bir şəbəkə (Uikhem toru) qeyd olunur.



Şəkil 28.

**K13.2 Leykoplakiya (*Leukoplakia*)** – selikli qişanın epitelinin *ağ ləkələr və ya lövhəciklər* şəklində buynuzlaşmasıdır, bunun fonunda ağırlı eroziyalar, çatlar və nadir hallarda xoralar əmələ gələ bilər. Leykoplakiyanın aşağıdakı formaları ayırd edilir: yastı/sadə, verrukoz, eroziv-xoralı, Tappeyner leykoplakiyası. *Lokalizasiyası* - yanaqların, damağın, ağız küncələrinin, dilin, dodaqların, yumşaq və sərt damağın, vaginanın selikli qişasında müşahidə olunur.

**D07.4, K13.22 Keyr eritroplaziyası (*Queyrat*), sin. Keyr xəstəliyi**, məxmərəbənzər epitelioma, məxməri eritroplaziya – cinsiyyət üzvünün dərisinin, az hallarda ağız boşluğunun, udlağın, vulvanın selikli qişasının in situ karsinomasıdır. 30% hallarda invaziv yastıhüceyrəli xərçəngə çevrilir, 20% hallarda metastazlar müşahidə olunur. Yerli travmatik faktorlar epitel hüceyrələrinin geri dönməyən transformasiyasına səbəb olur. Selikli qişalarda hamar və ya məxməri səthi olan al qırmızı rəngli ləkələr və ya lövhəciklər təzahür edir. Diaqnozun təsdiqi üçün biopsiya aparılması zəruridir.

**I78.1, D22 Nevuslar** – anadangəlmə və ya qazanılmış xoşxassəli dəri şişləridir. Bunlar yeni törəmənin rəngini müəyyən edən melanin pigmenti ilə dolu olan hüceyrələr toplusudur. Nevuslar müxtəlif ölçülərə, formalara, rənglərə və səth teksturasına malikdir. Onların bəzilərinin bədxassəli formaya - melanomaya çevrilmə potensialı yüksəkdir. Melanoma təhlükəsi olmayan xal və nevuslar müalicə tələb etmir, lakin daim zədələnmiş və ya günəş radiasiyasına məruz qalmış olduqda, cərrahi yolla götürülməsi vacibdir.

Kəsilib götürülmə üsulları: plazma, lazer, radiodalğalı koagulyasiya və ya cərrahi müdaxilə.

### 21.4. Dəri limfomaları C81-C96 Limfoproliferativ dəri xəstəlikləri

**C84 Dəri limfomaları** – ilk dəfə və ya əsasən dəridə inkişaf edən neoplastik xəstəliklər qrupuna aiddir. Bununla əlaqədar olaraq dərinin birincili və ikincili limfomaları ayırd edilir. *Birincili limfomalar* dəridə yaranır və onun hüdudları ilə məhdudlaşır. *İkincili limfomalar* müvafiq orqanlarda qanyaradıcı və/və ya limfoid toxumanın sistem zədələnməsi ilə başlayır (sümük iliği, timus vəzi, limfa düyünləri, dalaq, tənəffüs yolları və mədə-bağırsaq traktı boyunca limfoid yığılmaları); dərinin isə patoloji prosesində spesifik iştirakı ikinci baş verir.

Dəri limfomasının səbəbi aydın deyil. Epstein-Barr, SHV-6, HTLV-1, HTLV-2 onkogen viruslarının, həmçinin *Borrelia burgdorferi*, fiziki-kimyəvi xarakterli peşə faktorlarının və onların inkişafında allergik amilin rolu müzakirə olunur.

T- və B-limfositlərin proliferasiyası nəticəsində yaranan müvafiq T-hüceyrəli (65%), B-hüceyrəli (25%) və təsnif edilməmiş limfomalar (10%) ayırd edilir.

T-hüceyrələr - *timusun limfositar hüceyrələridir, hüceyrə immunitetinə cavab verir*; dəridə əsasən epidermis və dermanın yuxarı təbəqələrində lokalizasiya edir. **T-limfomalar** - müxtəlif dərəcəli bədxassəli xəstəliklər qrupudur. Dəridə limfoid hüceyrələrin (T-limfositlərin) *qəhvəyi-qırmızımtıl ləkələr, düyüncüklər (lövhəciklər), düyünlər* şəklində proliferasiyası, prosesin yayılması və gedişinin ağırlığı ilə nəzərə çarpır. B hüceyrələri - *sümük iliyindən yaranır*, humoral immunitetinə cavab verir; dəridə dermanın dərin təbəqələrində lokalizasiya edir.

**B-limfomalar** - müxtəlif dərəcəli bədxassəli xəstəliklər qrupudur. Dəridə limfoid hüceyrələrin (B-limfositlərin) proliferasiyası, eyni vaxtda *göyümtül-qırmızımtul düyüncüklər (lövhəciklər)*, *düyünlərlə* təzahür edir, prosesin yayılması və gedişinin ağırlığı ilə xarakterizə olunur.

### **T-hüceyrəli dəri limfoması(THDL):**

**C84.0 Aliber-Bazenin (Alibert-Bazin) göbələkşəkilli mikozu** - ilkin T-hüceyrəli dəri limfomalarının ən çox yayılmış variantıdır və bütün T-hüceyrəli dəri limfomalarının 65%-ni təşkil edir. Göbələkşəkilli mikoz zamanı 3 klinik mərhələ mövcuddur: eritematoz-skvamoz, lövhəcikli, şiş.

**Eritematoz-skvamoz** mərhələdə dəridə *açıq çəhrayımtıldan sarımtıl-narıncıya qədər*, dərinin örtülü nahiyələrində aydın sərhədli, çox vaxt asimmetrik yerləşmiş ləkələr görünür. Ləkələrin səthi qırıq, bir qədər lixenifikasiyalı, qabıqlanan, bəzən mikrovezikulyasiyalarla müşahidə olunur.

**Lövhəcikli** mərhələdə ləkələrin yerində qeyri-bərabər periferik böyüməyə meyilli, ovuc ölçüsündə, solğun-qırmızı rəngli, səthi qabıqlı *lixenifikasiyalı lövhəcikləri* formalaşır.

**Şiş** mərhələsində lövhəciklərin yerində və zədələnməmiş dəridə ölçüləri meşə qozu daha iri olan, mərkəzində xora yumşaq *konsistensiyalı yastı düyünlər* əmələ gəlir (şək.29). Limfa düyünləri və daxili orqanlar zədələnmə bilər.




Şəkil 29.

**C84.1 Sezari sindromu** - klinik olaraq, şiddətli qaşınma ilə müşayiət olunan *generalizə olunmuş qabıqlanma* ilə müşayiət olunan *eritrodermiya* ilə başlanmasıdır (şək.30). Nəticədə *ovuc-ayaqaltı hiperkeratoz, alopesiya, ektropion və onixodistrofiya* prosesə qoşulur. Bəzən *lövhəcik-şiş* elementləri formalaşır.

1 mm<sup>3</sup>-də 20000-dən 90000-ə qədər hüceyrələrin yüksək tərkibi, *periferik limfa düyünlərinin və leykemiyanın artması* ilə xarakterizə olunur (şək.31).



Şəkil 30.



Şəkil 31.

Göbələkşəkilli və Sezari sindromunun **diaqnozu** aşağıdakı meyarların kompleks qiymətləndirilməsi əsasında qoyulur:


- xarakterik klinik şəkil
- periferik qanın laboratoriya tədqiqatının nəticələri
- dəri zədələnmələrindən biopatlardan histoloji tədqiqatının nəticələri
  - ✓ *göbələkşəkilli mikozda* qeyd olunur: *eritematoz mərhələdə* - dermanın məməcikli/məməcikalı təbəqələrinin ocaqlı-diffuz limfohistiositar infiltratı, epidermotropizm, Potrie mikroabsesləri (epidermisdə limfosit qrupu); *lövhəcikli mərhələdə* - epidermisə nüfuz edən (epidermotropizm) və Potrie mikroabseslərini formalaşdıran atipik limfositlərin və histiositlərin toplanması ilə dermada bərk zolaqşəkilli infiltrat; *sis mərhələsində* - dermanın, hipodermmanın və altındakı toxumaların bütün qalınlığını tutan serebriform (beyinciyə bənzər) nüvəli atipik kiçik və orta ölçülü hüceyrələrin bərk ocaq və ya diffuz limfosit infiltratı.
  - ✓ *Sezari sindromunda* morfoloji şəkil göbələkşəkilli mikozun lövhəcikli mərhələsi ilə eynidir.
- zədə ocaqlarından biopatlardan immunofenotipləşdirilməsinin nəticələri
  - ✓ göbələkşəkilli mikozda  $CD8^+$  olmadıqda,  $CD3^+$ ,  $CD4^+$ ,  $CD5^+$ ,  $CD7^+$  qeyd olunur
  - ✓ Sezari sindromunda  $CD7^+$  olmadıqda,  $CD3^+$ ,  $CD4^+$ ,  $CD5^+$ ,  $CD8^+$  qeyd olunur.

Göbələkşəkilli mikozun **differential diaqnostikası** - atopik dermatit, psoriaz, toksikodermiya, çəhrayı dəmrov, dermatomikoz, ikincili sifilis ilə aparılır; *Sezari sindromu* - psoriatik eritrodermiya və rubromikoz eritrodermiyası ilə aparılır.

**B-hüceyrəli dəri limfomaları**, disseminasiyalı eritematoz ləkələrin və lövhəciklərin şiş düyünlərinə *uzunmüddətli inkişaf* xarakterik olan T-hüceyrəli dəri limfomalarından fərqli olaraq aşağıdakılarla xarakterizə olunur:

## DERMATOLOGİYA

- qırmızımtıl-göy və ya qırmızı-qəhvəyi rəngli hamar və ya xoralı səthli tədricən böyüyən *tək diyyünün* və ya *diyyünlər qrupunun* ilkin formalaşması
- bir *topoqrafik zona* ilə məhdudlaşan ilkin lokalizasiya
- bir neçə aydan 5 ilə qədər olan müddətdə daxili orqanlara *prosesin sürətlə metastazı*
- *histoloji müayinə zamanı - hipodermaya nüfuz edən* xeyli sayda *blast hüceyrələri* ilə limfositar infiltratın *nodulyar xarakteri* (şək.32).



Şəkil 32.

- Xəstəliyin ən xarakterik histoloji xüsusiyyəti - dəridə ləkə mərhələsində dermanın torlu qatını əhatə edən enli lentşəkilli hüceyrəli limfoid infiltratdır (Şəkil A-da oxlar).
- Atipik limfositlər Potrier mikroabseslərinin çoxlu qeyri-süngər yığıntılarını əmələ gətirdikdə, epidermis patoloji prosesə cəlb olunur (Şəkil B-də oxlar).

**Müalicə** – hazırda THDL üçün mərhələli terapiya tövsiyə olunur. *Erkən mərhələlərdə* yerli terapiya aparılır: yerli steroidlər, PUVA (psoralen plus UVA), yerli tətbiq olunan sitostatiklər, məsələn, sürətli elektron radioterapiya, yumşaq şüa rentgenterapiyası. *Proqres edən mərhələlərdə* PUVA-nın retinoidlər və ya rekombinant interferon- $\alpha$  ilə birləşməsi kimi sistem terapiya istifadə olunur. *Gecikmiş mərhələlərdə* palliativ kimyaterapiya tətbiq olunur.

Birincili B-hüceyrəli limfomaların müalicəsi üçün yerli terapiya kifayət edir. Operativ kəsilmə və ya radioterapiya mümkündür.

**Fototerapiya** – PUVA (psoralen və UVA)

**İmmunterapiya** – çox vaxt retinoidlər və interferon tətbiq edilir

**Kimyaterapiya** – polikimyaterapiya, eləcə də sümük iliyinin transplantasiyası

**Radioterapiya** – yumşaq şüa rentgenterapiyası

### Operativ terapiya

## 21.5. Kaposi sarkoması

**C46.0, B21.0 Kaposi sarkoması** 8-ci tip insan herpes virusu (HHV-8) ilə əlaqəli xəstəlikdir və qan və limfa damarlarının adventisiyasından inkişaf edən çoxsaylı dəri və dəridənkənar yenitörəmələrlə xarakterizə olunur. 35-40 yaşlı kişilərdə 3 dəfə çox təsadüf edilir.


Kaposi sarkomasının 4 tipi:

- klassik (idiopatik, sporadik, Avropa)
- endemik (Afrika)
- epidemik - QİÇS ilə əlaqəli
- immunosupressiv (yatrogen- sitostatiklər və immunosupressantlarla immunosupressiv terapiya zamanı baş verir)

*Klassik idiopatik Kaposi sarkoması* çox vaxt *aşağı ətrafların distal nahiyəsinin* dərisində (xoşladığı lokalizasiya) simmetrik və ya asimmetrik olaraq başlayır. Aydın sərhədli, 1-5sm diametrlı, hematomanı xatırladan *bənövşəyi-qırmızı ləkələr* əmələ gəlir. Bu ləkələr yavaş-yavaş böyüyür və bərk *düyüncüklərə, lövhəciklərə və düyünlərə* çevrilir. İri düyünlər xoralaşa bilər, aşağı ətrafların limfostaz əlamətləri ilə nəzərə çarpan ödemə mümkündür. Tez-tez limfa düyünləri prosesə cəlb olunur. Klassik Kaposi sarkoması *xoşxassəli gedişi*, yavaş-yavaş dəri örtüyünün digər nahiyələrinə, ağız boşluğunun selikli qişalarına, cinsiyyət orqanlarına yayılması və daxili orqanların prosesə gec cəlb olunması ilə xarakterizə olunur. Kaposi sarkomasının digər növləri (*endemik, epidemik və immunosupressiv*) özünəməxsus əvvəlcədən müəyyən edilmiş gedişə malik deyil və limfa düyünlərini, selikli qişaları və daxili orqanları (xüsusilə ağ ciyərlərə və mədə-bağırsaq traktına) kifayət qədər erkən zədələyə bilər.

**Kaposi sarkomasının diaqnozu** aşağıdakı meyarlara əsaslanır:

- xarakterik klinik şəkil
- HHV-8 DNT identifikasiyası üçün PZR nəticələri
- zədə ocaqlarından bioptatın histoloji tədqiqatının nəticələri (şək.33)
  - *dermal damarların sayının artması* (xallı elementlərdə)
  - *milşəkili hüceyrələr* dəstəsi ilə əhatə olunmuş nəzərə çarpan *damar proliferasiyası* (lövhəciklər və düyünlər olduqda)



Şəkil 33.

Kaposi sarkomasının differensial diaqnostikasını qırmızı yastı dəmrov, bakterial angiomatoz, hematoma ilə aparılır.

## Müalicə

Kaposi sarkoması üçün hələ də ümumi qəbul edilmiş standart müalicə sxemi yoxdur. Kaposi sarkoması olan İİV-infeksiyalı xəstələr üçün virusəleyhinə terapiyanın aparılması Kaposi sarkomasının stabilləşməsinə və hətta onun reqressiyasına gətirib çıxarır.

## Şüa terapiyası

Kaposi sarkoması kiçik dozalı şüalanma ilə şüa terapiyasına çox həssas hesab olunur.

## Kriodestruksiya

**İmmunoterapiya** – müxtəlif I sinif interferonlar (IFN- $\alpha$  2a, 2b; IFN- $\beta$ ) çox fərqli dozalarda və müxtəlif intervallarda istifadə olunur.

Hal-hazırda standartlaşdırılmış müalicə sxemi mövcud deyil. İnterferon- $\gamma$  şişin böyüməsinə səbəb olur və əks göstərişdir. Sistem terapiyadan fərqli olaraq, yerli kimya- və immunoterapiyanın üstünlüyü yan təsirlərin cüzi, hətta tamamilə olmamasındadır. Şişdə bilavasitə antiproliferativ təsirli interferonların və kimya-terapevtik maddələrin yüksək konsentrasiyası əldə edilə bilər. Yerli terapiya ambulator aparılır.

### **Kaposi sarkomasının yerli terapiyası: şişin ölçüsündən asılı olaraq standart üsullar**

*Kiçik < 1-2 sm (ləkəli, nodulyar):* Kriocərrahiyyə. Vinkristin ocaqdaxili. Vinblastin ocaqdaxili. İnterferon ocaqdaxili (ekssizyon).

*Orta 1-4 sm diametrdə (ləkəli, nodulyar):* Vinca alkaloidləri (bitki mənşəli şişəleyhinə vasitələr) ocaqdaxili. “Dermopan” rentgen aparatı ilə şüalanması (fraksion).

*İri > 4 sm diametrdə (düyünlü, infiltrasiyalı, oral):*

Sürətli elektronlar, kobalt şüalanması (fraksion), baldırda - kompreslərlə əlavə müalicə.



## FƏSİL 22. DƏRİ VASKULİTLƏRİ (ANGİİT)

**L95 Dəri vaskuliti (angiit)** - müxtəlif ölçülü dəri damarlarının qeyri-spesifik iltihabıdır.

### Epidemiologiya

- Dərinin vaskuliti hər yaşda və hər bir irqdən olan insanları zədələyə bilər.
- Dəri vaskuliti bütün yaş qruplarında rast gəlir (böyüklərdə orta yaş - 47; uşaqlarda orta yaş -7), qadınlarda proses nisbətən üstünlük təşkil edir.
- Böyüklərdə uşaqlara nisbətən daha çox rast gəlinir. Lakin müəyyən xüsusiyyətlər mövcuddur. Məsələn: *Şönleyn-Henox purpurası* əsasən uşaqlarda müşahidə olunur; *kəskin hemorragik ödem* körpələri, *hiper həssas vaskulit* isə böyükləri zədələyir.

### Etiopatogenez

Müxtəlif amillər qan damarının divarında eyni iltihabi reaksiyaya səbəb ola bilər. Əksər hallarda əsas səbəb tapılmır və xəstəlik öz-özünə keçir. Vaskulitin yaranmasına bir və ya bir neçə faktor səbəb ola bilər.

- ✓ Dərmanlara qarşı yüksək həssaslıq (antibiotiklər, tiazid diuretiklər, fenitoin, allopurinol, peroral antikoagulyantlar, qeyri-steroid iltihab əleyhinə preparatlar)
- ✓ Müxtəlif infeksiyon xəstəlikləri
- ✓ Birləşdirici toxuma xəstəlikləri (sistemli qırmızı qurd eşənəyi, dermatomiozit)
- ✓ Koaqulopatiyalar
- ✓ Metabolik pozuntular
- ✓ İrsi meyillilik.

### Əsas patogenetik mexanizmlər:

- Bakteriyalar və ya viruslar tərəfindən damar divarının bilavasitə zədələnməsi
- Anticisimlərin aktivləşməsi yolu ilə dolaylı zədələnmə
- İnfeksiyalara və yad cisimlərə təsir edən qan və toxuma mayelərindəki zülallar qrupunun komplementinin aktivləşdirilməsi ilə dolaylı zədələnmə.

### Təsnifat

- **Dermal angiitlər**
  - ✓ polimorf angiit (hipersensitiv angiit, Qujero-Rüter xəstəliyi, Şönleyn-Henox purpurası, nekrotik purpura, urtikar vaskulit və s.)
  - ✓ xronik piqment purpurası (Şamberq-Mayokki xəstəliyi, qaşınan Levental purpurası, Qujer-Blum angiodermi, Turen purpurası və s.).

- **Dermo-hipodermal anqitlər**
  - ✓ livedo-angiit
  - ✓ nodoz arteriit (düyünlü periarteriit).
- **Hipodermal anqitlər**
  - ✓ düyünlü angiit (kəskin düyünlü angiit, miqrasiyaedici düyünlü eritema, miqrasiyaedici düyünlü pannikulit və s.)
  - ✓ düyünlü-xoralı angiit (qeyri-vərəm mənşəli indurativ eritema, Monthomer-Olir-Barkerin nodulyar vaskuliti).

## Klinik şəkil

Dəri vaskulitinin bir çox klinik təzahürləri mövcuddur və xəstəliyin klinik şəkli əsasən iltihablaşmış qan damarının ölçüsündən asılıdır. Bununla belə, bu dermatoz qrupunu klinik olaraq birləşdirən bir sıra ümumi əlamətlər var.

- ✓ aşağı ətraflarda ilkin və üstünlük təşkil edən lokalizasiya
- ✓ simmetrik zədələnmə
- ✓ hemorragik ləkələrin üstünlük təşkil etməsi ilə səpgi elementlərinin polimorfizmi
- ✓ dəridəki təzahürlərin iltihabi xarakteri
- ✓ səpgilərin ödemə, qansızmaya, nekroza meyilliliyi
- ✓ əvvəlki infeksiya və ya dərman preparatları ilə əlaqə
- ✓ davam gətirməmək
- ✓ yanaşı gedən damar, allergik, revmatik, autoimmun və digər sistem xəstəliklərin mövcudluğu
- ✓ kəskin və periodik olaraq kəskinləşən gediş

Bu xəstəlik qrupunda prosesin aktivliyinin 2 dərəcəsi ayırd edilir:

I dərəcə – *aşağı*: zədə lokal xarakter daşıyır, az və ya orta sayda səpgilərlə özünü göstərir, ümumi şikayətləri yoxdur, daxili orqanların cəlb edilməsi əlamətləri müşahidə olunmur, laboratoriya əlamətləri normadan əhəmiyyətli dərəcədə kənara çıxmır.

II dərəcə – *yüksək*: proses disseminasiya xarakteri daşıyır, səpgilər külli miqdardadır. Ümumi təzahürlər (titrətmə, qızdırma, ümumi zəiflik, baş ağrısı), laboratoriya parametrlərinin əhəmiyyətli dərəcədə kənara çıxması qeyd olunur.

**Polimorf dermal anqit**, bir qayda olaraq, xroniki residivləşən gedişə malikdir və son dərəcə müxtəlif morfoloji simptomlarla xarakterizə olunur. Səpgilər əvvəlcə baldırlarda görünür, lakin dərinin digər sahələrində, nisbətən az selikli qişalarda da əmələ gələ bilər. Köpüşüklər, müxtəlif ölçülü hemorragik ləkələr, iltihabi düyünlər və lövhəciklər, səthi düyünlər, papulonekrotik səpgilər, qovuquqlar, qovuqlar, pustulalar, eroziyalar, səthi nekrozlar, xoralar, çarıqlar müşahidə olunur (şək.1).



Şəkil 1. Polimorf dermal angiit

Səpgilər bəzən qızdırma, ümumi zəiflik, artralgiya, baş ağrısı ilə müşayiət olunur. Yaranan səpgilər adətən uzun müddət (bir neçə həftədən bir neçə aya qədər) qalır, residivə meyilli olur. Kəskin yoluxucu xəstəliklər (angina, zökəm, kəskin respirator infeksiyalar), hipotermiya, fiziki və ya əsəb gərginliyi, bəzi dərman preparatlarının qəbulu və ya qidaya qarşı həssaslıq xəstəliyinin başlanğıcına və onun residivlərinə təkan verə bilər. Səpgilərin müəyyən morfoloji elementlərinin mövcudluğundan asılı olaraq, müxtəlif növ səthi dermal angiitlər ayırd edilir. Bununla belə, müxtəlif elementlər tez-tez birləşir, polimorf tipli angiit şəklini yaradır.

*Urtikar tip*, bir qayda olaraq, dərinin müxtəlif hissələrində görünən müxtəlif ölçülü köpüşüklər kimi özünü göstərən xroniki residivləşən övrə şəklini imitasiya edir. Lakin övrədən fərqli olaraq, urtikar angiiti olan köpüşüklər xüsusilə davamlıdır, 1-3 gün ərzində (bəzən daha çox) qalır (şək.2). Narahatedici qaşınma əvəzinə xəstələr əsasən dəridə göynəmə hissi və ya qıcıqlanma hissi ilə qarşılaşırlar.



Şəkil 2. Urtikar tip

Səpgilər tez-tez *artralgiya* ilə müşahidə olunur, bəzən qarın ağrısı, yəni sistem zədələnmənin əlamətləri meydana gəlir. Müayinə zamanı qlomerulonefrit aşkarlana bilər. Xəstələrdə EÇS -nin artması, hipokomplementemiya, laktat dehidrogenazın aktivliyinin artması, müsbət iltihab testləri, immunoqlobulinlərin nisbətində dəyişikliklər də qeyd olunur. Antihistamin preparatlarla müalicə adətən effekt vermir. Urtikar angiitdən, bir qayda olaraq, orta yaşlı qadınlar əziyyət çəkirlər. Diaqnoz dərinin histopatoloji müayinəsi ilə təsdiqlənir, burada leykositoklastik angiit mənzərəsi aşkar edilir.

*Hemorragik tip* səthi angiit üçün daha çox xarakterikdir. Bu variantda ən tipik əlamət "palpasiya olunan purpura" adlanır – purpura adətən baldırlarda və ayaqların arxasında lokalizə olunan, tək-cə vizual deyil, həm də palpasiya zamanı asanlıqla müəyyən edilə bilən müxtəlif ölçülü ödemli hemorragik ləkələrdir (şək.3), bu da onları digər purpura simptomlarından, xüsusən də Şamberq-Mayokki xəstəliyindən fərqləndirir.



Şəkil 3. Hemorragik tip

Bununla belə, hemorragik tipdə ilk səpgilər adətən kiçik ödemli iltihabi ləkələrdir, onlar köpüşüyü xatırladır və tezliklə hemorragik səpgilərə transformasiya edir. Purpura və ekhimoz birləşməsi fonunda iltihabi halların daha da artması ilə hemorragik qovuşlar formalaşa bilər, deşildikdən sonra dərin eroziya və ya xoralar əmələ gəlir. Səpgilər bir qayda olaraq aşağı ətrafların yüngül ödemi ilə müşayiət olunur. Ağız və əsnəyin selikli qişalarında hemorragik ləkələr təzahür edə bilər.

Keçirilmiş soyuqdəymədən sonra (adətən anginanadan sonra) əmələ gələn və qızdırma, şiddətli artralgiya, qarın ağrısı və qanlı nəcis ilə müşayiət olunan hemorragik səpgilər *Şönleyn-Henox anafilaktoid purpurasının* klinik şəklini təşkil edir, bu da uşaqlarda daha çox müşahidə olunur (bu xəstəlik hallarının 90% -i uşaqlarda 10 yaşdan kiçik yaş həddində təsadüf edilir) (şək.4).



Şəkil 4. Şönleyn-Henox purpurası

*Papulonodulyar tip* çox nadir hallarda təsadüf edilir. Xəstəlik mərcimək ölçüsündə dairəvi konturlu hamar yastı iltihabi düyünlər, eləcə də kiçik səthi, fıncıq ölçüsündə aydın olmayan konturlu ödemli solğun çəhrayı düyünlərlə xarakterizə olunur, palpasiya zamanı ağrılıdır. Səpgilər, adətən aşağı ətraflarda, nadir hallarda gövdədə lokalizasiya edir və nəzərə çarpan subyektiv hisslərlə müşayiət olunmur.

*Papulonekrotik tip* kiçik yastı və ya yarımkürə şəkilli iltihabi qabıqlanmayan düyünlərlə təzahür edir, onların mərkəzi hissəsində tezliklə qara rəngli nekrotik quru qartmaq formalaşır (şək.5).



Şəkil 5. *Papulonekrotik tip*

Qartmaq qoparıldıqda, kiçik dairəvi səthi xoralar üzə çıxır və sağaldıqdan sonra papulaların yerində kiçik "möhürlənmiş" çarıqlar qalır. Səpgilər, bir qayda olaraq, ətrafların açıq səthində yerləşir və dəqiq differensial diaqnostikasında papulonekrotik vərəmi klinik şəklini imitasiya edir.

*Pustulyoz-xoralı tip* adətən akne və ya follikuliti xatırladan kiçik vezikulo-pustulalarla başlayır, ödemli göyümtül-qırmızı periferik yastıqcıqların parçalanması səbəbindən sürətlə sabit eksentrik böyüməyə meyilli xoralı ocaqlara çevrilir. Zədə dərinin hər hansı bir hissəsində, daha çox baldırlarda, qarının altında lokalizasiya edə bilər. Xoraların sağalmasından sonra uzun müddət iltihab xüsusiyyətini saxlayan yastı və ya hipertrofik çarıqlar qalır.

*Nekrotik-xoralı tip* dermal angiitin ən ağır variantıdır (şək.6). Kəskin başlayır (bəzən ildırım sürəti ilə) və uzun müddətli davam edir (əgər proses tez letal nəticə ilə bitmirsə). İltihablaşmış qan damarlarının kəskin trombozu nəticəsində dərinin hər hansı bir sahəsinin nekrozu (infarktı) meydana gəlir, geniş qara qartmaq şəklində nekrozla özünü göstərir, onun formalaşmasından əvvəl geniş hemorragik ləkə və ya qovuc ola bilər. Proses adətən şiddətli yerli ağrı və qızdırma əlamətləri ilə müşayiət olunmaqla bir neçə saat ərzində inkişaf edir. Ocaq daha çox aşağı ətraflarda və sağrılarda yerləşir. İrinli-nekrotik qartmaq uzun müddət qalmaqda davam edir. Qopardıldıqdan sonra əmələ gələn xoralar müxtəlif ölçülərə və konturlara malik olaraq, irinli ifrazatla örtülülər və yavaş-yavaş çarıqlaşır.



Şəkil 6. Nekrotik-xoralı tip

*Polimorf tip*, dermal angiitin digər növlərinə xas olan müxtəlif səpgi elementlərinin birləşməsi ilə xarakterizə olunur. Çox vaxt üç simptomlu Qujero-Düpper sindromu və eyni Rüiter arteriolitinin polimorf-nodulyar tipinin klassik şəklini təşkil edən ödemli iltihabi ləkələr, purpura xarakterli hemorragik səpgilər və səthi ödemli kiçik düyünlərin birləşməsi ilə qeyd olunur.

*Xroniki piqmentli purpura (Şamberq-Mayokki xəstəliyi)* məməcikli kapilyarları zədələyən xroniki dermal kapilyaritdir. Klinik xüsusiyyətlərindən asılı olaraq hemorragik-piqmentli dermatozların aşağıdakı növlərini (tiplərini) ayırd etmək olar.

*Petexial tip* (davamlı progressivləşən Şamberq piqmentar purpurası, progressivləşən Şamberq piqmentar dermatozu) bu qrupun əsas xəstəliyidir, sanki digər formalarının əsasını təşkil edir. Ödemi olmayan çoxsaylı kiçik (nöqtəvari) hemorragik ləkələr (petexiyalar) ilə xarakterizə olunur, müxtəlif ölçülü və konturlu qəhvəyi-sarı rəngli davamlı hemosideroz ləkələri ilə nəticələnir. Səpgilər daha çox aşağı ətraflarda yerləşir, subyektiv şikayətlərlə hisslərlə müşayiət olunmur və əsasən kişilərdə təsadüf olunur.

*Teleangiektatik tip* (Mayokki teleangiektatik purpurası, Mayokki xəstəliyi) çox vaxt özünəməxsus ləkələrlə - medalyonlarla təzahür edir, mərkəzi zonası kiçik teleangiektaziyalardan (nisbətən atrofik dəridə), periferik zona isə hemosideroz fonunda kiçik petexiyalardan ibarətdir (yəni Şamberq xəstəliyinin elementləri burada teleangiektaziyalarla əlaqələndirilir).

*Lixenoid tip* (Qujero-Blumun piqmentli purpuroz lixenoid angiodermi) petexial səpgilər, hemosideroz ləkələri və bəzən kiçik teleangiektaziyalarla birləşən, disseminasiya olmuş ət rəngli parlaq kiçik lixenoid düyüncüklər ilə xarakterizə olunur. Bu da lixenoid səpgili Şamberq – Mayokki xəstəliyinin olması ehtimalını irəli sürür.

*Ekzematoid tip* (Dukas-Kapenatakis ekzematoid purpurası) ocaqlarda petexiya və hemosiderozdan əlavə, şiddətli qaşınma ilə müşayiət olunan ekzematizasiya hallarının (ödem, diffuz qızartı, papulovezikullar, qartmaqlar) olması ilə xarakterizə olunur.

**Livedo-angiit** (sin.dəri asfiksiyası) demək olar ki, yalnız qadınlarda, adətən yetkinlik dövründə baş verir (şək.7).



Şəkil 7. Livedo-angiit

Dərinin asfiksiyası polietioloji xəstəlikdir. Onun inkişafı üçün bir sıra zədələyici amillərin birgə təsiri mümkündür.

Dəri təzahürlərinin inkişafı kapilyarların spastik-atonik nevrozuna əsaslanır. Xırda damarların tonusunun tənzimlənməsində lokal pozuntu arterial kapilyarların spazmına səbəb olur, nəticədə venoz kapilyarlar qanla dolur. Uzun müddət normal mikrosirkulyasiyanın pozulması tədricən morfoloji dəyişikliklərə gətirib çıxarır. Kapilyarların venoz qövsünün divarlarında zülal kütlələri toplanır, bu da endotelin əhəmiyyətli dərəcədə qalınlaşmasına, boşluğun daralmasına, damarların tam obliterasiyasına qədər səbəb olur. Ətraf toxumalarda degenerativ proseslər - perivaskulyar infiltrasiya və fibroz progressivləşir. Qan axınının ləngiməsi mikrodamarın yatağında çoxlu qan laxtalarının əmələ gəlməsinə səbəb olur. Morfoloji dəyişikliklərin nəzərə çarpma dərəcəsi livedo forması ilə müəyyən edilir.

Aşağıda dəri asfiksiyasının klinik formaları və onun yaranma şərtləri göstərilmişdir:

**1. Torlu (retikulyar) livedo.** Ləkələr qeyri-sabitdir, soyuduqda daha güclü görünür, qızdırıldıqda və əşya şüşəsi ilə təzyiq etdikdə daha az kontrast olur. Bədənin temperaturunun təsirinə məruz qalan sahələrində qan dövranı müvəqqəti və ya davamlı pozulur. Bu zaman "mərmər dəri"- tez-tez lokal hipotermiyanın (həddindən artıq soyuma) nəticəsidir və "piqmentli livedo" - intensiv yerli istilik təsirinin nəticəsidir. İkinci halda, sianotik ləkələrlə yanaşı

piqment ləkələr də təzahür edir. Retikulyar forma, əllərin, ayaqların dərisində, az hallarda bədənin yan səthlərində solğun və ya göyümtül rəngli tək və ya çoxsaylı müxtəlif ölçülü ləkələrin yaranması ilə xarakterizə olunur. Ləkələr zədələnmiş nahiyələrdə növbə ilə bir-birini əvəz edən sianotik və normal sahələrin torlu şəbəkəsini əmələ gətirir.

Torlu asfiksiyanın *fizioloji və idiopatik* formaları ayırd edilir.

*Fizioloji livedo* norma variantıdır, sağlam insanlarda aşağı ətrafların dərisində soyuduqda görünür və isindikdə yox olur.

*İdiopatik forma* gənc pasiyentlərdə bədənin açıq sahələrində neyrohümorale pozuntular (dismenoreya, hipotireoz) fonunda inkişaf edir.

**2. Rasemoz livedo.** Ümumi qan dövranı çatışmazlığının, intoksikasiyanın, bir sıra yoluxucu və autoimmun xəstəliklərin təzahürü kimi qan dövranının davamlı lokal pozulmasıdır. Bütün dəri örtüyünün zədələnməsi, nevroloji və psixi pozuntularla eyni vaxtda, kəllə travmasından bir neçə ay sonra inkişaf edir. Rasemoz livedonun sevimli lokalizasiyası ətrafların açıq səthləri, sağrılarıdır. Klinik olaraq, müxtəlif diametrlili göyümtül və ya tünd qırmızı rəngli ağac budağına bənzər ləkələrlə özünü göstərir. Ləkələr qabıqlanmır, təzyiqləndikdə və isindikdə yox olmur, lokal soyutma zamanı daha tünd rəng alır. Rasemoz livedonun xarakterik nəticəsi mikrosirkulyasiyanın tamamilə dayandığı yerlərdə nekroz ocaqlarının əmələ gəlməsidir. Ağırlaşmaların inkişafı xəstənin ümumi vəziyyətinin pisləşməsi fonunda xəstəliyin başlanğıcından bir neçə il sonra baş verir. Kapilyarların mənfəzinin tədricən bağlanması toxumaların oksigen çatışmazlığına, onların nekrozuna və qartmaqların formalaşması ilə onların qopmasına səbəb olur.

**3. Lentşəkilli livedo** - ocaqlı dəri vərəminin formalarından biri olan Bazen indurativ eritemasının ilkin mərhələsidir. Daxili orqanların vərəmli zədələnmələri fonunda inkişaf edir. Əsasən qadınlarda müşahidə olunur. Dəri zədələnməsinin inkişafının meyillilik amilləri orqanizmin həddindən artıq soyuma, hipodinamiya nəticəsində mikrosirkulyasiyanın lokal dəyişiklikləridir. *Livedo lenticularis* təzahürləri əsasən baldırlarda yerləşir. Dərinin torlu mərmərşəkilli görüntüsü göyümtül və ya tünd qırmızı rəngli ləkələrdən yaranır. Qısa müddətdə sianotik ləkələr mövcud olur, tədricən indurativ eritema üçün xarakterik olan qeyri-müəyyən sərhədləri bərk düyünlərlə əvəzlənir. Xəstəyə, zədələnmiş nahiyələrin həddindən artıq soyumaya məruz qalmaması üçün paltar seçmək tövsiyə olunur. Torlu livedonun idiopatik forması zamanı təkcə bu damar dəyişikliklərini geri qaytarmaq üçün kifayət edə bilər.

**Düyünlü angiit (düyünlü vaskulit)** - düyünlərin xüsusiyyətləri və prosesin gedişi ilə bir-birindən fərqlənən düyünlü eritemanın müxtəlif variantlarını birləşdirir.

*Düyünlü kəskin eritema* - xəstəliyin çox yayılmış variantı olmasa da, klassikdir.

Baldırların və pəncələrin (nadir hallarda ətrafların digər hissələrində) ümumi ödemə fonunda uşaq ovucu ölçüsündə al qırmızı infiltrasiyalı ağrılı düyünlərin sürətli əmələ gəlməsilə təzahür edir. Bədən hərəkətinin 38-39°C-ə qədər qalxması, ümumi zəiflik, baş ağrısı, artralgiya əlamətləri qeyd olunur. Xəstəlik adətən soyuqdəymə, boğaz ağrısı (angina) ilə müşayiət olunur. Düyünlər 2-3 həftə ərzində iz qoymadan yox olur, ardıcıl olaraq rəngini göyümtül, yaşılımtıl, sarıya qədər ("çiçəklənən qançır") dəyişir. Düyünlərin xoralaşması baş vermir. Residivlər müşahidə edilmir.

*Xroniki düyünlü eritema* - (şəkl.8) dəri angiitinin ən çox yayılmış formasıdır, davamlı residivli gedişi ilə xarakterizə olunur, adətən orta yaşlı və yaşlı qadınlarda, çox vaxt ümumi damar və allergik xəstəliklər, fokal infeksiya ocaqları, iltihabi və ya kiçik çanaq orqanlarının şiş prosesləri fonunda baş verir (xroniki adneksit, uşaqlığın miomasi).





Şəkil 8. Xroniki düyünlü eritema

Kəskinləşmə çox vaxt yaz və payızda müşahidə olunur. Fındıq və ya qoz ölçüsündə az sayda göyümtül-çəhrayımtıl bərk ağrılı düyünlərin təzahürü ilə xarakterizə olunur.

Düyünlər inkişaflarının başlanğıcında dərinin rəngini dəyişdirməyə bilər, dəri səthindən yuxarı qalxmır, ancaq palpasiya ilə müəyyən edilir. Düyünlərin demək olar ki, müstəsna lokalizasiyası baldırlardır (adətən onların ön və yan səthləri). Ayaqların və baldırların orta dərəcədə ödemi qeyd olunur. Ümumi simptomlar mütləq deyil və zəif nəzərə çarpır. Residivlər bir neçə ay davam edir, bu müddət ərzində bəzi düyünlər sorulur, digər yeniləri isə onları əvəz edir.

*Miqrasiyaedici düyünlü eritema* adətən yarımkəskin, daha az xroniki gedişli olur və əsasən özünəməxsus dinamikaya malikdir. Proses, bir qayda olaraq, asimmetrik xarakter daşıyır və baldırların ön-yan səthində yastı düyünün əmələ gəlməsi ilə başlayır. Düyün çəhrayı-göyümtül rəngdə, xəmirvari konsistensiyalı olur və periferiyaya artması hesabına tezliklə böyüyür, mərkəzi çökmüş solğun rəngli iri, valşəkilli daha geniş periferik zonası olan dərin lövhəciyə çevrilir. Digər baldırda tək-tək xırda düyünlər də müşahidə edilə bilər. Zədələnmələr bir neçə həftədən bir neçə aya qədər davam edir. Xəstəlik ümumi əlamətlərlə müşahidə olunur (subfebrilitet, halsızlıq, artralgiyalar).

**Düyünlü-xorali angiit** geniş mənada xroniki düyünlü eritemanın xorali forması kimi nəzərdən keçirilir. Lakin onun indurativ eritema ilə birləşdirən olduqca səciyyəvi klinik xüsusiyyətləri hesabına sərbəst forma kimi ayırd

edilib. Proses əvvəldən torpid gedişə malik olur və bərk, kifayət qədər iri, az ağırlı, göyümtül-qırmızı düyünlərlə təzahür edərək, xoralaşmağa meyilli olan ləng çapıqlaşan xoralara çevrilirlər. Yeni düyünlərin üzərindəki dəri normal rəngli olur, lakin bəzən proses göyümtül ləkədən başlayaraq, bir müddətdən sonra əmələ gələn düyünlər bərkiyərk xoraya transformasiya edir. Xoralar sağaldıqdan sonra yerində yastı və ya dartılmış çapıqlar qalır ki, onlar da kəskinləşmələr zamanı yenidən bərkiyərk xoralaşırlar. Tipik lokalizasiya baldırların arxa səthidir, lakin düyünlərin digər sahələrdə də yerləşməsi mümkündür. Baldırların xroniki durğunluğu xarakterikdir. Proses xroniki residivləşən gedişə malikdir, orta yaşlı qadınlarda, bəzən kişilərdə müşahidə olunur. Düyünlü-xoralı angiitin klinik şəkli çox vaxt tamamilə Bazenin indurativ eritemasını imitasiya edir ki, bununla da ətraflı differensial diaqnostika aparılmalıdır. Yadda saxlamaq lazımdır ki, dəri angiitinin təsvir edilən klinik növləri ilə yanaşı, daha nadir və atipik variantları, həmçinin iki və ya daha çox növün əlamətlərini birləşdirən qarışıq və keçid formaları (məsələn, livedo-angiit və urtikar vaskulit, düyünlü və papulonekrotik angiit) təsadüf edilir. Xəstənin uzun müddətli müalicəsi zamanı bəzən bir növ angiitin digərinə çevrilməsini müşahidə etmək mümkündür. Digər tərəfdən dəri angiitinin gedişi zamanı, *proqressiv, stasionar və reqressiv* mərhələlərin ayırd edilməsi daha məqsədə uyğun hesab olunardı.

## Diaqnostika

Diaqnoz aşağıda göstərilənlərə əsaslanır:

- *anamnez*
- *xarakter klinik şəkil*
- *laborator tədqiqatların nəticələri:*
  - ✓ qanın ümumi analizi (adətən EÇS yüksəlməsi qeyd olunur);
  - ✓ qanın biokimyəvi analizi (zülal fraksiyaları və s.);
  - ✓ immunoloji testlər (γ-qlobulin, C-reaktiv zülal, revmatoid faktor, ANCA və s.);
  - ✓ streptokokk əleyhinə anticisimlər, İİV-in tapılması üçün serologiya, hepatit B və C.
- *instrumental tədqiqatların nəticələri:*
  - ✓ ultrasəs dopleroqrafiya;
  - ✓ rentgenoqrafiya;
  - ✓ angiyoqrafiya (rentgenkontrast maddələrin köməyi ilə damarların tədqiqi);
  - ✓ kompüter tomoqrafiya.

## Histopatologiya

Patohistoloji şəkil çox müxtəlifdir. Hiperhəssaslıq vaskulitində arteriol və venulların ətrafında neytrofillər, həmçinin fibrinoid nekroz aşkar edilir. Ekstravaz eritrositlər, leykositoklaz (damar divarında məhv edilmiş neytrofillər) və ya əsas xəstəliyin əlamətləri ola bilər. Vaskulitin digər formalarında limfositlər və qranulematoz iltihab mümkündür.

## Differensial diaqnostika

Vaskulitlərin differensial diaqnozu dəri və rəmi, ekzema və piodermiya ilə aparılır.

## Müalicə

Müalicə xəstəliyin *ağırliq dərəcəsindən asılıdır və ümumi tədbirləri* əhatə edə bilər:

- səbəblərin aradan qaldırılması
- yanaşı gedən xəstəliklərin müalicəsi

*və dərman terapiyasını:*

- kortikosteroidlər
- iltihab əleyhinə qeyri-steroid vasitələr
- immunomodulyatorlar
- antibiotiklər.

Dəri vaskuliti sistemli vaskulitin təzahürüdürsə, onda sistem pozuntusunun müalicəsi məqsədə uyğundur.

## Proqnoz

Dəri örtüyü ilə məhdudlaşan vaskulit yaxşı proqnoza malikdir və əksər hallarda həftələr və ya aylar ərzində sorulur. Xəstəlik ilkin kəskinləşmədən sonra müxtəlif fasilələrlə residivləşə bilər. Sistemli vaskulitin proqnozu digər orqanların zədələnmə dərəcəsiindən asılıdır. Əgər böyrəklər, ağ ciyərlər və ya beyin prosesə qoşulursa, proqnoz daha ağırdır.

## FƏSİL 23. GENODERMATOZLAR

**Genodermatozlar** - dəri zədələnmələrinin üstünlük təşkil etdiyi irsi xəstəliklər qrupudur. Bu günə qədər dəri təzahürləri ilə xarakterizə olunan 1400-ə yaxın irsi xəstəlik məlumdur.

### İXTİOZ

**XBT-10: Q80 İxtioz (qədim yunan dilində - *ichthys* - «balıq» deməkdir) -** nadir hallarda keratozlar qrupundan qazanılmış bir qrup irsi xəstəlikdir. Epidermisin buynuzlaşması prosesinin diffuz pozulması ilə xarakterizə olunur və dərinin quruluşu, nəzərə çarpan qabıqlanması ilə təzahür edir, proses balıq pulcuqlarını xatırladır.

#### Təsnifat

- Adi (vulqar) ixtioz
- X-İlgili ixtioz
- Lamellyar ixtioz
- İxtiozformalı eritrodermiya

#### Adi (vulqar) ixtioz

#### Epidemiologiya

İxtiozun ən çox yayılmış formasıdır (autosom-dominant), bütün formaların 90% -ni təşkil edir. Onun tezliyi orta hesabla 250 uşaqdan 1-dir. Ümumiyyətlə, adi ixtioz nisbətən yüngül gedişi ilə fərqlənir və erkən uşaqlıq dövründə, adətən həyatın 3-cü ayında yaranır. Xəstəlik ömür boyu davam edir, qış vaxtı ağırlaşır. İxtiozun klinik təzahürləri yetkinlik dövründə zəifləyir

#### Etiopatogenez

Xəstəliyin səbəbi - epidermisin dənəli qatında keratohialin qranullarının əsas komponenti olan fillaqrini kodlaşdıran, genin mutasiyasıdır. Keratinositlərin proliferasiyası pozulmur. Adi ixtioz üçün xarakterik olan hiperkeratoz hüceyrələrarası əlaqənin möhkəmlənməsi ilə izah olunur, buynuz pulcuqlarının sərbəst buraxılmasının ləngiməsi epidermisin buynuz təbəqəsinin bərkiməsinə gətirib çıxarır.

#### Klinik şəkil

Lokalizasiya - gövdə və ətrafların dərisində əsasən, iri oynaqların açıcı səthində simptomlar daha çox nəzərə çarpır. Boyun, qoltuqaltı çuxurlar, iri oynaqların bükücü səthləri və uşaqlarda üz nahiyəsi prosesdə iştirak etmir. Zədə ocaqlarında müxtəlif ölçülü və rəngli pulcuq təbəqələri qeyd olunur. Dəri quru və nahamar olur, follikulyar keratoz müşahidə olunur (şək.1).



Şəkil 1. Vulqar ixtioz


Pulcuqların növündən və xarakterindən asılı olaraq, vulqar ixtiozun bir neçə klinik variantı ayırd edilir:

- ✓ kserodermiya (abortiv forma)
- ✓ sadə ixtioz (bütün dəri örtüyünə sıx yapışmış pulcuqlar)
- ✓ parlaq ixtioz (ən çox ətraflarda mozaika şəklində yerləşən parlaq pulcuqlar)
- ✓ ağ ixtioz (səpələnmiş unu xatırladan asbestşəkilli pulcuqlar)
- ✓ serpinginoz ixtioz (ilan örtüyünə bənzəyən iri boz-qəhvəyi pulcuqlar).

### **Diaqnoz**

Xarakterik klinik şəkil diaqnozun qoyulmasına kifayət edir. Patomorfoloji müayinə və elektron mikroskopiya zamanı diaqnoz təsdiqlənir.

**Patomorfoloji tədqiqat** retension hiperkeratoz, dənəli qatın nazilməsi və ya olmamasını aşkar edir; piy və tər vəziləri inkişafdan qala bilir. Elektron mikroskopiya keratohialin qranullarının formalaşmasında qüsurlar aşkar edilir (şək.2).



Şəkil 2

**X-İlgili resessiv ixtioz** - nadir formalardan biridir, genetik tədqiqatların nəticələrinə əsasən müstəqil variant kimi vulqar ixtioz qrupundan ayrılmışdır.

### Epidemiologiya

X-İlgili resessiv ixtioz 2000-6000 kişidən birində təsadüf edilir. Vulqar növdən fərqli olaraq, dərinin vəziyyəti yaş artdıqca yaxşılaşmır.

### Etiopatogenezi

İxtiozun bu növündə genetik qüsurlu sterolsulfataz fermentinin çatışmazlığı ilə əlaqələndirilir.

### Klinik şəkil

Klinik şəkil tam həcmdə yalnız oğlanlarda inkişaf edir. Bu forma adətən doğuşdan bir neçə həftə sonra, nadir hallarda doğuş zamanı təzahür edir. Bir qayda olaraq, ovuc və ayaqaltı istisna olmaqla, bütün dəri örtüyü zədələnir. Cinsi yetişkənlik dövründə bir çox nahiyələrdə zədələnmənin intensivliyi azalır, amma qarın, sinə və ətraflarda artır. Buynuz təbəqədə çoxsaylı səthi çatlar və çirkli-boz və qəhvəyi rəngli daha böyük lövhəciklərlə ayrılan qəhvəyi rəngli, sıx yapışmış pulcuqlar dərinin geniş sahələrini diffuz şəkildə əhatə edir. Vizual olaraq, dəri ilan örtüyünə və ya vulqar ixtiozlu dəriyə bənzəyir, bu zaman follikulyar keratoz olmur.

“Boyunun çirkli dərisi” simptomu ilə ifadə edilir. X-İlgili ixtioz zamanı stromal katarakt, kriptorxizm, hipoponadizm, sonsuzluq, zehni gerilik müşahidə olunur.

### *Lamellyar ixtioz*

Xəstəlik adətən yaxın qohum evliliklərində baş verir. Zədələnmə bütün dərini və xüsusən prosesin daha qabarıq olduğu büküşləri tutur. Lamellyar ixtioz uşaq doğulduğu zaman “*kolloidal döl*” adlanan klinik şəkil ilə təzahür edir (şək.3).



Şəkil 3. “Kolloidal döl”

“Kolloidal” körpə doğulduğu zaman şəffaf, perqamentə bənzər membranla örtülmüş olur, bu membran tarım çəkilir, nəfəs almağa və əmməyə mane ola bilər. Çox vaxt uşaq vaxtından əvvəl doğulur, bu da klinik şəkli pisləşdirir; termorequlyasiya və susuzlaşmanın pozulması müşahidə edilir. Bir müddət mövcud olan belə təbəqə iri pulcuqlara çevrilir. Yaş keçdikcə eritrodermiya reqres edir, hiperkeratoz artır. Zədələnmə bütün dəri büküşlərini tutur, onlarda dəri dəyişiklikləri çox vaxt daha aydın olur (şək.4).



Şəkil 4. Lamellyar ixtioz

Üz dərisi adətən qırmızı, dartılmış, qabıqlanmış olur. Başın tüklü hissəsi bolluca pulcuqlarla örtülmüş olur. Ovuc, ayaqaltı və üz dərisində yüksək tərləmə müşahidə olunur. Tük və dırnaqlar sürətlə böyüyür, dırnaq lövhələri deformasiyaya uğrayır və qalınlaşır; dırnaqaltı hiperkeratoz, ovuc və ayaqaltının keratodermiyası xarakterikdir. Dodaqların, eləcə də göz qapaqlarının çevrilməsi (ektropion) qeyd olunur ki, bu da infeksiyaların inkişafına təkan verir və nəticədə lagoftalma, keratit və fotofobiyanın inkişafına səbəb olur. Bəzən lamellyar ixtioz zamanı əqli gerilik müşahidə olunur.

### *Anadangəlmə ixtiozformalı eritrodermiya*

Anadangəlmə ixtioz forması Brok tərəfindən 1902-ci ildə təsvir edilmişdir (şək.5). *Quru və bullyoz* tip ayırd edilir. İxtiozformalı eritrodermiya ilə adi ixtioz arasındakı klinik fərq, doğuşdan iltihabın mövcudluğudur. *Bullyoz anadangəlmə ixtiozformalı eritrodermiya* (epidermolitik hiperkeratoz, epidermolitik ixtioz) qovuc əmələ gəlməsi və müsbət Nikolski simptomunun olması ilə müşahidə olunur.



Şəkil 5. Brokun ixtiozformalı eritrodermiyası



*Qeyri-bullyoz anadangəlmə ixtiozformalı eritrodermiya* dərinin üzərində (xüsusilə dəri büküşləri nahiyəsində) sıx şəkildə fiksə olmuş iri pulcuqların əmələ gəlməsi, dırnaqların və tüklərin sürətlə böyüməsi, ovuc və ayaqaltının hiperhidrozu ilə xarakterizə olunur.

Diaqnostika ilk növbədə klinik göstəricilərə əsaslanır.

**Arlekina ixtiozu** anadangəlmə irsi ixtiozun ən ağır formasıdır (şək.6) və bəzi hallarda bu tip xəstəliklə uşağın doğulması qısa bir zamanda letal sonluqla nəticələnir.



Şəkil 6. Arlekina ixtiozu

Bu tip ixtiozlu yeni doğulmuş körpənin dərisi qalın selofan təbəqəsinə bənzəyir, körpə hərəkət edərkən çatlar, romblar və ya çoxbucaqlılar şəklində lövhəciklər əmələ gətirir. Həndəsi naxışlar rəngli Arlekin kostyumunu xatırladır ki, bu da spesifik adın səbəbidir. Dərinin qalınlığına görə göz qapaqlarının, dodaqların dartılması və çevrilməsi (ektropion), qulaq seyvanının tamamilə yoxluğuna qədər deformasiyası, ətrafların oynaqalarının deformasiyası baş verir. Bir qayda olaraq, dırnaq lövhəcikləri inkişaf etmir, tük follikulları olmur. Belə uşaqlar çox vaxt vaxtından əvvəl doğulur, onlarda daxili orqanların anadangəlmə anomaliyaları müşahidə edilir.

İxtiozun *differensial diaqnostikası* aşağıdakı xəstəliklərlə aparılır

- Psoriatik eritrodermiya
- Dermatofitiya
- Toksikodermiya
- Anadangəlmə sifilis

## Müalicə

- **Sistem preparatlar**
  - ✓ A, B qrupu, C vitaminləri
  - ✓ retinoidlər (neotiqazon, izotretinoin daxilə və s.)
  - ✓ kortikosteroid hormonlar – ağır gediş zamanı
- **Topik preparatlar**
  - ✓ salisil məlhəmi (2-10%)
  - ✓ sidik cövhərli məlhəmlər (4-10%)
  - ✓ retinoidlər 0,05%-0,1%-li kremlər
  - ✓ A vitaminli məlhəmlər.

Xəstələrə hidroprosedurlar (duz, nişasta, soda, sulfid vannaları və s.), PUVA terapiya tövsiyə olunur.

## Proqnoz

Bərpa üçün proqnoz arzu olunmazdır. Yaş keçdikcə vəziyyət adətən yaxşılaşır. Bundan əlavə, yay fəslində isti və rütubətli hava fonunda yaxşılaşma müşahidə olunur.

## BULLYOZ EPIDERMOLİZ

**Q81-Q89 Bullyoz epidermoliz (sin. "Kəpənək xəstəliyi")** - 30-a yaxın irsi, nadir hallarda qazanılmış bullyoz dermatozlara aid xəstəliklər qrupudur. Spontan və ya kiçik zədələnmə ilə dəridə və selikli qişalarda qovuqların əmələ gəlməsi ilə xarakterizə olunur.

## Epidemiologiya

Bütün formaların yayılması müxtəlif ölkələrdə dəyişir və 1 milyon əhaliyə 5-20 hal təşkil edir.

## Etiopatogenezi

Patologiya, ilk növbədə epidermo-dermal kontaktın strukturunun və funksiyasının saxlanması iştirak edən müxtəlif zülalları kodlayan genlərin mutasiyalarından qaynaqlanır; bu günə qədər 19 belə gen müəyyən edilmişdir.

## Təsnifat

Bullyoz epidermoliz dərinin mexaniki zədələnməsindən sonra baş verən epidermis və dermanın zədələnmə səviyyəsindən asılı olaraq dörd əsas formaya bölünür:

- ✓ sadə və ya epidermolitik (epidermolysis bullosa simplex)
- ✓ sərhəd və birləşdirici (junctional)
- ✓ distrofik (dystrophic)
- ✓ Kindler sindromu (nisbətən yaxın vaxtlarda bullyoz epidermoliz qrupuna daxil edilmişdir, epidermisin müxtəlif səviyyələrində dezintegrasiya ilə xarakterizə olunur).

## Klinik şəkil

Bullyoz epidermolizin başlıca xüsusiyyəti dəridə, minimal mexaniki təsir zamanı əllərdə və ayaqlarda qovuşqların əmələ gəlməsi, həmçinin ağız boşluğunun, gözlərin selikli qişasının, mədə-bağırsaq traktının zədələnməsidir. Bu qovuşqlar epidermisin təbəqələrinin zədələnmə dərəcəsiindən asılı olaraq şəffaf rəngsiz maye və ya qanla dola bilər (şək.7). Dərinin aşağı təbəqələri zədələnsə, qovuşqların tamlığının pozulması zamanı yaralar əmələ gəlir və onların sağalma yerində çarıqlar və yapışmalar əmələ gəlir ki, bu da yuxarı və ya aşağı ətrafların kontrakturasına (çarıqlaşan toxumaların sıxlaşması nəticəsində oynaqalarda məhdud hərəkətlik) səbəb ola bilər.



Şəkil 7. Bullyoz epidermoliz

*Sadə bullyoz epidermoliz* xəstəliyin yüngül formasıdır, bu zaman qovuşqlar çarıq və dəri atrofiyası olmadan sağalır. Yüngül zədə yerlərində, daha çox ətraflarda (lakin bütün dəri örtüyü və selikli qişalar zədələnmə bilər), dəyişməz dəri fonunda sıx örtülmüş və şəffaf tərkibli müxtəlif ölçülü (0,5-7,0 sm və ya daha böyük) qovuşqlar təzahür edir.

Nikolski simptomu mənfidir, qovuşqların tərkibində akantolitik hüceyrələr yoxdur. Qovuşqlar açıldıqdan sonra qartmaqla örtülür, çarıqsız epitelləşən eroziyalar əmələ gətirir.

Bullyoz epidermolizin *sərhəd növü* xəstəliyin həm orta təzahürləri, həm də letal sonluqla xarakterizə olunur. Burada çarıqlar olmadan yaraların sağalması müşahidə edilə bilər, həmçinin dəridə çox vaxt atrofik dəyişikliklər rast gəlinə bilər.

Bullyoz epidermolizin *distrofik növü* gedişatına görə orta və ağır dərəcəli ola bilər. Yaralar az hallarda çarıq qoymadan sağalır, əksinə, burada atrofik çarıqlar əmələ gəlir ki, bu da əllərin və əzələlərin kontrakturalarına səbəb olur. Epidermisin hansı təbəqəsində qovuşqların əmələ gəldiyini vizual olaraq müəyyən etmək mümkün deyil.

Bullyoz epidermolizin mümkün nəticələri həzm sisteminin selikli qişasının zədələnməsi və nəticədə çəki itkisi səbəbindən yeməkdə çətinlik yaranır; dırnaq lövhəciklərinin tam itməsi, yuxarı və aşağı ətrafların dərisində bitişmələr, kariyəsli dişlər, alopesiya (keçəllik), daimi ağrılar və s. ola bilər.

## Patomorfoloqia

*Sadə* bullyoz epidermoliz zamanı keratinositlərin sitolizi nəticəsində epidermadaxili qovuqlar əmələ gəlir. Qovuğun dibi zədələnməmiş bazal membrandır.

*Sərhəd* bullyoz epidermoliz zamanı bazal membranın parlaq lövhəciyi (lamina lucida) sahəsində dermoepidermal birləşmənin pozulması səbəbindən subepidermal olaraq qovuqlar əmələ gəlir. Qovuğun dibi bazal membranın bərk lövhəciyindən ibarətdir.

*Distrofik* bullyoz epidermoliz zamanı bazal membranı derma ilə birləşdirən dermanın yuxarı hissələrinin kollagen strukturlarının (fibrillərinin) natamamlığı səbəbindən subepidermal qovuqlar əmələ gəlir. Qovuqların örtüyü epidermisin bazal membranıdır, qovuğun dibi isə çapıqların formalaşmasına səbəb olan dermadır.

**Differensial diaqnostika** *yenidoğulmuşların epidemik pemfiqusu, anadangəlmə ixtioz, yeni doğulmuşların sifilitik pemfiqusu* ilə aparılır.

## Müalicə

Bu günə qədər radikal müalicə üsulları mövcud deyil. Bullyoz epidermoliz və ya "kəpənək xəstəliyi" olan xəstələr mükəmməl qulluq və çoxprofilli tibbi, psixoloji və sosial yardım tələb edir.

Müalicə - simptomatikdir, aşağıdakı dərman qruplarının tətbiqi ilə aparılır:

- yüksək dozada A, E vitaminləri
- antibiotiklər (eritromisin, tetrasiklin və s.)
- regenerasiyanı sürətləndirən preparatlar (solkoseril, aktovegin və s.)
- kollagenazanın aktivliyinə və sintezinə maneə törədən preparatlar (difenin, fenitoin)
- ağır gediş zamanı – retinoidlər, kortikosteroid hormonlar.

Qovuqlar açılır və anilin boyaları, antibiotik məlhəmləri və epitelizasiyanı sürətləndirən preparatlarla işlənir (solkoseril, arqosulfan və s.). Xəstələrə zədədən, yüksək temperaturdan, sıx paltar və ayaqqabılardan, həmçinin ikincili infeksiyanın qoşulmasından qorunmaq tövsiyə olunur; qoruyucu gel sarğılardan istifadə edilir.

## KERATODERMİYALAR

**Q81-Q89 Ovuc-ayaqaltı keratodermiya** - ovucların və ayaqların hiperkeratozu ilə xarakterizə olunan irsi və qazanılmış buynuzlaşmanın pozulması xəstəlikləri qrupuna aiddir.

İrsi keratodermiya izolə olunmuş vəziyyətdə, digər genodermatozların komponenti (məsələn, ixtioz, bullyoz epidermoliz, ektodermal displaziya) və ya multisistem sindromunun bir hissəsi (məsələn, karlıq və ya kardiomiopatiya) ola bilər.

Qazanılmış formalar *dərman və ya paraneoplastik* ola bilər. Əsas molekulyar qüsurlar *epidermal proteazları, həmçinin sitoskelet, buynuz qişa, desmosom, keratinosit zülallarını və ya çatların birləşməsini* əhatə edə bilər.

## Təsnifat

Klinik təzahürlərin xarakterinə görə aşağıdakılar ayırd edilir:

- ✓ *diffuz keratodermiya* – ovuc və ayaqaltının bütün səthinin tam zədələnməsi ilə (Unna-Tost, Meleda, Papillon-Lefevr keratodermiyası və s.).
- ✓ *lokalizə olmuş keratodermiya* - həddindən artıq buynuzlaşmış sahələr ocaqlar formasında yerləşir (şək.8, 9).



Şəkil 8, 9. Keratodermiya

### Unna-Tost keratodermiyası

Unna-Tost keratodermiyası - autosom-dominant tipli diffuz irsi keratodermiyadır.

### Epidemiologiya

Doğuşdan və ya neonatal dövrdə müşahidə olunur, tədricən 4-5 yaşa qədər artır. Bu, təxminən 4,4:100 000 tezliyi ilə diffuz keratodermiyanın ən çox yayılmış formasıdır.

### Etiopatogenezi

Xəstəliyə KRT1 və KRT9 genlərindəki mutasiya səbəb olur. Belə mutasiyalar keratin liflərinin yığılmasını ciddi şəkildə pozur, tonofilamentlərin toplanmasına və sitolizə səbəb olur, qovuq və hiperkeratoz yaranmasına gətirib çıxarır.

### Klinik şəkil

*Hamar mumabənzər səth* və sağlam dəri ilə sərhəddə 1-3 mm enində livid rəngli eritema halqası ilə kəskin konturlu haşiyələrə malik, adətən dərinin digər sahələrinə keçid olmadan, ovuc və ayaqaltının tam *hiperkeratozu* ilə xarakterizə olunur (Şək.10). Qovuqlar və çatlar az təsadüf edilir, lakin uşaqlıq dövründə və ya peroral retinoid terapiya zamanı baş verə bilər. Bəzən oynaqların üzərində hiperkeratoz və dırnaqların qalınlaşması, ovuclarda ağrı qeyd edilir. *Hiperkeratoz* müşahidə olunur.



Şəkil 10. Unna-Tostun diffuz keratodermiyası

## Meleda keratodermiyası

Meleda keratodermiyası - autosom-recessiv tipli diffuz irsi keratodermiyadır. İlk dəfə Meleda adasının sakinlərində müşahidə edilmişdir.

## Klinik şəkil

Xəstəliyin ilk təzahürləri erkən uşaqlıqda ovucların və ayaqların dərisində qabıqlanma ilə davamlı eritema şəklində baş verir və yaş keçdikcə birlikdə periferiya boyunca eni 1-3mm olan bənövşəyi eritema halqası olan sarı-qəhvəyi rəngli böyük buynuzlu təbəqələr şəklində inkişaf edir. Lokal hiperhidroz və keratozun ovuc-ayaqaltının səthindən əllərin, ayaqların üstünə, dirsək/diz oynaqlarına yayılması - *transgradient keratoz* xarakterikdir.

Proqressiv transgradient hiperkeratoz əllərin hərəkətliliyinin pozulmasına, hiperhidrotik maserasiyaya, kəskin pis qoxuya və çatlara səbəb ola bilər. Göbələk superinfeksiyası tez-tez müşahidə edilir. Barmaqların hiperkeratozu sklerodaktiliya və barmaq kontrakturalara səbəb ola bilər. Dırnaq lövhəciklərinin qalınlaşması, koylonixiya və dırnaqaltı hiperkeratoz müşahidə olunur.

Keratotik sahələrdə ağız bucağının xeyli, ağız ətrafındakı dərinin və dodaqların zədələnməsi, hiperpiqmentativ ləkələrin, melanoma və Bouen xəstəliyi kimi halların qoşulması mümkündür.

## Patohistologiya

Preparatlarda - epidermolitik hiperkeratoz, suprabazal keratinositlərdə vakuollaşdırılmış sitoplazma, intrasitoplazmatik eozinofil qranullar və iri keratohialin qranulları müşahidə olunur.

Qeyri-epidermolitik keratodermiyada - son dərəcə qalın ortohiperkeratotik buynuz təbəqə və akantotik epidermis mövcuddur (şək.11).



Şəkil 11.

## Müalicə

- ✓ retinoidlər
- ✓ angioprotektorlar
- ✓ keratolitik məlhəmlər
- ✓ göbələk əleyhinə və antibakterial preparatlar (ikincili infeksiya zamanı)
- ✓ duz vannaları
- ✓ 20 %-li dimeksid
- ✓ vitamin A ilə fonoforez
- ✓ lazer terapiyası
- ✓ hiperkeratotik dərinin ekssiziyası (ətrafların funksiyası pozulduqda).

## NEYROFİBROMATOZ

**Q81-Q89. Neyrofibromatoz** – minimum 7 klinik variantı olan, dəri və mərkəzi sinir sisteminin irsi xəstəliyidir. Ən çox yayılmış variant I tip neyrofibromatoz və ya Reklinqhauzen xəstəliyidir.

## Epidemiologiya

- Autosom-dominant tip üzrə irsən keçir, lakin 50% hallarda yeni mutasiyalar nəticəsində yaranır
- Xəstəliyin yayılması 1:3000 olaraq qiymətləndirilir
- Həm kişilər, həm də qadınlar eyni dərəcədə zədələninir.

## Etiopatogenezi


Xəstəliyə 17-ci xromosomda gen mutasiyası səbəb olur. Mutasiya nəticəsində neyrofibrin hasilatı pozulur. Bu zülal protoonkogenlərin hasilatının supressorudur və kanserogenezi tormozlayır. Onun itkisi şiş proseslərinin yaranmasına kömək edə bilər. Şvann hüceyrələrinin və melanositlərin miqrasiyasının, böyüməsinin və differensiasiyasının pozulması müşahidə edilir.

### Klinik şəkil

Klinik olaraq neyrofibrinomatoz qoltuqaltı çökəkliklərdə və qasıqda *neyrofibrinomal*, “südlü qəhvə” rəngli və çillərə bənzər ləkələr, gözün qüzhəli qışasında *Liş düyünləri* və dayaq-hərəkət sisteminin qüsurları ilə xarakterizə olunur.

*Neyrofibrinomal* - diametri bir neçə mm-dən bir neçə sm-ə qədər, yumşaq konsistensiyalı, çəhrayımtıl-göy və ya qəhvəyi, normal dəri rəngli, hər yerdə lokalizə ola bilən dəri və ya dərialtı *düyüncükləri/düyünlərdir* (şək.12, 13).

Elementə yüngül təzyiqlə *düyüncük/düyün* içəriyə çökür (“zəng düyməsi” simptomu). Onların əmələ gəlməsinin əsasını periferik sinirlərin Şvann hüceyrələrinin anomol proliferasiyası təşkil edir.



Şəkil 12



Şəkil 13

Astaca elementi basdıqda *düyüncük/düyün* içəriyə çökür (“zəng düyməsi” simptomu). Onların əmələ gəlməsinin əsasını periferik sinirlərin Şvann hüceyrələrinin anomol proliferasiyası təşkil edir.

*Pleksiform neyrofibrinomal* periferik sinirlər boyunca əmələ gəlir, iri ağırlı düyünlər və ya aydın olmayan kütlələr yaradır, tez-tez dəri səthində hiperpigmentasiya və hipertrixozla, əlamətləri xəstələrin təxminən 20% -ində mövcuddur.

“Südlü qəhvə” rəngində olan, oval, diametri 5-10 sm və daha çox olan, hamar səthə malik *ləkələr* – xəstəliyin ən erkən simptomudur. Gövdənin, ətrafların dərisində lokalizə olur, doğuş zamanı və ya doğuşdan qısa müddət sonra təzahür edir; yaş keçdikcə ləkələrin sayı və ölçüsü artır (şək.14).





Şəkil 14. Neyrofibromatoz

Çillərə bənzər xırda piqmentli ləkələr (Krou simptomu) - xəstəliyin növbəti spesifik əlamətidir. Bu simptom daha sonra 70% hallarda qoltuqaltı çökəklikdə və qasıq bükünlərində təzahür edir.

Liş düyünləri 6 yaşdan yuxarı xəstələrin 90%-dən çoxunda qüzhəli qışada simptomuz hamartoma şəklində təsadüf edilir.

Xəstələrin 2/3-də görmə sinirinin qliomaları, mərkəzi sinir sisteminin digər şişləri (astrozitomalar, şvannomalar, meningiomalar və s.), xəstələrdə epileptik tutmalar, öyrənmə bacarıqsızlığı, intellekt zəifliyi, zəif koordinasiya və hidrosefaliya müşahidə edilə bilər. Həmçinin mərkəzi sinir sistemi ilə əlaqəli olmayan şişlər, böyrək damarlarının anomaliyaları, skelet anomaliyaları (skolioz, makrosefaliya, cırtdanlıq və s.) da müşahidə oluna bilər.

## Diaqnoz

*Diaqnozun qoyulması üçün meyarlar bunlardır:*

- gün işığında uşaqlarda prepubertat dövrdə diametri 5 mm-dən böyük olan “südlü qəhvə” rəngli ən azı 5 ləkənin, pubertatdan sonrakı dövrdə isə diametri 15 mm-dən böyük olan ən azı 6 belə ləkənin aşkar edilməsi.
- istənilən tipdə 2 və ya daha çox neyrofibromanın və ya bir pleksiform neyrofibromanın olması.
- qoltuqaltı və ya qasıq nahiyəsində çillər tipində ləkələr (*Krou simptomu*)
- pazabənzər sümüklərin qanad displaziyası, ya da psevdartrozlu və ya psevdartrozu olmayan uzun borulu sümüklərin kortikal təbəqəsinin anadangəlmə nazilməsi
- görmə sinirinin qlioması
- 2 və ya daha çox Liş düyüncükləri
- I tip neyrofibromatozlu birinci dərəcəli qohumun (valideyn və ya qan qardaşı/bacısı) olması.

Beynin və onurğa beyninin MRT-si mərkəzi sinir sisteminin müxtəlif şişlərinin mövcudluğunu təsdiqləyə bilər. Genetik test aparılması mümkündür.

## Patohistologiya

*Histoloji* olaraq, neyrofibromalar dermada dalğavari nüvələri olan kiçik sinir lifləri və miləbənzər hüceyrələrinin aydın konturlu kapsullaşmamış toplantılarıdır.

## Müalicə

Effektiv müalicə üsulları mövcud deyil. Xəstənin müalicəsinin aparılması müxtəlif ixtisaslar üzrə həkimlərin cəlb edilməsi ilə həyata keçirilir: oftalmoloq, nevroloq, dermatoloq, ortoped, neyrocərrah.

Hüceyrə elementlərinin proliferasiyasına, kollagen sintezinə (vitamin A, yüksək dozada tiqazon) və tosğun hüceyrələrin deqranulyasiyasına (ketotifen, fenkarol) təsir edən dərmanlar, lidaza təyin edilir.

Ayrı-ayrı neyrofibromaların cərrahi kəsimi əsasən bədxassəli şişlərə şübhə olduqda və şişin sürətli böyüməsi ilə həyata keçirilir.

Birinci dərəcəli qohumlar neyrofibromatoz əlamətləri üçün yoxlanılmalı və genetik məsləhət almalıdırlar, belə ki, irsiyyət şansı 50%-dir.

## Proqnoz

- Xəstəliyin gedişatının bir çox variantı mövcuddur
- Yaş artdıqca xəstədə şişlərin ölçüsü və sayı artır
- Mərkəzi sinir sisteminin şişləri adətən uşaqlıqda olmur, lakin pubertant dövrdə təzahür etməyə başlayır
- Həyat üçün təhlükə yaradan ağırlaşmalara epileptik tutmalar, kəllədaxili təzyiqin artması, damar ağırlaşmaları və bədxassəli transformasiya aiddir.

## TUBEROZ SKLEROZ

**Q81- Q89 Tuberoz skleroz** dəridə xarakterik simptomlarla (angiofibromalar, hipopigmentli ləkələr), mərkəzi sinir sisteminin, eləcə də digər orqanların zədələnməsi ilə müşahidə olunan nadir genodermatozdur.

Tuberoz skleroz həmçinin Burnevil xəstəliyi və “epiloia” termini də adlanır [İngilis dilində epilepsy (epilepsiya), low intelligence (aşağı intellekt), adenoma sebaceum (angiofibroma) sözlərinin abbreviaturasıdır].

## Epidemiologiya

- 75% hallarda spontan mutasiyalar üstünlük təşkil edir, qalan 25% isə autosom-dominant tipi üzrə irsi karakter daşıyır.
- Xəstəliyin yayılması 1:10 000 olaraq qiymətləndirilir.
- Həm kişiləri, həm də qadınları eyni dərəcədə zədələyir.

## Etiopatogenezi

Bu, genetik cəhətdən heterogen bir xəstəlikdir və dəyişən penetrasiya və ekspressivliklə auotosom-dominant tipi üzrə irsi keçir. TSC1 və TSC2 iki fərqli gen mutasiyasının səbəb olması ehtimal edilir: tuberin və hamartini kodlayan genlər. Tuberin endositoz proseslərində iştirak edir. Hamartinin rolu tam aydınlaşdırılmamışdır.

Tuberoz sklerozlu xəstələrin hüceyrələrinin ionlaşdırıcı radiasiyaya həssaslığının artması aşkar edilmişdir ki, bu da DNT reparasiya sistemində mümkün qüsuru göstərə bilər.

## Təsnifat

Xəstəliyin aşağıdakı klinik formaları ayırd edilir:

- *klassik* – Fokst (*Foxt*) triadası ilə xarakterizə olunur (epilepsiya, əqli gerilik, Prinqli piy vəzilərinin adenoması)
- *psixonevroloji* - əqli gerilik, epilepsiya, spastik iflic, psixopatiya ilə xarakterizə olunur
- *likvor* - *onurğa beyni mayesinin (likvorun) hipertenziyası* ilə xarakterizə olunur
- *dəri* - dermatoloji simptomların üstünlük təşkil etməsi ilə xarakterizə olunur.

## Klinik şəkil

Tuberoz sklerozu hallarının 96% -də dəri zədələnmələri qeyd olunur. Xəstəlik adətən doğuş zamanı və ya həyatın ilk illərində təzahür edir.

- ✓ Ən erkən əlamət 6-dan çox miqdarda solğun bozumtul və ya südlü-ağ rəngli, “yarpaqlar” (diametri 3-4 sm), “konfetti” (diametri 1-2 mm) şəklində, “izlər” – ovalşəkilli, baş barmaq izinə bənzəyən *hipopigmentli ləkələrdir*, adətən gövdə, üz dərisində lokalizə olur; əsasən doğuş vaxtından mövcuddur və Vud lampası ilə aşkar edilə bilər (şək.15).



Şəkil 15. Tuberoz skleroz

- ✓ “Südlü qəhvə” rəngli pigment ləkələri xəstələrin 30%-də qeyd edilir və ilk bir neçə ayda təzahür edir.

## DERMATOLOGİYA

- ✓ *Angiofibromalar* (Prinql piy vəzilərinin adenoması - adenoma sebaceum) - ət rəngi, sarımtıl-qırmızı və ya qırmızı-qəhvəyi rəngli, yarımkürəşəkilli, bərk, 1-5 mm ölçülü, hamar səthli, burun-yanaq büküşlərində, yanaqlarda, çənəaltı nahiyədə lokalizə olan düyüncüklərdir; adətən 4-10 yaşlarında inkişaf edir, yeniyetməlik dövründə onların sayı artır (şək.16).



Şəkil 16.

- ✓ *Şaqren lövhəciklər* - yastı və ya dərindən bir qədər yuxarı qalxmış, tək və ya çoxsaylı, yumşaq, normal dəri rəngli və ya bir qədər piqmentli, kiçik ölçülü və ya diametri 10 sm və daha çox olan, limon qabığı kimi məsaməli səthli ("qəmbər daşı"), bel və sağrı nahiyəsində lokalizə olunur; adətən həyatın ilk onilliyində inkişaf edir (şək.17).



Şəkil 17.

- ✓ *Dırnaqətrafi fibromalar* (*Koenen şişləri*) - dırnaq yastıqları ilə dırnaq lövhəciyini örtən, 0,5-1sm uzunluğunda, normal dəri rəngində şişəbənzər çıxıntılar; adətən post-pubertat dövrdə inkişaf edir (şək.18).



Şəkil 18.

✓ *Fibromatoz ocaqlar* - iri, tək və ya çoxsaylı lövhəciklər, yumşaq və ya bərk konsistensiyalı, rəngi normal dəri rəngindən açıq qəhvəyi rəngə qədər dəyişir, alının, başın tüklü hissəsinin, yanaqların dərisində lokalizə olur.

Dəri simptomları ilə yanaşı, nevroloji, göz, böyrək və ürək simptomları qeyd olunur. Mərkəzi sinir sisteminə ocaqlar olan xəstələrin 75%-də epileptik tutmalar müşahidə olunur. İnfantil spazmlar və zehni gerilik də sindromun bir hissəsi hesab edilir. Göz dibini müayinə edərkən torlu qişasında hamartomalar (fakomalar) aşkar edilir. Böyrəklərdə USM-də angiomieliomalar və çoxsaylı kistalar aşkar edilir. EKQ ürəyin rbdomiomasını qeyd edə bilər.

## Diaqnoz

Klinik diaqnoz qoymaq üçün iki əsas diaqnostik kriteri və ya bir əsas və iki kiçik kriteri tələb olunur.

### Xəstəliyin diaqnostik kriteriləri

Böyük kriterilər	Kiçik kriterilər
<ul style="list-style-type: none"> <li>Hipopiqmentasiya olmuş ləkə (3<math>\geq</math>, diametr 5mm)</li> <li>Üz angiofibromaları (3<math>\geq</math>) və ya fibroz baş lövhəciyi</li> <li>Dırnaq fibroması (2<math>\geq</math>)</li> <li>Şaqren lövhəcik</li> <li>Torlu qişanın çoxsaylı hamartoması</li> <li>Qartmaq displaziyası</li> <li>Subependimal düyünlər</li> <li>Subependimal nəhəng hüceyrəli astrositoma</li> <li>Ürək rbdomioması</li> <li>Limfangioleyomiomatoz</li> <li>Angiomiolipomalar 3<math>\geq</math></li> </ul>	<ul style="list-style-type: none"> <li>Dəri zədələnməsi “konfetti”</li> <li>Diş minasının altında çuxurlar (3<math>\geq</math>)</li> <li>Ağızdaxili fibromalar (2<math>\geq</math>)</li> <li>Torlu qişanın axrom plastırı</li> <li>Çoxlu böyrək kistaları</li> <li>Qeyri-böyrək hamartomaları</li> </ul>

# DERMATOLOGİYA

Anamnez məlumatları, nevroloq, dermatoloq, oftalmoloq ilə məsləhətləşmələr, çanaq orqanlarının USM, EXO-kardiografiya, EEG, kəllə sümüyünün KT/MRT, patomorfoloji tədqiqat, genetik analiz diaqnoz qoyuluşuna kömək edə bilər.

## Patohistologiya

**Histoloji** olaraq, yarpaqşəkilli ləkələrin biopstatında *melanositlərin mövcudluğu*, lakin *melaninin azalması* qeyd olunur ki, bu da xəstəliyi vitiliqodan fərqləndirir (burada bütün melanositlər dağılır).

## Müalicə

Müalicə simptomatikdir. Vitamin A və yüksək dozalarda tıgazonun müsbət təsiri mümkündür. Xəstənin müayinə olunması üçün simptomatikadan asılı olaraq müxtəlif sahələrdən mütəxəssislər cəlb edilməlidir.

Birinci dərəcəli qohumların müayinəsi, həmçinin genetik məsləhətlər tövsiyə olunur.

## Proqnoz

Təxminən 40% xəstələrin normal zehni inkişafı var. Dərinin təzahürləri zehni inkişafı ilə əlaqəli deyil. Vaxtından əvvəl ölüm nadir hallarda, əksər hallarda epileptik status və ya bədxassəli beyin şişi səbəbindən baş verir.

## DARYE XƏSTƏLİYİ

**Q81-Q89 Darye xəstəliyi (irsi follikulyar diskeratoz) diskeratoz tipi üzrə buynuzlaşma prosesinin pozulması nəticəsində yaranan genodermatozdur.**

## Epidemiologiya

İrsiyyət tipi autosom-dominantdır. Orta təsadüf edilmə tezliyi 1:60 000-dir. Kişilər və qadınlar eyni dərəcədə zədələnir. Xəstələrin təxminən 70%-də xəstəlik 6-20 yaş arasında başlayır, yetkinlik dövründə (11-15 yaş) pik həddə çatır, qocalıqda isə zəifləyir. Klinik ağırlıq ailədən asılı olaraq, mutasiyaları daşıyan ailələr və eyni ailənin üzvləri arasında dəyişir. Bəzən dəri və ya dırnaqlarda dəyişikliklər o qədər cüzi olur ki, pasiyentlərin özləri tərəfindən nəzərə alınmır.

## Etiopatogenez

Xəstəlik 12-ci genin mutasiyası ilə əlaqələndirilir, bu da endoplazmatik şəbəkənin kalsium nasoslarının disfunksiyasına və epidermal differensiasiya mexanizminin pozulmasına səbəb olur.

## Klinik şəkili

Seboreya zonalarında (üz, başın tüklü hissəsi, gövdənin yuxarı hissəsi, iri büküşlər) səthində sarı-qəhvəyi rəngdə buynuz pulcuqlu, çoxlu, təcrid olunmuş, diametri 0,2-0,5sm olan follikulyar hiperkeratotik papulalar qeyd olunur. Xəstəliyin follikulyar diskeratoz kimi ilkin təsvirinə baxmayaraq, papulalar perifollikulyar yerləşmə ilə

## DERMATOLOGİYA

məhdudlaşmır. Zədələnmələr birləşməyə meyillidir və papillomatoz törəmələr əmələ gətirə bilər. Kiçik (2-3mm) hipomelanotik ləkələr keratotik papulalarla birlikdə müşahidə edilə bilər. Elementlərin birləşməsi nəticəsində səthi çirkli-qəhvəyi qartmaqlarla örtülmüş lövhəciklər əmələ gəlir. Əllərin və ayaqların arxa səthində - ziyilli papulyoz elementlər, ovucların və ayaqların dərisində hiperkeratoz inkişaf edir (şək.19).



Şəkil 19. Darye xəstəliyi

Tez-tez dırnaq zədələnmələri - dırnaqaltı hiperkeratoz, uzununa zolaqlar, V-formalı çatlar, dırnaq lövhəciklərinin laylanması baş verir. Pasiyentlərin əksəriyyəti yüngül qaşınmadan şikayətlənir. Xarici görünüş və qoxu eyni dərəcədə narahatlıq doğurur, bu da sosial izolyasiyaya səbəb ola bilər.

Bir qayda olaraq, yayda xəstələrin vəziyyəti pisləşir. UB-şüalanma, tərləmə, istilik və təzyiq əlavə ağırlaşdırıcı faktorlardır. İlk növbədə, bağlı və intertriginoz nahiyələr ikincili bakterial və göbələk infeksiyasına meyillidir. Eləcə də bəzi dərman preparatları Darye xəstəliyinin alovlanmasına səbəb ola bilər (şək.20).




Şəkil 20.

### Patomorfolojiya

Epidermisdə - hiperkeratoz, akantoz, fərdi tikanlı hüceyrələrin vaxtından əvvəl keratinləşməsi (diskeratoz) nəticəsində əmələ gələn *dairəvi cisimciklərin (corps ronds)* və *dənələrin (grains)* olmasıdır. Akantolitik hüceyrələr,

dairəvi cisimciklər və dənələr olan bazalüstü lakunaların əmələ gəlməsi mövcuddur. Dermada - papillomatoz, bazal keratinositlərin bir təbəqəsi ilə örtülmüş – *tükcüklər (villi)* (şək.21).



Şəkil 21.

**Differensial diaqnostika** seboreya dermatiti, X-ilgili ixtioz, keratodermiya və Acantosis Nigricansla aparılır.

## Müalicə

- Sistem preparatlar
  - ✓ vitamin A
  - ✓ retinoidlər (izotretinoin, neotiqazon və s.)
  - ✓ siklosporin (retinoidlərə qarşı müqavimət zamanı)
  - ✓ oral kontraseptivlər (menstruasiyadan əvvəl kəskinləşmə dövrü olan qadınlarda)
- Topik preparatlar
  - ✓ salisil məlhəni 4%-10%
  - ✓ retinoidlər 0,05 %-0,1 %-li krem
  - ✓ vitamin A – krem, yağlar
  - ✓ sidik cövhəri ilə 4%-10%-li məlhəm/losyon.

Bəzi hallarda, ocaqların cərrahi və ya lazerlə götürülməsindən sonra dermabraziyadan istifadə etmək mümkündür.



**Q81-Q89 Piqment kseroderması** nadir bir genodermatozdur, artan fotosensitivlik (fotohəssaslıq), piqmentasiyanın inkişafı, dəri atrofiyası, fotofobiya, nevroloji simptomatika, dəri şişlərinin inkişaf riski yüksək olan proqresləşən gedişlə xarakterizə olunur.

### Epidemiologiya

Xəstəliyin Qərbi Avropada 2,3:1 000 000, Yaponiyada 1:20 000, ABŞ-da isə 1:250 000 olduğu ehtimal edilir.

### Etiopatogenez

Xəstəlik səkkiz gəndən birinin qüsurunun nəticəsi ola bilər. Piqment kseroderması olan xəstələrdə DNT parçalanmasını bərpa edən fermentlərin - endonukleazların və polimerazaların irsi qüsuru nəticəsində günəş işığının, ultrabənövşəyi şüaların və ionlaşdırıcı radiasiyanın mutagen təsiri altında DNT reparasiyasının pozulması müşahidə olunur. Zədələnmiş DNT toplanır, mutasiyaya və şişlərə səbəb olur.

### Klinik şəkil

Xəstəlik adətən erkən uşaq yaşlarında günəş altında olduqdan sonra, daha çox yaz-yay aylarında inkişaf edir. 2 yaşına qədər demək olar ki, bütün xəstələrdə günəş lentigosu inkişaf etmiş olur. Bədənin açıq nahiyələrində (üz, boyun, ətraflar) davamlı eritema ləkələr əmələ gəlir. Tədricən zədələnmiş nahiyələrdə pulcuqlar, hiperpiqmentasiya, teleangiektaziya və atrofiya formalaşır (şək.22).



Şəkil 22. Piqment kseroderması

Üz dərisindəki atrofik dəyişikliklər burun qığırdıqlarının, qulaq seyvanlarının zədələnməsinə, təbii dəliklərin deformasiyasına, kipriklərin itməsi ilə ektropiona və göz qapaqlarının selikli qişasının xoralaşmasına səbəb olur.

Zaman keçdikcə günəş şüaları altında uzun müddət qaldıqda xəstədə aktinik keratoz, müxtəlif şiş prosesləri - bazal hüceyrəli karsinomalar, yastı hüceyrəli karsinomalar və bəzən melanomalar formalaşır.

Təxminən 40% xəstələrdə göz anomaliyaları - fotofobiya, keratit, buynuz qişanın bulanması və damarlaşması, kipriklərin tökülməsi, UB-şüaların zədələdiyi göz nahiyələrinin ektropionu və melanoması müşahidə olunur.

# DERMATOLOGİYA

Təxminən 20-30% xəstələrdə nevroloji simptomlar - mikrosefaliya, intellektual qabiliyyətlərin progressiv zəifləməsi, intellektual və cinsi inkişafda gerilik, karlıq, ataksiya və parez, hiporefleksiya müşahidə olunur.

*Piqment kserodermasının differensial diaqnostikası* - xroniki şüa dermatiti, piqmentli övrə ilə aparılır.

## Müalicə

Müalicə simptomatikdir:

- ciddi foto müdafiə - günəşdən müdafiə kreminin daimi istifadəsi
- kalsium və D vitamini əlavələri
- xinolinlər
- vitaminlər (A, B, PP qrupu)
- antihistamin və desensibilizəedici preparatlar
- antioksidantlar
- xərçəngönü və şiş xəstəliklərinin müalicəsi üçün: sitostatiklər, retinoidlər, krioterapiya, 5-fluorourasil və imikvimod, elektrokoagulyasiya, cərrahi kəsim.

## Proqnoz

Xəstəliyin şiş təzahürləri 20 yaşa qədər piqment kseroderması olan xəstələrin 2/3-nin ölüm səbəbidir, bəziləri 40-50 ilədək yaşayır. Belə pasiyentlərin orta ömrü 37 ildir.

## DEVERJİ XƏSTƏLİYİ

**Qırmızı tüklü dəmrov** (sin. Deverji xəstəliyi; pityriasis rubra pilaris; lichen ruber acuminatus) - buynuzlaşmanın pozulması nəticəsində yaranan və follikulyar hiperkeratotik papulalar, qabıqlanan narıncı-qırmızı lövhəciklər, ovuc-ayaqaqlı hiperkeratozla təzahür edən heterogen xroniki iltihabi dəri xəstəliyidir.

## Epidemiologiya

Xəstəlik autosom-dominant tiplə ötürülən *irsi və qazanılmış* formalara bölünür. Deverji xəstəliyi (DX) nadir bir xəstəlik olub, bütün dəri xəstəliklərinin 0,03%-ni təşkil edir. Xəstəliyin tezliyi regiondan asılı olaraq dəyişir, Böyük Britaniyada dermatoloji müraciət 1:5000 olduğu halda, Hindistanda 1:50 000 olur. Xəstəliyin başlanması 5 yaşdan 72 yaşa qədər bütün yaş dövrlərində qeyd oluna bilər. Xəstəlikdə yaş həddinin 2 pik nöqtəsi mövcuddur - həyatın birinci və beşinci onillikləri. Xəstəlikdən bütün irqərdən olan kişilər və qadınlar bərabər əziyyət çəkir. Xəstəliyin gedişi xronikidir, bəzən onilliklərlə qeyd olunur, mövsümlilik müşahidə edilmir. Əksər hallarda 3-5 il ərzində öz-özünə sağalma müşahidə olunur.

## Etiopatogenez

Etiopatogenez tam öyrənilməmişdir, müasir müəlliflərin fikirləri fərqlidir. Autosom-dominant forma "psoriaza həssaslıq geni" adlanan PSORS2 kimi tanınan bir gendə olan mutasiya ilə əlaqələndirilir. Patogenezin immunoloji nəzəriyyəsinə əsasən xəstəliyin İİV-infeksiyası və neoplastik proseslərlə əlaqəli olduğu hallarda, spesifik

anticisimlərə dəyişdirilmiş immunoloji cavab mövcuddur. Güman edilir ki, xəstəliyin inkişafı retinol-bağlayan zülalın, spesifik A vitamini daşıyıcı-zülalının sintezindəki qüsura əsaslanır. Xəstəliyin ehtimal olunan *trigger faktorlarına* streptokok infeksiyası, sitomeqalovirus, *Varicella zoster* virusu, İİV daxildir. Xəstəliyin xərçəngin bəzi formaları ilə əlaqəsinə dair göstəricilər vardır.

### Klinik şəkil

Adətən səpgilər üzdə və başın tüklü hissəsində eritematoz ləkələr və ya tək lövhəcik şəklində təzahür edir, müxtəlif intensivlikli qaşınma ilə müşayiət olunur və aşağıya doğru yayılır. Xəstəliyin klinik şəkli yavaş-yavaş formalaşır və xarakterik əlamətlərə əsaslanır (şək.23):

- “*sürtkəc*” *simptomunu* formalaşdıran ostiofollikulyar papulalar
- birləşməyə meyilli *perifollikulyar eritema*
- eritrodermiya fonunda “*sağlam dəri budaqcıqlarının*” olması
- dəri örtüyünün kərpici-qırmızı rəngə boyanması
- ovuc-ayaqaltı *hiperkeratoz*
- dırnaqların dəyişməsi (onixoxrifoza qədər)
- *Benye simptomu* (barmaqların I-II falanqalarının arxa səthində follikulyar hiperkeratoz).



Şəkil 23. Deverji xəstəliyi

- Narıncı-qırmızı follikulyar papulalar bütöv dəri adacıqlarına əlavə olaraq iri pulcuqlu lövhəciklərə birləşir; follikulyar hiperkeratoz

### Təsnifat

Müasir dermatologiyada xəstəliyin üç klinik forması ayırd edilir:

- ✓ Klassik tip. Adətən üzün dərisində, başın tüklü hissəsində və gövdənin yuxarı yarısında eritematoz ləkələrin təzahürü ilə başlayır. Sonra bir neçə həftə və ya ay ərzində səpgi gövdənin aşağı hissəsinə yayılır. Xəstəliyin bu tipi yaxşı proqnozla xarakterizə olunur. Əmək qabiliyyətinin itirilməsi ilə müşayiət oluna bilən xəstəliyin ağırlıq dərəcəsinə baxmayaraq, xəstələrin 80%-dən çoxu 3 il ərzində tam remissiyaya nail olur.
- ✓ Məhdud yuvenil (yetkinlik yaşına çatmayan) tip daha çox vaxt 3-10 yaş arasında başlayır, uşaqlarda prepubertat yaş dövründə və gənclərdə müşahidə olunur. Səpgilər adətən məhdud olaraq qalır, xəstəlik klassik yayılmış varianta çevrilmir. Xəstəlik minimal təzahürlərlə xarakterizə oluna bilər, lakin xəstəliyin, həmçinin şiddətli kəskinləşmələr və remissiyalarla gedişinin olması da mümkündür.
- ✓ İİV-infeksiyası ilə əlaqəli tip. Daha əlverişsiz proqnoz ilə fərqlənir və İİV-infeksiyasının ilk təzahürü ola bilər.

**Diaqnoz** xəstəliyin klinik təzahürlərinə və histoloji tədqiqatın nəticələrinə əsaslanır.

## Patohistologiya

**Histoloji əlamətlər** qorunmuş dənəli təbəqədə *ortokeratozlu akantoz* və *parakeratoz*dur. Tük follikulları genişlənmiş, buynuz tıxaclar mövcuddur. Üzərində yerləşən dermada çox vaxt səthi *perivaskulyar* və *perifollikulyar* infiltrat olur.

## Differensial diaqnostika

Deverji xəstəliyində eritrodermiyanın geniş spektrli xəstəliklərlə differensial diaqnostika aparılmasını tələb edir - *atopik dermatit*, *psoriaz*, *seboreya dermatiti*, *dəri T-hüceyrə limfoması* və s.

**Müalicə** – simptomatikdir:

*Sistem terapiya:*

- Sistem retinoidlər (neotigazon, acitretin, izotretinoin)
- Qlükokortikoidlər
- Sitostatiklər (prospidin, metotreksat)
- Bioloji terapiya (ifliksimab, ustekinumab, etanersept, sekukinumab)

*Xarici terapiya:*

- topik qlükokortikoidlər
- iri həcmli buynuz təbəqələrini aradan qaldırmaq üçün 2-5% salisil turşusu, 10% sidik cövhəri, 1-20% alma turşusu olan məlhəmlər təyin edilir.
- müxtəlif istehsalçı firmaların quru dəriyə qulluq vasitələri
- müxtəlif vannalar: sulfid, radon, nişasta
- fototerapiya.

# DERMATOLOGİYA

“Dəri-zöhrəvi xəstəliklər -I”

Dərslik

*Çapa imzalanmış 10.08.2022,  
format 70x100 1/8, fiz.ç.v. 50.5  
kağız təbaşirli №1,  
qarnitura Tayms,  
sifariş 1. Tiraj 500 ədəd.*